

**DÜNYA UŞAQ ƏDƏBİYYATINDAN SEÇMƏLƏR**

**MARK TVEN**

**ŞAHZADƏ VƏ DİLƏNÇİ**

**OSKAR UAYLD**

**XOŞBƏXT ŞAHZADƏ**

**“ÖNDƏR NƏŞRİYYAT”  
BAKİ-2005**

*Bu kitab “Mark Tven. Seçilmiş əsərləri” (Bakı, Gənclik, 1984) və  
“Oskar Uayld. Xoşbəxt şahzadə” (Bakı, Yaziçı, 1986)  
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərcümə edənlər:

**İsgəndər Nəfisi  
Elçin Şixlı**

### **808.3 - dc 21**

**AZE**

**Mark Tven. Şahzadə və dilənçi.**

**Oskar Uayld. Nağıllar.**

Bakı, “Öndər nəşriyyat”, 2005, 336 səh.


“Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir.

“Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.


Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır.

**ISBN 9952-416-57-0**

© “ÖNDƏR NƏŞRİYYAT”, 2005



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## MARK TVEN VƏ QƏHRƏMANLARI

XIX yüzil Amerika (ABŞ) ədəbiyyatının təşəkkül dövrüdür. Bu dövrdə Amerikada bir tərəfdən Qərb (Köhnə dünya) mədəniyyəti davam və inkişaf etdirilir, digər tərəfdən isə Yeni dünyanın (ABŞ-in) artıq yaranmaqdə olan özəllikləri, özünəməxsus xüsusiyyətləri özünü göstərməyə başlayır. Avropada olduğu kimi Amerikada da bu əsrд həm romantizm, həm də tənqidи realizm ədəbi cərəyanları mövcud olmuş və bu ədəbi hadisələr, demək olar ki, əsasən oxşar istiqamətlərdə inkişaf etmişdir. Bununla belə, inkişaf etməkdə olan Amerika ictimai mühiti və reallığı bir çox cəhətlərinə görə Avropadan seçiləyinə görə, burada özünəməxsus dünyagörüşü, fərqli psixologiya və insan tipi formalaşır ki, bu da tədricən bədii ədəbiyyatda öz əksini tapmağa başlayır. Bu baxımdan, həm Amerika romantizmi, həm də tənqidи realizmi yarandıqları ilkin anlardan başlayaraq milli səciyyə daşımağa başlamış və Avropada olan analoji ədəbi cərəyanlardan fərqlənmişdir.

Milli Amerika ədəbiyyatının yaranmasında ilk növbədə Amerika romantiklərindən N.Hotornun, V.İrvinqin, H.Lonqfellowun, E.-A.Ponun, G.Melvilin və C.F.Kuperin xüsusi rolunu qeyd etmək lazımdır. Bu ədiblərin yaradıcılığında çoxsaylı Amerika həyatını eks edən milli xüsusiyyətlər kifayət qədər olsa da, yenə də bu ədəbi nümunələrdə müəyyən qədər Avropa (Qərb) ədəbiyyatının – romantizminin təsirlərini açıq-aydın şəkildə müşahidə etmək mümkündür. Amerika realist ədəbiyyatı bu baxımdan xeyli fərqlidir və Avropa realist ədəbiyyatından müəyyən qədər uzaqlaşaraq, daha çox milli səciyyə daşıyır. Belə ki, milli Amerika realist ədəbiyyatının yaranmasında, inkişafında və formalaşmasında, xüsusilə Mark Tvenin rolü əvəzsiz olmuşdur. Dünya ədəbiyyatının nəhənglərindən biri olan Mark Tven çoxsaylı roman və povestlərin, hekayə və novellaların, elmi və publisistik əsərlərin müəllifi olsa da, ədəbiyyat tarixində ilk növbədə Tom Soyer və Heklberri Finnin başlarına gələn macəraları qələmə alan yazıçı kimi tanınmışdır.

Mark Tvenin dünyasını dəyişməsindən yüz ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, onun əsərləri öz ilkin təravətini, aktuallığını

qoruyub saxlamaqda davam edir. Bir əsrə yaxın bu dövrdə dünya ədəbiyyatı böyük bir inkişaf yolu keçsə də, yeni-yeni ədəbi üslublar, cərəyanlar, ifadə formaları yaransa da, Mark Tvenin əsərləri öz bədii əhəmiyyətini itirməmişdir. Yazıçının qələmə aldığı problemlər bu gün də bəşəriyyəti narahat edir, onun satira atəşinə tutduğu, incə humor hissisi ilə tənqid etdiyi problemlər hələ də qalmaqdadır.

Mark Tven (Semuel Lenqhorn Klemens) 1835-ci ildə Missouri ştatının Florida adlı kiçik kəndində bir əyalət hüquqsunası və dükançısı ailəsində dünyaya göz açmışdır. Onun əsl adı Semuel Klemens (qısaca Sem) olmuşdur. Mark Tven bir müddət dənizçi (losman) işləmiş, öz ləqəbini də o, dənizçilərin tez-tez işlətdikləri “mark tven! – ikini işarə et!” ifadəsindən götürmüştür (İki, yəni iki sajen (on iki fut – dörd metr dəniz dərinliyi deməkdir) ki, bu da ən böyük gəmilərin hərəkət edə biləcəyi yer sayılırdı). 1863-cü ildən etibarən Semuel Klemens əsərlərini artıq Mark Tven ləqəbi ilə çap etdirməyə başlamışdır.

Hələ lap körpə olan vaxt Mark Tvenin ailəsi Missisipi çayının sahilində yerləşən Hannibal adlı bir qəsəbəyə köçmüş, gələcək yazıçıının uşaqlıq illəri də elə burada keçmişdir. Dörd tərəfi çay və meşə ilə əhatə olunmuş bu qəsəbə gələcəkdə yazıçının yaradıcılığında önemli yerlərdən birini tutacaq. Belə ki, onun ən məşhur əsərləri olan “Tom Soyerin macəraları” və “Heklberri Finnin macəraları” povestlərində təsvir olunan hadisələr məhz burada cərəyan edir. Təsadüfi deyil ki, M.Tven yaradıcılığının demək olar ki, bütün tədqiqatçıları bu əsərlərin qəhrəmanlarının real həyatdan götürdüyüünü, hətta müəyyən qədər avtobioqrafik səciyyə daşıdığını söyləyirlər. Mark Tven öz uşaqlıq illəri haqqında çox əsər yazmışdır. Yuxarıda adları çəkilən povestlərdən başqa, Mark Tven “Qızıl suyuna çəkilmiş əsr”, “Xəfiyyə – Tom Soyer”, “Tom Soyer xaricdə”, “Sadəlövh – Vilson”, “Öz bioqrafiyam” əsərlərini və “1840-43-cü illərdə kənd əhalisi”, “Hek Fin və Tom Soyer hindular arasında”, “Hannibalda müəmmalı tanış” və “Helfayr Hoçkis” kimi oçerk və hekayələrində təkrar-təkrar bu mövzuya qayıtmışdır.

“Tom Soyerin macəraları” povestində haqqında bəhs olunan Sent-Pitersburq qəsəbəsinin yaxınlığında olduğu kimi Hannibal qəsəbəsinin də yanında sırlı bir mağara var idi və əsərdə təsvir edilən bir sıra macəralar da məhz bu mağarada cərəyan edir. Bu mağara qaranlıq və sanki sonsuz olduğuna görə adam orada asanlıqla aza bilərdi, necə ki,

Tom Soyer və Bekki azırlar. Mark Tven uşaqlıq illerində bu yerlərdə keçirdiyi hissələri, romantik əhval-ruhiyyəni, ağışunda böyüdüyü gözəl təbiəti, Missisipi çayının cazibədarlığını, Kardif dağının əzəmətini, bakırə meşələrin təravətini heç vaxt unutmamış, ayrı-ayrı əsərlərində döñə-döñə bu yerlərə qayıdaraq onları təsvir etmişdir.

Mark Tvenin uşaqlıq illeri Hannibalda keçmişdir. Ucqar əyalətdə yerləşən bu yaşayış məskəni öz qeyri-adiliyi ilə seçilirdi. Bir tərəfdən kənd mühiti, digər tərəfdən böyüməkdə olan qəsəbədə yaranmaqdə olan şəhər vərdişləri, bir tərəfdən idillik həyat tərzi, digər tərəfdən cina-yətkarlığın artması bu yerin ziddiyyətlərini və kontrastlarını müəyyən edirdi. Mark Tven hələ lap uşaq yaşlarından başlayaraq bədii ədəbiyyata, xalq yaradıcılığına böyük maraq göstərirdi. Daim aşağı təbəqənin, kəndlilərin, xidmətçilərin, qulların əhatəsində olan Tven onların həyatına və dünyasına yaxından bələd olmuş, onlara böyük rəğbətlə yanaşmışdır. Hələ uşaq yaşlarından zənci balaları ilə dostluq edən, onlarla durub-oturan Mark Tvenin sonralar da bu məhəbbəti soyumamış və zəncilər arasında həmişə onun yaxın dostları olmuşdur.

Sem hələ lap uşaq yaşlarından başlayaraq zənci folklorunu, nağıllarını və lətifələrini nəğmələrini sevmiş, bu nəğmələrə qulaq asmış, hətta özü də böyük məhəbbətlə onları ifa etmişdir. Sonralar yazıcıının qızlarından birinin dediyi kimi, Tvenin ifasında bu zənci nəğmələri sənki “ürəkdən gələn iniltılərə bənzəyirdi”.

Mark Tven uşaq yaşlarından etibarən bədii əsərləri oxumağa başlamışdır. O dövrdə Hannibalda, əsasən, V.Skottun, C.F.Kuperin, C.H.Bayronun, Ç.Dikkensin əsərlərini oxuyurdular. Müasirlərinin dediyinə görə, Mark Tven Kuperi və Skottu elə də sevmir, ingilis poeziyasına çox da maraq göstərmirmiş. Bir müddət sonra o, M.Servantesin “Don Kixot” və C.Sviftin “Qulliverin səyahəti”, D.Defonun “Robinzon Kruzo” romanları ilə tanış olur. Bundan sonra onun dünyagörüşündə əsaslı döñüş baş verir və yazıcıının bütün yaradıcılığında bu əsərlərə xas olan kəskin ictimai satira və incə humor başlıca yerlərdən birini tutur. Xüsusilə, Mark Tvenə C.Swift satira və D.Defonun macəra üslubları daha doğma görünürdü. Belə ki, bu görkəmli ingilis mütəfəkkirləri dərin məzmunlu maarifçilik ideyalarını bir tərəfdən macəra formasında, digər tərəfdən də incə humor üslubunda ifadə etmişdir.

Bununla belə, Mark Tvenin yaradıcılığına milli yumoristik folklor nümunələrinin də böyük təsiri olmuşdur. Məlum olduğu kimi, dünya-

nın hər yerində yetkin, püxtələşmiş, formalaşmış xalq yaradıcılığı çox-sox qədim zamanlarda yaranmağa başlamış və bu günümüzə qədər gəlib çıxmışdır. Amerika qıtəsində məskunlaşmış ağ adamların (Avropa mənşəli amerikalıların) folkloru isə, heç şübhəsiz ki, çox-çox sonralar yaranmışdır. Əlbəttə, bu folklor nümunələrinin yaranmasında Avropa folklor ənənələrinin təsirlərini inkar etmək olmasa da, burada yaranan əsərlər başlıca olaraq milli səciyyə daşıyırırdı. Bu folklor nümunələri, əsasən, Amerikada məskunlaşmış və artıq özlərini amerikalı sayan avropalıların möişəti, konkret həyat hadisələri əsasında yaranırdı. Əlbəttə, bu şifahi xalq yaradıcılığının formalaşmasında afrikalı zəncilərin də müəyyən qədər rolü olsa da, hər halda, başlıca olaraq yerli hindu folklorunun xüsusi yerini və əhəmiyyətini qeyd etmək lazımdır. Mark Tven məhz belə bir özünəməxsus beynəlmiləl folklor ənənələrindən qidalanaraq tipik milli Amerika ədəbiyyatını yarananlardan biri və yaxud birincisi olmuşdur.

Ölkənin qərb bölgələrində, qeyri-adi xüsusiyyətlərə malik olan qəhrəmanlar və onların haqqında ağlaşılmayan macəralar yaratmaq meyli güclü idi. Bu qəhrəmanlar nəhəng bədən quruluşuna malik olساlar da, bir elə yüksək təribiyələri və təhsilləri ilə seçilmirdilər. Bu qəhrəmanlar, eyni zamanda, öz komik səciyyələri ilə də fərqlənirdilər. Belə qəhrəmanlardan matros Finki, xüsusilə də Kroketi göstərmək olar. Xalq ədəbiyyatının bu sevimli personajları Mark Tven qəhrəmanlarının yaranmasında əhəmiyyətli rol oynamışdır.

Mark Tven yaradıcılığa çox erkən yaşılarından başlamışdır. İlk əvvəl o, bir sıra yumoristik məktublar yazaraq, onları qəzetlərdə (“Kresçənt” qəzeti) çap etdirir, sonra isə çoxsaylı məqalə, yumeska və hekayələr yazmışdır. 1863-1864-cü illərdə o, San-Fransiskoda məşhur “Morning xoll”, Sakramentoda “Yunion” reportyor kimi və “Qəzel əsr” jurnalının müxbiri kimi fəaliyyət göstərir. 1867-ci ildə müxbir kimi Avropaya, Fələstinə və Krıma səfər edir. O, 1870-ci ildə varlı daş kömür taciri qızı Oliviya Lendqonla evlənir. Bu illər ərzində o, Amerikanın məşhur yazıçıları Bret Qartla, Orfeus Kerrlə, Xaokin Millerlə, Harriet Biçer-Stou və Çarlz C.Uornerlə tanış olur. 1874-cu ildə M.Tven Amerika ədəbiyyatının yaşılı nəslinə mənsub olan Uitterlə, Lonqello ilə, Emersonla, Louellə və Holmsla tanış olmuşdur. Avropana olarkən isə o, məşhur ingilis yazıçıları Ç.Dikkenslə, C.M.Uistlerlə və Henri Ceymslə tanış olmuşdur.

1873-cü ildə o, qonşusu istedadlı yumorist Çarlz Uornerlə birgə “Qızıl suyuna çəkilmiş əsr” romanı üzərində işləməyə başlayırlar və həmin ilin sonunda əsəri yazış bitirirlər. Romanın ilk on bir fəslini Mark Tven yazmışdır. Əsərin bu hissəsində fermer Xokinsin facieli həyatından bəhs olunur. Bu, M.Tvenin uğurlu qəhrəmanlarından biri sayılır. Ümumiyyətlə, bu roman yazarının yaradıcılığında əhəmiyyətli yer tutur və onun gələcək povest və romanları “Tom Soyerin macəraları”, “Heklberri Finnin macəraları” və “Konnektikutlu yankılar Kral Arturun sarayında” əsərlərinin yaranmasında xüsusi rol oynamışdır.

Mark Tven “Tom Soyerin macəraları” povestini 1876-cı ildə yazdıb bitirir. Bir sual yazarının özünü də daim narahat edirdi – “bu əsər kimin üçün, böyüklər ya uşaqlar üçün nəzərdə tutulmuşdur?”. Nəhayət, o, bu suala cavab tapır – “bu əsər həm uşaqlar, həm də böyüklər üçündür”. Yazarının fikrincə, bütün yaşdan olan oxucular bu kitabda öz istədiklərini tapa bilərlər. M.Tven bu və bunun kimi bir sıra əsərlərini yazarkən, məhz F.Rablenin “Qarqantua və Pantaqruel”, M.Servantesin “Don Kixot”, C.Sviftin “Lemuel Qulliverin səyahəti” və D.Defonun “Robinzon Kruzo” romanlarının ümumi səciyyəsini, bədii üslubunu örnek kimi götürmüştür. Belə ki, bütün bu əsərlər eyni zamanda həm yaşlı, həm də gənc oxucular tərəfindən eyni rəğbət və maraqla qarşılanır.

Bu povestdə həm macəra romanlarına xas olan xüsusiyyətlər, həm tənqidçi realizm üslubunda yazılmış əsərlərdə olan dərin psixologizm, incə humor və realist, ifşaedici təsvirlər geniş şəkildə yer almaqdadır. Povestin elə səhifələri də var ki, burada yaziçı kəskin satirik kimi çıxış edir. O, bu sakit şəhərcikdə yaşayan bir sıra adamların mənəvi-ruhi məhdudiyətini, ikiüzlülüyüünü, riyakarlığını ifşa edir. Ancaq əsərin əsas qəhrəmanları – Tom Soyer, Heklberri Fin, Bekki Tetçer, hətta Polli xala müəllif tərəfindən böyük rəğbətlə qələmə alınmışdır.

Tom Soyer – balaca bir oğlanın canlı bir obrazıdır. O, dayəsi Polli xalanı incitməsinə, ona qulaq asmamasına, öz qeyri-adi şiltaqlıqları ilə etrafındakıları bezdirməsinə baxmayaraq, oxucu ona böyük rəğbətlə yanaşır, getdikcə bu balaca dəcəl oğlanın şiltaqlıqlarına alışır, hətta onu sevməyə başlayır. Çünkü o, bütün hərəkətlərdə son dərəcə səmimidir, mənəvi cəhətdən safdır. Əgər o, bir tərefdən uşaqlara məxsus fantaziyalar aləmində yaşayırsa, digər tərefdən həyatın acı, əzablı reallığından da qaca bilmir. Hətta, fantaziyasında belə tragik-komik səhnələr quraşdırır: Tom, öz öydə-nəsihətləri, ciddi nizam-intizamı ilə onu təngə gətirən Polli xalanı belə cəzalandırmaq haqqında düşünür:

budur onun meyitini evə gətirirlər və Polli xala “Tomun cəsədi üzərinə sərilir, onun göz yaşları çay kimi axır”.

Balaca qız Bekki Tomun xoşuna gəlir. Onun nəzərləri daim bu qızı axtarır, öz qeyri-adi hərəkətləri ilə qızın diqqətini özünə cəlb etməyə çalışır, məqsədinə nail olmadıqda isə ovqatı təlx olur. Xüsusilə onların mağarada azıb qaldıqları səhnə böyük məharətlə təsvir edilib və oxucunu tam gərgin vəziyyətdə saxlayır.

Bazar günü məktəbinin dərslərində darixan Tom dəniz quldurları, xeyirxah qaçaqlar haqqında oxuduğu ədəbiyyatın təsiri altında macəra həvəsi ilə yaşayır və xalq məsəlində deyildiyi kimi, niyyəti hara idisə, mənzili də ora olur. O, həqiqətən də uşaq oyunundan əsl macəranı şahidi və iştirakçısı olur. Xəzinə tapmaq ümidi ilə yaşayan Tom həqiqətən də belə bir xəzinəyə sahib olur.

Mark Tvenin özünün də dediyi kimi, bu romanda təsvir olunan hadisələrin böyük əksəriyyəti real həyatdan, hələ bəlkə də yaziçinin uşaqlıq illərində baş vermiş hadisələrdən götürülmüşdür. Ancaq, yazıçı deyir ki, Tom Soyer bir nəfərin deyil, onun yaxşı tanıldığı üç yeniyetmənin (çox güman ki, bu yeniyetmələrdən biri onun özü idi) bir yerdə proobrazı idi. Mark Tven öz uşaqlıq illərini romantik, ülvî çizgilərlə təsvir etsə də, bir realist yazıçı kimi, dövrünün, mühitinin sərt reallıqlarından qaça bilməmiş, əksinə, əlinə imkan düşən kimi, cəmiyyətdə baş verən neqativ hallara bəzən ince yumorla, bəzən də kəskin satira ilə öz münasibətini bildirmişdir.

Mark Tven “Avropada piyada” əsərini yazdıqdan sonra, xeyli müddətdən bəri onun yazı masasında yarımcıq qalmış Tom Soyer haqqında hekayetin davamı olan Heklberri Finn və Şahzadə və dilənçi əhvalatına qayıtmaq qərarına gəlir və 1882-ci ildə “Şahzadə və dilənçi” povestini qələmə alır. Bu povestdə hadisələr orta əsrlərdə Avropada cərəyan edir. Bu əsər bir nağıl allegoriyadır. Hadisələr uzaq keçmişdə uzaq Avropada cərəyan etsə də, heç şübhəsiz ki, Amerika reallığı ilə səsləşirdi. Müəllif düşündüyü ideyani ifadə etmək üçün qeyri-adi bir mövzu seçmişdir. Bu mövzu zahirən ağlabatan olmasa da, oxucu onun reallığını inanır, çünkü bu bir nağıldır, nağılda isə hər şey mümkündür.

“Şahzadə və dilənçi” povestində balaca özündən bədgüman, özü-özünə aludə olan, əsl həyatın nədən ibarət olmasına xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs olunur. Əsərin süjet xətti müəyyən qədər görkəmli Azərbaycan dramaturqu və maarifçi-

realist yaziçisi M.F.Axundzadənin “Aldanmış kəvəkib” povestini xatırladır. Bu əsərdə şahla adı xalq arasından çıxmış Yusif Sərracın yeri dəyişdirildiyi kimi, Mark Tvenin povestində də şahzadə ilə dilənçinin yeri dəyişdirilir.

Povestin baş qəhrəmanlarından biri Tom Kentidir. Onun atası oğru, anası isə dilənçi idir. Bununla belə, Mark Tven üçün Tom Kentinin obrazı daha doğma və əzizdir. Tom və onun əkiz bacıları sədəqə yığmaqla dolanırlar. Qoca ruhani Toma yazmaq və oxumaq öyrədir, ona nəhəng məxluqlar və sehrbazlar, krallar və şahzadələr haqqında maraqlı rəvayətlər danışır. Tom əsl şahzadə olmaq arzusu ilə yaşayır, dostları ilə saray oyunları oynayır, özünə şahzadə rolunu seçir, öz davranışları ilə həm uşaqları, həm də böyükələri təccübəldəndirir.

Günlerin bir gündündə, xoş təsadüf nəticəsində xəyalpərvər, sadə adamlar arasından çıxmış, yoxsul bir London ailəsində doğulmuş, dilənçi Tom Kenti, həmyasıdı, Uels princi, ingilis taxt-tacının gələcək vəliəhdii şahzadə Eduard Tyüdor ilə görüşür, onlar bir müddətliyə palṭalarını və rollarını dəyişmək qərarına gəlirlər və bu vaxt o da məlum olur ki, bu uşaqlar bir almanın iki üzü kimi bir-birlərinə oxşayırlar. Beləliklə, bir anın içərisində şahzadə dönüb dilənçi, dilənçi isə dönüb şahzadə olur.

Bu süjet öz bədii səciyyəsinə görə daha çox Şərq ədəbiyyatının motivlərini və xalq nağıllarının məzmunlarını xatırladır. Məlum olduğu kimi, dünyanın bir çox xalqlarının, o cümlədən də Azərbaycan xalqının nağıllarında, aşağı təbəqədən çıxmış qəhrəmanın bir sıra çətin sınaqlardan çıxdıqdan sonra hökmədar olması, eləcə də “Min bir gecə” nağıllarında olan məşhur “Bir saatlıq xəlifə” nağılinin süjeti bu povestlə, demək olar ki, uyğunluq təşkil edir. Müəllif özü də bu əsərini nağıl kimi nəzərdə tutmasına baxmayaraq, bu fikrə zidd olaraq povestin girişində yazar: “Ola bilsin ki, bu tarixi faktdır, ancaq ola da bilər ki, – rəvayətdir. Çox güman ki, bütün bunlar olub, yaxud çox güman ki, heç olmayıb, hər halda olmaya da bilər”. Bununla müəllif, təsvir etdiyi hadisənin reallığına işarə vurur və oxucusunu bütün bunlara inanmağa çağırır.

Povestin digər qəhrəmanı sadə insanların həyatı haqqında təsəvvürü belə olmayan şahzadədir O, bir müddət adı xalqın arasında yaşa-malı olur. Londonun evsiz-eşiksiz səfillər və dilənçiləri onu tanıma-dan, kimliyindən asılı olmayaraq ona qayğı göstərir və səmimi müna-sibət bəsləyirlər. Valideynlərinin nazi ilə böyüyən bu uşağın gözləri

qarşısında məhrumiyyətlər, yoxsulluq, dilənçilik həyatı sürən insanların güzəranı canlanır. Bu zaman o, dövlət qanunlarının ədalətsizliyini və sərtliyini hiss edir.

Şahzadə görür ki, adı kəndli əzablı, məşəqqətli həyat sürür. Fermer Yokel necə dilənçi olmasını belə təsvir edir: bir vaxtlar o da əmin-amanlıq içərisində yaşayırırdı, onu sevən arvadı və uşaqları var idi. İndi heç kimi və heç nəyi yoxdur. Arvadı və uşaqları çoxdan ölüblər, çox güman ki, ya cənnətdə, ya da cəhənnəmdədirler, bircə İngiltərədə deyillər!

Əsərin xüsusi kinayə ilə yazılmış bir yerində isə göstərilir ki, şahzadə fikirləşir ki, Tomun da bacılarna xidmətçilər xidmət göstərməlidir. Tom isə onların heç bir xidmətçisi olmadığını deyir. Onların arasında belə bir söhbət olur:

“Elə isə, lütfən deyin görüm, – şahzadə Tomdan soruşur, – bəs onlar xidmətçilərsiz necə keçinirlər. Kim onlara yatmadan əvvəl palṭalarını soyunmağa kömək edir? Səhər yuxudan duranda onların palṭalarını kim geyindirir?”

Tom belə cavab verir:

“Heç kim, ser. Siz istəyirsiniz ki, gecələr onlar palṭalarını soyunub heyvanlar kimi lüt yatsınlar?

– Lüt nə üçün, bəyəm onların elə bircə dənə donu var?” və s.

Müəllifin xüsusi rəğbet bəslədiyi Tom Kenti bir çox müsbət xüsusiyyətləri özündə cəmləşdirmişdir. O özünün ayıq düşüncə tərzi, həyata dərindən bələdliyi ilə seçilir və hər an sarayın yüksək rütbeli, xüsusi təlim keçmiş əyanlarından yüksəkdə dayanır. Təsadüfən kral olan dilənçi Tom kralın və onun əyanlarının malik olmadığı müdriklik və böyüklük nümayiş etdirir, əsl insanpərvərlik göstərir, bütün dövlət məssələlərini ədalətlə həll edir. Özünəməxsus M.Tven utopiyası olan bu roman gənc oxucuya həyatdakı ziddiyyətləri görmək və dərk etməkdə kömək edir.

“Şahzadə və dilənçi” povestini yazıb bitirdikdən sonra Mark Tven yenidən bir neçə il yazmağa başladığı “Heklberri Finnin macəraları” povestini bitirməyə çalışır. 1880-ci ildən etibarən üzərində işlədiyi bu əsəri yazılıçı nəhayət ki, 1883-cü ildə yazıb başa çatdırır. “Tom Soyerin macəraları” povestinin davamı kimi düşünülən bu povest üzərində müəllif daha böyük məsuliyyət hissi ilə işləmiş və qeyri-adi bədii dəyərə malik olan bir əsər yazmışdır. Bu əsər, heç şübhəsiz ki, M.Tven yaradıcılığının zirvəsini təşkil etməklə yanaşı, həm Amerika, həm də bütün dünya ədəbiyyatı tarixində xüsusi yer tutur.

“Heklberri Finnin macəraları” romanı öz bədii məziyyətlərinə və səciyyəsinə görə həm M.Tven yaradıcılığında, həm də bütün Amerika ədəbiyyatında yeni bir hadisə idi. “Tom Soyerin macəraları” povesti-nin yazılmışından sonra on ilə yaxın bir vaxt keçmişdir və bu illər ərzində M.Tven dünyamı gəzmiş, başı daşdan-dşa dəymmiş, bir insan kimi yetişmiş, bir yazıçı kimi daha da püxtələşmişdi.

“Heklberri Finnin macəraları” romanı tam mənasında “Tom Soyerin macəraları” əsərinin davamıdır. Bu əsərdə hadisələr onunla başlayır ki, indi də dul qadın Duqlasın himayəsi altında tərbiyə alan Hek darixir və bu yaşayış tərzinə alışa bilmir. Bu zaman Tom yeni bir macəra təşkil etmək qərarına gəlir.

Bu povestin də başlanğıcı Tom Soyerin macəralarına bənzəyir. Burada da iki yeniyetmə macəra axtarır, bir sıra qəribə hadisələrin işti-rakçısı olur. Müəllif yenə öz bədii üslubuna və yazı manerasına sadıq qalaraq çoxlu humoristik vəziyyətlər təsvir edir və bu yolla bəzi ictimai, dini və məişət məsələlərinə öz tənqidi münasibətini bildirir. Ancaq tezliklə məlum olur ki, bu povestdə təsvir olunan Tomla Hek heç də bir-birinə bənzəmir. Tom daha çox oxuduğu kitabların təsiri altında macəralar xülyası ilə yaşayırsa (Donkixotluq edirsə), Hek real həyata can attr, o, sərbəst olmaq, azad yaşamaq istəyir. Tom özünün uydurduğu dünyada yaşayır, ona elə gəlir ki, məşədə gəzintiyə çıxmış şagirdlər varlı ərəblərin karvanıdır. Hekin həyatında isə romantik uydurma yoxdur. O, real həyatla yaşayır, o, həyatı realizmi, tənqidi realizmi ifadə edən ən tipik bir obrazdır.

Nəhayət, Hek zənci Cimlə qaçmaq qərarına gəlir. Cimin də qaçmaq üçün əlində əsası var idi: çünkü, onu da hansısa bir fermerə satmaq istə-yirdilər. Onlar bu yerlərdən çox-çox uzaqlara qaçıb getmək isteyirlər. Zənci Cim obrazi ilə də yazıçı o dövrün ən vəhşi hadisəsi olan qul alverini və irqi ayrı-seçkilik problemini böyük ustalıqla təsvir etmişdir. Ümumiyyətlə, M.Tven əsl insanpərvər kimi insanlara dərilərinin rənginə, irqinə görə fərq qoymur, daim onların tərəfində dayanır, hüquqlarını müdafiə edir. Yerli hinduların başına gətirilən bəلالara etirazını bildirən yazıçı, qaniçən gəlmələri lənətləyir və deyir: “Mənim birinci amerikalı əedadım, centlmenlər, hindu olub, qədim hindu! Sizin əedad-larınız onun dərisini soyublar və mən yetim qalmışam”.

Əsərin bir yerində verilmiş kiçik dialoq o vaxt zəncilərə olan müna-sibəti açıq-aydın göstərir. Hek fermer Felipsin arvadı ilə söhbətində deyir ki, gəminin silindirinin başlığı partladı:

“ – Allah, keç günahımızdan! Kiməsə bir ziyan dəydi?  
– Xeyr, heç kimə. Ancaq bir zəncini öldürdü...  
– Hə, yaxşı bəxtiniz gətirib, çünki, hərdən elə olur ki, adamlara da ziyan dəyir”.

Əsərin maraqlı mövzularından biri də Heklə Cimə rast gələn “kral” və “hersoq”la bağlıdır. Bu personajlar, çox güman ki, ilkin Amerika humoristik qəhrəmanlarının obrazlarından götürülmüşdür. Həddindən artıq çevik və ağıllı olan bu qəhrəmanlar öz adlarını məşhur aktyorların adlarından götürübirlər: “Kiçik-Devid Harrik” və “Böyük-Kin Edmund”. Bu qəhrəmanlar əsl firildaqcıdırlar. Onlar sadəlövh xalqı min cür kələklərlə aldadırlar. Onların biri “kral”, o birisi isə “hersoq”dur. Bu obrazlardan istifadə edərək müəllif sərbəst şəkildə bütün kral və hersoqların kələkbaz olduğunu deyə bilmışdır.

1889-cu ildə Mark Tven özünün məşhur əsərlərindən biri olan “Konnektikutlu yankılər Kral Arturun sarayında” adlı romanını yazıb bitirir. Bu əsərdə deyilir ki, Konnektikut ştatının Hartford zavodlarının birində adı usta işləyen, adı bir şəhər sakini, on doqquzuncu yüzilliyin sonlarının bütün sivilizasiya attributlarına bələd olan əsl bir yankı, yuxuda orta əsrlərdə mövcud olmuş Kral Arturun uydurma dövlətinə düşür. O, orda çoxlu bədnam hadisələrə rast gəlir, onları və ümumiyyətlə bütün feodalizm quruluşunu məhv etmək istəyir, lakin məğlub olur. Bu romanda müəllif yanlış olaraq orta əsrlərin idealizə olunma-sının əleyhinə çıxır və göstərir ki, krallar və əyanlar, cəngavərlər və qəhrəmanlar hamısı yalançıdır, ikiüzlüdür və riyakardır.

Mark Tven ömrünün sonuna qədər humor hissini itirməmiş, cəmiyyətdə olan nöqsanları, yaramazlıqları daim kəskin satira atəşinə tutmuşdur. Ömrü boyu mənəvi saflıq, daxili gözəllik, insanlara hədsiz məhəbbət hissi ilə yaşayan yazıçı 1910-cu ildə aprelin 21-də vəfat etmişdir. Onun əsərləri bütün dünyada, eləcə də Azərbaycanda sevilə-sevilə oxunur.

*Cəlil Nağıyev*



*Ehey! Mərhəmətdə iki qismət var:  
Mərhəmət göstərən; mərhəmət görən;  
Güclü əllərdə də o, güclü olar.  
– Elə çoxalır ki, bu qismət müdam,  
Artıqdır krallar taxt-tacından!*

*Şekspir. "Venetsiya tacırı"*

## BİRİNCİ FƏSİL

### ŞAHZADƏ İLƏ DİLƏNÇİNİN DOĞULMASI

Bu əhvalat on altinci əsrin ikinci rübünün axırlarında olmuşdur.

Payız günlərinin birində, qədim London şəhərində, yoxsul Kentinin ailəsində, bu ailədə heç kəsə lazımlı olmayan bir oğlan uşağı doğuldu. Həmin gün Tüdorovların zəngin ailəsində, təkcə bu ailəyə deyil, bütün İngiltərəyə lazım olan hamının arzu etdiyi və gözlədiyi başqa bir uşaq da dünyaya gəldi. İngiltərə çıxdan bəri onun həsrətini çekir, onu arzulayır, ondan ötrü allaha dua edirdi. O, dünyaya gəldikdə xalq sevincindən az qala dəli olmuşdu. O gün uzaq tanışlar belə bir-birinə rast gəldikdə qucaqlaşır, öpüşür və ağlaşırlılar. Heç kəs işləmirdi. Hamı bayram edirdi. Yoxsullar da, varlılar da, adı adamlar da, kübarlar da kef edir, oynayır, oxuyur, şərab içirdilər. Bu kef arası kəsilmədən bir neçə gün davam etdi. Gündüzlər Londonun çox gözəl mənzərəsi olurdu: hər eyvanın, hər damın üstündə bayraqlar yellənir, küçələr-

dən bayramsayağı bəzənmiş şən dəstələr keçirdi. Axşamlar da tamaşa etməli şeylər olurdu: hər tinbaşı böyük tonqallar yanındı, yiğin-yığın adamlar bu tonqalların ətrafında şənlik edirdilər.

İngiltərənin hər tərəfindəancaq körpə Uels şahzadəsi<sup>1</sup> Eduard Tüdorun səhbəti gedirdi. O isə ipəyə və batistə bürün-müş halda bu şənlikdən, adlı-sanlı lordların və ledilərin ona dayəlik etdiklərindən xəbərsizdi, – bu şeylərin onun üçün heç bir əhəmiyyəti yox idi. Cır-cındırə bürünmüş Tom Kentidən isə heç kəs danışmirdi. Yalnız dilənci və miskin bir ailədə ondan səhbət gedirdi. Onun dünyaya gəlməsi bu ailənin qayğısını artıracaqdı.

## İKİNCİ FƏSİL

### TOMUN UŞAQLIĞI

Bir neçə ilin üstündən keçək.

London artıq on beş əsr ömr sürmüdü və o zamanın böyük şəhəri idi. Onun yüz min, bəzilərinin fikrinə görə, bəlkə də iki-qat artıq sakini vardı. Şəhərin, xüsusən Tom Kenti yaşayış hissəsində, London körpüsünün yanında, küçələr dar, əyri və palçıqlı idi. Evlər taxtadan idi; evlərin ikinci mərtəbəsi birincidən qabağa çıxmışdı, üçüncü mərtəbəsi öz dirsəklərini ikincidən xeyli irəli uzatmışdı. Evlər yüksəldikcə enlənirdi. Evlərin skeleti üst-üstə çarpez qoyulmuş möhkəm tirlərdən qayrılmışdı. Bu tirlərin arası möhkəm materialla doldurulub üstündən suvaq çəkilmişdi. Tirlər, ev yiyəsinin zövqünə görə qırmızı, göy və qara rənglə boyanmışdı; bu da evlərə gözəl görkəm verirdi. Pəncərələr kiçik idi, qapı kimi həngamə üzərində bayır açılırdı; şüşələri də xırda və çoxguşəli idi.

Tomun atasının yaşadığı ev Qarınqlular küçəsinin dal tərəfindəki üfunətli dalanda idi. Dalana “Törtöküntülər Həyəti” deyirdilər. Yoxsul adamlarla dolu olan bu ev kiçik, köhnə, sınıq-

---

<sup>1</sup> Uels şahzadəsi – Ingiltərə vəliəhdinə verilən fəxri addır.

salxaq bir ev idi. Kenti ailəsi üçüncü mərtəbədə bir otaqda yaşayırıldı. Otağın küncündə Tomun atası ilə anasının çarpayıa oxşar bir şeyləri vardı; Tomun, nənəsinin, Bet və Nen adlı iki bacısının isə müəyyən bir yeri yox idi; bütün döşəmə onların ixtiyarında idi, kefləri istədiyi yerdə yata bilirdilər. Onların bir və ya iki yorğan parçası, bir necə qucaq köhnə, çirkli küləşti vardı; bunları heç də yataq adlandırmaq olmazdı, çünki səhərlər hamisini bir yerə yiğirdilər, axşam da hər kəs istədiyini götürürdü.

Bet və Nen on beş yaşında əkiz, mehriban və pinti qızlardı. Paltarları cırım-cındır, özləri çox avam və nadandılar. Ana da onlardan geri qalmazdı. Lakin ata ilə nənə lap pis idi. Onlar harada oldu içib keflənər, bir-birilə, ya da qabaqlarına çıxan hər kəslə dalaşardılar; ister kefli, istərsə də aynıq vaxtlarında addımbaşı söyüş söyər və and içərdilər. Con Kenti oğru, ana isə dilənçi idi. Onlar uşaqlara dilənməyi öyrətmışdilər, oğruluğu isə öyrədə bilmirdilər.

Evi dolduran kasib-kusubun arasında kral tərəfindən bir neçə qara puldan ibarət təqaüdlə kilsədən çıxarılmış mərhəmətli qoca bir keşiş yaşayırıldı. O, tez-tez uşaqları öz evinə aparır və atanalarından gizli onlara yaxşı şeylər öyrədir. Toma o yazmaq və oxumaq öyrətmışdı. Tom ondan latin dilinə aid bəzi məlumat almışdı. Qoca, qızlara da savad öyrətmək istəyirdi, lakin qızlar qəribə görünən bu alimliyi rəfiqələrinin lağası qoyacaqlarından qorxurdular.

Bütün Törtöküntülər Həyəti də, Kentinin yaşadığı ev kimi, arı yuvasına bənzəyirdi. Sərxoşluq, savaşmaq və dalaşmaq burada adı bir hal idi. Belə hallar hər gecə baş verir və səhərə kimi davam edirdi. Burada baş yarmaq, acliq kimi, adı bir hadisə idi. Bununla belə balaca Tom özünü bədbəxt hiss etmirdi. Bəzən çox çətinlik çəkirdi, ancaq bu onu heç də darixdırmırıdı: axı Törtöküntülər Həyətində bütün uşaqlar bu cür yaşayırdılar. Ona elə gəlirdi ki, elə belə də olmalıdır. Axşam evə əliboş qayıdanda bilirdi ki, atası onu söyəcək və kötükləyəcək, nənəsi də ona əl gəzdirəcəkdir. Gecəyarısı, həmişə ac olan anası, xəlvətcə onun yanına gələr, özü yeməyib onun üçün saxladığı quru çörək qırığını və ya süfrə

artiğini ona vererdi. Ananın bu cür əlaltı hərəkətinin üstü çox vaxt açılmış və ərindən möhkəm kötəklər yemişdi.

Yox, Tom, xüsusən yayda, o qədər də pis yaşamırıdı. O yalnız evdə döyülməkdən yaxasını qurtarmaq üçün dilənirdisə də, bu işə heç həvəsi yox idi, çünki diləncilik əleyhinə olan qanun çox ağırdı və diləncilərə şiddətli cəza verilirdi. Vaxtının çoxunu keşiş Endrünün yanında keçirir, onun divlər və cırdanlar, sehrbazlar və pərilər, tilsimli saraylar, əzəmətli krallar və şahzadələr haqqında söylədiyi nağıllara böyük maraqla qulaq asırdı. Onun xəyalı bu cür gözəl nağıllarla dolu idi; çox zaman gecə seyrək və bərk küləşdən olan yatağında yorğun, ac və əzgin yatdıqda, xəyala dalar, kral sarayında bir şahzadənin gözəl həyatının şirin lövhələrini təsəvvür edər, təhqirləri və ağrıları tezliklə yadından çıxardı. Onun həmişə bircə arzusu vardı: öz gözlərilə əsl şahzadəni görmək. Bir dəfə o, bu arzusunu Törtöküntülər Həyətindəki yoldaşlarına söylədi, lakin onlar Tomu elə lağa qoydular ki, o öz arzularını bir daha heç kəsə söyləməyib ürəyində saxladı.

Tom keşisin qədim kitablarını tez-tez oxuyar, anlamadığı cümlələrin mənasını keşidən soruşar və oxuduğu hadisələri öz hekayələrilə tamamlamasını ondan xahiş edərdi. Yavaş-yavaş bu kitablar və arzular onun həyatında böyük dəyişiklik əmələ gətirməyə başladı. Onun şirin xəyallarının qəhrəmanları o qədər gözəldilər ki, o öz cindir palтарından, öz səliqəsizliyindən sixilməğa başladı. Təmiz olmaq və yaxşı geyinmək istədi. Doğrudur, o indi də tez-tez palçıqla oynayır və bundan çoxlu ləzzət alırıldı. Lakin indi Temzada yalnız əylənmək üçün çimmirdi; təmiz olmanın da indi onun üçün böyük əhəmiyyəti vardı.

Tom hər zaman Çipsaydda may dirəyi<sup>1</sup> yanında və ya bazarda tamaşa etməli şeylər tapardı. Bundan başqa, o arabir, bütün londonlular kimi, quru yolla və ya qayıqla məşhur, lakin bədbəxt bir adamı Tauer<sup>1</sup> həbsxanasına aparan hərbi hissənin rəsmi-keçidinə

---

<sup>1</sup> May dirəyi – İngiltərədə çiçək və bayraqlarla bəzənmiş hündür dor ağacına deyilir. Bu dirəyi adətən böyük bir çəməndə dik basdırır və ətrafında may şənliyi edirlər.

maraqla tamaşa edərdi. Tom yaz günlərindən birində Smitfilddə zavallı Enn Eskünün<sup>2</sup> və onunla bərabər üç adamın tonqalda yandırıldığını görmüşdü; keçmiş baş keşisin onlara uzun-uzadı vəz etdiyini də eşitmışdı, lakin bu vəz onu az maraqlandırmışdı. Ümumiyyətlə, Tomun həyatı olduqca maraqlı və xoş keçirdi.

Oxuduğu kitablar və saray həyatı haqqındaki xəyalları Toma o qədər təsir etmişdi ki, o özü belə duymadan özünü şahzadəyə oxşatmağa başlamışdı. Onun danişiq və hərəkətləri çox ədalı idi. Küçə yoldaşları Tomun saray əyanlarının təmtəraqlı danişiqlarını və hərəkətlərini məharətlə təqlid etdiyini gördükdə həm təeccüb etdilər, həm də sevindilər. Tomun öz yaşıdlarına olan təsiri günü-gündən artırdı, onlar getdikcə Toma yüksək bir şəxsiyyət kimi hörmət etməyə başladılar. O çox-çox şeylər bilirdi. Çox qəribə işlər görməyi və danişmağı bacarırdı. Özü də nə qədər ağıllı və bilikli idi. Uşaqlar Tomun hər işini, hərəkətini öz böyüklərinə söyləyirdilər. Nəhayət, böyüklərdə Tom Kentinin çox istedadlı və qeyri – adı bir uşaq olması təsəvvürü oyandı. Onlar çətin hallarda Tomla məsləhətləşməyə başladılar və çox zaman onun dərrakəsinə, ağıllı hökmərinə heyran qalırdılar. O, bütün tanışları arasında bir qəhrəman kimi şöhrət qazanmışdı; ondakı qəribə halları yalnız öz ailəsində görən yox idi.

Çox keçmədi, Tom özü üçün bir kral sarayı düzəldti. O özü şahzadə olmuşdu; yaxın yoldaşları onun gözətçiləri, saray xidmətçiləri, mehtərləri, saray əyanları, saray xanımları və kral ailəsinin üzvləri olmuşdular. Hər gün yalançı şahzadəni Tomun kitablarda oxuduğu qayda ilə qarşılıyırıldılar: onun düzəltdiyi padşahlığın saray şurasında hər gün böyük məsələlər həll olunurdu: əlahəzrət yalançı şahzadə hər gün xəyalı ordulara, donanmalara, vəzirlərə fermanlar verirdi.

<sup>1</sup> Tauer – lordların, hersoqların və hətta kralların, həbs də saxlandığı London qalasıdır. Bu həbsxanada cinayətkarlara işgəncə verirlər; burada məhkumlara edam cəzası da verilirdi.

<sup>2</sup> Enn Eskü (1521-1546) – “bir para məsələlərdə inad və yola gəlmə-məzlik göstərdiyi” üçün protestant kimi həbsə salılmışdı: ona işgəncə verildikdən sonra Smitfilddə yandırılmışdı.

Sonra da cındır paltarda dilənməyə gedir, güclə bir neçə fartinq<sup>1</sup> dilənir, quru çörək gəmirir, öz adı kötək payını alır və bir qucaq üfunətlü küləş üstündə uzanaraq, özünün şahanə əzəməti haqqında şirin xəyallara dalırı. Ömründə bircə dəfə də olsa əsl şahzadəni görmək arzusu getdikcə ürəyinə daha dərin yerləşirdi; nəhayət, bu arzu bütün başqa istəklərinə üstün gəlib həyatının yeganə arzusu oldu.

Bir gün yanvar ayında, həmişəki kimi, dilənmək üçün səfərə çıxmışdı. Bir neçə saat ayaqyalın, üzüyə-üzüyə Minsinq Leynin və Littl İst Çipin ətrafında məyus-məyus dolandı; aşxanaların pəncərələrindən baxdı, oraya düzülmüş ləzzətlə donuz əti qutablarını, insanı heyran edən xörəkləri görüb ağızı sulandı; ömründə bu yeməklərin dadına da baxmamışdı; ancaq iyindən hiss edirdi ki, bunlar mələklərə layiq cənnət yeməkləridir. Hava soyuqdu. Narın yağış çisələyirdi: tutqun və qəmgin bir gün idi. Tom islanmış, yorğun, ac axşamüstü evə gəldikdə, atası da, nənəsi də özlərinə görə, onun halına acıdılar: əlüstü onu kötükləyib yatmağa göndərdilər. Bədəninin ağrımı, bir yandan da qonşuların deyişməsi və dalaşması uzun zaman onu yatmağa qoymadı, nəhayət, fikri uzaq gözəl aləmlərə uçdu və başdan-ayağa qızılı, qiymətli daş – qaşlara qərq olmuş şahzadələrin arasında yuxuya getdi. Şahzadələr dəbdəbəli saraylarda yaşayırdılar; onlar, ikiqat olub təzim edən, işarə verən kimi əmri yerinə yetirməyə cuman nökər-naiblərlə əhatə olunmuşdular. Tom, həmişəki kimi, yuxusunda da özünün şahzadə olduğunu gördü. Bütün gecəni kral dəbdəbəsilə məst oldu: bütün gecəni adlı-sanlı ledilər və lordlarla əhatə olundu; o, parlaq işıq altında gəzinir, gözəl qoxular duyur, valeh-edici musiqidən nəşələnir, kənara çəkilib ona yol verən izdihamın hörmətli salamlarına gah təbəssümlə, gah da iltifat buyurub başını azca əyməklə cavab verirdi.

Səhər oyanıb yenə əvvəlki həyatı gördükdə, hər şey ona da-ha çətin göründü. Ürəyi acı-acı sizildədi, gözləri yaşıla doldu.

---

<sup>1</sup> Fartinq – qəpikdən az mis puldur.

## ÜÇÜNCÜ FƏSİL

### TOMUN ŞAHZADƏYƏ RAST GƏLMƏSİ

Tom yuxudan ac qalxdı və ac da evdən çıxıb getdi; bütün fikri axşamkı yuxusunun xəyalı gözəlliklərilə məşğul idi. O, hara getdiyini, ətrafında nələr olduğunu hiss etmədən Sitini dolaşırıdı. Bəziləri onu itələyir, bəziləri də söyürdü; lakin heç bir şey görmür, heç bir şey eşitmirdi. Nəhayət, Temil Bar darvazasının yanına çatdı. İndiyə kimi o, bu qədər uzaqlara getməmişdi. Dayandı, hara gəldiyini bir dəqiqə fikirləşdi: sonra yenə də xəyal onu büründü. Londonun kənarına necə gəlib çıxdığını heç özü də bilmədi. O zamanlar Strend artıq kənd yolu deyildi, hətta küçə hesab olunurdu, ancaq, etiraf etmək lazımdır ki, bu çox qəribə bir küçə idi, çünkü bir tərəfdə evlər sıra ilə düzülmüşdüsə də, o biri tərəf-dəki evlər bir-birindən çox uzaq idi; bunlar, çaya baxan gözəl bağlarla əhatə olunmuş, ən dövlətli zadəganların dəbdəbəli sarayları idi. Bizim zəmanəmizdə bu bağların yerində daşdan və kərpicdən tikilmiş, insana kədərverici evlər vardır.

Tom gəlib Çerinq kəndinə çatdı, dincəlmək üçün gözəl bir xaçın dibində oturdu, bu xaçı keçmiş zamanlarda taxtdan düşmüş bir kral qoydurmuşdu. Sonra gözəl, tənha yol ilə tənbəl-tənbəl yeriməyə başladı, kardinalın bəzəkli sarayını keçdi, ondan daha bəzəkli və əzəmətli Vestminster sarayına doğru yollandı. O, ətrafında müxtəlif imarətlər tikilmiş bu böyük daş binaya, möhtəşəm bürclərə, qüllələrə, zərli barmaqlığı olan darvazaya, qranitdən qayrılmış böyük şirlərə və ingilis kral hakimiyyətinin başqa abidələrinə heyrətlə baxır, baxdıqca da özünü xoşbəxt hesab edirdi. Görəsən o öz arzularına çatacaqmı? Bura kral sarayıdır. Əgər bəxti gətirsə, təsadüfən əsl şahzadəni görə bilməzmi?

Zərli darvazanın hər iki tərəfində heykəl kimi hərəkətsiz iki əsgər durmuşdu; bunlar başdan-ayağa par-par parıldayan polad geyim içində idilər. Gözlərinin ucu ilə də olsa kral ailəsindən bir nəfəri görə bilmək ümidiłə, bir dəstə kəndli və şəhər əhli uzaqdan, kənardan baxırdılar. Qəşəng geyimli ağaları gətirən faytonlar

saray həyətinin darvazalarından girib-çıxırdılar; bu faytonların ayaqyerliyində bəzəkli xidmətçilər durmuşdular.

Zavallı balaca Tom cindrə paltarda, maraqla tamaşa edən izdihama yanaşdı və yavaş-yavaş, qorxa-qorxa gözətçilərin yanından keçdi; ürəyi bərk döyündü və onda ümid oyandı. Birdən zərli məhəccərin arasından gördüyü mənzərədən o qədər fərəhləndi ki, az qala çığıracaqdı. Hasarın o tayında açıq havada oyunlardan və məşqlərdən rəngi qaralmış, ipək və atlaz geyinmiş, bahalı daş-qasıla parıldayan gözəl, biçimli bir oğlan durmuşdu; belindən daş-qasıla bəzənmiş kiçik bir qılınc asılmış, kəmərinə isə xəncər taxılmışdı; ayaqlarında qırmızıdanbanlı qəşəng çəkmə, başında lələkləri ciyinlərinə qədər tökülen, qiymətli iri daşla bəzənmiş gözəl qırmızı papağı var idi. Yanında çox dəbdəbəli geyinmiş bir neçə adam durmuşdu, yəqin bunlar onun xidmətçiləri idi. Hə, bu, əlbəttə, şahzadənin özüdür, əsl canlı şahzadədir. Buna heç bir şübhə ola bilməzdi. Nəhayət, dilənci uşağın arzusu yerinə yetmişdi.

Tom tez-tez nəfəs almağa başladı. Təəccübədən və sevincdən gözləri bərəldi. Bu dəqiqə onun qəlbində hər şeyə üstün gələn yalnız bir istək var idi: şahzadəyə yaxınlaşmaq və ona doyunca tamaşa etmək. Nə etdiyini düşünməyə macal tapmadan darvazanın məhəccərinə sıxıldı. Lakin bu anda əsgərlərdən biri onu kobudcasına kənarə çəkib kənd avaralarının, London tənbəllərinin arasına elə qüvvətlə tulladı ki, uşaq firfira kimi firlandı.

– Öz yerini bil, avara!

Camaat qəhqəhə çəkib güldü, lakin kiçik şahzadə pul kimi qızarmış halda darvazanın yanına sıçradı, onun gözlərindən qəzəb yağırdı; şahzadə çığirdı:

– Sən nə cürətlə bu zavallı uşağı incidirsən? Nə cürətlə atam kralın təbəələrinin ən miskini ilə də olsa bu cür kobud rəftar edirsən? Darvazanı aç, burax gəlsin!

Bu yelbeyin, ikiüzlü camaatın başlarını necə açdığını bir görəydiniz; “Yaşasın Uels şahzadəsi!” – deyə necə sevinclə bağırdıqlarını eşidəydiniz.

Əsgərlər təbərzinlərilə təzim edərək darvazanı açdılar, cırçındırı bürünmüş Dilənçilik şahzadəsinin onların yanından keçərək, hədsiz-hesabsız Sərvət şahzadəsinə əl verdiyini gördükdə, yenidən təzim etdilər.

Eduard Tüdor dedi:

– Sən ac və yorğun görünürsən. Səni incitmışdilər. Gəl dalımcə.

Nədənsə, yarım düjünə qədər saray xidmətçisi qabağa yeridi; şübhəsiz, onlar Tomu kral sarayına buraxmaq istəmirdilər. Lakin şahzadə, əlinin padşahlara layiq bir hərəkətilə onları rədd etdi; onlar o saniyə heykəl kimi donub yerlərində qaldılar. Eduard Tomu sarayın qəşəng bəzənmiş bir otağına – öz kabinetinə apardı. Onun əmrilə yemək götirdilər; bu cür yeməkləri Tom ömründə görməmişdi, bu barədə yalnız kitablarda oxumuşdu. Eduard, məzəmmətedici nəzərlərilə onun həlim qonağını utandırmışın- lar deyə xidmətçiləri şahzadələrə yaraşan bir nəzakətlə otaqdan çıxartdı, özü isə Tomun yanında oturdu və yedikcə ona suallar verməyə başladı.

– Adın nədir, ay oğlan?

– Bəndəninizin adı Tom Kentidir.<sup>1</sup>

– Qəribə addır... Harada yaşayırsan?

– Cənabınıza ərz olsun ki, mən Londonda yaşayıram, Qarın-  
kulular məhəlləsinin dalında Törtöküntülər Həyətində.

– Törtöküntüler Həyəti! Daha bir qəribə ad!.. Ata-anan varmı?

– Ata-anam var; bir nənəm də var ki, onu o qədər də sevmi-  
rəm. Bu günah işdirəsə, Allah məni bağışlasın... Bir də Nen və  
Bet adlı iki əkiz bacım var.

– Yəqin nənən sənə o qədər də mehriban deyil, eləmi?

– Əlahəzrətə cürət edib deyirəm ki, mənim nənəm heç kəsi sevmir. Ürəyində mərhəmət deyilən şey yoxdur. Bütün günü şər işlərlə keçirir.

– Səni incidirmi?

– Yalnız yatanda və ya beynini şərabla məst edəndə məni incitmir. Elə ki, başı ayıldı, məni ikiqat artıq döyür.

---

<sup>1</sup> Kenti (canty) – ingiliscə nəşəli, canlı deməkdir.

Balaca şahzadənin gözləri qəzəblə parladı.

Çığırdı:

– Necə? Döyür?

– Bəli, bəli, cəsarət edib sizə ərz edirəm, əlahəzrət!

– Döyür! Bu cür kiçik və zəif uşağı döyür! Qulaq as! Axşama kimi onun əl – qolunu bağlayıb, Tauerə salarlar. Kral, mənim atam...

– Cənab, unutmayın ki, mənim nənəm aşağı təbəqədəndir. Tauer isə əsilzadələrin həbsxanasıdır.

– Düzdür! Bu mənim ağlıma gəlməmişdi. Lakin ona nə cür cəza verməyi düşünərəm. Atan necə, sənə mehribandırı?

– O nənəmdən də pisdir, cənab.

– Deyəsən, bütün atalar bu cür olur. Mənim atamın da xasiyyəti həlim deyil. Onun əli ağırdır, ancaq mənə toxunmur. Danlamağa gələndə isə xəsislik edən deyil. Bəs anan səninlə necə rəftar edir?

– O məni sevir, cənab; heç vaxt məni incitmər və kefimə dəymir. Nenlə Bet də mənə anam kimi mehribandırlar.

– Onların neçə yaşı var?

– Hər ikisinin on beş yaşı var, cənab.

– Mənim bacım ledi Yelizavetanın on dörd yaşı var. Əmmim qızı ledi Cen Qrey mənimlə yaşiddır; onlar ikisi də sevimli və xoşxasiyyətdir, ancaq o biri bacım ledi Merinin üzü elə qışqa-baqlı və acıqlıdır ki... De görüm, xidmətçi qızlar günaha batmasın deyə, bacıların onlara gülməyi qadağan edirmi?

– Bacılarımı? Siz, cənab, elə zənn edirsiz ki, onların xidmətçiləri var?

Kiçik şahzadə bir dəqiqə kiçik dilənçiyə məğrur bir dalğınlıqla baxdı, sonra dedi:

– Lütfən, söylə görüm, onlar xidmətçisiz necə dolanırlar? Gecə palтарlarını soyunmaqdə onlara kim kömək edir? Səhər yuxudan qalxanda onları kim geyindirir?

– Heç kəs, cənab. Yoxsa siz istəyirsiz ki, onlar gecə paltarlarını çıxarıb heyvan kimi çılpaq yatsınlar?

- Çılpaqmı? Məgər onların bir dəst paltarı var?
- Ah, hökmdar, artıq paltar nələrinə lazımdır? Hərəsinin iki bədəni yoxdur ki.

– Nə qəribə, əcaib bir fikir! Kinayəli sözlərimi mənə bağışla: mən sənin qəlbinə toxunmaq istəmirdim. Sənin mərhəmətli bacıların Nen və Betin kifayət qədər paltarları və xidmətçiləri olacaq; özü də tez bir zamanda: bu barədə xəzinədarım lazımı sərəncam çəkər. Yox, bunun üçün mənə təşəkkür etmə, bu boş işdir. Sən çox yaxşı danışırsan, aydın və gözəl danışırsan. Elm öyrənmisənmi?

– Bilmirəm, cənab. Mərhəmətli keşiş Endrü yaxşılıq edib öz kitablarından mənə dərs vermişdir.

– Latinca bilirsənmi?

– Biliyimin çox az olmasından qorxuram, cənab.

– Öyrən, əzizim, – bunu öyrənmək əvvəllər adama çətin gəlir. Yunan dilini öyrənmək daha çətindir. Ancaq nə latin dili, nə də yunan dili ledi Yelizaveta və bibim qızı üçün heç bir çətinlik törətmir. Bu gənc xanımların özgə dillərdə danışmalarına qulaq asaydın! Lakin sən mənə öz Törtöküntülər Həyətindən danış. Orada günün xoşmu keçir?

– Doğrusu qarnım tox olanda, kefim kök olur. Bizə Panç və Cedi<sup>1</sup>, bir də meymun balaları göstərirler. Ah, onlar əlvan və məzəli geyimlərilə nə qədər gülməlidirlər! Bundan başqa, bizə teatr tamaşası da göstərirler: aktyorlar oynayır, çığırır, dalaşırlar, sonra bir – birlərini öldürür və ölü kimi düşüb qalırlar; tamaşa etmək elə ləzzət verir ki... özü də cəmisi bir fartinq verirən. Ancaq, cənablarınızə ərz olsun ki, bəzən bu fartinqi qazanmaq çox çətin olur.

– Yenə danış!

– Biz uşaqlar Törtöküntülər Həyətində arabir əlimizə ağac alıb, usta şagirdləri kimi vuruşuruq.

Şahzadənin gözləri parladi:

– Bax, buna mən varam. Yenə danış!

<sup>1</sup> Panç və Cedi – ingilis xalq kukla teatrının qəhrəmanlarıdır.

- Biz keçdi-keçdi oynayırıq, cənab. Bir-birimizi ötüb keçirik.
- Bu da mənim ürəyimdəndir! Sonra?
- Biz yayda, cənab, suyun içində ayaqyalın gəzirk. Arxlarda və çaylarda çımirik, bir-birimizin üstünə su sıçradırıq, bir-birimizin yaxasından yapışıp suya batırırıq, üzürük, qışqırırıq, atılıb-düşürük...
- Mən bircə dəfə bu əylənməyə atamın bütün səltənətini verərdim. Sən Allah, yenə danış!
- Biz Çipsaydda may dirəyi ətrafında oxuyub-oynayırıq; bir-birimizi torpağa basdırırıq; palçıqdan qutab qayırırıq. Ah, gözəl palçıq! Dünyada bizə palçıqdan çox ləzzət verən şey yoxdur. Bağışlayın, cənab, biz hər gün palçığın içində eşələnirik.
- Xahiş edirəm, daha danışma! Bu lap qiyamətdir. Mən sənin paltarın kimi bir paltar geyə bilsəydim, ayaqqabılıramı çıxarıb, heç olmasa ömrümdə bir dəfə də olsa, heç kəs məni qınamadan və mane olmadan, palçıqla oynayıb ləzzət ala bilsəydim, bunun əvəzində, mənə elə gəlir ki, bütün taxt-tacımdan həvəslə əl çəkərdim.
- Mən isə... cənab, heç olmasa ömrümdə bir dəfə, ancaq bir-cə dəfə sizin kimi geyinə bilsəydim...
- Aha, arzun budurmu? Nə eybi var, qoy sən deyən olsun. Əynindəki cir-cındırı çıxart və mənim bəzəkli paltarlarımı geyin. Bizim xoşbəxtliyimiz çox çəkməz, lakin ömrü az da olsa, bizi sevindirər. Əlimizdə fürsət olduqca əylənərik, sonra başqa-ları gəlib bizə mane olmadan yenə paltarlarımızın dəyişərik.
- Bir neçə dəqiqədən sonra balaca Uels şahzadəsi Tomun cir-cındırını geydi. Balaca Dilənçilik şahzadəsi isə dəbdəbəli şah-nə paltar geyindi. İkişi də böyük güzgüyə yanaşdı, nə qəribə görünüş. Onlara elə gəldi ki, guya paltarlarını heç dəyişməmişlər. Gözlərini bir-birinə dikdilər, sonra dönüb güzgüyə baxdılar, sonra yenə də bir-birinə nəzər saldılar. Nəhayət, heyrətdə qalmış şahzadə dedi:
- Sən bu barədə nə düşünürsən?
- Ah, cənab, bu suala məndən cavab tələb etməyin. Mənim kimi miskin bir adama o cür sözlər danışmaq yaraşmaz.

– Onda bu barədə qoy mən deyim. Sənin saçların, gözlərin, səsin, yerisin, boyun, duruşun, üzün lap mənimki kimidir. Əgər biz soyunub bayırı çıxsaq, heç kəs bizlərdən kimin sən, kimin Uels şahzadəsi olduğunu bilməz. İndi sənin paltarlarını geyindi-yim zaman, o kobud əsgərin səninlə necə rəftar etdiyini mən daha yaxşı hiss edirəm... Bura bax, deyəsən, əlin göyərmişdir.

– Boş şeydir, hökmdar. Cənabınız bilir ki, o bədbəxt gözətçi...

Balaca şahzadə yalın ayağını yerə döyüb çıçırdı:

– Sus! O səninlə çox həyasızcasına və kobud rəftar etdi. Əgər kral... Mən qayıtmayınca yerindən tərpənməyəsən! Əmrim budur!

Şahzadə dövlətin nəzərində böyük əhəmiyyəti olan bir şeyi bir an içində masanın üstündən götürüb gizlətdi və qapıdan bayıra sıçrayaraq, əynində cir-cindir geyim olduğu halda saray içində yüyürməyə başladı. Üzü od kimi yanır, gözləri parlayırdı. Böyük darvazaya çatdıqda, dəmir barmaqlıqdan yapışb çıçırdı:

– Ah! Darvazanı aç!

Tomu incidən əsgər onun tələbini cəld yerinə yetirdi: şahzadə şahanə qəzəbdən nəfəsi təngmiş halda böyük darvazadan çıxdıqda, əsgər ona elə şapalaq vurdu ki, şahzadə hərlənib yerə yığıldı.

– Al payını, dilənçi nacins, sənin üstündə əlahəzrətin mənə qəzəbi keçdi.

Camaat qəhqəhə çəkib güldü. Şahzadə palçığa batmışdı.

O, ayağa qalxdı, hirslə gözətçinin üstünə cumdu və bağırdı:

– Mən Uels şahzadəsiyəm, mənim şəxsiyyətim müqəddəsdir, mənə toxunmağa cürət etdiyin üçün səni asarlar.

Əsgər təbərzini ilə ona təzim edib gülə-gülə dedi:

– Əlahəzrət şahzadə sağ olsun!

Sonra qəzəble çıçırdı:

– Rədd ol buradan, axmağın biri axmaq.

Camaat qəhqəhə çəkərək bədbəxt balaca şahzadənin başına yığıldı. Onu şəkkiyə basaraq yolla qovmağa başladılar.

– Əlahəzrət şahzadəyə yol verin! Uels şahzadəsinə yol verin!

## DÖRDÜNCÜ FƏSİL

### ŞAHZADƏNİN UĞURSUZLUĞU BAŞLANIR

Camaat saatlarla şahzadənin dalınca düşüb onu hoydu-hoydu götürdü. Sonra geri dönüb onu tek buraxdılar. Şahzadə onu amansızcasına təqib edənlərdən gücü çatdığını qədər özünü qoruyur, onları öz şahlıq qəzəbilə hədələyir və şahanə səsilə əmrlər verirdi, bu, xalqı əyləndirirdi; lakin axırda yorğunluğundan susmağa məcbur olan şahzadə, onu incidənləri nəzərində bütün qiymətini itirdi və onlar özlərinə ayrı əyləncə axtarmağa getdilər. Bu zaman şahzadə ətrafi nəzərdən keçirtdi, lakin bu yerləri tanımadı; yalnız Londonda olduğunu bilirdi. Məqsədsiz baş götürüb getdi; bir azdan sonra evlər seyrəkləşdi və gediş-gəliş azaldı. Qana bulaşmış ayaqlarını indi Farinqdon-stritin olduğu yerdən axan çayın suyunda yudu, bir neçə dəqiqə dincəldi, sonra yenə yola düzəldi. Bir az sonra o, böyük bir açılıqla çatdı, açıqlıqda nizamsız tikilmiş bir neçə evdən və böyük bir kilsədən başqa heç şey yox idi. Kilsəni tanıdı. Kilsə hər tərəfdən meşə ilə əhatə olunmuşdu, burada çoxlu fəhlə qaynaşındı. Kilsədə əsaslı təmir işləri aparılırdı. Şahzadə o saat ürəkləndi. O hiss etdi ki, artıq uğursuzluğunun sonu çatmışdır. Öz-özünə dedi: “Bu qara rahiblərin köhnə kilsəsidir. Kral, mənim atam bu kilsəni onların əlindən almış və ona yeni, “həzrəti İsa yurdu” adı verərək, yoxsul və sahibsiz uşaqların sığınacaq yerinə çevirmişdir. Buranın yetirmələri, əlbəttə, onlara səxavət və alicənablıq göstərən bir adamın oğluna böyük həvəslə xidmət edərlər. Halbuki, bu oğul da indi özünə burada sığınacaq yeri tapanlar və gələcəkdə tapa-çaq olanlar kimi sahibsiz və yoxsuldur”.

Bir azdan sonra o, bir dəstə uşağın içine düşdü. Bu uşaqlar qaçırlar, tullanır, top-top, eşşəkbəli sindirdi oyunu oynayırlar, çox səs-küy salırlılar; hər kəs istədiyi kimi əylənirdi. Onların hamısı bir cür, o zaman usta şagirdlərinin və nökərlərin geyindiyi kimi geyinmişdi. Hərəsinin təpəsində nəlbəki böyüklükdə heç bir şə-yə yaramayan qara, yasti papaq vardi; bu papaqlar çox balaca

olduğu üçün başı qorumur və ona heç bir yaraşıq vermirdi, papaqların altından alınlarının ortasına dəyirmi vurulmuş və tağ ayrılmamış saç töküldü; boyunlarındakı yaxalıq keşş yaxalığına bənzəyirdi; bunların bədənə kip yapışan və dizə kimi uzanan gen qollu göy arxalığı, enli qırmızı kəməri, dizdən yuxarı çekilib bağlanmış sarı corablari, enli dəmir toqqalı ayaqqabılı vardi. Bu çox eybəcər paltar idi.

Uşaqlar oyunlarını buraxıb, şahzadənin başına yiğişdilər. Şahzadə fitri bir ləyaqət hissi ilə dedi:

— Mərhəmətli uşaqlar, öz böyüyüňüzə deyin ki, Uels şahzadəsi Eduard onunla danışmaq istəyir.

Bu sözlər səs-küylə qarşılındı. Acıdıl bir oğlan ona dedi:

— Ay cındırpaltar, olmaya sən əlahəzrətin elçisəsin?

Şahzadənin üzündə qəzəb parladı, qılincını siyirmək üçün əlini yanına atdı, lakin heç bir şey tapmadı. Hamı qəhqəhə çekib güldü; Eduard dedi:

— Bəli, mən şahzadəyəm, mənim atamın sədəqəsilə dolanan sizlərə mənimlə bu cür rəftar etmək yaramaz.

Bu sözlər uşaqlara çox məzəli gəldi, onlar mehribancasına gülüşdülər. Hər kəsdən əvvəl söhbətə qarışan oğlan öz yoldaşlarına çıçırdı:

— Ey əlahəzrətin kral atasının çörəyilə dolanan donuzlar, qullar! Adəti yadınızdan çıxartmışınız, nədir? Tez olun, diz çökün və alınızı yerə bərk-bərk döyün! Onun şahanə görkəmi və şahanə cır-cındırı qarşısında təzim edin!

Hamı qəhqəhələr içində boğularaq, diz çökdü və qəribə işə düşmüş oğlanın qarşısında baş əyərek onu ələ salmağa başladı.

Şahzadə yaxında duran uşağa bir təpik vurdur və hirsindən çıçırdı:

— Sabaha qədər bu sənin payın! Sabah isə səni dar ağacından asdıraram.

Daha bu zarafat deyil! Belə zarafat olmaz! Güllüş bir anda kəsildi və qəzəblə əvəz oldu. On adam birdən çıçırdı:

— Yapışın yaxasından! Sürüyün onu gölməçəyə! İtlər hanı? Aslan, bura gəl İtidiş, bura gəl!

Sonra İngiltərənin heç vaxt görmədiyi bir mənzərə əmələ gəldi: rəiyyətlər vəliəhdin müqəddəs şəxsiyyətinə əl atdılar və itləri onun üstünə qısqırtdılar, itlər az qala onu parçalayacaqdı.

Axşamçağı şahzadə gəlib şəhərin ən gur yerinə çatdı. Bədəni gömgöy, əlləri qan-qeysan idi, əynindəki cir-cindir palçığa bulanmışdı. Qəzəbli halda küçələri dolaşır, yorğun və zəif olduğu üçün ayaqlarını güclə çəkərək, get-gedə harada olduğunu belə düşünə bilmirdi. Daha yoldan ötənlərə sual vermirdi, çünkü onlar cavab əvəzində onu söyürdülər. O öz-özünə mirıldanırdı:

“Törtöküntülər Həyəti! Taqətdən düşənədək özümü birtəhər oraya yetirməyə gücüm çatsa, canım qurtarar. Onun qohum-qardaşı məni saraya aparıb onların ailəsindən olmadığımı və əsl şahzadə olduğumu sübut edərlər, onda yenə əvvəlki kimi yaşaram”.

Hərdən də “həzrəti İsa yurdunu”ndakı uşaqların onu nə cür incitdiklərini xatırlayıb və öz-özünə deyirdi:

“Mən kral olanda yemək və mənzildən başqa onlara kitab da oxutduracağam, çünkü ağıl və ürək ac olduqca, tox qarından bir şey çıxmaz. Bu gün aldığım dərs hədər getməsin deyə, bunu yaxşı yadda saxlamalıyam. Bilik ürəyi yumşaldır, mərhəmət və incəlik hissələrini tərbiyə edir”.

Bəzi pəncərələrdə çiraqların zəif şöləsi əks olundu, birdən yağış yağıdı, külək qalxdı, soyuq, tufanlı bir gecə başlandı. Yurdusuz şahzadə, İngiltərə taxt-tacının sərgərdən vəliəhdidə, dilənçilik və bədbəxtlik mənbəyi olan daxmaları bir-biri üstünə qalandığı palçıqlı küçələrin dolanbaclarında gözdən itdi.

Birdən yekəpər bir sərxoş kobudcasına onun yaxasından yapışdı.

– Gecənin bu vaxtında yenə veyllənirsən, evə isə bir dənə fartinq də gətirməmisən. Pulsuz olsan, vay halına. Əgər sənin sür-sümüyünü sindirməsəm, mən Con Kenti deyiləm.

Şahzadə, Con Kentinin toxunmaqla murdarladığı çiynini qeyri-ixtiyari silə-silə, sərxoşun əlindən çıxdı və hirsle dedi:

– Aha, sən onun atasınmı? Şükür sənə, ilahi. Məni öz atanın evinə apar, onu isə oradan çıxart!

– Onun atasımı? Bilmirəm sən nə danışırsan. Ancaq bunu bilirom ki, mən sənin atanam... Sən buna tezliklə əmin olarsan...

– Zarafatı burax, biclik eləmə, yubanma! Yorulmuşam, yaralıyam, dözməyə taqətim qalmamışdır. Məni atam kralın yanına apar, o sənə, heç yuxuda da görmədiyin xəzinə bağışlar. İnan mənə, inan, mən yalan demirəm, əsl həqiqəti deyirəm! Mənə kömək əlini uzat və məni qurtar. Mən əsl Uels şahzadəsiyəm.

Con Kenti gözlərini təəccübələ uşağa zillədi və başını tərpədərək, dodaqaltı mirıldandı:

– Ağlını itirib, dəli olub!

Sonra yenə uşaqın yaxasından yapışdı, xırıltı ilə güldü və söydü.

– Ağlını itirdin, itirmədin təfavütü yoxdur. Nənənlə birlikdə sənin bütün qabırğalarını qırmasaq, mən adımı Con Kenti qoymaram.

O, inad edən, bərk hırslınmış şahzadəni güclə sürüyərək dallarınca düşən küçə avaralarının şən çıçırtıları altında yaxın həyətlərin birində gözdən itdi.

## BEŞİNCİ FƏSİL

### TOM ŞAHZADƏ ROLUNDĀ

Şahzadənin otağında tək qalmış Tom Kenti öz təkliyindən çox yaxşı istifadə etdi. O öz dəbdəbəli paltarından həzz alaraq, böyük güzgünün qarşısında əzilib-büzüldü, sonra nə cür təsir bağışlaşdığını bilmək üçün, gözünü güzgündən ayırmadan şahzadənin nəcib yerişini təqlid edərək yana çekildi. Gözəl qılincını siyirdi, ikiqat əyilərək qılincın dəstəsindən öpdü və döşünə sixdi. Bunu o, beş-altı həftə bundan qabaq görmüşdə; adlı-sanlı lordlardan Norfolk ilə Serreyi həbsxanaya təhvil verəndə nəcib bir cəngavər Tauer komendantına təzim edərək, onun gözü qabağında bu cür etmişdi.<sup>1</sup> Tom belindən asılmış bəzəkli xəncərin

<sup>1</sup> Norfolk hersoqu Tomas Hovard (1473-1554) hökumətə xəyanət üstündə ittiham olunaraq həbs edilmişdir. Onun oğlu Henri Hovard, lord Serrey onunla bir yerdə həbs edilmiş və 1546-cı ildə edam edilmişdi.

bahalı qaşları ilə oynayır, səliqəli və gözəl döşənmiş otağı göz-dən keçirir, zinətli kresloların üstündə növbə ilə oturur və düşü-nürdü ki, əgər Törtöküntülər Həyətinin uşaqları, bir anlığa bura baxsaydilar və onu bu dəbdəbə içərisində görseydilər, o nə qədər fəxr edərdi. Görəsən, evə qayıdanan sonra danışacağı bu qəribə nağıla onlar inanardılar, yoxsa başlarını bulayar və deyər-dilər ki, Tom xəyalat aləminə dalmağın təsiri altında axırda ağlını itirmişdir.

Yarım saat bu cür keçdi. O, ancaq indi, birdən şahzadənin nə-dənsə çox gecikdiyini düşündü və özünü yalqız hiss etdi. Çox çəkmədən ətrafdakı gözəl oyunaqlar onu maraqlandırmadı; hər səsə diqqətlə qulaq asırdı; əvvəlcə özünü narahat hiss etdi, sonra bir az həyəcanlandı, axırda lap darıxdı. Birdən bir adam içəri girse və onu şahzadə paltarında görsə, necə olar... Şahzadə də yoxdur, heç kəs məsələnin nə yerdə olduğunu onlara izah etməz. Onlar birdən, Allah eləməmiş, onu elə buradaca asarlar, işin əslini isə sonra öyrənərlər. Onun nigarənciliyi get-gedə artırdı; bədəni əsə-əsə yavaşcadan dəhlizin qapısını açdı. Tezliklə şahzadəni axtarib tapmalıdır. Şahzadə onu müdafiə edər və buradan azad edər. Şahzadənin altı nəfer çox gözəl geyinmiş xidmətçisilə pərvanə kimi bəzəkli iki gənc paj sıçrayaraq ayağa qalxdılar və ona baş əydilər. Tom cəld geri çəkilib qapını örtdü. Öz-özünə dedi:

“Onlar məni ələ salırlar! Bu saat gedib əhvalatı danışacaqlar. Ah, niyə mən bura gəlib, özümü məhv etdim”.

O, təsviredilməz bir qorxu ilə bu künçə addımla-mağ'a başladı. Ətrafa diqqətlə qulaq asır və hər bir cüzi səsdən diksinirdi. Birdən qapı taybatay açıldı və ipək paltarlı paj dedi:

– Ledi Cen Qrey.

Qapı örtüldü, çox qəşəng və bahalı paltar geyinmiş bir qız atıla-atıla onun yanına gəldi. Birdən qız dayandı və qüssə ilə dedi:

– Niyə belə qəmginsən, mənim şahzadəm!

Tom donub qaldı, lakin birtəhər var qüvvəsini toplayıb dili dolaşa-dolaşa dedi:

– Ah, mənə yazığın gəlsin! Mən şahzadə deyiləm, mən Siti-dəki Törtöküntülər Həyətindən zavallı Tom Kentiyəm. Xahiş edi-

rəm, şahzadəni görməyə mənə icazə verəsən. Qoy o mərhəmət edib cir-cindirimi özümə qaytarsın və buradan sağ-salamat getməyə mənə icazə versin. Ah, mənə rəhmin gəlsin, məni xilas et!

Tom yalnız sözlə deyil, nəzərlərilə də yalvararaq və əllərini qızı sarı uzadaraq, diz çökdü. Qızın dəhşətlə seyr etdiyi bu mənzərədən əvvəlcə dili tutulan kimi oldu, sonra heyrətlə çıçırdı:

— Ah, milord, sən mənim qarşısında diz çökürsən!

O, həyəcan içərisində otaqdan qaçıdı. Tom isə böyük bir ümidsizlik içində yere sərilərək öz-özünə dedi: “Heç bir köməyim və ümidim yoxdur. Bu saat gəlib məni aparacaqlar”.

Tom burada dəhşət içində uzandığı zaman qorxulu xəbər bütün saraya yayıldı. Bu xəbər xidmətçidən xidmətçiye, lorddan lediyə keçdi, uzun dəhlizləri dolaşdı, mərtəbədən mərtəbəyə, salondan salona yayıldı: “Şahzadə dəli olub! Şahzadə dəli olub!” Ancaq bu barədə heç kəs bərkdən danışmağa cəsarət etmirdi. Tez bir zamanda bütün qonaq otaqlarında, bütün mərmər dəhlizlərdə, par-par parıldayan lordların, ledilərin və onlardan az dəbdəbəli geyinməyən, lakin rütbəcə aşağı olan şəxslərin kiçik dəstələri toplandı; hamı bir-birilə piçıldılarında; hamısının üzündə kədər vardı. Birdən bu dəstələrin arasında çox dəbdəbəli geyinmiş saray ağası göründü və yavaş addımlarla hamısının yanından ötərək təntənə ilə elan etdi:

### “KRALIN ADINDAN ƏMR OLUNUR!”

“Bu yalan və mənasız xəbəri dinləmək, təhlil etmək və saraydan kənara yaymaq ölüm qorxusu altında qadağan edilir!” Piçılıtı o saat kəsildi, elə bil piçıldışanların hamısı birdən-birə lal oldu.

Tezliklə dəhlizlərdə arı viziltisi kimi bir səs yayıldı:

— Şahzadə! Ora baxın, şahzadə gəlir!

Zavallı Tom, ona baş endirən saray adamlarının yanından yavaş-yavaş ötür və onlara eyni qayda ilə təzim edərək cavab verməyə çalışırıdı, bütün bu qəribə mühitə şaşqın, yazılıq nəzərlərlə baxındı. Onun hər iki tərəfilə iki əyan gedirdi, bunlar Tomun

yerişinə möhkəmlik vermək üçün onun qoluna girmişdilər. Arxadan saray həkimləri və bir neçə xidmətçi gəlirdi.

Bir azdan sonra Tomu çox zəngin döşənmiş bir otağa götürüb, qapını bağladılar. Tomla gələnlər onu dövrəyə aldılar. Qarşıda, otağın o başında taxtın üstündə çox yekə, çox kök, enlisifət, üz-gözü qırışıqlı, sərtbaxıslı bir kişi dirseklenib uzanmışdı. Onun yekə başı ağappaq idi; bigi-saqqalı da tamam ağı idi. Əynindəki paltarı çox bahalı parçadan tikilmiş, ancaq çox geyilmüşdi, hətta bəzi yerlerinin zağı getmişdi. Ayaqları şışmışdı; ayaqlarının biri cuna ilə sarılmış və balış üstünə qoyulmuşdu. Otaqda dərin bir sükut vardi, bu kişidən başqa hamı hörmətlə başını aşağı dikmişdi. Bu sərtüzlü sıkəst zəhmli VIII Henrix idi.

O, danışmağa başladı və üzündə birdən-birə mehribanlıq ifadəsi göründü.

– Hə, necəsən, milord Eduard? Sənə nə olmuş, mənim şahzadəm? Səni sevən və nazlayan mərhəmətli kral-atanı bu cur şit zarafatla ələ salmaq sənin fikrinə haradan gəldi?

Zavallı Tom, düzgün vəziyyəti imkan verdikcə bu nitqin başlangıcını dinlədi, lakin “mərhəmətli kral-atan” sözləri qulağına dəyəndə lap oldu və güllə dəymmiş adam kimi dizi üstə yixildi. Əllərini yuxarı qaldırıb dedi:

– Sən kralsanmış! Elə isə mən, doğrudan da, məhv oldum.

Kralı elə bil ildirim çaldı. Onun nəzərləri şaşqınlıqla saray adamlarının üzlərində dolaşdı və nəhayət uşağa zilləndi. Dərin bir ümidsizliklə dedi:

– Heyhat, mən düşünürdüm ki, danışlan sözlər həqiqətə uyğun deyil, lakin qorxuram ki, yanılmış olam.

O, dərindən ah çəkdi və həlim bir səslə dedi:

– Atana yaxın gəl, bala, sən xəstəsən?

Ayağa qalxmaq üçün Toma kömək etdirilər, o titrəyə-titrəyə sakitcə əlahəzrət İngiltərə kralına yaxınlaşdı. Kral, onun başını əlləri arasına aldı və aqlının qayıması əlamətlərini axtarırmış kimi, üzünə məhəbbətlə baxmağa başladı, sonra onun qıvircıq başını öz dösünə sıxdı və incə-incə sığalladı.

– Məgər sən öz qoca atanı tanımirsan, mənim balam? – dedi.  
– Mənim bu qoca qəlbimi parçalama, söylə ki, məni tanıyırsan.  
Axı sən məni tanıyırsan, elə deyilmi?

– Bəli, sən mənim böyük hökmdarım kralsan. Allah amanında olasan!

– Doğrudur, doğrudur... Bu yaxşıdır... Sakit ol, əsmə, burada heç kəs səni incitməz; burada səni sevirlər. İndi özünü yaxşımı hiss edirsən? Pis yuxular başından çıxır, elədirmi? Kim olduğunu tanımağa başlayırsan, deyilmi? İndicə mənə xəbər verildi ki, sən özünü ayrı adla adlandırmışan. Daha özünü özgə adam kimi qələmə verməyəcəksən ki?..

– Səndən xahiş edirəm, mərhəmətli ol, mənə inan, mənim böyük hökmdarım; doğru deyirəm: mən sənin təbəələrinin ən alçağıyam. Mən anadan dilənci doğulmuşam; doğrudur, heç bir nalayıq iş tutmamışamsa da, kədərli və ağır bir təsadüf məni buraya gətirmişdir; mənim ölməli vaxtim deyil. Gəncəm. Sənin yalnız bircə sözün məni qurtara bilər. Ah, cənab, bu sözü söylə!

– Ölməkmi? Bu barədə danışma, əziz şahzadəm, sakit ol!  
Qoy sənin həyəcanlı qəlbin sakit olsun! Sən ölməyəcəksən.

Tom şad halda bağıraraq diz çökdü:

– Ah, mənim kralım, bu mərhəmətin üçün Allah sənin mükafatını versin! Məmləkətin rifahı üçün ömrün uzun olsun!

Tom ayağa qalxdı və onu müşayiət edən iki lorda şən-şən üzünü tutub dedi:

– Eşitdinizmi? Mən ölməyəcəyəm, – bunu kral özü söyledi. Hami qüssəli bir hörmətlə başını aşağı saldı, lakin heç kəs bir kəlmə danışmadı və yerindən tərpənmədi. Azacıq pərtləşmiş olan Tom bir qədər susduqdan sonra krala tərəf dönərək, qorxa-qorxa soruşdu:

– İndi gedə bilərəmmi?

– Getməkmi? Əlbəttə, istəsən gedə bilərsən. Ancaq getməyə nə üçün tələsirsən? Hara getmək istəyirsən?

Tom gözlərini aşağı dikdi və mülayim səslə dedi:

– Ola bilsin mən səhv etmişəm: lakin mən özümü azad hesab etmişdim, diləncilik içində doğulub böyüdüyüm və indi anamın,

bacılarımın yaşadığı daxmaya qayıtmak istəyirdim: o daxma mənim evimdir, bütün bu təntənə və dəbdəbəyə isə adət etməmişəm... Ah, mərhəmətli hökmədar, icazə ver, gedim.

Kral bir az sükut edib fikrə getdi. Onun siması get-gedə artan mənəvi iztirab və həyəcanı ifadə edirdi... Lakin danışmağa başlayanda səsində bir ümid hiss olundu.

– Bəlkə o yalnız bu fikir üzərində ağılıni itiribdir, ayrı şeylərdən bəhs olunanda isə ağılı yenə də əvvəlki kimi sağlam qalıb. Allah eləsin ki, belə olsun! Bu saat onu sınavarıq.

Kral Toma latinca sual verdi. Tom ölüm-zülüm latin cümləsilə ona cavab verdi. Kral buna bərk sevindi və sevincini gizlətmədi. Lordlar və həkimlər də bundan şad olduqlarını göstərdilər.

Kral:

– Təhsili və qabiliyyətinə görə o daha yaxşı cavab verə bilərdi, ancaq bu cavab göstərir ki, onun şüuru yalnız zədələnmiş, tamamilə xarab olmamışdır. Siz nə cür düşünürsünüz, cənab?

– deyə həkimlərdən birinə müraciət etdi.

Həkim baş endirib cavab verdi:

– Sizin zənniniz doğrudur, hökmədar, mənim fikrimlə düz gəlir. Görünür, kral, mütəxəssisin onun fikirlərini bəyənməsindən xoşlandı və daha sevincək halda davam etdi:

– Çox gözəl! Hamınız diqqət edin. Onu yenə imtahan edək.

Kral Toma fransızca bir sual verdi. Hamı gözlərini ona dikdiyi üçün Tom utandı, bir az susdu, sonra utana-utana dedi:

– İcazənizlə, ərz edim ki, cənab, mən bu dillə tanış deyiləm.

Kral arxaya, taxtın balışı üzərinə yıxıldı. Bir neçə xidmətçi köməyinə yüyürdü, lakin o, xidmətçiləri rədd edib dedi:

– Məni narahat etməyin, bu bir dəqiqəlik zəiflikdən başqa bir şey deyil. Məni qaldırın! Bax, belə, kifayətdir! Bura gəl, bala; öz yaziq xəstə başını atanın sinəsinə qoy və sakit ol! Tezliklə sağa-lacaqsan; bu sənin xəyalının ötəri bir şıltagıdır, keçər gedər. Qorxma! Tezliklə sağalacaqsan.

Sonra o, qalan adamlara nəzər saldı, mehriban üzü bir an içində dəhşətli şəkil aldı, gözlərində şimşəklər oynadı.

— Hamınız qulaq asın! Mənim oğlum dəli olmuşdur, ancaq bu sərsəmlik müvəqqətidir. Bu dəlilik onun qüvvəsindən xaric olan məşgələlərin və qapalı həyatın nəticəsidir. Rədd olsun bütün kitablar, rədd olsun müəllimlər! Onu oyunlarla əyləndirin, açıq havada faydalı əyləncələrlə məşgül edin! Bu onu sağaldar!

Kral balışlarının üzərində bir qədər də dikəldi və qətiyyətlə sözünə davam etdi:

— O dəlidir, ancaq mənim oğlumdur və İngiltərə taxt-tacının vəliəhdidir; ağıllı olsa da, dəli olsa da, o, padşahlıq edəcəkdir! Dalına qulaq asın və mənim bu sözlərimi hər yanda yayın: hər kəs onun bu xəstəliyi haqqında danışsa, Britaniya dövlətinin əmniyyət və asayışınə sui-qəsd etmiş olacaq, ona görə də dar ağacından asılıcaqdır... Mənə su verin! Yanıram; dərd axırıncı qüvvəmi əlimdən alır... Belə. Qabı aparın! Məni saxlayın! Belə, yaxşı! O, dəlidirmi? Nə olsun? İstər bundan da min qat artıq dəli olsun, yenə Uels şahzadəsidir, mən kral da bütün camaat qarşısında bunu təsdiq edəcəyəm. Bu gün o, bütün köhnə adətlər və ənənələr üzrə öz kral rütbəsində təsdiq ediləcəkdir. Milord Hertford, əmr edirəm, tezliklə işə başlayasınız!

Lordlardan biri kralın taxtı qarşısında diz çökərək dedi:

— Əlahəzrət krala məlumdur ki, İngiltərənin irsi hofmarşalı Tauerdə həbs edilmişdir. Məhbusa yaramaz ki...

— Sus! Mənfur adla mənim qulaqlarımı qıcıqlandırma. Əcəba, bu adam daima yaşayacaq və mənim arzularıma daima əngəlmi törədəcək? İngiltərədə şahzadəni kral rütbəsinə qaldırmağa layiq, xəyanətlə ləkələnməmiş bir marşal yoxdur deyə, şahzadə təsdiq olunmamışmı qalacaq? Allaha and olsun ki, yox! Mənim parlamentimə xəbər ver ki, gün çıxanadək o Norfolka edam hökmü çıxartsın, yoxsa ona baha oturar.<sup>1</sup>

<sup>1</sup> Bu zaman kralın son günləri idi. Norfolkun ondan yaxasını qurtarağından qorxaraq, kral nümayəndələr palatasından tezliklə hökm çıxartmağı xahiş etmişdir. Kralın əsaslandığı bəhənə bu idi: Norfolk oberhofmarşal vəzifəsindədir. Uels şahzadəsini kral rütbəsində təsdiq etmek lazım gəldiyindən, təntənə mərasimində iştirak etmək üçün Norfolkun yerinə mütləq yenisi təyin edilməlidir (*Yum. İngiltərə tarixi, c. III, səh. 307*).

Lord Hertford:

– Kralın iradəsi qanundur! – deyə ayağa qalxdı və əvvəlki yerinə qayıtdı.

Kralın üzündəki qəzəb ifadəsi yavaş-yavaş yumşaldı və:

– Öp məni, şahzadəm! – dedi, – Bax, belə! Nədən qorxursan! Mən ki sənin atanam. Səni atanam. Səni sevirəm.

– Mənim kimi ləyaqətsiz adama qarşı sən çox mərhəmətli-sən. Qadir və rəhmlı hökmər; bu, doğrudan da, belədir. Ancaq... ancaq məni bir fikir kədərləndirir ki, mənim üstümdə bir adam ölməlidir...

– Aha, bu sənsən, bu xalis sənə oxşayır! Mən bilirdim ki, şüurun zədələnmiş olsa da, ürəyin əvvəlki kimi qalib; sənin ürəyin həmişə mərhəmətli olmuşdur. Lakin bu hersoq sənin şərəflərə nail olmasına əngəl törədir. Mən onun yerinə, öz böyük rütbəsinə xəyanətlə ləkələməyəcək başqa bir adam təyin edəcəyəm. Sakit ol, əziz şahzadəm, öz zavallı başını əbəs yerə bu işlə yorma...

– Hökmər, onun tez ölməsinə səbəb mənmiyəm? Mən olmasaydım, onun ömrü çox olardı?

– Onun fikrini çəkmə, şahzadəm. O, buna layiq deyil. Məni bir daha öp və yenə də şən və nəşəli ol! Xəstəliyim məni əldən salmışdır; yorulmuşam; mənə istirahət lazımdır. Öz dayın Hertfordla və məiyyətinlə get; canım rahat olandan sonra yenə gələrsən!

Tom qəmərin halda kralın yataq otağından çıxdı, artıq azad ediləcəyinə ümid bəslədiyi halda, kralın bu son sözləri bu ümidi ölüm cəzası verdi. O, yenə sakit səslərin viziltisini eşitdi: “Şahzadə, şahzadə gəlir!”

İki sıraya düzülüb ona baş endirən dəbdəbəli saray adamlarının arası ilə keçdikcə, özünün burada əsir olduğunu və bəlkə də heç vaxt bu qızıl qəfəsdən çıxa bilməyəcəyini düşündükcə daha da ruhdan düşürdü.

Hara çevrilirdisə utandırıcı nəzərlərlə ona baxan böyük Norfolk hersoqunun havada uçan kəsik başı və hafizəsində yaşayış siması görünürdü.

Onun xülyaları nə qədər şirin idi; həqiqət isə bunca kədərli və dəhşətli oldu!

## ALTINCI FƏSİL

### TOM TƏLİMƏT ALIR

Tomu qəbul salonuna gətirib oturtdular. Lakin o, oturmağa utanırdı, çünkü dörd bir yanında qocalar və zadəganlar ayaq üstə dayanmışdılar. Tom onların da oturmalarını xahiş etdi, lakin onlar təşəkkür əlamətilə baş əyir və ayaq üstə qalrırdılar. Tom öz xahişini bir də təkrar etdi, lakin “dayısı” qraf Hertford onun qulağına piçildadı:

— Xahiş edirəm, təkid eləməyəsən, milord, onlara sənin hüzurunda oturmaq yaramaz.

Lord Sent-Conun gəldiyini xəbər verdilər. Lord Toma baş əyib dedi:

— Kral məni gizlin bir iş üçün göndərmişdir. Əlahəzrət şahzadə, qraf Hertfordan başqa burada olanların hamısını azad etməniz münasib olmazmı?

Hertford sezdi ki, Tom saray adamlarını azad etməyin qaydاسını bilmir, ona görə əyilib qulağına bu sözləri piçildadı: danışmağa həvəsi yoxsa, əli ilə işarə etsin, bu kifayətdir.

Şahzadənin məiyyəti çıxıb gedəndən sonra lord Sent-Con dedi:

— Əlahəzrət kral əmr edib ki, dövlət nəzərində mühüm və dərin mülahizələrə əsasən cənab şahzadə xəstəliyi qurtarınca və əvvəlki vəziyyətinə qayıdincaya qədər mümkün olduqca xəstəliyini gizlətsin: Kral əmr edir ki, şahzadə heç bir kəsin qarşısında özünün şahzadə və İngiltərə taxt-tacının vəliəhdə olduğunu danmasın, hər zaman özünün əsilzadə ləyaqətini gözləsin, həm qədim adətə görə, həm də hüquq üzrə ona yaraşan bütün itaət və hörmət əlamətlərini dinməz-söyləməz qəbul etsin; şahzadə özünün aşağı təbəqədən və alçaq hüquqa malik olduğu barədə heç kəsə bir söz deməsin, çünkü bu cür sözlər onun yorğun xəyalının uydurmasından başqa bir şey deyildir, şahzadə tanış adamların simasını yadına salmağa çalışsın, bunu mümkün edə bilmədiyi təqdirdə, heç bir heyrət və yaddaşsızlıq əlaməti göstərmədən sakit dayansın; rəsmi qəbul zamanlarında isə nə danışıb, nə

edəcəyini bilməyərək, çətinliyə düşərsə, maraqlanan camaat qabağında həyəcana düşməsin və lord Hertfordla, ya da şahzadənin sadıq nökəri olan mənimlə məsləhətləssin. Çünkü qrafla mən məxsusi bu iş üçün şahzadənin yanına təyin edilmişik və nə qədər ki, kral öz əmrini dəyişdirməmişdir, biz, şahzadənin əli altında olacağıq. Əlahəzrət kral bu cür əmr edir və, sizə, möhtərəm şahzadə, salam göndərərək dua edir ki, Allah özü mərhəmət edib sizə şəfa versin və ömrünüüzü uzun eləsin.

Lord Sent-Con baş əyib kənara çekildi. Tom itaətlə cavab verdi:

– Kral belə əmr etmişdir. Kralın əmrlərinə itaət etməmək və onu öz mənfəəti üçün istədiyi kimi pozmaq ixtiyarı heç kəsə verilmir. Kralın arzusu yerinə yetiriləcəkdir.

Lord Hertford sözünə davam etdi:

– Əlahəzrət kral sizi kitablarla və bu kimi başqa ciddi işlərlə yormamağı buyurduğundan, cənabınız ziyafətə qədər yorulma-  
maq və səhhətinizi pozmamaq üçün vaxtınızı əyləncələrdə keçirsiniz, daha faydalı olmazmi?

Tomun üzündə heyrət əlaməti əmələ gəldi; o, sualedici nə-  
zərlərlə lord Sent-Conun üzünə baxdı və onun məhzun baxış-  
larla özünə baxdığını görüb qızardı.

Lord dedi:

– Hafızəniz, yenə sizi aldadır, ona görə də sözlərim sizə təəccübüllü gəlir; ancaq qəm yeməyin; siz sağalmağa başlayan ki-  
mi bu keçib gedəcəkdir. Milord Hertford Sitidəki ziyafətdən da-  
nişir: iki ay bundan qabaq kral vəd etmişdi ki, siz, cənab, o ziya-  
fətdə olacaqsınız. İndi yadınıza düşdümü?

Tom tərəddüdedici bir səslə:

– Təəssüflə etiraf edirəm ki, bu əhvalat, doğrudan da, yadım-  
dan çıxıb, – dedi və yenə qızardı.

Bu zaman ledi Yelizaveta ilə ledi Cen Qreyin gəldiyini xəbər verdirilər. Lordlar mənalı baxışlarla bir-birlərinə baxdılar və Hertford cəld qapıya tərəf getdi. Şahzadə qızlar qrafin qabağın-  
dan keçdikcə, o, yavaşça onlara dedi:

— Ledilər, sizdən xahiş edirəm, özünüüzü elə göstərin ki, guya onun qəribəliyini hiss etmirsiniz, yaddaşı pozulduqda təəccüb etməyin. Siz onun yaddaşının pozulduğunu təəssüfle görəcəksiniz.

Bu zaman lord Sent-Con Tomun qulağına piçıldayırdı:

— Xahiş edirəm, cənab, əlahəzrətin əmrinə tamamilə əməl edin. Bacardığınız qədər hər şeyi yadınıza salın: özünüüzü elə göstərin ki, guya hər şey yadınızdadır. Nə qədər dəyişdiyinizi onlara sezdirməyin. Şahzadə xanımların sizi nə qədər sevdiklərini və bu əhvalatın onları nə qədər qüssələndirdiyini gərək ki, bilirsiniz. Cənab, mənim və dayınızın burada qalmağı sizə faydalı olmazmı?

Tom işarə ilə razılığını bildirdi və dodaqaltı nə isə mırıldandı. Deyilən sözlər artıq kar eləmişdi; o, safdilliklə qət etdi ki, qrafin əmrini mümkün qədər vicdanla həyata keçirsin.

Əvvəlcədən görülmüş bütün tədbirlərə baxmayaraq, Tom ilə şahzadə qızlar arasında gedən söhbət bəzən çox çətinləşirdi. Doğrusunu desək, Tom bir neçə dəfə işi korlayaraq, özünün bu əzablı rolu oynaya bilməyəcəyini az qala elan edəcəkdi; lakin hər dəfə şahzadə Yelizavetanın ağıllı hərəkəti onun canını qurtarırdı.

Hər iki lord da göz-qulaqda idi və guya təsadüfən atdıqları iki-üç kəlmə sözlə onu çətinlikdən qurtarırlılar. Bir dəfə kiçik ledi Cen Toma verdiyi belə bir sualla onu lap ruhdan salmışdı:

— Milord, əlahəzrət kraliçaya bugünkü borcunuza vermək yadınızdan çıxmamış ki?

Tom özünü itirdi, cavab verməkdə yubandı və ağılna gələni deyəcəkdi ki, lord Sent-Con onun imdadına çatdı; o, hər cür çətin və dolaşiq vəziyyətdən çıxış yolu tapmağa adət etmiş bir saray ağası kimi çəkinmədən Tomun əvəzinə cavab verdi:

— Bəs necə, miledi! Kraliça həzrətləri əlahəzrət kralın səh-həti haqqında ona təskinlik vermişdir. Elə deyilmi, cənab?

Tom nə isə dodaqaltı piçıldadı; onun piçiltisini lordun bu sözlərini təsdiq əlaməti kimi qəbul etmək olardı. Tom çətinliyə düşdüyüünü hiss etdi. Bir azdan sonra söhbət zamanı şahzadəyə müvəqqəti olaraq dərsi atmaq lazıim gəldiyindən danışındı.

Kiçik şahzadə qız səsləndi:

– Ah, heyf, heyf! Sən nə qədər sürətlə irəli gedirdin. Ancaq eybi yoxdur, səbir elə, bu çox çəkməz. Sən hələ bol-bol kitab oxuyub, alim olmağa vaxt tapacaqsan və atanın bildiyi qədər də əcnəbi dillər öyrənəcəksən.

Tom öz vəziyyətini unudub səsləndi:

– Mənim atammi? O öz ana dilində də elə pis danışır ki, onun diliniancaq donuz damındakı donuzlar başa düşə bilər; o ki qaldı onun alimliyi... Tom başını qaldırdı və lord Sent-Conun ciddi xəbərdarlıqlıqədici nəzərinə rast gəldi. Tom sözünü kəsdi, rəngi qızardı, sonra yavaşcadan və qüssə ilə sözünə davam etti: – Ax, xəstəliyim yenə mənə əziyyət verir, başımdakı fikirlərim bir-birinə dolaşmışdır. Mən əlahəzrətin şəninə toxunacaq sözlər deməzdim.

Şahzadə Yelizaveta:

– Biz bunu bilirik, ser, – deyərək “qardaşının” əlini ovucları arasına aldı. – Qəm etmə! Taqsır səndə deyil, sənin xəstəliyindədir.

– Sən təsəlli verməyi bacarırsan, əziz ledi, – Tom etiraf etdi, – ona görə mən ürəkdən sənə təşəkkür edirəm.

Söhbət arasında dəcəl ledi Cen Toma yunan dilində sadə bir söz atdı. Fərasətli Yelizaveta hədəfin üzündəki məsum şəşqinliqdan sezdi ki, ox hədəfə dəyməmişdir, ona görə Tomun əvəzində bir neçə cingiltili yunan ibarəsilə Cenə cavab verdi; sonra söhbəti o saat dəyişdilər.

Vaxt xoş keçirdi, söhbət ümumiyyətlə, yaxşı gedirdi. Sualtı qayalıqlara və dayazlıqlara az-az rast gəlirdilər, Tom da, hamının ona kömək etməyə və səhvlərini görməməyə çalışdığını görüb sıxılmırdı. Axşam lord-merin<sup>1</sup> yanında olacaq ziyafətə gedərkən şahzadə qızların onu müşayiət edəcəkləri məlum ol-

<sup>1</sup> Lord - mer – bələdiyyə rəisi. Qədim adətə görə, London Sitisinin ticarət şirkətləri hər il lord-mer seçirlər. Noyabrın 9-da yeni seçilmiş lord-mer və ticarət şirkətlərinin nümayəndələri dəbdəbəli tarixi paltarda Sitiinin küçələrində təntənəli yürüş edirlər. Yuruş bələdiyyə idarəsinin binasında ziyafətlə qurtarır.

duqda Tomun ürəyi sevinclə döyündü, yad adamların məclisində yalqız olmayacağını hiss edib, yüngülçə nəfəs aldı, halbuki, bir saat bundan qabaq şahzadə qızların onunla bərabər gedəcəyini düşünsəydi, onu dəhşət bürüyərdi.

Tomun mühafizəsi olan lordlar bu söhbətdən, başqalarına nisbətən, az zövq alırlar. Onlar özlərini, böyük bir gəmini qorxulu bir boğazdan sağ-salamat keçirməyə çalışan kapitan kimi hiss edirdilər; həmişə göz-qulaqda idilər, vəzifələri özlərinə uşaq əyləncəsi kimi gəlmirdi. Belə ki, gənc ledilərin Tomu ziya-rətləri başa yetdikdə və lord Hilford Dadlinin gəldiyi xəbər verildikdə, lordlar özlərini çox yorğun hiss etdilər və ürəklərində düşündülər ki, indi yeni bir təhlükəli səyahətə başlamaq və gəmini sağ-salamat öz yerinə gətirib çıxartmaq onlar üçün çətin olacaqdır. Ona görə Toma hörmətlə məsləhət gördülər ki, lord Hilforddan üzr istəyib ziyarətini rədd etsin. Bu təklifdən Tom özü də razı qaldı, ancaq ledi Cen, qəşəng oğlanın qəbul edilmə-yəcəyini bildikdə qaş-qabağını tökdü.

Aranı sükut bürüdü. Hamı, bir şey gözləyirmiş kimi, susdu. Tom bu sükutun səbəbini anlamırıldı. O, lord Hertforda baxdı, lord ona işarə etdi, lakin Tom bu işaretəni də başa düşmədi. Ledi Yelizaveta öz fərasətile onu yeni çətinlikdən çıxartmağa tələsdi. Ledi Toma təzim edib soruşdu:

– Mənim hörmətli qardaşım, bizim getməyimizə icazə verirsinizmi?

Tom cavab verdi:

– Sözün düzü, miledi, siz məndən arzu etdiyiniz hər şeyi istəyə bilərsiniz, lakin isbatı-vücudunuzun bəxş etdiyi ziya və sevincdən özümü məhrum etməkdənsə, sizin hər bir başqa xahişinizi imkan daxilində kəmali-məmnuniyyətlə yerinə yetirərdim. Bununla belə yolumuza çıçək səpilsin, göz üstə gəldiniz! Allah amanında olasınız!

Tom ürəyində gülüb öz-özünə dedi: “Öz kitablarımда yalnız şahzadələr məclisində olub, qəribə və təmtəraqlı ibarələr öyrəndiyim əbəs deyilmiş!”

Şahzadə qızlar getdikdə, Tom öz qəyyumlarına dönüb dedi:

– Hörmətli milordlar. Mənə lütf edib, burada bir guşədə bir az istirahət etməyə icazə verərsinizmi?

Lord Hertford:

– Əlahəzrətin işi əmr etmək, bizimki isə itaət etməkdir, – deyə cavab verdi. – Sizə istirahət etmək, doğrudan da, vacibdir, çünki sizə bir azdan sonra Sitiyə səyahət etmək lazımdır.

Lord zəngi basdı; xidmətçi hazır olub, Vilyam Herberti çağırmaq əmrini aldı. Cənab Vilyam Herbert dərhal gəldi və Tomu sarayın yataq otaqlarından birinə apardı. Tom otağa girən kimi su fincanına əl atdı, lakin məxmər və ipəkdən paltar geymiş xidmətçi o saat fincanı götürüb bir dizi üstə çökərək, onu qızıl nəl-bəki içində Toma təqdim etdi.

Suyu içdikdən sonra yorğunlaşmış əsir, qorxaq baxışla icazə diləyərək, ayaqqabısını çıxartmaq istədi, lakin birincisi kimi bərbəzəkli paltar geymiş digər bir xidmətçi, Tomu bu işdən azad etmək üçün, onun qarşısında diz çökdü. Tom bir neçə dəfə baş-qasının yardımından istifadə etməməyə təşəbbüs etdişə də, onu hər dəfə qabaqladılar. Nəhayət, o təslim oldu və müti bir səslə mirıldandı:

– Vay mənim halıma! Bircə o qalib ki, mənim əvəzimə nəfəs də alsınlar!

Tom ayaqlarında tuflı, əynində yaraşıqlı xalat, nəhayət, dincəlməyə uzandı, lakin yata bilmədi: başı cürbəcür fikirlərlə, otaq isə adamlı dolu idi. Bu qarışq fikirləri bir ləhzə başından qova bilmirdi; öz xidmətçilərini otaqdan çıxartmağı bacarmırdı; bu hal isə həm Tomu, həm də xidmətçiləri narahat edirdi.

Tom gedəndən sonra nəcib lordlar, onun qəyyumları ikilikdə qaldılar. Bir zaman hər ikisi susdu, onlar fikirli-fikirli başlarını yırğalayıb və otaqda o baş-bu başa gəzişirdilər. Nəhayət, lord Sent-Con sözə başladı:

– Düzünü de, sən bu barədə nə düşünürsən?

– Düzünə qalsa, iş belədir: kralın ömrünə az qalmışdır, bacım oğlu isə şüurunu itirmişdir, – o, taxta dəli olaraq oturacaq və dəliliyində də baqi qalacaqdır. Allah İngiltərənin dadına çatsın.

– Doğurdan da, bu gerçəyə oxşayır. Lakin... Səndə şübhə oyanmırımı ki...

Danişan lord birdən-birə sözünü kəsdi: məsələ çox əngəlli idi. Lord Hertford onun qarşısında durub aydın, açıq nəzərlə onu süzərək dedi:

– Danış, danış! Sənin sözlərini məndən başqa kimsə eşitməz. Dediycin şübhə nə barədədir?

– Beynimi işgal edən fikri sözlə ifadə etməkdə çox çətinlik çəkirəm, milord, sən onun yaxın qohumusən. Səni təhqir edi-rəmsə, məni bağışla, lakin ağlını itirməsi onu bu qədər dəyişdir-diyi sənə qəribə gəlmirmi? Sözüm onda deyil ki, onun danışı-ğında və ya duruşunda şahanəlik qalmayıb, lakin bunlar gözə az çarpan cüzi təfərrüatla, onun qabaqkı davranışından fərqlənir. Ağilsızlığının onun hafızəsindən atasının belə simasını silib aparması qəribə deyilmə? O, hətta ətrafdakıların ona qarşı gös-tərdikləri adı hörmət əlamətlərini belə unutmuşdur; latin dilini zehnində saxladığı halda, yunan və fransız dillərini unutduğu da qəribə deyilmə? Sözlərimdən incimə, milord, ancaq qəlbimi sixan ağırlıqdan məni qurtar və səmimi təşəkkürümü qəbul et! Onun şahzadə olmadığını etiraf edən sözləri mənə rahatlıq vermir...

– Bəsdir, milord, sus! Sənin dediyin sözler xəyanətdir. Sən kralın əmrini unutmusən! Bunu bilməlisən ki, səni dinlərkən mən işlədiyin cinayətə şərik oluram.

Sent-Conun rəngi qaçıdı və cəld dedi:

– Mən səhv etdim, bunu özüm də etiraf edirəm. Mərhəmət edib məni ələ vermə, bundan belə bu barədə nə fikirləşərəm, nə də danışaram. Mənimlə sərt rəftar etməyin, ser, yoxsa məhv olaram.

– Sözlərin məni təmin etdi, milord, hərgah sən öz təhqiramız niyyətini bir daha nə mənə, nə də başqasına təkrar etməzsənsə, mən sənin sözlərini deyilməmiş hesab edəcəyəm. Öz boş şübhə-lərini başından at. O mənim bacım oğludur: onun səsi də, üzü də, vücudu da mənə ta beşikdən məlumdur. Ağilsızlıq onda, müşa-hidə edildiyi kimi, nəinki ziddiyətli qəribəliklər, hətta daha kəskin hallar doğura bilər. Xatırındadırımlı, qoca baron Marli,

ağlını itirəndən sonra almış il ərzində tanıldığı öz sifətini belə unutmuşdu və hamını inandırırdı ki, guya o, Mariya Maqdalinanın oğlundur, başı da İspaniya şüşəsindən qayrılmışdır, gülməli də burasıdır ki, ehtiyatsız əl başını sindirar deyə heç kəsi yaxınına buraxmazdı. Mənim mərhəmətli milordum, bu cür şübhələri beynindən çıxart! O, həqiqi şahzadədir, onu məndən yaxşı kim tanıya biler? Cox çəkməz o sənin kralın olar. Xam xeyallarla məşğul olmaqdansa, belə düşünmək sənin üçün daha faydalı olardı.

Söhbət əsnasında lord Sent-Con söylədiyi səhv sözlər üçün təkrar-təkrar üzr istəyir və bir daha belə şübhələrə düşməyəcəyinə inandırırdı; lord Hertford bir az da danışdıqdan sonra onunla vidalaşdı və yatan şahzadəni qorumaq üçün tək qaldı. Cox çəkmədən o, dərin düşüncələrə daldı və düşündükcə rahatsızlığı daha da artırdı. Nəhayət, ayağa qalxıb otaqda var-gəl etməyə başladı.

“Səfəh sözdür! O, şahzadə olmalıdır! – deyə lord Hertford öz-özünə mırıldanırdı. – Bütün məmləkətdə iki yad oğlanın bir-birinə əkiz kimi bu cür eynən oxşamasını iddia edən bir adam tapılmaz. Tutaq ki, eynən bir-birinə oxşadılar! Təsadüfən onları dəyişik salması daha qəribə bir möcüzə olardı. Yox, bunu iddia etmək ağılsızlıqdır!”

Bir azdan sonra lord Hertford öz-özünə dedi: “Bir də o, yalançı şahzadə olub, özünü şahzadə adlandırmağa can atsaydı, bu ağla-batan şeydir, bunun az-maz mənəsi olardı. Lakin elə yalançı şahzadə kim eşidib ki, istər kral, istərsə saray əhli, istərsə də hər kəs onu şahzadə adlandırdığı halda, öz rütbəsini inkar etsin və ona qarşı göstərilən şan-şərəfi rədd etsin. Müqəddəs Svitinə and olsun ki, yox! O, ağlını itirmiş əsl şahzadədir!”

## YEDDİNCİ FƏSİL

### TOMUN İLK KRAL NAHARI

Gündüz saat birə yaxın Tom nahar üçün paltarı dəyişmək işgəncəsinə şikayətsiz dözdü. Ona yenə qabaqkı kimi dəbdəbəli paltar geyindirdilər, yaxalıqdan coraba kimi əynində hər nə varsa, hamısını dəyişdilər. Sonra böyük təşrifatla onu zəngin döşənmiş geniş bir salona gətirdilər, burada bir adam üçün üstünə süfrə salınmış masa vardi. Süfrədəki qab-qasıq xalis qızıldandı və üzərində çəkilmiş naxışlar onları daha qiymətli edirdi, çünki bu Benvenuto Çellininin<sup>1</sup> işi idi.

Otaq yüksək nəsildən olan xidmətçilərlə dolu idi. Kapellan<sup>2</sup> dua oxudu, bərk acmış olan Tom yeməyin üzərinə atılmağa hazırlaşdı, lakin milord qraf Berkli mane olub, onun boynuna dəsmal bağladı; Uels şahzadələrinin boynuna dəsmal bağlamaqdan ibarət olan şərəfli vəzifə bu lordun ailəsində irsi idi. Onun yanında saqi durmuşdu, o, Tomun hər dəfə özünə öz əli ilə şərab tökmək cəhd'lərini qabaqlayırdı. Xörəyin dadına baxan lord da burada idi. Həşəmətli Uels şahzadəsinin yanında onun xidməti, tələb edilən zaman şübhəli xörəklərin dadına baxmaqdan ibarətdi, beləliklə, onun xörəkdən zəhərlənmək qorxusu vardi. O zamanlar xörəyin dadına baxan kral yeməkxanasında gərəksiz bir bəzəkdi, çünki ona öz vəzifəsini tez-tez yerinə yetirmək lazımlı gəlmirdi; lakin VIII Henrixdən bir necə nəsil qabaqkı vaxtlarda xörəyin dadına baxmaq vəzifəsi çox qorxulu idi, ona görə də bu şərəfli rütbəyə nail olmağa az adam can atırdı. Qəribədir ki, bu vəzifəni bir itə, ya kimyagərə həvalə etmirdilər – kral adətlərinə kim bir söz deyə bilər.

Birinci saray xidmətçisi lord d'Arxi də burada idi. Onun nə səbəbə, nə kimi ehtiyac üzündən burada olması bəlli deyildi, an-

<sup>1</sup> Benvenuto Çellini (1500-1571) – məşhur italyan həykəltəraşı və metal nəqqası.

<sup>2</sup> Saray keşishi.

caq burada idi, nə etməli? Saray ağası da burada idi. O, Tomun arxasında durub mərasimin bütün təfərrüatiyla yerinə yetirilməsinə nəzarət edirdi. Nahar mərasimini, yaxında duran lord baş lakey və lord baş kuxmister idarə edirdilər. Bunlardan başqa, Tomun üç yüz səksən dörd nəfər də xidmətçisi vardı, lakin, bəlli işdir, bunların hamısı bu saat yeməkxanada deyildi; onların dörddə biri də bu naharda iştirak etmirdi. Tom bunların varlığından belə xəbərdar deyildi.

Burada olanların hamısına əvvəlcədən xəbərdarlıq verilmişdi; onlara tapşırılmışdı ki, şahzadədə müvəqqəti şüur zəifliyi olduğunu unutmasınlar və onun qəribə hərəkətlərinə təəccüb etməsinlər.

Tezliklə Tomun bu “qəribə” hərəkətləri onlara tamamilə aşkar oldu, lakin bu hal xidmətçilərdə gülüş törətmədi, onların şahzadəyə daha da yazıqları gəlirdi. Onlar sevimli şahzadələrinin bu cur ağır bir xəstəliyə tutulduğuna acıydırlar.

Zavallı Tom yeməyi əli ilə götürüb yeyirdi, lakin heç kəs buna gülmürdü; hamı özünü elə tuturdu ki, guya onun bu hərəkətini heç görmür. Tom öz dəsmalına böyük bir maraqla tamaşa edirdi; dəsmal zərif bir parçadandı və gözəl toxunmuşdu. Nəhayət, o, sadədilcəsinə dedi:

– Xahiş edirəm, bu dəsmalı aparın, yoxsa bilməyib ona ləkə salaram.

İrsi dəsmalbağlayan dinməz-söyləməz hörmətlə dəsmalı alıb apardı.

Tom turpa və kahiya çox maraqla baxırdı, sonra soruşdu ki, bunlar nədir və yemək olarmı? Turp və kahini o zamanlarda ləzətli bir çərəz kimi yenicə Hollandiyadan gətirdib İngiltərədə əkməyə başlamışdilar.<sup>1</sup> Heç bir təəccüb əlaməti göstərmədən

<sup>1</sup> İngiltərədə VIII Henrixin padşahlığının sonuna qədər kahı, kök, turp və bu kimi tərəvəz əkməzdilər; hər cür tərəvəz Hollandiya və Flandriyadan gətirilirdi, bu tərəvəz çox ləzzətli bir çərəz hesab edilirdi. Kraliça Yekaterinanın xətrinə kahı düşəndə Hollandiyaya xüsusi çapar göndərməli olurdu (*Yum. İngiltərə tarixi, sah.324*).

onun sualına itaətlə və çox ciddi bir əda ilə cavab verdilər. Tom çərəzi yeyib qurtardıqdan sonra ciblərini qozla doldurdu; heç kəs bu hərəkətə təəccüb etmədi, hamı özünü görməməzliyə vurdu.

Tom özü isə nalayıq iş gördüyüni hiss edib utandı, çünkü bütün nahar zamanı birinci dəfə idi, ona öz əllərilə hərəkət etməyə icazə vermişdilər; ona yəqin oldu ki, kral oğluna yaraşmayan çox ədəbsiz bir hərəket etmişdir. Bu zaman burnunun əzələləri gicişdi. Burnunun ucu qırışdı və yuxarıya dartıldı. Bu hal xeyli davam etdi və Tomun həyəcanı get-gedə artdı. O, yalvarıcı nəzərlərlə məiyyət üzvlərindən gah birinin, gah digərinin üzünə baxdı; hətta gözləri yaşıla doldu. Lordlar kədərli üzlə ondan iztirabının səbəbini yalvara-yalvara soruştular. Tom, doğrudan da, əzab çək-diyyini əks edən bir səslə dedi:

– Milordlar, üzr istəyirəm; mənim burnum yaman qaşınır. Belə hallarda hansı qayda və adətlərə riayət olunur? Xahiş edirəm, tez cavab verin, dözə bilmirəm!

Heç kəs gülümsünmədi; hamının üzü kədərli və qayğılı idi. Hamı kömək və məsləhət istəmək niyyətilə utana-utana bir-birinə baxındı. Lakin onların qarşısında böyük bir dağ durmuşdu və İngiltərənin bütün tarixində bu dağı necə aşmağın qaydası göstərilmirdi. Baş təşrifatçı yox idi, ona görə də heç kəs bu məchul dəniz səfərinə çıxmağa cəsarət etmirdi, heç kəs bu ciddi və mühüm məsələnin həllinə girişmirdi. Heyhat, İngiltərədə irsi burunqaşıyan mənsəbi yox idi. Bu müddətdə Tomun göz yaşları həddini aşış yanağına axdı. Burunu getdikcə daha çox qaşınırdı, nəhayət, təbiət bütün saray ədəb qaydalarını alt-üst etdi və Tom burnunu şəxsən öz əli ilə qaşdı; bu zaman Tom, əgər bu hərəkətilə müəyyən edilmiş qaydaları pozursa bağışlanması üçün ürəyində dua edirdi, Tomun, nəhayət, əzabdan xilas olması yaxın adamlarının həyəcanla dolu ürəklərinə təsəlli verdi.

Nahar bitdi; lordlardan biri Tomun qarşısına əl yumaq, ağız yaxalamamaq üçün ətirli qızılıgül suyu ilə dolu və xalis qızıldan qayrılmış kiçik bir tas gətirdi; dəsmal bağlamaq mənsəbini irsi olaraq daşıyan şəxs dəsmalı hazır tutaraq Tomun hüzurunda durdu.

Tom heyrətlə tasa tamaşa etdi, sonra onu əlinə alıb çox ciddi bir tərzdə dodaqlarına yaxınlaşdırıldı, bir qurtum içdi və o saat qızıl qabı masanın yanında duran lorda qaytardı:

— Yox, milord, bu mənim xoşuma gəlmir. İyi yaxşıdırsa da, tünd deyil.

Şahzadənin ağlının çəşmiş olduğunu göstərən bu yeni ədəbsiz hərəkət heç kəsi güldürmədi; belə acı bir mənzərə qarşısında hamı kədərləndi, hamının şahzadəyə ürəyi yandı.

Bunun ardınca Tom özü hiss etmədən, bir səhv də buraxdı; saray ruhanisi yerindən qalxıb onun kreslosu arxasında əlleri yuxarı, gözlərini göyə dikərək şükrən duası oxumağa hazırlaşlığı anda, Tom süfrədən qalxıb kənara çəkildi. Lakin burada da şahzadənin ədəbi pozduğunu sanki heç kəs görmədi.

Sonra bizim balaca dostumuzu, təkidlə xahiş etdiyinə görə Uels şahzadəsinin kabinetinə apardılar və öz ixtiyarına buraxdlar. Kabinetin yarıya qədər paliddan olan divarlarındakı xüsusi qarmaqlarda qızıldan qəribə haşiyəsi olan parlaq polad silah və geyimlər asılmışdı. Bu hərbi silah və geyimlər şahzadənin idi, bu yaxnlarda kralıça tərəfindən ona bağışlanmışdı.

Tom zirehli paltarları, qolçaqları, lələkli dəbilqəni və özgəsinin köməyi olmadan geyilə biləcək bütün şeyləri əyninə taxdı; bəzəyini tamamlamaq üçün köməyə adam çağırmaq fikrində idi ki, nahardan gətirdiyi qozlar yadına düşdü və bu qozları izdihamın gözündən uzaq, ona təmənnasız xidmətlərilə əzab verən irsi lordlar olmadan yeməyin nə qədər ləzzətli olacağını düşündü. Ona görə də bütün bu gözəl geyimləri yerindən asmağa tələsdi. Tezliklə qozları sindirib ötürməyə başladı və Allah-taala, günahları qarşısında cəza olaraq onu kral oğlu etdikdən bəri ilk dəfə özünü az qala xoşbəxt hesab etdi. Qozlar yeyilib qurtardıqdan sonra, o, kiçik bir şkafda cəlbedici sərlövhələri olan kitablar gördü, bu kitablardan biri də İngiltərə sarayında ədəb qaydaları haqqında idi. Bu qiymətli bir tapıntı idi. Tom bəzəkli divanın üstündə oturdu və böyük bir səylə kitabdakı qaydaları öyrənməyə başladı. Tomu müəyyən bir zamana qədər burada buraxaq.

## SƏKKİZİNCİ FƏSİL

### MÖHÜR MƏSƏLƏSİ

Saat beşə yaxın VIII Henrix ağır mürgündən ayıldı və özünə mırıldandı:

– Qorxulu yuxular görürəm, qorxulu yuxular! Ömrümün axırı yaxınlaşmışdır, gördüğüm yuxular bunu qabaqcadan xəbər verir. Zəifləşən nəbzim yuxuların doğruluğunu təsdiq edir.

Birdən kralın gözlərində kinli bir alov parladı, o güclə eşidi-ləcək səslə dedi:

– Lakin o məndən qabaq öləcəkdir.

Saray əyanları kralın oyandığını duydular, onlardan biri Əlahəz-rətin, qonşu otaqda gözləyən lord-kansları qəbul etməyi müna-sib görüb-görmədiyini xəbər aldı.

Kral coşqun səslə çıçırdı:

– Qoy gəlsin! Qoy gəlsin!

Lord-kansler içəri girdi və taxtın qabağında diz çökərək dedi:

– Mən sizin iradənizi yerinə yetirdim. Əlahəzrətin fərmanına görə krallıq perləri Norfolk hersoqunu ölümə məhkum edərək, rəsmi libaslarda bu dəqiqə məhkəmə salonunda durub hörmətlə sizin əmrlərinizə müntəzirdirlər.

Kralın üzündə vəhşicəsinə bir sevinc ifadəsi göründü.

– Qaldırın məni! – deyə o səsləndi. – Mən öz parlamentimin qarşısında öz əllərimlə hökmə möhür basacağam. Bu hökm məni...

Onun sözü yarımcıq qaldı; yanaqlarındaki qırmızılıq kül rənginə çevrildi. Saray əyanları onu balışa söykədilər və dərmanla huşa gətirməyə başladılar. Bir az keçdikdən sonra kral qəmginqəmgin dedi:

– Ah, mən bu şirin saatı nə qədər arzu edirdim, lakin o çox ge-cikdi. Həsrətində olduğum hadisədən ləzzət almaq mənə qismət deyilmiş. Get, tez get! Qoy ifasına aciz qaldığım bu şərəfli vəzi-fəni başqları yerinə yetirsinlər. Öz böyük möhürümü xüsusi döv-lət komisyonuna etibar edirəm; bu komisyonu təşkil edəcək lord-

ları sən özün seç və dərhal işə girişin. Tələs, deyirəm sənə! Gün batıb-çıxana qədər onun başını mənə gətirin ki, tamaşa edə bilim.

– Kralın əmri yerinə yetiriləcəkdir. Bunu həyata keçirmək üçün böyük möhürün mənə təqdim edilməsinə dair əlahəzrətin buyruğunu gözləyirəm.

– Möhürüm? Möhürü ki, sən mühafizə edirsən.

– Bağışlayın, əlahəzrət! İki gün bundan əvvəl möhürü siz özünüz məndən aldınız və alarkən dediniz ki, öz kral əllərinizlə Norfolk hersoqunun ölüm hökmünü möhürləməyincə, heç kəs ona əl vurmamalıdır.

– Doğrudur, yadımdadır, doğrudan da, aldım, – xatırlayıram... Bəs mən onu hara qoydum?.. Mən o qədər zəifləmişəm ki... Son günlər hafızəm o qədər zəifləmişdir ki... heç bir şey anlamırıam, bilmirəm...

Kral ağarmış başını yırğalayaraq möhürü hara qoyduğunu əbəs yerə düşünməyə çalışdı və nə isə anlaşılmaz sözlər mirildəndi.

Nəhayət, lord Hertford diz çökərək ona xatırlatmağa cəsarət etdi:

– Əlahəzrət, cüret edərək sizə ərz edirəm: burada bir çoxları, o cümlədən mən də, xatırlayıram ki, siz böyük dövlət möhürünü həşəmətli Uels şahzadəsinə verdiniz. Şahzadə möhürü o zamana qədər özündə saxlamalı idi ki...

– Düzdür, lap düzdür, – deyə kral səsləndi, – gətir onu! Tez ol, çünki vaxt keçir!

Lord Hertford Tomun yanına cumdu, lakin tezliklə qəmgin halda əliboş geri qayıtdı və:

– Hökmədarıma ağır və kədərli bir xəbər verməliyəm, – dedi.

– Allahın iradəsilə şahzadənin xəstəliyi hələ keçməmişdir və böyük möhürün ona verilib-verilmədiyini xatırlaya bilmir. Mən əlahəzrətə bu xəbəri yetirməyə tələsdim; mənə elə gəlir ki, möhürü şahzadəyə məxsus olan geniş otaqlarda axtarmaqla məşğul olmaq yersizdir. Beləliklə, qiymətli vaxt itirilmiş olardı.

Kralın iniltisi onun sözünü kəsdi. Kral dərin kədərlə dedi:

– Onu incitməyin! Zavallı uşaq. Allah onu imtahana çəkir. Ona olan məhəbbətim qəlbimi parçalayır, o rahat və məsusud ol-

sun deyə, onun ağır yükünü öz qoca, taqətsiz çiyinlərimə ala bilmədiyimdən iztirab içərisində yanıram.

Kral gözlərini yumdu, nə isə anlaşılmaz sözlər mırıldandı və susdu. Bir azdan sonra göz qapaqları yenidən açıldı. Bulanıq nəzərlərilə ətrafa göz gəzdirdi, nəhayət, gözü, diz üstə durmuş lord-kanslərə sataşdı. Bir an içində üzündə qəzəb parladı.

— Necə, sən hələ buradasan? Allaha and olsun, bu gün xainin işini bitirməsən, sabah öz başınla cavab verəcəksən!

Kanslerin bədəninə lərzə düşdü, o:

— Əlahəzrət, mənim kralım, mərhəmət edin! Mən krallıq möhürüni istəyirəm, — deyə fəryad etdi.

— Əzizim, sən, deyəsən, ağlımı itirmisən! Həmişə yanımca özgə ölkələrə apardığım kiçik möhür xəzinəmdədir. Əgər böyük möhür yox olmuşsa, kiçiyi sənə kifayət deyilmə? Get! Onun başını gətirmədən qayıtma!

Zavallı kansler tələsik kralın dəhşətli qəzəbindən qaçıdı: komisyon da yaltaq parlament tərəfindən çıxarılmış hökmü təsdiq edib, İngiltərənin birinci peri bədbəxt Norfolk<sup>1</sup> hersoqunun edamını sabahı günün səhərinə təyin etməkdə gecikmədi.

## DOQQUZUNCU FƏSİL

### ÇAYDA RƏSMİ KEÇİD

Axşam saat onda sarayın çay tərəfə çıxan hissəsi şən işıqlarla parladı. Çay göz işlədikcə başdan-başa balıqçı qayıqları və əyləncə gəmilərilə dolmuşdu. Rəngbərəng fənərlərlə bəzənmiş bütün bu donanma xəfif-xəfif yırğalanır, yay küləyindən dalğalanan əlvan bir çiçəkliyə bənzəyirdi. Aşağı, suya gedən

<sup>1</sup> Lordlar palatası, müttəhimi dindirmədən, heç bir sübut tapmadan məhkəməsiz edam haqqında qanun qəbul etdi və bu qanunu nümayəndələr palatasına göndərdi. Qul kimi müti olan nümayəndələr palatası sözsüz krala tabe oldu. Kral xüsusi komisyon vasitəsilə bu qanunu təsdiq etdi və Norfolk'u yanvarın 29-da səhər edam etməyi əmr etdi (*Yum. İngiltərə tarixi, c.III, səh.306*).

daş pilləkənli eyvan nə qədər gözəldi. Bu eyvan elə böyük idi ki, alman knyazlıqlarından hər hansı birinin ordusu burada yerləşə bilərdi. Burada parlaq hərbi paltar geymiş mizraqlı kral əsgərləri düzülmüşdü, böyük bir xidmətçilər dəstəsi tələsik son hazırlığı görərək o yan-bu yana gedib-gəlirdi.

Birdən kiminsə əmri eşidildi, bir an içində eyvanda bir nəfər də qalmadı. Sanki bütün hava gərgin intizar içində donub qalmışdı. Bütün çayın üzəri, qayıqlarda ayaq üstə durub fənərlərin və məşəllərin gur işığından qorunmaq üçün əllərini gözləri üstünə qoyub saraya baxan adamlarla dolu idi.

Eyvanın pillələrinə bir-birinin dalınca zərli saray gəmiləri yan alırıldı. Bunların sayı qırxdan, əllidən çox olardı. Gəmilərin burnu dik idi, dal tərəfində gözəl naxışlar işlənmişdi. Bəziləri kiçik bayraqlarla, bəziləri üzərində sülalə nişanı tikili zərxara və rəngbərəng parçalarla, bəziləri isə ipək bayraqçıqlarla bəzənmişdi. Bu ipək bayraqçıqlardan çoxlu gümüş zinqirovlar asılmışdı. Xəzif külək bunlardan ətrafa fərəhli musiqi təranələri yayırıldı. Uels şahzadəsinin məiyyətindəki lordlara məxsus qayıqlar daha ala-bəzəkdi: bu qayıqların yanlarından gözəl dövlət nişanları çəkilmiş lövhələr asılmışdı. Kral ailəsinə məxsus hər gəmini kiçik bir gəmi yedəyinə almışdı. Gəmilərdə avar çəkənlərdən başqa başlarına polad dəbilqə qoymuş, zireh geyimli cəngavərlər və çalğıçılar oturmuşdular.

Baş giriş yolunun geniş darvazasında gözlənilən mərasim alayının önündə gələn mizraqlı əsgərlər dəstəsi göründü.

“Mizraqlı cəngavərlər qara-qırmızı zolaqlı şalvar, yanları gümüşü güllərlə bəzənmiş məxmər papaq və tünd-qırmızı və göy mahuddan tikilmiş arxalıq geymişdilər. Bu arxalığın ortasında və döşündə şahzadənin nişanı olan üç lələk güləbətinlə tikilmişdi. Mizraqların ağaçına qızıl mix vurulmuş qotazlı qırmızı məxmər çəkilmişdi. Mizraqlı cəngavərlər pillənin hər iki tərəfində saray darvazasından ta suya qədər iki uzun cərgə ilə düzüldülər. Şahzadənin zərbaftlı paltar geyinmiş xidmətçiləri bu iki cərgənin arasına yumşaq və zolaqlı xalça döşədilər. Bu iş görü-

lən kimi sarayda şeypur səsləri eşidildi. Gəmilərdəki çalğıçılar xoru şən bir nəgmə başladı və əllərində ağ əsa olan iki qapıcı ahəstə və əzəmətli addımlarla daş qapıdan çıxdı. Onların dalınca biri əlində bələdiyyə idarəsinə məxsus əsanı, digəri bələdiyyə qılincını ehtiramla gətirməkdə olan iki zabit çıxdı; sonra tam rəsmi formalı, qollarında nişanları olan şəhər mühafizə dəstəsinin bir necə serjanti, polad geyimin üstündən mantiya geyinmiş, döşündə sarğı ordeni olan heroldmeyster, sonra qolları ağ krujevalı, hamam<sup>1</sup> ordeni taxmış bir neçə cəngavər, onların dalınca da silah daşıyanlar, sonra qırmızı mantiyalı və şapkalı hakimlər, sonra sincab dərisi ilə haşiyələnmiş, al-qırmızı mantiya geymiş İngiltərə lord-kansleri; açıq-qırmızı plaş geymiş şəhər camaatının nümayəndələri və nəhayət rəsmi forma geymiş mülki cəmiyyətlərin başçıları çıxdılar. Sonra da bəzəkli paltar geymiş on iki fransız əyanı göründü; bunların əynində zərli zolaqları olan ağ ipək arxalıq, abı rəngli tafta ilə işlənmiş qırmızı məxmərdən qısa mantiya vardi. Əyanlar yavaş-yavaş pillələrdən enməyə başladılar. Bunlar fransız səfirinin möviyyəti idi. Bunların dalınca da İspaniya səfirinin möviyyətindən olan on iki zadəgan gəlirdi. Onlar heç bir bəzəyi olmayan qara məxmər paltar geyinmişdilər. Onların dalınca da bir neçə adlı-sanlı ingilis əyanı öz möviyyətilə bərabər gəlirdi”.

Sarayda şeypurlar gurladı, şahzadənin dayısı, sonradan böyük hərsoq Somerset adını alacaq olan Hertford qapıda göründü. “Əynində zərli qara parçadan arxalıq, gümüş şəbekə və zərli çiçəklərlə toxunmuş qırmızı plaş vardi. O, geriyə döndü, ləlekli şapkasını çıxartdı, hörmətlə ikiqat əyildi. Hər addımda təzim edərək dal-dalı pillələrlə düşməyə başladı.

Onun dalınca gurultulu şeypur səsləri ucaldı, hər tərəfdən; “Həşəmətli və qüdrətli lord Eduarda, Uels şahzadəsinə yol verin!” – səsləri eşidildi. Sarayın uca divarları üstündə alov dilləri uzandı, gurultu qopdu, elə bil göy gurladı, böyük xalq izdihamı

<sup>1</sup> IV Henrix tərəfindən 1399-cu ildə təsis olunmuş cəngavərlər ordeni. Bu ordenin verilməsi çimmək mərasimi ilə əlaqədar idi.

şahzadəni təbrik edərkən çaya səs düşdü; bütün bu təntənənin qəhrəmanı və müqəssiri olan Tom Kenti eyvanda göründü. O, başını şahanə bir əda ilə əydi.

Tom qəşəng atlazdan ağ arxalıq geymişdi. Arxalığın üstündən, üzərinə almaz tozu səpilməş al parçadan döşlük taxılmışdı. Arxalığın üstündən ağ zərli parçadan plaş salılmışdı; plaşın üstündə üç lələkdən ibarət nişan vardı, nişanın kənarına abı atlaz tikilmiş, mirvari və qiymətli daşlar düzülmüş və brilyant toqqa bağlanmışdı. Şahzadənin boynundan sarğı ordeni və çoxlu əcnəbi ordenlər asılmışdı. “Hər dəfə onun üstünə işiq düşəndə qiyamətli qaş-daşlar gözqamaşdırıcı işiq saçırı”. Daxmada doğulmuş, London xəndəklərində böyümüş, cir-cındır, palçıq içində, dilənçiliklə keçinən Tom Kentinin indi görkəmi belə idi.

## ONUNCU FƏSİL

### ŞAHZADƏNİN BAŞINA GƏLƏN SƏRGÜZƏST

Biz Con Kentini, onun əsl şahzadəni Törtöküntülər Həyətinə sürüdüyü vaxt onların dalınca düşən camaatın səs-küyü içərisində tərk etmişdik. Əsiri döyülməkdən qoruyan ancaq bircə adam tapıldı, lakin bu adama heç kəs qulaq asmadı, adamların çığırbağlarından onun sözünə qulaq asmaq mümkün deyildi. Şahzadə isə çırpınıb xilas olmağa can atır, onunla belə kobud və amansız rəftar edilməsinə qəzəblənərək öz azadlığını müdafiə etməyə çalışırdı. Nəhayət, Con Kenti təbiətin ona verdiyi azacıq səbri də itirərək qəzəblə əlindəki dəyənəyi şahzadəyə qolayladı. Uşağı müdafiə etmək istəyən yeganə adam dəyənəyi tutmaq istədikdə, qoluna bir zərbə dəydi.

Con Kenti qışkırdı:

– Sən nə üçün özünü ortaya soxursan? Al, bu da sənin payın.

Şahzadəni müdafiə edəninin başına dəyən ağır dəyənək zərbəsi onu sarsıtdı, zarlıtı eşidildi, meyit, yiğışan camaatın ayaqları

altında yerə sərildi. Bir dəqiqə keçməmiş ətrafdakı adamlar dağılmışdı; bu hadisə camaatın kefini pozmadı; öldürülmüş adam qaranlıqda tək qaldı.

Bu zaman şahzadə Con Kentinin daxmasına girmişdi. Bayır qapı başqa adamların üzünə bağlı idi; şahzadə butulkaya keçirilmiş piy çırığın saldığı zəif işiqda bu çırkın mağaranı və onda yaşıyanların üzünü güclə ayırd edə bildi. Divarın dibində, künçdə heyvana oxşar, üz-gözü çirkli, əziyyətlərə alışmış iki qız və ortayaşlı bir qadın oturmuşdu; indi onlar döyülcəklərini gözləyir və çox qorxurdular. O biri künçdən üz-gözündən qəzəb yağan bir qarı çıxdı.

Con Kenti ona müraciətlə dedi:

– Sən kənar dur, mane olma! Qəribə bir oyuna düşmüşük ki, gəl görəsən. Ancaq sən gözlə, doyunca əylənmək üçün hələ işə qarışma, sonra isə istədiyin qədər onu döy. Balaca, bir bura gəl! O axmaq sözləri yadından çıxartmamışansa, bir də təkrar et! Adın nədir? Sən kimsən?

İnidilmiş gənc şahzadənin yanaqları yenidən qızardı, nəzərini Conun gözüñə zillədi və dedi:

– Sən nə qaba adamsan? Sən mənə əmr edə bilməzsən. Dədiklərimi bir daha təkrar edirəm: mən Uels şahzadəsi Eduardam.

Qoca qarı bu cavaba mat qaldı, elə bil ayaqları yerə yapışdı, hətta nəfəsi də kəsildi. O, qəribə bir heyrətlə gözlərini şahzadəyə zillədi, bu, onun rəhməziz oğluna o qədər məzəli gəldi ki, qəhqəhə ilə gülməyə başladı.

Lakin şahzadənin sözləri Tom Kentinin anası və bacılarına tamamilə başqa cür təsir etdi; bir dəqiqə əvvəl onlar qorxurdular ki, atası o bədbəxti döyücək, indi isə bu qorxu başqa bir hiss ilə əvəz olundu. Onlar kədərli və dəhşətli bir səslə şahzadənin üstünə cumub hamiliqca birdən səsləndilər:

– Ah, yazıq Tom! Yazıq uşaq!

Tom Kentinin anası şahzadənin qabağında diz çökdü, əlini onun ciyininə qoyub, göz yaşları tökə-tökə həsrətlə onun gözlərinə baxdı və dedi:

– Mənim yazıq balam! Sənin axmaq kitabların nəhayət elədiyiini elədi: ağlını başından çıxartdı. Nə üçün onlara bu qədər uydun? Dəfələrlə mən sənə xəbərdarlıq etdim. Sən mənim ana ürəyimi parçaladın.

Şahzadə onun üzünə baxdı və nəvazişlə dedi:

– Mərhəmətli qadın, sənin oğlun sağ-salamatdır və ağlını itirməmişdir. Sakit ol! Məni indi onun olduğu yerə, saraya apar, mənim atam kral onu həmin saat sənə qaytarar.

– Kral, – sənin atan! Ah, mənim balam! Amandır, səni və bütün sənə yaxın olanları ölümə məhkum edə biləcək bu sözləri bir daha təkrar etmə. Bu nəhs yuxunu başından çıxart! Yaddaşın azmışdır, onu həqiqi yoluna sal! Bir mənə bax. Səni doğan və sevən ana mən deyiləmmi?

Şahzadə başını yırğaladı və könülsüz cavab verdi:

– Allah özü şahiddir ki, səni kədərləndirmək mənə ağır gəlir, doğrusu, mən sənin üzünü heç vaxt görməmişdim.

Qadın yenə yerə oturub ürəkyandırıcı hıçqırıqlarla ağlamağa başladı.

Qəzəblənmiş Kenti:

– Komediyani davam etdirin! – deyə qışqırdı. – Ay Nen, ay Bet! Şahzadənin hüzurunda niyə belə durmusunuz? Nə tərbiyəsizsiniz! Dilənçi uşağı, diz çökün, təzim edin, – deyib yenidən qəhqəhə ilə güldü.

Qızlar qorxa-qorxa qardaşlarını müdafiə etdilər. Nen:

– Ata, qoy gedib yatsın, – dedi, – yatıb dincəlsə ağlı başına gələr. Tapşır, tezliklə yatsın.

Bet:

– Ata, onu burax, – dedi. – Görmürsən ki, o, bu gün həmişə-kindən daha çox yorulmuşdur. Sabah o, evə əliboş qayıtmaz.

Bu sözlər atasını ayıltdı, bir anda nəşəsi qaçıdı. Fikri əsl mətləbə keçdi.

O, üzünü şahzadəyə çevirib hiddətlə dedi:

– Sabah bu mağara sahibinə iki pens kirayə pulu verməliyik. Yarım il üçün... bu, xeyli puldur. Yoxsa bizi bayırə atarlar. Bu

gün yiğdiğin pulları çıxart görək! Sənin kimi tənbəlin heç dilənməyə də həvəsi yoxdur.

Şahzadə dedi:

– Öz çirkin sözlərinlə məni təhqir etmə! Sənə bir daha təkrar edirəm, mən kralın oğluyam.

Şiddətli bir zərbə səsi eşidildi: Con Kentinin ağır əli qolaylanıb şahzadənin ciyininə dəydi. Tomun anası onu tutmasayıdı, yixılacaqdı; Tomun anası şahzadəni bağırına basaraq, onu yağan təpik və zərbələrdən qorumaq üçün, sinəsini qabağa verdi. Qorxmuş qızlar künçə qıṣıldalar, lakin üz-gözündən qəzəb yağan qarı oğlunun dadına çatdı. Şahzadə Kentinin arvadının əlindən çırpınıb çıxdı və çıçırdı:

– Sən məndən ötrü nə üçün əziyyət çəkəsən! Qoy bu donuzlar acıqlarını tək məndən çıxsınlar.

“Donuzlar” bu sözü eşitcək elə hirsləndilər ki, vaxt itirmədən yenə şahzadənin üstünə düşüb onu amansızcasına döyüclədilər, qızları və ananı da, şahzadəyə yazıqları gəldiyi üçün döydülər.

Kenti əmr etdi:

– Hə, indi hamınız gedib yata bilərsiniz! Bu komediya məni lap yordu.

İşığı söndürüb yataqlarına uzandılar. Con ilə qarı yuxuya getdikdən sonra, qızlar yavaşca şahzadənin uzandığı yerə getdilər, soyuq dəyməsin deyə onun üstünü həşəm və cir-cindirlə örtdülər. Sonra qızların anası ona yaxınlaşış saçlarını tumarlaya-tumarlaya ağladı və qulağına təsəlliverici sözlər piçıldı. O, şahzadə üçün bir qədər yemək saxlamışdı, lakin uşaq ağrının gücündən iştahasını itirmişdi – bir də quru, dadsız çörək qırıqları onun heç də xoşuna gəlmədi. Şahzadə, onun halına qalan və cəsarətlə onu müdafiə edən qadının bu hərəkətindən çox mütəəssir oldu və nəzakətli ibarələrlə razılıq edərək ona yatmağı və bütün dərdlərini unutmağı məsləhət gördü. O, əlavə etdi ki, atası kral onun sədaqətinin və yaxşılığının əvəzini çıxar. Uşağın yenidən “dəliliyə” qayıtması yazıq ananın ürəyinə od vurdu; o yenidən

şahzadəni bağıra basdı və nəhayət, gözündən qanlı yaşlar axa-axa öz yerinə qayıtdı.

O, ağlarkən baş vermiş hadisələri düşünməyə başladıqda, başına bir fikir gəldi, uşaqdə nə isə anlaşılmaz, sezilməyən bir hal var. Tom Kentidə isə, istər ağıllı olsun, istərsə dəli, belə şeylər yoxdu. Ana bunların nə olduğunu deyə bilmirdi. Lakin incə ana duyğusu bu uşağın nədənsə yad olduğunu ona deyirdi. Bəlkə, doğrudan da, bu uşaq onun oğlu deyil? Ah, bu axmaq sözdür! O bütün həyəcan və dərdlərinə baxmayaraq, az qala bu fikrə güləcəkdi. Lakin bu zəhlətökən fikir ondan əl çəkmirdi. Bu fikir onu izləyir, açıqlandırır, yorurdu, bu fikri başından çıxartmağa imkanı yoxdu. Nəhayət, qadın uşağı sınaqdan keçirməyincə və bu uşağın, doğrudan da, onun olub-olmadığını öyrənməyincə rahatlama bilməyəcəyini düşündü, yoxsa yaxasını darıxdırıcı və dözülməz şübhədən qurtara bilməyəcəkdi. Əlbəttə, təlaşdan xilas olmaq üçün bu yaxşı üsul idi, elə o saatca uşağı necə sınağı düşündü, nə qədər fikirləşdisə, ağlına gələn sınaqların heç biri doğru və etibarlı çıxmadi. Etibarsız sınaq isə ona yaramırdı. Görünür, o, nahaq yerə baş sındırırdı, bu təşəbbüsəndən vaz keçmək lazımdı. Lakin, belə bir kədərli nəticəyə gəldiyi dəqiqlidə yatan uşağın nəfəsini eşitdi: nəhayət, uşaq yatmışdı. O, uşağın rahat nəfəs almasına qulaq asmağa başladı: uşaq birdən qorxulu yuxu görmüş adam kimi, həyəcanla yavaşcadan səsləndi. Bu təsadüf dərhal ananın ağlina mötəbər bir plan saldı. O, tələsik, lakin ehtiyatla ayağa qalxıb şamı yandırdı və öz-özünə mırıldandı: “Mən onu o dəqiqlidə görə bilsəydim, o saat işin əslini öyrənərdim. O, lap balaca ikən gözü qabağında barıt partlamışdı, ondan sonra əli ilə gözünü tutmaq onda bir adət olmuşdu, gözünü başqları kimi ovcunun içi ilə deyil, əlinin dalı ilə tutardı. Yatdığı və ya fikrə daldığı vaxt onu diksindirsən, o mütləq bu qəribə hərəkətini bürüzə verərdi. Mən onu yüz dəfə belə görmüşəm: o həmişə eyni hərəkəti təkrar edirdi. İndi bilərəm, indi bilərəm”.

Qadın şamın şöləsini əli ilə tutdu və yavaşça yatan uşağı yanaşıb, ehtiyatla onun üstünə əyildi, həyəcanından nəfəsini gizlə-

dərək, şamı lap onun gözləri qabağında tutdu və əlini işiqdan çəkdi, sonra onun qulağının dibində barmağı ilə döşəməni taq-qıldıdatdı. Yatmış uşaq gözlərini geniş açdı, təəccüblü nəzərlərlə ətrafına göz gəzdirdi,ancaq heç bir qəribə hərəkət göstərmədi.

Yazlıq qadın heyret və kədərdən az qala huşunu itirəcəkdi, lakin öz həyəcanını gizlədə bildi və uşağı sakitləşdirdi, uşaq yenə yuxuya getdi: o, uşaqdan ayrıldıqda öz sınağının acınacaqlı nəticələri haqqında qəmli-qəmli düşündü. O, özünü inandırmağa çalışırdı ki, Tom dəlilikdən özünün əvvəlki hərəkətlərini yaddan çıxartmışdır,ancaq heç cürə inandırıa bilmirdi. O deyirdi:

“Yox, ola bilməz, əlləri ki, dəli deyil. Onlar qısa müddətdə köhnə adətdən əl çəkə bilməz. Bu gün mənim üçün nə ağır bir gündür”.

Lakin indi onun ürəyindəki tərs şübhələr eynən tərs ümidi əvəz olundu. O, indi gözü ilə görüb inandığı həqiqətlə razılışa bilmirdi. “Yenidən imtahan etmək lazımdır, bu uğursuzluq təsadüfidir”. O, iki-üç dəfə qəflətən uşağı oyadı, lakin uşaq birinci dəfə olduğu kimi, yuxulu halda əli ilə heç bir hərəkət göstərmədi. Ana özünü yatağa saldı və tamamilə əzgin halda yerində uzandı.

“Lakin mən ondan ayrıla bilmirəm. Yox, ayrıla bilmirəm. Mən bunun özgə uşağı olduğunu heç cürə kəsdirə bilmirəm”.

İndi yazılıq ana şahzadəni daha narahat etmədiyindən, oğlanın ıztırabları yavaş-yavaş azalmağa başladı, dəhşətli yorğunluq qalib gəldi, gözlərini yumub dərin, sakit yuxuya getdi. İndi o, sanki ölüm yuxusuna dalmışdı. Dörd-beş saat belə keçdi. Sonra əl-qolunu buxovlayan ağır hisslər zəiflədi, o qımidandı və yuxulu-yuxulu mirıldandı.

– Ser Vilyam!

Bir dəqiqədən sonra yenə:

– Ser Vilyam! – dedi və sonra da:

– Bir bura gəl, qulaq as, gör nə qəribə yuxu görmüşəm... Ser Vilyam, eşidirsənmi? Yuxuda gördüm ki, məni dəyişmişlər, mən dilənçi olmuşam və... hey, bura gəl! Keşikçi! Ser Vilyam! Necə? Burada növbətçi, xidmətçi də yox imiş! Yaxşı, görərsiniz! Mən sizə göstərərəm...

– Sənə nə olmuşdur? – deyə kim isə piçıldadı. – Kimi çağırırsan?

– Ser Vilyam Herberti. Bəs sən kimsən?

– Mənmi? Burada bacın Nendən başqa kim ola bilər? Ah, Tom, yadımdan çıxdı... Axı sən hələ dəlisən! Yazıq. Səni dəli görməkdənsə, kaş yuxudan durmayaydım. Ancaq səndən xahiş edirəm, dilini saxla, yoxsa bizim hamımızı ölüncə döyərlər.

Mat qalmış şahzadə qalxmaq istədi, lakin döyülməkdən hiss etdiyi şiddetli ağrı onu ayıltdı və inilti ilə dala, çirkli həşəmin üstünə düşdü və qışkırdı:

– Ey-vah! Gördüklərim yuxu deyilmiş.

Dərin yuxuda olduğu zaman tamamilə yaddan çıxartdığı bütün həyəcan və kədərləri yenidən qayıtdı; artıq xalqın pərəstiş etdiyi kralın sevimli oğlu deyil, dilənçi, səfil, üst-başı cir-cındır, heyvanlara məxsus bir yuvada, oğrular cəmiyyəti içərisində əsir olduğunu xatırladı.

Bu qəmlı fikirlərə dalmış olduğu halda, bir neçə dəfə fərəhli səs eşitdi. Bu səsler yaxından, qonşu evlərin birindən gəlirdi. Bir dəqiqə keçmiş qapı bərk döyüldü. Con Kenti xorultusunu kəsib çıçırdı:

– Qapını döyen kimdir? Nə lazımdır?

Kim isə cavab verdi:

– Dəyənəklə vurub yıxdığın adamın kim olduğunu bilirsənmi?

– Bilmirəm. Heç bilmək də istəmirəm.

– Bir azdan sonra başqa hava çalarsan. Başını qurtarmaq istəyirsənsə qaç. Ancaq qaçmaqla canını qurtara bilərsən. O Adam can verir, O bizim keşiş Endrüdür.

– Ay Allah, sən saxla! – Kenti səsləndi.

O, bütün ailəsini oyatdı və xırıltılı səslə:

– Cəld qalxın və qaçın! Burada qalsanız, məhv olacaqsınız,  
– deyə əmr etdi.

Beş dəqiqə keçməmiş Kentinin bütün ailəsi öz canlarını qurtarmaq üçün küçə ilə qaçırdı. Con Kenti şahzadənin əlindən tutub qaranlıq döngələrə çəkib aparındı.

– Bax, dəli sarsaq, dilini saxla, bizi öz adlarımızla çağırma. Bu itlərin, polislərin əlindən qurtarmaq üçün öz adımı dəyişəcəyəm. Sənə deyirəm, dilini saxla!

Bu tapşırığı ailənin o biri üzvlərinə də verdi.

– Bir-birimizi itirsək, qoy hər kəs London körpüsünə tərəf getsin, qurtaracaqdakı bəzzaz dükanına çatanda orada başqlarını gözləsin. Sonra hamımız Sautvorka gedərik.

Bu vaxt Kentinin ailəsi gözlənilmədən qaranlıqdan işıqlı bir yerə çıxdı və çayın sahilinə yiğilmiş camaatin içərisinə düşdü. Adamlar oxuyur, oynayır, əlib-çağırırdılar; Temza çayı boyunca sahildə tonqallar yanındı. London və Sautvork körpüləri başdan-başa çıraqban idi. Bütün çay əlvan işıqlarla parıldayırdı; fişəng-lər hər dəqiqə fişilti ilə göyə qalxır və göydə partlayıb ətrafa səpələnirdi. Gözqamaşdırıcı qığılçımalar yağış kimi ətrafa yağaraq, gecəni gündüzə çevirirdi. Hər yerdə camaat kef çəkirdi; elə bil bütün London şənlik içərisində idi.

Con Kenti söyüş söyməklə yaxasını qurtardı və öz ailəsinə yenidən qaranlığa girməyi əmr etdi, lakin artıq gecdi. O və onun ailəsi qaynaşan adamlar arasında itib-batdı və ümidsizcəsinə bir-birindən ayrıldılar.

Con Kenti şahzadənin əlindən bərk-bərk yapışmışdı. Xilas olmaq ümidiilə uşağın ürəyi sevinclə çırpinirdi. Camaatin içərisinə soxulmaq istəyən Kenti, içdiyi araqlan qızışmış güclü bir qayıqçıya bərk toxundu, o da yekə əli ilə Kentinin ciyinindən yapışdı.

– Dostum, hara belə tələsirsən? Bütün yaxşı adamlar və əlahəzrətin sadiq təbəələri bayram etdikləri halda, vecsiz işlər üçün qanını niyə qaraldırsan?

Kenti onun sözünü kəsərək kobudcasına:

– Başqasının işinə qarışma. Qolunu çək. Yol ver keçim.

– Yox, qardaşım, iş ki belə oldu, Uels şahzadəsinin sağlığına içməyincə, səni buraxmayacağıq. Bunu artıq mən sənə deyirəm: buraxmayacağam, – deyə qayıqçı qətiyyətlə onun yolunu kəsdi.

– Onda bir piyalə ver gəlsin, tez ol, tez ol!

Bu arada bu səhnə ilə başqa əyyaşlar da maraqlandılar:

### İzdiham:

- “Eşq piyaləsi!”<sup>1</sup> “Eşq piyaləsi!” – deyə qışqırdı.
- Bu kobud hoqqabaza “eşq piyaləsi” içirdin, yoxsa onu baliqlara yem olmaq üçün çaya atarıq.

Bir böyük “eşq piyaləsi” gətirdilər; qayıqçı piyalənin bir qulpundan tutub, o biri əli ilə təsəvvür olunan dəsmalın ucunu qaldıraraq adətin tələb etdiyi qaydada nəzakətlə Con Kentiyə təqdim etdi. Con Kenti bir əli ilə piyalənin qulpundan yapışdı, o biri əli ilə isə qədim adətə görə papağı götürməli idi. Beləliklə, bir saniyəliyə şahzadənin əlini buraxmalı oldu. O da yubanmadan, fürsətdən istifadə edib onu dövrəyə alan adamların ayaqları arasına soxuldu və qaçdı... Bir dəqiqədən sonra onu dalgalanan bu canlı dənizdə tapmaq, Atlantik okeanına atılmış bir pulu tapmaq qədər çəkindi.

Şahzadə tezliklə işin nə yerdə olduğunu anladı. Con Kentini yaddan çıxartdı, öz xüsusi işi ilə məşğul olmağa tələsdi. Ona başqa bir şey də aydın oldu: anladı ki, şəhər onun əvəzinə özünü yalandan Uels şahzadəsi adlandıran bir adamın şərəfinə bayram edir.

Bundan şahzadə belə bir nəticəyə gəldi ki, balaca dilənçi Tom Kenti qəsdən özünün qeyri-adi vəziyyətindən istifadə edərək, insafsızcasına onun hakimiyyətini ələ almışdır.

Ancaq bircə çarə qalmışdı: bələdiyyə idarəsinə gedən yolu tapmaq, oraya gedib özünü yalandan şahzadə qələmə verən dilənçi Tomu ifşa etmək. Şahzadə buradaca qət etdi ki, Toma allahın yanında günahlarını təmizləmək üçün bir neçə gün vaxt versin, sonra da o, zamanın qanun və adətinə görə, dövlətə xəyanət etdiyi üçün Tomu asdırırsın, suda boğdursun, çarmixa çəkdirsin.

---

<sup>1</sup> “Eşq piyaləsi”nin təqdim edilməsilə əlaqədar olan mərasimi belə izah edirlər: qədim vaxtlarda iki nəfər içərin hər iki əlinin məşğul olması ağıllı tədbir hesab edilirdi, yoxsa piyaləni təklif edən şəxs öz həmpiyaləsinə sadıq olduğunu izhar edincə o biri şəxs fürsətdən istifadə edərək, onu xəncərlə vurub öldürə bilərdi.

## ON BİRİNCİ FƏSİL

### BƏLƏDİYYƏ İDARƏSİNDƏ

Kralın gəmisi böyük bir donanmanın müşayiətilə çiraqban edilmiş qayıqlar arasında Temza ilə üzüshağı üzürdü. Musiqi səsləri havanı bürümüşdü; çayın sahillərindəki yanan məşəllərin işığı rəngdən-rəngə ələndirdi. Uzaq şəhər buradan görünməyən saysız-hesabsız tonqallardan xəfif işıqlı şəfəqə bürünmüştü; şəhərin üzərində sələ saçan başı şış qüllələr ucalırdı; uzaqdən bu başı şış qüllələr üstü qiymətli daş-qasıla bəzənmiş uzun nizələrə bənzəyirdi. Bütün yol uzunu donanmayı sahildən yorulmaq bilməyən xırıltılı səslər və arası kəsilməyən top atəşləri salamlayırdı.

İpək balışlar içərisində batıb qalmış Tom Kentiyə bu səslər və bu mənzərə bir möcüzə, ağlagəlməz dərəcədə dəbdəbəli və valehədici göründü. Lakin bunlar onun yanında oturmuş gənc dostları: şahzadə Yelizaveta ilə ledi Cen Qreyə heç də təsir etmirdi.

Donanma Dauqeytə çatandan sonra üzüyuxarı üzdü, Uolbrukun (bu çayın yatağı artıq iki əsr bundan qabaq qurudularaq bir çox evlərin bünövrəsi altında qalmışdır) şəffaf suları ilə, işıqlı evlərin və nəşəli adamlarla dolu körpülərin arasından keçib Baklersberiyə döndü, qədim London Sitisinin lap mərkəzində, indi liman olan yerdəki hovuzda dayandı. Tom öz dəbdəbəli məiyyətilə sahilə çıxdı. Çipsaydın yanından ötüb keçdi, Köhnə Curi və Bezingholl küçələrilə bələdiyyə idarəsinə tərəf getdi.

Tom və şahzadə qızlar tünd-qırmızı rəngli mantiya geymiş, boyunlarından qızıl zəncir asmış lord-mer və şəhər aqsaqqalları tərəfindən təntənə ilə qarşılandı; onları böyük örtük altında salınmış kral süfrəsinə apardılar, onların qabağınca, qonaqların gəlişini xəbər verən şəhər əsası və nizəsi tutmuş carçılar gedirdi. Toma və iki şahzadə qızı qulluq etmək üçün təyin olunmuş lordlar və ledilər onların kreslələri yanında durdular.

O biri masanın dalında, bir az aşağı Siti zənginlərilə bir yerdə saray ağaları və adlı-sanlı qonaqlar oturmuşdular; nümayəndələr

palatası üzvləri salonun o biri başında qoyulmuş ayrı-ayrı masaların dalında əyləşmişdilər. Şəhərin köhnə keşikçiləri Yəcuc-Məcuc<sup>1</sup> öz pyedestalları üstündən onlardan ötrü adı olan bu mənzərəyə laqeydcəsinə baxırdılar: onların gözü qarşısından bir çox unudulmuş nəsillər gəlib keçmişdi. Şeypurlar çalındı, carçı yeməyin başlandığını xəbər verdi və sol divarın hündür tağının altından xidmətçilərin müşayiətilə saray ağası göründü; onlar böyük təntənə ilə isti, buglanan və bıçağı gözləyən əsl şahanə rostbif gətirdilər.

Tom duadan sonra (onu əvvəlcədən öyrətmışdilər) ayağa qalxdı, onun dalınca da hamı ayağa qalxdı, böyük qızıl “eşq piyaləsindən” içdi və sonra piyaləni şahzadə qız Yelizavetaya verdi, o da öz növbəsində piyaləni ledi Cenə ötürdü; axırda piyalə salonda əldən-ələ gəzdi. Bununla da ziyafət başlandı.

Gecəyarısı ziyafətin ən qızğın vaxtında qonaqlara, ata-babalarımızın valeh olduqları gözəl bir tamaşa göstərdilər. Gözü ilə görən tarixçinin qəribə hekayəsində bu tamaşa belə təsvir olunur:

“Yerləri təmizlədilər, sonra türk adətilə ipək parçadan zərli uzun cübbə geymiş qraf və baron içəri girdilər; onların başında yoğun güləbətinli qaytanları olan moruq rəngli çalma vardı; bel-lərində qızıl kəmərdə türk qılıncı asılmışdı. Onların dalınca ağ atlazdan köndələn zolaqları olan sarı atlazdan kaftan geymiş başqa qraf və baron gəlirdilər; onlar rus adətinə görə başlarına xəz papaq qoymuşdular, ayaqlarına uzunboğaz və burnu dik çəkmə geymişdilər; hərəsinin əlində bir təbərzin vardı. Onlardan sonra lord-admiral və onunla birlidə moruq rəngli arxalıq geymiş beş nəfər əyan gəlirdi, arxalığın üstündən moruq rəngli qısa plaş geymişdilər; şapkalarında rəqqasələrin başlarına sancıqları qırqovul lələyi vardı. Bunlar Prussiya qaydasınca bəzənmişdilər. Sonra qırmızı və yaşıl rəngdə atlaz paltar geymiş yüzə qədər məşəlçilər içəri girdi, onların üzlərinin rəngi zəncilərinki kimi qapqara idi. Sonra maska geymiş bəzəkli-düzəkli təlxəklər

---

<sup>1</sup> London bələdiyyə idarəsində olan Yəcuc-Məcuc heykəlləri sanki kral sarayının girəcəyində qapıcı sıfəti ilə qoyulmuş iki əfsanəvi nəhəngi təmsil edir.

gəldilər. Sonra da qəşəng geyimli rəqqasələr gəlib oynadılar, lordlar və ledilər də bunların dalınca elə coşqun bir ahənglə rəqsə başladılar ki, bu mənzərəyə baxmağa adamın həvəsi gəlirdi”.

Tom hərlənən fiqurların əlvan kaleydoskopu və gözqamaşdırıcı müxtəlif rənglər qarşısında valeh olaraq öz möhtəşəm mövqeyindən bu “coşqun” oyunu seyr etdiyi halda, üst-başı yırtıq olan Uels şahzadəsi bələdiyyə idarəsinin qapısında durub ucadan öz haqqını tələb edir, özünü yalandan şahzadə adlandıran Tomu ifşa edərək, içəri buraxılmasını tələb edirdi. Camaat bundan son dərəcə əylənirdi, hamı özünü qabağa soxmağa çalışır, boylanıb bu balaca üsyançıya baxmaq istəyirdi. Sonra onu daha çox hirsləndirmək və əylənmək üçün qəsdən ona sataşmağa başladılar. Onun gözlərində acı göz yaşları göründü. Lakin o öz dediyinin üstündə durub kral sakitliyi ilə bağırırdı. Yenidən onu incitməyə, lağla qoymağa, acı sözlərlə sancımağa başladılar, nəhayət o səsləndi:

— Ay ədəbsiz köpək sürüsü! Sizə deyirəm ki, mən Uels şahzadəsiyəm! Mən tek olsam da, dostlarım tərəfindən atılmış olsam da, mənimlə xoş danışan və mənə kömək edən bir adam tapılmasa da, öz haqqımdan keçməyəcəyəm və sözümün üstündə duracağam.

— Sən şahzadə oldun-olmadın, hamısı birdir: sən qoçaq oğlan-san, bundan belə “heç bir dostum yoxdur” sözünü bir daha təkrar etmə! Mən bu saat sənin yanında durub səhv etdiyini sənə sübut edərəm. Səni inandıraram ki, özünə dost axtardığın adamlar içərisində Mayls Gendondan yaxşısını tapa bilməyəcəksən, nahaq yerə axtarıb özünü yorma. Oğlum, dilini yorma, bu alçaq siço-vullarla onların öz dilində mən özüm danışaram.

Bu adam boy-buxunlu, sağlam gövdəli idi. Arxalığı və şalvari bahalı parçadan tikilmişdi, lakin paltarlarının rəngi ağarmış, sapi üzə çıxmış güləbətinli qaytanın rəngi isə qaralmışdı; yaxalığındakı boyunluğu əzilmiş və yırtılmışdı, şlyapasının enli kənarları sallanmışdı, şlyapasındaki lələk sınmışdı; bu adam çirk-pas içinde itib qalmış və ümumiyyətlə pərişan bir hala düşmüşdü; bu yad adamın belindən dəmir qını paslı olan uzun bir qlinc asıl-

mışdı; onun ötkəm duruşundan qoçaq və dalaşqan olduğu görünürdü. Bu heybətli və qəribə cəngavərin sözleri gülüş və istehza ilə qarşılandı. Hər tərəfdən: “Budur bəzəkli şahzadənin biri də gəldi” “Dostum, dilini saxla! Görmürsən nə yaman açıqlıdır!” “Oy, gözləri gör necə qəzəblidir!” “Uşağı onun əlindən alın, küçüyü gölməçəyə atın!” – səsləri eşidilirdi.

Bu məzəli təklifi yerinə yetirmək məqsədilə kim isə şahzadənin boynundan yapışdı. Lakin yad adam cəld qılincını siyirdi və ədəbsizi vurub yanı üstə yerə sərdi. O saat onlarca adam bir səslə qışqırdı: “Bu köpəyi öldürün! Vurun onu! Vurun!”. İzdiham yad adamin üstünə atıldı: o divara söykəndi və əlindəki uzun qılincını dəli kimi sağa, sola oynadaraq hücum çəkənləri sıxışdırmağa başladı. Vurduğu qurbanlar bir-birinin dalınca yerə sərələnirdi. Lakin camaat yixılanları tapdalayaraq qəzəbi sənməyən igidin üstünə cumurdu. Onun ölüm dəqiqəsi yaxınlaşındı, ölümündən yaxa qurtara bilməyəcəkdi: lakin birdən şeypur çalındı, kimin isə səsi gurladı:

– Kral çaparına yol verin!

Altı əsgər dəstəsi bir baş adamların üstünə çapırdı. Hərə bir tərəfə dağlışib səpələndi, igid adam isə şahzadənin əlindən yapışış tezliklə adamlardan, təhlükədən uzaqlaşdı.

Qayıdaq bələdiyyə idarəsinə. Şən keçən qonaqlıq salonunda qışqırıq və səs-kübü batıraraq qəflətən təmiz və aydın bir şeypur səsi eşidildi. Bir anda hər tərəf sakitləşdi, səssizlik və sükut içərisindən bir səs – saraydan göndərilmiş carçının səsi eşidildi. Qonaqlıqda iştirak edənlərin hamısı birdən ayağa qalxıb dinləməyə başladı.

Carçının nitqi:

– Kral ölmüşdür! – deyə təntənəli nida ilə bitdi.

Həmi elə bil komanda ilə başlarını aşağı dikdi, bir neçə saniyə dərin sükut içərisində qaldı, sonra Tomun qarşısında diz çökərək əllərini ona tərəf uzatırlar və bütün binanı sarsıdan gurultulu səslə bir ağızdan qışqırdılar:

– Yaşasın kral!

Bu heyretli tamaşaya məəttəl qalmış Tom özünü itirərək ətrafına göz gəzdirdi, nəhayət qabağında diz çökmüş şahzadə qızlara, sonra da lord Hertforda baxdı. Onun simasında qətiyyət hiss olundu. Lord Hertforda tərəf əyildi və qulağına piçildadı:

— Öz namusuna və insafına görə doğrusunu de görüm! İndi mən, kraldan başqa heç kəsin verə bilməyəcəyi bir əmr vermiş olsam, bu əmr yerinə yetirilərmi? Heç kəs “yox” deməz ki?

— Heç kəs, hökmdar, bütün krallıqda belə bir adam tapılmaz. Sən İngiltərənin hökmdarisan. Sən kralsan.

Belə olduqda Tom qəti və coşqun səslə, böyük ruh yüksəkliyilə dedi:

— Qoy bundan sonra kralın iradəsi qan qanunu deyil, mərhəmət qanunu olsun. Ayağa qalx! Tez kralın iradəsini elan etmək üçün Tauerə get. Norfolk hersoqu sağ qalmalıdır.<sup>1</sup>

Bu sözlər bir anda ağızdan-ağıza keçib bütün salona yayıldı. Hertford bayırə çıxmamış bələdiyyə idarəsinin divarları qulaqbatarıcı bir səslə cingildədi.

Qan hökmranlığı qurtardı! Yaşasın İngiltərə kralı Eduard!

## ON İKİNCİ FƏSİL

### ŞAHZADƏ VƏ ONUN XİLASKARI

Mayls Gendon və balaca şahzadə camaatın arasından çıxan- dan sonra, cürbəcür döngələrdən, həyətlərdən keçərək çaya tərəf yollandılar. Onlar London körpüsünə qədər maneəsiz getdilər. Lakin burada yenə küt yiğilmiş camaatın içərinə düşdülər. Gendon şahzadənin, daha doğrusu, kralın əlindən bərk yapmışdı, sarsı-

<sup>1</sup> VIII Henrix bir neçə saat da yaşasaydı, hersoqun edam edilməsi üçün verdiyi əmr yerinə yetiriləcəkdi. Lakin kralın gecə ölməsi haqqında Tauerə xəbər çatdıqda, Tauerin komendantı edamı ləngitdi, dövlət şurası yeni kralın taxta çıxmasını ölkənin məhşur lordunun öldürülməsi ilə başlamağı münasib görmədi və belə ədalətsiz və amansız əmrin yerinə yetirilməsinə mane oldu (*Yum. İngiltərə tarixi, c.III, səh.301*).

dıcı xəbər şəhərin hər tərəfinə yayılmışdı, minlərcə adamın bir-ağızdan kralın öldüyünü təkrar etməsini uşaq da eşitdi. Bu xəbərdən bədbəxt, yurdsuz yetimin ürəyinə od düşdü, bütün bədəni əsməyə başladı. Bu itkinin əhəmiyyətini anlayır və bunun üçün dərindən kədərlənirdi, çünkü hamiya zülm edən qəddar kral onunla çox mehriban və nəzakətlə davranırdı. Gözləri yaşardı, ətrafindakı şeylər ona dar göründü. Bu dəqiqə o özünü bilmərrə həyatdan atılmış bir səfil, bütün dünya tərəfindən unudulmuş bir məxluq kimi hiss etdi. Lakin birdən-birə qulağına gecənin qaranlığını yaran şimşek kimi başqa səslər gəldi:

– Yaşasın kral Altıncı Eduard!

Bu səsdən şahzadənin gözlərinə işıq gəldi və qürurdan bütün bədəni əsdi. O düşündü:

– “Ah, bu nə əzəmətli və qəribə işdir: mən kralam!”

Dostlarımız yavaş-yavaş adamları yarib özlərinə yol açır və körpüyü tərəf irəliləyirdilər. Altı yüz il bundan qabaq tikilən bu körpü ömrü uzunu həmişə adamlı dolu, səs-küylü, gediş-gəliş yolu olmuşdur, onun özünəməxsus qəribə mənzərəsi vardi: çayın bu tayından o biri tayına qədər hər iki cərgə ilə dükən, anbar, yuxarı mərtəbələri isə yaşayış mənzilləri idi. Körpü öz-özlüyündə ayrıca bir şəhər kimi idi. Burada özünün mehmanxanası, pivəxanası, çörək dükəni, xırdavat dükəni, yeməli şeylər bazarı, emalatxanaları və hətta özünə məxsus kilsəsi də vardi. Körpü London ilə Sautvorka, birləşdirdiyi bu iki qonşuya öz qəsəbələri kimi baxır və onlara çox də əhəmiyyət vermirdi. London körpüsündə yaşayanlar, necə deyərlər, qapalı bir cəmiyyət təşkil edirdilər: onların şəhəri milin beşdə biri uzunluğunda ensiz bir küçədən ibarətdi. Kənddə olduğu kimi, burada da hamı bir-birini tanıyordu. Hər kəs öz qonşusunun atasını, anasını tanıyor, onun bütün ailə sirlərini bilirdi. Körpünün özünəməxsus öz əsilzadələri – qəssabların və çörəkçilərin köhnə nəsilləri vardi: bunlar beş yüz, altı yüz il eyni bir dükənda alver edən, körpünün bütün tarixi boyunca onun ayrı-ayrı taxtalarını tanıyan, onun barəsində deyilən bütün əfsanələri bilən adamları, bunlar həmişə xüsusi

“körpü” dilində danışar, “körpü” düşüncəsilə fikirləşər və yalnız körpüdə danışla bilən çox ətraflı, ibarəli və əsaslı yalanlar danışdır. Körpüdə yaşayanlar avam, korazehin və lovğa idilər. Başqa cürə də ola bilməzdilər. Uşaqlar körpüdə anadan olur, körpüdə böyüyür, orada ömür sürür, qocalır və London körpüsündən başqa heç bir yeri görmədən oradaca ölürdülər. Bu adamlar təbii olaraq elə güman edirdilər ki, gecə-gündüz körpüdə əzəmətli və ardı-arası kəsilməyən gediş-gəliş, bir-birinə qarışan səs-küy, atların kişnəməsi, inəklərin böyürtüsü, qoyunların mələşməsi və uzaq göy gurultusunu andıran daimi ayaq səsləri dünyada yeganə hadisələrdir. Onlara hətta elə gəlirdi ki, guya bu dəbdəbəli sərvətlərin qismən sahibidirlər. Əslində də belə idi: məsələn, kral və ya hər hansı bir qəhrəman sağ-salamat vətənə qayıtmazı münasibətilə təntənəli bir şənlik düzəldikdə, onlar həmişə öz pəncərələrindən avaralara bu dəbdəbəli tamaşanı göstərə bilirdilər, çünkü Londonda izdihamın uzun, düz və arası kəsilməyən dəstə ilə keçə bilməsi üçün buradan başqa münasib yer yoxdu.

Körpüdə anadan olub böyüyən adamlara başqa yerlərdə yاشamaq ağır və yeknəsəq gəlirdi. Belə nağıl edirlər ki, guya yetmiş bir yaşlı qoca kişi körpünü tərk edərək dincəlmək üçün kənddə gedibmiş. Lakin orada o, gecə səhərə qədər yatağında qurdalanıb yata bilməmiş: əzici, dərin sükut ona əziyyət verir, onu əzir və darixdirilmiş. Nəhayət, canından inciyərək, ariqlamış və xəyal kimi qorxunc bir halda öz köhnə yerinə, körpüyə qayıdib, coşqun çayın laylası, London körpüsünün gurultusu, tappiltisi altında rahat yatıb şirin yuxuya getmiş.

Haqqında yazdığını körpü o zamanlar öz uşaqlarına İngiltərə tarixində əyani dərsler verirdi: o, dəmir çubuqlara keçirilmiş məşhur adamların qanlı və solğun başlarını onlara göstərirdi, bu başlar körpünün qapısı üstündə sancılardı... Lakin biz mövzudan uzaqlaşdıq.

Gendon körpünün üstündə kiçik bir meyxanada otaq tutmuşdu. O, balaca dostu ilə qapıya çatmamış kobud səsli bir adam onları səslədi:

– Aha, axır ki, gəlib çıxdın! Hə, indi artıq qaça bilməzsən, buna xatircəm ol! Bircə dayan! Sənin sümüklərini əzişdirib, toza döndərəcəyəm, onda bizi bu qədər gözləməyə məcbur etdiyini bilərsən.

Con Kenti uşağı tutmaq üçün əlini uzatdı.

Mayls Gendon onun qabağını kəsdi:

– Tələsmə, dostum! Mənə elə gəlir ki, sən nahaq yerə söyürsən. Bu uşaqla nə işin var?

– Başqasının işinə qarışmaq istəyirsənsə, bil ki, o, mənim oğlumdur.

Balaca kral qəzəblə çığırıldı:

– Yalandır!

– Çox yaxşı dedin, oğlum, başın yerində olsa da, olmasa da mən sənə inanıram. Madam ki, mənim yanımıda qalmaq istəyirsən, o sənin atan oldu-olmadı, mən razi olmaram ki, bu yaramaz vəhşi səni döyüb incitsin.

– Bəli, bəli! Mən onu tanımiram. Mən ölsəm də onunla getməyəcəyəm.

– Demək, qurtardı, artıq danışmağa ehtiyac yoxdur.

– Hələ baxarıq, – deyə Con Kenti uşağa sarı yeridi və Gendonu kənara itəldi. – Mən onu zorla...

– Sən bircə ona toxun, iyrənc hərif, səni qaz kimi tən bölgərəm, – deyə Gendon onun qabağını kəsdi və qılincinin dəstəsinə əl atdı. – Unutma ki, tam bir böyük, sənin kimi yaramaz onun üstünə düşüb, az qala öldürdükləri bir halda, mən onu yırtıcıların əlindən qurtardım. Necə bilirsən, indi onu əldən buraxarammı? Halbuki onu daha böyük bir bədbəxtlik gözləyir. Sənin, onun atası olub-olmadığında işim yoxdur, – əminəm ki, sən yalan deyirsən, – belə bir uşaq üçün sənin kimi heyvanla yaşamaqdansa, ölüm yaxşıdır. Yaxşısı budur, başın salamat ikən rədd ol, çünki mən boş sözləri xoşlamıram, çox da hövsələm yoxdur.

Con Kenti geri çəkildi, o, lənət və söyüş yağıdra-yağıdra camaatin içərisinə soxulub gözdən itdi. Gendon isə himayəsi altına aldığı oğlanla üçüncü mərtəbədə olan öz otağına çıxdı,

çixarkən aşağıdan onlara yemək gətirilməsini tapşırda. Otağın mənzərəsi çox yoxsul idi: onun müxəlləfati sadə dəmir çarpayıdan, sinq-salxaq mebeldən, zəif işiq saçan bir cüt dəmir şamdan ibarətdi. Balaca kral yorğun və ac halda özünü güclə çarpayıya saldı. O, səhərdən axşama və gecənin yarısına qədər ayaq üstə olmuşdu, indi artıq gecə saat üç idi, bu müddət ərzində dilinə bir şey dəyməmişdi. O, yuxulu-yuxulu mırıldandı:

– Rica edirəm, süfrə açılanda məni oyadasan! – deyib o saat şirin yuxuya getdi.

Gendonun üzündə gülüş əlamətləri göründü. Öz-özünə dedi:

“Vallah, bu balaca dilənci özgənin mənzilində, özgənin çarpayısında özünü elə sərbəst hiss edir ki, elə bil öz evindədir. heç olmasa demir ki, “icazə ver” və ya “mərhəmət edin, lütfən”. Başına hava gəlib, sayıqlayır və özünü Uels şahzadəsi hesab edir: doğrudan da, bu rola yaxşı girişmişdir. Yaziq yetim cüçə! Şübhəsiz, ailəsində onunla pis rəftar edildiyi üçün uşaq, ağlını itirmişdir. Nə olsun? Mən onun dostu olacağam. Mən onu xilas etdiyim üçün ona məhəbbət bağlamışam. Artıq mən bu hazırlı cavab uşağı sevmişəm. O, həyasız qaragüruhla igid bir əsgər kimi necə cəsarətlə vuruşurdu, onlara necə də qəzəbli nəzərlə baxırdı. İndi, yuxuda öz həyəcan və dərdlərini unutduğu zaman nə qədər yaraşlı, xoş və həlim görünür. Mən onu öyrətməyə, saqlatmağa çalışacağam; ona böyük qardaş olacağam, qayğısına qalacaq və onu qoruyacağam; onu ələ salmaq, incitmək xəyalında olan hər kəs özünə əvvəlcədən kəfən hazırlamalıdır”.

Gendon əyilib nəvəziş və mərhəmətlə uşağıın üzünə xeyli baxdı, tər yanaqlarını yavaşca sığalladı və öz yekə qaralmış əli ilə onun üzünə tökülmüş saçlarını yana verdi. Uşağıın bədəni çıçışdı.

Gendon öz-özünə mırıldandı:

“Mən də yaman alicənab hərəket eləyirəm, ha! Uşağıın üstünü açıq qoymuşam! Birdən soyuqlayıb ölsə, necə olsun? Bəs necə edim? Onu quçağıma alıb altındakı yorğanı üstünə salsam, aylacaq, axı onsuz da dincəlməyə ehtiyacı var”.

O, yatmış uşağıın üstünü örtmək üçün ətrafa göz gəzdirdi, bir şey tapa bilmədi. Arxalığını çıxarıb şahzadənin üstünə saldı.

“Mən artıq soyuğa və yalnızqat gəzməyə alışmışam. Mənə soyuq və rütubət kar eləməz”.

Qızınmaq üçün otaqda o tərəf-bu tərəfə gəzişir və öz-özü ilə danışırıdı:

“Onun zədələnmiş ağlına elə gəlir ki, guya Uels şahzadəsi-dir. Əsl Uels şahzadəsi krallığa keçdiyi bir zamanda, bizdə Uels şahzadəsinin qalması mənasız olardı... Ancaq onun miskin beyni bu xəyaldan baş çıxara bilmir, indi artıq şahzadəliyini unutmali və özünü kral mərtəbəsinə qaldırmalıdır... mən düz yeddi il sür-gündə, qürbətdə qaldım; ev-eşiyimdən xəbər tuta bilmədim, atam sağ olsa bu yaziq uşağı məmnuniyyətlə qəbul edər və mənim xətrimə onu bəslərdi, böyük qardaşım Artur da belə edərdi. O biri qardaşım Gü... yox, o başqasının işinə qarışmaq xəyalında olsa, onun, tülkü ürəkli bu vəhşi heyvanın başını əzərəm. Bəli. Biz, ola bilsin ki, tezliklə oraya gedərik”.

Xidmətçi içəri girdi, buglanan xörəyi rənglənənməmiş balaca masanın üstə qoydu. Kürsüləri masaya söykəyib belə kasib sakın-lərin öz-özünə qulluq edə biləcəyini fikirləşərək, çıxıb getdi. Qapının taqqıltısı uşağı ayıltdı; o qalxıb çarpayının üstündə oturdu, fərəhlə ətrafa göz gəzdirdi; lakin həmin dəqiqə üzünü kədər bürüdü və öz-özünə mırıldandı:

– Ah, gördükərimin hamısı yuxu imiş! Yaziq canım, yaziq canım!..

Bu zaman üstünə Mayls Gendonun arxalığının örtülmüş olduğunu gördü, üzünü Gendona çevirdi. Gendonun ona etdiyi yax-şılığı anladı, dedi:

– Sən mənə qarşı mərhəmətlisən! Bəli, mənə qarşı çox mər-həmətlisən! Arxalığını götürüb gey, daha mənə lazım deyil.

Sonra ayağa durub künçdə olan əlüzyuyana tərəf getdi və gözlədi. Gendon fərəhlə danışmağa başladı:

– Axşam yeməyimiz qiyamətdir! Xörək isti və ləzzətli olduğu üçün, onu iştaha ilə yeyəcəyik, xörəkdən buğ çıxır. Qəm etmə: yuxu və yemək səni tezliklə adam eləyər.

Uşaq cavab vermədi, ciddi heyrət, hətta bir qədər səbirsizlik-lə dolu olan nəzərini ucaboylu cəngavərə zillədi.

Gendon heyrətlə soruşdu:

– Nəyin çatmir?

– Mehriban ser, əl-üzümü yumaq istəyirəm...

– Elə bu? Sən burada kefin nə istəyirəsə edə bilərsən, daha Mayls Gendondan icazə almaq lazımlı deyil. Rica edirəm, utanma, buranı öz evin kimi bil.

Lakin uşaq yenə də yerindən tərpənmədi, hətta bir-iki dəfə də səbirsizliklə ayaqlarını yerə döyüdü. Gendon lap mat qaldı.

– Sən Allah, de görüm, sənə nə olmuşdur?

– Rica edirəm, əlimə su tök, artıq danışma.

Gendon az qala qəhqəhə ilə güləcəkdi, lakin səbir etdi. Öz-özünə: “bütün müqəddəslərə and olsun ki, bu çox qəribədir!”

– deyib, ötkəm qonağının xahişini yerinə yetirməyə tələsdi. O, yaxında durub yeni əmri gözləyənə kimi donub qaldı:

– Dəsmal!

Mayls uşağıın lap qulağıının dibində asılmış dəsmalı götürüb, bir söz demədən, qonağa verdi. Sonra özü də əl-üzünü yumağa başladı. Bu vaxt onun oğulluğa götürdüyü uşaq artıq masanın dalında oturub xörək yeməyə hazırlaşırıldı. Gendon tələsik əl-üzünü yuyub, oturmaq üçün başqa kürsünü altına çəkmək istədikdə, uşaq narazı səslə qışqırdı:

– Dur! Sən kralın hüzurunda oturmaqmı istəyirsən?

Bu zərbə Gendonun qəlbini bərk toxundu.

“Yazlıq, – deyə mırıldandı. – Onun dəliliyi getdikcə artır: dövlətdə baş verən mühüm dəyişiklik nəticəsində onun dəliliyi də dəyişmişdir, indi o özünü kral hesab edir. Nə olsun ki? Bununla razılaşmaq lazımdır, başqa çarə yoxdur, – yoxsa, Allah eləməmiş, əmr edər, məni Tauer həbsxanasına salarlar”.

Bu zarafatdan razı qalan Gendon kürsüsünü kənara itələyib kralın kreslosu dalında durdu və bacardığı qədər saray qaydası ilə qulluq etməyə başladı.

Yemək zamanı uşağıın krallara məxsus sərtliyi bir az yumşaldı, yeyə-yeyə onda söhbət etmək həvəsi oyandı.

– Deyəsən, sən özünü Mayls Gendon adlandırdın, elədirmi?  
– Elədir, hökmdar, – deyə Mayls cavab verdi və öz-özünə əlavə etdi:

“Madam ki, bu zavallı uşaq özünü dəliliyə vurmuşdur, onu kral və əlahəzrət adlandırmaq lazımdır; yarımcıq iş görmək olmaz; mən öz rolumun incəliklərini öyrənməliyəm, yoxsa rolumu pis oynasam, bütün işləri korlaram, iş yaxşı qurulmuşdur”.

Kral iki stəkan şərab içəndən sonra qızışib dedi:  
– Mən səninlə tanış olmaq istərdim. Öz qəziyyəni mənə danış! Sən qoçaqsan, alicənab adama oxşayırsan, əsilzadəmisən?  
– Bizim nəslimiz o qədər də adlı-sanlı deyildir, əlahəzrət. Atam cənab Riçard Gendon Kentdəki Gendon qəsrinin sahibidir; o, göstərdiyi xidmət sayəsində xırda əsilzadə nəslindən baronet mərtəbəsinə yüksəlmişdir.  
– Belə bir familiya xatirimdə deyil. Öz qəziyyəni danışmağa davam et.

– Əlahəzrət, bu barədə az danışmalı olacağam, lakin daha yaxşı söhbətim olmadığından bəlkə bu, sizi yarım saatlıq əyləndirsin. Atam, cənab Riçard, çox zəngin və xeyli alicənab olmuşdur. Mən hələ uşaq ikən anam ölmüşdür. Anamdan sonra iki qardaşım qalmışdır: böyük qardaşım Artur xasiyyətcə lap atama bənzəyir, məndən kiçik qardaşım Gü isə alçaq, paxıl, acgöz, pis, xain adamdır. O, lap uşaqlıqdan belə olmuşdur, on il bundan qabaq onu axırıncı dəfə gördüyüm vaxt da belə idi, – on doqquz yaşında isə xalis bir yaramaz oldu; onda mənim iyirmi yaşı, Arturun isə iyirmi iki yaşı vardı. Evinizdə bizdən başqa bir də mənim xalam qızı ledi Edit olurdu, – o vaxt onun on altı yaşı vardı, o, qəşəng, mehriban, həlim bir qızdı. Bu qız qraf nəslinin son varisi idi. Atasından ona, daha başqa varis olmadığından çoxlu mal-dövlət qalmışdı. Atam onun qəyyumu idi. Mən onu sevirdim, o da məni; lakin uşaqlıqdan qardaşım Artura nişanlanmışdı, cənab Riçard isə belə bir əhdnamənin pozulmasına dözə bilməzdi, Artur da başqa bir qızı sevirdi və həmişə bizim həvəsdən və ümidi dən düşməməyimizə çalışırdı; vaxt və xoşbəxt bir təsa-

düf məqsədimizə nail olmağa bizə kömək edər: Gü isə ledi Editi dövlətini sevirdi, ancaq inandırmağa çalışırdı ki, qızın özünü sevir; nə edəsən, onun xasiyyəti belə idi; dildə bir cürdü, fikri isə başqa cür. Bununla belə onun bütün hiylələri baş tutmadı. O, Editi məftun etməyə müvəffəq olmadı; o, atamdan başqa heç kəsi aldada bilməzdi. Atam isə onu hamımızdan çox sevir və ona inanırdı; Gü kiçik oğlu idi, evdə hamının ondan zəhləsi gedirdi; bu hal həmişə onun ata ürəyini ələ alması üçün kifayətdi; bir də onun şirin dili, yaltaqlığı və qəribə yalan danışmağı vardı, bu sıfət isə kor-koruna sevənlərin gözünü bağlayır. Mən dəlisov idim, doğrudan da, çox dəlisov idim. Mənim dəlisovluğum, qüsür hesab oluna bilməzdi, çünki bunun özümdən başqa heç kəsə zərəri yox idi. Mən öz evimə nə bir rüsvayçılıq, nə bir zərər gətirmədim, özümü cinayət və alçaqlıqla ləkələmədim və ümumiyyətlə nəcib adama yaramayan bir iş görmədim.

Qardaşım Gü isə mənim hərkətlərimdən istifadə edə bilirdi. Qardaşım Arturun bədəncə sağlam olmadığını görüb, məni ortadan qaldırmaq mümkün olsaydı, onun ölməsindən fayda görəcəyini ümidi edən Gü... Qərəz, bu uzun əhvalatdır, mənim mərhəmətli hökmədarım, danışmağına dəyməz. Sözün qisası, kiçik qardaşım mənim bu nöqsanlarımı çox məharətlə şisirdib onları cinayət şəklində göstərdi; bütün bu alçaq işlərini tamamlamaq üçün, mənim otağımdan, özünün qəsdən atdığı ipək bir nərdivan tapdı, bu kələklə və satın aldığı nökərlərin və başqa yaramazların göstərişilə atamı inandırdı ki, guya mən atamin iradəsinə zidd olaraq Editi qaçırmıq və onunla evlənmək fikrindəyəm.

Atam məni üç illiyə evdən qovmayı qət etdi. O deyirdi ki, üç il evdən və vətəndən uzaqda olsam, məndən adam və cəngavər olar və ağlım başıma gələr. Bu uzun təcrübə illəri ərzində dəfələrlə mühabibələrdə iştirak etdim, çoxlu cəfalar çəkdir, taleyin ağır zərbələri başıma dəydi, bir çox macəralara rast gəldim; lakin son vuruşmada əsir düşdüm və düz yeddi il həbsxanada, qurbanlıdə əzab çəkdir. Mərdlik və hiylə ilə nəhayət azadlığa çıxıb birbaş buraya gəldim. Mən buraya təzəcə gəlmışəm. Mənim

fərli paltarım yoxdur, pulum da azdır, bir də bu yeddi il ərzində Gendon qəsrində nələr baş verdiyindən, oradakılara nə olduğundan heç xəbərim yoxdur. İndi, hökmdarım, başıma gələn bütün acınacaqlı əhvalat sizə məlum oldu!

Balaca kral gözlerini parıldadaraq:

– Səni amansızcasına incitmişlər, – dedi, – Lakin mən sənin hüququnun özünə qaytarılacağına and içirəm. Yadından çıxarma ki, bunu sənə kral deyir.

Maylsın başına gələn kədərli macəralardan mütəəssir olan kralın dili açıldı, bu yaxında keçirdiyi bütün müsibətlərini danışmaqla Maylsı heyran etdi. Mayls söhbətə qulaq asdı və öz-özünə dedi:

“Gör bir onun nə zəngin təsəvvürləri var! Onda ağıl olmasayıdı, belə bir ala-bəzək və həqiqətə bənzər nağılı uydura bilməzdi. Zavallı, ağılsız uşaq! Nə qədər mən sağam, onun dostu və sıginacaq yeri olacaqdır. Mən onu bir addım belə özümdən ayırmayacağam; qoy o mənim ərköyünm, kiçik yoldaşım olsun. Biz onu mütləq sağaldacağıq. O zaman onun adı çıxar, mən də fəxrlə deyərəm ki, o mənimdir, onu səfiliyidən ayıran mən olmuşam, artıq o zaman onun nə kimi böyük istedada malik olduğunu görüb, vaxtilə bütün aləmdə şöhrət qazanacağını qabaqcadan xəbər vermişəm. Bir ona baxın, mən haqlı deyildimmi?”.

Kral isə düşüncəyə dalmış halda vüqarla deyirdi:

– Sən məni rüsvayçılıqdan və əzabdan, bəlkə də ölümündən qurtardin, demək, taxt-tacımı xilas etdin. Belə xidmət göstərdiyinə görə səni layiqincə mükafatlandırmaq lazımdır. De görünə istəyirsən, kral olduğum üçün sənin hər bir arzunu yerinə yetirə bilərəm.

Belə bir xəyali təklif Gendonu dalğınlıqdan ayıltdı. O öz vəzifəsini yerinə yetirdiyini və heç bir mükafat istəmədiyini deməklə krala təşəkkür etmək və söhbəti dəyişmək istəyirdi ki, bu halda onun başına ağıllı bir fikir gəldi və düşünmək üçün bir neçə dəqiqə vaxt istədi. Kral, belə mühüm işlərdə tələsməyin yaxşı olmadığını qeyd edib, özünü təmkinli tutaraq bu fikri bəyəndiyini söylədi.

Mayls bir neçə dəqiqə fikirləşəndən sonra öz-özünə dedi:

“Bəli, bunu etmək lazımdır. Başqa yol ilə buna nail olmaq mümkün olmazdı, halbuki keçən saatın təcrübəsi göstərdi ki, səhbəti beləcə uzatmaq həm münasib deyil, həm də adamı yorar. Qoy mən bunu ona təklif edim. Yaxşı oldu ki, belə münasib fürsətdən boyun qaçırmadım”.

O, kralın qabağında diz çöküb dedi:

– Mənim cüzi xidmətim rəiyətin görə biləcəyi adı vəzifədən artıq deyil, lakin əlahəzrət bunu mükafata layiq bilirsə, cəsarət edib bunu sizdən xahiş edəcəyəm. Əlahəzrətə məlum olduğu kimi, təxminən dörd yüz il bundan əvvəl İngiltərə kralı Con ilə Fransa kralı arasında gedən çəkişmə vaxtı Allah divanına əməl edərək, təkbətək vuruşmaq üçün hər iki tərəfdən döyüşçü çıxartmaq qərara alınmışdı. Hər iki kral və bir də İspaniya kralı təkbətək vuruşma yerinə gəlib döyüşə baxmaq istədilər, lakin Fransa döyüşcüsü ortaya çıxdıqda, o qədər qorxunc göründü ki, ingilis cəngavərlərindən heç biri onunla silah yarışına girməyə cəsarət etmədi. Buna görə bu mühüm mübahisədə, ingilis kralı yaxşı cəngavəri olmadığı üçün uduzmalı idi. Halbuki öz əmlakından və adından məhrum edilib çoxdan bəri Tauerdə yatan İngiltərənin ən iqtidarlı cəngavəri sayılan lord de Kursi adlı bir cəngavər vardi. Ona müraciət etdilər. O razı oldu və təkbətək vuruşmaya çıxmaq üçün başdan-ayağa silahlanıb döyüş meydânına gəldi; Fransa cəngavəri onun əzəmetli vücudunu görüb şöhrətini eşitdikdə qaçmağa üz qoydu və beləliklə Fransa kralı uduzdu. Kral Con de Kursinin bütün şöhrət və əmlakını ona qaytardı və dedi: “Məndən nə istəyirsən istə, istədiyinin şey krallığının yarısına bərabər olsa belə, sənə verərəm”. De Kursi, mənim kimi, diz çöküb dedi: “Hökmdar, elə isə mənə və mənim nəslimə nə qədər ki, krallıq davam edir, İngiltərə kralının hüzurunda başı papaqlı dayanmağa icazə ver”. Əlahəzrətə məlum olduğu kimi onun xahişi qəbul olundu, bu dörd yüz il ərzində de Kursinin nəсли kəsilməmişdir, belə ki, hələ bu günə qədər bu qoca nəslin başçısı kral hüzuruna şlyapalı, dəbilqəli halda çıxır

və bundan ötrü heç bir xüsusi icazə istəmir. Halbuki bu cür işə heç kəs cəsarət edə bilməz.<sup>1</sup> Ona görə buna əsaslanaraq mən də kraldan yalnız bircə mərhəmət və güzəşt istəyirəm ki, bu mənim üçün ən ləyaqətli mükafatdan daha qiymətli olsun. Mən istərdim ki, həmişəlik olaraq mənə və mənim nəslimə ingilis padşahının hüzurunda oturmağa icazə verilsin!

Kral qılincını onun ciyininə vuraraq, təmkinlə dedi:

– Qalx, cənab Mayls Gendon! Mən sənə cəngavərlik rütbəsi verirəm. Qalx və otur! Xahişin yerinə yetirildi. İngiltərə yaşa-dıqca, bu şərəfli hüququn özündə qalacaq.

Əlahəzrət dalğın halda kənara çəkildi. Gendon da masanın yanındakı kürsüyə oturub düşünməyə başladı:

“Əcəb yaxşı fikir idi, ağlıma gəldi. Bu fikir məni bələdan qurtardı, ayaqlarım bərk yorulmuşdu. Bu fikir başıma girməsəydi, zavallı usağım öz dəliliyindən sağalınca, həftələrlə ayaq üstə durub gözləməli olacaqdım”. Bir qədər keçdikdən sonra yenə düşüncəsinə davam etdi: “İndi isə mən xəyal və kölgələr aləminin cəngavəri olmuşam! Mənim kimi həyata bağlı bir adam üçün bu, çox qəribə şöhrətdir. Mən istehza etmirəm, Allah göstərməsin! Mənim üçün mövcud olmayan şey, onun üçün bir həqiqətdir. Mənim üçün də bu bir cəhətdən əhəmiyyətlidir: bu onun nə qədər mərhəmətli və alicənab qəlbə malik olduğunu göstərir... Məni başqalarının yanında da bu gurultulu adla çağırmış olsa, onda necə olsun? Mənim cəngavər adım ilə kasib palтарım arasında məzəli bir fərq var! Eybi yoxdur! Qoy məni kefi istədiyi kimi çağırınsın. Razı qalacağam”.

---

<sup>1</sup> De Kursinin övladları olan Kinqsel lordları indiyə kimi bu imtiyazdan istifadə edirlər.

## ON ÜÇÜNCÜ FƏSİL

### ŞAHZADƏNİN YOX OLMASI

Yeməkdən sonra hər iki yoldaşı yuxu basdı.

Kral dedi:

– Bu cır-cındırı əynimdən çıxart!

Gendon etiraz etmədən onu soyundurdu və yatağa saldı, sonra otağa göz gəzdirdi, kədərli halda öz-özünə danışmağa başladı.

“Yenə mənim çarpayıma yiyləndi. Bəs mən nə edim?”

Balaca kral onun narahat olduğunu görüb yuxulu səslə dedi:

– Sən qapı ağzında uzan və mənim keşiyimi çək.

Bir dəqiqədən sonra o, şirin yuxuya gedib bütün həyəcanını yadından çıxartdı.

Gendon heyrətlə mırıldandı:

“Zavallı! O, gərək anadan kral doğulayıdı. Öz rolunu çox məharətlə oynayır”.

Gendon məmnun halda qapı ağzında uzandı və öz-özünə dedi:

“Bu yeddi il ərzində mənim rahatlığım bundan da pis olmuşdur; indiki vəziyyətdən şikayət etsəm, allaha xoş gəlməz”.

O, səhərə yaxın yuxuya getdi və günorta vaxtı oyandı; şirin yuxuda olan pərvərdəsinin üstünü açdı və bir anda iplə onun boyunun ölçüsünü götürdü.

Bu vaxt kral ayıldı. Gözlərini açıb ona soyuq olduğundan şikayət etdi və öz dostunun nə etdiyini soruşdu:

Gendon:

– Hökmdarım, mən gördüğüm işi qurtardım, – dedi. – Mənim şəhərdə işim var. Ancaq tez qayıdacağam. Sən yenə yat, sənin istirahətə ehtiyacın var. Qoy sənin başını örtüm, onda tez qızışarsan.

O, sözünü qurtarmamış, kral şirin yuxuya getdi. Mayls barmaqları ucunda otaqdan çıxdı, otuz-qırx dəqiqə keçəndən sonra uşaq üçün aldığı kostyumla bərabər səssiz-səmirsiz qayıtdı. Kostyum ucuz parçadan tikilmiş, nimdaşdı, lakin təmiz və qalındı. Mayls oturub dodaqaltı deyinə-deyinə bazarlığına baxmağa başladı:

– Pulum çox olsaydı, bundan yaxşı kostyum almaq olardı, cib boş olanda adam çox da tələbkar ola bilmir...

Bir gözəl yaşardı bizim şəhərdə,  
Yaşardı gözəllik timsalı kimi...

– mahnısını oxumağa başladı və o saat səsini kəsdi. – Deyəsən, oğlan yerində qurdalandı, onu dəng etməmək üçün astadan oxumaq lazımdır; o, səyahətə çıxmalıdır, halbuki zavallı yorulub taqətdən düşmüşdür... Arxalıq bəd deyil, ora-burası tikilsə geymək olar. Şalvar da pis deyil, ancaq bir-iki yeri sırsına bəd olmaz... Ayaqqabılar lap yaxşıdır, davamlı və möhkəmdir; məncə bunlar ayağı quru, həm də isti saxlar. O, şübhəsiz yaz-qış ayaqyalın gəzməyə adət etdiyindən, bu onun üçün qəribə bir yenilik olacaq. Ah, kaş çörək da sap kimi ucuz olaydı! Bir fartinq verib bir illik sap ehtiyatımı tutmuşam; əlavə olaraq iri və qəşəng bir iynə də vermişdilər... Ancaq iynəni necə saplayım? Bu mənim üçün çox çətindir.

Doğrudan da, bu çox çətin bir işdir. Mayls, adətən, kişilərin etdiyi və ehtimal ki, daima edəcəkləri kimi, hərəkət etdi. O, iynəni hərəkətsiz tutub, sapı iynənin gözünə keçirməyə çalışırdı. Halbuki qadınlar bunun əksini edirlər. Sap iynənin gah sağından, gah solundan sürüşüb keçir, bəzən də ikiqat olurdu: lakin cəngavər səbirli idi; o, bu cür işləri dəfələrlə sinaqdan çıxartmışdı: o, nahaq yerə əsgər olmamışdı. Nəhayət, iynəni saplaya bildi; dizi üstündən kostyumu əlinə alıb işə başladı.

“Gecələmək haqqı verilmişdir; bizi veriləcək səhər yeməyinin pulu da ödənilmişlər. Pul hələ bir cüt eşşək almağa və Gendon-holla çatana qədər iki-üç günlük xərcliyimizə də çatar...

Öz ərini sevərdi...

Aman, aman! İynəni dırnağıma batırdım! Bu elə bir bədbəxt hadisə və yeni bir məsələ deyilsə də, hər halda yaxşı olmadı... Eh, əzizim, səninlə gözəl günlər keçirəcəyik. Fikir ələmə! Başına gələn bütün müsibətləri yaddan çıxart, dərdlərin keçib gedər...

Öz ərini sevərdi.  
Ancaq onu...

Əcəb qəşəng və enli sıriqdır. – O, arxalığı yuxarı qaldırıb  
heyrətlə gözdən keçirtdi. – Bunda nə isə əzəmetli və qürurlu bir  
şey var, dərzinin xırda, ensiz sıriqları bunların yanında qaba və  
miskin görünür...

Öz ərini sevərdi,  
Ancaq onu başqası sevdid...

Vəssalam, qurtardı getdi! Qiyamət işdir, özü də çox cəld qur-  
tardı. İndi onu oyadaram, geyindirərəm, əl-üzünü yuyaram və  
yedizdirərəm; sonra onunla birlikdə Sautvorkda Tabard meyxan-  
nası yanındakı bazara gedərik”.

Mayls ucadan dedi:

– Əlahəzrət, lütfən durun... Cavab vermir... Ey, əlahəzrət!

“Onun yuxusu insan nitqinə qarşı bu qədər laqeydsə, deyə-  
sən, ona toxunmaqla müqəddəs şəxsiyyətini təhqir etməli olaca-  
ğam. Bu nə işdir?”

O, yorğanı uşağın üstündən çəkdi, uşaq yox olmuşdu!

Gendon təəccübündən mat qaldı, ətrafına göz gəzdirdi və  
ancaq indi gördü ki, uşağın cindir paltarları da yerində yoxdur.  
Bərk qəzəbləndi, özündən çıxdı, uca səslə mehmanxana sahibini  
çağırdı. Elə bu anda xidmətçi əlində səhər yeməyi içəri girdi.

Cəngavər:

– Ay şeytandan əmələ gələn, ya bunu mənə anlat, ya da öz  
mənfur həyatından əl çək, – deyə guruldadı və xidmətçinin üstünə  
elə qəzəblə cumdu ki, o, heyrət və qorxusundan özünü bilmərrə  
itirdi və bir dəqiqəlik dili söz tutmadı. – Uşaq hanı?

Xidmətçi qırıq və rəbitəsiz sözlərlə cəngavərə lazımı izahat  
verdi.

– Cənabınız buradan gedən kimi, bir oğlan qaça-qaça gəlib  
dedi ki, guya cənabınız uşağı bu saat Sautvork sahilinə, körpü-  
nün başına çağırır. Mən gələn adamı bu otağa gətirdim. O, uşağı

oyatdı və sizin tapşırığınızı ona yetirdi. Uşaq onu bu qədər tez-dən narahat etdiklərinə görə bir az deyindi. Bununla belə öz cindir paltarını geyib, oğlanla bərabər getdi. Gedərkən dedi ki, özgə adam göndərməkdənsə, sizin cənabınız gəlsəydi, daha nəzakətli olardı, yoxsa belə çıxır ki...

– Elə çıxır ki, sən axmaqsan! Axmaq və səfehsən! Səni aldatmaqdan asan şey yoxdur, – sənin bütün nəslini asmaq lazımdır! Amma bəlkə hələ bir fəlakət yoxdur, bəlkə uşağı heç də incitmək fikrində deyillər. Bu saat gedib onu bura gətirərəm. Sən də o vaxta qədər süfrəni düzəlt! Dayan! Çarpayının üstündəki yorğan elə qoyulub ki, elə bil altında adam uzanmışdır. Bu qəsdənmi edilmişdir?

– Bilmirəm, mərhəmətli ağam! Mən uşağın dalınca gələn oğlanın çarpayının yanında qurdalandığını gördüm.

– Lənətə gələsən! Bu məni aldatmaq və vaxt qazanmaq üçün edilmişdir... Bura bax! O oğlan təkdimi?

– Təkdi, cənab!

– Yəqin bilirsənmi?

– Yəqin bilirəm, cənab!

– Fikrini yaxşı cəmləşdir, tələsmə!

Xidmətçi bir qədər düşünüb dedi:

– Tək gəlməyinə, tək gəlmışdı, – yanında heç kim yox idi; ancaq indi yadına sala bilirəm ki, gələn adam uşaqla körpüyə, adamların gur yerinə çıxdıqda, haradansa quldur görünüşlü bir kişi çıxdı və onların qabağına yüyürdükə...

– Hə, nə oldu? De görüm! – deyə Gendon səbirsizliklə bağırıldı.

– Bu əsnada izdiham onları uddu, sonra daha onları görə bilmədim, çünki ağam məni çağırıldı, notariusa, sıfariş etdiyi kəlləpaça verilmədiyi üçün acığı tutmuşdu, orasını da deyim ki, and olsun bütün müqəddəslərə, bu işdə məni taqsırlandırmaq – hələ anadan olmamış bir uşağa, günahları üçün cəza vermək kimi bir şeydir...

– Rədd ol gözümün qabağından, axmağın biri, axmaq! Sənin hədərən-pədərənin məni lap dəli elədi! Dayan görüm! Hara qaçırsan? Bir dəqiqə yerində dursana! Demək, onlar Sautvorka getdilər?

– Bəli, cənab!.. Ona görə sizə ərz edirəm ki, mən bu kəllə-paça barədə taqsırkar deyiləm, necə ki, körpə uşaq...

– Sən hələ buradasan və boş-boş sözlərini doğrayıb-tökürsən? Nə qədər başın salamatdır rədd ol buradan!

Xidmətçi yox oldu. Gendon onun ardınca yürüüb onu ötdü və pillələri iki-iki düşərək bir anda aşağı endi.

“Bu yəqin uşağı öz oğlu adlandıran həmin o alçaq hərifin işidir... ah, mən səni itirdim, mənim yazıq, balaca, ağılsız hökmərim. Yaman qəribə bir haldır. Sənə məhəbbət salmışdım! Yox! Bütün müqəddəslərə and olsun ki, səni itirməmişəm! İtirməmişəm, çünki məmləkətin hər bir yerini axtarış səni tapacağam. Zavallı uşaq! Onun da, mənim də səhər yeməyimiz orada qaldı... – ancaq yemək vaxtı deyil! Qoy indi onu siçanlar yesin! Tez ol, tez ol, – ləngimək olmaz!”.

Gendon səs-küy salan camaatın arası ilə yüyürə-yüyürə bir neçə dəfə bu sözləri təkrar etdi, sanki bu fikir ona xüsusilə xoş gəlmışdı:

“O deyinibsə də, yenə də gedib; gedib, çünki onu Mayls Gendon çağırmışdı. Sevimli uşaq! Yoxsa o heç kimdən ötrü belə etməzdi, – mən artıq ona bələdəm!”

## ON DÖRDÜNCÜ FƏSİL

### “LE ROI EST MORT – VIVE LE ROI!”<sup>1</sup>

Həmin gün səhər, dan yeri işıqlananda, Tom Kenti ağır yuxudan oyanıb, qaranlıqda gözlərini açdı. Bir neçə anlığa səssiz-səmirsiz qaldı, beynini qaplayan qarışq fikir və hisslərdən baş çıxartmağa və bir nəticəyə gəlməyə çalışdı, birdən heyrətlə, lakin ahəstəcə səsləndi:

– Anladım! Anladım! İndi mən daha tamamilə ayılmışam. Var olsun sevinc! Qəhr olsun kədər! Ey Nen, Bet! Küləşi üstü-

<sup>1</sup> Kral öldü – yaşasın kral! (*fransızca*)

nüzdən atın, cəld mənim yanına yüyürün: bu saat mən sizə, ancaq gecə xorfdanlarının əməli olan qəribə bir yuxu danışacağam! Ey, Nen, Bet harada qaldınız?

Onun yatağı yanında kimin isə qaramtil bir vücudu göründü, bir səs eşidildi:

– Nə əmr buyurursunuz?

– Əmrmə?.. Vay mənim halıma, səsini tanıdım! De görüm... Mən kiməm?

– Sən hələ dünən Uels şahzadəsi idin, indi isə mənim şövkətli hökmdarım, İngiltərə kralı Eduardsan.

Tom başını yastığın içində gizlətdi və yalvarıcı səslə dili dolaşa-dolaşa dedi:

– Ah, bu yuxu deyilmiş! Get, dincəl, əziz ser! Məni öz dərdimlə tək burax!

Tom yenidən yuxuya getdi, bir azdan sonra yaxşı bir yuxu gördü. Yuxusunda gördü ki, yaydır, o, Qudmensfield adlanan gözəl bir çəməndə oynayır, birdən onun yanına qozbel, uzun, sarı saqqal bir cırtdan gəlib deyir:

– Bu kötüyün dibini qazın!

Tom buna əməl edir və on iki dənə parıldayan təzə pens tapır – nə böyük dövlət! Xoşbəxtlik hələ qabaqdadır, çünkü cırtdan deyir:

– Mən səni tanıyıram! Sən mərhəmətli, ləyaqətli uşaqsan: sənin dərdin qurtarib, mükafat almaq günlərin çatmışdır. Hər həftə bu yeri qazı, hər dəfə buradan dəfinə – on iki dənə təzə, parlaq pens taparsan. Ancaq bu sırrı gizli saxla, heç kəsə demə.

Sonra cırtdan yox oldu. Tom isə öz qənimətilə Törtöküntülər Həyətinə cumdu və öz-özünü belə dedi: “İndi hər axşam atama bir penni verərəm; o elə biləcək ki, bu pulları sədəqə yığmışam, bu onu sevindirər və bir daha məni döyməz. Həftədə bir penni də mənə dərs öyrədən mərhəmətli keşişə verərəm, yerdə qalan dördünü isə anama, Nen və Betə verərəm. Bir daha acliq üzü

---

<sup>1</sup> Yəni “yaxşı adam çəməni”.

görmərik və cır-cındır içində dolanmariq. Əlvida, ehtiyac, daimi qorxu və şapalaqlar!”

O, yuxusunda bir anın içində özünü çirkli mənzilində gördü, oraya tövşüyə-tövşüyə gəlmışdı, şadlığından gözləri oynayırıdı, anasının dizi üstünə dörd dənə pul atıb qışqıra-qışqıra dedi:

– Al bu pulları!.. Hamısı sənin, Nenin və Betin olsun... Bu düzüklə qazanılmışdır, bunlar nə sədəqədir, nə də oğurluq!

Mat qalmış xoşbəxt ana onu bağırına basıb səsləndi:

– Səhər çoxdan olub. Əlahəzrət yuxudan oyansa yaxşı olmazmı?

Ay aman! Tom heç də belə bir cavab gözləmirdi. Yuxusu qaçıdı. Oyanıb gözlərini açdı.

Onun yatağının yanında qəşəng geyinmiş yataq otağının birinci lordu diz çöküb durmuşdu. Əsilsiz yuxudan doğmuş sevinc birdən-birə yox oldu: zavallı uşaqqı hələ də əsir və kral olduğunu gördü. Otaq matəm əlaməti olaraq tünd-qırmızı mantiya geyinmiş saray adamları və padşahın adlı-sanlı xidmətçilərlə dolu idi. Tom yatağında oturdu və ağır ipək pərdənin dalından bu dəbdəbəli izdihama tamaşa etməyə başladı.

Sonra əziyyətli geyinmək mərasimi başladı, saray adamları bir-birinin dalınca Tomun qabağında diz çöküb kiçik kralı təbrik edir və ona üz vermiş itki üçün başsağlığı verirdilər. Lord ober-ştalmeyster köynəyi birinci olaraq götürüb birinci lord-yeger-meysterə verdi, o da köynəyi yataq otağının ikinci lorduna ötürdü, o da öz növbəsində, Vindzor meşəsinin baş meşəbəyinə, o da üçüncü ober-kamergerə, o da Lancaster hersoqluğunun kral-kanslerinə, o da heroldmeysterə, o da Tauer komendantına, o da sarayın daxili intizam qaydaları lorduna, o da irsi dəsmalbağlayana, o da İngilterənin birinci lord-admiralına, o da Kenterberi baş keşişinə və nəhayət, baş keşiş köynəyi yataq otağının birinci lorduna ötürdü, o da köynəyi, daha doğrusu, köynəkdən qalan şeyi Toma geyindirdi. Bu mərasim zavallı uşağa yanğın vaxtı əldən-ələ gəzən vedrələri xatırlatdı.

Bəzək-düzəyə aid olan şeylər eyni qayda ilə ağır-ağır təntənəli mərasimdən keçirdi; nəhayət, Tom bu təşrifatdan elə təngə

gəldi ki, uzun ipək corabın sıra boyunca səyahəti qurtardığını gördükdə, sevincindən az qala qışqıracaqdı, demək təşrifat axıra çatırdı. Lakin o, vaxtından qabaq sevilmişdi. Yataq otağının birinci lordu, corabı aldı və Tomun ayağına geydirmək istəyirdi ki, birdən rəngi qızardı, corabı tələsik geriyə – Kenterberi baş keşisinin əlinə basdı və təccübələ mırıldandı:

– Baxın, milord!

Görünür, corabda bir əngəl vardı. Baş keşisin rəngi qaçıdı, sonra qızardı və corabı admirala ötürüb qulağına piçıldıdıl:

– Baxın, milord!

Admiral öz növbəsində corabı irsi dəsmalbağlayana verdi və nəfəsi tutula-tutula onun qulağına piçıldıdıl:

– Baxın, milord!

Beləliklə, corab bütün sıra boyunca geriyə səyahət etdi, lord-seneşalin, Tauer komendantının, qarderob müdirinin, Lancaster hersoqluğu kral-kanslerinin, üçüncü ober-kamergerin, Vindzor meşəsinin baş meşəbəyinin, yataq otağının ikinci lordunun əlin-dən keçə-keçə hamının heyrətlə qorxa-qorxa “Baxın, baxın!” – piçiltülləri altında, nəhayət, ober-ştalmeysterin əlinə çatdı. O da bez kimi ağarmış halda bir dəqiqəliyə ümumun heyrətini gözdən keçirdi, sonra xırıltılı səslə:

– Xudaya, sən saxla! Corabın ucundan dəmir toqqa çıxmışdır. Kral corablarının baş mühafizi Tauer! – deyib taqətsiz halda birinci yegermeysterin ciyinə söykəndi.

Bu dəfə bağı bütün olan başqa bir corab götirdilər.

Lakin dünyada hər şeyin gec-tez axırı olur. Tom Kenti nəhayət yatağından qalxmağa imkan tapdı. Məxsus bu məqsəd üçün təyin olunmuş əyanlardan biri ləyənə su tökdü, o birisi yuyun-mağə rəhbərlik etdi, üçüncüsü dəsmalı hazır tutdu. Tom yuyun-mağə mərasimini sağ-salamat qurtardı və kral bərbərinin ixtiya-rına keçdi. Tom bu rəssamın əlindən qız kimi zərif və qəşəng çıxdı, – ayağında tünd-qırmızı atlazdan şalvar, şlyapasında tünd-qırmızı lələklər vardı. O, yataq otağından saray adamlarının arası ilə təntənəli bir surətdə yemək otağına keçdi; hamı dala çəkilib krala yol açır və diz çöküb baş əyirdi.

Səhər yeməyindən sonra onu, şahanə bir təntənə ilə baş dövlət əyanlarının və əllərində qızılı tutulmuş təbərzinləri olan on beş nəfərdən ibarət fəxri qarovul dəstəsinin müşayiətilə tac salonuna gətirdilər. Burada onun “dayısı” lord Hertford öz ağıllı məsləhətlərilə krala kömək etmək üçün taxtın yanında durdu.

Hamidən əvvəl adlı-samlı lordlar daxil oldular, bunlar öz müxtəlif sərəncamları üçün Tomdan razılıq almağa gələn, mərhum kral tərəfindən təyin olunmuş qəyyumlardı. Bu quru bir rəsmiyətdi, lakin o qədər də yox; çünkü o zamanlar lord-protektor vəzifəsi hələ yoxdu. Kenterberi baş keşişi kralın dəfnini haqqında qəyyumların çıxardıqları qərarı təqdim etdi və axırda qəyyumların imzalarını oxudu: Kenterberi baş keşişi; İngiltərə lordkansları Vilyam lord Sent-Con; Con lord Rassel; Eduard qraf Hertford; Con vikont Lisli; Durgem keşişi Katbert...

Tom qulaq asmındı, bu sənədin bir maddəsi onun xoşuna gəlmədi. O, lord Hertforda dönüb piçilti ilə soruşdu:

- Dəfn günü nə vaxt təyin olunub?
- Hökmdar, gələn ayın on altısında.
- Bu lap qəribədir ki. Məgər onu o vaxta qədər saxlamaq olar?

Zavallı uşaq! Krallıq adətlərindən hələ bixəbərdi. O, Törtöküntülər Həyətində ölen adamın tezliklə dəfn edildiyinə adət etmişdi. Lord Hertford iki-üç kəlmə ilə onu sakitləşdirdi.

Sonra dövlət katibi o biri gün saat on birə təyin olunmuş xarici səfirlərin qəbulu haqqında dövlət şurasının qərarını xəbər verdi. Kralın razılığı tələb olunurdu.

Tom sualedici nəzərlərlə lord Hertforda baxdı. O piçildadı:

– Əlahəzrət, lütfən buna razılıq versin. Onlar əlahəzrətə və bütün dövlətə üz vermiş ağır itki münasibətilə öz hökmdarları tərəfindən başsağlığı vermək üçün gələcəklər.

Tom ona deyildiyi kimi hərəkət etdi. Başqa bir dövlət katibi mərhum kralın məiyyətinə xərc olunan məsarifi oxudu; bu xərc son yarım il ərzində iyirmi səkkiz min funt sterlinqə çatırdı; bu məbləğ o qədər böyük idi ki, Tom Kentinin boğazı qurudu; bu puldan iyirmi minin hələ də verilmədiyini bildikdə, təəccübü

daha da artdı, kral xəzinəsinin, demək olar ki, boş olduğu və onun min nəfər xidmətçisinin ağır vəziyyətdə olduğu və çoxdan bəri maaş almadığı məlum olduqda, Tomun ağızı lap açıla qaldı. O özünü saxlaya bilməyib həyəcanla dedi:

— Onda biz lap müflis olarıq. Bizim bütün var-yoxumuz hədər gedər. Bu bəllidir. Biz kiçik bir ev tutmalı və xidmətçilərimizi buraxmalıyıq, çünkü onlar onsuz da heç bir şeyə yaramırlar, ancaq qanımızı qaraldır, bizi biabır edirlər və bizə işlərinin öhdəsindən gəlmək üçün şüursuz, əlsiz bir kuklaya belə lazım olmayan xidmət göstərirlər. Kiçik bir ev tutsaydıq yaxşı olardı. Billinqsgeytin yanındakı balıq bazarı ilə üzbeüzdə belə bir ev vardır... Bu ev mənim yadımdadır... O...

“Dayısı” Tomun əlini bərk sıxdı ki, səsini kəssin. Tom pərt oldu və dərhal susdu; lakin heç kəsin simasında heyrət əlaməti görünmədi. Hamı özünü bilməməzliyə vurdu.

Katiblərdən biri bəyan etdi ki, mərhum kral vəsiyyətnamə-sində qraf Hertfordu hersoqluq rütbəsinə, onun qardaşı ser Tomas Seymuru per<sup>1</sup> rütbəsinə, Hertfordun oğlunu isə qraf rütbəsinə, habelə taxt-tacın bir para adlı-sanlı xidmətçilərini yüksək rütbəyə qaldırmağı vəsiyyət etmişdir. Şura mərhum kralın vəsiyyətini müzakirə etmək və yerinə yetirmək üçün fevralın on altısında iclas çağırmağı qərara almışdır. Mərhum kralın yüksək rütbəni mühafizə etmək üçün zəruri olan malikanə və təsərrüfat yerlərini adları çəkilən şəxslərdən heç birinə vermək haqqında yazılı vəsiyyəti olmadığına görə, şura, əlahəzrətin şəxsi arzularını bildikdən sonra, Seymoura “beş yüz funt sterlinqlik torpaq”, Hertfordun oğluna isə “səkkiz yüz funt sterlinqlik”, əlavə olaraq, hazırda səltənət sürən kralın razılığı olarsa, qonşu baş keşisin üç yüz funt sterlinqlik torpağını verməyi lazım bilir. “Keşisin ölməsi münasibətilə onun torpağı azad hesab edilməlidir!”

Tom az qala, əvvəlcə mərhum kralın borclarını verməyin, sonra isə birdəfəlik bu qədər pulu xərc etməyin münasib olması haqqında yenidən yersiz danışmaq istədisə də, ehtiyatkar Hert-

---

<sup>1</sup> Per – İngiltərədə lordlar palatası üzvü.

ford vaxtında onun çiynini basdı və baş verə biləcək ehtiyatsızlıqdan onu xilas etdi, belə ki, o, ürəkdən çox narazı olduğuna baxmayaraq sözdə öz krallıq razılığını verdi.

O, bir dəqiqəliyə oturub indi necə asan və sadə yolla belə qəribə, gözəl xariqələr yaratmaqdə olduğunu düşündü, birdən onun ağlına bir fikir geldi: nə üçün öz anasını Törtöküntülər Hə-yətinin hersoginiyası etməsin və ona malikanə verdirməsin? Lakin bu anda acı bir fikir onun təşəbbüsünü puça çıxartdı: axı onun ancaq adı kraldır, əslində isə büsbütün lovğa qocaların və əzəmətli əyanların ixtiyarındadır. Anası onlar üçün yalnız xəstə təsəvvürün məhsuludur. Onlar onu etimadsızlıqla dinlər və həkim çağırırlar – vəssalam.

Darıxdırıcı məşğələlər davam edirdi. Hər cür uzun-uzadı, zəhlətökən, yorucu ərizələr, fərmanlar və dövlət işlərinə aid məktublar oxunurdu; nəhayət, Tom dərin bir ah çəkib öz-özünə mirildəndi:

“Mən nə günahın sahibiyəm ki, allahın mənə qəzəbi keçmiş, məni təmiz havadan, günəşdən məhrum etmiş, məni buraya salmış, kral edib dərdə düçər etmişdir?”

Bu vaxt onun yorğun başı gicəlləndi və mürgüləyərək ciyninə düşdü. Lordların hər bir arzusunu qanuna çevirməyə qadir olan hökmdarın iştirak etməməsi krallıq işlərini dayandırdı. Mürgüləyən uşağın ətrafinı süküt bürüdü, dövlət xadimləri işlərinin müzakirəsini təxirə saldılar.

Tom yeməkdən qabaq öz həbsxana nəzarətçiləri Hertford və Sent-Conun icazəsilə ledi Yelizavetanın və balaca ledi Cen Qreyin məclisində dincəldi, şahzadə qızlar kral ailəsinə üz vermiş ağır itki münasibətilə çox qəmli idilər. Axırda, sonralar tarixdə “Qanlı Mariya”<sup>1</sup>, adını qazanmış “böyük bacısı” onun yanına gəldi. O öz təşəxxüslü ədasi və lovğa söhbətilə Tomun zəhləsini tökdü. Söhbətin onun nəzərində yalnız bircə üstünlüyü vardı, o

<sup>1</sup> Mariya Tüdor – İngiltərə krələyi idi (1516–1558). Onun padşahlığı dövründə başqa dinə mənsub adamlar təqib olunmuş və çoxlu protestant edam edilmişdir.

da müxtəsərlikdi. Tomu bir neçə dəqiqəliyə tək qoydular, sonra onun yanına on iki yaşlı arıq bir oğlan buraxdilar. Onun yaxalığındakı və qollarındakı krujevadan başqa arxalığı, corabları başdan-ayağa qara idi. Paltarında, çiynindəki al bantdan başqa, heç bir matəm əlaməti yox idi. O, qorxaq addımlarla başını aşağı dikmiş halda yeriyirdi. Toma yaxınlaşıb, qabağında diz çökdü. Tom bir dəqiqə ona diqqətlə baxdı və nəhayət dedi:

– Oğlan, qalx! Nə istəyirsin? Sən kimsən?

Oğlan ayağa qalxdı. Tomun qabağında qəşəng və sərbəst bir görünüşdə durdu, lakin simasında heyrət hiss olunurdu.

– Milord, siz yəqin məni xatırlayırsınız, mən sizin “kötək yeyən pajınızam” – dedi.

– Kötək yeyən paj?

– Bəli. Mən Qemfri... Qemfri Marloyam.

Tom düşünürdü ki, qəyyumları onu bu barədə başa salsayıdlar bəd olmazdı. Vəziyyət əngəldi. Nə etməli? Özünü onu tanıymış kimi göstərsinmi? Sonra hər bir sözü ilə onu heç vaxt gör-mədiyi aşkarca çıxacaqdır. Yox, bu yaramaz. Başına can qurtaran bir fikir gəldi, axı belə hallar çox olacaqdır. Lord Hertford və Sent-Con qəyyumlar şurasının üzvü sıfətilə iş üçün tez-tez ondan ayrılmalı olacaqlar. Bu cür çətinliklərdən çıxməq üçün özü çarə tapsa bəd olmaz. “Bəli, bu ağlabatan fikirdir, bu fikri indi oğlan ilə söhbətdə sınaqdan çıxartmaq lazımdır... Görək, bundan nə çıxar”. Tom çətinə düşmüş bir adam kimi alnının tərini silib dedi:

– İndi səni yavaş-yavaş xatırlayıram; ancaq xəstəlik hafizəmi bir az zəifləşdirmişdir.

“Kötək yeyən paj” onun halına ürəkdən acıyaraq dedi:

– Ah, mənim zavallı ağam!

Sonra öz-özünə əlavə etdi: “Mənə doğru deyibləmiş, onun ağlı başında deyil, yazıq. Ah, zəhrimar, mən də lap unutqanam ha! Axı mənə tapşırmışdır ki, ağlının yerində olmadığını üzə vurmayım”.

Tom dedi:

– Çox qəribədir, axır zamanlar hafizəm yaman pozulub. Lakin sən ona fikir vermə! Mən tezliklə sağalaram; çox vaxt yadımdan

çıxan bir hadisəni və ya bir adı yadına salmaq üçün bir işarə belə mənə kifayətdir. (“Bəzən elələri də olur ki, onların haqqında heç bir şey eşitməmişəm”) De görüm, nə istəyirsən!

– Hökmdar, bir elə iş deyil, lakin mən bu barədə cəsarət edib cənablarınızın yadına salmaq istəyirəm. İki gün bundan qabaq Əlahəzrət səhər dərsi zamanı yunan dilində üç səhv buraxmışdı... Yادинизə gəlirmi?

– Hə, deyəsən, yadına gəlir... (“Bu o qədər də yalan deyil, mən yunanca oxumuş olsayıdım, üç deyil, qırx səhv də buraxardım”). Hə, indi yadına düşdü, dalmı danış!

– Müəllim özü dediyi kimi, səliqəsiz və korazehin iş üçün, əlinizdən qəzəblənərək, bunun üstündə məni bərk döyücəyi ilə hədələdi və...

Tom özündən çıxıb təəccübə qışkırdı:

– Səni döyücək? O, nə haqla mənim səhvimə görə səni döymək istəyir?

– Ah, cənabınız yenə də unudur! Siz dərsinizi pis hazırlayan da, o həmişə məni qamçı ilə döyür.

– Doğrudur, doğrudur! Mənim yadımdan çıxıb! Dərslərimi hazırlamaqda sən mənə kömək edirsən, sonra mən səhv bura-xanda, o elə hesab edir ki, sən məni pis hazırlamışan...

– Ah, nə danışırsınız, mənim hökmdarım? Mən sizin xidmət-çilərinizdən ən fəgiriyyam, nə cürətlə sizi öyrədə bilərəm!?

– Onda bəs sənin taqsırin nədir? Hə qəribə bir tapmaca! Yoxsa mən, doğrudan da, ağlımı itirmişəm? Ya da sən dəli olmusan? De görüm, tez başa sal!

– Əlahəzrət, bundan sadə şey ola bilməz. Uels şahzadəsini heç kəs döyə bilməz, ona görə də şahzadənin taqsısı olanda onun əvəzinə məni döyürlər. Elə də olmalıdır, çünki mənim vəzifəm budur, mən bununla dolanıram!<sup>1</sup>

---

<sup>1</sup> I Cems ilə II Çarlz da uşaqlıqda dərslərini yaxşı hazırlamadıqda özlərinin əvəzinə döyülmək üçün belə uşaqlar saxlayırdılar; mən də öz şahzadəmə, öz mülahizəmə görə, belə bir yoldaş verdim (*Mark Tvenin qeydi*).

Oğlan bu sözləri tamamilə sakit danişdı. Tom ona baxıb mat qaldı:

“Qəribə işdir! Belə də peşə olar? Ağlasıgmaz bir sənətdir! Təəccüb edirəm, nə üçün onlar mənim əvəzimə saçını daramaq və geyindirmək üçün uşaq saxlamırlar. Kaş onlar belə edəydi-lər... Onda heç olmasa xahiş edərəm ki, mənim özümü döysünlər, bu mənim qüssəli həyatımda dəyişiklik yaradardı, buna çox şad olardım”.

Sonra üzünü oğlana tutub soruşdu:

– Zavallı, demək, səni döymək vədini yerinə yetiriblər?  
– Yox, əlahərzət, dərd ondadır ki, cəza hər gün təxirə salınır, bəlkə də matəmə görə cəza tamamilə ləğv olunsun, ancaq doğrusunu bilmirəm, ona görə də mənə havadar çıxmaq haqqında verdiyiniz vədi əlahərzətə xatırlatmaq üçün cəsarət edib buraya gəlmışəm.

– Müəllimin qarşısındamı havadar çıxmı ki, səni döyməsinlər?  
– Ah, bu yadınızdadır mı?  
– Görürsənmi, hafizəm düzəlir. Arxayın ol; sənin kürəyinə daha qamçı dəyməz. Mən bunun qeydinə qalaram.

Oğlan yenə diz çökərək dedi:  
– Mənim əziz kralım, sizə təşəkkür edirəm! Bəlkə mən həd-dindən artıq cəsarət edirəm, lakin hər halda...

Tom, Qemfrinin tərəddüd etdiyini görüb, bu gün “yaxşılıq etmək istədiyini” bildirərək onu həvəsləndirdi.

– Belə olduqda çoxdan bəri ürəyimdə saxladığım bütün söz-lərimi deyəcəyəm. Madam ki, siz artıq Uels şahzadəsi deyil, kralsınız, ağliniza gələn hər bir əmri verə bilərsiniz və heç kəs sizə “yox” deməyə cürət etməz! Siz, əlbəttə, bundan belə özü-nüzü dərslərlə incitməzsınız, kitablarınızı sobaya atıb, az darix-dırıcı bir işlə məşğul olarsınız. O zaman mən də məhv olacağam, mənimlə bərabər yetim qalmış bacılarım da!

– Məhv olacaqsan? Nə üçün?  
– Mərhəmətli hökmdarım, mənim kürəklərim çörək ağacım-dır! O zərbə yeməsə, acıdan ölürem. Siz oxumağı buraxsanız,

mənim vəzifəm ləğv olunar, çünki sizə artıq “kötək pajı” lazım olmaz. Mənə rəhminiz gəlsin, məni qovmayın.

Belə səmimi sözlərlə izhar edilən bu dərd Toma təsir etdi. O, şahanə bir səxavətlə dedi:

– Qəm yemə, əzizim! Mən sənin vəzifəni sənə və bütün nəsilə əbədi olaraq təhkim edərəm.

O, qılıncını yastısına yavaşcadan uşağın çıyninə toxundurub səsləndi:

– Qemfri Marlo, qalx! Bundan belə sənin vəzifən əsrlər boyu nəsildən-nəslə keçəcəkdir. Qəm yemə! Mən yenə öz kitablarıma girişib elə pis oxuyacağam ki, sənin zəhmətin artacaq, ona görə də sənin maaşını üç qat artırmaq lazım gələcəkdir.

Qemfri minnətdarlıqdan əmələ gələn bir coşqunluqla dedi:

– Mərhəmətli hökmədarım, təşəkkür edirəm! Bu şahanə səxavət mənim bütün arzularımı ötüb keçdi. İndi həm özüm ömrümüzə axırına kimi, həm də nəslim xoşbəxt olacaqdır.

Tom bu uşağın ona çox faydası ola biləcəyini düşündü. O, Qemfrini xeyli dindirdi və buna heç də heyfsilənmədi. Uşaq Tomun “sağalmasına” səbəb ola biləcəyinə sevinirdi; hər dəfə sinifdə və sarayda baş vermiş müxtəlif hadisələri nağıl edəndən sonra kralın “xəstə beyninə” təfsilati xatırladan kimi, o, bunları aydın surətdə yadına salırdı. Bu söhbətlər sarayın adəti və ənənələri haqqında Toma çox qiymətli məlumat verirdi, ona görə hər gün həmin mənbədən məlumat almağı qərara aldı və hər dəfə Qemfri onun yanına gəldikdə, əlahəzrət başqaları ilə söhbət etmirə, onun dərhal içəri buraxılmasını əmr etdi. Qemfri bayırı çıxmamış Hertford Toma yeni kədərli xəbərlər göttirdi.

O bildirdi ki, şura üzvləri olan lordlar kralın səhhətinin pozulması haqqında mübaliqli səhbətlərin xalq arasına və xarici ölkələrə yayılmasından ehtiyat edərək, əlahəzrətin bir-iki gündən sonra camaat arasında nahar etməyini münasib sayırlar. Kralın üzünüň sağlam rəngi, gümrah yerişi, təmkinli, sərbəst və mərhəmətli rəftarı, arzu edilməyən şayıələr geniş xalq təbəqə-

ləri arasında yayılmış olsa belə, bütün şübhələri hər şeydən yaxşı dağıdar və hamiya təskinlik verər.

Qraf bu rəsmi naharlarda özünü necə aparacağı barədə Toma nəzakətlə nəsihət etməyə başladı.

Tom hər bir şeydən gözəlcə xəbərdarmış kimi, olduqca aydın “xatırərlə” qrafa qiymətli məlumat verdi. Bu barədə Toma çox az yardım lazım olduğunu görən qraf çox sevinirdi. Tom bir az əvvəl fərasətli oğlan Qemfri Marlordan lazımı məlumat almışdı, kralın camaat arasında nahar edəcəyi xəbəri tez bir zamanda saraya yayılmış, Qemfri də bu xəbəri bir neçə dəqiqə bundan əvvəl Toma yetirmişdi. Tom, əlbəttə, Qemfri ilə olan söhbətini gizli saxlayırdı.

Qraf kralın yaddaşının xeyli möhkəmləndiyini görüb, səhhətini yoxlamaq üçün, sanki təsadüfi olaraq onu sınamağa qət etdi. Sınaq tamamilə yox, ayrı-ayrı hallarda, Qemfri ilə söhbətlərdən əsər qalan yerlərdə, yaxşı nəticə verdi. Milord çox razı qaldı və tam bir ümüdlə dedi:

– İndi mən əminəm ki, Əlahəzrət öz hafızəsini bir az da cəmləşdirə, bizə böyük dövlət möhürüünün sırrını açar. Bu böyük dövlət möhürüünün hələ dünən böyük əhəmiyyəti vardı, bu gün isə artıq əhəmiyyətini itirmişdir, çünkü padşahımız öldükdən sonra, onun xidməti bitmişdir. Əlahəzrətin bu xüsusda hafızəsini toplaması münasib olmazmı?

Tom özünü itirdi. Böyük möhürdən heç bir xəbəri yoxdu. Bir dəqiqəlik tərəddüddən sonra məsum gözlərilə Hertforda baxıb sadəliklə soruşdu:

– Onun zahiri necə idi?

Qraf azca diksindi və öz-özünə mırıldandı:

– Ey-vah! Onun ağlı yenə qarışdı. Onu zehnini toplamağa məcbur etmək yaxşı iş deyildi...

Tom başıbələlə möhür haqqında fikirləşməyi yaddan çıxartsın deyə, qraf söhbəti cəld dəyişdi. Buna o, çox asanlıqla nail oldu.

## ON BEŞİNCİ FƏSİL

### TOMUN KRALLIĞI

O biri gün xarici səfirlər öz dəbdəbəli məiyyətlərilə gəldilər. Tom taxtda oturub əzəmətlə, böyük bir təntənə ilə onları qəbul etdi. Əvvəl bu dəbdəbəli səhnə onu valeh etdi və xəyalını qanadlandırdı, lakin həm qəbul mərasimi, həm də nitqlər uzun və darıxdırıcı idi, belə ki, əyləncə axırdı ağır və kədərli bir vəzifəyə çevrildi. Tom arabir Hertfordun diktəsi altında danışır və bütün təşrifatı vicdanla yerinə yetirməyə çalışırdı; lakin bu onun üçün hələ yeni bir işdi, ona görə də bu işin öhdəsindən çox da yaxşı gələ bilmirdi. Onun görünüşü şahanə idi, lakin özünü padşah kimi hiss edə bilmirdi. Buna görə də təşrifat qurtaranda o ürəkdən sevindi.

Günün çox yarısı, onun təsəvvürүncə, “boş keçdi”, cürbəcür boş işlərə sərf olundu, bu işlərə onu padşahlıq borcu məcbur edirdi. Hətta kralı əyləndirmək üçün ayrılmış iki saat belə, şadlıq əvəzinə daha da kədər gətirdi, çünki sarayın ciddi və cansızıcı adəti onun əl-qolunu bağlamışdı. Orası var ki, sonra öz “kötək paji” ilə birlikdə oturub doyunca dincəldi. Bu söhbət ona az fayda vermedi, bu onun üçün həm əyləncə, həm də faydalı məlumat oldu.

Tom Kentinin padşahlıq etdiyi üçüncü gün də o biri günlər kimi keçdi, fərqi bunda idi ki, indi o özünü birinci günlərdəkin-dən daha sərbəst hiss edirdi; o öz vəziyyətinə və yeni mühitə alışmağa başlayırdı; saray həyatı onu əvvəlkinə nisbətən az sıxındı, hər saatda adlı-sanlı lordların daimi yaxınlığından və onun qabağında diz çökməsindən getdikcə daha az utanır və az kədərlənirdi.

Onu yalnız bir şey narahat edirdi, dördüncü günə təyin olunmuş camaat arasında naharin yaxınlaşması onu çox sıxırdı. Dördüncü günün məramnaməsində daha ciddi şeylər də vardı: Tom birinci dəfə olaraq dövlət şurasının sədrliyini aparmalı və dünyanın hər bir yerinə yayılmış, yaxında və uzaqda yaşayan özgə

xalqlara qarşı İngiltərənin nə kimi siyaset aparmasına dair öz mülahizə və diləklərini ifadə etməli idi. Həmin gündə Hertford rəsmi olaraq lord-protektor təyin edilməli və daha başqa mühüm işlər görülməli idi: lakin bütün bunlar Tomun nəzərində camaat naharında çəkəcəyi iztiraba nisbətən heç bir şey idi; o, süfrədə tək oturduğu vaxt minlərcə gözün maraqla ona dikiləcəyini, onun hər bir kiçik hərəkəti və bədbəxtlikdən buraxacağı səhv-ləri haqqında piçiltilərin ağızdan-ağıza keçəcəyini təsəvvürünə gətirəndə qanı qaralırdı.

Dördüncü günün gəlişini heç bir şey saxlaya bilmədi, nəhayət, o gün gəlib çatdı. O gün zavallı Tom kədərli və dalğın idi. Uzun zaman ruh düşkünlüyü içerisinde qaldı. Tom bu ruh düşkünlüyündən yaxa qurtara bilmirdi. Adı səhər təşrifatı ona xüsusi silə çox ağır gəldi. O, əsirliyin bütün qüssəsini yenidən hiss etdi.

Günortadan sonra onu böyük qəbul salonuna gətirdilər, o burada qraf Hertford ilə söhbət etməli və müəyyən olunmuş vaxtda adlı-sanlı əyanları və saray ağalarını qəbul etməli idi.

Bir az keçmiş Tom pəncərənin qabağına gəldi və saray darvazasının yanından keçən enli yolda qaynaşan camaata maraqla tamaşa etməyə başladı; o, şən-şən qaynaşan camaat içerisinde iştirak edə bilmədiyinə çox təəssüf etdi. Birdən o, ayaq səsləri eşitdi və dağıniq halda, qışqır-qışqırı yol ilə aşağı yürürən bir dəstə yoxsul təbəqəyə mənsub qadın və uşaq gördü.

Tom uşaqlara məxsus bir maraqla səsləndi:

– Orada nə olduğunu bilsəydim?!

Qraf ona təzim edərək dedi:

– Siz kralsınız... Əlahəzrət icazə verərsə arzusunu yerinə yetirərəm.

Tom həyəcanla çıçırdı:

– Buyurun! Buyurun! Mən çox şad olaram! – və tamamilə razı halda öz-özünə əlavə etdi: “Sözün düzü, kral olmaq o qədər də pis deyil; bu adın ağırlığı bəzən əlverişli və faydalı işlərlə əvəz olunur”.

Qraf pajı səslədi və onu keşikçi rəisinin yanına göndərdi:

– Qoy izdihamın qabağını kəsib haraya və nə üçün qaçdığını öyrənsinlər. Kralın əmrinə görə...

Bir neçə saniyədən sonra polad geyimli çoxlu kral qoşunu bir-birinin dalınca darvazadan çıxıb yol uzunu düzülərk camaatın qabağını kəsdi. Göndərilən adam qayıdır gəldi və xəbər verdi ki, camaat İngiltərənin əzəməti və sakitliyinə qarşı cinayət üstündə edam edilmək üçün aparılan bir qadın, bir kişi və bir qızın dalınca qaçıır.

Üç bədbəxti ölüm, zorakı, amansız bir ölüm gözləyirdi. Tomun ürəyinə od düşdü. Onun qəlbini mərhəmət hissi büründü. Bu hiss bütün başqalarına üstün gəldi; o heç qanunun pozulmasını düşünmədi, bu canilərin bəlkə öz qurbanlarına verdikləri əzab və əziyyətləri nəzərə almadı. O, məhkumları gözləyən edamdan və dar ağacından başqa heç bir şeyi düşünə bilməzdi. Həyəcan içərisində özünün əsl kral deyil, saxta kral olduğunu bir dəqiqliyə unutdu və biixtiyar əmr verdi:

– Onlar buraya gətirilsin!

O saat pul kimi qızardı və üzr istəməyi fikirləşdi. Lakin nə qrafın, nə də pajın onun əmrinə təccüb etmədiklərini görüb susdu. Paj, heç bir şey olmayıbmış kimi, təzim etdi, dal-dalı çəkilib kralın əmrini yerinə yetirmək üçün otaqdan çıxdı. Tom iftixar hissilə aşib-daşdı və ürəyində krallıq şöhrətinin üstünlüklerini bir daha təsdiq etdi. Fikirləşdi ki:

“Elədir, köhnə kitablar oxuyarkən qanunları diktə edən və özümü, hamiya onu et, bunu et, – deyə əmrlər verən kral kimi təsəvvür etdiyim zaman arzu etdiyim şeylər həyata keçdi. Heç kəsin sözümdən çıxmaga və əmrimi pozmağa həddi yoxdur”.

Qapı taybatay açıldı; bir-birinin ardınca gurultulu rütbələr eşidildi və bu rütbələri daşıyan əyanlar içəri girməyə başladılar; salonun yarısı qəşəng paltar geyinmiş əsilzadələrlə doldu. Tomun başı daha maraqlı işlə məşğul olduğu üçün bu cənabların gəlişini heç də sezmədi. O, fikri dağınıq halda taxtda oturub, öz səbir-sizliyini gizlədə bilmədən gözlərini qapiya dikmişdi, yiğişan lordlar kralın kimi isə gözlədiyini görüb, onu narahat etmək istə-

mədilər və yavaşcadan müxtəlif dövlət işlərindən danışmağa və arabir qeybət qırmağa başladılar.

Bir azdan sonra əsgərlərin ahəngdar addım səsləri eşidildi: canilərlə bərabər onları müşayiət edən şerifin<sup>1</sup> müavini və kral qvardiyası heyəti salona daxil oldu. Şerifin müavini Tomun qarşısında diz çöküb təzim etdi, sonra ayağa qalxıb bir tərəfə çəkildi; üç nəfər dustaq isə duz çökdükləri haldaca qaldı; qvardiyaçılar taxtın arxasında durdular. Tom caniləri maraqla gözdən keçirtdi. Keşisin əynindəki paltarın xüsusiyyəti və özünün görünüşü onda dumanlı bir xatırə oyatdı.

Fikirləşdi ki: “Bu adamı, deyəsən, harada isə görmüşəm, ancaq harada və nə vaxt gördüğüm yadımda deyil”.

Elə bu dəqiqə kişi başını birdən-birə yuxarı qaldırdı, Toma baxdı və eyni sürətlə də aşağı saldı, elə bil kralın əzəmətindən gözü qamaşdı; lakin onun üzünü görmək üçün Toma bircə an kifayətdi.

O öz-özünə dedi:

“İndi tanıdım, bu həmin o adamdır ki, təzə ilin birinci günündə Cayls Uitti Temzadan çıxarıb ölümdən qurtarmışdı; o gün hava yağışlı və küləkli idi. Bu canından keçən, alicənab və cürətlə bir adamdır. Heyf ki, canı olmuş və belə dolaşıq işə cəlb edilmişdir... Bunun hansı gün, hətta hansı saatda olduğu lap yaxşı yadımdadır, çünki bundan bir saat sonra qalanın saatı on biri vuranda Kenti nənə mənə elə bir əcaib kötək çəkdi ki, keçmişki və sonrakı kötəklər onun yanında toya getməli idi”.

Tom qadını və qızı hələlik aparmağı əmr etdi və şerifin müavinə müraciət edərək soruşdu:

– Mərhəmətli cənab, bu adamın taqsırı nədir?

Şerif diz çöküb dedi:

– Əlahəzrətə ərz olunsun ki, o sizin təbəələrinizdən birini zəhərləyib öldürmüştür.

Bu sözlər Tomun caniyə bəslədiyi mərhəmət hissinə və onun cəsarətli hərəkətinə qarşı duyduğu heyrətə ağır bir zərbə endirdi.

---

<sup>1</sup> Şerif – İngiltərədə ali rütbəli ədliyyə məmərudur.

- Taqsırı sübut edilmişdirmi?
- Tamamilə sübut edilmişdir, əlahəzrət!

Tom ah çəkib dedi:

- Aparın onu, o ölümə layiqdir... heyf olsun, çünkü bu adam qoçaqdır... yəni demək istəyirəm ki, onun görünüşü elədir...

Məhkum edilmiş adam özündə coşqun bir qüvvət hiss etdi, ümidsizliklə əllərini ovuşturaraq kəsik-kəsik və qorxaq səslə “krala” yalvarmağa başladı.

– Ey hökmdar, ölenə yazığın gəldiyi kimi, mənə də rəhmin gəlsin! Mən müqəssir deyiləm, mənə qarşı olan sübutlar da zəifdir, ancaq mənim dediyim bu deyil; mənim üçün artıq hökm çıxarılmışdır, bu hökmü ləğv etmək mümkün deyil, lakin sizdən bir şey rica edirəm, mənə veriləcək cəza qüvvəm xaricindədir. Mərhəmətli kral! Mənə rəhmin gəlsin, yalvarişima qulaq as: əmr et ki, məni assınlar!

Tom mat qaldı. O, ricanın bu sözlərlə qurtaracağını gözləmirdi.

- Nə qəribə mərhəmet! Səni məgər dar ağacına aparmırlar?
- Xeyr, mərhəmətli hökmdarım. Mən qaynar suda bişirilməyə məhkum olunmuşam.

Tom belə gözənlənməz dəhşətli sözləri eşitdikdə az qaldı taxtdan yığılsın, heyrətdən ayıldıqda səsləndi:

– Zavallı, qoy sən deyən olsun! Sən yüz adam da zəhərləmiş olsan, bu cür əziyyətli cəzaya məhkum edilməyəcəksən! Məhkum kralın ayağına düdü, təşəkkür ifadələrilə sözünü bu kəlmələrlə qurtardı:

– Sənə, Allah göstərməsin, bir bədbəxtlik üz verərsə, mənə qarşı göstərdiyin mərhəmətin nəzərə alınsın.

Tom üzünü qraf Hertforda cevirdi:

– Milord, bu adamın belə dəhşətli cəzaya məhkum edilməsi mümkün işdirmi?

– Adam zəhərləyənlər üçün qanun belədir, əlahəzrət. Almaniyada saxta pul kəsənləri diri-dirisi qaynar yağda bişirirlər, özü də birdən yox, tədricən: onları qaynar qazana salladırlar, ipə bağlayıb əvvəlcə ayaqlarını, sonra qıçlarını, sonra da...

– Ah, rica edirəm, milord, sus! Mən buna dözə bilmərəm!  
– deyə Tom səsləndi və dəhşətli mənzərəni təsəvvüründən qovmaq üçün əlləri ilə üzünü örtdü. – Yalvarıram sənə, milord, əmr ver, bu qanunu ləğv etsinlər. Qoy bədbəxtlərin başına bir daha belə iyrincə işgəncə açmasınlar.

Qrafın simasında razılıq əlaməti parladı; o, mərhəmətli və səxavətli adamdı; zülmün ərşə çıxdığı o dövrdə adlı-sanlı cənablar arasında belə adamlar çox az tapılırdı. O dedi:

– Əlahəzrətin bu nəcib sözləri – bu qanuna qarşı ölüm cəzasıdır. Bu sözlər, sizin krallıq ailənizin şərəfi üçün, tarixin lövhəsinə yazılacaq.

Şerifin müavini artıq məhkum edilmiş şəxsi aparmaq istədikdə, Tom işarə ilə onu saxladı.

– Mərhəmətli cənab, mən bu işin əslinə varmaq istərdim. Bu adam deyir ki, ona qarşı olan sübutlar çox zəifdir. De görüm, onun haqqında nə bilirsən?

– Əlahəzrətə ərz olunsun ki, məhkəmədə aşkar olduğu kimi, bu adam İslinqton kəndində bir evə girmişdir, bu evdə bir xəstə varmış; üç nəfər şahidin göstərdiyinə görə, bu əhvalat düz səhər saat onda olmuşdur, iki şahid isə bir neçə dəqiqə gec baş verdiyini söyləyir. Bu vaxt xəstə evdə tək yatılmış, bu adam tez evdən çıxıb yoluna davam etmiş. Bir saat keçəndən sonra xəstə ağır əzabla ölmüşdür. Can verərkən sancılanmış və ölmüşdür.

– Bu adamın ona zəhər verdiyini bir adam görmüşmü? Zəhər tapılmışmı?

– Xeyr, əlahəzrət!  
– Bəs xəstənin zəhərlənmiş olduğunu haradan bilirsiniz?  
– Əlahəzrət cəsarətlə ərz edirəm ki, həkimlərin dediyinə görə, belə əlamətlərancaq zəhərlənməkdən baş verə bilər.

O zaman üçün bu əsaslı sübut idi. Tom bunu dərhal anlayıb dedi:  
– Həkimlər öz peşələrini yaxşı bilirlər. Yəqin onlar haqlı idilər. Sənin işin xarabdır, zavallı!

– Əlahəzrət, hələ iş bununla qurtarmır! Hələ bundan başqa tutarlı sübutlar da var. Bir çoxlarının dediyinə görə, bu hadisədən sonra, kənddən çıxıb naməlum tərəfə getmiş cadugər bir qadın

gizli olaraq hamiya qabacadan demişdi ki, xəstə zəhərlənib ölücək, həm də ona zəhəri sadə, köhnə paltar geymiş qara saçlı yad biz adam verəcəkdir. Məhkumda bu əlamətlər vardır. Əlahəzrətin bu tutarlı sübuta lazımı diqqət yetirməsini rica edirəm, cünki bütün bunlar qabaqcadan xəbər verilmişdir.

Mövhumatın hökmran olduğu o günlərdə bu sübutlar kifayətdi. Tom belə sübutların hər şeyi həll etdiyini və belə sübutlara qiymət verilərsə, zavallının taqsısı sübut edildiyini hiss etdi. Lakin Tom bədbəxtə özünü təmizə çıxartmaq üçün daha bir imkan vermək istədi. Ona görə məhkuma müraciətlə dedi:

– Özünü təmizə çıxartmaq üçün bir söz deyə bilərsənsə, danış!

– Məni heç bir şey xilas edə bilməz, hökmərim! Mən müqəssir deyiləm, lakin günahsız olduğumu sübut edə bilmirəm. Mənim nə dostum var, nə də bir yaxın adamım, yoxsa mən həmin gün hətta İslinqtonda olmadığımı belə sübut edə bilərdim. Mən həmin saatda o yerdən düz bir mil uzaqda, Uoppinq-Old-Stersdə<sup>1</sup> olduğumu sübut edə bilərdim. Bunlardan başqa, hökmədar, mən sübut edə bilərdim ki, həmin vaxtda mən onların dediyi kimi, nəinki bir adamın başını batırımişam, hətta bir adamı ölümən xilas etmişəm. Bir oğlan uşağı... boğulurdu...

– Dayan! Şerif, bu hadisə hansı gündə olmuşdur?

– Yeni ilin birinci günü səhər saat onda və ya ondan bir neçə dəqiqə sonra, əlahəzrət...

– Onu azad edin! Mənim şahanə qərarım belədir.

Tom bunu deyib bərk qızardı və krallara məxsus coşqunluğun mümkin qədər yatırımağa tələsib, əlavə etdi:

– Məni yandıran odur ki, belə boş və mənasız sübutlar nəticəsində bu adamı asmağa aparırlar!

Təəccüb və həyəcan piçiltisi salona yayıldı. Hökmə heyran qalmırıldılar, cünki orada zəhərləməkdə taqsırlandırılan bir adamın bağışlanması bəyənən adam çox az tapılırdı, onlar Tomun bu işdə göstərdiyi fəhmə və məharətə heyran qalırdılar. Yavaş-cadan söylənilən belə sözlər eşidildi:

<sup>1</sup> Temza üzərində qədim körpü.

- Yox, kralımız dəli deyildir! Onun ağılı başındadır.
- O, məsələni fərasətlə həll etdi, bu lap onun əvvəlki hərə-kətlərinə bənzəyir – bu kəskin və qəti qərardır.
- Allaha şükür ki, sağalmışdır! Bu artıq zəif uşaq deyil, kraldır. O özünü lap rəhmətlik atası kimi aparır.

Havaya yayılan bəyənmə səsləri Tomun qulağına çatmaya bilməzdi; onda sərbəstlik, tam azadlıq hissi oyandı, xoş bir hiss onun bütün bədənini qapladı.

Lakin Tom nə qədər fərəhli nsə də gəncliyin hər şeylə maraqlanmaq həvəsi ona bu şən duyğuları və fikirləri unutdurdu. Tom qadın və balaca qızın nə kimi günah işləyə biləcəklərini öyrənmək istədi. Onun əmrilə hər ikisini qorxmuş halda, ağlaya-ağlaya “kralın” hüzuruna gətirdilər.

Tom şerifdən soruşdu:

- Bunlar nə etmişlər?
- Əlahəzrət, onlar iyrənc bir cinayətdə ittiham olunurlar, taqsırları da aşkar sübut edilmişdir; məhkəmə, qanuna əsasən, onları boğazdan asmağa məhkum etmişdir. Onlar öz ruhlarını şeytana satmışlar – onların işlədikləri cinayət bundan ibarətdir.

Tom diksindi. O, belə müdhiş iş görənlərə nifrət etmək ruhunda tərbiyələnmişdi. Lakin onun marağı nifrətə qalib gəldi və soruşdu:

- Bu əhvalat harada və nə vaxt olmuşdur?
- Dekabr ayında, gecəyarısı, uçulmuş bir kilsədə, əlahəzrət.
- Tom yenə diksindi.
- Bu vaxt orada kim olmuşdur?
- Əlahəzrət, orada ancaq bu iki qadın, bir də o olmuşdur.
- Onlar öz taqsırlarını boynuna almışlar mı?
- Almamışlar, hökmərim, inkar edirlər.
- Belə olduqda bəs bunu haradan öyrəndiniz?
- Əlahəzrət, bunların oraya girdiklərini görən olmuşdur. Bu şübhə oyatmış və sonra doğru çıxmışdır. Bir də sübut edilmişdir ki, onlar şeytanın hökmü və köməyi ilə tufan əmələ gətirmişlər və ətrafi xaraba qoymuşlar. Qırxa qədər şahid göstərir ki, tufan doğ-

rudan da, olmuşdur. Bu cür şahidləri minlərcə tapmaq olar. Onları hamısı bu tufandan zərər çəkdiyi üçün bunu yaxşı xatırlayır.

— Əlbəttə, bu ciddi işdir. — Tom bir qədər fikirləşdi və sonra soruşdu: — Tufandan bu qadın də zərər çəkmişmi?

Salonda olan bir neçə ağsaqqal bu ağıllı sualı bəyənmək işarəsi olaraq başlarını tərpətdi, şerif isə işin haraya müncər olacağını bilmədən, sadədilliklə cavab verdi:

— Elədir ki, var, əlahəzrət. O, haminin dediyi kimi, yerində olaraq zərər çəkmişdir... Onun evini tufan aparmış və uşağı ilə yurdsuz qalmışdır.

— Öz-özünə pislik etmək ona çox baha oturmuş. O, buna bir-cə fartinq belə vermiş olsa idi, mən deyərdim ki, yenə onu aldatmışlar; çünki o öz evini yıxmaq üçün həm özünü, həm də uşağını fəlakətə uğratmışdır. Demək, o dəlidir, madam ki, dəlidir, o nə etdiyini bilmir, ona görə də taqsırı yoxdur.

Ağsaqqallar Tomun dərin aqlına yenidən heyran qalıb, yenə də başlarını tərpətdilər. Lordlardan biri yavaşca mırıldandı:

— Şayılər doğrudursa və kral dəlidirsə, onda bu dəlilik sağlam bir adama keçsə, bəd olmaz, bu dəlilik onun da aqlını artırar.

Tom soruşdu:

— Qızın neçə yaşı var?

— Əlahəzrət, doqquz.

Tom alim bir hakimə müraciət edərək xəbər aldı:

— İngilis qanunlarına görə uşaq sazişə girib özünü sata bilərmi, milord?

— Mərhəmətli kral, yetkin olmayan aqlın yetkin ağılla rəqabət apara bilməyəcəyini nəzərə alaraq, az yaşlı uşaqlara hər cür sazişə girməyə və ya onda iştirak etməyə qanun yol vermir. Yalnız şeytan uşağın ürəyini satın ala bilər, o da ancaq uşağın istək və arzusu ilə, özü də ingilis yox, şeytan. Bu işi ingilis görsə müqavilə etibarsızdır.

Tom alicənab bir coşqunluqla səsləndi:

— Bu iyrənc, amansız və murdar bir uydurmadır! Necə olur ki, ingilis qanunu şeytana üstünlük verir, ingilis təbəələrindən daha artıq bir üstünlük verir?

Hadisələrə belə yeni baxış bir çoxlarında təbəssüm oyatdı və bir çoxları Tomun düşüncəsinin nə qədər özünəməxsus və orijinal olduğunu və onun pozulmuş şüurunun necə aydınlaşdığını sübut etmək üçün bu sözləri sonralar tekrar edirdilər.

Canı qadın hönkürtməsini kəsdi və hər bir sözü getdikcə artan bir ümidlə dinləməyə başladı. Tom bunu duydu və ölüm ayağında olan bu köməksiz qadına daha da yazığı gəldi. Tom soruşdu:

- Onlar tufan qopartmaq üçün nə etmişlər?
- Corablarını çıxartmışlar, hökmədar!

Bu sözlər Tomu bərk təəccübləndirdi, maraq onun bütün varlığını bürüdü.

Coşqunluqla səsləndi:

- Qəribə şeydir. Məgər bunun həmişə belə dəhşətli təsiri olurmu?
- Həmişə, hökmədar! Qadın bunu arzu edərsə və bunu edər-kən ürəyində və ya ucadan lazımi sözlər deyərsə həmişə olar.

Tom qadına müraciətlə:

- Öz qüdrətini göstər, görək! Mən tufan görmək istəyirəm!
- dedi.

Orada onların yanaqları mövhumata inanmaq nəticəsi olan qorxudan birdən-birə ağardı və çoxlarında, bürüzə vermədilərsə də, salondan tezliklə çıxıb getmək arzusu oyandı, lakin Tom heç bir şey duymadı, gözləməkdə olduğu təbii fəlakət onu hədsiz maraqlandırmışdı. O, qadının üzündəki heyrət və təlaş ifadələrini görüb tələsik əlavə etdi:

– Qorxma, – sən bundan ötrü cavab verməyəcəksən, hətta səni azad da edəcəklər və heç kəs sənə barmağının ucu ilə belə toxunmayacaqdır. Öz hökmünü göstər!

– Ey mənim mərhəmətli kralım, mənim belə qüvvəm yoxdur! Məni naşaq yerə taqsırlandırırlar.

– Sənə qorxu mane olur. Sakit ol! Sənə heç kim bir şey edə bilməz. Heç olmasa balaca bir tufan qopar, mən böyük və zərərli tufan istəmirəm, zərərsiz balaca bir tufan daha yaxşıdır, bunu etsən kral tərəfindən bağışlanmış öz qızınla buradan çıxıb gedərsən və bütün İngiltərədə sənə güldən ağır bir söz deyən olmaz.

Qadın yerə sərildi və göz yaşı axıdaraq təkrar etməyə başladı ki, belə bir möcüzə göstərməyə imkanı yoxdur, yoxsa kralın mərhəmət vəd edən əmrini yerinə yetirməklə balasının canını həvəslə qurtarar və bu yolda öz canından belə keçməyə hazırlıdır.

Tom israr edirdi. Qadın isə belə bir qüvvəyə malik olmadığına onu inandırmağa çalışırdı. Nəhayət, Tom dedi:

— Mənim zənnimcə, qadın doğru deyir. Bunun yerinə mənim anam da olsaydı və şeytandan belə böyük bir qüvvə almış olsaydı, mənim canımı qurtarmaq üçün bir saniyə belə tərəddüd etmədən tufan qoparar və bütün ölkəni dağıdardı! Bütün anaların bu cür yarandığını zənn etmək olar. Sən azadsan, mərhəmətli qadın, sən də, sənin balan da, mən səni günahsız hesab edirəm. İndi, bağışlanmış olduğun və heç kəsdən qorxmadığın bir halda, lütfən, corablarını çıxart, əgər, mənim üçün tufan qoparmış olsan, sənə tükənməz dövlət verərəm.

Ölümədən qurtarmış qadın öz razılığını ucadan bildirdi və kralın əmrinə tabe olaraq corablarını çıxartmağa başladı. Azacıq təlaşa düşmiş Tom böyük bir maraqla onun hərəkətlərini güdürdü, saray adamları isə öz həyəcanlarını açıq-aşkar göstərməyə başladılar. Qadın özünün və qızının corablarını çıxartdı və zəlzələ törətməklə kralın alicənab mərhəmətinin əvəzini çıxartmaq üçün, əlindən gələn hər bir şeyi etməyə hazır olduğu bir halda, heç bir şey çıxmadı. Tom təəssüfə içini çəkib dedi:

— Daha bəsdir, fədakar qadın, özünü nahaq yerə zəhmətə salma: görünür, qüdrətin sənə vəfasız çıxıb... Get, Allah rizasına! Cadugərliyin yenə özünə qayıtsa, lütfən, məni unutma — mənim üçün yaxşı bir tufan düzəlt<sup>1</sup>.

<sup>1</sup> “VIII Henixin padşahlığı zamanında parlamentin fərmanına görə, zəhrləyənləri diri-dirisi qaynar suda bişirildilər. Bu fərman ondan sonrakı padşahların zamanında ləğv edildi. Almaniyada hətta XVII əsrə saxta pul kəsənlərə və saxta təməssük düzəldənlərə bu cür cəza verirdilər” (*Jrumb ils Blue Laws. inş.13*).

“Bir qadın öz *doqquz yaşlı* qızı ilə, öz ruhlarını şeytanlara satdıqları və corablarını çıxararaq tufan qopardıqları üçün Gentinqtonda asılmışdır!” (*Orada, səh. 20*)

## ON ALTINCI FƏSİL

### TƏNTƏNƏLİ NAHAR

Nahar saatı yaxınlaşırdı, lakin – qəribə işdir, – bu fikir Tomu heç narahat etmir və qorxutmurdu. Səhərki hadisələr onda öz qüvvələrinə etimad hissi doğurmuşdu; yazıq çirkli pişik balası bu dörd günün içində taleyin onu atmış olduğu qəribə çardağı tamamilə mənimsəmişdi. Yaşlı adam bu qədər müvəffəqiyyəti heç bir ayda da əldə edə bilməzdi. Uşaqlarda yeni şəraitə bu cür asanlıqla öyrəşməyin belə parlaq nümunəsi heç bir zaman görünməmişdir.

Böyük nahar salonuna tələsək – bu haqq bizə verilmişdir – və Tomun böyük təntənələrlə hazırlandığı zaman, orada nələr olduğuna tamaşa edək. Bu, zərli dördbucaq sütunlu, divarları və tavanı naxışlı geniş bir otaqdır. Qapı ağızında ucaboylu, heykəl kimi hərəkətsiz keşikçilər durmuşdur, bunların əyinlərində dəbdəbəli qəşəng paltar vardı. Əllərində təbərzin tutmuşlar. Bütün salonun dövrəsində olan uca eyvanda orkestr yerləşmişdir; eyvanlar bahalı paltar geymiş qadın və kişilərlə doludur. Otağın ortasında uca yerdə Tomun masası qoyulmuşdur. Burada sözü qədim salnaməciyə verək:

“Əli əsali bir centlmen salona girir və onun ardınca süfrə gəti-rən biri gəlir, onlar üç dəfə dizlərini bükərək, hörmətlə təzim edəndən sonra süfrə gəti-rən adam süfreni masanın üstünə döşeyir, sonra hər ikisi yenə dizlərini bükərək salondan çıxır. Bu zaman başqa iki nəfər gəlir – yenə də birinin əlində əsa var: o biri isə duz qabı, boşqab və çörək tutmuşdur. Bunlar da, birincilər kimi, dizlərini bükərək gətirdiklərini masa üzərinə qoyub, birincilər kimi təşrifatla çıxıb gedirlər. Nəhayət, iki nəfər dəbdəbəli paltar geymiş saray xidmətçisi gəlir: bunlardan birinin əlində xörək bıçağı vardır: üç dəfə hörmətlə səcdə edərək masaya yaxınlaşırlar və masanın üstünü silirlər, çörək və duzla, lakin bunu elə bir ixləslə edirlər ki, guya bu masanın başında artıq kral oturmuşdur”.

Qonaqlığın təntənəli hazırlığı belə qurtarır. Lakin birdən uğultulu dəhlizlərdən şeypur səsləri və aydın olmayan bağırılırlar

esidilir: “Yol verin! Kral gəlir! Əlahəzrətə yol verin!” Bu səslər hər dəqiqə təkrar olunaraq getdikcə yaxınlaşır, nəhayət, lap qulağının dibində hərbi marş və “Krala yol verin!” bağırtısı eşidilir. Taybatay açılmış qapıdan ahəngdar addımlarla təntənəli, dəbdəbəli bir alay içəri girir. Burada yenə söz tarixçinindir.

“Qabaqda centlmenlər, baronlar, qraflar və Sarğı ordeninin kavalerleri gəlir. Hamı dəbdəbəli paltar geymiş, başlar açıqdır; sonra iki lordun arası ilə kansler gelir, lordun biri kralın əsasını, o biri isə üzündə qızıl zanbaqlar qazılmış qırmızı qınlı dövlət qılıncını tutmuşdur. Bunların ardınca kralın özü gəlir. O, yaxınlaşdıqda on iki şeypur, bir o qədər də təbil salam marşı çalır, eyvanlarda isə hamı yerindən qalxıb bağırır: “İlahi, kralı hifz et!” Kralın ardınca onun məiyyətini təşkil edən əyanlar, onun sağ və sol tərəfindən isə əlli nəfər centlmendən ibarət fəxri mühafizə dəstəsi gəlir. Bunlar əllərində zərli təbərzinlər tutan əlillərdir”.

Bütün bunlar gözəl və çox xoşdu. Tomun ürəyi bərk çırpınır və gözləri sevincdən parlayır. Simasından zəriflik saçılırdı. Bu zəriflik məhz ondan əmələ gəlirdi ki, onu bütüyən şən mənzərəyə və şadlıq səslərinə heyran qalmış Tom bu zərifliyi əldə etmək üçün əsla qüvvə sərf etməmişdi. Məharətlə tikilmiş gözəl paltarda, xüsusən bu paltarın gözəlliyini özün duymadıqda, zərif olmaq çətin deyil. Tom aldığı nəsihəti xatırlayır və ümumi salama başını azacıq əyməklə və xoş sözlərlə cavab verirdi:

– Təşəkkür edirəm, mənim mərhəmətli xalqım!

O, lələklərlə bəzənmiş şlyapasını çıxartmadan, süfrənin yuxarı başında oturdu, bu cür sərbəstlikdən heç də pərt olmadı, çünkü şlyapada nahar etmək krallara da, Kentiyə də eyni dərəcədə şamil olan yeganə qədim adətdi. Kralın məiyyəti bir neçə bəzəkli dəstələrə ayrıldı, onlar başları açıq dayandılar.

Sonra şən musiqi sədaları altında mühafizəçilər dəstəsi gəldi, bunlar “saray xidməti görmək üçün məxsus seçilmiş, bütün İngiltərədə ən uca boylu və qüvvətli adamlardı”. Qoy yenə tarixçiye söz verək.

“Kürəklərində zərli güllər olan al paltar geymiş, başı açıq mühafizəçilər içəri girdilər; onlar salondan çıxır, yenə qayıdır-

lar, hər dəfə gələndə gümüş qablarda yeni-yeni xörəklər gətirirdilər. Xörəkləri bir centlmen eynən gətirildiyi qayda ilə masa üstünə qoyurdu, xörəklərin dadına baxmaq üçün təyin olunmuş lord, zəhər qatılmasından qorxaraq hər mühafizəçiyə gətirdiyi xörəkdən bir az yedirirdi”.

Tom, yüzlərcə gözün onun ağızına apardığı hər bir loğmaya dikildiyinə əhəmiyyət verməyərək, gözəlcə nahar etdi; kralın yeməyini elə böyük bir maraqla seyr edirdilər ki, elə bil bu loğma onların krallarını parça-parça edə biləcək bir partlayıcı maddədir. O, tələsməməyə, habelə özü bir şey etməməyə çalışırı və yalnız bu məqsəd üçün qoyulmuş adamın diz çöküb onun yerinə hər şey edəcəyini gözləyirdi. Bütün nahar müddətində onun bir dəfə də olsun səhvi olmadı, – nə parlaq və dəbdəbəli bir qabiliyyət!

Nahar qurtarandan sonra Tom öz dəbdəbəli məniyyəti ilə bərabər təbillərin və şeypurların şən səsləri, təbrik bağırıtları altında çıxıb gedərkən ixtiyarsız düşündü ki, camaat qarşısında nahar etmək çox çətin olsa da, hər halda öz kral mövqeyinin başqa daha ağır və əzabverici vəzifələrindən yaxa qurtarmaq üçün bu işgəncəyə gündə bir neçə dəfə dözməyə razı olardı.

## ON YEDDİNCİ FƏSİL

### KRAL BİRİNCİ FU-FU

Mayls Gendon körpü ilə tələsik addımlayaraq Sautvork sahilinə gedirdi. O, yoldan ötenlərə diqqətlə baxır, axtardığı adamları yaxalamaq istəyirdi. Lakin ümidi boşça çıxdı. Körpüdə o adamların hansı tərəfə yollandıqlarını ona göstərdilər. O, Sautvorkda onların getdiyi yolun bir hissəsini izləyə bildi, lakin burada onların izləri itirdi, ona görə Gendon bilmirdi ki, nə etsin. Bununla belə axşama qədər axtardı. Gecə taqətdən düşmüş və ac qayıtdı. Onun ehtirasla can atlığı məqsəd səhərki kimi yenə ondan uzaqdı. Tabard meyxanasında axşam yeməyini yeyib yatdı;

səhər tezdən durub bütün şəhəri əlek-vələk etməyi qərara aldı. Bu xüsusda uzun zaman fikirləşdikdən sonra, nəhayət, belə bir nəticəyə geldi:

“Uşaq imkan tapan kimi, özünü yalandan onun atası qələmə verən yaramazın əlindən qaçacaqdır. Görəsən, qaçandan sonra Londona, öz köhnə mənzilinə qayıdarmı? Yox! Cünki onu yenə tutacaqlarından qorxar. Bəs nə edər? Dünyada onun yeganə dostu və müdafiəçisi Mayls Gendondur, uşaq Londona qayıdır özünü yeni təhlükələrə salmazsa, o hər nə cür olsa uşağı axtarıb tapa-caqdı. Uşaq, yəqin Gendon-holla sarı gedəcəkdir, cünki Maylsın oraya, öz doğma evinə getməyə hazırlaşdığını bilir. Hər iş aydınlaşdır – gərək burada, Sautvorkda, yubanmadan Kent yolu ilə Monksholma getsin, qabağına çıxan meşələri axtarsın və yoldan ötənlərdən uşağı soruşsun”.

İndi xəbərsiz itmiş balaca kralın yanına qayıdaq.

Meyxana xidmətçisinin dediyinə görə, guya burada körpünün üstündə krala və gəncə yanaşmış cındırlı adam, həqiqətdə onlara yanaşmayıb, onların izilə gedibmiş. Cındırlı adam onlarla səhbətə girişməmişdi. Onun sol əli sarğılı idi, sol gözünə də enli yaşıllı məlhəm yapışdırılmışdı. Cındırlı adam yavaşça aksayır və yoğun polad dəyənəyinə söykənirdi. Cavan oğlan kralı Sautvorkun kənarından dolama yollarla aparıb yavaş-yavaş böyük araba yoluna çıxartdı. Kral açıqlanmağa başlayaraq, daha getmək istəmədiyini bildirdi. Onun dediyinə görə, Gendonun yanına getmək onun üçün əskiklikdir, qoy Gendon özü onun ayağına gəlsin. O, bu cür təhqi-redici buyruğa dözə bilməz. Daha buradan irəli getməyəcəkdir.

Gənc dedi:

– Dostun meşədə yaralı olduğu halda sən burada qalmaq istəyirsən? Yaxşı, qal!..

Kral o saat sözünü dəyişdi:

– Yaralıdır? – deyə səsləndi. – Kimin həddi var ki, onu yaralasın? Ancaq bu haqda sonra danışarıq, indi isə məni onun yanına apar! Tez ol, yubanma! Ayağına qurğuşun bağlamayıblar ki? Yaralıdır? Onu yaralayan adam lap hersoq olsa belə cəzasını alacaqdır!

Hələ meşəyə çox qalmışdı, lakin bu məsafəni çox sürətlə qət etdilər. Oğlan ətrafına baxdı, yerə bir çubuq sancıldığını gördü, çubuğa bir əsgı bağlanmışdı. Cavan oğlan kralı meşəyə apardı, onlar arabir belə çubuqlara rast gəlirdilər, yəqin bunlar yol göstərən əlamətlərdi. Nəhayət, bir talaya gəlib çıxdılar; burada yanğı bir evin xarabaları vardi; evin yanında sahibsiz qalmış xaraba bir samanlıq görünürdü, heç bir yerdə həyatdan əsər-əlamət yox idi. Ətraf dərin bir sükuta batmışdı. Oğlan samanlığa girdi, kral da onun dalınca yüyürdü. Burada da heç kəs yoxdu. Kral oğlana heyrətli, şübhəli bir nəzər saldı:

– Bəs o haradadır?

Bunun cavabında istehzalı bir qəhqəhə eşidildi. Kral qəzəbləndi, bir odun parçası tapıb düşmənin üstünə atılmaq istədi, lakin tam bu dəqiqədə onun lap qulağının dibində o biri tərəfdən biri qəhqəhə çəkdi. Bu, onların izilə gələn çolaq bir sərsəri idi.

Kral ona sarı dönüb acıqla soruşdu:

– Sən kimsən? Burada nə işin var?

Sərsəri cavab verdi:

– Bu zarafatları at, ötkəmliyindən əl çək! Mən o qədər bəzəkli deyiləm ki, sən öz doğma atanı tanımayasan.

– Sən mənim atam deyilsən... Mən səni tanımiram. Mən kralam... Mənim xidmətçimi gizlətmisənsə, onu tap, mənə ver, yoxsa peşman olarsan!

Con Ketli sərt və təmkinli səslə cavab verdi:

– Mən görürəm ki, sən dəlisən, ona görə istəmirəm sənə cəza verim, lakin məni vadar etsən, səni cəzalandıraram... Burada sənin boşboğazlığın qorxulu deyil, lakin burada sənə qulaq asan yoxdur, burada sənin dəli sözlərindən inciyən adam tapılmaz; lakin yaşamağa başlayacağımız təzə yerlərimizdə bizə zərərin dəyməsin deyə, yenə dilini saxlamalısan. Mən bir adam öldürmüsəm, ona görə evdə qala bilmərəm, səni də evdə qoymaq istəmirəm, çünkü sənin mənə köməyin dəyməlidir. Ehtiyat üzündən adımı dəyişmişəm, – indi mənim adım Con Hobbs, səninki isə Cekdir, – bunu birdəfəlik yadında saxla! İndi de görüm anan,

bacıların haradadır? Onlar şertləşdiyimiz yerə gəlməyiiblər,  
— onların harada olduğunu bilirsənmi?

Kral qaşqabaqlı cavab verdi:

— Öz müəmmalı danışıqlarınla yaxamdan yapışma! Mənim anam ölmüşdür, bacılarım isə saraydadır.

Cavan oğlan yenə qəhqəhə çəkmək istəyirdi, təhqir olunmuş kral az qala yumruqları ilə onun üstünə cumacaqdı, lakin Kenti və ya indi özünü adlandırdığı kimi, Hobbs öz yol yoldasını saxladı:

— Sus. Hüqo, onu acıqlandırma; ağlı başında deyil, sən onu da-ha da hırslıdırırsən. Otur, Cek, sakit ol; indi sənə yemək verərəm.

Hobbs və Hüqo öz aralarında nə xüsusda isə piçıldışmağa başladılar, kral isə bu xoşagəlməz məclisdən qurtarmaq üçün sa-manlığın lap uzaq küncünə çəkildi. Bura alaqaranlıqdı, döşəmə yarı� fut qalınlıqdə həşəmlə örtülü idi. Kral, üstünə örtməyə yorğan olmadıqından, həşəmin içində soxuldular və tezliklə öz fikirlərinə daldı. Onun dərdi çoxdu, lakin bütün xırda dərdləri, böyük dərdinin — atasının ölümünün yanında toy-bayram idi. VIII Hen-rixin adı bütün dünyani lərzəyə salmışdı; onun adı çəkiləndə ha-minin gözünə qəddar bir zalim görünürdü, bu zalimin guya nəfəsi belə bir şeyi sarsıdır, əlindən yalnız cəza vermək və edam etmək gəlirdi; lakin uşaqları üçün bu da yalnız şirin bir xatirə ilə bağlı idi, xəyalında canlandırdığı sima məhəbbət və nəvazış saçırı. O atası ilə bir sıra səmimi söhbətləri yadına saldı, bunları şirin xə-yallarla düşünürdü, yanaqlarından axan göz yaşları dərdinin nə qədər dərin olduğunu göstərirdi. Axşam yaxınlaşırı, öz müsi-bətindən üzülmüş uşaqlı, yavaş-yavaş şirin yuxuya getdi.

Xeyli vaxtdan sonra, — saat neçə olduğunu deyə bilmirdi, — hələ tamamilə ayılmadığı bir halda gözləri yumulu, harada olduğunu, başına nə gəldiyini öz-özündən soruşarkən başı üzərində şiddətli yağışın damı döyəcəldiyini eşitdi. Bu ona yaxşı təsir etdi, lakin bir dəqiqədən sonra sevinc hissi uca söhbət və xırıltılı qaba gülüşlə pozuldu. Bundan əhvalı dəyişdi, başını həşəmin altından çıxartdı ki, görsün nə olub. Dəhşətli və iyrənc bir mənzərə gördü. Samanlığın o biri başında yerdə tonqal parlaq alovla yanındı,

tonqalın ətrafında bir dəstə yöndəmsiz sərsəri uzanıb qurdalanırdı. O, heç yuxusunda da belə kişilərə və qadınlara rast gəlməmişdi. Burada yaşılı, ucaboylu, uzunsaçlı, qəribə paltarlı adamlar vardı; bu cür paltar geymiş qəddar üzlü yeniyetmələr, gözləri sarğılı və ya məlhəmli kor dilənçilər, qoltuq və əl ağacları olan şikəstlər, heç bir şeydən çəkilməyən, sarğıların altından irinli yaraları görünən xəstələr, mal gəzdirib satan şübhəli görünüşlü alverçi, bıçaqtitəlyən, qalayçı, dəllək vardı, hamının cihazları və alətləri yanında idi. Qadınlar arasında lap cavanları, demək olar ki, gənc qızlar, habelə üz-gözləri qırışqlı küpəgirən qarılar da vardı. Bunların hamısı çığır-bağır salır, həyasızlıqla söyüşürdüllər; hamısı kirli və pintl idilər. Burada üzləri yaralı üç körpə uşaq, boyunlarına ip salınmış iki ac it vardi. İtlər korlara bələdçilik xidmətini görürdü.

Artıq gecə idi, qonaqlıq təzəcə qurtarmışdı, eyş-işrət başlanırdı. Araq dolçası əldən-ələ keçirdi. Mehriban bir səs eşidildi:

– Mahni oxuyun! Oxuyun. Oxu, Şəbpərə! Dik, oxu! Tayqıç Dot, oxu!

Korlardan biri ayağa qalxıb oxumağa hazırlaşdı, büsbütün sağlam olan gözlərinin məlhəmlərini qoparıb yerə atdı. Məlhəmin dalınca döşündə gəzdirdiyi taxta lövhəni də tulladı. Bu lövhədə gözlərindən necə məhrum olduğu təsirli ifadələrlə təsvir olunmuşdu. Tayqıç Dot taxta qızını çıxarıb atdı, yoldaşlarının yanında durdu, onun da qıçları tamamilə sağlamdı. Sonra hər ikisi oğrulara məxsus şən bir mahni oxudu. Hər bənd nəqəratla bitirdi ki, bunu dəstə, qarışiq səslə təkrar edirdi. Sonuncu bənd oxunanda yarımkefli adamların şadlığı o yerə çatdı ki, hamı oxumağa başladı; mahnını əvvəldən axıra kimi təkrar etdilər, samanlıq burredə danışılan qulaqbatırıcı səslərlə elə doldu ki, hətta samanlığın dirəkləri belə titrədi.

Əlvida, Priton! İnan, etmə şəkk! –  
Qayıtmaz səfərə gedirik, axı!..  
Əlvida, ey torpaq! –

Gözləyir indi  
Bizim boynumuzu zalım ilgək,  
Bir də həmişəlik, əbədi yuxu...  
Gecədən asılan bir beşik kimi,  
Bizlər yelləndikcə torpaq üstündə –  
Cır-cındırları da namərd cəlladlar  
Pay-puş edəcəklər o qanlı gündə!..

Sonra söhbət başlandı – ancaq bu söhbət artıq oğru dilində deyildi, oğru dili yalnız qorxu olanda, düşmən qulaq asanda işlənir. Söhbətdən anlaşıldı ki, Con Hobbs burada təzə deyil, bu dəstədə əvvəl də olmuşdur. Son zamanda onun başına nə gəlmış olduğunu nağıl etməyi ondan tələb etdilər, o, “təsadüfən adam öldürdüyü söylədikdə, hamı razı qaldı; öldürdüyü adamın keşiş olduğunu əlavə etdikdə, hamı mehribanlıqla əl çaldı, sonra da onu hamı ilə təkbətək içməyə məcbur etdilər. Köhnə tanışlar sevincə onu təbrik edir, təzələr isə onun əlini sıxmaq imkanı ilə fəxr edirdilər. “Bu neçə ayda harada olduğunu” ondan soruşdular. O cavab verdi:

– Londonda əyalətdəkindən daha yaxşı və daha təhlükəsizdir, xüsusən qanunların bu cür ciddi olduğu və belə səylə yerinə yetirildiyi son illərdə London daha yaxşı olmuşdur. Keşisi öldürməmiş olsaydım, Londonda qalardım. Mən həmişəlik Londonda qalmaq istəyirdim, kəndləri avara gəzmək fikrində deyildim, lakin adam öldürməyim işləri tamamilə dəyişdirdi.

Hobbs dəstədə indi nə qədər adam olduğunu soruşdu. Ataman cavab verdi:

– İyirmi beş dabbağ, dəzgahçı, əyəçi, yumruqçu, səbətçi, bir də qarılar və qızlar<sup>1</sup>. Əksəriyyəti buradadır. Qalanları qış yolu ilə şərqə sarı getmişlər, dan yeri ağaranda biz də onların dalınca gedəcəyik.

– Bu namuslu mühitdə Uen gözümə dəymir... O haradadır?

---

<sup>1</sup> Öğruların, diləncilərin və sərsərilərin müxtəlif zümrələrini bildirən oğru sözləridir.

– Zavallı, cəhənnəmə vasil olmuşdur, indi orada kükürd yeyir, kükürd də onun incə zövqü üçün çox qızğındır. O, bu yay zamanı dalaşarkən öldürülmüşdür.

– Bu xəbər məni kədərləndirdi. Uen işgüzar və igid oğlandı.

– Bu doğrudur. Onun rəfiqəsi Qara Bess hələ də bizimlədir, ancaq indi burada yoxdur – sərsərilik etmək üçün şərqə getmişdir. Gözəl qızdır, qaydalara yaxşı əməl edir və özünü yaxşı aparı: heç kəs onu həftədə dörd dəfədən artıq kefli görmür.

– O, həmişə özünü ciddi saxlardı, – yadımdadır, – yaxşı qızdır, hər cür tərifə layiqdir. Anası ondan əxlaqsızdı və özünü yaxşı apara bilmirdi. Dözülməz və kinli bir qarı idi, orası var ki, çox ağıllı idi.

– Ağlına görə də məhv oldu. O, elə gözəl falçı idi və gələcəyi elə məharətlə xəbər verirdi ki, cadugər qarı adını qazanmışdı. Onu, qanunun əmrinə görə, zəif odda yandırdılar. Mən hətta, onun öz acı taleyini necə mərdliklə qarşılığını gördükdə, çox mütəəssir oldum, o, son dəqiqəyə qədər ona baxan izdihamı söyür və ona lənətlər yağıdırırdı, alov dilləri isə artıq onun üzünü yalayırdı, aq saçları qoca başının ətrafında çırtıldayırdı. Onları söyürdü dedim! Hə, onları söyürdü! Amma elə söyürdü ki, min il yaşasan, belə təmtəraqlı söyüş eşitməzsən. Heyhat! Onun məharəti də özü ilə bərabər oldu. İndi yalnız özünü ona bənzətməyə çalışan miskin və zəif söyüş söyənlər qalmışdır, lakin əsl söyüş eşitmirsən.

Ataman ah çəkdi; qulaq asanlar da onun hissiyyatına şərik olduqlarını bildirərək içlərini çəkdilər, məclis bir dəqiqliyə kədərləndi, çünkü bu cür qatı səfillər belə hissiyyata qapılıa bilirlər; bəzən, xüsusən əlverişli şərait olanda ötəri kədər və sevinc duymağə qabildirlər; xüsusən istedad və məharətin tələf olaraq heç kəsə miras olmadığı bir zəmanədə belə hallar özünü daha çox bürüzə verir. Buna baxmayaraq, yenidən bütün məclisi gəzən dolcanın səxavətli boğazı, çox çəkmədən hamının dərdini dağdı.

Hobss soruşdu:

– Daha bizim dostlardan ələ keçən olmamışdır ki?

– Hə, olmuşdur. Xüsusən, xırda fermerlər ələ keçirlər. Bu cür fermer yurdsuz, ac-yalavac qalır, xəzinə onun fermasını əlindən

alır, qoyun otlağına çevirir. Belə olduqda fermer dilənməyə başlayır, onu arabaya bağlayırlar, köynəyini çıxardıb qanı axınca qırmancla, ya da buxovlayıb döyürlər, o yenə də dilənməyə gedir, – onu yenidən tutub qırmancla döyürlər, qulaqlarını kəsirlər; üçüncü dəfə dilənciliyə başladıqdə – zavallının başqa çarəsi yoxdur – onu damğalayıb qul kimi satırlar, o qaçıır, bu dəfə onu tutub asırlar. Əhvalat qıсадır, bunu danışmaq çox vaxt istəməz. Bizimkilərdən daha bir neçəsi belə cəzalanmışdır, ancaq cəzaları çox da şiddətli olmamışdır. Yokel, Berns və Qoc, durun ayağa, bəzəklərinizi göstərin görüm.

Üç nəfər ayağa qalxdı və cindir paltarlarını çıxardıb, qamçılarla zolaqlanmış və yaraları qartmaq bağlamış kürəklərini açdı; biri saçını yana verib, vaxtilə salamat olan sol qulağının yerini göstərdi: o biri ciyinində V hərfi damğalılmış yeri və şikəst edilmiş qulağını göstərdi; üçüncüsü dedi:

– Mənim adım Yokeldir. Vaxtilə varlı bir fermerdim, məni sevən arvadım, uşaqlarımvardı; indi mənim adım, həm də şöhərətim başqadır, arvad-uşağım ölmüşdür, bəlkə indi onlar behişt-dədir, bəlkə də cəhənnəmdədirlər, ancaq allaha şükür olsun ki, İngiltərədə deyillər! Mənim namuslu qoca anam çörək pulu qazanmaq üçün xəstələrə qulluq edirdi. Xəstənin biri öldü, həkimlər ölümün səbəbini tapmadılar, – anamı da, cadugər bir qarı kimi tonqalda yandırdılar, uşaqlarım isə bu mənzərəyə baxıb ağlayırdılar. İngilis qanunu! Hamınız birdən piyalələri qaldırın! Onu ingilis cəhənnəmindən qurtaran mərhəmətli ingilis qanununun şərəfinə içək! Sağ olun, qardaşlar, hamınız sağ olun! Sonra ac uşaqları dalımızca qapı-qapı gəzdirib dilənməyə başladıq, lakin İngiltərədə ac qalmaq cinayət sayılır, ona görə bizi üç şəhərdə möhkəm döydülər. Mərhəmətli ingilis qanunu sağlığına bir də içək! Qamçılar çox çəkmədən mənim Merimin qanını içdi, onun qurtuluş gününü yaxınlaşdırıldı. O, indi heç bir həqarət və dərd bil-mədən torpaq altında yatır. Uşaqlarım da, məlum işdir, mən qamçı ilə döyülib şəhərdən şəhərə qovulduğum zaman, acıdan qırıldilar. İçək, qardaşlar – yalnız bir qurtum, – heç vaxt heç kəsə zərəri toxunmayan yazıq uşaqların sağlığına! Mən yenə sədəqə ilə dolan-

mağa başladım, – əlimi bir parça quru çörək üçün uzadırdım, əvəzində isə məni buxovlayıb döydülər, bir qulağımı itirdim, – baxın, qulağımın dibini görürsünüz mü? Mən yenə dilənməyə başladım – ingilis qanununu unutmayıım deyə, o biri qulağım da kəsildi, lakin yenə də dilənməyimdə davam etdim, nəhayət, məni qul elə-yib satdılar – üzümdəki çirkin altında damğa vardi; çırkı yusam, dəmirlə dağlanmış qırmızı R hərfini görərsiniz! Qul! Bu sözün nə olduğunu anlayırsınız mı? İngilis qulu! Bu qul sizin qarşınızdadır. Mən öz ağamın əlindən qaçdım, məni tutmuş olsalar asarlar – bu cür qanunları yaradan ölkə lənətə gəlsin! Məni asacaqlar.

Qaranlıqda cingiltili bir səs eşidildi:

– Sən asılmayacaqsan! Bundan belə bu qanun ləğv olunur!

Hamısı səs gələn tərəfə döndü və sürətlə yaxınlaşan balaca kralın qəribə qiyafəsini gördü; o, işığa çıxanda və aydın görüñəndə, hər bir tərəfdən suallar yağıdırılırdı:

– Bu kimdir? Bu nədir? Bu cırdan kimdir?

Uşaq qətiyyən utanmayaraq, bu heyrətli və sual yağıdırən göz-lərin qarşısında durub padşaha layiq bir əzəmətlə cavab verdi:

– Mən İngiltərə kralı Eduardam.

Vəhşi bir qəhqəhə qopdu, bəzisi istehza ilə, bəzisi də sevinc-lə gülüşdü – zarafat çox məzəli göründü. Bu istehza krala bərk toxundu. O, kəskin bir ifadə ilə dedi:

– Siz təriyəsiz avaralarsınız! Mənim sizə vəd etdiyim kral mərhəməti əvəzində sizin təşəkkürünüz budurmu?

Kral qəzəb və həyəcanla onları söyməkdə davam edirdi, lakin onun sözləri qəhqəhə və istehzali səslər içində itib gedirdi. Con Hobbs bir neçə dəfə çığırınların səsini batırmağa çalışdı, nəhayət, buna nail oldu:

– Dostlarım, bu mənim oğlumdur, xəyalpərəstdir, başı xarab olub, axmaqdır, – ona əhəmiyyət verməyin. O elə güman edir ki, kraldır.

Eduard ona müraciətlə dedi:

– Əlbəttə, kralam, vaxt olar ki, buna təcrübədə əmin olarsan. Sən adam öldürdüyünü boynuna aldın, səni bunun üstündə dar ağacına çəkəcəklər.

– Sən məni ələ verməkmi isteyirsən! Sən? Mən səni öz əlimlə boğaram...

Qüvvətli ataman:

– Yavaş, yavaş! – deyib onun sözünü kəsdi və kralın köməyinə cumaraq bir zərbə ilə Hobbsu vurub yerə yıxdı. – Görünür, sən nə krallara hörmət edirsən, nə də atamanlara? Bir də mənim hüzurumda belə özbaşınalıq etsən, mən özüm səni qarşıma çıxan birinci ağacdən asaram. – Sonra üzünü əlahəzrətə çevirdi: – Oğlum, sən də yoldaşları hədələmə, heç yerdə öz yoldaşların haqqında pis xəbərlər yayma. Başına axmaq fikir gəlmışsə, eybi yoxdur, kral ol,ancaq qoy bundan heç kəs zərər çəkməsin. Özünü İngiltərə kralı adlandırma, çünki bu xəyanətdir, bizim aramızda öz kralına xəyanət eləyə bilən bir yaramaz tapılmaz, biz hamımız onu sevirik və ona sədaqət bəsləyirik. İndi görərsən, mən doğru deyirəm ya yox; ey, hamınız birdən qışqırın: yaşasın Ingiltərə kralı Eduard!

– *YAŞASIN İNGİLTERƏ KRALI EDUARD!*

Cındırlı adamların bu şüarı göy gurultusu kimi səsləndi, köhnə bina titrədi. Balaca kralın üzündə bir anlığa sevinc əlaməti göründü, o, başını yavaşça əyib əzəmətli bir sadəliklə dedi:

– Sənə təşəkkür edirəm, mənim mərhəmətli xalqım!

Bu gözlənilməz cavab gurultulu bir qəhqəhə partlayışı doğdu. Nəhayət, bir az sakitlik olduqda, ataman safdilliklə, lakin qəti bir ifadə ilə dedi:

– Bunu başından at, oğlum, bu ağıllı iş deyil! Xəyalpərəstliyə düşmək isteyirsənsə, özünə başqa bir mənsəb seç.

Bir qalayçı təklif etdi:

– Yaşasın təlxəklər kralı Birinci Fu-Fu!

Bu mənsəb hamının xoşunu gəldi, hamı boğazı yırtılınca bağırıldı:

– Yaşasın təlxəklər kralı Birinci Fu-Fu!

Bunu deyərkən hamı gülüşdü: fit, miyoldama, qəhqəhə səsleri ətrafi bürüdü.

– Onu bura çəkin, başına tac qoyaq!

- Ona xələt geyindirin!
- Əlinə əsa verin!
- Taxtda oturdun!

Yerbəyerdən yağıdırılan bu cür sözlər bir ağızdan deyilirdi, zavallı uşaq nəfəsini dərməmiş, başına dəmir bir qazan keçirtdi-lər, xələt yerinə onu cındır yorğana bürüdülər, taxt əvəzinə çəl-lək üstünə oturtdular və əlinə əsa əvəzinə lehimləmə çubuğu verdilər. Sonra hamı istehzalı fəryadlar və lağlağı sözlerlə onun qabağında diz çöküb, öz cırıq qolçaqları və önlüklərilə yalandan göz yaşlarını silməyə başladılar.

- Əziz kral, bizə rəhmin gəlsin!
- Öz vecsiz soxulcanlarını ayağınlı tapdalama, ey alicənab padşah!
- Öz qullarına yazığın gəlsin, onlara kral təpiyilə təskinlik ver!
- Öz mərhəmətinin şüaları ilə bizi oxşa və qızındır, ey taxtin qızğın günəş!
- Ayağını toxundurmaqla yeri təqdis et ki, biz bu palçığı yeyək və alicənab olaq!
- Lütfən bizim üstümüzə tüpür, ey hökmdar, bizim balalarımız, sənin padşah mərhəmətindən xoşbəxt və məğrur olsunlar!

Yeni mənsəbin ixtiraçısı olan qalayçı hamiya üstün çıxdı. O, dizi üstə sürünə-sürünə gəldi və özünü elə göstərdi ki, guya kralın ayaqlarını öpür, o isə acıqlanıb ayağı ilə onu itələdi, qalayçı hamiya bir-bir yanaşıb, kral ayağının toxunduğu yeri bağlamaq üçün onlardan əsgı istədi; o deyirdi ki, bu cür şərəfdən sonra toxunan yere havannın kobud təsiri olmamalıdır, indi o, bu yeri göstərərək hər tamaşaçıdan yüz şillinq almaqla varlanacaqdır. O, bu saat elə məzəli idi ki, dəstə heyrətlə ona baxır və paxılıq edirdi.

Balaca padşahın gözləri utancaqlıq və qəzəb yaşı ilə dolu idi. “Mən onları bərk incitmiş olsaydım, mənimlə bunca amansız rəftar etməzdilər, lakin mən onlara mərhəmət vəd etmişdim, – onlar isə mənə gör necə təşəkkür edirlər!”

## ON SƏKKİZİNCİ FƏSİL

### ŞAHZADƏ SƏRSƏRİLƏR ARASINDA

Bütün dəstə dan yeri ağaranda ayağa qalxıb yola çıxdı. Buludlar onların başı üzərində alçaqdan keçirdi, ayaqları altında torpaq sürüşkən idi, havada qış soyuğu vardı. Dəstəni dərd almışdı; bəziləri qaşqabaqlı və sakitdi, bəziləri acıqlı idilər; heç birinin kefi kök deyildi, hamı axşamkı eyşdən sonra bir qədər içib xumarını dağıtmaq istəyirdi.

Ataman “Ceki” Hüqonun himayəsinə verdi, Con Kentiyə kənara çəkilib oğlunu rahat buraxmağı əmr etdi, Hüqoya isə uşaqla çox da qaba rəftar etməməyi tapşırıdı.

Bir azdan sonra hava açıldı, buludlar daha alçaqdan keçmirdi. Sərsərilər daha soyuqdan əsmirdilər və bir qədər ruhlanmışdılar. Yavaş-yavaş kefləri kökəlirdi, dişlərini ağardır və qabaqlarına çıxan yoldan ötənlərə sataşırdılar. Bu göstərirdi ki, onlar yenə həyatı və onun sevinclərini qiymətləndirməyə başlamışdılar. Görünür, onlar qorxulu idilər. Hamı onlara yol verir və onların ötkəmliyinə və istehzalarına sakitcə dözür, qaba cavab verməyə cəsarət etmirdi. Onlar qurumaq üçün baridan asılmış alt paltarları, bəzən lap yiylərinin gözü qabağında götürürdülər, alt paltarların yiyləri nəinki etiraz etmirdilər, hətta barıları da çıxarıb aparmadıqları üçün sanki onlardan razı qalırdılar.

Bir azdan sonra dəstə ilə kiçik bir fermerin həyətinə soxuldular və öz evləri kimi fermada yerləşdilər, qorxudan titrəyən fermer və onun ev adamları qonaqlara səhər yeməyi hazırlamaq üçün ərzaq anbarlarını boşaltmağa başladılar. Fermerin arvadı və qızları süfrəyə yemək gətirəndə sərsərilər onların çənəsini əlləyirdilər və at kişnəməsinə oxşayan qəhqəhə ilə onlara söz atırlılar. Xörək sümüklərini və göyərtıləri fermerə və onun oğullarına tolazlayır və tuşladıqları yerə dəyəndə şappilti ilə əl çalışırlılar. Ən axırda onların kobud zarafatlarına açıqlanmış fermerin qızlarından birinin başına yağı çəkdilər. Gedərkən, onların hərə-

kötürini hökumət adamlarına xəbər vermiş olsalar, qayıdış evi  
iyi oları ilə bərabər yandıracaqları ilə hədələdirələr.

Günortaya yaxın, uzun və yorucu yoldan sonra, dəstə böyük  
bir kəndin yaxınlığında bir hasar dibində dincəlmək üçün dayandı.  
Bir saat dincəlməyi qərara aldılar, kəndə müxtəlif yerlərdən gir-  
mək və hər kəs öz sənəti ilə məşğul olmaq üçün sərsərilər etrafda  
dağıldılar. "Ceki" Hüqo ilə bərabər göndərdilər. Onlar küçə ilə  
gəzib-dolaşdırılar və nəhayət Hüqo, məharətini bir şeydə göstərə  
biləməyib dedi:

— Burada oğurlamalı bir şey yoxdur. Yoxsul kənddir. Dilən-  
mək lazımlı gələcəkdir.

— Bizəmi? Bunda məni bağışla! Sən dilən, bu sənin sənətin-  
dir, mən dilənən deyiləm.

Hüqo təəccübə gözlərini krala bərəldib ucadan səsləndi.

— Dilənməyəcəksən? Haçandan bəri belə dəyişmişən?

— Başa düşmürəm, nə deyirsən?

— Başa düşmürsən? Axı sən ömrünuzu London küçələrin-  
də dilənmişən.

— Mənmi?.. Axmaq!

— Nəzakətini saxla, — sənə lazımlı olar. Atan deyir ki, sən bütün  
ömrünü dilənciliklə keçirmişən. Bəlkə o yalan deyil. Əlbəttə,  
sən həyəsizliqlə onun dediklərini yalana çıxara bilərsən, — deyə  
Hüqo onu hirsətləndirirdi.

— Sən onu mənim atamı adlandırırsan! Yalan deyir.

— Çox yaxşı, dostum! Özünü tülkülüyə vurub dəli kimi gös-  
tərmək yetər, zarafatın da bir ölçüsü var, yoxsa işin içindən iş  
çıxar. Mən əhvalatı ona danışsam, dərini boğazından çıxarar.

— Heç zəhmət çəkmə, — mən özüm ona deyərəm.

— Sənin igidliyin, vallah, mənim xoşuma gəlir. Amma çox  
yersiz danışırsan. Şapalaq, təpik, şillə onsuz da kifayət qədərdir,  
bunları özünə qazanmağa hacət yoxdur. Lakin bu xüsusda danış-  
maq yetər! Mən sənin atana inanıram. Bilirəm, yalan danışmaq  
onun əlindən gələr, habelə şübhə etmirəm ki, yeri düşəndə danışır  
da, yalanı bizdən yaxşı adamlar da danışırlar, ancaq burada onun

yalan danışmağının mənası yoxdur. Ağillı adam isə yalan kimi əlverişli şeyi boş yerə sərf etməz! Yolumuza davam edək! Dilənmək sənin xoşuna gəlmirsə, bəs nə ilə məşğul olaq? Mətbəxləri soyaqmı?

Kral hirsli-hirsli dedi:

– Bəsdir boş-boş danışdın, lap zəhləmi tökdün.

Hüqo hirslənib dedi:

– Bura bax, dostum, oğurlamaq istəmirsənsə, dilənmək istəmirsənsə, qoy sən deyən olsun. Ancaq mən səni bir şeyə məcbur edəcəyəm. Mən dilənəcəyəm, sən isə yoldan ötənləri tovla. Bundan da boyun qaçırsan, özün bil!

Kral həqarətlə ona baxdı və etiraz etmək istədikdə Hüqo onun sözünü kəsdi:

– S-ss! Bax, üzündən mərhəmətli görünən bir adam gəlir. Mən bu saat yerə yixılacağam, guya özümdən getmişəm. O adam yürüüb özünü mənə yetirdikdə, sən fəryad qoparıb onun qarşısında diz çök, ağlamsın, qışqır, guya qarnında cin-şəyatin var, de ki: “Ah, cənab, bu mənim bədbəxt qardaşımdır, adamımız yoxdur, Allah eşqinə, yalvarıram: rəhmin gəlsin, xəstə, bir kimsəsi olmayan zavallı yoxsula yazığın gəlsin, allahın qənimi keçmiş adama öz varından bir quruş əl tut!” Ancaq ondan penni qoparmayınca ağlamağında və yalvarmağında davam et, yoxsa peşman olarsan.

Hüqo birdən inlədi, ağladı, gözləri kəlləsinə çıxdı, atılıb-düşməyə, hərlənməyə başladı: yoldan ötən yaxınlaşdıqda, Hüqo çıçırtı ilə yerə yixildi və ölməkdə olan adam kimi palçığın içində atılıb-düşməyə və çapalamağa başladı.

Mərhəmətli yoldan ötən:

– Aman Allah! – deyə səsləndi. – Ah, zavallı nə yaman əzab çəkir! Mən bu saat sənə kömək edərəm.

– Yox, yox, mərhəmətli ağam, mənə toxumda, – Allah səndən razi olsun! Özümdən gedəndə, kim mənə toxunsa, ağırdan olərəm. Bədənim qıç olanda mənə nə olduğunu qardaşım sənə danışar. Mərhəmətli cənab, bir penni, yalnız bir penni mənə pul verin, acam, yeməyə bir şey alım, sonra məni burax, əzabımı çəkim.

– Bir penni! Ah zavallı, mən sənə lap üç penni verərəm!  
Yoldan ötən pul çıxartmaq üçün ciblərini qurdalamağa başladı.  
– Al, quzum, al! Ay oğlan, bura gəl, sənin zavallı qardaşını  
oraya, o evə aparmağa mənə kömək et...

Kral onun sözünü kəsdi:

– O heç mənim qardaşım deyil...  
– Necə? Qardaşın deyil?

Hüqo dişlərini kral üçün qıçırdaraq:

– Görürsünüz mü? – deyə inlədi. – Bir ayağı qəbirdə olan öz  
doğma qardaşını atır!

– O sənin qardaşındırsa, sənin, doğrudan da, ürəyin rəhmsiz-  
dir, oğlan! Eyib olsun sənə! Yazlıq əl-ayağını tərpədə bilmir.  
Yaxşı, bəs qardaşın deyil, nəyindir?

– O, dilənçi, həm də oğrudur! O, səndən pul ala-alə, bir  
tərəfdən də cibinə girdi. Onu möcüzə ilə sağaltmaq istəyirsənsə,  
ağacını onun kürəyində oynat – işin dalını allaha etibar eylə.

Lakin Hüqo möcüzəni gözləmədi. O, bir an içində yerindən  
sıçrayıb yel kimi qaçıdı, yoldan ötən var gücü ilə çıçıraraq onun  
dalınca cumdu. Kral isə canı qurtardığına görə, allaha şükür edib,  
qarşı tərəfə qaçıdı və təhlükədən qurtarmayınca dayanmadı. Qar-  
şısına çıxan bir yola düşdü, çox çəkmədən kənd uzaqda qaldı.  
Bir neçə saat, dalınca gələn olmasın deyə, tələsik getdi, dəqiqli-  
başı dönüb geri baxırdı. Nəhayət, qorxusu keçdi, artıq təhlükə-  
dən qurtardığını düşünüb sevindi. Ac və yorğun olduğunu yalnız  
indi hiss etdi. Yaxındakı bir fermanın qapısını döydü, lakin onu  
bir kəlmə belə danışmağa qoymayıb kobud surətdə qovdular.  
Paltarından etibar ediləcək bir adama oxşamırdı.

Şahzadə qəzəblənmiş və təhqir olunmuş halda yoluna davam  
etdi və daha bu cür alçalmağa yol verməməyi qərara aldı. Lakin  
açıq qürurdan güclüdür, axşamüstü yenə bir fermada sığınacaq  
yeri tapmağa təşəbbüs etdi, bu dəfə onu daha pis qarşılıqlar:  
onu söyüdlər və tezliklə buradan rədd olmazsa, bir sərsəri kimi  
həbs olunacağı ilə hədələdilər.

Qaranlıq və soyuq bir gecə ətrafi bürüdü. Kral isə öz yorğun  
ayaqları üzərində hələ də avara gözirdi. O istər-istəməz dincəl-

mədən getməli idi, çünki bir dəqiqəliyə dincəlməyə oturmaqla, soyuq iliklərinə qədər işləyirdi. Heybətli qaranlıq içində boş yollarla və zəmilərlə gəzdiyi zaman duyduğu hissiyyat və təəssürat onun üçün təzə və qəribə idi. Bəzən adam səsləri eşidirdi, bu səslər gah yaxınlaşır, ucadan eşidilir, gah da tamamilə yox olurdu. Adamları görmürdü, yalnız tutqun, sürüşüb keçən kölgələr göründü, bu kölgələrdə kabusa bənzər qorxulu bir şey vardi, qorxusundan diksinirdi. Bəzən uzaqda, sanki başqa bir aləmdə sayışan işıqlar göründü; arabir qoyun sürüsü zinqirovlarının səsi eşidilirdi, gecə küləyinin gətirdiyi inək movultusu adamı kədərləndirirdi, bəzən də görünməyən tarlaların və meşələrin o tayın-dan iniltili it hürüşü eşidilirdi. Balaca krala elə gəlirdi ki, guya bütün canlı şeylər ondan uzaqdır, o, ucsuz-bucaqsız bir səhranın lap ortasında itib batmışdır.

O, büdrəyə-büdrəyə irəliləyirdi. Bu yeni hadisələrin tutqun təsiri onu qaplamışdı. Arabir başı üzərindən qurumuş yarpaqların güclə eşidilən xışltısı gəlirdi, bu xışltıdan diksinirdi, ona elə gəlirdi ki, bu adam piçiltisidır. Xeyli getdikdən sonra nəhayət yaxında dəmir fənərin işığını gördü. Geri çəkilib kölgədə durdu və nə olacağını gözlədi. Fənər samanlığın açıq qapısı ağızında idi. Kral bir qədər gözlədi – səs-səmir çıxmadı. Soyuq onu ta-qətdən salmışdı, qonaqsevən samanlıq isə onu elə cəlb edirdi ki, nəhayət, ürəklənib içəri girmək istədi: sürətlə və səssizcə qapıdan içəri girdiyi dəqiqədə arxasından adam səsləri eşitdi. Cəld çəlləyin dalına keçib yerə çömbəldi. İki nəfər muzdur əlində fənər içəri girdi və danişa-danişa işə girdi. Onlar fənərlərlə gəzərkən, kral samanlığın içini gözdən keçirtdi; o başda böyük axura bənzər bir şey gördükdə, tək qalarsa, oraya getməyi qərara aldı. Habelə axurla onun arasında bir yiğin çul olduğunu gördü, bu çulları bu gecə ingilis tacına xidmət etdirməyi qərara aldı.

Muzdurlar işlərini qurtarıb fənərləri ilə bərabər getdilər və qapını bayırdan bağladılar. Soyuqdan titrəyən kral tələsik çulların yanına getdi, onlardan gücü çatdıqca bir neçəsini götürdü və sağ-salamat axura yaxınlaşdı. İki çulu altına saldı, qalanını isə

üstünə örtdü. Doğrudur, yorğanları köhnə və nazikdi, çox isti deyildi, əlavə olaraq onlardan at tərinin pis qoxusu gəlirdi, bununla belə kral indi özünü xoşbəxt hiss edirdi.

Kral bərk üzümüşdü, aclıq ona əziyyət verirdi, lakin elə yaman yorulmuşdu ki, çox çəkmədən onu yuxu basdı. Əsl qayda ilə yuxuya getməyə hazır olduğu bir dəqiqədə, kimin isə ona toxunduğunu aydınca hiss etdi! Birdən ayıldı və nəfəsini kəsdi. Qaranlıqda bu sırlı toxunma onu elə qorxutdu ki, az qala ürəyi partlayacaqdı. Hərəkətsiz uzanıb nəfəsini gizlədərək qulaq asmağa başladı. Lakin hər şey sakit və hərəkətsizdi. Xeyli qulaq asdı, lakin qabaqkı kimi yenə sakitlikdi. Yenə yuxuya getdi; lakin birdən yenə gizli bir toxunma hiss etdi. Səssiz və görünməz bir şeyin toxunması nə qədər dəhşətli olur! Uşaq ağlagəlməz bir qorxu hiss etdi. Nə etsin? Bu rahat yeri atsın və gözəgörünməz düşməndən qaçsınmı? Lakin hara qaçsin? Samanlıqdan onsuz da çıxa bilməyəcəkdir, – qapı bağlıdır; hər dəqiqə ciyni və ya əlinə toxuna biləcək gözəgörünməz bir kabusun ardınca süründüyü bir zamanda, həbsxana kimi dörd divar arasında qaranlıqda o küncdən-bu küncə sürünmək nə qədər dəhşətlidir. Bəs bütün gecəni burada dəhşət içinde keçirmək necə; məgər bu yaxşıdır! Yox! Nə etməli? Yalnız bircə şey qalır, – nə qaldığını isə o yaxşı biliirdi, – əlini uzadıb ona toxunan şeyin nə olduğunu bilmək.

Bunu düşünmək asandı, yerinə yetirmək isə çətindi. O, qaranlıqda əlini üç dəfə qorxa-qorxa uzatdı və tez rəşə ilə geri çəkdi, – bir şeyə toxunduğuna görə yox, bu saat bir şeyə toxunacağını hiss etdiyinə görə əlini geri çəkdi. Dördüncü dəfə əlini bir az da irəli uzatdı, əli isti və yumşaq bir şeyə toxundu. Dəhşətindən donub qaldı, – bu dəqiqə ona elə gəldi ki, guya qarşısında hələ soyumamış bir ölü vardır. Bir də ona toxunsa öləcəyini güman etdi. Lakin, insan marağının sarsılmaz qüvvəsini bilmədiyi üçün səhv etmişdi. Bir azdan sonra əli, öz qərarına, demək olar ki, iradəsinə zidd olaraq, lakin inadla yenə də yana uzandı. Bir çəngə uzun tük hiss etdi. Diksindi, lakin əlini tükə sürtüb ipə oxşayan iliq bir şeyə toxundu. Əlini ipə sürtdükdə bunun məsum bir buzov olduğunu duydu. İp heç də ip deyil, buzov quyruğu imiş!

Kral bu cür boş şey üstündə bunca qorxu və əziyyət keçirdiyinə öz-özündən xəcalət çəkdi, lakin çox da xəcalət çəkməməli idi, axı o, buzovdan deyil, dəhşətli, vahiməli bir şey təsəvvür etdiyi üçün qorxmuşdu, mövhumatın hökm sürdüyü o zamanlarda hər bir uşaq onun kimi qorxa bilərdi.

Kral yalnız dəhşətli şeyin buzova çevrilidiyinə deyil, özünə yoldaş tapıldığına da sevindi, o özünü elə tənha və tərk edilmiş hiss edirdi ki, bu həlim heyvanın yaxınlığı belə ondan ötrü sevincli idi. İnsanlar onu elə incidir, onunla elə kobud rəftar edirdilər ki, nəhayət, öz yanında dərin aqla malik olmasa da, heç olmasa mərhəmətli ürəyi və xasiyyəti olan bir yoldaşın olması, ona, doğrudan da, bir təsəlli idi. O özünün yüksək rütbə sahibi olduğunu unutmağı və buzovla dost olmayı qət etdi.

Kral onun iliq, hamar belini əli ilə tumarlayaraq, – buzov lap yaxında uzanmışdı, – təsəvvür etdi ki, buzov ona xeyir verə bilər. Öz yatağını götürüb buzovun yanında saldı, sonra yumaq kimi yumurlanıb başını buzovun kürəyinə qoydu, çulu özünün və dostunun üstünə çəkdi, bir dəqiqədən sonra, Vestminsterdə kral sarayının pərqu döşəkləri üstündəki kimi ona isti və rahat oldu.

O saat başına xoş fikirlər gəldi; həyat ona sevincli göründü. İndi o, əsarət və cinayətdən, alçaq və kobud sərsərilər cəmiyyətindən qurtarmışdı. Özünə sığınacaq yeri tapmışdı, yeri isti idi, xülasə, xoşbəxtdi. Gecə küləyi əsirdi; coşqunluqla əsən küləkdən köhnə samanlıq titrəyirdi; külək bəzən susur, sonra yenə samanlığın künclərində və damın altında viyıldayırdı, lakin bütün bunlar özünü rahat hiss edən kral üçün musiqi kimi idi: qoy külək əssin və qəzəblənsin, qoy ağlasın, viyildasın, inləsin – ondan ötrü fərqi yoxdu. Öz dostuna daha bərk qışılır, istidən zövq alırı, nəhayət, özü duymadan aydın və rahat yuxuya getdi. Uzaqda itlər ulayır, inəklər həzin-həzin movuldayır, külək vəhşicəsinə əsir, yağış qəzəblə dama töküür, əlahəzrət İngiltərə kralı isə sakitcə yatırıdı; kralla yanaşı yatmaqdən çəkinməyən buzov isə məsum bir məxlüq kimi rahatca yatmışdı.

## ON DOQQUZUNCU FƏSİL

### KRAL KƏNDLİLƏR ARASINDA

Səhər ertədən oyanan kral gördü ki, islanmış, fəhmlı bir siçovul gecə gizlincə onun yanına gəlmış və sinəsi üstündə sığınib yatmışdır. O, tərpənən kimi siçovul qaçıdı. Uşaq təbəssümlə dedi:

– Axmaq, nədən qorxursan? Mən də sənin kimi yurdsuzun biriyməm. Özüm köməksiz olduğum halda, köməksizi incitmək mənə eyib olar. Bəxtimin açıldığını qabaqcadan bildirən bu əlamət üçün sənə minnətdaram, kralın sinəsində sıçovulun yuva salıb yatması qədər alçalması, onun taleyinin tez bir zamanda dəyişəcəyi əlamətidir, – ayındır ki, daha bundan da aşağı alçalmaq olmaz.

O, qalxıb axurdan çıxdı, o dəqiqə uşaq səsləri eşitdi. Samanlığın qapısı açıldı, iki balaca qız içəri girdi. Onu görən kimi qızlar o saat səslərini kəsdilər və gülməklərini saxladılar, yerlərdə donub qaldılar, – maraqla ona tamaşa etməyə başladılar. Yenə onu başdan-ayağa süzüb piçildəşdilər. Yavaş-yavaş cürətləndilər və onun haqqında lap ucadan danışmağa başladılar. Biri dedi:

– Nə gözəl üzü var.

O biri əlavə etdi:

– Saçları da buruqdur.

– Ancaq çox pis geyinmişdir.

– Üzündən ac olduğu bilinir!

Qızlar yaxına gəldilər, utana-utana bir neçə dəfə onun dövrəsinə hərləndilər və ona elə diqqətlə tamaşa etdilər ki, guya o, görülməmiş qəribə bir vəhşi heyvandır. Qorxa-qorxa və ehtiyatla özlərini ondan qoruyurdular ki, bu vəhşi heyvan onları dişləməsin. Nəhayət, kralın qarşısında guya bir-birlərindən kömək istəyirmiş kimi əl-ələ tutub dayandılar, məsum gözlərini ona zillədilər. Sonra böyük qız cürətinini toplayaraq birdən-birə oğlandan soruşdu:

– Sən kimsən?

O, vüqarla cavab verdi:

– Mən kralam.

Uşaqlar gözlərini geniş açaraq, bir az geri çekildilər və yarımdə qızıqə bir kəlmə danişa bilmədilər; sonra maraqları qorxuya üstün geldi.

— Kral? Hansı kral?

— İngiltərə kralı.

Qızlar təəccüblə əvvəlcə bir-birinə, sonra oğlana, sonra yenə bir-birinə baxdılar.

Bundan sonra onlardan biri dedi:

— Marceri, eşidirsənmi? Deyir ki, kraldır. Bu doğrudurmu?

— Belə də yalan olar. Prissi? Məgər o yalan danişar? Prissi, başa düşürsənmi, demək, bu düz deyilsə, yalandır. Əlbəttə, yalandır! Bir düşün! Bütün düz olmayan şeylər yalandır, buna söz ola bilməz.

Bu elə ağıllı və rədd edilə bilməz bir sübut idi ki, Prissinin şübhələri o saat dağıldı.

O, bir az düşündü, kralın doğru danişdığınına inandı və hiyləsiz soruşdu:

— Əgər doğrudan da kralsansa, inanıram.

— Doğrudan da kralam.

Bu qayda ilə iş yoluna düşdü. Əlahəzrətin kral olması mübahisəsiz qəbul edildi. Qızlar ondan buraya nə cür düşdüyüünü, nə üçün kral palтарını geymədiyini və hara getdiyini soruşmağa başladılar. Kral özü, onu ələ salmayan, sözlərinin doğruluğuna şübhə etməyən bir adama ürəyini açıb söyləyəcəyindən çox şad oldu. Hələlik acliğini belə yaddan çıxararaq böyük bir həvəslə başına gələn əhvalatı danişdi, mərhəmətli qızlar da onu dərin bir rəğbətlə axıra qədər dinlədilər. Ancaq başına gələn son bələləri naşıl etdikdə qızlar onun çoxdan bəri heç bir şey yemədiyini duyub sözünü yarımcıq kəsdilər və onu yedizdirmək üçün evlərinə apardılar.

İndi kral xoşbəxt və şən idi. O öz-özünə deyirdi:

“Bədbəxt günlərdə bu qızlar mənimlə yaxşı rəftar etdikləri və mənə inandıqları üçün saraya qayıtdıqda hər zaman kiçik uşaqlarla yaxşı rəftar edəcəyəm. Lakin böyüklər daha ağıllı olduqlarına baxmayaraq, məni yalançı hesab edib kinayə ilə ələ salırdılar”.

Qızların anası kralı məhəbbət və mehribanlıqla qəbul etdi: onun mərhəmətli qadın qəlbi bu yurdsuz və üstəlik ağlını itirmiş uşağı halına yandı. Bu qadın dul və yoxsul idi, özü bir çox dərdlərə dözmüşdü və bədbəxtlərin halına yanmayı bacarırdı. O düşünürdü ki, ağlını itirmiş uşaq öz dostlarından və ya gözətçilərindən qaçmışdır; onu ata-anasının yanına göndərmək üçün, haradan gəldiyini soruşub öyrənmək isteyirdi; qonşu şəhərlərin və kəndlərin adını çəkirdi, ancaq bu sorğu-sualdan heç bir şey çıxmırıldı. Uşağın üzündən və cavablarından görürdü ki, danışdılqları ona tanış gəlir. Uşaq saray həyatından çox asanlıqla və həvəslə danışındı. Mərhum kralı, “öz atasını” yadına saldıqda, bir-iki dəfə ağlamsındı, ancaq səhbət başqa mövzulara keçdikdə həvəsdən düşür və susurdu.

Qadın mat qalmışdı, ancaq uşağı sınamaqdan çəkinmirdi. Xörək bişirdiyi vaxt, bu uşağı kim olduğunu öyrənmək üçün hər cür hiyləyə əl atırdı. O, inəklərdən səhbət açdı — oğlan buna etinə etmədi; qoyunlardan danışdı, — yenə bir şey çıxmadı; onun çoban olduğu haqqında qadının düşündükləri boşça çıxdı. Qadın dəyirmanlar, toxocular, qalayçılar, dəmirçilər və başqa bir sənət və peşələrdən səhbət saldı, — heç birisindən bir şey çıxmadı. Qadın hər yerdə məğlub olurdu. Yox bəlkə o, bir adamın nökəridir? Bəli, indi deyəsən, işin çəmini tapmışdır. Uşaq şübhəsiz bir evdə qulluq etmişdir. Qadın bu barədə səhbət saldı. Lakin bundan da bir nəticə çıxmadı. Otaq süpürmək və ocaq qalamaq haqqındaki səhbət uşağı yorurdu; qab yumaq uşaqda heç bir həvəs oyatmadı; bu zaman mərhəmətli qadın hər ehtimala qarşı bişir-düşür haqqında səhbət saldı, kralın üzü birdən-birə parladı, bu hal qadının heyrətinə səbəb oldu! Aha, nəhayət, uşağın sırrini aça bilməşdi. Qadın özünün bu dərəcədə fəndgir və bacarıqlı olması ilə fəxr etdi. Onun yorulmuş dili, nəhayət, dincələ bildi, çünki canını gəmiren aclıqdan və ətrafa köpük sıçrayan qab-qacaqdan gələn xoş iyən valeh olmuş kral cürbəcür ləzzətli xörəklərin uzun-uzadı təsvirinə başladı. Üç dəqiqədən sonra qadın öz-özünə dedi: “Əlbəttə, mən haqliyam, o, mətbəxdə işləmişdir!”

Kral isə yeni-yeni xörək adları çəkir və bunların barəsində elə bir həvəslə, elə bir biliklə danışındı ki, qadın öz-özünə dedi:

“O, bu qədər xörəkləri və hətta yalnız dövlətlilər, əyanlar süfrəsinə layiq olan xüsusi yeməkləri, görəsən, haradan bilir? Aha, başa düşdüm! İndi o səfildir, görünür ağlığını itirməmişdən qabaq sarayda işləmişdir; özü də yəqin lap kralın öz mətbəxində işləmişdir! Onu sinamaq lazımdır!”

Öz gümanını sinamaq üçün qadın xörəklərə baxmağı krala tapşırıdı, əgər könlü istəsə, özü də əlavə olaraq bir-iki xörək hazırlaya biləcəyini işaret etdi. Sonra evdən çıxdı və öz uşaq-larına da dalınca gəlmələrini işaret etdi. Kral öz-özünə dedi:

“Keçmiş zamanlarda başqa bir İngiltərə kralına da belə tapşırıq verilmişdi. Vaxtı ilə Böyük Alfred<sup>1</sup> belə, bu işlə məşğul olduğu halda, mən bu işlə məşğul olsam şəxsiyyətim alçalmaz. Mən ev yiyəsinin etimadını doğrultmaliyam. Böyük Alfred isə qutabları yandırıbmış”.

Niyyət xoş idi, ancaq nəticəsi pis oldu; tezliklə o biri kral kimi bu kral da dərin xəyalə daldığı vaxt, eyni bədbəxtlik üz verdi: xörək yandı. Qadın vaxtında qayıtdı, xörəyin tamamilə zay olmasına imkan vermədi, kralı yaxşıca danlayıb xəyaldan ayıltdı. Sonra onun etimadını doğrultmadığı üçün uşağın özünün də kədər-ləndiyini görüb yumşaldı və yenə nəvazişli və mehriban oldu.

Oğlan xörəkdən ləzzətlə, doyunca yedi, yeməkdən sonra da kefi kökəldi, həm qonaq, həm də ev sahibəsi öz yüksək möv-qelərini unudaraq, bir-birilə təvazökarlıqla rəftar etdilər; nə qonaq, nə də ev sahibəsi bir-birinə yaxşılıq etdiyini hiss etdirmədiyi üçün, nahar çox xoş keçdi. Qadın bu səfili, ümumiyyətlə, səfilləri və itləri yedirən kimi, bir küncdə qabaqdan qalan yeməklərlə yedirmək istəyirdi; ancaq onu söyüdüyü üçün qadın vicdan əzabı çəkmişdi və günahını birtəhər ört-basdır etmək istəyirdi. Odur ki,

---

<sup>1</sup> Böyük Alfred (840-901) – saksaların kralı idi. İngiltərədə bir əfsanə vardır ki, Böyük Alfred danimarkalıların təqibindən qaçıb bir odunçunun komasında gizlənibmiş. Kralı tanımayan odunçunun arvadı ona qutab bişirməyi tapşırılmış, qutabları yandırıldığı üçün qadın ona qulaqburmazı veribmiş.

oğlanı, özü də uşaqları ilə bərabər bir süfrə başında əyləşdirdi və bunu qəsdən sezdirmək üçün, onunla, o birilərlə olduğu kimi rəftar edirdi. Kral isə öz-özülüyündə onunla bu cür mehriban dolanan bir ailənin etimadını doğrultmadığı üçün, özünü danlayırdı. Günahını yumaq üçün onlarla yaxşı rəftar etməyə, rütbəsinə və adına layiq yemək yediyi zaman fermer qadını ilə uşaq-ların ayaq üstə durmaqlarını tələb etməməyə özünü məcbur edirdi. Bəzən öz lovğalığımızı bir kənara atmaq hamımıza xeyirlidir. Mərhəmətli qadın balaca səfıl ilə bu cür yaxşı rəftar etdiyi üçün, bütün günü öz-özünə öyünür və özünü xoşbəxt hesab edirdi. Kral da sadə bir kəndlə qadınla bu qədər nəzakətli və mərhəmətli rəftar etdiyi üçün özündən razı idi.

Yemək yeyilib qurtardıqdan sonra fermer qadını krala qab-qacağı yumağı tapşırıdı. Bu əmr ilk dəqiqədə oğlana ağır gəldi, rədd etmək istədi, ancaq sonra öz-özünə dedi:

“Böyük Alfred qutablara göz yetirdiyi vaxt, şübhəsiz xahiş etsəydir qabları da yuyardı. Mən də bir təcrübə edim!”

Bundan da bir şey çıxmadı, o heyrotdən donub qaldı. Ona elə gəlirdi ki, taxta qab-qasığı yumaq çox asan işdir. Halbuki bu iş çox zəhlətökən və əngəlli idi; lakin yenə də işi birtəhər başa verdi. Yola çıxmaq üçün bərk darixirdi. Lakin işgüzər ferma sahibəsindən yaxa qurtarmaq o qədər də asan iş deyildi. Qadın ona bir-birinin arsında cürbəcür işlər tapşırırdı, o isə bu işləri vicdanla və çox cəld görürdü. Qadın oğlanı qızlarla birlikdə qış almalarını təmizləməyə oturdu, lakin bu işin öhdəsindən gəlmədiyi üçün, qadın bunun əvəzinə mətbəx bıçağını itiləməyi ona tapşırıdı. Sonra qadın ona yun daratdırıldı. Oğlan hekayələrdə və tarixi kitablarda böyük maraqla təsvir edilən müxtəlif qəhrə-manlıqlar göstərməkdə şərəfli kral Alfredi coxdan keçdiyinə əmin oldu. Elə qərara gəldi ki, daha bəsdir. Nahardan sonra fermer qadını, çaya atıb boğmaq üçün pişik balası ilə dolu zənbili ona verdikdə, o rədd etdi. Daha doğrusu, o rədd etməyə hazırlaşındı. Çünkü, hər halda bir yerdə nöqtə qoymaq lazımlı olduğunu hiss etmişdi. Pişik balalarını çayda boğmağı rədd etmək hamı-

sindan əlverişlidir, lakin ona mane oldular. O, pəncərədən çıyinlərində xirdavat qutusu olan Con Kentini və Hüqonu gördü!

Kral qapıya yaxınlaşan bu yaramazların hər ikisini onlardan qabaq gördü. Heç bir söz demədən, pişik balası ilə dolu zənbili əlinə alıb yavaşca dal qapıdan çıxdı. Pişik balalarını dəhlizə buraxdı, özü isə dar dalanla cəld qaçmağa başladı.

## İYİRMİNCİ FƏSİL

### KRAL VƏ ZAHİD

Hündür hasar evin qabağını kəsdiyi üçün, evdən kralı görə bilmədilər. O, ölüm qorxusu altında var gücünü toplayıb uzaq meşəyə tərəf qaçıdı. Meşənin kənarına çatana qədər bir dəfə də olsun dönüb dala baxmadı. Meşəyə çatar-çatmaz dönüb baxdı. Uzaqda iki kişi gördü. Bu kifayət idi. O, bunlara baxmayıb yoluна davam etdi, meşənin lap qaranlıq yerinə çatmamış yerisinin sürətini azaltmadı. Yalnız burada təhlükəsiz olduğunu düşünərək dayandı. Ətrafa diqqətlə qulaq asdı, hər tərəfdə dərin bir sükut, insanın ruhunu sıxan qorxunc bir sükutvardı. Yalnız diqqətlə qulaq asıldıqda arabir bəzi səslər seçirdi, bu səslər o qədər uzaq, yavaş və əsrarlı idi ki, krala həqiqi səs deyil, ölülərin inləyən və fəryad edən kabus təsirini bağışladı. Bu səslər pozduqları sükutdan daha dəhşətli idi.

Əvvəlcə o, axşama kimi yerindən qırmızıdanmaq istəmirdi. Onu tər basdı, sonra tez ona soyuq oldu, qızışmaq üçün yerimək lazımlı gəldi. Yolu tapmaq ümidi lə meşənin içi ilə kəsmə getdi, ancaq yanılmışdı. Hey gedir, getdikcə meşə daha da qalınlaşırkırdı. Qaranlıq çökürdü, kral gecənin tezliklə düşəcəyini başa düşdü. Belə qorxunc yerdə gecəni keçirmək lazımlı gəldiyini fikrinə gətirdikdə, vahimələndi; tələsməyə başladı, lakin bununla hərəkəti daha da yavaşıdı, çünki alaqqaranlıqda ayağını hara basdığını bilmirdi; kötüklərə ilişir, budaqların, kolların arasında dolaşır qalırdı.

Nəhayət, zəif bir işıq gördükdə bərk sevindi! Ətrafi gözdən keçirmək, diqqətlə qulaq asmaq üçün tez-tez dayana-dayana işıq gələn yerə yaxınlaşdı. Bu işıq miskin bir komanın kiçik pəncərəsindən gəlirdi. Pəncərənin şüşəsi yox idi. Kral səs eşitdi və qaçıb gizlənmək istədi, lakin səsi gələn adamın dua etdiyini bildikdə, fikrimi dəyişdi. Komanın yeganə pəncərəsinə yanaşdıqda, pəncələri üstə qalxıb içəri baxdı. Otaq kiçikdi, möhkəm tapdanmış torpaq döşəməsi vardı. Küncdə üstü yırtıq yorğanlarla örtülü, samandan salınmış yataq, oradaca yatağın yanında, vedrə, su qabı, kasa, bir neçə güvəc və tava görünürdü; bunlarla yanaşı, çox da uca olmayan bir skamyə və üçayaqlı bir kətil qoyulmuşdu. Ocağın odu sönməkdə idi. Təkcə bir şamla işıqlanmış İsanın çarmixa çəkilmiş təsviri qarşısında qoca bir kişi diz çökmüşdü; onun qabağında, köhnə, taxta bir sandığın üstündəki insan kəlləsinin yanında açıq bir kitab vardı. Qoca ucaboy, irisümüklü idi, saçları, bığları çox uzun və qar kimi ağıdı. Əyninə boynundan dabalarına qədər uzanan qoyun dərisindən paltar geymişdi.

Kral öz-özünə dedi: “Müqəddəs bir zahiddir! Nəhayət bəxtim gətirdi”.

Qoca ayağa qalxdı. Kral qapını döydü. Asta bir səs cavab verdi:

– Gəl,ancaq günahlarını bayırda qoy gəl, çünkü ayağını basa-cağın yer müqəddəsdir!

Kral içəri girib dayandı. Zahid təlaş ifadəsi saçan parlaq göz-lərini ona zilləyib soruşdu:

– Sən kimsən?

O, sadə və ədəbli cavab eşitdi:

– Mən kralam!

Zahid sevincək dedi:

– Xoş gəlmisən, kral!

Sonra əl-ayağa düşüb “xoş gəlmisən” sözünü arasıkəsilmə-dən təkrar etdi, skamyani ocağa yaxınlaşdırıldı, kralı oturtdı, ocağa bir çəngə çör-çöp atdı və həyəcanlı bir halda otaqda tez-tez o baş-bu başa gəzişməyə başladı.

– Xoş gəlmisən! Çox adam bu müqəddəs yerdə özünə sığınacaq axtarmış, lakin layiq görülməyib qovulmuşdur. Taxtacından el çəkmiş, adına göstərilən dəbdəbəli ehtirama nifrət göstərmış və öz həyatını ilahi qüdsiyyətə, bəşəri ehtirasların söndürülməsinə həsr etmək üçün cırımlı-cındır geyinmiş bir kral buraya layiqdir, burada əziz qonaqdır. O, ömrünün axırına qədər burada qalacaqdır.

Kral onun sözünü yarıda kəsərək əsl əhvalatı ona danışdı, ancaq zahid onun sözlərinə etina etmədi, hətta deyəsən onun dediklərini eşitməyərək get-gedə qızışdı və səsini ucaldaraq sözünə davam etdi:

– Sən burada dinc yaşayacaqsan. Heç kəs sənin buraya pənah gətirdiyini bilməyəcək və allahın əmrinə itaət edərək, tərk etdiyi o boş və mənasız həyata qayıtməq üçün yalvarışlarla heç kəs səni narahat etməyəcəkdir. Sən burada allaha ibadət edəcək, müqəddəs kitabları oxuyub öyrənəcəksən, bu dünyanın ağılsızlığı və yolundan azması, gələcək dünyanın nəşəsi haqqında düşüncəksən; quru çörək və ot yeyəcəksən, hər gün ruhunun ixlası üçün canına əziyyət verəcəksən. Çılpaq bədəninə qıl köynək geyəcəksən; yalnız su içəcəksən; istirahətlə, bəli, yalnız tam istirahətlə nəşələnəcəksən, zira səni axtarmağa gələn şəxs gülünc bir vəziyyətdə geri qayıdacaq; səni narahat etməyəcək.

Qoca küncdən-küncə gəzməyində davam edirdi. O, artıq ucadan danışmir, öz-özünə nə isə mırıldanırdı. Kral başına gələn qəziyyəni söyləmək üçün bundan istifadə etdi: qarşıq və həyəcanın, anlaşılmaz bir hissin təsiri altında başına gələn əhvalatı çox bəlağətlə danışdı. Lakin zahid ona əsla etina etməyərək gəzməsində və mırıldamasında davam edirdi. O, hey mırıldanaraq, krala yaxınlaşdı, hər bir sözü ayrıca qeyd edərək, mənalı-mənalı dedi:

– Ss! Mən sənə böyük sərr açacağam.

O, uşağa doğru əyildi və dərhal, bayırdan qulaq asan olub-olmadığını yoxlamaq üçün geriyə çekildi.

Bir dəqiqədən sonra yavaşça pəncərəyə yaxınlaşıb bayırə boylandı, qaranlığı gözdən keçirdi, sonra pəncəsi üstə geri qayıdı, üzünü lap kralın üzünə yaxınlaşdırıb piçildadi:

– Mən mələyəm!

Kral bərk diksinib öz-özünə dedi:

“Ah, səfillərlə bir yerdə qalsaydım, bundan yaxşı olardı. İndi dəlinin əlinə düşmüşəm!”

Onun həyəcanı artaraq üzündə açıq-aydın əks olundu. Zahid təmkinlə, həyəcanlı bir səslə sözünə davam etdi:

– Görürəm, qüdsiyyət içərisində olduğumu hiss edirsən! Sənin alnında, xilaskar bir qorxu əlaməti yazılmışdır. Heç kəs bu qüdsiyyətdə qalaraq bu qorxunu duymaya bilməz: elə bu özü də göylərin qüdsiyyətidir. Mən göz açıb-yumunca oraya uçub yenə qayıdırıam. Beş il bundan qabaq buraya, həmin bu yerin özünə mənim mələk təyin edildiyimi xəbər vermək üçün, göylərdən məlaikələr nazil olmuşdu. Onlardan gözqamaşdırıcı bir şúa saçılırdı. Onlar mənim qarşısında diz çökdülər, çünkü mən onlardan daha böyüyəm. Mən göylərə qalxdım və ruhani atalarla söhbət etdim... Əlini mənə ver, qorxma... əlini mənə ver. Bil ki, sən İbrahim, İsaq və Yaqub peygəmbərin sıxdığı əli sıxırsan! Mən qızıl kaşanədə oldum, allahın özünü gördüm!

O, danişığının nə cür təsir bağışladığını görmək üçün dayandı: sonra sıfəti dəyişdi və yenə ayaq üstə sıçrayaraq, açıqla dedi:

– Bəli, mən mələyəm, yalnız mələyəm! Halbuki mən papa ola bilərdim! Bu əsl həqiqətdir. Bunu mənə iyirmi il bundan qabaq yuxuda göydən nazil olmuş bir səs demişdi. Bəli! Məni papa edəcəkdilər! Papa olardım da, çünkü göylərin iradəsi belə idi; ancaq kral monastırımı dağıtdı, mən zavallı, qovulmuş rahib, yurdsuz qaldım; nəsibim fəlakət oldu. Parlaq gələcəyimi əlimdən aldilar.

O, vəhşicəsinə qəzəblənmiş bir halda alnına yumruq vuraraq, yenə öz-özünə mırıldanmağa başladı: arabir lənətlər yağıdıraraq ucadan çığırırdı:

– Elə bunun üçün də mən papa olmalı ikən, mələk oldum.

Düz bir saat belə keçdi. Zavallı balaca kral isə oturub əzab çəkirdi. Sonra qocanın qəzəbi soyudu və çox mehriban oldu. Səsi yumşaldı; o, göylər aləmindən yerə endi və o qədər sadə, o qədər səmimi söhbət etməyə başladı ki, tezliklə kralın ürəyini ələ aldı. Qoca uşağa daha çox rahatlıq vermək üçün onu da yaxın oturdu. Cəld və zərif əllərlə kralın yaralarını və sıyrılmış yerlərini sarıdı; sonra xörək bişirməyə başladı, nəşə ilə söhbət edərək, gah onun üzünü əlləyir, gah nəvazişlə başını elə sığallayırdı ki, mələk olduğunu söylərkən təlqin etdiyi bütün qorxu və nifrət tezliklə ona qarşı hörmət və məhəbbətlə əvəz edildi.

Bu xoş hal axşam yeməyinin sonuna qədər davam etdi; sonra zahid İsanın təsviri qarşısında dua edərək, uşağı kiçik qonşu otaqda yatırtdı, ana kimi qayğı və sevgi ilə onun üstünü örtdü. Sonra son dəfə olaraq, onu bir də oxşadı və gedib ocağın qabağında oturdu. Huşsuz, məqsədsiz bir halda ocaqdakı odunları qurdalamağa başladı. Birdən dayandı, yadından çıxmış bir fikri xatırlamağa çalışmış kimi barmağı ilə alınıni döyəcləməyə başladı. Ancaq, deyəsən, xatırlaya bilmədi.

Birdən yerindən sıçradı və qonağın yatdığı otağa gəlib soruşdu:

– Sən kralsanmı?

Uşaq yuxulu-yuxulu cavab verdi:

– Bəli!

– Nə kral!

– İngiltərə kralı.

– İngiltərin! Demək, Henrix ölmüşdür?

– Təəssüf ki, bəli. Mən onun oğluyam.

Zahidin üzünə ələ bil qara bir kölgə çökdü. O, artıq əllərini qəzəblə sıxdı, nəfəsi təngidi, tüpürçeyini udaraq xırıltılı səslə dedi:

– Sən bilirsənmi ki, bizi evsiz və yurdsuz edən odur?<sup>1</sup>

Cavab çıxmadı. Qoca əyilib uşağın sakit üzünə və rahat nəfəsinə qulaq asdı.

<sup>1</sup> Kral VIII Henrix (1491-1547) İngiltərədə protestantizm göttirmiş, kilsə və monastır torpaqlarını müsadirə etmişdir. Onun hökmranlığı dövründə dini əqidə üstündə adamlar təqib olunur və cəzalandırılırlırdılar.

– Yatıb, şirin yatıb.

Zahidin rəngi açıldı. Onun üzündə kinli bir nəşənin ifadəsi vardı. Uşaq yuxuda gülümsündü. Zahid mirıldandı.

– Onun qəlbi səadətlə doludur!

Sonra üzünü o yana çevirdi. Nə isə axtararaq, otağı səssiz dolaşmağa başladı; gah dayanıb qulaq asır, gah da çarpayını gözdən keçirmək üçün geriyə dönürdü; hər zaman dodaqaltı öz-özünə mirıldanırdı. Nəhayət, deyəsən, axtardığı şeyləri: paslı bir mətbəx bıçağı ilə bülöv tapdı. Sonra da yavaşca ocağın yanındakı yerinə getdi, gah yavaşdan, gah da bərkdən öz-özünə mirıldanaraq, bıçağı itiləməyə başladı.

Külək tənha komanın ətrafında viyıldayır, uzaqlardan gecənin əsrarlı səsləri eşidilirdi. Ürəklənmiş siçovul və siçanların parlaq gözləri bütün deşik və yuvalardan qocaya baxırdı, onun isə başı öz işinə qarışlığından heç bir şeydən xəbər tutmurdu.

Bəzən o, baş barmağını bıçağın tiyəsinə sürtür və razı halda başını tərpədərək deyirdi:

– İtiləşir, bəli, daha da iti olur!

O, vaxtn nə cür keçdiyini hiss etmirdi, öz fikirləri ilə məşğul, sakit işləyirdi, bəzən ucadan deyirdi:

– Onun atası bizi incitdi, bizi müflis etdi, indi isə əbədi odda yanmaq üçün cəhənnəmə getdi. Bəli, cəhənnəmə, görünür, allahın iradəsi belə imiş. Bəli, allahın iradəsidir, biz naşükür olma-malıyıq. Ancaq o, cəhənnəm odundan yaxasını qurtara bilmədi! Yox, o hər şeyi udan, mərhəmətsiz, sönməz cəhənnəm odundan qurtara bilmədi. Bu odda dünyanın sonuna qədər yanacaqdır.

O, gah anlaşılmaz sözlər mirıldayaraq, gah sevincindən yavaşça hırıldayaraq, gah da mırıldını aydın danışqla əvəz edərək, bıçağını hey itləyirdi.

– Bunların hamisinin müqəssiri onun atasıdır. Mən yalnız mələyəm. O olmasayı, mən papa olardım!

Kral yuxuda qurdalandı. Zahid səssiz yatağın yanına atıldı, diz çökdü və bıçağı yatmış uşağın üstünə uzatdı. Uşaq yenə qurdalandı, gözlərini bir anlığa açdı;ancaq bu gözlərdə müəyyən bir məna

yox idi; bu gözlər heç bir şey görmürdü. Bir dəqiqədən sonra onun müntəzəm nəfəs almasından şirin yuxuda olduğu aşkar oldu.

Zahid tərpənmədən nəfəsini gizləyərək xeyli gözlədi və diqqətlə qulaq asdı. Sonra yavaş-yavaş əlini aşağı saldı və eyni sakitliklə yavaşca geri çəkilərək dedi:

— Gecə yarışan çox keçmişdir; o çığırsa pis olar, birdən evin yanından keçən olsa, eşidər.

O, öz yuvasında səssiz-səmirsiz vurnuxaraq gah əsgİ, gah da ip qırıqları yiğdi, sonra yenə qayıdır kralı oyatmadan, ehtiyatla onun ayaqlarını sarıldı; əllərini də sarımaq istədi, bir neçə dəfə onun əllərini birləşdirməyə çalışdı, lakin bağlamaq istədiyi anda, kral gah bir əlini, gah da o biri əlini dərtib çıxarırdı, nəhayət, mələk ümidiini itirdikdə, uşaq özü əllərini çarpazladı və bir anda əlləri sarındı. Sonra mələk yatmış uşağın çənəsi altına sarğı keçirdi və bu sarğını onun başına elə ehtiyatla və məharətlə bağladı ki, uşaq yatmış olduğu şirin yuxudan qımlıdanmadı.

## İYİRMİ BİRİNCİ FƏSİL

### GENDON KRALI QURTARMAĞA GƏLİR

Qoca, pişik kimi səssizcə kənara çəkilib alçaq bir skamyaya gətirdi və elə oturdu ki, bədəninin bir hissəsinə tutqun titrək işq düşdü, o biri hissəsi isə kölgədə qaldı. O, gözlərini yatmış uşaqdan ayırmayaraq, bıçağın itilənməsini səbirsizliklə gözləyirdi. Öz-özünə mirıldanır və saatın işlədiyini hiss etmirdi; bu saat o, toruna düşmüş ehtiyatsız və köməksiz bir cüçünü udmağa hazır olan boz, dəhşətli bir hörümçəyə oxşayırıdı.

Nəhayət, xeyli keçdikdən sonra xəyalalı daldığı üçün, hey baxıb heç nə görməyən qoca birdən gördü ki, uşağın gözləri genişcə açıqdır və baxır! Uşaq dəhşətdən donmuş bir halda bıçağa baxırdı. Qocanın üzündə qəddar bir təbəssüm sezildi, o öz vəziyyətini dəyişmədən və işini kəsmədən soruşdu:

– Səkkizinci Henrixin oğlu, dua etdinmi?

Uşaq öz bağları içində köməksiz halda çapalayaraq, bərk-bərk bağlanmış çənəsi arasından səs çıxarmağa çalışdı. Zahid bu hərəkəti öz sualına müsbət cavab kimi qiymətləndirdi.

– Bir daha dua elə! Kəlmeyi-şəhadətini de!

Uşağıın tükləri biz-biz oldu, rəngi ağardı. O yan-bu yana dönərək, bağlarından qurtulmaq üçün yenə də əlləşdi, ipləri qırmaq üçün yatağında dəli kimi çırpındı və qurdalandı, lakin əbəs yerə; qoca adamyeyən isə öz ovuna baxaraq gülümşəyir, başını yırğalayır və arabır:

– Sənin son dəqiqələrindir, hər dəqiqən qiymətlidir, dua elə, kəlmeyi-şəhadətini de! – deyə mırıldanaraq sakitcə bıçağı itiləyirdi.

Uşaq ümidsizliklə inlədi və daha çapalamadı; onun nəfəsi darıxırıldı. Göz yaşları damcı-damcı üzündən axırdı; lakin bu acı-nacaqlı mənzərə qəddar qocanı heç də yumşalmırıldı.

Dan yeri açılmağa başlamışdı; zahid bunu görüb həyəcanlı və sərt bir ifadə ilə:

– Mən daha yubana bilmərəm, – dedi. – Gecə artıq keçmişdir. O, mənim gözümdə elə bil bir dəqiqədə keçdi, halbuki mən onun bir il qədər uzanmasını istərdim! Ay kilsəni məhv edənlərin nəсли, baxmaqdan qorxursansa, gözlərini yum...

Qalan sözləri burnunun altında mırıldandı. Qoca əlində bıçaq diz çökdü və inləyən uşağıın üstünə əyildi.

Daxmanın yanında adam səsi eşidildi. Bıçaq zahidin əlindən düşdü; o, uşağıın üstünə qoyun dərisi atıb əsə-əsə dik ayağa qalxdı. Səs güclənir, danışq getdikcə qaba və sərt olurdu; zərbələr və yardımına çağırılan səslər gəldi. Bunun dalınca daxmanın qapısı şiddətlə döyüldü, qapının dalından birisi:

– Qapını aç! Tez ol, şeytan uşağı! – deyə səsləndi.

Bu söyüş kralın qulaqlarında musiqi kimi cingildədi: – bu, Mayls Gendonun səsi idi!

Zahid ümidsiz bir qəzəblə dişlərini sıxaraq, tələsik yataq otağından çıxdı və qapını bayırdan bağladı; sonra kral “dua otağından” gələn danışq səslərini eşitdi.

– Sizə salam və ehtiramlar olsun, hörmətli cənab! Uşaq hanı, oğlum hanı?

– Nə uşaq, dostum?

– Necə nə uşaq? Məni aldatma, cənab rahib, hədyan danışma, mənim zarafatla aram yoxdur. Bu yaxınlıqda mən iki nəfər yaramaz hərifə rast gəldim; yəqin onlar uşağı məndən oğurlayanlardı, onlardan söz ala bildim, dedilər ki, uşaq yenə qaçıbdır, uşağı sizin qapıya qədər güdmüşlər. Mənə hətta uşağın ləpirini də göstərdilər. Daha burada hiyləyə ehtiyac yoxdur; sonra özün bil, müqəddəs ata, onu mənə verməsən!.. Uşaq haradadır?

– Ah, mərhəmətli cənab, sən yəqin, burada gecələmiş padşah nəslindən olan cındırlı sərsərini soruştursan? Sənin kimi bir adam onun kimi bir adamlı maraqlanırsa məlumun olsun ki, onu mən qulluğa göndərmişəm. Bir azdan sonra gələr.

– Tez qayıdacaqmı? Nə vaxt? Tez ol, de, yubanma, ona çata bilərəmmi? Nə vaxt qayıdacaq?

– Zəhmət çəkmə, bu saat qayıdar.

– Yaxşı, qoy sən deyən olsun! Gözləyim gərək... Yox, dayan! Sən onu qulluğa göndərmişən? Yox, bu yalana oxşayır! O getməz. Belə bir cəsarət etmiş olsaydın, sənin ağ saqqalını yolub tökərdi! Yalan deyirsən, dostum, hökmən yalan deyirsən! O, nə sənin üçün, nə də başqa bir adam üçün qulluğa getməz.

– Adam üçün, hə, adam üçün bəlkə də getməsin. Lakin mən adam deyiləm.

– Allah, sən özün rəhm elə, bəs sən kimsən?

– Bu sirdir... bu sirri açmayasan, ha! Mən mələyəm.

Mayls Gendon ədəbsiz bir şey mirildandı və sonra əlavə etdi:

– Onun sənə güzəştə getməsi də, əlbəttə, buna görədir. Adı bir insan üçün o, əlini ağdan-qaraya vurmaz; lakin mələklərə kral da tabe olmalıdır. Ss! Bu nə səsdir?

Bu söhbət zamanı kral gah qorxudan titrəyir, gah ümidlə çırpinır və Gendonun eşidəcəyini güman edərək getdikcə daha ucadan inləməyə çalışırdı, lakin bu iniltilərin ya onun qulağına çatmadığını, ya da onun heç bir təsir etmədiyini yəqin edərək

kədərlənirdi. Gendonun son sözləri, çöllərin sərin küləyinin ölən adama təsiri kimi, ona təsir etdi! O yenə var gücü ilə inləməyə başladı.

Zahid:

– Səsmi? – dedi. – Mən ancaq küləyin viylətisini eşidirəm.

– Bəlkə də küləkdir. Hə, əlbəttə, küləkdir! Mən hey zəif bir səs eşidirəm... Bax, yenə eşidildi! Yox, bu külək deyil! Nə qəribə səsdır! Gedək görək nədir!

Kralın sevinci həddini aşdı. Onun yorğun ciyəri var gücü ilə işləyirdi, lakin yenə də ucadan qışqıra bilmirdi: çənəsinin bərk-bərk bağlanması və üstündəki qoyun dərisi buna mane olurdu. Birdən onu, ümidsizlik hissi büründü, zahidin:

– Ah, yəqin, bu kolların arasında viyıldayan küləkdir. Gedək, səni oraya ötürüm, dediyini eşitdi.

Kral onların danişa-danişa bayırı çıxdıqlarını eşitdi, onların ayaq səsləri sürətlə uzaqlaşış bilmərrə kəsildi, – o, qorxulu, məsum bir sakitlik içində tək qaldı.

Addım və danişq səslərini yenidən eşitməsinə qədər, deyəsən, tam bir əsr keçdi, – bu dəfə kralın qulağına yeni bir səs gəldi, bu at ayağının tappiltisina oxşayırıdı. Gendonun:

– Mən daha gözləyə bilmərəm. Bilmərəm. O yəqin bu qalın meşədə azmişdir. Hansı tərəfə getmişdir? Tez ol, yolu mənə göstər! – dediyini eşitdi.

– Bax, bu tərəfə... Ancaq dayan... Qoy mən də gedib sənə yolu göstərim.

– Sağ ol... Sağ ol. Sən ilk baxışda göründüyündən daha yaxşısanmış. Sənin kimi rəhmdil başqa bir mələk çətin ki, tapılsın.. Bəlkə sən ayaqla getmək istəmirsən? Onda uşağım üçün gətirdiyim eşşəyə min, bəlkə də özümə aldığım bu andıra qalmış qatırı öz müqəddəs qızlarınla sıxmaq istəyirsən? Məni yaman aldadılar! Bu qatır hətta işsiz bir qalayçıya borc verilmiş mis fartinqin bir aylıq müamiləsinə belə dəyməz.

– Yox, qatıra özün min, eşşəyi də yedəklə! Mən öz ayaqlarıma daha çox inanıram, piyada gedərəm.

– Onda, lütfən, bu balaca heyvanı tut, həyatım üçün təhlükəli və müvəffəqiyyətsiz olsa da böyük heyvanın dalına minim.

Bundan sonra müşqurma, qışqırıq, qamçı viyiltisi, yumruq zərbəsi, ucadan deyilən seçmə söyüslər, nəhayət, acı danlaqlar eşildi, bunların təsirilə qatır, deyəsən sakitləşdi, çünki bütün bu dalaşma hərəkətləri bitdi.

Sarınmış kral addım və danışiq səslərinin getdikcə uzaqlaşaraq kəsildiyini ifadəedilməz bir kədərlə eşidirdi. İndi o xilas olmaq ümidi bilmərrə itirmişdi, qəlbini dərin bir ümidsizlik qapladı. Öz-özü ilə danışındı: “Mənim yeganə dostumu aldadıb buradan apardılar... İndi qoca qayıdacaq və...”

O sözünü qurtarmamış, yenə yatağında qurdalanıb, qoyun dərisini üstündən atdı.

Kral açılan qapının səsini eşitdi. Bu səsi eşitdikdə soyuq onun sümüklərinə qədər işlədi – ona elə gəldi ki, boğazında bıçaq hiss edir. Ölüm qorxusu isə gözlərini açdı, – onun qarşısında Con Kenti ilə Hüqo durmuşdular.

Kralın ağızı bağlı olmasaydı, “Allaha şükür!” – deyəcəkdi.

Bir dəqiqədən sonra onun əl-ayağı açıldı və oğurlamağa gələnlər iki tərəfdən onu qolları üstünə alaraq, meşənin qalın yeri-nə apardılar.

## İYİRMİ İKİNCİ FƏSİL

### XƏYANƏT QURBANI

Yenə də Kral Birinci Fu-Funun sərsərilər və avaralar cəmiyyətində kədərli günləri başlandı; yenə o, bu sərsərilər dəstəsi atamanından gizli olaraq Con Kenti və Hüqonun həyasız istehzalarına, axmaq zarafatlarına dözməli oldu. Onun Kenti və Hüqo-dan başqa düşmənləri yox idi. Bəziləri onu hətta sevirdilər də: hamı onun cəsarətinə, kəskin ağlına heyran qalmışdı. Kralı nəzarəti altına almış Hüqo, uşağıın gününü qara etmək üçün, iki-üç

gün içərisində xəlvətcə əlindən gələni edirdi: gecələr isə adı hal olan eyş-işrət zamanı, guya təsadüfən ona cürbəcür xırda pislik-lər etməklə dəstəni əyləndirirdi. İki dəfə – yenə də təsadüfən – kralın ayağını basdı! Kral da öz kral rütbəsinə layiq olaraq Hüqo-nun bu hərəkətinə qarşı həqarətli bir laqeydlik göstərdi, guya bu sataşmanı heç görmürdü; lakin Hüqo üçüncü dəfə sataşdıqda, kral dəyənək zərbəsi ilə vurub onu yerə sərdi, kralın hərəkəti bütün dəstənin xoşuna gəldi. Hüqo bərk qəzəblənib ayağa qalxdı, dəyənəyini qapdı və quduzcasına öz balaca düşməninin üstünə düşdü. Vuruşanları bir an içində üzük qaşı kimi, dövrəyə aldılar, onları ürekłəndirir, hansının qalib gələcəyinə mərc qosurdular. Lakin zavallı Hüqonunku gətirmirdi. Onun qəzəbli, yöndəmsiz zərbələri, Avropanın ən yaxşı ustaları tərəfindən qılınc təliminin bütün incəlikləri öyrədilmiş əllə rədd edildi. Balaca kral zərif və sərbəst bir duruşla düşmənin hər bir hərəkətini diqqətlə güdür və üzərinə yağıdırılan zərbələri elə yüngüllük və təmkinlə rədd edirdi ki, tamaşaçıların vəhşi sevincinə səbəb olurdu; hər dəfə onun təcrübəli gözləri düşmənin səhvini gördükdə, Hüqonun başına ildirim kimi sürətli zərbə endirilirdi. Bu zaman adamların nərilti və qəhqəhəsi firtına kimi coşurdu. On beş dəqiqdən sonra döyülmüş, bədəni başdan-ayağa qançır olmuş, üzərinə amansızcasına istehzalar yağıdırılan Hüqo vuruşma meydanından qaçıdı: salamat qalmış qalibi isə izdiham gülə-gülə ciyinlərində atamanın yanına aparıb hörmətli yerdə əyləşdirilər, burada ona təntənə ilə “döyüşkən xoruzlar kralı” rütbəsi verildi. Onun qabaqkı alçaldıcı rütbəsi təntənə ilə ləğv olundu və elan edildi ki, kim onu qabaqkı rütbəsi ilə çağırmağa cəsarət etsə, dəstədən qovulacaqdır.

Kralı dəstə üçün faydalı olmağa məcbur etmək təşəbbüsleri nəticəsiz qaldı. O, iş görməkdən inadla boyun qaçırırdı: hələ bundan başqa həmişə qaçmağa çalışırıdı. Birinci gün onu boş bir mətbəxə itələyib saldılar; o nəinki oradan bir şey oğurlamadı, hətta ev yiyesini çağırmaq istədi. Onu misgərin yanına şagird qoydular, işləmək istəmədi, hələ əlavə olaraq misgəri öz lehim

çubuğu ilə döyməklə hədələdi, nəhayət, misgər də, Hüqo da uşağın qaçmasına imkan verməmək üçün, göz-qulaq olmağa başladılar. O, azadlığını əlindən almaq istəyən hər bir kəsə öz şahanə qəzəbini göstərdi. Onu Hüqonun nəzarəti altında üst-başı cındır bir dilənçi qadın və xəstə uşaqla bərabər dilənməyə gəndərdilər, lakin bundan da bir şey çıxmadı, – o nə özü üçün, nə də başqaları üçün dilənmək istəmədi.

Beləliklə, bir neçə gün keçdi; bu sərsəri həyatın ağırlığı, mənəsizliyi, alçaqlığı və bayağlılığı balaca əsir üçün getdikcə dözülməz olurdu, o artıq hiss etməyə başlamışdı ki, zahidin bıçağı altından qurtarması onun ölümünü yalnız müvəqqəti olaraq ləngitmişdir.

Lakin gecələr yuxuda o hər şeyi unudur və yenə hökmdar kimi taxta otururdu. Yuxudan oyanması isə dəhşətli olurdu! Tutulduğu gündən Hüqo ilə vuruşmasına qədər onun alçaldıcı həyatının məşəqqətləri gündən-günə artırdı, bu məşəqqətlərə dözmək isə getdikcə ağırlaşırdı.

Hüqo təkbətək vuruşmadan sonra ertəsi gün öz qalibinə qarşı intiqam hissi ilə dolu bir halda yuxudan durdu. O, krala qarşı hər cür hiylə qurmağı fikirləşirdi. Onun iki planı vardı. Planın biri uşağın qüruruna və “təsəvvür olunan” kral ləyaqətinə mümkün qədər çox zərbə endirməkdən ibarətdi; bu plan baş tutmasa – kralın boynuna bir cinayət yıxmaq, sonra onu amansız mühaki-mənin əlinə vermək istəyirdi.

Birinci planına əməl edərək, Hüqo kralın ayağına saxta bir yara salmağı təklif etdi, o haqlı olaraq fərz edirdi ki, bu yara kralı hər cür tədbirdən daha çox təhqir edər və alçaldar: yara hazır olandan sonra Kentinin köməyi ilə kralı yol kənarında oturdub, yarasını yoldan ötənlərə göstərməyə və müalicə üçün sədəqə istəməyə məcbur etmək olar. Bu cür sünə yara əmələ getirmək üçün, adətən sönməmiş əhəng, sabun və dəmir pasından xəmir yoğurur, bu qarışıçı qayış üstünə yaxır və qayıçı bərk-bərk ayağa sariyıldır. Bunun nəticəsində dəri sürətlə soyulurdu, dərisi soyulmuş ət çox dəhşətli olurdu, sonra ayağa qan sürtürdülər, qan quruyandan sonra qaralır və yaranı iyrənc bir şəklə salırı.

Yoldan ötənlərin ürəyinə rəhm salmaq üçün yaranı əsgilərlə elə sariyırıldılar ki, üstü bir qədər açıq qalırdı.

Hüqo misgərlə dilləşdi, – bu həmin kralın lehim çubuğu ilə başına vurduğu misgərdi: onlar uşağı guya işə apardılar, lakin çölə çıxan kimi onu yerə yıxdılar, misgər onu tutdu, Hüqo isə hazırlamış olduqları məlhəmi bərk-bərk onun qıçına bağladı.

Kral qəzəblənib onu söyür, öz taxt-tacına sahib olan kimi hə ikisini asdıracağrı ilə hədələyirdi, lakin onlar kralı bərk-bərk tutub, onun çırpınıb qurtarmaq təşəbbüsü ilə əyləmir və hədələrinə qəhqəhə ilə gülürdüllər. Məlhəm artıq dərini sürətlə yeməyə başlamışdı; onlara mane olmasayırlar, bir azdan sonra yaramazlar öz işlərini qurtaracaqdılar.

Ancaq onlara mane oldular: “qul”, ingilis qanunlarına lənətlər yağıdırən sərsəri gəlib çıxdı. O, kralın ayağından məlhəmi qoparmaqla, yaramazların hiylələrinə son qoydu.

Kral öz xilaskarının ağacını alıb, düşmənlərindən buradaca qisas almaq istədi; lakin “qul” səs-küy qoparmamaq üçün, buna razı olmadı, o, məsələni geccəyədək təxiro salmağı məsləhət gördü, onda bütün dəstə bir yerdə olar və heç bir kənar adam işə mane olmaz. Hamı bərabər düşərgəyə qayıtdı, əhvalat atamana xəbər verildi. Ataman əhvalatı dinləyib düşündü və dedi ki, kralı dilənməyə məcbur etmək yaxşı deyil, çünki o, yəqin yüksək bir mövqeyə layiqdir, – ona görə buradaca onu dilənçilikdən oğurluğa keçirtdi!

Hüqo şadlığından özünü itirdi. O, bir dəfə kralı oğurluğa məcbur etməyi imtahan etmişdi, lakin müvəffəqiyyət qazanmışdı: indi, əlbəttə, heç bir çətinlik olmayıacaqdır: axı kral atamanın özünün sözündən çıxmaga cəsarət etməyəcəkdir. O, kralı qanunun əlinə vermək ümidi ilə o gün oğurluq etmək fikrinə düşdü:ancaq bunu elə məharətlə etmək istəyirdi ki, guya hamısı təsadüfən olmuşdur, çünki döyükən xoruzlar kralı indi hamının sevimliyi idi. Hüqoya çox da hörmət bəsləməyən sərsərilər, onun öz yoldaşını ümumi düşmənin – qanunun əlinə xaincəsinə verməsi üstündə, onunla çox da yaxşı rəftar etməzdilər.

Hüqo müəyyən vaxtda öz qurbanını qonşu kəndə gətirdi, burada hər ikisi küçələrdə avara gəzməyə başladı. Bunların biri öz kinli niyyətini həyata keçirməyə fürsət tapmaq üçün ətrafi diqqətlə gözdən keçirirdi, o biri də fürsət tapan kimi qaçmaq və öz biabırçı köləliyindən həmişəlik qurtulmaq üçün hər küçəyə, döngəyə fikir verirdi.

Hər ikisinin əlinə münasib fürsət düşürdü; lakin nə bu, nə o biri fürsətdən istifadə etmirdi, çünki hər ikisi bu dəfə öz-özlüyündə qəti hərəkət etmək isteyirdi, heç biri öz niyyətinin müvəffəqiyətinə qabaqcadan əmin olmayıncı, işə girişmək istəmirdi.

Əvvəl Hüqonun bəxti gətirdi. Qarşısına əlində ağızınacan dolu səbət olan bir qadın çıxdı. Hüqonun gözləri pis niyyətlə parladı, öz-özünü dedi:

“Mən bu işi sənin boynuna yıxmasam, qoy buradaca it kimi gəbərim! Döyüşkən xoruzlar kralı, al gəldi!”

O, zahirdən sakit, daxildən isə bərk həyəcanlı bir halda qadının onlarla bərabərləşməsini gözləyirdi, qadın onlara yaxınlaşanda Hüqo sakitcə:

– Sən burada dur, mən bu saat qayıdırıram! – deyib qadına yanaşmağa başladı.

Kralın ürəyi sevinclə doldu. İndi Hüqo uzaqlaşan kimi o qaça bilər. Lakin ümidi boşça çıxdı. Hüqo arxa tərəfdən qadına yanaşib bağlamanı əlindən qapdı və geri qaçı, bağlamanı qoluna salmış köhnə yorğan parçasına sarıldı. Qadın dəhşətli bir qısqırıq qopartdı: o, bağlamananın necə yox olduğunu görmədi, lakin oğurluğu o saat duydu, çünki yükü birdən-birə yüngülləşmişdi. Hüqo durmadan bağlamanı kralın əlinə basaraq:

– İndi ardımca qaç, – dedi, və, “Oğrunu tutun!” deyə qısqır. Adamların zənnini azdırmağa çalış!

Bir an içərisində Hüqo tini buruldu və gücü çatdıqca dolanbac küçə ilə qaçı, bir dəqiqədən sonra isə yenə məsum və laqeyd bir görünüşdə camaatın gözü qarşısında ortaya çıxdı və dirəyin dalında durub işin dalına baxmağa başladı.

Təhqir olunmuş kral bağlamanı yerə tulladı; yorğan qadının və onun dalınca da camaatin gəlib çıxdığı dəqiqlidə açıldı; qadın bir əli ilə kralın qolundan, o biri əli ilə də bağlamadan yapışib yuxarı qaldırdı və uzun bir nitq başlayaraq uşağa söyüşlər yağırdı; uşaq qadının əlindən çıxıb qaçmaq istədikdə bacarmadı.

Hüqo bu mənzəreyə doyunca baxdı, – onun düşməni tutulmuşdu və heç bir vəchlə cəzadan yaxa qurtara bilməyəcəkdi. Hüqo döngəyə cumdu və gülə-gülə, sevinə-sevinə düşərgəyə sarı qaçıdı: o qaça-qaça bu vəziyyəti dəstəyə həqiqətə uyğun bir tərzdə necə danışacağını düşünürdü.

Bu zaman kral qadının qüvvətlə əllərində var gücü ilə çırpinır və qəzəblə çıçıırırdı:

– Burax məni, axmaq qadın! Sənə deyirəm ki, mən oğurlamamışam. Sənin cır-cındırın nəyimə lazımdır!

Camaat onları dövrəyə alıb, kralın üzərinə söyüş və hədə yağıdırmağa başladı; meşin önlüklü və qolları dirsəyəcən cirmanmış bir dəmirçi krala yanaşıb, ona tövbələtmə verməyi məsləhət gördü; lakin bu anda havada uzun bir qılınc parladı və yastısına dəmirçinin belinə dəydi. Qılıncın iyiyəsi mehribanlıqla dedi:

– Mərhəmətli adamlar, dayanın, acıqsız, söyüssüz hərəkət etmək daha yaxşıdır. Bu işi biz yox, qanun mühakimə etməlidir. Mərhəmətli qadın, uşağı burax!

Dəmirçi boy-buxunlu cəngavərə təpədən-dırnağa qədər baxıb kənara çekildi və əzilmiş əlini ovuştura-ovuştura donquldanmağa başladı; qadın balaca kralı istər-istəməz buraxdı; tamaşaçılar yad adama nifrətlə baxır, lakin qorxudan susurdular. Kral yanaqları qızarmış və gözləri parıldaya-parıldaya öz xilas-karına doğru atıldı:

– Sən çox ləngidin, cənab Mayls, lakin indi öz vaxtında gəldin. Sənə əmr edirəm ki, bu yaramazlar izdihamını parça-parça doğrayasan!

## İYİRMİ ÜÇÜNCÜ FƏSİL

### ŞAHZADƏ HƏBS OLUNDU

Gendon təbəssümünü güclə saxlayaraq, krala tərəf əyildi və yavaşcadan onun qulağına piçıldadı:

— Sakit ol, sakit ol, mənim şahzadəm, artıq söz danışma, daha yaxşısı — dilini saxla. Mənə güvənsən, iş yaxşı gedər.

Sonra o düşündü. “Cənab Mayls... Allah, sən saxla, mən cəngavər olduğumu tamamilə unutmuşdum! Onun qəribə və ağılsız xəyalları beyninə nə dərin kök salmışdır!.. Mənim rütbəm quru sözdən ibarətdirsə də, yenə ona layiq olmağım mənə xoşdur; bu dünyanın həqiqi bir səltənətində, alçalmaq yolu ilə qraf rütbəsinə nail olmaqdansa, onun xəyal və kabuslar aləmin-də cəngavərlik rütbəsinə layiq olmağın şərəfi daha böyükdür”.

İzdiham, polis nəfərini irəli buraxmaq üçün kənara çəkildi; polis nəfəri yanaşın əlini kralın ciyininə qoydu. Lakin Gendon ona dedi:

— Yavaş, dostum, əlini çək! O, itaətlə gedər — mən ona cavabdehəm. Sən qabaqca get, o da dalınca gələr.

Polis nəfəri əlində səbət tutan qadınla irəlidə getdi; Mayls və kral dalca gedirdilər. Onların ardınca da izdiham hərəkət edirdi. Kral təkid etmək istədikdə, Gendon ona piçıldı.

— Hökmərim, bir düşün, — sənin bütün kral hakimiyyətin öz qanunlarınlı mühafizə olunur, qanunları verən adam onlara əməl etmədikdə, başqlarının bu qanunlara hörmət etməsini necə tələb edə bilər? Görünür, bu qanunlardan biri pozulmuşdur; kral yenə taxta oturandan sonra yəqin xatırlar ki, adı bir adam vəziyyətində olduğu vaxt, öz kral rütbəsinə baxmayaraq vətəndaşa yaraşan şəkildə hərəkət etmiş və qanunlara tabe olmuşdur.

— Sən haqlısan, bir kəlmə belə danışmağa haqqım yoxdur; görərsən ki, İngiltərə kralı qanunlar boyunduruğunu öz təbəələrinin boynuna salırsa, o özü də təbəə vəziyyətinə düşdüyü zaman, bu boyunduruğu daşıyacaqdır.

Hakimin yanında qadın and içərək təsdiq etdi ki, bu balaca dustaq, onun bağlamasını oğurlayan oğrunun özüdür: heç kəs ona etiraz edə bilmədi, bütün sübutlar kralın əleyhinə idi. Bağلامanı açıdılardı, içindən kök bir çosqa çıxdı, hakim həyəcanlandı, Gendon isə rəngi ağarmış halda titrəməyə başladı; yalnız məsələnin nə qədər ciddi olduğunu bilməyən kral sakitdi.

Hakim məşum dəqiqələri uzadaraq ləngiyirdi, sonra o, qadına belə bir sual verdi:

– Sən öz malina nə qədər qiymət qoyursan?

Qadın baş əyib cavab verdi:

– Üç şillinq səkkiz pens, cənab hakim! Bu ən insaflı bir qiymətdir, bundan bir peni də azalda bilmərəm.

Hakim camaati gözdən keçirtdi, polis nəfərinə baş əyib dedi:

– Salonu boşalt və qapını bağla!

Əmr yerinə yetirildi.

Məhkəmədə yalnız iki polis nəfəri, müqəssir, taqsırlandıran qadın və Mayls Gendon qaldılar. Maylsın bənizi qaçmışdı, yerindən qımlıdanmırıldı, alnında soyuq tər damcıları görünürdü.

Hakim yenə qadına müraciət edib nəvazişlə dedi:

– Bu zavallı, nadan uşaq bəlkəacdır, çünkü indi yoxsulların günü çox çətin keçir; bir ona bax: üzü kinli deyil, ancaq aqlqla oyun olmaz... Sənə məlumdurmuy ki, mərhəmətli qadın, on üç pensdən yuxarı qiyməti olan bir malı oğurlamaq üstündə müqəssir qanun üzrə asılmalıdır!<sup>1</sup>

Balaca kral heyrətdən gözlərini bərəltdi, lakin özünü saxladı və sakit durdu. Qadın isə yerindən sıçrayıb qorxudan titrəyətitrəyə dedi:

– Mən nə qayırmışam!.. Aman Allah, mən heç də bu yazıq uşağıın məndən örtü asılmasını istəmirəm! Ah, məni bu günahdan qurtarın, mərhəmətli ağa! Deyin görüm, mən nə etməliyəm?!

Hakim özünə layiq sakitliyi mühafizə edərək sadəcə cavab verdi:

<sup>1</sup> “İngilis sərsəri” adlı maraqlı qədim bir kitabçada deyilir ki, qiyməti on üç pens yarımdan baha olan şeyləri oğurlayan şəxs edam cəzasına məhkum edilirdi.

– Nə qədər ki, malın qiyməti protokola qeyd olunmayıb, şübhəsiz onun qiymətini azaltmaq olar...

– Siz Allah, çoşqanın qiymətini səkkiz pens hesab edin! Pərvəndigara, bu ağır günahı mənim üzərimdən götürün!

Mayls Gendon sevindiyindən ədəb qaydasını bilmərrə unutdu, o, kralı qucaqlayıb öpməklə həm onu heyrətləndirdi, həm də krallıq ləyaqətini alçaltdı. Qadın çoşqasını götürdü və təşəkkür edib getdi, polis nəfəri qapını onun üzünə açdı və dalınca dəhlizə çıxdı. Hakim əhvalatı bütünlüklə protokola yazdı. Gendon isə polis nəfərinin nə üçün qadının dalınca getdiyini bilmək istədi; yavaşcadan dəhlizə keçib belə bir söhbət eşitdi:

– Çoşqa kökdür, yəqin çox dadlıdır; onu səndən almaq istəyirəm, buyur, səkkiz pens.

– Səkkiz pens! Deməzsən ki aldatdım! O mənim özümə üç şillinq səkkiz pensə oturmuşdur, onun bahasına bu yaxınlarda ölmüş sonuncu kralın əsl pulunu vermişəm, qoca Harri<sup>1</sup> bu pulu qamarlamağa macal tapmamışdı. Məəttəldim sənin səkkiz pensin üçün!

– Hə, indi belə danışırsan!.. Axı sən and içib dedin ki, çoşqanın qiyməti səkkiz pensdir. Demək, yalandan and içmisən. Gedək mənimlə hakimin yanına, sən gərək elədiyin cinayət üçün cavab verəsən! Uşağı isə asmalıdırular.

– Mərhəmətli adam, belə danışma, razıyam. Səkkiz pensini bəri ver, çoşqanı götür, ancaq bunu heç kəsə demə.

Qadın ağlaya-ağlaya çıxbı getdi. Gendon geriyə hakimin otagini qayıtdı. Bir azdan sonra polis nəfəri də içəri girdi, o öz ovunu etibarlı yerdə gizlətmışdı. Hakim bir xeyli müddət yazdı, sonra krala ağıllı-başlı və ciddi bir atalıq nəsihəti oxudu və onu ümumi həbsxanada qısamüddətli həbsə, qurtarandan sonra isə camaat qarşısında qamçı ilə döyülməyə möhkum etdi. Heyrətdə qalmış kral cavab vermək üçün ağızını açdı, o, çox ehtimal ki, mərhəmətli hakimin başını kəsməyi buradaca əmr edərdi; lakin Gendon onun əlindən tutub hakimə baş əydi və hər ikisi polis

---

<sup>1</sup> Yəni kral VIII Henrix

nəfərinin nəzarəti altında həbsxanaya yollandı. Küçəyə çıxan kimi hövsələsiz kral birdən-birə durub əlini Gendonun əlindən dartdı və dedi:

– Axmaq, olmaya güman edirsən ki, mən diri-dirə gedib ümumi həbsxanaya girəcəyəm?

Gendon ona doğru əyilib kəskin bir ifadə ilə dedi:

– Sən mənə inanırsanmı? Sus, bu cur təhlükəli sözlərlə işi koruya bilərsən! Allah nə istəsə o olacaq; sən heç bir şeyi nə yaxınlaşdırıra, nə də uzaqlaşdırıbilərsən: səbirlə gözlə, almında yazılan şey olandan sonra kədərlənməyə və ya sevinməyə vaxt çatar.

## İYİRMİ DÖRDÜNCÜ FƏSİL

### ŞAHZADƏ XİLAS OLUR

Gödək qış günü bitmək üzrə idi. Küçələr boş idi. Yalnız aralarından ötənlərə rast gəlmək olurdu, fikirli olduqları üzlərindən hiss edilən bu adamlar yaman tələsirdilər, görünür, işlərini tez qurtarıb özlərini şiddətli küləkdən və axşam qaranlığından rahat evlərinə salmaq istəyirdilər. Onlar nə sağa, nə də sola baxırdılar; bizim yolçulara heç diqqət yetirmirdilər, elə bil heç onları görmürdürlər. Altıncı Eduard öz-özündən soruşdur, heç tarixdə görülüb-mü ki, həbsxanaya gedən krala izdiham bu cür laqeydliliklə baxsin? Nəhayət, polis nəfəri tamamilə boş olan bazar meydanına çatdı və onları meydanın içindən keçirtdi. Meydanın ortasına çatanda Gendon əlini polis nəfərinin ciyninə qoyub piçildədi:

– Bir dəqiqliyə ayaq saxla, mərhəmətli cənab! Bizi burada eşidən yoxdur. Mənim sənə iki kəlme sözüm var.

– Mənim vəzifəm danışmağı qadağan edir, cənab! Rica edirəm məni gecikdirməyəsən, indi gecə olar.

– Yenə bir az dayan, bu işin sənə dəxli var. Bir dəqiqliyə üzünü o yana çevir və özünü o yerə qoy ki, guya görmürsən: qoy yazıq uşaqlaşın.

– Sən nə cürət edib bunu mənə təklif edirsən, cənab? Səni qanun adından həbs edirəm...

– Dayan, tələsmə! Tələsməyin axırı heç vaxt xeyirli olmaz!

Gendon səsini alçaltdı və polis nəfərinin qulağına piçıldı:

– Səkkiz pensə aldığın çosqa sənin qanının bahasıdır!

Sirrinin üstü açılmış yazıq polis nəfərinin əvvəlcə dili tutuldu, sonra hədələməyə və söyüş söyməyə başladı; lakin Gendon sakit və səbirlə onun susmasını gözlədi, sonra dedi:

– Sən mənim xoşuma gəldin, dostum, sənin fəlakətə düşməyinə razı deyiləm. Bunu bil ki, mən sizin sözlərinizi hərfi-hərfinə eşitmışəm. Bunu bu saat sənə sübut edərəm.

Bunu deyib polis nəfəri ilə qadının dəhlizdəki söhbətini kəlmə-kəlmə təkrar etdi və sonra əlavə etdi:

– Hə, belə deyildimi? Lazım gələrsə mən bu xüsusda hakimə məlumat verə bilmərəmmi?

Polis nəfəri əvvəlcə qorxudan yerindəcə donub qaldı: sonra özünə gəlib saxta bir cəsarətlə etiraz etdi:

– Sən milçəkdən dəvə qayırırsan: mən əylənmək xatırəsinə o qadınla zarafat etmişəm.

– Çoşqanı da əylənmək xatırınəmi özünə saxlamışan?

Polis nəfəri tələsik cavab verdi:

– Əlbəttə, mərhəmətli cənab. Sənə deyirlər ki, bu zarafatdır.

Gendon yarıcidı, yarıkinayə ilə dedi:

– Mən sənə inanmağa başlayıram. Bir az burada dur, mən hakim ağanın yanına yürüyüm, axı o, təcrübəli adamdır, qanundan da, zarafatdan da, başqa... şeydən də başı çıxır.

Bunu deyə-deyə yola düzəldi və axırıncı sözləri gedə-gedə dedi. Polis bir qədər yubandı, ayaqlarını tappıldatdı, bir-iki söyüş söydü; sonra onun dalınca qısqırdı:

– Dayan, mərhəmətli cənab, bir dəqiqə ayaq saxla! Sən deyir-sən ki, hakimdən soruşacaqsan? O kötük kimidir, zarafat-zad başa düşməz! Yaxşısı budur bura gəl, ikilikdə danışaq! Qəribə işdir! Mən, deyəsən, yüngül və mənasız bir zarafat üçün kələyə düşmüşəm. Mən ailə sahibiyəm, arvadım, uşaqlarım var... Bir bilək görək, dostum, sən məndən nə istəyirsən?

Gendon, elə bil ən cüzi bir təmənnası olan adam kimi dedi:

– Ancaq onu istəyirəm ki, sən yüzə qədər sayınca, kor, lal olasan və yerindən tərpənməyəsən.

Polis nəfəri ümidsizliklə qışqırdı:

– Onda mən bilmərrə məhv olaram! Mərhəmətli cənab, dər-rakəli ol, axı sən özün bilirsən ki, mənim hərəkətim zarafatdan başqa bir şey deyildi. Bunu ciddi hesab etmiş olsaq da, belə xırda bir iş üçün yalnız hakimdən qulaqburması ala bilərəm: o mənə töhmət edər və bir daha belə iş tutmağı mənə məsləhət görməz.

Gendon soyuq bir əda ilə etiraz etdi:

– Bu zarafatdır? Sənin bu zarafatının qanunda adı var, – bilir-sən nədir?

– Mən bunu bilmirdim! Bəlkə mən ehtiyatsız iş tutmuşam. Mən heç ağlıma getirməzdəm ki, bunun adı olsun... Mən bu zarafatı birinci olaraq ixtira etdiyimi güman edirdim.

– Hə, bunun adı var. Qanunlarda buna *Non compos mentis lex talionis sic transit gloria mundi*<sup>1</sup> deyilir.

– Ah, pərvərdigara!

– Cəzası da – edamdır.

– Aman Allah, mən günahkara yazığın gəlsin!

– Öz vəziyyətinin üstünlüyündən istifadə edərək, qiyməti on üç pens yarımdan artıq olan özgə malını ələ keçirmişən, bu isə qanun qarşısında vicdansızlıq, xəyanət, vəzifəsinin həddini aşmaq, ad hominem expurgatis in status quo-dur, bunun cəzası da başqa hökm ilə əvəz edilməyən, amansız, tövbəsiz və dini təskinlik olmadan dar ağacından asılmaqdır.

– Allah xatirinə, mənə əl yetir, mərhəmətli cənab, ayaq üstə dura bilmirəm! Mənə yazığın gəlsin, məni ölüməndən qurtar, mən bu saat arxamı sizə çevirib heç nə görmərəm və eşitmərəm.

– Yaxşı! Axır ki, ağla gəldin. Çoşqanı qadına qaytaracaqsanmı?

– Hökmən qaytararam, hökmən! Onu lap Cəbrail mənə göydən gətirmiş olsa da, əlimi daha çoşqaya vurmaram. Get, mən

---

<sup>1</sup> Burada Gendon polis nəfərini qorxutmaq üçün latinca cəfəngiyyat söyləmişdir.

səndən ötrü iki gözümdən koram, heç nə görmürəm. Demərəm ki, dustağı sən əlimdən güclə almışan, həbsxananın qapısı köhnəlib, yerindən oynayır, mən özüm gecə yarısından sonra onu sindiraram.

— Sındır, mərhəmətli kişi, bundan heç kəsə zərər olmaz. Hakim özü də bu zavallı uşağa acıyır. Uşaq qaçıb deyə o, göz yaşı axıtmaz və həbsxanaçının sümüklərini sindirməz.

## İYİRMİ BEŞİNCİ FƏSİL

### GENDONUN QƏSRİ

Polis nəfəri gözdən itən kimi, Gendon əlahəzrətdən şəhər kənarında onu gözləməyi rica etdi, özü isə bu vaxt içərisində meyxanaya gedib haqq-hesabı qurtarmaq istəyirdi. Yarım saatdan sonra artıq iki dost şən halda şərqə doğru çapdılar. Kral indi qızınmışdı və rahatdı, çünki öz cindir paltarını atıb, London körpüsündə Gendon tərəfindən alınmış nimdaş paltarı geymişdi.

Gendon uşağı çox yormaq istəmirdi, onun zənnincə yol yorğunluğu, vaxtlı-vaxtında yeməmək və az yatmaq onun pozulmuş ağlına pis təsir edə bilərdi, istirahət, düzgün həyat, təmiz hava isə şübhəsiz onun tezliklə sağalmasına səbəb olar; o öz balaca dostunu sağlam görməyi, onun ağlını xəstə xəyallardan xilas etməyi arzu edirdi; ona görə çoxdan bəri görmədiyi öz doğma evinə getməyi qət etdi, lakin səbirsizliklə, gecə-gündüz oraya çapmaqdansa, tələsmədən, arada dincəlməklə getmək istəyirdi.

Təqribən on mil yol getdikdən sonra bizim yolcular böyük bir kəndə çatdılar və orada yaxşı bir meyxanada gecələməyə qaldılar. Onların arasında yenə qabaqkı əlaqə düzəldi, nahar zamanı Gendon kralın kürsüsü arxasında durub ona xidmət edirdi; onu soyundurub, yatağına uzandırır, özü isə yorğana bürünüb kandarda yatırdı.

Sabahısı və o birisi gün onlar tələsmədən yol gedə-gedə, ayrı düşdükdən sonra başlarına nələr gəldiyi barədə söhbət edir və

bir-birini çox əyləndirirdilər. Gendon, kralı axtarmaq üçün öz səyahətlərini ətraflı təsvir etdi; özünü mələk deyə qələmə verən qocanın onu, axmaq adam kimi, meşədə gəzdirdiyini və axırda yaxasını qurtara bilməyəcəyini görüb, onu yenə komaya gətirdiyini nağıl etdi. Burada qoca yataq otağına girib dərhal pərişan halda çıxaraq uşağı yatağında görəcəyini ümid etdiyini, lakin təəssüf ki, orada olmadığını söyləmiş. Gendon, komada bir gün gözləmiş, lakin sonra kralın qayıtmamasına ümidi boşça çıxdığından yenə onu axtarmağa getmişdi.

— Qoca mömin isə əlahəzrətin onun yanına qayıtmadığından, doğrudan da çox kədərlənmişdi, — deyə Gendon əlavə etdi, — bunu onun üzündəki ifadədən duymaq olurdu.

Kral:

— Mən buna şübhələnmirəm, — dedi və öz növbəsində başına gələnləri nağıl etdi; Gendon onu dinlədikdən sonra qoca mələyi öldürmədiyinə çox təəssüf etdi.

Gendon, yolunun axırıncı günü çox həyəcanlı idi. O susmaq bilmədən danışındı. Öz qoca atasından, qardaşı Arturdan danışır, onların səxavət və alicənablılığından cürbəcür misallar gətirir, öz Editi haqqında məhəbbətlə nağıl edirdi; o elə xoşbəxtdi ki, hətta Gu haqqında belə qardaşcasına, nəvazişlə danışındı. Qohum-qardaşı ilə bu yaxında görüşəcəyini, onun Gendon qəsrinə gəlməsinin nə qədər gözlənilməz olduğunu və bu gəlişin böyük sevinc və coşqunluğa səbəb olacağını söyləyirdi.

Onlar gözəl yerlərin və meyvə bağlarının qabağından keçirdilər; yol geniş otlaqlardan keçirdi, alçaq təpələr dəniz dağlarına oxşayırırdı. Öz doğma evinə qayıdan avara oğul günortadan sonra getdikcə daha çox yoldan çıxır, xırda təpələr üzərinə qalxır və uzaqdan doğma evinə baxmağa çalışırırdı. Nəhayət, evi gördü və həyəcanla səsləndi:

— Odur bizim kənd, mənim şahzadəm, yanındakı da qəsrdir!  
— Buradan qəsrin qüllələri görünür; bax, o meşədir, — bu atamın parkıdır. İndi sən əsilzadə olmağın və dəbdəbənin nə olduğunu görəcəksən! Evin yetmiş otağı, — bir təsəvvür et! — iyirmi yeddi

nökər-naibi vardır. Səninlə məndən ötrü bu kifayətdir, elədirmi? Gəl görək, yubanma, mən daha səbir edə bilmirəm!

Lakin nə qədər tələsdilərsə də, kəndə gəlib çıxanda artıq saat dördə işləyirdi. Kəndin içindən keçərkən Gendon bir dəqiqlikə belə susmayırdı:

— Kilsəni qabaqqı kimi sarmaşıq bürümüşdür. Hər şey qabaqqı kimidir, heç bir şey dəyişməmişdir. O, “Qoca Qırmızı Şir” mehmanxanasıdır, o da bazar meydanıdır. O, may dirəyidir, o, su tulumbasıdır, — heç şey dəyişməmişdir, əlbəttə, adamlardan başqa; on ilin ərzində adamlar dəyişməlidir, onların bir parasını, deyə-sən tanıyıram, məni isə heç kəs tanımır.

Beləliklə, o, susmaq bilmədən danışındı. Bir azdan sonra kəndin qurtaracağına çatdılar, dolanbac yola döndülər, yolun hər iki tərəfinə uca hasar çəkilmişdi. Bu yolla sürətlə yarım mil getdilər, sonra yapma gerblərlə bəzənmiş uca daş sütunlar arasındakı darvazadan keçib güllü-çiçəkli bir bağa girdilər. Qabaqlarına əzəmətli bir qəsr çıxdı.

Mayls dedi:

— Səni Gendon-holda təbrik edirəm, kral! — Bu gün sevindirici gündür! Atam, qardaşım və ledi Edit, yəqin şadlıqlarından dəli olacaqlar, ilk günlər onların gözləri yalnız məni görəcək, qu-laqları yalnız məni eşidəcəkdir, ona görə də olsun ki, səni soyuq qəbul etsinlər. Lakin sən buna əhəmiyyət vermə, — bu vəziyyət tez keçər. Təkcə “bu mənim yetirməmdir. Bunu mən ürəkdən sevirəm” deməyim kifayətdir ki, onlar səni qucaqlayıb öpərlər və evlərində, öz ürəklərində sənə həmişəlik yer verərlər.

Gendon qəsrin qapısı ağızında qatırdan endi, krala da enməyə kömək etdi, sonra onun əlindən tutub tələsik içəri girdi. Onları bir neçə pilləsi olan pilləkəndən çıxarıb geniş bir otağa gətirdilər. Gendon kralı səmimi bir hərəkətlə dərhal əyləşdirdi, özü isə içində parlaq alov yanınan sobanın yanındaki yazı masası başında oturmuş cavan bir oğlanın yanına yüyürdü.

— Qucaqla məni, Gü, — deyə səsləndi, de ki, mənim qayıtmağımı şadsan! Atamı bura çağır, çünkü onu görməyincə, əlinə toxunmayınca, səsini eşitməyincə bu doğma ev mənim evim olmaz.

İlk anda Gü heyrətləndiyini gizlədə bilmədi, cəld özünü dala verdi və gələn adama uzun-uzadı və diqqətlə baxdı. Bu baxış əvvəlcə həqarətlə dolu idi, sonra ötəri bir fikir təsiri altında dəyişdi, təbii və ya süni rəğbətqarışlıq heyrətlə parlədi. Sonra o, müləyim bir əda ilə dedi:

– Görünür, sənin başın yerində deyil, zavallı adam: şübhəsiz, sən çox iztirablar çəkmisən, adamlar səninlə kobud rəftar etmişlər, bunu sənin üzündən də, paltarından da görmək olar. Sən məni kimə oxşadırsan?

Mayls kəskin bir tərzdə dedi:

– Kimə oxşadıram? Sən kimsən, ona da oxşadıram. Mən səni Gü Gendona oxşadıram.

Gü yene müləyimliklə sözünə davam etdi:

– Bəs özünü kim hesab edirsən?

– Burada hesab etməyə nə hacət! Öz qardaşın Mayls Gendonu tanımirsanmı?

Gü sanki həm sevinc, həm də heyrət içində dedi:

– Necə, zarafat etmirsən ki? Məgər ölürlər də dirilər? Kaş belə olaydı! Bir çox il amansız ayrılıqdan sonra bizim itmiş sərsəri oğlumuz öz ağışumuza qayıtdı! Ah, bu həddindən artıq xoşdur, ona görə də doğru ola bilməz! Yalvarıram sənə, mənimlə zarafat etmə! Tez ol, işığa çıx, sənə bir yaxşıca baxım!

O, Maylsın əlindən yapışib, pəncərənin qabağına çəkdi, onu hər tərəfə çevirərək və özü də onun başına dolanaraq, təpədən-dırnağa kimi gözdən keçirməyə başladı; qayıtmış sərsəri oğul isə sevinclə gülümsəyir, gülür və danışa-danışa başını tərpədirdi:

– Bax, qardaşım, bax, qorxma, hər bir cəhəti sinaqdan keçirə bilərsən. Kefin istəyən qədər məni gözdən keçir, mənim mərhəmətli, əziz Güyüm! Mən, doğrudan da, məhv olmuş hesab etdiyiniz Maylsam. Ah, bu gün sevindirici gündür! Əlini mənə ver, qoy yanağından öpüm. Mən, deyəsən, sevincimdən öləcəyəm.

Mayls qardaşını qucaqlamaq istəyirdi; lakin Gü onu əli ilə rədd edib, başını kədərlə aşağı saldı və həyəcanla dedi:

– Pərvərdigara, nə yaman umsunmuşam; bu məyusluğa dözmək üçün mənə güc ver!

Mayls heyrətindən ilk dəqiqə bir kəlmə belə danışa bilmədi, sonra səsləndi:

– Necə yəni umsunmusan? Məgər mən sənin qardaşın deyiləm?

Gü qüssəli-qüssəli başını tərpətdi və:

– Allaha dua edirəm ki, bu belə olsun və başqa gözlər mənim səndə tapa bilmədiyimi tapsın. Heyhat! Qorxuram ki, məktub amansız həqiqəti bildirmiş olsun.

– Hansı məktub?

– Altı-yeddi il bundan qabaq uzaq ölkələrdən alınmış bir məktub. Orada, qardaşımın döyüsdə öldüyü yazılmışdı.

– Bu yalandır. Atamı çağır, – o məni tanıyar.

– Ölən adamı çağırmaq olmaz.

– Ölmüşdür? – deyə Mayls boğuq səslə soruşdu və dodaqları titrədi. – Mənim atam ölmüşdür! Ah, nə acı bir xəbər! Sevincim zəhərləndi. Lütfən məni qardaşım Arturun yanına apar, – o məni tanıyar, tanıyb təskinlik verər.

– O da ölmüşdür.

– Pərvərdigara, mən bədbəxtə yazığın gəlsin! Ölmüşlər, həs ikisi ölmüş! Ləyaqətlilər ölmüş, mən ləyaqətsiz isə sağ qalmışam! Ah, mənə rəhmin gəlsin, demək ki, ledi Edit də...

– Ölmüşdür? Yox, o sağdır.

– Şükür Allaha! İndi mən yenə xoşbəxtəm! Elə isə tez ol, qardaşım, onu yanımı çağır! O məni inkar etsə... Lakin o belə etməz. Yox, o məni tanıyar, mən axmağam ki, buna şübhə edirəm. Onu çağır, köhnə nökerləri də çağır, onlar da məni tanıyarlar.

– Onların da hamısı ölmüşdür, ancaq beş nəfər qalmışdır: Peter, Gelsi, Devid, Bernard və Marqaret.

Gü bu sözlərdən sonra otaqdan çıxdı. Mayls bir qədər düşündü, sonra o küncdən bu küncə gəzişərək öz-özünə danışmağa başladı:

– Qəribə işdir, beş nəfər yaramaz sağdır, iyirmi iki nəfər namuslu adam isə ölmüşdür!

O, hey o baş-bu başa gəzişir və öz-özünə mırıldanırdı; kralı isə bilmərrə unutmuşdu. Nəhayət, əlahəzrətin bir neçə doğru söz deməsi lazımlı gəldi, bu sözləri istehza da hesab etmək olardı.

– Öz uğursuzluğundan kədərlənmə, zavallı adam: bu dünya-da şəxsiyyəti və hüququ tanınmayan başqa adamlar da var. Bəd-bəxtlikdə sən tək deyilsən.

Gendon bir az qızararaq səsləndi:

– Ah, hökmdar, məni heç olmasa sən danlama! Bir az gözlə – görərsən. Mən yalançı deyiləm, bunu sən füsun kar dodaqlardan eşidərsən. Mən yalançıyam mı? Axı mən bu köhnə salonu, atababamın şəkillərini, uşaq öz otağını tanıyan kimi tanıyıram. Burada mən anadan olmuşam, böyümişəm, doğru deyirəm, hökmdar, səni aldatmiram; başqa adam mənə inanmasa da, sən mənə inan, yalvarıram sənə, dediklərimə şübhə etmə, buna dözə bilmərəm.

Kral uşaq sadəliyi və inam ilə cavab verdi:

– Mən sənin dediklərinə şübhə etmirəm.

Gendon:

– Sənə ürəkdən təşəkkür edirəm! – deyə həvəslə səsləndi.

O, yaman mütəəssir olmuşdu. Kral isə yenə əlavə etdi:

– Axı sən də mənim dediklərimə şübhə etmirsən. Elə deyilmi?

Gendon xəcalət çəkdi, bu zaman Gü qapını açıb içəri girdi və onu cavab vermək zərurətindən qurtardı, bu onun xoşuna gəldi.

Gü, onun ardınca bahalı paltar geymiş gözəl bir qadın, onun dalınca da livreya geymiş bir neçə xidmətçi salona daxil oldular. Xanım başını aşağı salıb ağır-agır yeriyirdi. Üzündə dərin bir kədər vardı. Mayls Gendon onun qarşısına yüyürək:

– Ah, mənim əziz Editim! – deyə səsləndi.

Lakin Gü onu sakitcə itələyib xanıma dedi:

– Ona baxın, onu tanıyırsınızmı?

Xanım Maylsın səsini eşitdikdə azacıq diksindi, yanaqları qızardı; indi onun bütün bədəni əsirdi. O uzun zaman hərkətsiz və sakit durdu. Sonra başını yavaşça qaldırıb qorxulu, sanki daşa dönmüş baxışı ilə dik Gendonun gözünün içində baxdı: üzünün qanı yavaş-yavaş çökildi və çöhrəsi ölü sifəti kimi ağardı. Üzü kimi də ölümçül olan səsi ilə dedi:

– Mən onu tanımıram. – Sonra döndü, iniltisini boğaraq sakit addımlarla otaqdan çıxdı.

Mayls Gendon kresloya düdü və əlləri ilə üzünü örtdü. Onun qardaşı bir an susub, sonra nökərlərə dedi:

– Siz bu adami tanıyırsınız mı?

Onlar başlarını yırğaladılar. Belə olduqda onların ağası dedi:

– Nökərlər sizi tanımirler, cənab. Qorxuram ki, bu sizin tərəfinizdən bir səhv ola. Siz gördünüz, arvadım da sizi tanımadı.

– Arvadın? – Gü bir an içərisində divara sıxıldı, dəmir əl onun boğazından yapışdı. – Ax, tülkü qəlbli qul! İndi hər şeyi anladım! O yalançı məktubu da özün yazmışan ki, mənim atalıq mirasımı və nişanlımı oğurlayasan. Al, gəldi. Nə qədər ki, namuslu əsgər əlim sənin kimi alçaq bir hərifin murdar qanına batmamışdır, rədd ol buradan!

Pul kimi qızarmış Gü nəfəsi kəsilə-kəsilə özünü yaxındakı kresloya yıxdı və nökərlərə əmr etdi ki, qulduru tutub əl-ayağını bağlaşınlar. Nökərlər yubandılar. Onlardan biri dedi:

– O, silahlıdır, cənab Gü, biz isə silahsızıq.

– Silahlıdır? Nə olsun ki! O bir nəfərdir, siz isə çoxsunuz.

Sizə deyirəm sariyin onu!

Lakin Mayls onlara bir qədər ehtiyatlı olmayı məsləhət gördü:

– Siz mənim necə olduğunu bilirsiniz, mən eləcə də qalmışam. Mənə yaxın gəlsəniz, özünüz bilin.

Bu sözlər nökərlərin igidliyini artırmadı. Onlar geri çəkildilər.

Gü üzünü nökərlərə tutub:

– Rədd olun buradan, qorxaqlar! Mən mühafizə dəstəsi üçün adam göndərməyə gedirəm, siz silahlanın və bütün qapıları tutun, – dedi. – Qapıdan çıxarkən Maylsa dönüb əlavə etdi:

– Sizə isə məsləhət görürəm ki, qaçmaq təşəbbüsü ilə öz vəziyyətinizi korlamayın.

– Qaçmaqmı? Bundan arxayı ola bilərsiniz. Mayls Gendon

– Gendon qəsrində və bütün malikanəsində ağadır. Xatircəm ol, o burada qalacaqdır!

## İYİRMİ ALTINCI FƏSİL

### MAYLS GENDONU TANIMIRLAR

Kral bir qədər oturub düşündü, sonra Maylsa baxıb dedi:

– Qəribədir, çox qəribədir! Başa düşmürəm bu nə deməkdir.

– Heç də qəribə deyil, hökmər! Mən onu tanıyıram; ondan başqa şey gözləmək olmaz, – o, anadan doğulan gündən yaramazdır.

– Mən onun barəsində danışmırəm, cənab Mayls!

– Onun barəsində danışmırən? Bəs kimin barəsində? Burada qəribə şey nədir?

– Odur ki, kraldan indiyə qədər nigaran qalan yoxdur...

– Necə? Nə deyirsən? Mən səni anlamırəm.

– Anlamırən? Sənə qəribə gəlmirmi ki, indiyə qədər qasidələr bütün ölkəni gəzib məni axtarmırlar və heç bir yerdə mənim şəxsiyyətimi təsvir edən elanlar asilmamışdır? Dövlət başçısı xəbərsiz yox olur, bundan həyəcanlanmamaq və kədərlənməmək olarım?

– Tamamilə doğrudur, mənim kralım. Mən bunu unutmuşdum. Gendon ah çəkdi. Öz-özünə mırıldandı:

“– Yaziq dəsl! O hələ də öz təsirli xəyallarına qapılmışdır”.

– Lakin bizim hər ikimizin hüququnu qaytarmaq üçün mənim planım vardır. Mən üç dildə, latınca, yunanca, ingiliscə kağız ya-zaram, sən sabah səhər kağızı götürüb Londona çaparsan! Məktubu mənim dayım lord Hertforddan başqa heç kimə verməzsən; dayım məktubu alan kimi mənim tərəfimdən yazıldığını görəcəkdir. O mənim dalımcə adam göndərər.

– Mənim şahzadəm, mən öz hüququmu sübut edib öz malikanələrimə sahib oluncaya qədər burada qalmağımız yaxşı olmazmı? Onda mənim üçün daha yaxşı olar...

Kral amiranə bir surətdə onun sözünü kəsdi:

– Sus! Millətin xoşbəxtliyinə və taxtın toxunulmazlığına nis-bətən, sənin vecsiz malikanələrin və miskin təmənnaların nə olan şeydir?!

Sonra ciddi danışmağına bir növ təəssüf edərək yumşaq tərzdə əlavə etdi:

— Mənə qorxmadan itaət et! Mən sənin hüququnu bərpa edərəm. Mən sənin varını özünə qaytararam, hətta mal-mülküni də artıraram. Mənə göstərdiyin xidmətlərini xatırlayıb, sənə mükafat verərəm.

Bu sözlərlə qələmi əlinə alıb, işə başladı. Gendon məhəbbətlə ona baxaraq, öz-özünə deyirdi:

“Bura qaranlıq olsaydı, güman edə bilərdim ki, mənimlə kral danışır; o acıqlı olanda, əsl kral kimi gurultu qoparır və ildirim çaxdırır. Bunları haradan öyrənmişdir? İndi də orada mənasız cızma-qaralar yazır və bunların latin və yunan sözləri olduğunu güman edir! Onu bir kələklə bu işdən ayıra bilməsəm, sabah özümü o yerə qoymalıyam ki, guya onun mənasız tapşırıqlarını yerinə yetirmək üçün yola düşürəm”.

Bir dəqiqədən sonra artıq cənab Maylsın fikirləri bu yaxınlarda baş vermiş hadisələrə qaytdı. O öz fikirlərinə elə dalmışdı ki, kral yazmış olduğu kağızı ona verdikdə, Mayls biixtiyar onu alıb cibinə qoydu.

— Edit özünü nə qəribə apardı! — deyə Mayls öz-özünə mırıldanırdı. — O elə bil məni tanıdı, bəlkə də tanımadı. Mən anlayıram ki, bu hallar bir-birinə ziddir, mən bu fikirləri bir-birilə barışdırı və eyni zamanda başımdan çıxara bilmirəm; bəs həqiqət haradadır? Hər şey adama sadə gəlir: Edit mənim simamı, gövdəmi, səsimi gərək tanıya idi, başqa cür ola bilərdimi? Halbuki o məni tanımadığını söylədi, demək, o, doğrudan da, məni tanıma-mdı, çünkü o yalan danışmağı bacarmır. Aha, dayan, deyəsən məsələni anlamağa başlayıram. O, qorxudan yarımcən kimi görüñürdü, əlbəttə, məcburiyyət altında hərəkət edirdi. Qoy onu axtarırm. Onu taparam: indi nə qədər Gü burada deyil, o məndən heç bir şey gizlətməz. Uşaqlıqda bir yerdə oynadığımız günləri xatırlar, bu onun qəlbini yumşaldar, daha ikiüzlülük göstərməz və hər şeyi boynuna alar. Onda xəyanət yoxdur, həmişə namuslu və düz olmuşdur. O zamanlar Edit məni sevərdi. Bu mənim üçün bir rəhndir: adam sevdiyi adamı aldatmaz.

Mayls tələsik qapıya sarı yollandı; lakin tam bu anda qapı açıldı və ledi Edit içəri girdi. Bənizi qaçmışdı, bununla belə möhkəm addımlarla yeriyirdi, yerişi xeyli qəşəng və cazibədar idi, çöhrəsi isə qabaqkı kimi kədərli idi.

Mayls tam bir etimadla ona sarı yeridi, lakin ledi güclə duylacaq bir işaret ilə onu dayandırdı. Mayls durdu. Ledi oturdu və Maylsın da oturmasını rica etdi. Bununla Maylsı, köhnədən dost olduqlarını unutmağa, özünü yad adam kimi, qonaq kimi hiss etməyə məcbur etdi. Bu hal Mayls üçün gözlənilməzdi, ona görə heyrətindən özünü elə itirdi ki, özünün, doğrudan da, Mayls olmağına şübhə etməyə başladı. Ledi Edit dedi:

– Cənab, mən sizə xəbərdarlıq verməyə gəlmışəm. Ağlını itirmiş adamları, deyəsən, səhv etdiklərinə inandırmaq olmaz; lakin onları təhlükədən yaxalarını qurtarmağa inandırmaq olar. Zənnimcə, siz öz xəyallarınızın doğruluğuna inanırsınız, zənnimcə, siz cani deyilsiniz, lakin öz şəşqinliğiniz barədə burada danışmayın, çünki bu təhlükəlidir.

O, diqqətlə Maylsın gözlərinə baxdı, sonra sözləri kəlmə-kəlmə söyləyərək əlavə etdi:

– Ən təhlükəli orasıdır ki, siz bizim ailədən olub, artıq çoxdan məhv olmuş zavallı cavan oğlana çox bənzəyirsiniz.

– Ay xanım, mən elə o özüyəm!

– Mən sizin belə düşündüyüünüzə səmimiyyətlə inanıram, cənab. Sizin namuslu bir adam olmağınızı şübhə etmirəm, ancaq sizi xəbərdar edirəm. Mənim ərim bu yerin tam hüquqlu ağasıdır, onun hökmünün, demək olar ki, həddi-hüdudu yoxdur, o hər bir adamı varlandırma və hər bir adamı müflis edə bilər. Siz özüňüzü isnad verdiyiniz adama oxşatmasaydınız, bəlkə sizə öz xəyallarınızda təskinlik tapmağınızı imkan verərdi; lakin mənə inanın, mən ona yaxşı bələdəm, mən onun nə edəcəyini bilirəm, o hamiya deyər ki, siz dəli bir saxtakarsınız, hamı da onun dediyini təsdiq edər.

Edit yenə öz diqqətli baxışını Maylsa zillədi və əlavə etdi:

– Siz hətta, doğrudan də, Mayls Gendon olsaydınız, mənim ərim bunu bilsə idi, bunu bütün camaat da bilsə idi, – mənim sözlərimi yaxşı ölçüb-biçin, – yenə eyni təhlükəyə düşar olar və buradan cəzasız getməzdiniz, o sizi danar və sizin haqqınızda hökumətə xəbər verərdi, o zaman sizə havadar çıxmağa heç kəs cəsarət etməzdi.

Mayls kədərlə:

– Mən buna tamamilə inanıram, – dedi. – O, ömrü uzunu mənimlə dost olan bir adama hökm edirəsə, mənə xain çıxıb məni danırsa, mənim dostum ona tabe olursa, mənimlə sədaqət və dostluq əlaqələrilə bağlı olmayan adamlar, bir parça çörəkdən və canından məhrum olmamaq üçün ona daha çox tabe olacaqlar.

Ledi Editin yanaqları azacıq qızardı, gözlərini aşağı dikdi, lakin səsi əvvəlki kimi möhkəm səslənirdi:

– Mən sizi xəbərdar etdim və bir də xəbərdar edirəm ki, bura-dan gedin! Yoxsa bu adam sizi məhv edər. Bu zalimin ürəyində mərhəmət hissi yoxdur. Mən onun kəniziyəm, bunu bilirəm. Yazıq Mayls və Artur, mənim əziz qəyyumum cənab Riçard ondan xilas olmuşlar və sakitdirlər, burada bu yaramaz hərifin cay-naqlarında qalmaqdansa, onlarla olmanız yaxşıdır. Sizin iddianız – onun rütbəsinə və dövlətinə təcavüzdür; siz onun öz evində üstünə düşmüşsünüz, buranı tərk etməsəniz, məhv olacaqsınız. Gedin! Yubanmayın! Sizə pul lazımsa, rica edirəm, bu pul kisəsini alın və nökərlərə pul basın ki, sizi bayırə buraxınlar. Zavalı, mənim dediklərimə qulaq asın, nə qədər fürsət var, qaçın.

Mayls təklif olunan pul kisəsini rədd edib, ayağa qalxdı:

– Ancaq bircə ricamı yerinə yetirin, – dedi. – Gözümə dik baxın, bilmək istəyirəm ki, siz mənim baxışımı davam gətirə bilərsinizmi? Bax, belə, indi mənə cavab verin. Mən kiməm? Mayls Gendonammı?

– Yox. Mən sizi tanımiram.

– And için!

Cavab yavaşça, lakin aydın səsləndi:

– And içirəm!

- Ola bilməz!
- Qaçın! Qiymətli fürsəti nə üçün əldən verirsınız? Qaçın, qurtarın!

Tam bu dəqiqə əsgərlər otağa soxuldular, şiddətli mübarizə başlandı, lakin Gendonu tezliklə məğlub etdilər. Kralı da tutdular, hər ikisinin əl-ayağını bağlayıb həbsxanaya apardılar.

## İYİRMİ YEDDİNÇİ FƏSİL

### HƏBSXANADA

Bütün kameralar ağızına qədər dolu idi; iki dostu böyük otaqda buxovladılar. Bu otaqda adətən xırda canılər yerləşdirilirdi. Onlar tək deyildilər. Burada onlardan başqa iyirmiyə qədər buxovanmış gənc və qoca kişi ilə qadın dustaq vardi. Bunlar yaman səs-küy və dava-dalaş salırdılar. Kral öz krallıq ləyaqətinin təhqir edilməsindən bərk şikayət edirdi. Gendon isə qasqabaqlı və sakitdi. O, Editin hərəkətindən çox mütəəssir olmuşdu. Atanın sərgərdan oğlu evə qayıdarkən təsəvvür edirdi ki, hamı onu görən kimi sevincindən dəli olacaqdır; indi isə sevinc həbsxana ilə əvəz olundu. Baş verən hadisə onun gözlədiyinə heç oxşamadığından, özünü itirmişdi, o, hətta öz vəziyyətinə necə məna verməyi də bilmirdi; vəziyyətini faciəmi, yoxsa sadəcə əyləncəmi hesab etsin. Bu saat özünü göy qurşağına tamaşaşa çıxıb ıldırımlı vurmuş adam kimi hiss edirdi.

Lakin qarışq fikirləri yavaş-yavaş qaydaya düşdü. O, Editin düşünməyə başladı. Editin hərəkətini düşünür, onu hər cəhətdən təhlil edir, lakin müəyyən bir qərara gələ bilmirdi. Edit onu tanımışmı, ya yox? Bu çətin məsələ uzun zaman onun beynini məşğul etdi; nəhayət elə bir rəyə gəldi ki, Edit onu tanımış, ancaq şəxsi mənfəəti üçün onu rədd etmişdir. İndi Mayls ona qarşı lənətlər yağıdırmağa hazırlıdı; lakin onun adı Maylsdan ötrü uzun zaman elə müqəddəs olmuşdu ki, onu təhqir etməyə gücü çatmadı.

Gendon və kral cırıq və çirkli həbsxana yorğanlarına bürünərək, gecəni əndişə ilə keçirtdilər. Həbsxanaçı bəzi dustaqlar üçün rüşvətlə araq tapıb gətirmişdi, əlbəttə, bunun nəticəsi dava, söyüş, biabırçı mahnilər oldu. Gecənin yarısından keçmiş bir dustaqla, qadınlardan birini yaxalayıb buxovla başına-başına döyməyə başladı. Haraya gəlmış həbsxanaçı qadını ölümdən xilas etdi. Həbsxanaçı dustağın başına zərbə endirdikdən sonra dava bitdi. Sonra adamlar hər iki yaralının iniltisinə əhəmiyyət vermədən yatdırılar.

Bundan sonrakı həftə çox yorucu və yeknəsəq keçdi; gündüzlər “yalançı krala” tamaşa etmək, ondan üz döndərmək və onu söymək üçün adamlar gəlirdi (bunlardan bəziləri Gendona az-çox tanış idi); gecələr isə əyyaşlıq və söyüş söymə təkrar olunurdu. Bununla belə axırdı bir qədər dəyişiklik oldu. Bir dəfə həbsxanaçı kameraya qoca bir kişi gətirib ona dedi:

— Canı bu otaqqadır, hamını öz qoca gözlərinlə nəzərdən keçirt. Bəlkə onu tanıdır.

Gendon başını qaldırdı və həbsxanada olduğu müddətdə birinci dəfə olaraq sevindi. Öz-özünə dedi: “Bu Blek Endrüstdür. O, ömrü uzunu xidmət etmişdir, o, mərhəmətli, namuslu bir adamdır, ürəyi düzdür. Daha doğrusu, qabaqlarda ürəyi düz idi. Lakin indi namuslu adam da məni tanımayacaq və başqaları kimi məndən üz döndərəcəkdir”.

Qoca otağı gözdən keçirdi, bir-bir dustaqların üzünə baxdı və nəhayət dedi:

— Mən burada ancaq yaramazlardan, küçə tör-töküntüsündən başqa bir adam görmürəm. Hanı o?

Həbsxanaçı güldü:

— Budur! — dedi. — Bu yekə heyvana diqqətlə bax və onun barəsində düşündüklərini söylə.

Qoca yanaşıl uzun zaman və diqqətlə Gendona baxdı, sonra başını yırğalayıb dedi:

— Yox, bu Gendon deyil və heç vaxt da Gendon olmamışdır!

— Düzdür! Sənin qoca gözlərin hələ yaxşı görür. Mən, Gücənablarının yerində olsaydım, bu yaramaz köpəyi...

Həbsxanaçı təsəvvür olunan ipi dartırmış kimi ayaqlarının ucuna qalxdı və boğulan adam kimi xırıldadı. Qoca açıqla bağırdı.

– Onunla bundan da pis rəftar etməsələr, qoy allaha şükür eləsin. Bu yaramaz hərif mənim əlimə düşsəydi, onu diri-dirə bişirərdim!

Həbsxanaçı kaftar gülüşü ilə acı-acı gülüb dedi:

– Qoca, onunla bir az danış! Hamı onunla boşboğazlıq edir. Bu səni əyləndirər.

Bu sözlərlə dönüb getdi.

Qoca diz çöküb piçildədi:

– Allaha şükür olsun ki, nəhayət, gəlib çıxdın, mənim mər-həmətli ağam! Mən güman edirdim ki, sən artıq yeddi ildir ölmüsən, halbuki sağsan! Mən səni görən kimi tanıdım: mən bura-da guya xırda oğru və dələduzlardan başqa heç kəsi görmədiyimi yalandan söyləməkdə, vicdan əzabı çəkdim. Mən qoca və yox-sulam, cənab Mayls, ancaq bircə kəlmə de, – məni boğazımdan assalar da, gedib həqiqəti açıb söyləyəcəyəm.

Gendon:

– Yox, – dedi, – lazım deyil! Sən yalnız özünü məhv edərsən, mənə isə köməyin dəyməz. Bununla belə sənə təşəkkür edirəm; sən insan nəslinə itirmiş olduğum etiqadımı mənə qis-mən qaytardın.

Qoca nökər krala və Gendona çox faydalı oldu; o guya yalan-çını ələ salmaq üçün gündə bir neçə dəfə həbsxanaya gəlir, yavan həbsxana yeməyini bir qədər dada mindirmək üçün, hər dəfə özü ilə ləzzətli bir şey gətirirdi, bundan başqa, o, gündəlik xəbər-ləri də Gendona yetirirdi, Gendon qocanın gətirdiyi ləzzətli şey-ləri kral üçün ayırrırdı: bunlar olmasayıdı, əlahəzrət məhv olub gedərdi, çünkü həbsxanaçının gətirdiyi yavan, iyrənc yeməkləri yeyə bilməzdi. Şübhə oyatmamaq üçün Endrüs gələndə həbsxa-nada az qalib gedirdi; lakin hər dəfə təzə bir xəbər yetirməyə yol tapırdı, bu xəbərləri yalnız Gendonun eşitməsi üçün piçilti ilə deyirdi, söyüsləri isə ucadan qışqırırdı.

Beləliklə, Mayls öz ailəsinin əhvalatını yavaş-yavaş öyrəndi. Artur altı il bundan qabaq ölmüşdü. Bu itki və Maylsdan xəbər

çıxmaması atasının səhhətini xeyli pozur, yaxın zamanda öləcəyini gözləyən ata Gü ilə Editi mütləq sevindirmək fikrinə düşür. Edit isə Maylsın qayıdacağına ümid edərək, toyu həmişə təxirə salır, bu zaman Maylsın ölüm xəbərini bildirən bir məktub gəlir, bu zərbə cənab Riçardı yorğan-döşəyə salır: qoca ölümünün yاخınlaşıdığını hiss edib toyu tələsdirir; Gü, elbəttə, onu müdafiə edir. Edit toyun bir ay da yubandırılmasını rica edir, sonra daha bir ay, ən nəhayət bir ay da yubandırır: onları cənab Riçardin cənəzəsi qarşısında nikahlandırırlar. Bu nikah səadət göturmır. Şayiə dövran edilmiş ki, guya toydan bir ay sonra Edit öz ərinin kağızları arasından həmin qara xəbər götirən məktubun bir neçə qaralamasını tapır və belə alçaq saxtakarlıq yolu ilə evlenməkdə və cənab Riçardin ölümünü sürətləndirməkdə ərini taqsırlandırır.

Təzə ağanın öz arvadı və nökərlərilə qaba rəftar etməsi haqqında xəbərlər ağızdan-ağıza keçirmiş; atası öləndən sonra cənab Gü öz maskasını atmış və onun malikanələrində yaşayınlar və ondan az-çox asılı olanlar üçün amansız bir müstəbidə çevrilmişdi.

Endürsün söhbətlərindən biri kralı çox maraqlandırdı!

– Belə şayiə var ki, guya kral dəli olmuşdur. Ancaq, Allah xatırınə, heç kəsə deməyin ki, bu barədə danışanları ölüm cəzası gözləyir.

Əlahəzrət qocaya baxıb dedi:

– Mərhəmətli əmi, kral dəli olmamışdır; belə axmaq xəbərləri yaymaqdansa, öz işinlə məşğul olmağın daha yaxşı olardı.

Endrüs oğlanın bu cür kəskin və gözlənilməz hücumundan özünü itirərək soruşdu:

– Bu oğlan nə deyir?

Gendon qocaya susmağı işaret etdi; sonra qoca sözünə davam etdi:

– Mərhüm kralı iki gündən sonra ayın on altısında Vindzorda dəfn edəcəklər, ayın iyirmisində isə Vestminsterdə təzə kralın başına tac qoyacaqlar.

Kral:

– Məncə, əvvəl təzə kralı tapmaq lazımdır... – deyə mırıldandı, sonra qəti bir ifadə ilə əlavə etdi: – Bu xüsusda onlar özləri tədbir tökməlidirlər; mən də bunun qayğısına qalmalıyam.

Qoca:

– Məni başa sal görüm... – deyə soruşmağa başladıqda, Gen-donun işaretini görüb susdu. Sonra yenə sözünə davam etdi: – Cənab Gü də tac qoyulma mərasiminə gedəcəkdir, bundan çox şey gözləyir. O, evə per rütbəsi ilə qayıtmaq ümidiindədir, çünki lord-protektorun ona böyük hörməti var.

– Hansı lord-protektorun?

– Cənab hersoq Somersetin.

– Hansı hersoq Somersetin?

– Necə hansı? Yalnız bircə nəfər lord-protektor var, Seymour, qraf Hertford.

Kral açıqla soruşdu:

– Nə zamandan bəri o hersoq və lord-protektordur?

– Yanvarın axırıncı günündən.

– Lütfən de görüm, onu bu rütbəyə kim qaldırmışdır?

– O özü və kralın yardımı ilə baş şura.

Əlahəzrət vəhşicəsinə bir qəzəblə qışqırdı –

– Kralın yardımı ilə? Hansı kral, mərhəmətli insan?

– Hansı kral? (Aman Allah, sən özün saxla, bu gün bu uşağın nə olub?) Bu məsələyə cavab vermək çətin deyil: axı bizdə kral bircə dənədir, – əlahəzrət, hökmdar. Kral Altinci Eduard, Allah ömrünü uzun eləsin! Bəli! Kralımız çox cavandır, ləp uşaqdır, amma çox mərhəmətli və mehribandır, bilmirəm o dəlidir, ya yox, – deyirlər ki, gündən-günə sağalır, lakin hamı bir səslə onu tərifləyir, onu təsdiq edir və padşahlığının çox ömür sürməsi üçün allaha dua edir, çünki o, padşahlığına mərhəmətli bir addımla başlamış – hersoq Norfolku bağışlamışdır, indi isə xalqa çox əziyyət və əzab verən şiddetəli qanunları ləğv etmək istəyir.

Kral bu xəbərləri eşitdikdə heyrətindən donub qaldı və öz kədərli fikirlərinə elə qapıldı ki, daha qocanın nağılıni eşitmədi. O öz-özündən soruşurdu: doğrudanmı bu kral, öz paltarını geyin-

dirib sarayda qoymuştu həmin o balaca dilənqidir? Bu, krala baş tutmaz bir iş kimi görünürdü. Axı o oğlan özünü Uels şahzadəsinə oxşatmış olsaydı, danışığının və hərəkətləri onu ifşa edərdi, onu qovar və əsl şahzadəni axtarmağa başlardılar. Doğrudanmı şura onun yerinə bir əsilzadə balası qoymuşdur? Yox, onun dayısı buna yol verməz; – o hər şeyə qadirdir və bu qəsdin, yəqin ki, qarşısını ala bilər.

Kralın düşüncələri heç bir nəticə vermədi, bu sırrı açmağa nə qədər can atırdısa, bu məsələ üzərində nə qədər baş sindirirdi, başı o qədər şiddətlə ağrıyır, partlamaq dərəcəsinə gəlirdi. Onun Londona qayıtmaq arzusu saatdan-saatə artırdı, onun üçün dus-taqlığı getdikcə dözülməz olurdu.

Gendon nə qədər çalışırdısa, krala təsəlli verə bilmirdi, buna yalnız onun yaxınlığında olan buxovalanmış qadınlar nail ola bildilər. Onların həlim məsləhətləri onun qəlbini yumşaltdı və onu ürəkdən sevdi, bundan sonra qadınların dostluğu ona təskinlik verirdi. Kral onlardan nə üçün həbsə salındıqlarını soruşturdu, qadınlar cavab verdilər ki: onlar baptistidlər<sup>1</sup>. Kral gülümşəyib soruşturdu:

– Məgər bu elə bir cinayətdir ki, bundan ötrü adamları həbsə salırlar? Siz məni kədərləndirdiniz, mən bu yaxınlarda sızdırın ayrılacagam, çünki bu cür boş şey üstündə siz burada çox saxlamazlar.

Qadınlar cavab vermədilər, lakin onların üzündəki əlamətlər kralı təşvişə saldı, o tələsik soruşturdu:

– Nə üçün cavab vermirsiniz? Rica edirəm deyin, sizi ağır bir cəza gözləmir ki? Lütfən deyin, sizin üçün gərək, başqa bir qor-xu olmasın.

Qadınlar söhbəti dəyişdirmək istədilər, lakin kral artıq sakitləşə bilmir və soruştırmışında davam edirdi:

– Olmaya sizi qamçı ilə döyəcəklər? Yox, yox! Onlar bunca amansız olmazlar. Deyin ki, sizə toxunmayacaqlar! Axı toxunmazlar. Elədirmi?

<sup>1</sup> Baptistlər – uşaqların xaç suyuna salınmasını rədd edən və yalnız böyüklərin xaç suyuna çəkilməsini doğru hesab edən dini bir təriqətin tərəfdarlarına deyilir.

Pərt olmuş və kədərlənmiş qadınlar, bununla belə cavabdan boyun qaçıra bilmədilər, onlardan biri həyəcandan boğulan səslə dedi:

— Ah, əziz oğlan, sənin bizə olan rəğbətin qəlbimizi parçalayı! Pərvərdigara, bizə səbir ver...

Kral onun sözünü kəsdi:

— Bu etirafdır!.. Demək bu rəhmsiz yaramazlar səni qamçı ilə döyücəklər! Ağlama! Göz yaşların ürəyimə od salır. Mərd ol: mən səni bu cür alçaqlıqdan qurtarmaq üçün öz hüququmu vaxtında qaytararam, görərsən!

Kral səhər yuxudan ayılanda qadınlar artıq yox idilər. O:

— Onlar xilas olmuşlar! — deyə sevinclə qışqırdı və qüssə ilə əlavə etdi: — lakin vay mənim halıma, onlar mənə təskinlik verirdilər!

Qadınlar gedərkən yadigar olmaq üçün onun paltarına lent parçası sancaqlamışdlar. Kral bu bəxşisi həmişə saxlayacağımı söylədi və tezliklə onları axtarıb öz himayəsi altına alacağını vəd etdi.

Tam bu dəqiqədə həbsxanaçı öz köməkçilərilə içəri girib, bütün dustaqları həyətə çıxartmağı əmr etdi. Kral çox sevindi: mavi səmanı görmək və təmiz hava udmaq böyük xoşbəxtlikdir! O həyəcanlanır və ağır tərpənən keşikçilərə acığını tuturdu, nəhayət, ona növbə çatdı. Onu divara bənd edilmiş dəmir halqadan açıdlar və Gendonla bərabər başqalarının dalınca gəlməyi əmr etdilər.

Dördkünc həyətə daş tavalar döşənmişdi. Dustaqlar böyük bir daş tağın altından keçərək divar boyunca cərgə ilə düzüldülər. Onların qabaqlarına ip çəkildi, yanlarında keşikçilər durmuşdular.

Səhər soyuq və hava tutqundu, gecə qar yağmışdı, böyük həyət ağappaqdı, buna görə də mənzərəsi daha da kədərli görünürdü. Aradabir qış küləyi həyətə soxulub qar yiğinlarını səpələyirdi.

Həyətin ortasında zəncirle sütunlara bağlanmış iki qadın vardı. Kral ilk baxışda öz dostlarını tanıdı. O diksinib öz-özünə dedi:

— “Heyhat, mən yanılmışam, onları azad etməyiblərmiş. Belə də iş olarmı ki, bu cür yaxşı və mərhəmətli qadınlar, İngiltərədə – büt pərəst İngiltərədə yox, xristian İngiltərədə – qamçı ilə dö-

yülsünlər! Onları qamçı ilə döyəcəklər, onların təskinlik verdiyi və nəvaziş göstərdiyi mən isə bu böyük ədalətsizliyə tamaşa etməliyəm. Bu qəribədir, çox qəribədir! Mən bu geniş dövlətdə hakimiyyət mənbəyi olduğum halda, onlara kömək etməkdən acizəm. Lakin, ey xəbislər, özünüzü gözləyin, bir gün gələr ki, bunların hamısının hesabını sizdən çəkərəm. İndi vuracağınız hər zərbə əvəzində yüz zərbə alacaqsınız”.

Geniş darvaza taybatay açıldı, camaat içəri doluşdu. Onlar qadınları dövrəyə aldılar, kral onları görmədi. Sonra keşiş geldi, camaat ona yol verib, yenə bir-birinə qarışdı və kralın qabağını kəsdi. Kral bəzi sual-cavab eşitdi, lakin sözləri seçə bilmədi. Sonra hazırlıq başlandı. Keşikçilər əl-ayağa düşdülər, onlar gah camaatın içində yox olub, gah da görünürdülər; izdiham yavaş-yavaş susdu, aranı dərin bir sükut bürüdü.

Birdən komanda ilə izdiham geri çəkildi, kral damarlarındakı qanı dondurən bir mənzərə gördü. Qadınların ətrafında odun və çırrı qalanmışdı, dizüstə oturmuş bir adam tonqalı yandırırdı!

Qadınlar başları aşağı və əllərilə üzlərini örtərək durmuşdular; ağaç budaqları artıq çirtildiyirdi, sarı alov dilləri yuxarı qalxırdı, külək mavi tüstü burumlarını ətrafa yayırdı. Keşiş əllərini göyə qaldırıb dua oxumağa başladı. Tam bu dəqiqədə darvazadan iki nəfər qız içəri soxuldu və qulaqbaticıcı fəryadla tonqalda yanmağa məhkum edilmiş qadınların üstünə atıldı. Keşikçilər tez onları tutdular: birini bərk-bərk saxladılar, o biri isə vurnuxub keşikçilərin əlindən çıxdı; o, anası ilə birgə ölmək istədiyini söyləyirdi. Onu yenə geri çəkdilər, lakin paltarı od tutdu. Onu iki-üç adam tutmuşdu, paltarının yanın yerini cirib atdılar, qız isə var gücü ilə çırpinır və qışqıra-qışqıra deyirdi ki, indi o, yetim və kimsəsiz qalacaqdır, o, anası ilə birgə ölməyə izin istəyirdi. Hər iki qız hönkürtü ilə ağlayır və keşikçilərin əlində çırpinırırdı, birdən ölüm əzabının ürək parçalayan səsi bu fəryadları boğdu. Kral gözünü hönkürtü ilə ağlayan qızlardan çevirib tonqala baxdı, ölü sıfəti kimi rəngi qaçmış üzünü divara döndərdi və daha bu dəhşətli mənzərəyə baxmadı. O öz-özünə deyirdi:

“Burada gördüklərim heç vaxt yadımdan çıxmayacaqdır, ömrüm uzunu bunu xatırlayacağam, ölənə qədər bunu yuxuda görəcəyəm. Kaş kor olaydım”.

Gendon krala baxırdı. O razı qalmış halda öz-özünə deyirdi:

“O bir qədər sağlamışdır, dəyişmiş, yumşalmışdır. Qabaqkı vaxt olsayıdı, həbsxanaçıların üstünə atılar, çığır-bağır salar, kral olduğunu söyləyərək, qadınların azad edilməsini tələb edərdi. O, çox çəkmədən öz sayıqlamasını unudacaq, ağlı yenə düzəlcəkdir. Kaş tezliklə sağala idi!”

Həmin gün həbsxanaya bir neçə təzə dustaq gətirdilər; buları, elədikləri cinayətlərə görə cəza vermək üçün sabahısı günü müxtəlif şəhərlərə göndərəcəkdilər. Kral uzun-uzadı onlarla söhbət etdi, – o özünü gələcəkdə padşahlığa hazırlamaq üçün, onlara bir çox sorğu-sual verdi. Onların çəkdikləri əzablar kralın ürəyini parçalayırdı. Dustaqların içində yoxsul, ağlıdan kəm bir qadın vardı, o, bir toxucudan iki yüz yarda qədər mahud parça oğurlamışdı, bunun üçün qadını dar ağaçından asılmağa məhkum etmişdilər. Başqa bir dustaq əvvəlcə at oğurlamaq üstündə taqsırlandırılmışdı; ona qarşı ortada heç bir sübut olmadığından dar ağaçından qurtarmışdı; lakin onu təzəcə buraxmışdılar ki, kral parkında bir maral öldürdüyü üstündə yenə həbs etdirilər; bu dəfə onun taqsırı sübut olunmuşdu və onu dar ağaç gözləyirdi. Bir usta əlaltışının söylədikləri kralın əhvalını hamidan çox pozdu və onu kədərləndirdi. O deyirdi ki, bir dəfə axşam öz ağasının yanından uçub getmiş bir tərlan tapıbmış, tərlanı evə gətirir, bu na haqqı olduğunu güman edirmiş. Lakin məhkəmə onu oğurluqda taqsırlandırib ölüm cəzasına məhkum etmişdir.

Bu cür vəhşilikdən qəzəblənmiş kral taxtını geri qaytarmaq məqsədilə, Gendona yalvardı ki, buxovları sindirsin və birlikdə Vestminsterə qaçsınlar; taxta oturan kimi şahanə əsanı qaldırıb bu zavallıları müdafiə edər və ölüm dən qurtarar.

Gendon:

– “Zavallı uşaq! – deyə içini çəkdi. – Bu kədərli söhbətlər yenə onun ağlını başından aldı. Mən isə ümid edirdim ki, tezliklə sağalacaqdır”.

Dustaqların arasında qoca bir vəkil vardı, bu qaşqabaqlı və sarsılmaz iradəli bir şəxsdi. Üç il bundan qabaq o, lord-kanslerin əleyhinə çıxıb, onu ədalətsizlikdə taqsırlandırmışdı: bunun üstündə onu bədnamlıq sütununa sarıyb, qulaqlarını kəsmiş, vəkillik hüququndan məhrum etmiş, ondan üç min funt sterlinq cərimə almış və həbsxana cəzasına məhkum etmişdilər. Bu yaxılarda o öz hərəkətini təkrar etmişdi, indi bunun üstündə onun qulaqlarından qalan son parçanı da kəsəcək, ondan beş min funt sterlinq cərimə alacaq, hər iki üzünə damğa basacaq və ömrünün axırına qədər onu həbsdə saxlayacaqdılar.

O, ağarmış saçlarını dala verərək, kəsilmiş qulaqlarının dibini göstərdi:

— Bunlar ehtirama layiq çapıqlardı, — dedi.

Kralın gözləri qəzəblə alovlandı. O dedi:

— Heç kəs mənə inanmir, sən də inanmazsan. Lakin fərqi yoxdur — bir aydan sonra sən azad olacaqsan, səni hörmətdən salan və İngiltərəni rüsvay edən qanunların özü də dövlət aktlarından silinəcəkdir. Dünya pis qurulmuşdur: krallar bəzən qanunları öz üzərlərində sınamalı və rəhmdilliyyə öyrənməlidirlər.

## İYİRMİ SƏKKİZİNCİ FƏSİL

### FƏDAKARLIQ

Həbsxana həyatı və hərəkətsizlik Maylsı artıq yormuşdu. Nəhayət, mühakimə günü çatdıqda, o çox razı qaldı, deyirdi ki, hər bir hökmə razı olardı, təki, onu daha həbsxanada dustaq saxlamasınlar. Lakin o, böyük bir səhv etmişdi: onu “davakar sərsəri” hesab edib alçaldıcı bir cəzaya məhkum etdiklərini eşitdikdə bərk acıqlandı. Gendon qəsrinin sahibini təhqir etdiyi üçün bədnamlıq sütunu yanında onun ayaqlarını iki saat kündəyə salacaqdılar. Məhkəmədə təhqir etdiyi adamın doğma qardaşı və mərhum cənab Riçardin bütün ünvan və torpaqlarının qanuni varisi olduğunu bildirdikdə, onun sözlərinə həqarətlə baxdilar, hətta bunları müzakirəyə qoymağın belə layiq bilmədilər.

Onu bədnamlıq sütunu yanına aparırkən, çığır-bağır salmağa və hədələməyə başladı, lakin bu hərəkətlər kömək etmirdi, polis nəfərləri onu sürükləyir və arabir höcətliyi üstündə onu yumruqlayırdılar.

Kral, adamları yarib keçə bilmirdi. O öz mərhəmətli dostu və nökərindən xeyli uzaqda, dalca gəlirdi. Bu cür şübhəli adamlı dostluq etməsi üstündə kralın özünü də az qala bədnamlıq sütununa məhkum edəcəkdilər, lakin gəncliyini nəzərə alaraq lazımı nəsihət verdikdən sonra onu buraxdırılar. Nəhayət, izdiham dayanıqdə, kral irəli soxulmaq üçün, atılıb düşdü; bir çox zəhmətdən sonra buna nail oldu. Zavallı cəngavər, İngiltərə kralının şəxsi mühafizəçisi, kobud qaragüruhun istehzasına hədəf olaraq bədnamlıq sütunu dibində oturmuşdu. Eduard məhkəmənin qərarını eşitdi, lakin bunun mənasını yaxşı anlamadı. Onun krallıq mənsəbinə edilən bu yeni təhqirin bütün dərinliyini anlamağa başladıqca, qəzəbi daha da artırdı; birdən adamların içində Gendona bir yumurta atdılar, yumurta gəlib onun sıfətinə dəydi, bu hal kralı çox hiddətləndirdi, camaat isə nəşə ilə qəhqəhə çəkib güldü. Kral qəzəbindən özünü bilməyərək, sütunun yanına yürüüb polis müdirlinin üstünə atıldı:

– Heç utanırsan? – deyə qışkırdı. – Bu mənim nökərimdir. Bu saat onu buraxdır! Mən...

Gendon dəhşət içinde səsləndi:

– Sus! Özünü məhv edərsən!.. Cənab, ona əhəmiyyət vermə, o, dəlidir!

– Sakit ol, mərhəmətli insan, mən heç də ona əhəmiyyət vermək fikrində deyiləm, ancaq ona balaca bir qulaqburmazı vermək bəd olmaz.

Polis müdürü polis nəfərlərindən birinə üzünü tutub dedi:

– Bu oğlana bir-iki qamçı vur, ədəbli olsun.

Bu əsnada ayaqları kündəyə salınan qardaşına tamaşa etmək üçün təzəcə gəlmış ser Gü:

– Ona yarım düjün qamçı vur, – deyə məsləhət gördü.

Kralı tutdular. O hətta müqavimət də göstərmirdi. Onun müqəddəs şəxsiyyətini hədələyən dəhşətli həqarətin yalnız təsəv-

vürü onu sarsılmışdı. Tarix səhifələrində İngiltərə krallarından birinin qamçı ilə cəzalandırıldığı haqqında bir hekayə yazılmışdı, – Eduard bu biabırçı səhifəni təkrar edəcəyini düşündükdə, az qala bağıri çatlayırdı. Lakin çarə yoxdu, burada heç kəsdən imdad gözləmək olmazdı; ya cəzaya dözmək, ya da cəzanın başıalanması üçün yalvarmaq lazım gəlirdi. İkisindən birini seçmək çətindi. Kral zərbələrə dözə bilərdi, yalvarmaq dərəcəsinə qədər alçalmaq qüvvəsindən xaricdi.

Lakin Mayls Gendon onun imdadına çatdı.

– Buraxın uşağı! – deyə o səsləndi. – Rəhmsiz köpəklər, onun balaca və zəif olduğunu məgər görmürsünüz? Buraxın onu, onun qamçılarını mənə vurun.

– Gözəl fikirdir! – deyə cənab Gü təsdiq etdi, onun üzündə məmnun bir istehza əlaməti göründü. – Dilənçini buraxın, bu qoçağa isə bir düjün qamçı vurun, baxın a, düz bir düjün olsun!

Kral etiraz etmək istədikdə cənab Gü o saat onu sakit etdi:

– De, de, utanma! – dedi. – Ancaq bunu bil ki, sənin hər sözünə onun üçün altı zərbə artırılacaqdır.

Gendonu kündədən çıxarıb kürəyini açıdilar; qamçı onun kürəyinə enəndə, yaziq balaca kral davam gətirməyib üzünü çevirdi, üzündən göz yaşı biixtiyar axmağa başladı. O öz-özünə deyirdi.

“Mərhəmətli, mərd ürək! Mənə qarşı göstərilən bu fədakarlıq heç vaxt yadımdan çıxmayaçaqdır. Mən bunu unutmayacağam... Onlar da xatırlamalı olacaqlar!” – deyə acıqla əlavə etdi.

Gendonun alicənablığı kralın gözündə getdikcə böyüyürdü, bununla bərabər ona qarşı minnətdarlığı da artırdı. O öz-özünə dedi:

“Kim öz padşahını yaralanmaqdandan və ölümdən qurtarsa, ona böyük xidmət göstərmmiş olar. O, məni ölümdən qurtarmışdı. Lakin bu onun bugünkü qəhrəmanlığına görə heçdir! O öz padşahını bədnamlıqdan qurtardı!”

Gendon zərbələrə bir əsgər kimi səssiz, iniltisiz davam getirdi. Uşağa vurulacaq qamçıları öz boynuna götürmiş bu nəcib, mətanətli insana qarşı bu maraqlı mənzərəyə tamaşaya yığılmış kobud və alçaq qaragürühda da bilaixtiyar hörmət hissi doğurdu, istehzalar kəsildi, artıq qamçı zərbələrindən başqa heç bir şey

eşidilmirdi. Gendonu yenə kündəyə saldıqda meydan tamamilə sakitdi; halbuki azacıq əvvəl təhqiramız səslər meydanı bürüdü. Kral yavaşça Gendona yaxınlaşıb qulağına piçildadı:

— Sənə təşəkkür etməyə krallar belə acizdi, möhtərəm və nəcib insan, çünki krallardan da yüksək olan Allah səni bunca alicənab yaratmışdır; lakin kral səni insanlar qarşısında yüksəldə bilər.

Kral yerə düşmüş qamçını götürüb Gendonun qanlı ciyinlərinə yavaşcadan toxundurdu və piçilti ilə dedi:

— İngiltərə kralı Eduard sənə qraflıq rütbəsi verir.

Bu sözlər Gendona təsir etdi, göz yaşları yanaqlarından axdı, lakin eyni zamanda özünün acınacaqlı bir dərəcədə gülünc vəziyyətdə olduğunu elə cəddliklə hiss etdi ki, təbəssümədən özünü güclə saxladı. Birdən-birə, bir sıçrayışla, bədnamlıq sütunundan qraf rütbəsinə qədər əlçatmaz yüksəkliyə qalxmaqdan gülünc şey nə ola bilər! O öz-özünə deyirdi:

“Yaman bəxtim gətirir! Xəyallar və kölgələr aləmində pərvaz edən xəyali bir cəngavər indi xəyali bir qrafa çevrilmişdir. Bu, xüsusən ləkəsiz qanadlar üçün baş gicəlləndirici bir uçuşdur. Belə davam edərsə, çox çəkmədən məni yarmarka dirəyi kimi pərəkli bəzəklərə və qəribə zinətlərə tutarlar; şərəfin özü-özlüyündə qiyməti olmasa da, kimin tərəfindən mənə bağışlandığımı nəzərə alıb bunlardakı səmimiyyəti qiymətləndirəcəyəm. Paxıl və mənfəətpərəst hökumət adamlarından rəzalətlə əldə edilən əsl şərəfdənsə, gözləmədiyim və dinləmədiyim halda mənə səxavətlə verilən miskin, gülünc şərəf daha yüksəkdir”.

Heybətli cənab Gü atını döndərdi, canlı divar dinməz-söyləməz onun qarşısında aralandı və yenə dinməz-söyləməz bitişdi. Yenə qabaqqı kimi sakitlikdi, heç kəs dustağı müdafiə və ya tərif etmək üçün bir kəlmə belə danışmağa cəsarət etmirdi, lakin istehzaların olmaması faktı özü-özlüyündə dustağın mərdliyinə qarşı hörməti bildirən bir əlamətdi. Bu mənzərəyə valeh olmayan və dişlərini ağardaraq dustağa ölü pişik atmaq istəyən gecikmiş bir tamaşaçını o saat vurub yıxdılar və qovdular, sonra yenə qabaqqı sükut bərpa oldu.

## İYİRMİ DOQQUZUNCU FƏSİL

### LONDONA

Gendon bədnamlıq sütununun yanında müəyyən müddət oturduqdan sonra, azad olundu və bu mahaldan çıxıb getmək, bir daha buraya qayitmamaq əmrini aldı. Qılincını, qatırını və eşşəyini ona qaytardılar. O, qatıra, kral da eşşəyə minib yola düzəldilər; izdiham sakit bir hörmətlə onlara yol verdi; onlar çıxıb getdikdə artıq hamı evlərinə dağılımışdı.

Gendon fikrə getdi. O, bir çox şeyləri düşünməli idi. Nə etməli? Özlərinə hökmən nüfuzlu bir havadar axtarmalı idilər, yoxsa mirasdan əl çəkməli və özünü rüsvayçılıqla yalançı varis yerində qoymalı olacaqdı. Lakin bu cür müdafiəni və havadarı haradan tapmaq olardı? Elə iş də burasında idi! Onun başına bir fikir gəldi, bu fikir yavaş-yavaş böyüyərək çox zəif və çətin həyata keçirilən balaca bir ümidi çevrildi, başqasını tapma-yanda, bu ümid barədə düşünməyinə dəyərdi. Cəngavər, gənc kralın mərhəməti və məzлumlarla bədbəxtləri alicənablıqla müdafiə etməsi barədə qoca Endürüsün sözlərini xatırladı. Onun yanına gedib ondan ədalət diləməyə təşəbbüs etmək yaxşı olmazdım? Bu, yaxşı fikirdir, ancaq mənim kimi bir yoxsulu hökmdarın hüzuruna buraxarlarmı? Nə fərqi var, hər halda indidən fikir çəkməyinə dəyməz: bu xüsusda öz vaxtında düşünmək olar. Gendon bir çox döyüşlərdə olmuş zırək və diribaş bir əsgərdi: şübhə yoxdur ki, işin məqamı çatdıqda, buna çarə tapar. İndi isə paytaxta getmək lazımdır. Atasının köhnə dostu, mərhum kralın mətbəxinin və ya tövləsinin baş müdürü və ya buna oxşar vəzifədə olan, Mayls onun nə vəzifədə olduğunu yaxşı xatırlaya bilmirdi, – cənab Qemfri Marlo, mərhəmətli cənab Qemfri bəlkə ona havadar çıxdı.

İndi bütün qüvvələri toplamaq lazım gəldiyi, müəyyən məqsəd meydana çıxdığı bir zamanda, onun ruhunu qaplayan qəmənginlik dağıldı, başını qaldırıb ətrafa göz gəzdirdi. Hətta çox yol getdiklərinə də təəccüb elədi; kənd xeyli uzaqda qalmışdı.

Dalca eşşək üstündə gələn kral başını aşağı dikmiş halda yırğalanırdı; o da öz fikir və planlarına qərq olmuşdu. Gendonun indicə doğmuş sevincini kədərli bir hiss qapladı: görəsən, uşaq ömrü uzunu acliq, istehza və döyülməkdən başqa heç şey gör-mədiyi bir şəhərə qayıdarmı? Ondan soruşmaq lazımdır, – bundan vaz keçmək olmaz. Gendon qatırı saxlayıb səsləndi:

– Mən səndən hara getməyi soruşmadım. Əmr et, hökmərim!  
– Londona!

Gendon cavabdan çox razı qaldı, eyni zamanda heyrət içində yoluna davam etdi.

Bütün yolu macərasız getdilər. Lakin axırdı yenə iş macəra-sız keçmədi. Fevralın on doqquzunda axşam saat doqquza yaxın London körpüsünə çıxıb səs-küylü izdiham içərisinə girdilər. Camaat çığır-bağır salır, boğazını yırtırdı; pivədən qızarmış üzlər çoxlu məşəllərin işığında parıldayırdı. Elə bu əsnada səyyahlar darvazadan girərkən, yuxarıdan sabiq bir hersoqun və əyanın çürümüş başı qopub Gendonun dirsəyinə dəydi və izdihamın üs-tünə sıçradı. Dünyada insan əlinin gördüyü işlər nə qədər az ömürlü olurmuş! Mərhəmətli kral Henrix cəmisi üç həftə idi ki, ölmüşdü, dəfnindən isə üç gün belə keçməmişdi, bununla belə öz dəbdəbəli körpüsü üçün görkəmli dövlət adamları arasından səliqə ilə seçmiş olduğu nəcib bəzəklər artıq tökülməyə başla-mışdı... Yerə düşmüş başa toxunub büdrəyən bir şəhərli, qaba-ğında durmuş birinin kürəyinə başı ilə dəydi. O, geri dönüb əli-nin altına keçən başqa birisini yumruğu ilə vurub yerə yıldı, özü isə yixilmiş adamın yoldaşından aldığı təpikdən kənara firlandı.

Dava salmaq üçün vaxt çox münasibdi. Sabah tac qoyulma mərasimi başlayırdı, ona görə araq və vətənpərvərlik hissi hamı-nı coşdurmuşdu. Gendonu sixib kraldan ayırdılar. Hər ikisi bar-bar bağıran insan yiğinının səs-küyü və qarşıqlığı içində itib getdi.

Onları qoyaq qalsınlar burda.

## OTUZUNCU FƏSİL

### TOMUN MÜVƏFFƏQİYYƏTLƏRİ

Əsl kral yarımcılpaq, yarımac ölkəni avara gəzdiyi, sərsərilər-dən istehza və kötüklər yediyi, oğru və canilərlə həbsxanalarda oturduğu, hamının onu dəli və yalançı kral adlandırdığı bir zaman-da, yalançı kral Tom Kenti tamamilə başqa bir həyat sürdü.

Biz onu sonuncu dəfə gördükdə, o, krallıq hakimiyyətində cəlbedici bir şey tapmağa yenicə başlayırdı. Kral mənsəbi get-dikcə onun xoşuna gəlirdi, nəhayət, bütün həyatı sevinclə doldu. O daha sixilmirdi; qorxusu getdikcə azalırdı, özünü artıq narahat hiss etmir, sakit və sərbəst saxlamağa başlayırdı. Özünə lazım olan bütün məlumatı mədəndən çıxarılan filiz kimi “kötək pajından” öyrənirdi.

Oynamاق və ya boşboğazlıq etmək istədikdə, ledi Yelizavetanı və ledi Cen Qreyi yanına çağırıb, sonra onları elə bir tərzdə azad edirdi ki, guya ondan ötrü bu adı bir şeydir. Şahzadə qızla-rın ondan ayrılkən əlini öpmələri daha onu pərt etmirdi.

Gecələr onu yatırarkən görülən təşrifat indi xoşuna gəlirdi, səhərlər mürəkkəb və təntənəli geyinmə mərasimlərindən də zövq alırdı. Nahar zamanı əyanların və mühafizəçilərin dəbdə-bəli heyəti tərəfindən müşayiət edilərək vüqarla süfrə başında əyləşirdi. O öz məiyyətilə elə fəxr edirdi ki, hətta bunun iki dəfə artırılmasına əmr etdi, indi onun artıq yüz nəfər mühafizəçisi vardı. O, uzun dəhlizlərdə yayılan şeypur səslərindən və uzaq-dan eşidilən “Krala yol verin!” sədalarından xoşlanırdı.

O hətta taxt salonunda aparılan şura iclaslarında, çox vaxt lord-protektorun piçildadiği sözləri təkrar etməsinə baxmaya-raq, iştirak etməkdən zövq almağı öyrənmişdi. O, dəbdəbəli məiyyətlə səfirləri qəbul etməyi və onu “qardaş” adlandıran şanlı padşahların dostanə təbriklərini dinləməyi sevirdi. Törtök-küntülər Həyətindən olan Tom Kenti xoşbəxt idi.

O öz bəzəkli palтарlarını bəyənir və təzələrini tikdirirdi. Onun zənnincə, dörd yüz nökər onun əzəməti üçün kifayət de-

yıldı, ona görə bunların qədərini üç dəfə artırdı. Saray adamlarının yaltaqlığı onun qulaqlarında xoş bir musiqi kimi səslənirdi. O, yenə də məzlumların mərhəmətli, həlim və möhkəm müdafiəcisi olaraq qalmışdı və ədalətsiz qanunlarla arası kəsilmədən çarşıydı; lakin özünü təhqir edilmiş hesab etdiyi hallarda, bir qrafa və ya hətta hersoqa elə sərt nəzər salırdı ki, adamın canına lərzə düşürdü. Bir dəfə şahzadə “bacısı”, qatı mömin olan ledi Meri, həbsxanaya atılmalı, asılmalı və ya yandırılmalı olan buncu adamları əzizləməklə ağıllı iş görmədiyini Toma sübut etməyə başladı. Ledi Meri mərhüm kralın zamanında bəzən həbsxanada eyni zamanda altmış minə qədər dustaq olduğunu və öz müdrik padşahlığı zamanında kralın cəllad əli ilə o dünyaya yetmiş yeddi min oğru və quldur göndərdiyini xatırlatdıqda – alicənab uşaq, ona, qəzəblə dolu olan sinəsindən daşı çıxarıb yerinə insan ürəyi qoymaq üçün Allaha dua etməyi məsləhət gördü.

Bəs, zavallı balaca qanuni vəliəhdin yox olması doğrudandamı Tom Kentini heç vaxt narahat etmirdi? Halbuki o, Tomla çox nəzakətlə davranışmışdı və onu kobud növbətçinin əlindən qurtarmaq üçün ayrıca bir coşqunluqla saray darvazasına cummuşdu! Bəli! Tomun sarayda keçirdiyi ilk gecələri yox olmuş şahzadə haqqında kədərli fikirlərlə zəhərlənmişdi. Tom onun qayıtmamasını və öz hüququnda bərpa edilməsini ürəkdən arzu edirdi. Lakin günlər gəlib keçir, şahzadə isə qayıtmırıldı. Yeni fərəhli hissələr Tomun qəlbini yavaş-yavaş qaplayır, xəbərsiz itmiş şahzadənin surəti qəlbindən tədricən silinirdi, axırda bu surət çox gec-gec və özü də çağırılmamış qonaq kimi onun gözü qarşısına gəlirdi, çünki bu surəti təsəvvürünə gətirdikdə Tom özündə ağrı və xəcalət hiss edirdi.

Tom... bədbəxt anasını və bacılarını da çox gec-gec xatırlayırdı. İlk zamanlar onların həsrətini çəkir, onları görmək istəyirdi, sonra isə onların cindir və çirkli paltlarda saraya gəlib öz öpüşlərilə onu ifşa edəcəkləri və onu taxtdan məhrum edib yenə iyrənc xarabaliqlara, acliq və alçaqlıq aləminə sürükləyəcəkləri fikrindən diksinməyə başlayırdı. Axırda onları, demək olar ki,

bilmərrə yadından çıxartdı, buna çox şad idi, çünki onların kədərli və məzəmmətedici üzləri onun gözü qarşısına gələndə, özünü yerlə sürünən hər cür həşəratdan daha alçaq hiss edirdi.

Fevralın on doqquzunda gecəyarısı Tom Kenti öz sadiq bəndələri tərəfindən qorunaraq və kral mənsəbinin bütün dəbdəbəsilə əhatə olunaraq, sarayda öz qəşəng yatağında sakitcə yatdı; sabah onun başına təntənə ilə tac qoyulacaqdı.

Bu zaman ac, uzun yolu gəlməkdən taqəti kəsilmiş, cindir paltarlı, küçə vuruşması zamanı aldığı zərbələrdən bədəni göyərmiş əsl kral, Eduard, camaatın arasında durub, Vestminster məbədinin yanında qarışqa kimi qaynaşan fəhlələrin təlaşla o yan-bu yana qaçışmasına böyük bir maraqla tamaşa edirdi. Onlar sabahkı tacqoyma mərasiminə son hazırlıqlarını qurtarırdılar.

## OTUZ BİRİNCİ FƏSİL

### TACQOYMA MƏRASİMİ

Ertəsi gün səhər Tom Kenti yuxudan oyandıqda havanı uğultu bürüdü. Bu uğultu Toma bir musiqi kimi gəlirdi, bu o deməkdi ki, bütün İngiltərə bu böyük günü qarşılamaq üçün sinəsini sevinc və fərəh hisslərilə doldurur.

Tom yenə Temza çayında seyrə çıxan təntənəli mərasimdə birinci yeri tutdu. Qədim adətə görə kral yürüşü Tauerdən başlayaraq bütün Londondan keçməli idi. Tom hamidan qabaq Tauerə yollandı. O, Tauerə gələn kimi, qədim qalanın divarları sanki min yerdən çatladı və hər birindən alov dili və ağ tüstü burumu çıxdı. Qulaqbatırıcı partlayış ətrafa yayıldı, izdihamın şən bağırıtları bir anlığa bu gurultu içində batıb getdi, uğultunun gücündən yer titrəyirdi, alov, tüstü, atəş səsləri bir-birinin dalınca təkrar olunurdu, belə ki, bir dəqiqədən sonra köhnə Tauer qalın tüstü buludu içində görünməz oldu, yalnız Ağ Tauer adlanan, bayraqlarla bəzənmiş uca kilsə buludlar üzərindən yüksələn dağ zirvəsi kimi, tüstü dənizi üzərində ucalırdı.

Bahalı yəhəri az qala yer süpürən qəşəng at belinə minmiş, bərli-bəzəkli paltar geymiş Tom Kenti təntənəli mərasimin başında idi; onun dalınca eynən onun kimi qəşəng ata minmiş dayısı, lord-protektor Somerset gəlirdi; onu hər iki tərəfdən polad geyimləri parıldayan kral mühafizəçi dəstəsi müşayiət edirdi; protektorun dalınca öz naib-nökərlərinin müşayiətilə bayramsayağı geyinmiş əyanların ardi-arası kəsilməyən sıraları gəlirdi, bunların dalınca bələdiyyə rəisi lord və al məxmərdən mantiya geymiş, döşünə qızıl zəncir taxmış oldermenlər<sup>1</sup> gəlirdilər; bunların dalınca da – əllərində şirkətlərinin əlvan bayrağı, əyinlərində bahalı geyim olan London tacirlərinin nümayəndələri gəlirdilər. Mərasimi o zaman artıq üç yüz ilə qədər ömrü olan məşhur qədim topçu briqadası tamamlayırdı. Bu briqada imtiyazdan istifadə edən (bu imtiyaz indiyə qədər davam edir) parlamentin sərəncamlarına tabe olmayan bir qoşun hissəsi idi. Bu, parlaq bir mənzərə idi, briqada böyük insan yığını arasından əzəmətlə keçirdi, adamlar onu her addımda qulaqbatırıcı səslərlə alqışlayırdılar. Bu barədə tarixçi belə yazır:

“Kral şəhərə girərkən xalq onu təbrik səsləri, dualar, xoş diləklər və namuslu təbəələrin öz padşahlarına səmimi məhəbbətlərinin sair ifadələrilə qarşıladı; kral da sevinclə parlayan üzünü izdihama çevirərək və hökmdara yaxın olan adamlarla mərhəmətli bir tərzdə danışaraq, öz xalqının izhar etdiyi sədaqət hissərinə qarşı öz təşəkkürlərini artıqlığı ilə bəyan etdi. “Yaşasın İngiltərə kralı!” – “Əlahəzrət Altıncı Eduardın vücudunu Allah hifz eləsin!” – deyə işlədilən bağırılırlara kral: “Allah sizin hamınızı saxlasın! Səmimi-qəlbdən təşəkkür edirəm mənim mərhəmətli xalqım!” – deyə lütfkarlıqla cavab verirdi. Kralın mərhəmətli sözləri xalqa təsir etdi.

“Fençerç küçəsində qəşəng paltar geymiş gözəl bir uşaq xüsusi qayrılmış bir kürsü üstünə çıxıb əlahəzrəti bu şərlə alqışladı.

Sənə qəlblər: – Yaşasın kral! – deyir.

Biz hamımız sənə: – Yaşasın kral! – deyirik.

---

<sup>1</sup> Older men – İngiltərədə şəhər idarəsin üzvü.

Yaşasın kral! Əbədi hökm sürsün!  
Allah səni cah-calal içində saxlasın!

İzdiham bir səslə uşaqın sözlərini təkrar edirdi.

Tom Kenti bu fərəhli simaların dalgalanan dənizini seyr edərkən ürəyi sevinclə dolurdu; hiss edirdi ki, dünyada yaşayır-sansa, yalnız kral və xalqın sevgilisi olmaq üçün yaşa. Birdən uzaqda iki nəfər cındırlı uşaq gördü, bunlar Tomun Törtöküntülər Həyetindən olan yoldaşları idi (biri Tomun əyləncəli sarayında lord-admiral, o biri yataq otağının birinci lordu idi), bu hal onu daha da qürurlandırdı. Bu uşaqlar Tomu indi tanışayırlar, xarabaliqlar və çardaqların yalançı kralının əsl kral olduğunu, ona hersoqların və şahzadələrin xidmət etdiklərini və bütün ingilis xalqının onun ayağı altında olduğunu görsəydilər, ağlagəlməz bir xoşbəxtlik olarda! Lakin onu tanışalar, o krallıqdan əl çəkməli olardı, ona görə öz arzusundan vaz keçməli idi, çünkü bu cür sevinc ona çox baha oturardı. Ona görə Tom üzünü döndərdi, oğlanlar isə kimi alqışladıqlarını bilmədən atılıb-düşməkdə və qışqırmaqdə davam etdilər.

Xalq bağırırdı: – Eşq olsun! Eşq olsun! – Tom da cavab əvəzində izdihamın içində ovuc-ovuc, par-par parıldayan pullar atırdı. Tarixçi belə nağıl edir:

“Qresçerç küçəsinin yuxarı başında gözəl bir tağ tikilmişdi, tağın altında küçənin bu tayından o tayına uzanan hündür səkilər çəkilmişdi. Bu səkilərdə kralın əcdadını təsvir edən heykəllər qoyulmuşdu. Heykəllərin biri ləçəkləri qəşəng haşıyə kimi ətrafına tökülmüş bir ağ gülün ortasında oturan yorklu Yelizaveta idi. Yelizavetanın yanında qızılıgül üstündə VII Henrix oturmuşdu; kralla kralicanın əlləri birləşdirilmişdi, barmaqlarında qəşəng nişan üzükləri gözə çarpırdı. Ağ və qızılıguldən ikinci səkiyə qədər bəndəmlər uzanırdı, burada VIII Henrix açılmış ağ qızılıgülün içindən təzə kralın anası Cen Seymurla bərabər çıxırdı. Bu cütdən də üçüncü səkiyə bəndəm uzanırdı, burada taxta oturmuş VI Eduardın özünün bütün şahanə əzəmətilə təsviri var idi. Bütün səkilər ağ və qızılıgül hörüklərilə örtülmüşdü”.

Bu qəribə və gözəl mənzərə şadlıq içində coşan xalqı elə fərəhləndirirdi ki, onun səs-küyü şer oxuyan uşağın zəif səsini bilmərrə batırırdı. Halbuki ona bu mənzərənin mənasını mədhiyyə ilə izah etmək tapşırılmışdı. Lakin Tom Kenti buna heyfisi-lənmirdi: izdihamın sədaqət izhar edən nərlitisi onun üçün hər cür şerdən, hətta ən gözəl şerdən şirindi. Tom öz xoşbəxt gənc üzünü izdihama çevirdikdə, xalq onun heykələ bənzədiyini görüb, yenə gurultu ilə əl calmağa başladı.

Dəstə getdikcə irəliləyərək, zəfər taşlarının altından yeni kralın mərhəmətini, istedad və xidmətlərini mədh edən gözəl lövhələr qarşısından keçirdi. “Bütün Çipsaydda damlardan, pəncərələrdən bayraqlar, habelə bahalı xalçalar, qəşəng parçalar – sandıqlarda saxlanan qiymətli şeylər asılmışdı; başqa küçələr də bu cür, hətta bundan da artıq dəbdəbə ilə bəzənmişdi”.

Tom Kenti piçildədi:

– Bütün bu qəribə, əcaib şeylər yalnız mənim üçün asılmışdır!

Yalançı kralın yanaqları həyəcandan yanır, gözləri parlayır, özünü çıx xoşbəxt hesab edirdi, zövq alırdı. Birdən ovcunu qaldırıb camaat üçün pul atmaq istədiyi vaxt izdihamın içərisində gözünü Tomdan bir ləhzə ayırmayan heyrətli bir üz gördü. Tomun gözləri qaranlıq gətirdi; o öz anasını tanıdı! Cəld əlinin dalı ilə gözlərini örtdü – bu vaxtılıq alışaraq, çıxdan bəri unutmuş olduğu, adət halını almış köhnə və qeyri-ixtiyari bir hərəkət idi. Qadın bir an içərisində camaati və mühafizəçilər dəstəsini yarib Tomun yanına gəldi. Onun ayağından yapışdı və hönkür-höñkür ağlayaraq ayağını tez-tez öpməyə başladı:

– Balam, mənim əziz balam! – deyə sevinc və məhəbbətlə dolu üzünü ona doğru qaldırdı.

Kral mühafizəçilərindən biri qadını söyə-söyə kənara çəkdi və qüvvətli əllə itələyib dala firlatdı. Tomun ağızından az qala: “Qadın, mən səni tanımiram!” sözləri çıxacaqdı, lakin anasının təhqir olunması güllə kimi onun ürəyinə dəydi. Qadın, izdiham onun qarşısını kəsənə qədər, dönüb sonuncu dəfə nəzər saldıqda, üzü elə kədərli idi ki, Tom xəcalət çəkdi. Bu xəcalət Tomun

lovğalığını sarsıdı və oğurlanmış əzəmətin bütün sevincini zə-hərlədi. Ona göstərilən bütün hörmətlər birdən-birə qiymətdən düşdü. Bu hörmətlər onun üzərindən parça-parça olmuş cındır kimi töküldü.

Mərasim isə yoluna davam edirdi, küçələrin bəzəyi getdikcə dəbdəbeli olurdu, təbrik səsləri getdikcə ucadan guruldayırdı; lakin Tom Kenti üçün bunların elə bil heç qiyməti yoxdu. O heç bir şey görmür və eşitmirdi. Kral hakimiyyəti onun gözündə və gözəlliyini və məziyyətini itirmişdi; ətrafdakı dəbdəbədə özünə qarşı bir məzəmmət hiss edirdi. Vicdan əzabı qəlbini didirdi. Öz-özünə deyirdi: "Kaş Allah məni bu əsirlidən qurtara idi! Öz zorakı əzəmətinin ilk günlərində arası kəsilmədən təkrar etdiyi sözləri indi biixtiyar təkrar etdi.

Parıldayan dəstə, parlaq pulları olan nəhayətsiz bir ilan kimi, qədim şəhərin dolanbac küçələrile uzanıb gedirdi. Xalq uca səslə bu dəstəni təbrik edirdi; lakin kral başını aşağı salmış halda gedir və qarşısında, təhqir olunmuş anasının üzündən başqa heç bir şey görmürdü. Artıq rəiyyətin uzanmış əllərinə parıldayan pullar tökülmürdü.

— Eşq olsun! Eşq olsun! — səsləri ucalır, Lakin, Tom bu səslərə qulaq asmırıldı.

— Yaşasın İngiltərə kralı Eduard.

Cavab uğultusundan elə bil yer titrədi, təkcə kral cavab ver-mədi. Bu səslər onun qulağının yaxınında, öz qəlbində, öz vicdanında: "Qadın, mən səni tanımiram" deyə gurlayan biabırçı səsin boğduğu uzaq göy gurultusu kimi eşidilirdi.

Bu sözlər krala, sağlığında xəyanət etdiyi öz yaxın dostunun dəfn mərasimində iştirak edən bir adamın qəlbində səslənən matəm zəngi təsirini bağışlayırdı.

Hər döngədə onu yeni şərəflər, yeni dəbdəbələr, yeni möcüzələr, təbrik atəşlərinin gurultusu, şadyanalıq edən izdihamın səsləri qarşılıyırıdı. Lakin kral nə bir sözlə, nə də bir işarə ilə bunlara cavab vermirdi, çünki, sakit olmayan ürəyində, onu dənənən səsdən başqa heç bir şey eşitmirdi.

Yavaş-yavaş tamaşaçıların da üzleri dəyişirdi, onların nəşeli üzlərini qayğı bürüdü, artıq təbrik səsləri yavaş eşidilirdi. Lord-protektor bunu tezliklə duydular və birdən-birə səbəbini anladı. Atını kralın yanına çapıb başını açdı və baş əyib piçiltti ilə dedi:

– Hökmdar, indi fikrə getmək vaxtı deyil! Xalq sənin başının aşağı dikildiyini, xəyala dalmış çöhrəni görüb bunun pis əlamət olduğunu güman edər. Mənim məsləhətimə qulaq as! Yenə öz krallıq günəşini parlat və xalqını şüalarla işıqlandır. Başını qaldır və gülər üzünü xalqa göstər!

Bu sözlərlə hersoq bir ovuc sağa və bir ovuc sola pul səpib öz yerinə qayıtdı. Yalançı kral, ondan xahiş olunan şeyləri biixtiyar yerinə yetirdi. Onun təbəssümündə səmimiyyət yoxdu, lakin lap yaxınında duran bir neçə adamdan başqa heç kəs onun üzündəki bu təbəssümün saxta olduğunu sezmişdi. O, lələklərlə bəzənmiş başını elə həlim və qəşəng bir surətdə əydi, ətrafına təzə parıldayan pulları elə şahanə bir səxavətlə səpdi ki, xalqın həyəcanı dağıldı və təbrik səsləri qabaqqı kimi ucadan gurulda-mağşa başladı.

Bununla belə, hersoq daha bir neçə dəfə krala yanaşmalı və ona nəsihət verməli oldu. Hersoq piçiltti ilə dedi:

– Böyük hökmdar, bu zərərli qüssəni başından at, bütün dün-yanın gözü sənə dikilmişdir! – Sonra təəssüflə əlavə etdi: – Kaş o miskin dilənçi qadın yox olaydı! Əlahəzrətin kefini pozan o oldu!

Bəzənmiş kral hersoqa küt bir nəzər saldı və batıq səslə dedi:

– O mənim anam idi!

Protektor atını geri çəkərək inlədi:

– Aman Allah! Pis əlamət özünü göstərdi: o yenə dəli olub!

## OTUZ İKİNCİ FƏSİL

### TACQOYMA GÜNU

Bir neçə saat geri qayıdıb Vestminster məbədində yer tutaq, səhər saat dördür, bu gün çoxdan bəri gözlənilən tacqoyma günüdür. Biz burada tək deyilik: gecə olduğuna baxmayaraq məşəllərlə işıqlandırılmış yuxarı eyvan camaatla dolurdu. Onlar ömürlərində iki dəfə tamaşası müyəssər olmayan kralın başına tacqoyma mərasimini görmək üçün altı-yeddi saat gözləməyə hazırlırlar. Bəli, London və Vestminster gecə saat üçdə topların ilk atəşi zamanı yuxudan durmuşdu, indi yalnız adlı-sanlılar deyil, hətta bir yiğin varlı vətəndaşlar da yuxarı eyvana çıxmaq pulunu verib, öz silklərinə mənsub adamlar üçün təyin olunmuş yapıların ağızına doluşmuşdular.

Vaxt çox cansızıcı keçirdi. Səs-küy yavaş-yavaş kəsilirdi, çünki yuxarı eyvan artıq çoxdan adamlarla dolmuşdu. Biz də oturaq. Ətrafi gözdən keçirmək və düşünmək üçün vaxtimız çoxdur. Hər tərəfə nəzər saldıqda, kilsədə hökm sürən alaqqaranlıqda tamaşaçılarla dolu olan eyvanların irəli çıxdığını görürsen; eyvanların bir hissəsi sütunlar və heykəltəraşlıq bəzəklərindən görünməz olmuşdur. Kilsənin şimalındakı böyük mehrabın hamisının aydınca görürük – bu mehrab seçilmiş adamların gəlişini gözlədiyi üçün hələ boşdur. Biz habelə bahalı qumaslarla bəzənmiş böyük səkini də görürük. Onun ortasında, dörd pilləsi olan hündür yerdə taxt qoyulmuşdur. Taxtin adam oturan yerinə yonulmamış yastı bir daş – Skon daşı<sup>1</sup> – qoyulmuşdur, bu daş üzərində Şotlandiya krallarının bir çox nəsillərinin başına tac qoyulmuşdur. Adət və zaman bu daşı o qədər müqəddəs etmişdir ki, indi də bunun üzərində İngiltərə krallarının başına tac qoyulur. Taxtin özünə də, ayaq tərəfinə də zərli parçalar çəkilmişdir.

---

<sup>1</sup> Əvvəllər bu daş Şotlandiya şəhəri Skonda saxlanırıdı, 1297-ci ildə bu daş kral I Eduard tərəfindən Londona götürülmüşdi, sonralar bu daş Vestminster məbədində tacqoyma taxtının oturan yerinə qoyulmuşdur.

Ötraf sakitlikdir, məşəllər zəif işiq saçır, saat tənbəl-tənbəl sürünür. Nəhayət, dan yeri işıqlanır, məşəllər söndürülür, böyük binanı yumşaq işiq bürüyür. İndi bu ali məbədin hər yerini aydın görmək olur, lakin məbədin künc-bucağı zəif gözə çarpir, günəşin üzünü azacıq bulud aldığı üçün binalar adama yuxudakı kimi görünür.

Saat yeddiidə bu intizarın yuxulu yeknəsəqliyi ilk dəfə olaraq pozulur. Saatin yeddinci zəngi vurulduğda kilsənin şimal mehrabində Süleyman şah kimi dəbdəbəli geyinmiş birinci zadəgan ledi meydana çıxır; ipək və məxmər paltar geymiş təşrifatçı onu, xüssesi olaraq hazırlanmış yerə aparır; eynən onun kimi bəzəkli paltar geymiş başqa bir təşrifatçı, ledinin uzun ətəyini tut-a-tuta onun ardınca gəlir, ledi oturduğda isə ətəyi yiğidirib onun dizi üstünə qoyur. Sonra təşrifatçı onun ayağı altına balaca bir kürsü və yaxınlığına tac qoyur ki, bütün əsilzadə nümayəndələri taclarını öz başlarına qoymağə başlayan zaman, ledi də bu tacı tapa bilsin.

Perlərin arvadları dəbdəbəli sıra ilə bir-birinin ardınca gəlirlər, arasında tək-tək görünən təşrifatçılar xanımları səliqə ilə əyləşdirirlər. İndi məbədin içərisində başqa bir aləm var. Hər yerdə həyat, hərəkət, sayrısan parlaq rənglər gözə çarpir. Bir azdan yenə sakitlik bərpa olur; ledilərin hamısı gəlib öz yerlərində oturur, onlar tam bir akr sahəni bürümüş əlvan çiçəkləri, hədsiz miqdarda parlayan brilyantlar isə Kəhkəşan yolunu andırır. Qarşınızda hər cür yaşda adamlar vardır; yaşı az qala yüzə çatan üzü qırışqlı, bənizi sarı, saçları ağarmış qoca qarilar III Riçardin tac-qoyma gününü və onun çoxdan unudulmuş, dolaşq zəmanəsini xatırlayırlar; burada yaşlı gözəl xanımlar, qəşəng cavan qadınlar, parlaq gözlü və tər yanaqlı zərif qızlar da vardır: çox ehtimal ki, əsl təntənə dəqiqliyi yetişdikcə bu qızlar almazlarla bəzədilmiş taclarını başlarına qoya bilməyələr: bu, onlar üçün təzə bir işdir, ona görə həyəcanlı halda bu işi görmək onlar üçün çətin olacaqdır. Amma, yox, belə şey ola bilməz, çünki bu xanımların hamısının saçı elə daranmışdır ki, birinci işaret olan kimi tacları cəld və səhvsiz lazımı yerinə qoymaq mümkün olsun.

Biz qəşəng geyimli ledilərin şölə saçan brilyantlarla bəzənmiş olduğunu gördük, bu mənzərənin nə qədər gözəl olduğunu da bilirik, lakin əsl möcüzələr hələ irəlidədir. Saat doqquza yaxın göy üzü birdən-birə açılır, günəş şüalarının axını məbədin içini və bəzəkli xanımların kürsülərini işıqlandırır, cərgələr gözqamaşdırıcı əlvan işıqlarla yanır, bu parıltının birdən nəzərə çarpan mənzərəsi bizə ildirim çaxması təsisini bağışlayır. Bu zaman uzaq bir şərq ölkəsinin fövqəladə elçisi öz heyətilə işıq zolağında görünür, bu heyət başqa əcnəbi ölkə səfirlərinin ardınca yeriyir, – bu cür parlaq mənzərəni gördükdə sizin birdən-birə təəccübən boğazınız quruyur; qasidlər təpədən-dırnağa kimi qiymətli qaş-daşa bəzənmişlər, onların hər bir hərəkəti ətrafa yiğin-yığın almaz qıgilcımları saçır.

Lakin hekayəmizi davam etdirmək üçün geriyə qayıdaq. İki saat-iki saat yarım keçdi; boğuq top yaylım atəsi kralın və təntənəli alayın gəlişini bildirdi: gözləməkdən yorulmuş izdiham sevindi, hamı bilirdi ki, hələ bir qədər də gözləmək lazıim gələcəkdir, çünki kral geyinməli və təntənəli mərasimə hazırlanmalı idi; lakin indi darixdirici gözləməni dəbdəbəli geyinməklə bəzənmiş kral perlərinə xoş tamaşa ilə əvəz etmək olar. Təşrifatçılar hər peri hörmətlə öz yerinə aparır və yanlarına öz tacını qoyurdular; yuxarı eyvanlardakı tamaşaçılar hamiya maraqla baxırdılar: tamaşaçıların çoxu adları artıq beş yüz ildən bəri tarixdə şöhrət qazanmış qrafları, hersoqları və baronları birinci dəfə görürdü. Nəhayət, perlərin hamısı öz yerlərini tutduqda, eyvanlardan baxanların gözləri qarşısında elə qəribə mənzərə açıldı ki, doğrudan da, sonradan bütün ömrü uzunu xatırlamaq üçün, bu mənzərəyə baxmağına dəyərdi.

İndi səkilərin üstünə təmtəraqlı ləbbadələrdə bir-birinin ardınca keşişlər çıxır və onlar üçün ayrılmış yerləri tuturdular; bunların ardınca lord-protektor və başqa yüksək əyanlar, əyanların dalınca da təpədən-dırnağa kimi geyimli qvardiyaçılar gelirdi.

Gərgin intizar dəqiqəsi yetişdi; nəhayət, işarə üzrə təntənəli musiqi gurladı. Tom Kenti zərli parçadan tikilmiş uzun mantiya-

da qapıda göründü və səkiyə çıxdı. Bütün izdiham bir adam kimi ayağa qalxdı, tacqoyma mərasimi başlandı.

Bütün məbəd təntənəli himn səslərilə doldu. Tom Kentini bu himn səsləri altında taxtın yanına gətirdilər. Qədim zamanlardan bəri davam edən əzəmətli və təntənəli ayinlər bir-birinin dalınca icra olunurdu, tamaşaçılar bunlara ayrıca bir maraqla baxırdılar; lakin təşrifatın axırı yaxınlaşdıqca, Tomun rəngi daha da solğunlaşır, ümidsizlik onun tövbə etməkdə olan qəlbini daha şidətlə parçalayırdı.

Nəhayət, sonuncu ayin yetişdi. Kenterberi baş keşisi balışın üzərindən İngiltərə kralının tacını götürüb bütün bədənilə titrəyən yalançı kralın başı üstə qaldırdı. Lap bu anda elə bil kilsənin içərisini göy qurşağı işıqlandırdı, çünki bütün zadəganlar eyni vaxtda balaca taclarını götürüb öz başlarına qoydular və donub qaldılar.

Məbədi qarşıq bir uğultu bürüdü. Bu təntənəli dəqiqədə bir-dən, qabaq heç kəsin gözünə çarpmayan, yeni bir şəxs meydana çıxdı. Bu, başıaçıq, ayaqqabısı cırıq, kobud yoxsul paltarlı bir oğlan uşağı idi. O, çirkli paltarlarına və miskin görünüşünə qətiyyən yaraşmayan bir əzəmetlə əlini qaldırıb səsləndi:

– İngiltərə tacını bu cinayətkar başa qoymağın sizə qadağan edirəm! Kral mənəm!

Bir an içərisində uşağı yerbəyərdən uzadılan qəzəbli əllə tutdu. Lakin Tom Kenti öz şahanə paltarında irəli atılıb gur səslə bağırdı:

– Buraxın onu, toxunmayın! O, doğrudan da, kraldır!

Camaat təşvişə düşdü; adamlar, heyrət içərisində ayağa qalxıb bir-birinə baxa-baxa bu qəribə səhnənin baş iştirakçılarına tamaşa etməyə başladılar: bu mənzərəni ayıqlıqda, yoxsa yuxuda gördüklərini sanki ayırd edə bilmirdilər. Lord-protektor da başqalarından az heyrətlənməmişdi, lakin özünü tezliklə ələ alıb, amiranə bir səslə dedi:

– Əlahəzrətin sözlərinə əhəmiyyət verməyin: onun yenə xəstəliyi başlamışdır. Sərsərini tutun!

Yalançı kral ayağını yerə vurub:

— Ölüm qorxusu altında sizə əmr edirəm ki, ona toxunmayın, o, kraldır! — deyə çığırmasayıdı, lord-protektora itaət edəcəkdilər.

Əllər geri çəkildi. Aranı sükut bürüdü: heç kəs qimildanmir, heç kəs danışmırkı, doğrusunu desək, hadisə elə qəribə və gözlənilməz oldu ki, heç kəs nə etmək və nə danışmaq lazımlı yini bilmirdi. Camaat özünü ələ alınca, öz fikrini toplayınca, şuluqluğun müqəssiri vüqarlı bir əda ilə, alnını dik tutaraq bir qədər irəlilədi; o heç dayanmırkı; adamlar şaşqınlıq içində tərəddüddə ikən, oğlan səkiyə çıxdı. Yalançı kral, gülər üzə onun qarşısına atıldı, qabağında diz çöküb səsləndi:

— Ey hökmdar! Yaziq Tom Kentiyə icazə ver, sənə sədaqət bəsləyəcəyinə birinci olaraq and içsin və desin ki, öz tacını başına qoyub hüququna malik ol!

Lord-protektorun sərt baxışı gələn oğlana zilləndi: lakin üzü birdən-birə yumşaldı, sərtliyi böyük bir heyrət ifadəsilə əvəz olundu. Başqa əyanların üzündə də bu heyrət əlaməti göründü; onlar bir-birinə baxıb biixtiyar geri çəkildilər. Hamının beynində eyni bir fikir doğdu: “Nə qəribə bənzəyish!”

Lord-protektor bir dəqiqə düşünüb, ciddi tərzdə lakin ehtiramla dedi:

— İcazənizlə, cənab, sizə bir neçə sual verməyi arzu edərdim...

— Mən onlara cavab verərəm, milord!

Hersoq ondan mərhüm kral, saray, şahzadə xanımlar barədə soruşmağa başladı. Oğlan hamısına səhvsiz və fikirləşmədən cavab verirdi. O, sarayın qəbul salonlarını, mərhüm kralın dairəsini və Uels şahzadəsinin otaqlarını təsvir etdi.

Bu qəribə idi, çox təəccübü idı, bəli, bu anlaşılmazdı. İş əlverişli şəkil alındı. Tom Kenti cərəyanın əsl kralı taxta doğru sürüklədiyinə ümid edirdi, lakin lord-protektor başını yırğalayıb dedi:

— Doğrudan da, bu çox qəribədir, ancaq bu bizim hökmdarımız kralın edə biləcəyindən heç də artıq deyildir.

Lord-protektorun qeydi Tom Kentini kədərləndirdi — onu hələ də kral adlandırırdılar, o, ümidiini itirdiyini hiss etdi.

Lord-protektor əlavə etdi:

– Bu hələ sübut deyildir.

Dalğalar Tom Kentini taxta qoyub, əsl kralı dənizə aparırdı.

Lord-protektor başını aşağı dikib düşündü: “Bu cür məşum sərr ilə uzun zaman əlləşmək həm dövlət üçün, həm də bizim özümüz üçün qorxuludur: bu hal, xalqın arasına ikitirəlik salar və kral hakimiyyətinin əsasını sarsıda bilər”. O dönüb dedi:

– Cənab Tomas, onu həbs edin... Yox, dayanın!

Onun siması sevincə parladı və o dəqiqli cındırı vəliəhdə belə bir sual verdi:

– Dövlət möhürü haradadır? Bu suala cavab versən, müəmmadan qurtararıq, çünki bu suala yalnız Uels şahzadəsi cavab verə bilər!

Bu, yaxşı, ağıllı bir fikirdi. Təşəxxüslü əyanların hamısı belə düşünürdü, onların parıldayan nəzərlərində lal bir razılıq ifadəsi vardı. Bəli! Yalnız əsl şahzadə indiyə qədər gizli qalan dövlət möhürüünitməsi sərrini həll edə bilərdi. Yalançı kral öz dərsini yaxşı öyrənmişdi, lakin burada büdrəyəcəkdi, çünki ona hər şeyi öyrədən adam belə, bu suala cavab verə bilməzdi. Yaxşı! Çok yaxşı! İndi biz bu qəribə və qorxulu vəziyyətdən tezliklə çıxarıq. Hamı başını yırğalayır və ötkəm uşağı öz taqsırını boynuna alaraq pərtlikdən lal olacağını güman edir və gülümsəyirdi.

Lakin heç də belə olmadı, oğlan sakitcə:

– Bu müəmmada çətin bir şey yoxdur, – dedikdə hamı heyrət içində qaldı.

O, hətta icazə istəmədən əmr etməyi adət etmiş bir adam kimi sərbəst bir surətdə dönüb əmr etdi:

– Milord Sent-Con, mənim saraydakı otağıma get, bu otağa səndən başqa heç kəs bələd deyil, – orada dəhlizə açılan qapıdan lap uzaq olan sol künclə, döşəməyə yaxın mis bir mix taparsan, mixin başını basarsan, qabağında gizli bir sandıqça açılar, bu sandıqçanın olduğunu hətta nə sən bilirsən, nə də başqa bir zihəyat; onu yalnız mən bilirəm, bir də onu qayıran usta, sandıqçada ilk dəfə gözünə sataşan şey böyük dövlət möhürü olacaqdır, onu buraya gətirərsən.

Hamı bu nitqə heyran qaldı və hər şeydən artıq ona təəccüb etdirilər ki, balaca dilənçi heç də düşünmədən, lordların arasından məhz Sent-Conu seçib onu sadəcə və sakitcə öz adı ilə çağırıdı, elə bil onu ömrü uzunu tanıyırmış. Əyan az qala əmri yerinə yetirmək üçün cumacaqdı. O, hətta irəliyə bir addım da atdı, lakin o saat özünü ələ aldı və üzündə əmələ gələn xəfif qırmızılıq onun səhvini bürüzə verdi. Tom Kenti ona dönüb kəskin bir dil ilə dedi:

— Nə üçün yubanırsan? Məgər kralın əmrini eşitmədin? Getsənə!

Lord Sent-Con ikiqat olub təzim etdi; bir çoxları bu təzimin çox ehtiyatla olduğunu sezzilər, lord Sent-Con özünü hörmətdən salmamaq üçün krallardan hər birinə ayrılıqda deyil, hər ikisinə birlikdə, daha doğrusu, onların arasındaki bitərəf sahəyə təzim edib bayra çıxdı.

Səki üstə duran bəzəkli əyanlar arasında qımlıdanma başlandı, bu qımlıdanma əvvəlcə güclə sezilirdisə də, sonradan əlvan bir fiqurun xırda hissələrinin bir yerdən başqa yerə tökülrək yeni bir fiqur əmələ gətirdiyi kaleydoskop kimi, arası kəsilməz oldu. Burada da Tom Kentini əhatə edən dəbdəbəli əyanlar dəstəsi yavaş-yavaş, güclə seziləcək bir halda, yerlərini təzə gələn oğlanın sahmanına tərəf dəyişdirirdilər. Tom Kenti, demək olar ki, lap tək qaldı. Gərginliklə gözləməyə başladılar, bu gözləmə müddətində hələ Tom Kentinin yanında qalmış bir neçə ürəyi yumşaq adamlar, özlərinə ürək verərək, bir-birinin ardınca çoxluq olan tərəfə keçdilər. İndi padşah paltarında və üst-başı əlvan qaş-daşla bəzənmiş Tom Kenti, boşluqla əhatə olunmuş halda tamam tək qalmışdı.

Lord Sent-Con qayıtdı. Onu qapıda görən kimi hamı söhbətini kəsdi, məbədi dərin bir sükut qapladı; hündür günbəz altında yalnız onun addımlarının boğuq səsi eşidilirdi. Hamı nəfəsini gizlədib, gərgin bir maraqla ona baxırdı, bütün gözlər ona zillənmışdı. O, səki üzərinə çıxdı, bir qədər ləngidikdən sonra Tom Kentiyə ikiqat təzim edib dedi:

– Hökmdarım, möhür orada yoxdur!

Rəngi solmuş, qorxmuş saray adamları İngiltərə taxtının balaca miskin tələbkarından elə sürətlə kənara çəkildilər ki, küçədə vəbaya tutulmuş bir adam görünəydi, qaragürüh ondan elə çəkinməzdi. Bu an içində o qəzebli və həqarətli baxışların kəskin atəşləri altında tamamilə tək qaldı. Lord-protektor hövsələsiz halda çıçırdı:

– Atın bu diləncini küçəyə və qamçılarla döyə-döyə bütün şəhəri gəzdirin! Bu həyasız hərif ondan başqa heç nəyə layiq deyildir.

Qvardiyaçılardan uşağın üstünə cumdular, lakin Tom Kenti amiranə bir hərəkətlə onları dayandırdı:

– Geri çəkilin! Kim ona toxunsa, başı ilə cavab verəcəkdir.

Lord-protektor lap heyvət içində qalib Sent-Condan soruşdu:

– Möhürü yaxşıımı axtardınız, hərçənd bunu soruşmağın heç faydası da yoxdur. Bu hal olduqca qəribədir. Xırda, vecsiz şeylər əlli-ayaqlı itəndə, adam heyrətlənmir. Lakin İngiltərə möhürü kimi sanballı bir şeyin əlli-ayaqlı yox olması və heç kəs tərəfindən tapılı bilməməsi əcaib şeydir. O boyda ağır bir qızıl dairə...

Tom Kenti parıldayan gözləri ilə onun üstünə cumub qışqırdı:

– Dayanın! Möhür necə idi? Girdə idi? Qalındı? Üstündə hərflər və işarələr qazılmışdı? Hə? Sizin çoxdan bəri axtardığınız bu iri möhürün nədən ibarət olduğunu mən indi anlayıram. Möhürü əvvəlcə mənə təsvir etsəydiniz, mən onu sizə üç həftə bundan qabaq verərdim. Mən möhürün harada olduğunu gözəlcə bilirom, ancaq onu oraya birinci qoyan adam mən deyiləm.

Lord-protektor soruşdu:

– Bəs kim qoymuşdur, hökmdar?

– Sizin qarşınızda duran adam, İngiltərənin qanuni kralı! O özü də möhürün harada olduğunu sizə deyə bilər. O zaman siz inanarsınız ki, möhürün yerini o əvvəlcədən bilirmiş. Fikirləş, hökmdar! Yadına salmağa çalış! Məni incitmiş əsgərə tənbəh vermək üçün, mənim cindir paltarımı geyib saraydan bayira cumduğundan azca qabaq gördüğün sonuncu, ən sonuncu işi xatırla!

Hamı dərin bir sükuta daldı – nə bir səs, nə bir nəfəs! Hamıñ gözü cavab gözlədikləri adama zillənmişdi, o isə başını aşağı dikmiş və alını qırışdırılmış halda beynini araşdıraraq, bir çox əhəmiyyətsiz xatırələr içərisində yadından çıxan yeganə bir vecsiz şeyi xatırlamağa can atıldı, bu vecsiz şeyi xatırlamış olsa, – taxtına sahib olacaqdı, yoxsa, – həmişəlik qovulmuş bir dilənci olub qalacaqdı. Anlar, dəqiqələr keçdi, uşaq isə hey hafızəsini gərginləşdirir və susurdu.

Nəhayət, nəfəsini dərib yavaşça başını yırğaladı və səsində ümidsizlik duyularaq titrək dodaqları ilə dedi:

– Mən o günü bütünlüklə yadımına saldım, lakin möhürü hara qoyduğumu qətiyyən bilmirəm.

O bir az susdu, sonra başını qaldırıb həlim bir səslə dedi:

– Milordlar və centlmenlər, siz öz hökmədarınızı, yalnız sübutu olmadığı üçün, hüququndan məhrum edirsınız, mən daha burada qalmaram, çünki acizəm. Lakin...

Tom Kenti dəhşət içində səsləndi:

– Hökmədarım, bu dəlilikdir! Dayan! Bir düşün! Bu tezliklə təslim olma! Ümidini hələ kəsmə! Qulaq as, gör sənə nə deyi-rəm! Mənim hər sözümə diqqət ver! Mən o günü bütün təfsilatı ilə sənin hafızəndə canlandıraram. Yadındadırımı, biz söhbət edirdik. Mən sənə öz bacılarım Nen ilə Bet haqqında nağıl edirdim, bunlar yadındadırımı? Nənəm barədə də, uşaqlarla Törtök-küntülər Həyətində oynamamışım barədə də danışdıqlarımın hamısını xatırlayırsan, elədirmi? Çox gözəl! Yalnız mənim sözlərimə fikir ver, – onda hamısını xatırlarsan. Sən mənə yemək və içmək verdin, yanımızdakı saray adamlarını şahanə bir nəzakətlə rədd etdin ki, mən öz tərbiyəsizliyimlə onların yanında xəcalət çəkməyim... Aha, bunlar da yadındadır!

Tom bütün təfsilatı bir-birinin ardınca sayırdı, şahzadə başınının hərəkətilə xatırladığını təsdiq edirdi; əyanlar isə dinləyir və heyrətə dalırlılar: bütün bunlar həqiqətə çox oxşayırdı, bununla belə şahzadə ilə diləncinin mümkün olmayan dostluğunun haradan əmələ gəlməyinə lap təəccüb edildilər. Heç vaxt heç bir

izdiham bu cür maraqlanmamışdı və özünü bunca sarsıldılmış, şaşqın hiss etmemişdi.

– Biz zarafat xatirəsi üçün, hökmdar, paltarlarımızı dəyişdir-dik. Sonra güzgü qabağında durub gördük ki, bir-birimizə son dərəcə oxşayıraq, elə bil heç paltarlarımızı dəyişməmişdik, – bunu da xatırlayırsan, eləmi? Sonra sən gördün ki, əsgər mənim əlimi bərk əzib, – bax, mən hələ indiyə kimi hətta qələmi də tuta bilmirəm, çünki barmaqlarım taxta kimi cansızlaşış. Əlahəzrət, bunu gördükdə yerindən sıçradın. Sən masanın yanından keç-məli idin. Sizin möhür adlandırdığınız şey masanın üstündə idi. Sən onu qapdın, guya bir yerə qoymaq üçün, ətrafa göz gəzdirdin, sonra...

– Dayan! Bəsdir! Şükür olsun allaha, xatırladım! – deyə tax-tın cındırılı tələbkarı həyəcanlı səsi ilə qışkırdı.

– Get, mənim mərhəmətli Sent-Conum, dövlət möhürü divar-dan asılmış Milan polad geyiminin əlcəyindədir.

Tom Kenti dedi:

– Düzdür, hökmdar, düzdür! İndi İngiltərə dövləti sənindir, bunu sənin əlindən almaq iddiasında olanları görüm lal olsunlar! Yubanma, milord Sent-Con! Qoy ayaqların qanada dönsün!

İndi bütün yiğincəq ayaq üstə idi. Adamlar nigarançılıq, həyə-can və maraqdan az qala dəli olmuşdular. Hamı arı yuvası kimi qaynayırdı. Aşağıda və səki üstündə duran adamların hamısı həyə-canla və coşqunluqla danışındı. Heç kəs qonşusunun onun qulağına çığırdığından və ya özünün qonşusunun qulağına çığırdığından başqa bir şey eşitmirdi və heç nə ilə maraqlanmırıldı. Vaxt bir an içərisində keçdi. Birdən kilsəyə piçilti səsi yayıldı və Sent-Con səki üzərində göründü. O başı üzərində qaldırılmış əlində dövlət möhürüni tutmuşdu. O saat gurultulu bir səs eşidildi:

– Yaşasın həqiqi kral!

Məbəddə beş dəqiqəyə qədər səs-küydən və musiqi gurul-tusundan qulaqbatırıcı bir uğultu davam etdi; yaylıq qasırğası havanı bürümüşdü. Bu təbriklər bundan belə İngiltərədə ən birinci adam olacaq cındırılı oğlana aiddi; o, xoşbəxt və vüqarlı görkəmilə

hamının gözü karşısındı səkinin ortasında durmuşdu; yanaqları od tutub yanırkı, tabeləri onun qabağında diz çökmüşdülər.

Sonra hamı ayağa qalxdı, Tom Kenti ucadan dedi:

– İndi, hökmdar, öz şahanə paltarını geri al və zavallı Toma, öz nökərinə, onun cindirələrini qaytar!

Lord-protektor əmr etdi:

– Soyundurun bu balaca yaramazı və Tauerə salın!

– Buna izin vermərəm! Yalnız onun sayəsində mən öz tacımı geri ala bildim, – heç kəs ona toxunmasın və incitməsin! Sən isə, əziz dayım, milord-protektor, məgər bu zavallı uşağa minnətdar deyilsən? Axı eşitdiyimə görə, o sənə hersoqluq rütbəsi əta etmişdir, – protektor qızardı – lakin o, məlum olduğuna görə, əsl kral deyildi – demək, sənin gurultulu rütbən nəyə dəyər? Sabah sən onun vasitəsilə bu hersoqluğundan ayrılməq lazıim gələr və sadə qraf olarsan.

Bu cür cavabdan sonra cənab hersoq Somerset öz vaxtında kənara çəkilməyi lazıim bildi. Kral Toma dönüb nəvazişlə dedi:

– Zavallı dostum, möhürü harda gizlətdiyimi sən necə xatırlaya bildin. Halbuki bunu mən özüm də xatırlaya bilmirdim.

– Ah, hökmdarım, bu çətin deyildi, çünkü onu mən özüm də bir neçə dəfə işə salmışdım.

– İşə salmışdin... amma harada olduğunu deyə bilmirdin?

– Axı mən bilmirdim ki, onlar onu axtarırlar. Onun necə olduğunu mənə söyləməmişdilər, əlahərzət!

– Bəs sən onunla nə edirdin?

Tomun yanaqları bərk qızardı, o, gözlərini aşağı dikib susdu.

– De, mərhəmətli oğlan, qorxma! – deyə kral onu sakit etdi.

– İngiltərənin böyük möhürü ilə nə edirdin?

Tom yenə də dinmədi, nəhayət, utana-utana dedi:

– Mən onunla qoz sindirirdim!

Zavallı uşaq! Bu sözlər elə gurultulu bir qəhqəhə ilə qarşılandı ki, o, utandığından güclə ayaq üstə dura bildi. Lakin bu cavab Tom Kentinin İngiltərə kralı olduğunu hələ də güman edən adamların şübhəsini tamamilə dağıtdı.

Tomun bəzəkli mantiyasını çıxarıb kralın çiyninə saldılar. Mantiya onun dilənçi cindirinin üstünü örtdü. Bundan sonra arası kəsilmiş tac mərasimi yenə təzələndi. Həqiqi kral təqdis olundu, onun başına tac qoyuldu, top atəşləri isə bu sevinci şəhərə yaydı, bütün London sevinc dalğaları içərisinə qərq oldu.

## OTUZ ÜÇÜNCÜ FƏSİL

### KRAL EDUARD

Mayls Gendon London körpüsünü dolduran savaşqan izdihamın içində düşməzdən qabaq onun görünüşü çox qəribə idi, oradan yaxasını qurtarandan sonra isə daha da qəribə oldu. Onun əvvəl də pulu azdı, indi isə heç pulu qalmamışdı. Oğrular onun ciblərini sonuncu fartinqinə qədər təmizləmişdilər.

Lakin eybi yoxdur, kaş oğlanı tapayıdı. O, həqiqi bir əsgər kimi heç vaxt qarasına iş görməzdi, hər şeydən əvvəl hərbi əməliyyat planı düzəltdi.

Uşaq nə edə bilərdi? O haraya yollana bilərdi? Maylsın zənnincə, o yəqin, hər şeydən əvvəl qabaqlarda yaşadığı yerə getməyə səy edəcəkdir, yurdsuz, tərk edilmiş adamlar – istər dəli olsunlar, istərsə də ağıllı – adətən belə edirlər. Görəsən o, qabaqlar harada yaşayır mı? Onun cindir paltarı, onu yaxşı tanıyan və hətta onu öz oğlu adlandıran kobud sərsəriyə yaxınlığı, onun Londonun yoxsul məhəllələrindən birində yaşadığıni bildirirdi. Onu axtarmaq çoxmu çəkəcək? Yox, Mayls onu asanlıqla və tez tapacaqdır. O, uşağı deyil, istər böyük, istər kiçik hər cür küçə yiğnaqlarını güdəcək, bu cür insan yiğnağının ortasında gec-tez öz balaca dostunu tapacaqdır, qara camaat yəqin onu ələ salaçaqdır; oğlan adəti üzrə, əlbəttə, özünü kral adlandıracاقdır. Mayls Gendon bu kobud adamlardan birini əzişdirib öz yetirməsini onların əlindən alacaq və mehriban sözlərlə ovunduracaqdır, bundan sonra daha heç vaxt ondan ayrılmayacaqdır.

Beləliklə, Mayls uşağın dalınca getdi. O, saatlarla çirkli küçələrdə və döngələrdə dolaşış insan yiğnağı axtarırdı; o, hər addımda belə yiğnaqlara rast gəlirdisə də, uşaqtan heç bir əsər tapmırıdı. Bu hal onu xeyli kədərləndirmişdi, lakin yenə ümidi kəsmirdi. Öz planında heç bir nöqsan tapmırıdı; ancaq hərbi əməliyyatı nəzərdə tutduğu müddətdən xeyli çox çəkdi.

Səhərə qədər ayaq döydü, hər cür adamlara rast gəldi, lakin nəticədə yorğunluq və acliq hiss etdi, yuxusuzluq da onu taqətdən salmışdı. Səhər yeməyi yeyib özünü bir qədər bərkitsəydi, pis olmazdı, lakin buna ümidi yoxdu. Sədəqə diləmək ağlına belə gəlməzdi, qılincini girov qoymaq – namusundan əl çəkmək kimi bir şey idi. Paltarından bir şey satmaq olardı, – lakin bu cür cindir paltara kim rəğbət edər?

Günortaçağı o, küçələrdə kral mərasim alayının ardınca gedən izdihamın içində hələ də avara gəzirdi; o, güman edirdi ki, dəli uşağı bu cür mənzərənin tamaşası mütləq cəlb edəcəkdir. Mayls Londondan Vestminsterə və məbədə qədər gedən bütün dolanbac yolu mərasim alayının dalınca getdi. O, ayrı-ayrı dəstələrə parçalanmış izdiham içərisində uzun zaman avara gəzdi, nəhayət, heç bir şeyə nail olmadan qayğılı halda kənarə çəkildi və yeni hərbi əməliyyat planını düşünməyə başladı. Öz düşün-cələrinə daldığı üçün, şəhərin çox uzaqda qaldığını və qaş qaralmaqda olduğunu duymadı. Nəhayət, dalğınlıqdan ayıldıqda şəhərin kənarındaki bir çayın yaxınlığına gəlib çıxdığını gördü. Bu, zəngin malikanələrlə dolu mənzərəli bir kənd yeri idi. Burada onun kimi cındırlı adamları sevmirlər.

Hava mələyim idi; o dincəlmək və düşünmək üçün bir barının qabağında yerə uzandı. Çox çəkmədən onu yuxu basdı; birdən uzaqdan gələn top səslərini eşitdi; öz-özünə “Tacqoyma mərasimi qurtarmışdır” deyib o saat yatdı. Düz otuz saatdı ki, yatmadı. Yuxudan yalnız o biri gün səhər ayıldı.

Əzgin, acıdan taqətsiz bir halda yuxudan ayıldı, əl-üzünü çayda yuyub vaxtını bir qədər əbəs yerə keçirdiyi üçün özünü danlaya-danlaya Vestminsterə doğru yollandı. Acliq onu yeni plan qurmağa məcbur etdi: ilk əvvəl qoca Qemfri Marlonun yanına ge-

dib ondan bir neçə şillinq borc alar; sonra... Lakin hələlik bu da bəsdir, sonra yeni planı təkmilləşdirməyə və inkişaf etdirməyə vaxt olar. Əvvəlcə planın bir hissəsini yerinə yetirmək lazımdır.

Saat on birə yaxın o, sarayın yanına gəlib çıxdı, adam çox olduğuna baxmayaraq, o, zahiri görünüşündən nəzəri cəlb edirdi. Qarşısına çıxan adamların bir-bir üzünə baxaraq, onun barəsində qoca cənab Qemfriyə xəbər verməyə razı olacaq rəhmdil bir adam axtarırırdı; bu görünüşdə saraya soxulmağın mümkün olmayıacağı aydın şeydi. Birdən “kötək pajı” onun yanından ötdü; o, Maylsı görüb geri qayıtdı və diqqətlə baxmaq üçün bir daha onun yanından keçdi.

“Bu, əlahəzrətin nigaran qaldığı sərsərinin özü deyilsə, mən axmaq bir eşşəyəm... Hərçənd mən elə həmişə eşşək olmuşam. Onun bütün əlamətləri göz qabağındadır. Ola bilməz ki, qadir Allah bu cür əcaib adamın ikisini birdən yaratsın. Əcaib adamların həddən artıq yaranması, onların qiymətini xeyli aşağı salardı. Onunla necə söhbətə girişim!..”

Lakin burada Mayls Gendon özü oğlanı çətinlikdən çıxartdı, özünə diqqətlə baxdığını hiss edən Gendon özü dönüb oğlana baxdı. Oğlanın baxışında maraq hissini duyub ona yanaşdı və dedi:

– Siz saraydan indicə çıxdınız, saray əhlindənsinizmi?

– Bəli, cənab!

– Cənab Qemfri Marlonu tanıyırsınızmı?

Oğlan bu nagəhani sualdan diksənib öz-özünə düşündü: “Pərvədigara! O mənim mərhum atamı soruşur!” Sonra cavab verdi:

– Yaxşı tanıyıram, cənab!

– Ordadırımı?

Oğlan:

– Bəli, – dedi və öz-özünə əlavə etdi: “qəbirdədir”.

– Lütfən mənim familiyamı ona xəbər verin və deyin ki, bir-iki kəlmə onunla gizlin sözüm var.

– Sizin tapşırığınızı məmnuniyyətlə yerinə yetirərəm, əziz ser!

– Elə olan surətdə, ona deyin ki, cənab Riçardin oğlu Mayls Gendon onu gözləyir. Sizə minnətdar olaram, mərhəmətli oğlan!

Oğlanın, deyəsən ümidi boşça çıxmışdı! O, öz-özünə dedi: “Kral, gərək ki, onun adını belə demirdi, eybi yoxdur. Bu, görünürlük onun qardaşıdır, əminəm ki, bu adam əlahəzərətə o qəribə adam haqqında məlumat verə bilər”. Oğlan cavab gətirənə kimi Maylsdan gözləməyi xahiş edib getdi. Saray divarı içində daldalanacaq bir yer qayrılmış və oraya daş kürsü qoyulmuşdu. Gendon bu daş kürsünün üstündə oturdu, yağışlı günlərdə adətən növbətçilər burada daldalarıllar. O təzəcə oturmuşdu ki, yanından zabitin komandası altında bir dəstə təbərzinli əsgər keçdi. Zabit özgə adamı görən kimi əsgərləri saxladı və Gendonan daldalanacaq yerdən çıxmağı əmr etdi. O, itaət etdi, lakin şübhəli adam olub sarayın yaxınlığında dolaşlığı üçün həbs olundu. İş əngəlləşirdi. Yaziq Mayls əhvalatı başa salmaq istədikdə, zabit onu kobudcasına susdardı və öz adamlarına əmr etdi ki, onu tərk-silah edib axtarsınlar.

Yaziq Mayls dedi:

– Bəlkə allahın köməkliyilə məndə bir şey tapdınız. Mən isə, son dərəcə vacib olduğuna baxmayaraq, nə qədər axtardımsa bir şey tapa bilmədim.

Doğrudan da, onda zərfə qoyulmuş bir məktubdan başqa heç şey tapa bilmədilər. Zabit zərfi cirdi, Mayls öz zavallı balaca dostunun “cızmaqarasını” tanıyıb gülümşündü. Bu Gendon qəsrində həmin xatirəli gündə kral tərəfindən yazılmış məktub idi. Zabit məktubun ingiliscə yazılmış hissəsini ucadan oxuduqda üzü saraldı, məktubu dinləyən Maylsın isə rəngi soldu.

Zabit ucadan dedi:

– Taxtın bir tələbkarı da buradan çıxdı. Onlar bu gün adadovşanı kimi doğub-törəyirlər. Mən bu qiymətli məktubu krala aparıb qayıdınca siz bu yaramaz hərifi bərk-bərk saxlayın.

Mayls:

“Hə, indi artıq işim bitdi, – deyə mırıldandı, – yəqin çox çəkməz ki, məni dar ağacından asarlar. Bu kağızdan mən xeyir görməyəcəyəm. Onda zavallı uşağımın hali görəsən necə olacaqdır? Bunu təkcə Allah bilir!”

Bir azdan sonra Mayls zabitin sürətlə qayıtdığını gördü və ölümünü igid kimi karşılaşacağı qət edib, cəsarətini topladı. Zabit əsgərlərə o saat əsiri azad etməyi və qılincını qaytarmağı əmr etdi, sonra hörmətlə baş əyib dedi:

– Rica edirəm, cənab, ardımca gəlin!

Gendon onun ardınca gedərək öz-özünə fikirləşdi:

“Mən ölümə getdiyimi, bu səbəbdən də mənə az günah işləmək lazım gəldiyini bilməsəydim, bu xəbisi istehzalı nəzakəti üçün boğub öldürərdim”.

Onlar adamla dolu bir həyətdən keçib sarayın baş qapısına yanaşdilar, burada zabit eyni hörmətlə təzim edərək Gendonu qəşəng geyimli saray adamına təhvil verdi, saray adamı da öz növbəsində ona ikiqat baş əyib Gendonu böyük salonun içi ilə dəbdəbəli paltar geymiş iki sıra düzülmüş saray xidmətçilərinin arası ilə apardı. Xidmətçilər Gendona ehtiramla baş əydilər, onun arxa tərəfində duranlar isə bu heybətli “müqəvvani” gördükdə yavaşcadan hırıldamağa başladılar. Saray adamı Gendonu enli pilləkənlə yuxarı çıxartdı, pilləkən saray əhli ilə dolu idi. Nəhayət, onu geniş bir salona gəttirdi; bütün ingilis zadəganları buraya yığılmışdır; o, Maylsı irəli apardı, bir daha baş əydi, şlyapasını çıxartmayı ona tapşırıdı və onu salonun içində buraxdı. Hami gözünü ona zillədi. Bəziləri acıqla qaşqabağını salladı. Bir parası da istehza ilə gülümsədi.

Mayls Gendon çəşib qalmışdı. Onun qarşısında, cəmisi beş addımlıq bir məsafədə, dəbdəbəli taxt üstündə cavan kral oturmuşdu; o, başını yana əymış, sifətdən insan olan bir cənnət quşu ilə, – yəqin bir hersoqla, – söhbət edirdi. Gendon baxır və düşüñürdü ki, yaşının və qüvvəsinin ən parlaq bir dövründə ölmək onuz daacidir, bir yandan da səni təhqir edirlər. O, kralın onun qətlinə tezliklə fərman verməsini istəyirdi. Bu zaman kral başını qaldırdı. Gendon onun üzünü gördü. Görən kimi heyrətindən boğazı qurudu! Gözlərini bu yaraşıqlı üzdən bir ləhzə belə ayırmadan valeh olmuş kimi baxırdı. O öz-özünə deyirdi:

“Pərvərdigara, bu taxtdakı adam – Xəyallar və Kabuslar aləminin hökməridir!”

Mayls heyrətlə krala baxır və qırıq sözlərlə mırıldanırdı. Sonra ətrafına baxdı. Bəzək-düzəkli izdihamı, dəbdəbəli salonu gözdən keçirtdi və öz-özünə dedi:

— Axı bu həqiqətdir! Bu yuxu deyil, həqiqətdir!

Sonra yenə krala baxıb düşündü:

“Bu yuxudur, ya yox?.. Doğrudanmı o, İngiltərənin hökməridir, halbuki mən onu yurdsuz, dəli bir sərsəri hesab edirdim. Bu sırrı mənə kim açar?” Birdən onun başına yaxşı bir fikir gəldi. Divarın dibindən bir stul götürüb ortaya qoyma və üstündə oturdu!

Saray adamları qəzəblənərək çıçırtı qopartdı; kobud bir əl onun ciyindən yapışdı, kim isə səsləndi:

— Kobud, tərbiyəsiz heyvan, kralın hüzurunda nə cəsarətlə oturursan?!

Səs-küy əlahəzrətin diqqətini cəlb etdi; o, əlini uzadıb qışkırdı:

— Ona toxunmayın, bu, onun haqqıdır!

Saray adamları heyrət içində geri çəkildilər. Kral isə sözünə davam etdi:

— Ledilər, lordlar və centlmenlər, məlumunuz olsun ki, bu mənim sadiq və sevimli nökərim Mayls Gendondur. O, qılncı ilə öz hökmədarını yaradan, bəlkə də, ölümdən qurtarmışdı. Buna görə də kralın iradəsi ilə cəngavərlik rütbəsi ilə təltif olunmuşdur. Bunu da bilin ki, onun öz hökmədarına bundan daha böyük bir xidməti olmuşdur. Öz hökmədarını qamçıdan və rüsvayçılıqdan xilas edərək, bunları öz üzərinə götürmüştür, bunun üçün də ona İngiltərə peri və Kent qrafi rütbəsi verilmişdir, bundan başqa, ona mükafat olaraq öz yüksək rütbəsinə layiq zəngin malikanələr və pul veriləcəkdir. Onun bu saat istifadə etdiyi imtiyaz kral tərəfindən verilmişdir, bu imtiyaz həm özü, həm də övladları üçün qalacaqdır, nə qədər ki, taxt-tac var, onun nəslindəki bütün yaşlı adamlar həmişə İngiltərə krallarının hüzurunda oturmaq haqqına malik olacaqlar. Toxunmayın ona!

Salonda, tac mərasiminə gecikmiş və kənddən saraya yalnız bu gün gəlmüş iki şəxs vardi. Bunlar beşcə dəqiqə idi ki, gəlmmiş dilər; kralın danışığını heyrətlə dinləyərək, gah krala, gah da

“qarğı müqəvvasına” baxırdılar. Bunlar cənab Gü və ledi Editdi. Lakin yeni qraf bunları görmürdü. O, yalnız gözlərini kraldan ayırmayaraq mirıldanırdı:

— Xudaya, sən özün rəhm elə! Bu ki, mənim dilənçimdir! Bu ki, mənim dəlimdir!.. Mən arsız-arsız onun qabağında öz dövlətimlə – yetmiş və iyirmi yeddi xidmətçisi olan ailə malikanəmlə öyünmək istəyirdim. Mən elə güman edirdim ki, onun əynindəki cındırdan başqa bir paltarı, təpik və şapalaqdan başqa bir nəvəzişi və süfrə artığından başqa bir yeməyi yoxdur! Onu özümə oğulluğa götürmək, adam eləyib mərəkəyə çıxartmaq istəyirdim! Pərvərdigara, kaş xəcalətdən başımı soxmaq üçün mənə bir kissə verəydi!

Lakin sonra birdən-birə özünə gəldi, diz çökdü, kral onun əlini sıxdıqca o, krala sadıq olduğuna and içir və aldığı rütbələr və malikanələr üçün təşəkkür edirdi. Sonra ayağa qalxıb hörmətlə kənara çekildi; hamı ona maraqla, bir çoxları isə həsədlə baxırdılar.

Bu zaman kralın gözü Güyə sataşdı. Gözlərini ağıardıb acıqla qışkırdı:

— Bu quldur öz saxta rütbəsindən və oğurladığı malikanələrindən məhrum edilsin və mən yeni sərəncam verənə kimi həbsdə saxlansın!

Keçmiş cənab Gü mühafizəçilər tərəfindən aparıldı.

İndi salonun o biri başında əl-ayağa düşdülər; izdiham aralandı, qəribə, lakin bahalı paltar geymiş Tom Kenti iki insan divarı arasından keçib gəldi, onun qabağınca baş xidmətçi gəlirdi, bunun vəzifəsi gələn adamlar barədə xəbər verməkdi. Tom krala yanaşıb qabağında diz çökdü.

Kral dedi:

— Mən bu neçə həftə içərisində sənin gördüğün bütün işləri öyrəndim, səndən çox razıyam. Sən mənim dövlətimi şahanə bir həlimlik və şəfqətlə idarə etmisən. Sən gərək ki, öz ananı və bacılarını tapmışan, elədirmi? Çox gözəl! Onların qayğısına qalariq. Sənin atanı isə özün arzu etsən və qanun yol versə, dar ağacın-

dan asarlar. Mənim dediklərimi eşidənlərin hamısı bilsin ki, bundan belə İsa yurdunda<sup>1</sup> kral hesabına tərbiyə alan bütün oğlan uşaqları, təkcə cismani deyil, zehni və ruhani qida da alacaqlar; bu oğlan isə orada yaşayacaq və tərbiyəçilər arasında hörmətli yer tutacaqdır; o, vaxtilə kral olduğu üçün xüsusi ehtirama layiqdir; onun paltarına diqqət edin; bu paltar yalnız ona məxsusdur, ona görə heç kəs eynən bu cür paltar geyməyə cəsarət etməsin. Bu paltarla hər kəs onu tanıyacaq və vaxtilə kral olduğunu xatırlayaraq, ona lazımı hörmət edəcəkdir. O, kralın xüsusi müdafiəsi və himayəsi altındadır və hamiya məlum olsun ki, ona hörmətli kral yetirməsi rütbəsi verilir.

Tom Kenti xosbəxt və qürurla ayağa qalxıb kralın əlini öpdü; ona getmək icazəsi verilmişdi. O, yubanmadan başına gələn əhvalatı anasına və bacılarına nağıl etmək və öz sevincini onlarla birgə keçirmək üçün anasının yanına cumdu.

## NƏTİCƏ

### ƏDALƏT MƏHKƏMƏSİ VƏ İNTİQAM

Nəhayət, bütün sirlərin üstü açılandan sonra Gü Gendon boynuna aldı ki, arvadı onun öz əmri ilə Maylsdan üz döndəmişdi. Əvvəlcə onu hədələmişdi ki, hərgah o, Mayls Gendondan üz döndərməsə, həyatından əl çəkməli olacaqdır; Edit cavab vermişdi ki, ölümündən qorxmur və Maylsa sadiq qalacaqdır; onda əri demişdi ki, ona rəhm edərlər, Mayls isə öldürüləcəkdir! Belə olduqda Edit söz vermiş və sözünün üstündə durmuşdu.

Gü bu hədələri və qardaşının həm əmlakını, həm də rütbəsini mənimseməsi üstündə təqib olunmadı, çünkü Mayls və Edit onun əleyhinə ifadə vermək istəmədilər, bir də o zamanlar öz

<sup>1</sup> İsa yurdu və ya göyköynəklilər Məktəbi, müasirlərin rəyincə “dünyada ən nəcib bir müəssisə” idi, VI Eduard bu yurdu yetimlərə və yoxsul uşaqlarına təlim və tərbiyə vermək üçün təsis etmişdi.

ərinə qarşı ifadə vermək arvada qadağandı. Gü arvadını atıb xərici ölkəyə getdi və çox çəkmədən öldü. Mayls isə Kent qrafi rütbəsini əldə edəndən sonra qardaşının dul arvadına evləndi. Mayls və Edit birinci dəfə olaraq öz qəsrinə qayıtdıqda Gendon kəndində böyük şənlik oldu.

Tom Kentinin atasından xəbər-ətər çıxmadı.

Kral damğalanmış və köləliyə satılmış fermeri tapdırdı, ona cinayətkar dəstəni tərk etməyi əmr etdi və rahat gün keçirmək imkanı verdi.

Habelə kral qoca hüquqsunası da həbsdən azad etdi və cəriməsini üstündən götürdü. Gözünün qabağında tonqalda yandırılmış iki baptist qadının qızlarını xoş günə çıxartdı. Gendonu qanunsuz olaraq qamçı ilə döymüş məmura isə ağır cəza verdi.

Azmiş tərləni tutduğu üçün məhkum edilmiş şagirdi dar ağaçından xilas etdi; toxucudan mahud parçası oğurlamış qadını xilas etdi, lakin kral meşəsində maral öldürməsi üstündə ölümə məhkum edilmiş şəxsi xilas etməyə müvəffəq olmadı; onu edam etmişdilər.

Çoşqa oğurluğu üstündə taqsırlandırdığı zaman ona yazıçı gələn hakimə daima xeyirxahlıq gösterdi. Sonradan bu hakimin get-gedə ümumi hörmətini və şöhrət qazandığını görüb ürəkdən zövq alındı.

Kral ömrünün axırına kimi, növbətçini onu saray darvazasından qovduğu dəqiqlik dən başlayaraq, məbədə dolmuş adamların izdihamına məharətlə qarışlığı, kilsəyə soxulduğu, tövbə edilən yerdə gizləndiyi və orada bərk yatdığından az qala ertəsi gün tac mərasimindən məhrum olacağı gecəyə qədər başına gələn bütün macəraları nağıl etməyi sevirdi. O deyirdi ki, bu cür faydalı dərsi tez-tez təkrar etməsi bundan öz xalqı üçün fayda almaq niyyətini qüvvətləndirir; nə qədər ki sağdır, bu qəziyyəni nağıl edəcək, kədərli təəssüratı xatıresində canlandıracaq və qəlbində mərhəmət hissini artıracaqdır.

Mayls Gendon və Tom kralın az sürən padşahlığı dövründə onun sevimliyi olmuş, kral öldükdə isə çox heyfsilənərək ona səmimi göz yaşı axıtmışdır. Mərhəmətli Kent qrafi kifayət

qədər dərrakəli idi və öz imtiyazından, bizə məlum olan ittifaq-dan başqa, iki dəfə, birincisi kralıça Mariya taxta oturarkən, ikinci dəfə isə kralıça Yelizaveta taxta oturarkən istifadə etmiş. Onun nəslindən olan birisi I İakov taxta oturarkən bu imtiyazdan istifadə etdiyi günə qədər təqribən dörrədə bir əsr keçmişdi, ona görə saray adamlarının çoxu “Kentlərin imtiyazını” unutmuşdu, belə ki, günlərin bir gündə o zamankı Kent qrafi, I Kralın hüzurunda oturarkən aləm bir-birinə dəydi! Lakin məsələ tezliklə aydınlaşdı və imtiyaz təsdiq olundu. Kent qraflarının sonuncusu vətəndaş müharibəsində kralın yolunda vuruşarkən öldürülüyü üçün, bu qəribə imtiyazın ömrü qurtardı.

Tom Kentinin ömrü çox uzun oldu; o, vüqarlı, eyni zamanda həlim görünüşlü, gözəl və ağsaçlı bir qoca idi. Hamı ona səmimi hörmət bəsləyir və vaxtile “taxta oturduğunu” xatırladan qəribə paltarına ehtiram göstərirdilər. O, gələndə hamı çəkilib ona yol verir və bir-birinə piçildayırdılar:

– Şlyapanı götür; bu kral yetirməsidir!

Hamı ona baş əyirdi, o isə cavabında mehribanlıqla gülüm-səyirdi; bu təbəssümü yüksək tuturdular, çünkü burada təsvir olunan hadisələr baş verəndə o özünü ayrıca bir alicənablıqla aparmışdı.

Bəli, kral VI Eduardın ömrü az oldu. Lakin zavallı oğlan bu illəri çox ləyaqətlə yaşadı. Kübar bir əyan, dəbdəbələr içində qərq olan bir kral məmuru onu həddindən artıq güzəştə getməsi üstündə danladığı və ya onun yumşaltmaq istədiyi hər hansı bir qanunun onsuz da kifayət qədər yumşaq olduğunu və heç kəsə həddindən artıq təzyiq və işgəncə yetirmədiyini sübut etməyə çalışdığı zaman, gənc kral öz iri, mərhəmət hissilə dolu, mənalı gözlərini ona zilləyib deyərdi:

– Sənin zülmdən və iztirablardan xəbərin yoxdur! Bunu sən yox, mən və mənim xalqım bilir.

O sərt zəmanədə VI Eduard padşahlığı nəhayət dərəcədə şəfqətli və həlimdi. İndi də ondan ayrılkən biz onun xoş xati-rəsini qəlbimizdə saxlamağa çalışacaqıq.



*Oskar Uayld*

- XOSBƏXT ŞAHZADƏ
- GÜL VƏ BÜLBÜL
- LOVĞA NƏHƏNG
- SADIQ DOST
- QEYRİ-ADİ FİŞƏNG
- GƏNC PADŞAH
- BALIQÇI VƏ QƏLBİ
- ŞAHZADƏ QIZIN AD GÜNÜ

## OSKAR UAYLDIN NAĞIL DÜNYASI

XIX yüzildə alman yazarları E.-T.A. Hofman, A. fon Şamisso, Qrim qardaşları, V.Hauf, məşhur Danimarka nağılıçısı H.-X.Andersen öz yaradıcılıqlarında nağılvarılık üslubuna və ayrıca nağıl formasına üstünlük vermişdilər. Bu əsrin ikinci yarısında Qərbi Avropanın bir sıra görkəmli yazarları bədii ədəbiyyatın digər formaları ilə yanaşı nağıl janrında da qiyamətli əsərlər yazımışlar ki, bunlardan biri də görkəmli ingilis yazarı **Oskar Uayld** olmuşdur.

Oskar Uayldın yaradıcılığı XIX əsrin ikinci yarısında estetçilik hərəkatı üzərində formalaşmışdır. Estetçilik həmin dövrdə bir qrup burjuza ziyalisinin mövcud müəyyən ictimai-siyasi məsələlərə neqativ münasibəti nəticəsində yaranmışdır. Real həyatın ağrı-acılarından, həll yollarını görə bilmədikləri problemlərdən yaxa qurtarmağa can atan bu elitar ziyanlılar – yazarlar və sənətkarlar həyatın mənasını gözəllikdə axtarmağa çalışırlılar. “Dünyani gözəllik xilas edəcək” məşhur ifadəsi də məhz o dövrdə yaranmışdır. O.Uayld həyatın mənasını gözəllikdə görmüş, bütün yaradıcılığı da bu ideologiyanın açılmasına həsr edilmişdir. Həyatın gerçəkliliklərini olduğu kimi qəbul etmək istəməyən yazarçı ətrafında baş verən adı məişət problemlərinə radikal mövqedən yanaşır, bir sıra həqiqətləri bilərəkdən inkar edir, mövcud anlayışları dağıtmağa çalışır.

Yazıcı özünün incəsənət fəlsəfəsini “Düşüncələr” (1891) kitabında ifadə etmişdir. Bu kitab Uayld estetizminin əsasını təşkil edir. “Yalanın süqutu” adlı hissə ilə açılan bu əsər yazarının estetik manifestini təşkil edir. Bundan başqa Uayld məşhur “Dorian Qreyin portreti” romanının müqəddiməsində də gözəlliyə, incəsənətə, bədii yaradıcılığa öz münasibətini bildirmiştir.

O.Uayld bədii ədəbiyyatın və incəsənətin ilk növbədə gözəllik daşıyıcısı olmasını tələb edir. Yazıcı yaşadığı dövrdə geniş yayılmış naturalizmi və həyatı olduğu kimi, bütün çirkinlikləri, eybəcərlikləri ilə əks etməyə çalışan realizmi qəbul etmək istəmir, yazarları, sənətkarları daha gözəl, daha işiqlı, daha cazibədar səhnələr yaratmağa çağırır.

Uayld estetikasının maraqlı cəhətlərindən biri də onun bədii ədəbiyyat materialına özünəməxsus tərzdə, paradoxal şəkildə yanaşmasıdır. Onun fikrincə ədəbiyyat həyatı yox, həyat ədəbiyyatı təqlid edir. Belə ki: “Böyük sənətkar bir tipi təsvir edir, həyat isə onun surətini çıxardır, onu

populyar şəkildə eks edir”. “Bədbinliyi Hamlet uydurub” və “hansısa bir marionetka bədbinliyə düşçər olmaq fikrinə düşüb deyə bütün dünya qəm-qüssəyə batıb”. Eynilə də “nihilist, boynunu heç bir təşəbbüs göstərmədən cəllad kötüyü altına qoymağə gedən və inamı olmadığına görə ölü imansız bir əzabkeşdir – bütün bunlar bədii ədəbiyyatın məhsuludur. Bu Turgenev tərəfindən uydurulub, Dostoyevski isə onu başa çatdırıb”. Nəhayət, “on doqquzuncu əsr, nə qədər ki, biz ona bələdi, nəzərə çarpacaq dərəcədə Balzak tərəfindən yaradılıb. Bizim Lüsyen de Ryübampelər, bizim Rastinyaklar və de Marsolar ilk dəfə “Bəşəri kəmədiya”nın səhnələrində peyda oldular. Biz sadəcə olaraq bu dahi roman ustasının yaradıcı zəkasına, onun siltaqlıqlarına və yaxud fantaziyalarına lazımsız əlavələr və qeydlər artırıq”.

O.Uayldın estetik programı, başlıca olaraq iki dekadent konsepsiya əsasında qurulmuşdur. Bunlardan biri bundan ibarət idi ki, incəsənətin həqiqətlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. O, nəinki yalnız nəyi isə “eks etmir”, heç nəyi “ifadə də etmir”. “Əsl incəsənətin işi gözəl uydurmalar verməkdir”.

Uayld eyni zamanda, etika ilə estetikanı bir-birindən ayırrı və incəsənətlə əxlaq arasında hər hansı əlaqənin olmasını inkar edir. O, deyir ki, “Sənətkar əxlaq müəllimi deyil. Belə bir meyl sənətkarda bağışlanmaz üslub tərzi yaradır”.

O.Uayld “Dorian Qreyin portreti” romanının girişində ədəbiyyat haqqında bir sıra fikirlər söyləmişdir. Müəyyən mənada ziddiyyətli səciyyə daşısa da, incəsənət və bədii ədəbiyyata orijinal münasibət bəsləyən yazıçı yazır: “Əxlaqlı və yaxud əxlaqsız kitab yoxdur. Yaxşı yazılmış və yaxud pis yazılmış kitab var. Vəssalam”.

Oskar Uayld 1856-ci ildə oktyabrın 16-da Dublin şəhərində (İrlan-diya) həkim ailəsində anadan olmuşdur. O, 1871-ci ildə həmin şəherdə olan “Müqəddəs Üçlük” kollecinə qəbul olunmuş, sonra Madlen kolle-cində təhsilini davam etdirmişdir. Oskar ali təhsilini Avropanın ən məş-hur universitetlərindən biri olan Oksford Universitetində almışdır.

Bədii yaradıcılığa çox erkən yaşılarından başlayan gənc şairin “Şerlər” adlı ilk kitabı 1881-ci ildə çapdan çıxmışdır. Uayld 1882-ci ildə estetikaya aid kütləvi mühəzirələr oxumaq üçün ABŞ-a getmişdir. Bundan sonra da yazıçı intensiv olaraq bədii yaradıcılıqla məşğul olmuş, bir-biri-nin ardınca “İnam və nihilistlər” (1882), “Paduya hersoginya” (1883) dramlarını yazır və çap etdirir. 1884-cü ildə Oskar Uayld ailə qurmuşdur.

O.Uayld bir müddət jurnalistik fəaliyyəti ilə məşğul olmuş, 1887-1889-cu illərdə “Qadın aləmi” adlı jurnalda rəhbərlik etmişdir. Həmin illərdən etibarən bu yazıçı “Kəntərvil kabusu” (1887) hekayəsini, “Xoş-

bəxt şahzadə və başqa nağıllar” (1888) toplusunu çap etdirməyə başlayır, “Yalanın süqutu” (1889), “Mister W.H.-in portreti” (1889), “Nar evcik” (1891), “Sosializmdə insanın ruhu” (1891), “Düşüncələr” (1891) və “Lord Artur Sevilin cinayəti və başqa hekayələr” əsərlərini yazaraq çap etdirir.

Uayld özünün ən məşhur əsəri olan “Dorian Qreyin portreti” əsərini də 1891-ci ildə bitirib nəşr etdirir. Doxsanıncı illərin əvvəllərində başlayaraq yaziçinin müxtəlif teatrların səhnələrində “Lədi Uindermirin yelpiyi” (1892), “Diqqət yetirməyə layiq olmayan qadın” (1893), “Salomeya” (1893 – fransız dilində) “İdeal ər” (1895) və “Ciddi olmaq necə də vacibdir” (1895) komediyaları tamaşa yoxulur. Yaziçi “Florensiya faciəsi” əsərini yazmağa başlayır, lakin bitirə bilmir. 1895-1897-ci illərdə o, iyirmi beş ay müddətinə həbsdə qalmış, həbsdən azad olunandan sonra isə vətəndən sürgün olunan yaziçi Fransaya köçməsdür. 1898-ci ildə o, “Redinq həbsxanasının balladası” adlı məşhur poemasını və “De Profundis” (tam mətni ancaq 1962-ci ildə çap olunmuşdur) adlı həbsxana tövbəsini yazmışdır. O.Uayld 1900-cü ildə Parisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.

Oskar Uayldın şəxsiyyətinə və yaradıcılığına münasibət həm yaşadığı dövrdə, həm də çox-çox sonralar birmənalı olmamışdır. Bir qrup onu tərifləyib göylərə qaldırmış, digər bir qrup isə onu tanımaq belə istəməmişdir. Təsəvvür edin ki, yaziçinin ölümündən yarım əsr sonra, 1950-ci ildə məşhur “Tayms” qəzetiinin ədəbiyyat əlavəsində onun haqqında deyilirdi: “Əgər o qədər də pis olmayan pyesini və həbsxana tövbəsi “De Profundis” i nəzərə almasaq, Uayld özündən sonra əsl ədəbiyyat adlandırılara biləcək elə bir şey qoymamışdır”.

Hələ gənc yaşlarından Avropanın zadəgan təbəqəsi arasında və elitar salonlarda çox dəbdə olan Oskar Uayld bioqrafiyasından və yazdığı əsərlərdən də göründüyü kimi, ədəbiyyatın bir sıra sahələrində fəaliyyət göstərmişdir. O, həm bir dramaturq kimi məşhur olmuş, həm bir estet-nəzəriyyəçi kimi fəaliyyət göstərmiş, həm də romanlar, povestlər və hekayələr yazmışdır. Bütün bunlarla yanaşı bu yaziçinin yaradıcılığında nağıl janrı da xüsusi yer tutur. Onun “Xoşbəxt şahzadə və başqa nağıllar”, “Nar evcik” kitabları ədəbiyyat tarixində əhəmiyyətli yer tutur. Bu kitabları ilə müəllif oxucusunu gözəl uydurmalar, əsl nağıllar aləminə aparır, Uayld fantaziyasına güc verir. O, parlaq, gözəl sözün sehri ilə oxucuların gözlerini qamaşdırır. Bu nağılların özünəməxsus üslubu oxucunu vəcdə gətirməyə bilmir və çox nadir adam tapmaq olar ki, bu ecazkar, uydurma tarixçələrin qarşısında duruş gətirə bilsin. Bilirsən ki, burada deyilənlərin hamısı uydurmadır, nağıldır, ancaq bütün bunlar səni qətiyyən narahat etmir və sən bütün bunları bilə-bilə onlara inanırsan. Nağılçıyaziçinin böyüklüyü də məhz elə bundadır.

O.Uayldın bütün nağıllarının qəhrəmanları o özüdür. “Bədiiliyi açmaq və sənətkarı gizlətmək – ədəbiyyatın məqsədi bax budur” deyən yazıçı əslində öz yazdığı nağıllarda bu prinsipə əməl etmir, yazıcının şəxsiyyəti bütün bu əsərlərin ətinə-qanına hopur.

Nağıl yazarkən O.Uayld heç şübhəsiz ki, özündən əvvəlki Avropa nağıl ustadlarının təcrübələrindən bəhrələnmişdir. E.-T.A.Hofman, V.Hauf, H.-X.Andersen və başqa yazıçılar nağıl yazarkən yazılı ədəbiyyatın ənənələrindən çıxış edərək obyektivliyi qoruyub saxlamağa çalışmışlar və bu sahədə böyük nailiyyətlər əldə etmişlər. O.Uayldın nağılları isə başdan-ayağa subyektiv səciyyə daşıyır. Bu nağıllarda müəllif özünü həyatda olduğu kimi yox, arzuladığı kimi təsvir etmişdir.

Oskar Uayldın nağılları və nağıl üslubunda yazdığı digər əsərləri daha çox rəmzi səciyyə daşıyır. Həm “Qızıl gül və bülbül”, “Xoşbəxt şahzadə”, “Xudpasənd-nəhəng”, “Ulduz oğlan” və s. nağılları, həm də “Kentervil kabusu” hekayəsi və “Dorian Qreyin portreti” romanı sərf rəmzi-fəlsəfi məzmun kəsb edir. Əgər bir tərəfdən bu əsərlərdə xeyir və şər qüvvələrin mübarizəsi verilirsə, digər tərəfdən oxucuda yüksək ideallara, paklığa, gözəlliyyə, insanpərvərliyə və ədalətə inam hissi aşılanır.

“Dorian Qreyin portreti” romanı öz bədii formasına görə daha çox O.Balzakin “Şaqren dərisi” romanını xatırladır. Belə ki, fərqli ədəbi cərəyanlarda yaranmış bu romanların hər ikisi rəmzi-fəlsəfi səciyyə daşımaqla yanaşı, həm də fantastik nağıl formasında yazılmışdır. Bu roman O.Uayldın dünyagörüşünü və estetik təsəvvürlərini tam mənasılı əks etdirir. İstedadlı rəssam Bezil Holluord gözəl gənc oğlan Dorian Qreyin portretini çəkmışdır. Lord Henri Uotton bu portretin sahibi ilə belə bir fantastik sövdələşmə aparır ki, Dorian Qreyin həyatda etdiyi əməllər onun bu portretində əks olunacaq, onun özü isə bu rəsm əsərində təsvir olunduğu şəkildə dəyişməz olaraq qalacaqdır. Doğrulur romanın sonunda eybəcər portreti məhv etdiyi zaman şəkil əvvəlki halına düşür, Dorian Qreyin özü isə həlak olur. Göründüyü kimi, bu fabula birbaşa nağıl priyomundan götürülmüşdür. O.Uayld məhz bu formadan istifadə edərək öz əsas estetik dünyagörüşünü ifadə edə bilmışdır.

*Cəlil Nağıyev*

## XOŞBƏXT ŞAHZADƏ

Şəhərdən xeyli yüksəkdə, hündür sütun üzərində Xoşbəxt Şahzadənin heykəli dayanmışdı. Onun üstü başdan-başa xalis qızıldan düzəldilmiş zərif yarpaqlarla örtülmüşdü. Gözlərinin yerində iki parlaq sapfir vardi. Qılıncının dəstəsində isə iri, qırımızı yaqt parlayırdı.

O, doğrudan da, çox gözəl idi. Kim baxırdısa heyran qalırdı. Şəhər müşavirlərindən biri heykələ tamaşa etdikdən sonra incə zövqə malik olduğunu bildirmək istədi:

— Lap flüger kimi gözəldir, — dedi. Ancaq camaatın istehza edəcəyindən çəkinərək tez də sözünü dəyişdi: — Amma heyf, gözəl olsa da, xeyirsiz şeydir.

Balaca bir oğlan ağlayırdı. Anası ona acıqlandı və heykəli göstərdi:

— Sən niyə Xoşbəxt Şahzadəyə oxşamırsan? O, boş şey üçün ağlamır. Heç ağlamaq fikrinə də düşmür, amma sən boş-boşuna hey ağlayırsan.

Dünyadan bezib, məyuslaşmış bir qoca kişi heykələ baxaraq köks ötürdü:

— Mən şadam ki, heç olmasa yer üzündə tamamilə xoşbəxt olan belə bir heykəlsə var...

Xeyriyyə cəmiyyətinin yoxsullar üçün açdığı məktəbdə oxuyan al-qırmızı plاشlı və təmiz ağ önlüklü uşaqlar kilsədən çıxanda heykəli göstərdilər:

— O lap mələyə oxşayır.

Riyaziyyat müəllimi hırslındı:

— Bunu nədən bilirsiniz? Axı, siz heç vaxt mələk görməmisiniz.

Uşaqlar cavab verdilər:

— Biz onu yuxuda görürük.

Uşaqların bu cavabından xoşlanmayan riyaziyyat müəllimi qaşqabağıını salladı və zəhmli görkəm aldı.

Bir gecə kiçik bir qaranquş şəhərin üstündən uçub keçirdi. Onun yoldaşları altı həftə əvvəl Misirə yola düşmüşdülər. O isə gözəl bir qamişa vurulduğundan ləngimişdi. Qaranquş ona baharın əvvəlində iri, sarı kəpənəyin arxasında çayaşağı uçanda rast gəlmışdı. Qamışın incə beli onu elə cəlb etmişdi ki, onunla səhbət üçün dayanmışdı. Uzunçuluqdan xoş gəlməyən Qaranquş elə o dəqiqlik soruşmuşdu:

– Mən səni sevə bilərəmmi?

Qamış isə razılıq əlaməti olaraq başını azca aşağı əymışdı. Bundan sonra Qaranquş qamışın başına dolanmış, qanadlarını suya toxunduraraq xəzif ləpələr yaratmışdı. Qaranquş bununla öz məhəbbətini bildirmişdi. Bütün yayı beləcə davam etmişdi.

– Bu, çox gülməli məhəbbətdir, qamışın heç nəyi yoxdur, amma bolluca qohumları var, – deyə başqa qaranquşlar istehza ilə civildəşirdilər. Doğrudan da çay başdan-başa qamışla dolu idi.

Yay keçdi, payız gəldi, qaranquşların hamısı uçub getdi. Yoldaşları uçub gedəndən sonra Qaranquş özünü tənha hiss elədi, saatlarla başına firlansa da, sevgilisindən nəvazış görmədi. Bu hal onu qorxuya saldı. Öz-özünə söyləndi:

– O mənimlə heç danışmaq da istəmir. Görürəm, həmişə küləklə eşqbazlıq edir.

Əlbəttə, külək əsəndə qamış xışidayıb incə-incə rəqs edirdi. Qaranquş sözünə davam etdi.

– Deyəsən, bizimki tutmayacaq. O, xanənişindir, lakin mən səyahəti sevirəm, mənim həyat yoldaşım da özüm kimi səyahəti sevməlidir.

Nəhayət, Qaranquş ondan soruşdu:

– Sən mənimlə gedərsənmi?

Lakin qamış öz evinə çox bağlı olduğundan, başını tərpədərək rədd cavabı verdi. Qaranquş hırslaşdı:

– Sən məni ələ salırsan! Daha dözə bilmirəm. Mən ehramlar diyarına uçuram. Sağ ol! – dedi və uçub getdi.

Qaranquş bütün günü uçdu və şər qarışında bir şəhərə çatdı.

– Mən harda daldalanacağam? – deyə özündən soruşdu və bir-dən hündür sütun üzərindəki heykəli gördü, sevincindən qışqırdı:

– Mən orada daldalanaram. Ora gözəl yerdir, havası tərtəmizdir.

Beləliklə Qaranquş Xoşbəxt Şahzadənin ayaqları arasına qondu. Ətrafına göz gəzdirdib, yavaşça dedi:

– Mənim yatağım qızıldandır.

Qaranquş yatmağa hazırlaşdı. Başını yenicə qanadının altına qoymuşdu ki, iri bir su daması onun üstünə düdü. Qaranquş diksində:

– Bu nə qəribə şeydir. Göyün üzündə bir parça bulud yoxdur, ulduzlar sayrışır, amma yağış yağır. Şimali Avropanın iqlimi doğrudan da dəhşətlidir.

Sonra bir damla da düdü. Qaranquş:

– Əgər bu boyda heykəl adamı yağışdan qorumsa, onun xeyri nədir? Yaxşısı budur özümə başqa daldalanacaq tapım, – dedi və uçub getməyi qərrara aldı. Lakin qanadlarını açmamış üçüncü damla düdü. Qaranquş yuxarı baxdı. Siz bilən o nə gördü?

Xoşbəxt Şahzadənin gözləri yaşa dolmuşdu və göz yaşları onun qızıl yanaqlarından axırdı. Ay işığında onun gözəl üzü o qədər məhzun görünürdü ki, Qaranquş kövrəldi:

– Sən kimsən?

– Mən Xoşbəxt Şahzadəyəm.

– Sən nə üçün ağlayırsan? Məni tamam islatmışsan.

Heykəl cavab verdi:

– Mən sağlığında, canlı ürəyim olanda göz yaşının nə olduğunu bilməmişəm, çünki mən qəm-qüssənin yaxın durmadığı San-Susi sarayında yaşamışam. Gündüzlər yoldaşlarımıla bağda oynamışam, axşamlarsa Böyük zalda rəqs etmişəm. Bağın ətrafi boyunca hündür hasar uzanırdı. Mənim üçün hər şey gözəl olduğundan, hasarın o tayında nələr baş verdiyi məni narahat etməmişdi. Saray adamları mənə Xoşbəxt Şahzadə deyirdilər. Əgər kefi xoşbəxtlik adlandırmaq olarsa, demək, mən o zaman doğrudan da xoşbəxt imişəm. Mən eləcə yaşayıb, eləcə də oldum. Öləndən sonra onlar məni bax bura, elə hündür yerə qoyublar ki, buradan şəhərimin bütün eybəcərliyini, çirkinliyini indi aydın görünürəm. Bu səbəbdən, ürəyim qurğuşundan olsa da, ağlamaya bilmirəm.

Qaranquş öz-özünə piçildədi:

– Nə? Demək, o tamam qızıldan deyil?

Ancaq nəzakətli olduğundan bunu üzə vurmadı.  
Heykəl asta, məlahətli səslə sözünə davam etdi:  
– Uzaqda, lap uzaqda, kiçik bir küçədə yoxsul bir ev var.  
Pəncərələrdən biri açıqdır və mən stol arxasında oturmuş bir qadın görürəm. Dərzidir. Onun artıq üzü, paltar tikməkdən kobudlaşmış, iynədən deşilmiş qırmızı əlləri var. O, kraliçanın ən sevimli saray xanımlarının atlas paltarlarına növbəti saray rəqs axşamı üçün naxışlı çiçək tikir. Otağın küncündəki çarpayıda qadının xəstələnmiş kiçik oğlu uzanıb. Anasınınsa uşağa qaynanmış sudan başqa verməyə heç nəyi yoxdur. Buna görə də uşaq ağlayır. Balaca Qaranquş, sən mənim qılincimin dəstəyindəki yaqutu onlara verə bilərsənmi? Mənim ayaqlarım kürsüyə bərkidildiyindən, yerim-dən tərpənə bilmirəm.

Qaranquş:

– Məni Misirdə gözləyirlər, – dedi, – Yoldaşlarım Nil boyu aşağı-yuxarı uçur və şanagüllərlə söhbət edirlər. Tezliklə onlar böyük şahın sərdabəsinə yatmağa gedəcəklər. Şahın özü orada rənglənmiş tabutundadır. O, sarı kətana bükülmüş və ədviyyatla mumiyalanmışdır. Boynunda solğun yaşıl nefrit zəncir var, əlləri isə solmuş yarpaqlara bənzəyir.

Şahzadə xahişini təkrar elədi:

– Qaranquş, balaca Qaranquş, mənimlə bir gecə qalib mənim müjdəçim ol, sözümü yerə salma. Oğlan susayıb, anası da çox qəmgindir.

Qaranquş cavab verdi:

– Mənim oğlanlardan o qədər də xoşum gölmir. Keçən yay, çay sahilində olanda, orada dəyirmançının iki dəcəl oğlu həmişə mənə daş atırdı. Əlbəttə, onlar heç vaxt məni vura bilmirdilər, biz qaranquşlar çox yaxşı uçuruq, bundan başqa, mən öz çevikliyi ilə məşhur olan bir ailədənəm, lakin onların bu hərəkəti mənə qarşı hörmətsizlik idi.

Xoşbəxt Şahzadə kədərləndi. O qədər qəmgin göründü ki, Qaranquş məyus oldu.

– Bura çox soyuqdur, lakin mən səninlə bir gecə qalib, müjdəçin olaram.

Şahzadə sevindi:

– Cox sağ ol, balaca Qaranquş!

Qaranquş iri yaqutu Şahzadənin qılıncından çıxarıb dimdiyi-nə aldı və şəhərin damları üstündən uçdu.

O, ağ mərmər məlek heykəlləri qoyulmuş kilsə qülləsinin yanından ötüb keçdi. Sarayın yanından uçanda rəqs musiqisi eşitdi. Gözəl bir qız öz sevgilisi ilə eyvana çıxdı. Oğlan qızı dedi:

– Bax, gör ulduzlar necə də sayrışır? Məhəbbət gözəl şeydir, əzizim.

Qız cavab verdi:

– Mən ümidi varam ki, paltarım vaxtında, rəqs gecəsi üçün hazır olacaq. Əmr etmişəm paltarımı naxışlı çiçəklər tiksinlər, lakin dərzilər çox tənbəl olurlar.

Qaranquş çayın üstündən uçub keçəndə gəminin dor ağaçın-dan asılmış fənərləri gördü. Cuhud məhəlləsindən ötüb keçəndə qoca Cuhudu bir başqası ilə alver edən və pulları mis tərəzidə çəkən gördü. Nəhayət o, yoxsul komaya çatdı və içəri baxdı. Ana yorulduğundan yuxuya getmişdi. Oğlan isə qızdırma içində çarpayıda sırpınırdı. Qaranquş içəri hoppandı, iri yaqutu stolun üstünə, qadının oymağının yanına qoydu. Sonra yavaşça çarpa-yının ətrafında uçdu və oğlanın alnını qanadları ilə yellədi.

Oğlan:

– Mən sağalacağam, – dedi və yuxuya getdi.

Sonra Qaranquş uçub geri, Xoşbəxt Şahzadənin yanına qayıtdı və əhvalatı ona nəql etdi. Dedi:

– Cox qəribədir, soyuq olsa da, mən üzümürəm.

Şahzadə gülümsündü:

– Buna görədir ki, sən xeyirxah iş görmüsən.

Bu sözlər balaca Qaranquşu düşündürdü və o, yuxuya getdi, çünki düşünəndə onu həmişə yuxu aparırdı. Səhər açılonda Qaranquş çaya cimməyə uçdu. Körpüdən keçən ornitologiya professoru quşu görcək təəccübləndi:

– Necə də qeyri-adi haldı! Qış vaxtı qaranquş?

Professor yerli qəzetə bu barədə uzun bir məktub yazdı. Məktub o qədər qəlizdi ki, onu heç kim başa düşmədi.

Qaranquş öz-özünə dedi:

– Bu gün mən Misirə uçuram.

O çox xoşal görünürdü. Qaranquş bütün görməli yerləri gəzmiş və kilsənin başındakı uzun milin üstündə bir xeyli oturmuşdu. Hara uçurdusa, sərçələr piçıldışır və bir-birlərinə deyirdilər:

– Bu naməlum şəxs necə də yaraşıqlıdır!

Bu sözlər Qaranquşun çox xoşuna gəlirdi.

Ay doğanda o, Xoşbəxt Şahzadənin yanına gəldi.

– Mən indicə uçub gedirəm. Misirə bir tapşırığın varmı?

– Qaranquş, Balaca Qaranquş, mənimlə bir gecə də qala bilərsənmi?

– Məni Misirdə gözləyirlər. Sabah yoldaşlarım ikinci şəlaləyə uğacaqlar. Hippopotamlar orda qamişların arasında gizlənlərlər, böyük qranit taxtda isə Memnon Allah oturur. Bütün gecə o, ulduzlara tamaşa edir, Dan ulduzu doğanda isə bircə dəfə sevinclə qışqırır, sonra susur. Günorta çığı sarı aslanlar çay qıraqına su içməyə gəlirlər. Onların gözləri parıldayanda güclüdür.

Şahzadənin səsi yenidən eşidildi:

– Qaranquş, Qaranquş, balaca Qaranquş, xeyli uzaqda, şəhərin o tayında mən çardaqda bir cavan oğlan görülürəm. O, üstü kağızla dolu partaya söykənib. Qarışındakı nazik stekanda bir dəstə solmuş bənövşə var. Onun qəhvəyi, kövrək saçları, nar kimi qırmızı dodaqları və iri, ağıllı gözləri var. O, teatrın direktoru üçün əsəri yazıb qurtarmağa çalışır, lakin soyuq olduğundan heç nə yaza bilmir. Buxarıda od yoxdur, achiq isə onu lap əldən salıb.

Ürəyiyumşaq və mərhəmətli Qaranquş:

– Mən səninlə bir gecə də qalaram, – dedi. – Onun üçün başqa bir yaqt götürə bilərəmmi?

Şahzadə cavab verdi:

– Heyhat! İndi mənim yaqutum yoxdur. Veriləsi şey varsa, o da gözlərimdir. Onlar min il bundan qabaq Hindistandan getirilmiş nadir sapfirlərdən düzəldilmişdir. Birini çıxart və ona apar. Cavan oğlan sapfiri zərgərə satar, odun alar və əsəri yazıb qurtarar.

Qaranquş:

– Əzizim Şahzadə, mən bunu edə bilmərəm, – dedi və ağla-mağşa başladı.

Şahzadə onu sakitləşdirdi:

– Qaranquş, Qaranquş, balaca Qaranquş, mənim dediyim kimi ele.

Beləliklə, Qaranquş Şahzadənin gözünü çıxartdı və tələbənin çardağına təref uçdu. Damda deşik olduğundan, içəri girmək çox asan idi. O, burdan içəri cumdu və otağa keçdi. Gənc başını əlləri arasında gizlətdiyindən, quşun qanadlarının pırıltısını eşitmədi. Gözlərini yuxarı qaldıranda gözəl sapfiri solmuş bənövşələrin üzərində gördü:

– Məni qiymətləndirməyə başlayırlar. Bu, böyük bir pərəstişkardandır. İndi əsəri yazıb qurtara bilərəm.

O biri gün Qaranquş limana uçdu. O, böyük bir gəminin dor ağacına qondu və dənizçilərin kəndirlə böyük sandıqları gəminin anbarından sürüyüb çıxarmasına tamaşa etdi. Hər sandığı çıxaranda onlar: “Götürdük” – deyə qışqırıldılar.

Qaranquş qışqırıldı:

– Mən Misirə gedirəm.

Lakin heç kəs ona əhəmiyyət vermədi. Ay doğanda o, Xoşbəxt Şahzadənin yanına uçdu. Qışqırıldı:

– Mən səninlə vidalaşmağa gəlmışəm.

Şahzadə dedi:

– Qaranquş, balaca Qaranquş, mənimlə bir gecə də qala bilərsənmi?

Qaranquş cavab verdi:

– İndi qışdır. Şaxta-qar tezliklə burada olacaq. Misirdə isə günəş yaşıł palma ağaclarını qızdırır, timsahlarsa bataqlıqda uzanıb tənbəl-tənbəl onlara baxırlar. Mənim yoldaşlarım Baalbek məbədində yuva tikir, çəhrayı, ağ göyərçinlərsə onlara baxır və bir-birilə quruldaşırlar. Əziz Şahzadə, mən getməliyəm, lakin səni heç vaxt unutmayacağam. Gələn bahar mən sənə verdiklərinin əvəzinə iki qiymətli daş gətirərəm. Yaqut qırmızı qızılıguldən də qırmızı, sapfirsə böyük göy dəniztək göy olacaq.

Xoşbəxt Şahzadə dedi:

– Aşağıda, meydanda kibrıt satan balaca kız dayanıb. Qız kibrıtları arxa salıp isladıb. Evə az da olsa pul getirməsə, atası onu döyəcək, buna görə də o ağlayır. Qızın nə ayaqqabısı, nə də corabları var, başı da açıqdır. Mənim o biri gözümü də çıxart, apar ona ver ki, atası onu döyməsin.

Qaranquş dedi:

– Mən səninlə bir gecə də qalaram, lakin gözünü çıxara bil-mərəm. Bunu etsəm, tamam kor olarsan.

Şahzadə dedi:

– Qaranquş, Balaca Qaranquş, mənim dediyim kimi elə.

Beləliklə o, Şahzadənin o biri gözünü də çıxardı və aşağı şığıdı. Qaranquş qızın yanından uçdu və sapfiri onun ovcuna saldı. Qız:

– Necə də gözəl şüşə parçasıdır, – deyə qışqırdı və gülə-gülə evə qaçıdı.

Sonra Qaranquş Şahzadənin yanına qayıtdı və:

– Sən indi korsan, – dedi, – demək, mən həmişəlik səninlə qalacağam.

Yazılı Şahzadə etiraz etdi:

– Yox, Balaca Qaranquş, sən Misirə getməlisən.

Qaranquş:

– Mən səninlə həmişəlik qalacağam, – dedi və Şahzadənin ayaqlarında yuxuya getdi.

Səhəri Qaranquş bütün günü Şahzadənin ciyində oturub, özgə ölkələrdə gördüyündən ona danışdı. O, Nil sahilində qatarlaşış, dimdikləri ilə qızıl balıq tutan qaraleyləklərdən, dünyanın özü qədər qoca, hər şeyi bilən və səhrada yaşayan Sfinksdən, qətran ağacitək qara, iri büllür parçasına sitayış edən Aylı dağları kralından, palma ağacında yatan iyirmi kahinin şirin qoğal yedizdiriyi nə-həng yaşıl ilandan, böyük göldə yasti, enli yarpaqların üstündə üzən və həmişə kəpənəklərlə döyüşən cirtdan adamlardan danışdı.

Ona diqqətlə qulaq asan Şahzadə dilləndi:

– Əziz Balaca Qaranquş, sən mənə qəribə şeylər haqqında maraqlı söhbətlər etdin, amma dünyada ən qəribə şey insanların çəkdiyi iztirablardır. Bədbəxtliyin o qədər sırrı var ki! Əziz quşcuğaz, şəhərimi gəz-dolaş və gördüklerini mənə danış.

Qaranquş şəhərin üzərindən uçarkən varlıları gözəl evlərdə kef çəkən, dilənciləri isə qapı ağızında oturub sədəqə diləyən gördü. Qaranlıq dalanlara uçdu, bənizi qaçmış, sifəti solmuş uşaqları qaranlıq küçələrə biganəliklə baxan gördü. Körpünün tağı altında iki balaca oğlan bir-birinin qoynuna girib qızınmağa çalışırdı. Onların səsi gəldi:

– Yaman acmışıq.

Gözətçi qışqırdı:

– Burada uzanmaq olmaz!

Uşaqlar yenidən yağışın altına çıxdılar.

Qaranquş geri qayıtdı və gördüklorunu Şahzadəyə danışdı. Şahzadəyə danışdı. Şahzadə dedi:

– Mənim üstüm əla qızılla örtülmüşdür. Sən onları bir-bir, yarpaqbayarpaq götürməli və yoxsullara paylamalısan. İnsanlar belə düşünürlər ki, qızıl xoşbəxtlik gətirir.

Qaranquş qızılı yarpaqbayarpaq, Xoşbəxt Şahzadə tamamilə çirkin və boz görünənədək çıxartdı və yoxsullara payladı. Uşaq-ların yanaqları qızardı. Onlar gülməyə, küçədə oynamaya başla-dılar. Uşaqlar qışqırıldılar:

– İndi bizim çörəyimiz var.

Qar yağmağa başladı. Saxta düşdü. Küçələr çox işıqlı və şəf-faf olduğundan, gümüşdən düzəldilmiş kimi görünürdü. Evlərin damından sallanan sırsıralar isə almaz xəncərlərə bənzəyirdi. Hami isti paltar geymişdi. Qırmızı papaq qoymuş balaca oğlanlar buz üstündə sürüşürdülər.

Yazılıq Balaca Qaranquş üzüməyə başladı, lakin Xoşbəxt Şahza-dəni istədiyindən, onu atıb getmədi. Çörəkçi görməyəndə o, düka-nının qabağından çorək qırıntıları tapıb yeyir, qızışmaq üçünsə qanad-larını bir-birinə çırpırdı. Nəhayət o, başa düşdü ki, ölürlər. Onun Şah-zadənin çiyninə uşub qonmağa bir dəfə də qüvvəsi çatdı. Piçıldadı:

– Əlvida, əziz Şahzadə! İcazə verərsənmi əlini öpüm?

Şahzadə dedi:

– Sənin, nəhayət, Misirə getməyinə çox şadam, Balaca Qaran-quş. Burada çox ləngidin. Mən səni sevirəm, ona görə də sən mənim dodaqlarımdan öpməlisən.

Qaranquş Xoşbəxt Şahzadənin dodaqlarından öpdü və yuvarlanıb onun ayaqları altına düdü.

Elə o dəqiqə heykəlin içindən qəribə şaqqılıt gəldi. Şahzadənin qurğuşun ürəyi bu dərdə dözməyib partlamışdı. Əlbəttə. Dəhşətli şaxta idi.

Səhər tezdən şəhərin meri bir dəstə şəhər müşaviri ilə aşağıdakı meydandan keçirdi. Sütunun yanından ötəndə yuxarı, heykələ baxdı və heyrətləndi:

– Aman Allah! Xoşbəxt Şahzadə gör nə günə düşüb?!

Merlə həmişə razılaşan şəhər müşavirləri:

– Gör nə günə düşüb, gözləri yoxdur. Üstündəki qızıl yarpaqlar da tökülüb. Doğrusu, indi o, dilənçidən heç fərqlənmir.

Mer heykəli nəzərdən keçirdi:

– Yaqut qılincindən düşüb, gözləri yoxdur. Üstündəki qızıl yarpaqlar da tökülüb. Doğrusu, indi o, dilənçidən heç fərqlənmir.

Şəhər müşavirləri də təkrar etdilər:

– Bəli, dilənçidən heç fərqlənmir.

Mer sözünə davam etdi:

– Onun ayaqları altında ölü quş da var. Biz quşların burada ölməsinə icazə verilməməsi haqqında mütləq bəyannamə buraxmalıyıq.

Şəhər müşavirləri təklifi o saat qeydə aldılar.

İncəsənət professoru universitetdə dedi:

– Qısa müddət qəşəng olduğu kimi, qısa müddət də gərəkli oldu.

Sonra onlar heykəli sobada əridilər. Mer əridilmiş metaldan nə düzəltməyə qərar vermək üçün cəmiyyətin iclasını çağırıb və sözə başladı:

– Biz bu metaldan başqa heykəl düzəltməliyik. Əlbəttə, bu, mənim heykəlim olmalıdır.

Müşavirlərin əks-sədası eşidildi:

– Mənim heykəlim olmalıdır.

Onlar bir-birlərindən küsdülər və uzun müddət də barışmadılar.

Metaləridən sexdəki fəhlələrin nəzarətçisi dedi:

– Bu nə qəribə şeydir! Bu qırılmış qurğuşun ürək sobada ərimir. Onu tullamaq lazımdır.

Elə də etdilər. Ürəyi Qaranquşun ölüsü atılan zibil qalağına tulladılar.

Allah öz mələklərindən birini yanına çağırıb:

– Mənənə şəhərdən ən qiymətli iki şey gətir, – dedi.

Mələk ona parçalanmış qurğuşun ürək və ölü quş gətirdi.

Allah razı qaldı:

– Sən düz seçmişən. Bu quş mənim cənnətdəki bağımızda həmişə oxuyacaq. Xoşbəxt Şahzadə isə mənim qızıl şəhərimdə məni tərif edəcək.

## GÜL VƏ BÜLBÜL

Qız məndən gül istədi. Qırmızı qızılgül. Əgər tapsam, mənimlə rəqs edəcək, tapmasam... – Gənc tələbənin səsi titrədi. – Mənimsə bağımızda bir dənə də olsun alqızılgül yoxdur.

Bülbül dinləyir, palid ağacındaki yuvasından – yarpaqların arasından tələbəyə baxır və təəccübənlənirdi.

– Mənim bağımızda bircə dənə də qırmızı qızılgül yoxdur, – deyib tələbə dönə-dönə ah çəkir, qəşəng gözləri yaşla dolurdu.

– Gör xoşbəxtlik necə xırda şeylərdən asılıdır! Filosofların bütün əsərlərini oxumuşam, fəlsəfənin bütün sirlərinə bələdəm, amma nə olsun, yenə də bircə dənə qırmızı qızılgül məni bədbəxt edir.

Bülbül öz-özünə dedi:

– Bu, əsl aşiqdir. Mən onu tanımamasam da, hər gecə onun haqqında nəğmə oxuyurdum, eşqini, dərdini ulduzlara nəql edirdim. İndi onun özünü görürəm. Saçları şəvə kimi qara, dodaqları qızıl-gültək yaraşıqlı, təravətlidir. Lakin o biri tərəfdən eşq yanğısı onun çöhrəsini soldurub, fil sümüyütək ağardıb, dərd-qəm alnında kədər doğuran izlər qoyub.

Gənc sözünə davam edirdi:

– Sabah axşam sarayda rəqs gecəsidir. Sevdiyim qız da orada, qonaqların arasında olacaq. Əgər mən ona qırmızı qızılgül versəm, o mənimlə yorulanadək rəqs edəcək. Onu qollarım arasına alacağam, başını ciyinmə qoyacaq, mən bütün rəqs boyu əllərini əllərimdən buraxmayacağam. Lakin nə edim, bağımızda qırmızı qızılgül yoxdur və demək, mən yalnız qalacağam. O məni saymayaçaq, mənim də ürəyim parçalanacaq.

Bülbül yenidən dilləndi:

– Bəli, bu əsl aşiqdir. Gənci qəm dəryasına qərq edən, mənimse nəğmələrimdə vəsf etdiyim, təriflədiyim məhəbbətdir. Heyhat, məni sevindirən şey onu kədərləndirir. Məhəbbət doğrudan da gözəldir. O, zümrüddən qiymətli, daş-qışdan bahalıdır. Məhəbbəti alıb-satmaq mümkün deyil. Onu nə qızla dəyişmək, nə də tacirlərə satmaq olar.

– Çalğıçılar öz yerlərində oturacaq, simli musiqi alətlərini dilləndirəcəklər, mənim gözəlim isə skripka və arfa sədaları altında rəqs edəcək. O elə süzəcək ki, ayaqları heç döşəməyə toxunmayacaq, bərbəzəkli saray adamları da dövrəsində hərlə-nəcəklər. Lakin mənimlə bir dəfə də rəqs etməyəcək, çünki ona veriləsi qızılğülüm yoxdur! – gənc tələbə əllərilə üzünü örtdü və hönkürtüyle otların üstünə yıxıldı.

Quyruğunu yuxarı qaldırıb, tələbənin yanından keçən balaca, yaşıl kərtənkələ soruşdu:

– O niyə ağlayır?

Günəş şüasının arxasında uçan kəpənək də soruşdu:

– Axı nə üçün ağlayır?

– Doğrudan da, görəsən niyə ağlayır? – deyə qızçıçəyi də xəffif, zərif piçilti ilə öz qonşusundan soruşdu.

Bülbül cavab verdi:

– O, qırmızı qızılğuldən ötrü ağlayır.

Onlar təəccübləndilər:

– Qırmızı qızılğül üçün? Neçə də gülməlidir!

Hər şeydə eybəcərlik axtaran balaca kərtənkələ qəhqəhə çəkdi. Lakin bülbül tələbənin dərdini başa düşür və palid ağaçındakı yuvasında oturub məhəbbətin sirri haqqında düşünürdü.

Birdən o, qanadlarını açıb göyə qalxdı, uçdu, kölgə kimi meşəlikdən və bağın üzərindən ötüb keçdi.

Çəmənliyin ortasında gözəl bir qızılğül kolu vardı. Bülbül onu görən kimi aşağı endi və budaqlardan birinə qondu.

– Mənə bir qırmızı qızılğül ver, sənə ən həzin nəğməmi oxuyaram. Kol başını buladı:

– Mənim qızılgüllərim ağıdır. Onlar dəniz köpüyü kimi ağıdır, hətta dağ başındakı qardan da ağıdır. Yaxşısı budur, sən günəş saatının ətrafında olan qardaşımın yanına get, bəlkə o sənə istədiyini verdi.

Bülbül günəş saatının ətrafında bitən qızılgül kolunun yanına uçdu.

– Mənə bir qırmızı qızılgül ver, sənə ən həzin nəğməmi oxuyaram.

Bu kol da başını buladı:

– Mənim gülərim sarıdır. Onlar kəhrəba taxtda oturan su pərisinin saçları tək sari, əli dəryazlı biçinçilərin gəlışindən əvvəl çəmənlikdə bitən nərgiz gülündən də sarıdır. Yaxşısı budur, sən tələbənin pəncərəsi altında bitən qardaşımın yanına get, bəlkə o sənə istədiyini verə.

Bülbül tələbənin pəncərəsi altında bitən qızılgül kolunun yanına uçdu.

– Mənə bir qırmızı qızılgül ver, sənə ən həzin nəğməmi oxuyaram.

Bu kol da başını buladı:

– Düzdür, mənim gülərim qırmızıdır, – dedi. – Onlar göyərçinin ayaqları kimi qırmızı, okeanın dibindəki mağaralarda olan mərcanlardan da qırmızıdır. Lakin qış və şaxta damarlarımı dondurmuş, qönçələrimi məhv etmişdir. Tufansa budaqlarımı sindirmişdir. Bu il mənim bircə dənə də gülüm olmayıcaq.

Bülbül qışkırdı:

– Mənim istədiyim bircə dənə qırmızı qızılgüldür, yalnız bircə dənə. Görəsən onu əldə etmək üçün başqa bir yol varmı?

Kol cavab verdi:

– Yol var, amma o elə dəhşətlidir ki, onu sənə deməyə dilim gəlmir.

Bülbül dilləndi:

– De, mən qorxmuram.

– Əgər qırmızı qızılgül istəyirsənsə, onu sən ay işığında öz nəğmələrinlə yaratmalı və ürəyinin qanı ilə qızartmalısan, – deyə kol izah eləməyə başladı. – Sən köksünü tikana söykəyib mənim üçün oxumalısan, tikana sənin ürəyinə yeriməli, sənin qanın damarlarına axmalı və mənim olmalıdır.

Bülbül qışkırdı:

– Ölüm bir qırmızı qızılgül üçün çox baha qiymətdir. Həyat hamiya əzizdir. Yaşıl meşədə oturub Günəşi qızıl, Ayı mirvari arabasında görmək necə də gözəldir! Yemişan ətri, dərələrdə gizlənən qarçıçayı və dağlarda ətir saçan süpürgə çıçayı gözəldir. Lakin məhəbbət həyatdan da gözəldir. Həm də balaca bir quşun ürəyi ilə müqayisədə nədir ki?

Bülbül boz qanadlarını açıb havaya qalxdı. O, kölgə kimi bağın və meşənin üstündən ötüb keçdi.

Bülbül gənc tələbəni necə qoyub getmişdisə, o, eləcə də, qəşəng gözləri yaşılı halda, otların üstündə uzanmışdı.

Bülbül qışqırıldı:

– Sevin! Sevin! Sən öz qızılgülünü alacaqsan. Mən onu Aylığında nəğmələrimlə yaradacaq və ürəyimin qanı ilə allaşdıracam. Bütün bunların müqabilində mən səndən bircə şey xahiş edirəm. Axıra qədər öz məhəbbətinə sadıq qal və bil ki, fəlsəfə müdrikdir. Kobud qüvvə nə qədər güclü olsa da, məhəbbət ondan güclüdür. Onun bədəni və qanadları alov rəngindədir. Onun dodaqları bal kimi şirin, nəfəsi isə müşk-ənbər qoxuludur.

Tələbə otların arasından bülbülə baxdı, onu dinlədi, lakin nə dediyini başa düşmədi.

Palid ağacı isə hər şeyi başa düşdü və budaqlarında yuva salmış bülbülü çox sevdiyi üçün kədərləndi. Onun piçiltisi eşidildi:

– Mənim üçün axırıncı dəfə oxu. Sən gedəndən sonra özümü yalqız hiss edəcəyəm.

Bülbül palidin sözünü yerə salmadı. Son dəfə oxudu. Onun səsi dərədən axıb gedən suyun şırtısından da gözəl və təsirli idi.

Bülbül nəğməsini qurtaran kimi tələbə ayağa qalxdı və dəfə-tər-qələmini cibindən çıxartdı. Meşənin içi ilə evinə gedə-gedə öz-özünə danışmağa başladı:

– Doğrudur, onun gözəl səsi var, bunu inkar etmək olmaz. Lakin görəsən onun hissiyyatı varmı? Qorxuram olmasın. Yəqin o da artistlərin çoxu kimidir. Onun nəğmələrində səmimiyyət yoxdur. O öz həyatını başqasının yolunda qurban verməz. Onu ancaq musiqi maraqlandırır və hamı bilir ki, aktyorlar lovğa olur. Onun səsində məlahət var, əfsus ki, bunlar xeyirsiz və mənasız işlədir.

Tələbə öz otağına gəldi, köhnə yatağına yıxılıb, sevdiyi qız haqqında düşünməyə başladı. Bir azdan onu yuxu apardı.

Ay səmanın ənginliklərində parlayanda, bülbüл qızılgül kolunun yanına uçdu və sinəsini tikana söykəyib, oxumağa başladı. Bütün gecəni beləcə oxudu və buz kimi soyuq Ay aşağı əyilib onun nəğməsini dirlədi. Bülbüл nəğməsini oxuduqca tikan sinəsinin dərinliklərinə yeriyir, onun qanı sizir, azalırdı. Əvvəlcə bülbüл oğlan və qızın qəlbində məhəbbətin yaranmasından oxudu və bir azdan qızılgül kolunun ən hündürdə olan budağında qeyri-adi bir qızılgül açılmağa başladı. Qızılgülün ləçəkləri mahnidan mahniya pardاقlanırdı. Qızılgül çay üzərindəki dumanlar kimi rəngsiz, səhərin qanadları tək gümüşü idi. Bəli, kolun ən uca budağında belə bir qızılgül açılırdı. Lakin bu, kola azlıq edirdi. O, bülbüлün üstünə qışqırdı:

– Sinəni tikana daha bərk sıx, balaca bülbüл, yoxsa səhər qızılguldən tez açılar.

Bülbüл sinəsini tikana daha bərk sıxdı, onun cəhcəhi zilə qalxdı və əks-səda verib cingildədi. Bu dəfə o, kişi və qadının qəlbində istəyin yaranmasından oxudu. Qızılgülün ləçəkləri, oğlan öz nişanlısının dodağından ilk dəfə öpərkən qızardığı tək qızar-mağ'a başladı. Lakin tikan hələ bülbüлün ürəyinə çatmamışdı, gülün ürəyi ağ qalmışdı. Onun ürəyini al-qırmızı rəngə ancaq bülbüл ürəyinin qanı boyaya bilərdi. Kol bir də qışqırdı:

– Sinəni tikana daha bərk sıx, balaca bülbüл, yoxsa səhər qızılguldən tez açılar.

Bülbüл köksünü tikana daha bərk sıxdı, tikan ürəyinə yeridi və müdhiş, dəhşətli bir ağrı onu sarsırdı. Ağrı anbaan şiddətlənir, bülbüлün nəğməsi isə daha hiddətlə, şaqraq səslənirdi. O, ölümlə bitən, lakin məzarda da sönməyən məhəbbət haqqında oxuyurdu.

Qəribə qızılgül şərq səmasının qızartılarıntək al-qırmızı rəngə boyandı. Bülbüлün səsi isə zəifləyirdi. Onun kiçik qanadları tit-rəməyə başlayır, gözləri dumanlanırdı. Nəğməsi çox zəif eşidi-lirdi və ona elə gəlirdi ki, nəsə boğazını sıxır. O, sonuncu dəfə cəh-cəh vurdu. Ay bunu eşitcək batmağı unutdu və səmada ləngidi. Bülbüлün səsini qızılgül də eşitdi, var qüvvəsilə çırpınıb,

ayazlı səhər çağı öz ləçəklərini açdı. Əks-səda bu xəbəri dağlar-dakı mağaralara çatdırıldı və yatmış çobanları yuxudan oyatdı. Əks-səda çaydakı qamışların arasından ötüb keçdi və bu xəbəri dənizə çatdırıldı.

— Bax! Bax! — deyə qızılgül kolu qışqırdı, — artıq qızılgül hazırlıdır.

Lakin bülbül cavab vermirdi, o, ürəyində tikan, yaşıl otlar arasında əbədi susmuşdu.

Tələbə pəncərəni açdı, bayıra baxdı və gözlərinə inanmadı. Ona xoşbəxtlik üz vermişdi. Pəncərənin altındakı kolda qırmızı qızılgül açılmışdı. Çox qəribə, qeyri-adi bir qızılgül: o, ömründə belə gül görməmişdi.

Tələbə əyildi. Gülü dərdi. Şlyapasını başına qoydu və əlində qızılgül, professorun evinə qaçıdı.

Professorun qızı qapının ağzında oturub, mavi ipək parçanı iri tağalağa dolayırdı. Balaca iti ayaqları altında uzanmışdı.

— Siz demişdiniz ki, qırmızı qızılgül gətirsem, mənimlə rəqs edəcəksiniz. Bu da dünyada olan qırmızı güllərin ən qırmızısı. Siz onu bu axşam sinənizin üstündə gəzdirəcəksiniz və biz birlikdə rəqs edəndə o, mənim sizi necə sevdiyimə sübut olacaq.

Lakin qız sir-sifətini turşutdu:

— Qorxuram onun rəngi palтарıma düşməyə. Həm də kamergerin qardaşı oğlu mənə qiymətli daş-qas göndərmişdir. Hami bilir ki, daş-qas güldən bahadır.

Tələbə qəzəblə:

— Siz necə də nankorsunuz! — dedi və qızılgülü küçəyə tulladı.

Gül yola düşdü, araba təkəri onu əzdi.

Qız hirsəndi:

— Nankor? Çox kobudsunuz və bir də ki, siz kimsiniz? Sadəcə bir tələbə. Yəqin ki, sizin ayaqqabınızda kamergerin qardaşı oğlununku kimi adicə gümüş toqqacıq da yoxdur.

O, ayağa qalxdı və evə getdi:

Tələbə geri qayıdarkən:

— Məhəbbət necə axmaq şeydir, — deyə öz-özünə düşünürdü.

— Onun məntiq elminin yarısı qədər də xeyri yoxdur. O heç nəyi

təsdiq etmir. Həmişə baş verməyəcək şeylər haqqında düşündürür və yalan röyalara inanmağa çağırır. Doğrudan da məhəbbət çox mənfəətsiz şeydi. Əsrimizdə isə hər şeydə mənfəət güdürlər. Yaxşısı budur, mən fəlsəfəyə qayıdım və metafizikanı öyrənim...

Tələbə evinə gəldi. Toz basmış iri bir kitabı götürüb vərəqləməyə başladı.

## LOVĞA NƏHƏNG

Uşaqlar hər gün günorta məktəbdən qayıdan kimi Nəhəngin bağına oynamağa gedirdilər. Bağ yamyaşıl, geniş və qəşəng idi. Bu bağda yazda çəhrayı və al-qırmızı incə çiçəklərdən don geyən, payızda isə bol bəhrə verən on iki şaftalı ağacı vardı. Quşlar ağaclarla elə şirin oxuyurdular ki, uşaqlar oyunlarını yarımcıq qoyub onlara qulaq asır və bir-birlərinə:

— Biz necə də xoşbəxtik, — deyirdilər.

Günlərin bir günü Nəhəng geri qayıtdı. O, dostu Kornuelli adamyeyən nəhəngin yanına getmiş və yeddi il orada qalmışdı. Yeddi il başa çatandan sonra öz qəsrinə qayıtməyi qərara almışdı. Nəhəng qayıdır uşaqları bağında oynayan gördü və:

— Siz burada nə edirsiniz? — deyə nərildədi.

Uşaqlar qaçıdlar. Nəhəng onların arxasınca qışkırdı:

— Bu bağ ancaq mənim bağımıdır. Başa düşməlisiniz ki, özüməndən başqa heç kəsi burada oynamağa qoymaram.

O, bağın ətrafına hündür hasar çəkdi və bir taxta parçasına: “Bağa girənlər cəzalanacaq” sözlərini yazıb divardan asdı.

Yazlıq uşaqların oynamağa yeri yox idi, ancaq oynamaqdən ötrü burunlarının ucu göynəyirdi. Əlacları kəsildi, daşlı-kəsəkli yolda oynayası oldular. Bu yer uşaqların xoşuna gəlmirdi. Dərs-lər qurtaran kimi hündür hasarın ətrafında dolaşır, həsrətlə bağaya boylanır və köks ötürürdülər:

— Biz orada necə də xoşbəxt idik!

Bahar gəldi. Hər yerdə zərif güləllər açıldı. Balaca quşlar oynamağa başladı. Bircə lovğa Nəhəngin bağında qış hökm sürürdü. Quşlar bağda nəgmə oxumaq istəmirdilər. Ağaclar da çiçəkləmə-

mişdi. Axı, uşaqlar bağda yox idilər! Bir dəfə qəşəng gül başını otların arasından qaldırdı, lakin Nəhəngin yazdığı sözləri görüb, uşaqlar üçün heyfsiləndi, yenidən torpağın altında gizləndi və yatdı. Bütün bunlardan razı qalan təkcə Qar və Şaxta idi. Onlar:

— Bahar bu bağı unudub, demək, biz bütün il boyu burada yaşayacağıq, — deyə sevinirdilər. Qar otları öz qalın, ağ örپeyinə bürümüş, Şaxta isə bütün ağacları gümüşü rəngə boyamışdı. Onlar bununla kifayətlənməyib Şimal küləyini də çağırdılar, o da gəldi. Şimal küləyi xəzllərə bürünüb bütün günü bağıda və sobanın içində viyildadı.

— Bura çox gözəl yerdir, — dedi. — Biz hələ Dolunu da bura çağırmaçıyıq.

Dolu da gəldi. O, hər gün üç saat kirəmitləri sindiranadək qəsrin damını döyəcləyir, sonra isə yorulanadək bağın ətrafında sürətə hərlənirdi. Donu tamam buz idi. Nəfəsi də buz kimi idi.

Nəhəng pəncərədən başdan-başa ağ örپeyə bürünmüş qarlı bağına baxır və öz-özünə deyirdi:

— Anlaya bilmirəm bahar niyə belə gecikir? Ümidvaram ki, hava dəyişəcək.

Lakin lovğa Nəhəngin bağına nə bahar gəldi, nə də yay. Bağlara qızıl meyvələr verən payız da ondan uzaq gəzdi:

— O çox lovğadır, — dedi və Nəhəngin bağına gəlmədi.

Bağda həmişəlik qış oldu. Orada Şimal Küləyi, Dolu, Şaxta və Qar məskən saldı, ağacların arasında dolaşib gəzdi.

Bir səhər Nəhəng yuxudan ayılıb yerində uzanmışdı. Bu vaxt o, gözəl musiqi eşitdi. Musiqi çox şirin olduğuna görə Nəhəngə elə gəldi ki, çalan kralın musiqiçiləridir. Əslində isə oxuyan kiçik bir quşdu. Nəhəng çoxdan idi ki, bağında quşların nəğməsini eşitmirdi, elə buna görə də kiçik quşcuğazın nəğməsi onun qu-laqlarında dönyanın ən gözəl musiqisi kimi səslənirdi. Sonra Dolu Nəhəngin başı üstündə rəqsini dayandırdı. Şimal Küləyinin də viyiltisi kəsildi. Pəncərədən gələn ətir onu bihuş etdi.

— Nəhayət, bahar gəlib çıxdı, — deyə Nəhəng çarpayıdan sıçradı və bayırə boylandı. O, qəribə bir səhnənin şahidi oldu. Uşaqlar hasardakı kiçik deşikdən bağ'a girmiş, ağacların budaq-

lарында отурумушдулар. Нəхəңг баға göz гөздirdи вə hər ağacda balaca bir uşaq gördü. Ağaclar da uşaqların gəlişinə sevinirdilər. Onların hamısı çicəkləmişdi. Ağacların budaqları uşaqların başı üstündə ehmalca yellənirdi. Quşlar ətrafda uçuşur, sevinclə civil-dəşir, gullər yaşıl otların arasından boylanır və gülüşürdülər. Bu, çox gözəl idi, lakin bağın bir künçündə hələ də qış hökmranlıq edirdi. Bura bağın ən ucqar bucağı idi. Orada kiçik bir oğlan dayanmışdı. O qədər balaca idi ki, ağacın budağına qalxa bilmirdi. Oğlan ağacın ətrafında hərlənir, acı-acı ağlayırdı. Yaziq ağac hələ də qar və buzla örtülü idi. Şimal küləyi də onun üzərində viyıldayırdı. Ağac:

— Yuxarı qalx, balaca oğlan, — dedi və budaqlarını bacardığı qədər aşağı əydi, lakin uşaq həddən artıq kiçik idi.

Bunu görən Nəhəngin ürəyi kövrəldi. O:

— Mən nə qədər insafsız imişəm. Mən indi baharin gəlmə-məyinin səbəbini anladım. Mən o yazıq balacanı ağacın zirvəsinə qoyacağam, sonra hasarı uçurtacağam. Bundan sonra mənim bağım həmişəlik uşaqların olacaq, — dedi.

Bəli, Nəhəng doğrudan da tutduğu işdən yaman peşman olmuşdu. O, aşağı düdü, ehmalca qapını açdı və bağa çıxdı. Lakin uşaqlar onu görcək qorxub qaçdırılar və bağda yenidən qış hökmran oldu. Bircə balaca oğlan qaçmadı. Onun gözləri yaşla dolduğundan Nəhəngi görmədi. Nəhəng ehtiyatla arxadan balaca oğlana yaxınlaşdı, onu ehmalca əlləri ilə yuxarı qaldırdı, quşlar oxumağa başladılar. Balaca oğlan qollarını uzadıb Nəhəngin boynuna sarıldı və onu öpdü. Uşaqlar bunu görüb qaça-qaça geri qayıtdılar. Bahar da onlarla birlikdə yenidən Nəhəngin bağına qayıtdı. Nəhəng:

— Uşaqlar, bu bağ indi sizindir, — deyə baltanı götürdü və hasarı uçurdu. Camaat günorta bazara gedəndə Nəhəngi uşaq-larla birlikdə misli görünməmiş gözəl bağda oynayan gördü.

Onlar bütün günü oynadılar. Axşamsa vidalaşanda Nəhəng soruşdu:

— Bəs mənim ağaca qaldırdığım oğlan, sizin balaca dostunuz hardadır?

Nəhəng onu hamidan çox istəyirdi, çünkü balaca onu öpmüşdür. Uşaqlar cavab verdilər:

– Biz bilmirik. O, çıxıb gedib.

Nəhəng kövrəldi:

– Ona deyin ki, sabah mütləq gəlsin.

Lakin onun harada yaşadığını uşaqlar bilmirdilər. Onlar balacanı indiyədək heç görməmişdilər də. Bunu eşidən Nəhəng çox pərişan oldu.

Hər gün dərslər qurtardıqdan sonra uşaqlar Nəhəngin yanına oynamağa gəlirdilər. Nəhəngin sevdiyi balaca oğlan isə bir daha bağ'a gəlmədi. Nəhəng bütün uşaqlarla mehriban idi, lakin o, balaca oğlan üçün çox darıxırdı və tez-tez onun haqqında söhbət açırdı. Həmişə deyirdi:

– Mən onu necə də görmək istərdim.

İllər ötür, Nəhəng qocalır və zəifləyirdi. O, daha oynaya bilmirdi. Kürsüdə oturub uşaqların oyunlarına baxır və bağdan həzz alırıdı:

– Mənim qəşəng gülərim çoxdur, amma onların ən gözəli uşaqlardır.

Bir qış səhəri Nəhəng paltarını geyərkən pəncərədən bayırə baxdı. İndi onun qışdan zəhləsi getmirdi. O bilirdi ki, bahar yatır, güllərsə dincəlirlər.

Birdən o, gözlərini sildi və heyrət içində bağ'a baxdı. Bu, doğrudan da heyrətamız bir şey idi. Bağın ən uzaq küncündə tamam ağ çıçəyə bürünmüş bir ağac var idi. Ağacın qızıl budaqlarından gümüş meyvələr sallanırdı, onun altında isə Nəhəngin sevdiyi balaca oğlan dayanmışdı.

Nəhəng böyük sevinc içində pillələrlə aşağı endi və bağ'a çıxdı. Otların içindən tələsik keçib uşağa yaxınlaşdı. Balacanı görən kimi qəzəbindən üzü qızardı:

– Kim cürət edib səni yaralayıb?

Uşağın ovuclarında və kiçik ayaqlarında iki mismar izi vardı. Nəhəng yenə qışqırdı:

– De görüm, kim cürət edib səni yaralayıb, mən onu öz böyük qılıncımla öldürərəm?!

Uşaq dilləndi:

– Yox. Bunlar məhəbbət yaralarıdır.

Nəhəng soruşdu:

– De, sən kimsən?

Nəsə anlaşılmaz bir qorxu hissi Nəhəngin qəlbini bürüdü və o, uşağın qarşısında diz çökdü.

Uşaq gülümsündü:

– Sən bir dəfə mənə öz bağında oynamağa izi verdin, bu gün isə sən mənim bağıma, cənnətə gedəcəksən.

Həmin gün günortağrı uşaqlar bağa gələndə Nəhəngi ağacın altında uzanmış gördülər. Nəhəng tamam aq çiçəklərin içində idi. O ölmüşdü.

## SADIQ DOST

Bir səhər qoca su siçovulu başını yuvasından çıxarıb ətrafa boylandı. Onun muncuq kimi parıldayan gözləri və ağarmış, cod bığları vardı. Uzun quyruğu isə elə bir qara qaytandandı. Axmazda o yan-bu yana, sarıbülbüllərə bənzəyən çoxlu ördək balası üzüşdü. Anaları qırmızıayaq, aqappaq ördəksə onlara suda başı-uşağı dayanmayı öyrətməyə çalışırdı.

Ana ördək balalarına:

– Kübar cəmiyyətin üzvü olmaq üçün başısağdı dayanmayı öyrənməlisiniz, – deyə nəsihət verir və vaxtaşırı bunu necə etmək lazımlı olduğunu göstərirdi. Amma balaca ördəklər ona məhəl qoymurdular. Onlar hələ körpə idilər və kübar cəmiyyətin üzvü olmanın üstünlükleri barədə heç nə bilmirdilər.

Qoca su siçovulu dedi:

– Bunları görürsən! – Heç sözə baxmırlar. Belə uşaqları suda boğmaq lazımdır.

Ördək onun cavabında:

– Heç elə şey olar?! – dedi. – Axı hər uşağın bir xasiyyəti var. Valideyn balasının nazını çəkməyi bacarmalıdır.

Su siçovulu:

– Ailəm olmadıqından, valideynlərin keçirdiyi hisslər mənə yaddır. Mən heç vaxt evli olmamışam. İndiyədək heç evlənmək

fikrinə də düşməmişəm. Məhəbbət öz-özlüyündə nə qədər yaxşı şey olsa da, dostluğa çata bilməz. Dostluq ondan qat-qat üstün-dür. Sözün düzü, mən dünyada sadiq dostluqdan gözəl və ülvi bir şey tanımırıam.

– Elə isə, de görək, səncə sadiq dost necə olmalıdır? – deyə yanındakı söyüd ağacında oturan yaşıł kətan quşu söhbətə qarışdı. O təsadüfən su siçovulunun dediklərini eşitmışdı.

Ördək:

– Elə mən də bunu bilmək istərdim, – deyib axmazın o biri ba-şına tərəf üzdü və uşaqlarına ibrot dərsi vermək üçün suya baş vurdu.

Su siçovulu:

– Axmaq sualdır, – dedi. – Mənim dostum, heç şübhəsiz, mə-nə sadiq olmalıdır.

– Bəs bunun müqabilində sən nə etməlisən? – deyən quşcu-ğaz toz kimi havaya qalxan gümüşü su damlalarının üzərində qa-nad çalaraq, dayandı.

Su siçovulu:

– Mən səni anlamırıam, – dedi.

Kətan quşu:

– Gəl onda sənə bu barədə bir əhvalat danışım.

– Bu əhvalat mənim haqqımdadır? – deyə su siçovulu soruş-du. – Belə isə, mən ona qulaq asaram. Maraqlı əhvalatlardan ya-man xoşum gəlir.

Kətan quşu:

– Söyləyəcəyim əhvalat sənin kimilərinin haqqındadır, – deyib aşağı endi və sahilə qonub, bir sadiq dostun başına gələnlər barədə danışdı.

O, söhbətinə belə başladı:

– Biri varmış, biri yoxmuş, yer üzündə Hans adlı namuslu bir insan varmış.

Su siçovulu xəbər aldı:

– O, məşhur adam idи?

– Yox, lapadicə bir insan idи. Mərhəmətli qəlbi vardi. Onun şən, yumru və gülər sıfəti çoxlarına tanışdı. O, balaca daxmasında tək-tənha yaşayır və hər gün səhərdən axşamacan bağçasında

əlləşirdi. Bütün ətrafda onunku kimi gözəl bağça tapılmazdı. Orada türk qərənfilləri, şəbbü çiçəkləri, çobanyastığı, qaymaq-çiçəyi ilə bərabər, tünd-qırmızı və sarı qızılıgullər, yasəməni və qızılı krokuslar, ağ və çəhrayı bənövşələr, sırgagülü, çöltərəsi, mərzə, yabanı reyhan, süsən, sarımtıl nərgizlər və qırmızı qərənfillər vardı. Günlər, aylar ötdükcə gül-ciçəklər də bir-birini əvəz edir, biri açanda o birisi solurdu. Xülasə, bağçaya gələnlər bu gözəlliyyə tamaşa etməkdən doymur, gullərin təravətindən, ətrindən az qala bihuş olurdular.

Balaca Hansın dostları çox idi. Ancaq onların içində ən sadiqi dəyirmançı Büyük Hyuq idi. Doğrudan da varlı dəyirmançı Balaca Hansa o qədər bağlanmışdı ki, bağçasının yanından keçərkən, çəpərdən əyilib böyük bir gül dəstəsi, yaxud qucaq dolusu ətirli çiçəklərdən dərməmiş, meyvələrin dəyən vaxtı isə ciblərini gavalı, ya da albalı ilə doldurmamış ötüb getməzdi.

Dəyirmançı hər dəfə adəti üzrə:

– Dost dosta tən gərək, – deyəndə Balaca Hans gülümsəyər, başını tərpədərək onun sözlərini təsdiqləyər və özlüyündə dostunun belə nəcib niyyətli olması ilə fəxr edərdi.

Düzdür, dövlətli dəyirmançının bütün bunların müqabilində Balaca Hansa bir çöp də verməməsi bəzən qonşulara qəribə gələrdi. Axı, onun dəyirmando ehtiyat üçün gizlədilmiş yüz kisə unu, bundan başqa altı sağmal inəyi, yaxşı yunu olan böyük qoyun sürüsü vardı. Lakin Balaca Hans bütün bunlar barədə fikirləşib başını ağırtmadı. Onun ən çox xoşuna gələn şey dəyirmançının əsl dostluğun xudbinlikdən nə qədər uzaq olması haqqında həmişə dediyi gözəl sözlərə qulaq asmaqdı.

Bu minvalla Balaca Hans öz bağçasında işləyər və gördüyü işdən həzz alardı. Yaz, yay, bir də payız aylarında o özünü xoşbəxt sanardı. Qışda isə, bazarda satılmağa nə meyvəsi, nə də gül-ciçəyi olmayanda, Hans soyuqdan, acliqdan yaman əziyyət çəkərdi. Tez-tez elə olurdu ki, bütün günü dilinə armud qurusu, ya da daşa dönmüş qozdan başqa heç nə dəymir və o ac-yalavac yatağına girib yatırıldı. Qışda Hans həm də tək-tənha qalındı. İlin bu vaxtı dəyirmançı onu heç yada salmırıdı.

Dəyirmançı Balaca Hansdan xəbər tutmamağını arvadına adətən belə izah edirdi:

– Qar əriməyinçə Hansın yanına getməyin onsuz da heç bir xeyri yoxdur. Axı, onun belə çətin vəziyyətində öz dərdi özünə bəsdir. Belə hallarda adamı tək buraxmaq lazımdır. Hər halda əsl dost bu cür hərəkət etməlidir. Zənnimcə, mən onun yanına getməməkdə haqlıyam. Balaca Hansın yanına yaz girəndən sonra gedəcəyəm ki, o mənə bir iri səbət novruzgülü verə bilsin. Bu, onu dünyalar qədər sevindirəcək.

Dəyirmançının rahat, qoltuqlu kürsüdə, çatırkı ilə yanan ocağın istisində oturan arvadı isə cavabında deyirdi:

– Başqalarının qeydinə yaman qalırsan. Dostluq haqqında dediyin sözlər də adama ləzzət verir. Mən inandırıram ki, heç keşişimizin özü də, ücmərtəbəli evdə yaşamasına və çəçələ barmağında qızıl üzük gəzdirməsinə baxmayaraq, sənin dediyin sözlər qədər gözəl ifadələr işlədə bilməz.

Dəyirmançının kiçik oğlu söhbətə qarışdı:

– Bəs biz Balaca Hansı evimizə çağırı bilmərik? Əgər onun vəziyyəti ağırdırsa, yeməyə bir şeyi yoxdursa, mən sıyığımın yarısını ona verərəm. Hələ üstəlik, ağ dovşanlarımı da ona göstərərəm.

Dəyirmançı:

– Nə axmaq uşaqsan! – deyə qışqırıldı. – Sənin məktəbə getməyinin nə xeyri olduğunu heç cür başa düşə bilmirəm. Deyəsən, orada heç nə öyrənmirsən. Balaca Hans bizi gəlib isti ocağıımızı, dadlı yeməklərimizi və bir böyük çəllək qırmızı çaxırımızı görsə, bizə paxillığı tutar. Paxıllıqdan da ki, pis şey yoxdur. O, adamları korlayır. Mənsə Hansın paxil olmasına heç cür yol verə bilmərəm. Onun ən yaxın dostu olduğumdan, həmişə ona nəzarət etməli və yolunu azmağa qoymamaliyam. Bundan başqa, Hans gəlib məndən borc un istəsə, ona heç nə vermərəm. Un başqa şeydir, dostluq isə tamam başqa. Onları bir-birilə qarışdırmaq olmaz. Elə sözlərin özünü götürək. “Un” – “Dostluq”. Görürsənmi, onların nə tələffüzü, nə də mənəsi bir-birinə uyğun gəlir. Bu ki, allaha şükür, hamiya məlumdur.

Dəyirmançının özü üçün böyük stəkana iliq ev pivəsi süzən arvadı dilləndi:

— Gözəl danişdin. Məni yuxu basdı. Elə bil lap kilsədəyəm.

Dəyirmançı sözünə davam etdi:

— Camaatin çoxu yaxşı işlər görür, amma yaxşı danişmağı bacaran çox azdır. Bu da bir daha onu sübut edir ki, danişmağı bacarmaq hər adamın işi deyil. Həm də iş görməkdənsə, danişmaq yaxşıdır.

Bunu deyən dəyirmançı stolun o başında oturan kiçik oğluna acıqlı-acıqlı baxdı. Uşaq utandığından başını aşağı salıb, qıpqrımızı qızardı. Göz yaşları damcı-damcı axıb qabağındakı çayın içində töküldü. Hər halda, cavan olduğu üçün onu bağışlamalı olacaqsınız.

Su siçovulu soruşdu:

— Əhvalat bununla bitir?

— Əlbəttə yox, — deyə kətan quşu ona cavab verdi. — Bu hələ başlanğıcındır.

Su siçovulu:

— Onda sən zəmanədən geri qalmışan, — dedi. — İndiki zaman-da əməlli-başlı rəvayətçilərin hamısı əhvalatın sonundan başlayıb əvvəlinə keçir və söhbətinə danişlığı əhvalatın ortasında yekun vurur. Bu, yeni üsuldur. Mən bunları dünən axmazın ətrafında bir gənclə gəzişən tənqidçinin söhbətindən eşimmişəm. O bu barədə xeyli danişdi. Əminəm ki, tənqidçi haqlıdır. Axi, onun göy şüşəli eynəyi vardi. Başı da dazdı. Hər dəfə gənc bir söz deyəndə, o qəti narazılığını bildirir və heç nə ilə razılaşmırırdı. Dəyirmançı yaman xoşuma gəlir. Mənim xasiyyətimdə də gözəl cəhətlər çoxdur. Ümumiyyətlə, bizim aramızda xeyli oxşarlıq var.

Kətan quşu bir ayağının üstündən o biri ayağının üstünə hop-paşa, söhbətinə davam etdi:

— Beləliklə, qış qurtarandan və novruzgullərinin ulduza bənzər sarımtıl ləçəkləri açılmağa başlayandan sonra dəyirmançı, arvadına Balaca Hansın yanına gedəcəyini bildirdi.

Arvadı:

— Gör sənin nə gözəl qəlbin var! — dedi. — Həmişə başqalarının qeydində qalırsan. Bura bax, gül gətirmək üçün böyük səbəti özünlə aparmağı unutma.

Xülasə, dəyirmançı yel dəyirmanının qanadlarını zəncirlə bir-birinə möhkəm bağlayıb, təpədən üzüsağı, qoltuğunda da səbət, yoluna düzəldi.

– Sabahın xeyir, Balaca Hans!

– Sabahın xeyir! – deyə dəyirmançının salamını alan Hans, əlindəki belə söykənib, mehribancasına gülümsədi.

– Qışı necə keçinmisən?

Hans:

– Halımı xəbər aldığın üçün sənə minnətdaram. Şikayətlənmək istəmirəm, amma sözün düzü, bu qış yaman əziyyət çəkdir. İndi isə, şükür, artıq bahardır. Mən də özümü tamamilə xoşbəxt hiss edirəm. Güllərim də öz qaydasındadır.

Dəyirmançı:

– Hans, bu qışda tez-tez səni xatırlayır və vəziyyətin barədə düşünürdük.

– Çox məmnunam. Qorxurdum məni unudasınız.

– Hans, sən məni təəccübəldəndirirsən. Heç dostu da unutmaq olar? Dostluqdan gözəl şey yoxdur. Deyəsən, sən həyatın incəliklərini başa düşmürsən. Yeri gəlmışkən deyim: gör sənin nə qəşəng novruzgüllerin var!

Hans:

– Onlar doğrudan da qəşəngdir. Bəxtim gətirib ki, çoxdurlar. Onları bazara aparıb burqomistrin qızına satacağam. Sonra da həmin pula öz əl arabamı geri alacağam.

– Öz əl arabanı geri alacaqsan? Yəni sən onu satmışsan? Gör bir nə axmaq iş tutmusan!

– Hə, iş elə gətirdi ki, onu satmalı oldum. Bilirsən ki, qışda olmazın əziyyət çəkmişəm. Çörək almağa pulum olmayıb. Əvvəl bayram palтарımın gümüş düymələrini, sonra gümüş zəncirimi, böyük qəlyanımı və axırda da əl arabamı satdım. Amma mən onların hamisini bir azdan geri alacağam.

Dəyirmançı:

– Hans, – dedi. – Mən sənə öz əl arabamı verərəm. Düzdür, o bir balaca korlanıb. Bir tərəfi sıñıb, təkərinin milləri də xarabdır. Buna baxmayaraq, mən onu sənə verə bilərəm. Camaatın çoxu əl

arabamı sənə verməyimin üstündə məni axmaq hesab edəcək, ancaq mən hamı kimi ola bilmərəm. Zənnimcə, dostluğun mahiyəti alicənəblidir. Bir də ki, mənim təptəzə ikinci əl arabam da var. Ürəyini sıxma, köhnə əl arabamı sənə verəcəyəm.

Balaca Hansın məzəli, yumru sıfəti sevincdən alışib yandı:

– Bəli, sən doğrudan da çox alicənabsan. Mən onu asanlıqla təmir edə bilərəm. Evdə yaxşı taxtam var.

Bunu eşidən dəyirmançı dedi:

– Yaxşı taxtan var? Anbarımın damı üçün mənə elə taxta lazımdır. Damda böyük bir deşik açılıb. Onu tutmasam, taxılın hamısı islanacaq. Yaxşı ki, yadına saldın! Düz deyiblər: “Əl əli yuyar, əl də qayıdib üzü”. Yaxşılıq yaxşılıq doğurur. Mən sənə əl arabamı vermişəm, sən də qayıdib mənə taxta verirsən. Əlbəttə, əl arabası taxtadan xeyli bahadır, ancaq əsl dost xırdaçı olmaz. Sən Allah, taxtanı mənə tez ver ki, elə günü bu gün anbarın təmirinə başlayım.

Balaca Hans:

– Bu saat! – deyib çardağa qaçdı və taxtanı sürüyüb gətirdi.

Dəyirmançı taxtaya baxıb dedi:

– Bu o qədər də böyük deyil. Qorxuram anbarımın damını təmir edəndən sonra əl arabasının təmiri üçün bir şey qalmاسın. Amma neyləmək olar?! Burada mənim günahım yoxdur. İndi isə, əl arabamı sənə verdikdən sonra əminəm ki, onun əvəzində mənə bir qədər gül verəcəksən. Özümlə səbət də gətirmişəm. Elə bilirəm ki, onu ağızınacan dolduracaqsan.

– Ağızınacan?

Balaca Hansın kefi pozuldu. Səbət yaman iri idi. Onu ağızınıcan doldursa, satmağa gülü qalmayacaqdı. Belə olduqda isə həsrətini çekdiyi gümüş düymələrini geri ala bilməyəcəkdi.

Dəyirmançı:

– Doğrusu, elə bilirdim ki, əl arabasının əvəzində səndən bir qədər gül istəmək o qədər də çox deyil. Bəlkə də səhv edirəm, ancaq, zənnimcə, dostluq, əsl dostluq, əlbəttə, hər cür xudbinlikdən uzaq olmalıdır.

Balaca Hans həyəcanlandı:

– Mənim əziz dostum, mənim ən yaxın dostum! Bağçamdakı bütün güller sənə qurbanıdır. Sənin gözündən düşməkdənsə, o gümüş düymələri heç görməmək yaxşıdır, – deyib bağçasına girdi və qəşəng novruzgullerinin hamisini dərib, dəyirmançının səbətini doldurdu.

Dəyirmançı:

– Sağ ol, Balaca Hans, – deyib, ciynində taxta, qoltuğunda iri səbət, təpəyə doğru üzüyuxarı yollandı.

Balaca Hans da:

– Sağ ol, – deyərək, razı halda yeri belləməyə başladı. Dəyirmançının əl arabasını ona verməsi ürəyincə olmuşdu.

Ertəsi gün doqquzdon kolunun budaqlarını artırmanın dirəklərinə bərkidəndə. Balaca Hans dəyirmançının yol ağızından onu harayladığını eşitdi. Hans nərdivandan aşağı tullanıb, bağcanın içi ilə hasara doğru qaçı və bayira boylandı.

Dəyirmançı, ciynində iri bir un kisəsi dayanıb onu gözləyirdi:

– Əziz Balaca Hans, bu bir kisəunu bazara aparıb mənimçin satmazsan ki?

– Gərək məni bağışlayasan. Bu gün çox işim var. Sarmaşıqları -mı talvara mixlamalı, gülləri suvarmalı, otlardan taya vurmaliyam.

– Doğrusu, əl arabamı sənə verəcəyimi nəzərə alsaq, sözümüz yerə salmağın heç dostluqdan deyil.

– Sən Allah, elə demə! Mən heç kimin sözünü yerə sala bil-mərəm, – deyən Balaca Hans papağını götürmək üçün içəri keçdi və böyük kisəni ciyninə alıb, ağır-ağır addımlamağa başladı.

Həmin gün çox isti olduğundan, yol da yaman tozlu idi. Buna görə də Balaca Hans altı mil yol getməmiş, bərk yorulduğundan, oturub dincini almalı oldu. Hər halda o, fədakarlıqla yoluna davam edərək, nəhayət, gəlib bazara çatdı. Bir qədər gözlədikdən sonra unu yaxşı qiymətə satıb, o saat da geri döndü ki, axşama düşməsin. Yolda qudlular qabağını kəsə bilərdilər.

Axşam yatağına girən Balaca Hans öz-özünə:

– Doğrudan da çətin gün idi, – dedi. – Amma yaxşı ki, dəyirmançının sözünü yerə salmadım, axı o mənim ən yaxın dostumdur. Bir də ki, o öz əl arabasını mənə verəcək.

Ertəsi gün sübh tezdən dəyirmançı pullarının dalınca gələndə, Balaca Hans həddindən artıq yorğun olduğu üçün hələ də yatağından qalxmamışdı.

Dəyirmançı ona:

— Sözün düzü, yaman tənbəlsən. Mən sənə əl arabamı verəcəyəm. Buna görə də gərək möhkəm çalışasan. Tənbəllik böyük günahdır. Təbii ki, dostlarımdan heç birinin tənbəl, yaxud astagəl olmasını istəmirəm. Gərək səninlə belə açıq danışdığım üçün məndən inciməyəsən. Ürəyim yanmasaydı, ağızımı açıb sənə bir kəlmə belə deməzdim. Dost doston üzünə onun haqqında fikirləşdiklərini deyə bilmirsə, daha nə dostluqdur?! Birisinə tərifli sözlər deyib onun qılığına girməyi və yaltaqlıq etməyi hamı bacarar. Təkcə əsl dost müsahibinin inciyəcəyindən çəkinməyərək, acı, lakin düzgün sözlər deyə bilər. Əlbəttə, əgər o doğrudan da əsl dostdursa, həqiqəti deməyi üstün tutacaq. Çünkü onun bu sözləri axırda dönüb dostonun xeyrinə olacaq.

— Məni bağışla, — deyə Balaca Hans gözlərini ovdu və gecə papağını başından çıxartdı. — Elə yorulmuşdum ki, yerimin içində bir az da uzanıb, quşların nəgməsinə qulaq asmaq istədim. Bilirsinmi, quşların nəgməsini dinlədikdən sonra həmişə əla işləyirəm.

— Lap yaxşı, — deyə dəyirmançı əlini Balaca Hansın kürəyinə vurdu. — İstəyirəm ki, geyinən kimi dəyirmana gəlib, anbarımın damını təmir edəsən.

Zavallı Hans bağına gedib yaman işləmək istəyirdi. Güllərinə iki gün idi ki, su verilməmişdi. Amma dəyirmançı ən yaxın dosto olduğundan, onun sözünü yerə salmaq istəmirdi.

O:

— Səncə, çox məşğulam desəm, sözünü yerə salmış olacağam, hə? — deyə utana-utana məzlam bir səslə xəbər aldı.

Dəyirmançı cavabında:

— Əlbəttə, — dedi. — Əl arabamı sənə verəcəyimi nəzərə alsaq, mən o qədər də çox şey istəmirəm. Ancaq istəmirsənsə, damı gedib özüm də düzəldə bilərəm.

— Yox! Yox! Heç elə də şey olar! — deyə Balaca hans yerindən sıçrayıb geyindi və dəyirmançının anbarına getdi.

Hans bütün günü, günbatanacan işlədi. Axşam dəyirmançı gəlib onun nə etdiyini yoxladı və şən səslə ucadan dedi:

– Damdakı deşiyin ağzını tutdunmu, Balaca Hans?

Balaca Hans nərdivandan aşağı enərək:

– Hər şey öz qaydasındadır, – deyə cavab verdi.

Dəyirmançı:

– Ah, görəsən özgəsinə yaxşılıq etməkdən də gözəl şey varmı?

Balaca Hans yerə oturub, alnının tərini sildi:

– Səndən belə sözlər eşitmək böyük şərəfdür. Doğrudan da böyük şərəfdür. Qorxuram ki, mənim ağlıma heç vaxt belə gözəl fikirlər gəlməyə.

Dəyirmançı:

– Gələcək, gələcək, – dedi, – amma bundan ötrü hələ çox əziyyət çəkməlisən. Sən hələ dostluğun əməli tərəflərini öyrənirsən. Vaxt gələcək dostluğun nəzəriyyəsini də biləcəksən.

– Doğrudanmı mənim buna qadir olduğuma inanırsan?

– Buna heç bir şübhəm yoxdur, – deyə dəyirmançı Balaca Hansın sualına cavab verdi. – İndi isə damı təmir edib qurtaran- dan sonra evə gedib dincəlməyin məsləhətdir. İstəyirəm sabah qoyunlarımı dağa otarmağa aparasan.

Zavallı Balaca Hans ağızını açıb bir kəlmə söz deməkdən belə çəkindi. Ertəsi gün sübh tezdən dəyirmançı artıq qoyunlarını gətirib onun daxmasının ətrafına buraxmışdı. Hans onları qabağına qatıb dağa getdi. Dağa gedib-gəlmək onun bütün gününü əlindən aldı. Evə qayídanda o qədər yorulmuşdu ki, elə oturduğu yerdəcə yuxuya getdi və bir də gün günortanı aşanda ayıldı.

Hans:

– Gör indi bağımda nə ləzzətlə işləyəcəyəm, – deyib o dəqi-qə işə girişdi.

Sözün düzü, son vaxtlar onun güllərə baxmağa heç imkanı olmamışdı. Dostu dəyirmançı həmişə gəlib onu ya uzaq yerə iş dalınca göndərər, ya da dəyirmando işlədərdi. Fikirləşəndə ki, güllər ürəklərinə Hansın onları unutduğunu gətirə bilərlər, kefi yaman pozulurdu. Bircə dəyirmançının ən yaxın dostu olması fikri ona toxtaqlıq verirdi. Hans həm də tez-tez özünə deyirdi:

– Bir də axı, o mənə öz əl arabasını verəcək. Bu isə onun əliaçiq olmasına sübutdur.

Beləliklə, Balaca Hans bütün günü dəyirmançı üçün işləyir və onun dostluq haqqında dediyi dərin mənalı kəlamlarını dəftərçəyə qeyd edirdi. Axşamlarsa, çox çalışqan olduğundan, yazıqlarını oxuyurdu.

Bir axşam Balaca Hans buxarının yanında oturmuşdu. Birdən qapı bərkdən döyüldü. Həmin gecə hava yaman pis idi. Külək elə şiddətlə əsir, evin divarlarına çırpılaraq uğuldayırdı ki, Hans əvvəlcə bu havada kiminsə qapını döyməsinə inanmadı. Lakin qapını ikinci və üçüncü dəfə də möhkəm döyəclədilər.

Balaca Hans öz-özünə:

– Görünür, kimsə qərib adamdır, – deyib tez qapıya yaxınlaşdı.

Qapının kandarında dəyirmançı, bir əlində lampa, o birisində isə böyük bir əsa, dayanmışdı:

O, hövlnak dilləndi:

– Əziz Balaca Hans, mənə böyük bədbəxtlik üz verib. Kiçik oğlum pilləkəndən yixilib möhkəm əzilib. İndi həkim dalınca gedirəm. Ancaq o, yaman uzaqda yaşayır, hava da çox pisdir. Buna görə ağlıma belə bir fikir gəldi ki, həkimin dalınca sən getsən daha yaxşı olar. Bilirsən ki, əl arabamı sənə verəcəyəm. Ona görə də təbii ki, bunun əvəzində mənimcün bir şey etməlisən.

Balaca Hans cavabında:

– Əlbəttə, – dedi. – Evimə gəlməyin mənim üçün böyük şərəfdür. Elə bu dəqiqə həkimin dalınca gedərəm. Ancaq lampanı mənə verməli olacaqsan. Gecə çox qaranlıq olduğundan, bayırda göz-gözü görmür. Qorxuram xəndəyə düşüm.

Dəyirmançı:

– Məni bağışla, – dedi, – amma bu mənim təzə lampamdır. Ona bir şey olmasından ehtiyat edirəm.

Balaca Hans:

– Yaxşı, eybi yoxdur. Lampasız gedərəm, – deyib böyük xəz paltosunu əyninə geydi, isti qırmızı papağını başına taxdı, şərfini boğazına doladı və yola düzəldi.

Bayırda dəhşətli tufan qopmuşdu. Gecə elə qaranlıqdı ki, Balaca Hans ayağının altını güclə seçirdi. Şiddətli küləksə onu sanki göyə qaldırıb yerə çırpmaq istəyirdi. Uzun sözün qısası, Hans cəsur adam idi. Üç saat yol getdikdən sonra həkimin evinə çatıb, qapını döydü.

Həkim başını yataq otağının pəncərəsində bayırı çıxarıb soruşdu:

- Kimdir?
- Mənəm, Balaca Hans.
- Nə istəyirsən, Balaca Hans?
- Dəyirmançının oğlu pilləkəndən yıxılıb möhkəm əzilib.

Təcili köməyiniz lazımdır.

– Yaxşı, – deyən həkim atını, iri çəkmələrini və lampasını hazırlayıp tapşırırdı. Hər şey hazır olandan sonra aşağı endi və dəyirmançının evinə tərəf üz qoydu. Balaca Hans da onun dalınca düşdü.

Tufan getdikcə şiddətlənir, yağış da göydən sel kimi axırdı. Balaca Hans nə getdiyi yolu seçilir, nə də atla ayaqlaşa bilirdi. Axırda o, yolu azıb torf bataqlığına düşdü. Çoxlu dərin çalalar olduğundan, burası yaman qorxulu yer idi. Zavallı Balaca Hans onların birinin içində düşüb batdı. Ərtəsi gün onun cəsədini bir çoban böyük su gölməçəsinin içindən tapıb, Hansın öz daxmasına gəttirdi.

Balaca Hansın dəfninə, onu çox istədiklərindən, hamı gəlmışdı. Dəyirmançı isə hamıdan çox canfəşanlıq edirdi.

O:

– Onun ən yaxın dostu olduğum üçün ən yaxşı yer də mənim olmalıdır, – deyərək dəfnə gedən camaatin qabağınca, əynində uzun, qara əba, addımlamağa başladı. Hyuq dəqiqədə bir gözlərini iri cib yaylığı ilə silirdi.

Dəfn mərasimindən sonra hamı meyxanada rahatca oturub ədviyyatlı çaxırla şirin qoğal yeyəndə dəmirçi dedi:

– Balaca Hansın ölümü doğrudan da hamı üçün ağır itkidir.

Bu yerdə dəyirmançı sözə qarışdı:

– Hər halda mənimcün böyük itkidir. Mən ona, demək olar ki, öz əl arabamı vermişdim. İndi onu neyləyəcəyimi bilmirəm. Müəyyən səbəblərə görə əl arabası mənim evimdədir, amma elə

bərbad vəziyyətdədir ki, onu məndən heç alan da olmaz. Əlbəttə, bundan sonra çalışacağam ki, heç kimə heç nə verməyim. Birinə yaxşılıq edəndə, sonra həmişə altını çəkirsən.

Uzun sürən sükutdan sonra su siçovulu dilləndi:

- Yaxşı, bəs sonra?
- Sonrası yoxdur. Əhvalat bitdi, – deyə kətan quşu ona cavab verdi.

Su siçovulu:

- Bəs dəyirmançının axırı nə oldu? – deyə maraqlandı.

Kətan quşu:

- Eh, mən nə bilim. O məni heç maraqlandırmır da.
- Sözlərindən belə çıxır ki, sən heç kimin halına acımirsan.
- Deyəsən, sən əhvalatın əxlaqi nəticəsini başa düşməmişən.

Su siçovulu çığrıdı:

- Nəyi başa düşməmişəm?
- Əhvalatın əxlaqi nəticəsini.
- Demək istəyirsən ki, danışdığınıñ əxlaqi nəticəsi də var?

Kətan quşu:

- Əlbəttə, – deyə cavab verdi.

Su siçovulu acıqlı-acıqlı dedi:

– Zənnimcə, sən bunu söhbətə başlamazdan əvvəl deməli idin. Belə etsəydin, sənə heç qulaq da asmazdım. Sözün düzü, mən də tənqidçi kimi öz narazılığımı bildirərdim. Hər halda mən bunu indi də edə bilərəm.

Bunu deyən su siçovulu hirslə yerə tüpürdü və quyuğunu hərləyib, yuvasında gözdən itdi.

Bir az sonra üzə-üzə gəlib çıxan ördək dedi:

– Sən bir buna bax! Ancaq hər halda onun yaxşı cəhətləri də çoxdur. Özümə gəldikdə isə onu deməliyəm ki, subay görəndə gözlərim yaşarır, çünkü mən anayam, məndə analıq hissiyyatı var.

Kətan quşu cavab verdi:

– Deyəsən, söhbətimlə onu dilxor etdim. İş orasındadır ki, mən ona mənası olan əhvalat söylədim.

Ördək:

- Belə şeylər danışmaq həmişə təhlükəlidir!

Ördəyin bu fikri ilə mən də şərikəm.

## QEYRİ-ADİ FİŞƏNG

Böyük şənlik idi. Padşahın oğlu evlənirdi. Düz bir il nişanlığının yolunu gözlədikdən sonra, nəhayət, qız gəlib çıxmışdı. Nişanlısı rus şahzadəsi idi. Özü də Finlandiyadan sonrakı yolu altı şimal maralı qoşulmuş kirşədə gəlmışdı. Kirşə qızıldan qu quşu şəklində düzəldilmişdi. Balaca şahzadə qız bu böyük qu quşunun qanadları arasında əyləşmişdi. Ciynində ətəyi yer süpüren, bahalı sincab dərisindən tikilmiş bürüncük, başında nazik gümüşdən dəzəldilmiş kiçicik papaq vardi. Yanaqları isə indiyədək həmişə divarları arasında yaşadığı Qar Sarayı kimi düməğ idi. Ona görə də küçələrdən keçən şahzadə qızın ağ çöhrəsini görən camaat: “Bu ki lap ağ qızılguldür”, – deyə təccübənir və onun üstünə eyvanlardan çıçək səpirdilər.

Sarayın darvazaları ağızında qızı şahzadə oğlan gözləyirdi. Onun xumar baxışlı bənövşəyi gözleri və qızılı rəngdə qəşəng saçları vardi. Nişanlığını görən şahzadə oğlan dizinin birini yerə qoyub, onun əlindən öpdü. Balaca şahzadə qız nişanlığının:

– Sənin şəklin gözəldi, amma özün şəkildəkindən daha gözəl-sən, – sözlərini eşitcək utandığından qıpqırmızı oldu.

Zadəgan nəslindən olub sarayda qulluq edən bir oğlan uşağı – balaca paj bunu görüb, yanında dayanan saray əyanına dedi:

– Ağ qızılgül dönüb qırmızı oldu!

Bu hadisəyə bütün saray adamları heyran qalmışdı.

Sonrakı üç gün ərzində bütün saray əyanlarının ağızından “ağ qızılgül, qırmızı qızılgül, qırmızı qızılgül, ağ qızılgül” sözləri yerə düşmədi. Padşah bundan xoşlanıb, gənc saray qulluqçusunun maaşının ikiqat artırılmasını əmr etdi. Ömründə maaş almanın nə demək olduğunu bilməyən padşah üçün belə bir əmr vermək adı şeydi. Lakin hamı onun hərəkətini alicənablığına daha bir sübut kimi yozdu. Elə həmin gün saray qəzeti öz səhifələrdə bu alicənab hərəkət barədə lazımı şəkildə məlumat verdi.

Üç gündən sonra toy məclisi başlandı. Hər şey olduqca təm-təraqlı və gözəl idi. Bəy ilə gəlin əl-ələ tutub, xırda mirvarilərlə bəzədilmiş al-qırmızı mahud çətirin altında addımlayırdılar. Bun-

dan sonra düz beş saat davam edən saray ziyafəti başlandı. Şahzadələr ziyafət zamanı böyük saray otağının baş tərəfində oturub, xalis büssür qabdan şərab içirdilər. Bu qabdan yalnız əsl sevgililər içə bilərdilər. Qaba xain dodağı toxunsa, o bozarar, şəffaflığını itirər, üstü qara ləkələrlə örtülərdi.

Gənc saray qulluqçusu deməyə bu dəfə də söz tapdı:

– Şahzadələrin bir-birini sevməsi tamamilə aydınlaşdır. Onların məhəbbəti büssür kimi safdır.

Padşah onun maaşını yenə də ikiqat artırdı.

Bundan sonra bütün saray adamları bir ağızdan:

– Bu, böyük alicənablıqdır! – deyə padşaha tərif yağırdılar.

Ziyafətdən sonra rəqs gecəsi olmalı idi. Bəy ilə gəlin birgə “Qızılıgül rəqsi” adlanan rəqsi ifa etməli idilər. Padşah da ney calacağına söz vermişdi. Çox pis çalğıçı olmasına baxmayaraq, padşah olduğu üçün heç kim indiyədək cürət edib həqiqəti ona deməmişdi. Sözün doğrusu, o vur-tut ikicə hava bilirdi. Özü də heç vaxt iki havadan hansını çaldığını dəqiq bilmirdi. Amma bunun bir o qədər də əhəmiyyəti yoxdu. Çünkü o nə edirdisə, hamı bir ağızdan:

– Əladır! Gözəldir! – deyə qışqırırdı.

Toy şənliklərinin sonunda düz gecə yarısı böyük atəşfəşanlıq olacaqdı. Balaca şahzadə qız ömründə bircə dəfə də atəşfəşanlıq görmədiyindən, padşah baş saray pirotexnikinə toy günü mütləq sarayda olmasını əmr etmişdi.

Bir səhər küləfirəngidə gəzişərkən şahzadə qız nişanlılarından soruşmuşdu:

– Atəşfəşanlıq nəyə bənzəyir?

– Şimal şəfəqinə, – hamının əvəzinə cavab verməyə alışan padşah dillənmişdi, – ancaq atəşfəşanlıq ondan daha təbiidir. Məncə, fişənglər ulduzlardan da gözəldir. Axı, atəşfəşanlığın nə vaxt olacağını əvvəlcədən bilirsən. Fişəngləri gözəllikdə ancaq mənim ney çalmağımla müqayisə etmək olar. Siz atəşfəşanlığı mütləq görəcəksiniz.

Saray bağının uzaq bir guşəsində böyük taxta meydança qurulmuşdu. Baş saray pirotexniki atəşfəşanlıq üçün lazımı hazırlıq

görüb hər şeyi yerbəyer etdikdən sonra növbənöv fişənglər bir-birlə səhbətə girişdi.

— Dünya doğrudan da gözəldir, — deyə balaca Partlanğıc səhbətə birinci başladı. — Bir o sarı zanbaqlara baxın! Onlar əsl taraqqa olsayırlar belə, bundan qəşəng ola bilməzdilər. Səyahət edə bildiyimə görə çox sevinirəm. Səyahətlər hər cür xurafatı zehnimizdən sıxışdırıb çıxarıır.

Roma Şamı onun cavabında dedi:

— Sarsaq Partlanğıc, padşahın bağı hələ bütün dünya demək deyil. Dünya dediyin nəhəng bir ərazidir. Onu tam görmək üçün sənə üç gün də kifayət etməz.

— Sevdiyin hər yer sənin üçün dünya ola bilər, — deyə kədərli Alov Çarxı səhbətə qarışdı. Gəncliyində o, şam ağacından düzəldilmiş bir qutuya vurulubmuş. Alov Çarxı hələ də məhəbbət həsrətindən sizildayan ürəyinin olması ilə fəxr edirdi. — Lakin məhəbbət indiki zamanda artıq dəbdən düşüb. Onu şairlər məhv etdilər. Onlar məhəbbət haqqında o qədər yazıblar ki, daha heç kim heç nəyə inanmır. Bu, artıq heç məni də təəccübləndirmir. Əsl məhəbbət dinməzcə əzab çəkmək deməkdir. Yadıma gəlir, bir dəfə mən özüm... Nə isə... İndi bunun heç bir əhəmiyyəti yoxdur. Ülvı məhəbbət dövrü keçmişdə qalıb.

Roma Şamı:

— Boş sözdür! — dedi. — Məhəbbət olə bilməz. O, göylərdəki Ay kimidir. O, ölməzdir. Elə bizim bəylə gəlini götürək. Onlar bir-birini dərin məhəbbətlə sevirlər. Şahzadələr haqqında məlum xəbərləri bu gün sehər mənimlə bir qutuda olan kobud sarğı kağızından düzəldilmiş patrondan eşitmışəm. O, bütün saray yeniliklərindən xəbərdardır.

Lakin Alov Çarxı başını buladı:

— Ülvı məhəbbət ölmüşdür, ülvı məhəbbət ölmüşdür, ülvı məhəbbət ölmüşdür!

O, eyni şeyi dəfələrlə təkrar etməklə onun axırda həqiqətə çevriləcəyinə inananlardandı.

Birdən kəskin, quru öskürək səsi eşidildi. Hamı yan-yörəsi-nə baxdı.

Öskürən, uzun bir ağacın ucuna sarılmış hündürboy, ətrafin-dakıları təkəbbürlə sözən Fişəng idi. O, həmişə bir söz deməz-dən əvvəl diqqəti özünə cəlb etmək üçün öskürərdi:

— Öhö! Öhö!

Öz-özünə hələ də başını bulayaraq: “Ülvi məhəbbət ölmüş-dür”, — deyə mızıldayan bədbəxt Alov Çarxından başqa hamının diqqəti Fişəngdə idi.

Taraqqa səsini ucaldıb dedi:

— Sakit olun! Sakit olun!

O özü də bir növ siyasətçi idi. Yerli seçkilərdə fəal iştirak etdiyindən, siyasi məclislərdə işlədilən ifadələri yaxşı bilirdi.

Alov Çarxı piçilti ilə:

— Tamamilə ölmüşdür, — deyib yuxuya getdi.

Tam sakitlik yaranandan sonra Fişəng üçüncü dəfə də öskürüb, sözə başladı. O, müraciət etdiyi adamın başı üzərindən harasa bir nöqtəyə baxaraq alçaqdan, aydın səslə, xatirələrini kiməsə diktə edirmiş kimi danışındı. Doğrudan da, onun davranışın tərzi başqalarınıninkindən seçilərək, diqqəti özünə cəlb edirdi.

Fişəng:

— Padşahın oğlunun bəxti yaman gətirib, — dedi, — onun toyu mənim göyə buraxılacağım günə təsadüf edib. Əlbəttə, hər şey əvvəlcədən danışılmamasıydı, onun işləri bu cür düz gətirməzdı. Nə deyəsən, şahzadələrin bəxti həmişə gətirir.

Balaca Partlanğıc:

— Yox a! — dedi. \_ Bəs mən elə bilirdim hər şey tərsinədir və biz göyə şahzadənin şərəfinə buraxılacaqıq?

Fişəng ona cavab verdi:

— Ola bilsin ki, sən elə bu səbəbdən göyə buraxılacaqsan. Doğrudan da, indi mənim buna şübhəm yoxdur. Lakin mən səninlə eyni vəziyyətdə ola bilmərəm. Mən qeyri-adi bir fişəngəm, valideyn-lərim də qeyri-adi olub. Anam öz dövrünün ən məşhur alov çarxı idi. Hami onun incə, gözəl rəqs etməsinə heyrandı. O, camaat qarşısında məşhur çıxışı zamanı tamam sönənədək havada on doqquz dəfə fırlanmış, hər dəfə də göyə yeddi çəhrayı ulduz buraxmışdı. Anam ən yaxşı barıtdan düzəldilmişdi. Onun diametrdə uzunluğu

üç fut yarıml idi. Atamsa mənşə etibarılə Fransadan olan mənim kimi fişəng idi. O elə hündürə uçurdu ki, camaat onun bir də yerə düşməyəcəyindən ehtiyat edirdi. Lakin atam mərhəmətli olduğundan, yerə enmişdi. Özü də necə?! Yerə qızıl yağış seli yağdırıa-yağdırıa. Qəzətlərdə onun çıxışı barədə çoxlu tərifli sözlər yazılmışdı. Saray qəzeti onu “pirotexnika” sənətinin zirvəsi adlandırmışdı.

Bu yerdə Benqal Alovu sözə qarışdı:

– Pirotexnika, Siz yəqin pirotexnika demək istəyirdiniz. Heç şübhəsiz ki, bu, pirotexnikadır. Bu sözü, içində olduğum qutunun üstündə özüm oxumuşam.

Fişəng ona sərt bir tərzdə cavab verdi:

– Xeyr, mən məhz “pirotexnika” demək istəyirdim.

Belə cavabdan mənliyinin tapdalandığını hiss edən Benqal Alovu özünün hələ də vacib bir şəxs olduğunu göstərmək üçün ətrafa kiçik qıgilcımlar yağdırmağa başladı.

Fişəng sözünə davam etdi:

– Mən deyirdim ki... Mən deyirdim ki... Mən nə deyirdim, axı?

– Siz özünüz haqqında danışıldınız, – deyə Roma Şamı onun sualının cavabında dilləndi.

– Əlbəttə. Bilirəm ki, nəsə maraqlı bir şey barədə danışdığını zaman sözümüz kəsən kobudluqdan və tərbiyəsizlikdən zəndeyi-zəhləm gedir. Əminəm ki, bütün yer üzündə mənim qədər həssas olan ikinci birisi tapılmaz.

– Həssas şəxs nə deməkdir? – deyə Taraqqa Roma Şamından soruşdu.

Roma Şamı piçıldıdı:

– Həssas şəxs yəqin ki, öz ayaqlarında döyənəklər olan, lakin həmişə özgələrinin ayaqlarını tapdalayan bir şəxsdir.

Belə bir izahat alan Taraqqa şaqqanaq çəkdi.

Fişəng ondan xəbər aldı:

– Niyə gülürsən? Mən ki, hələ gülmürəm.

Taraqqa:

– Xoşbəxt olduğum üçün gülürəm.

– Sən özündən başqa heç kimi sevmirsən, – Fişəng qəzəblə diləndi. – Sənin xoşbəxt olmağa nə haqqın var? Başqalarını da düşün-

mək lazımdır. Əslində, sən mənim haqqımda düşünməlisən. Mən həmişə öz barəmdə düşünürəm, başqalarının da məni düşünməsini istəyirəm. Bu, başqa birisinə rəğbət bəsləmək deməkdir. Çox gözəl xüsusiyyətdir. Nə yaxşı ki, bu xüsusiyyət məndə özünü çox qabarıq şəkildə bürüzə verir. Məsələn, bir anlığa təsəvvürünüzə gətirin ki, gecə mənim başıma bir iş gəlib. Buna görə hamı özünü bədbəxt hiss edəcək. Şahzadə oğlan və şahzadə qız bir daha xoşbəxt olmayacaq, onların ailə həyatı dağıllacaq. Padşaha gəldikdə isə, əminəm ki, o belə dərdə dözə bilməyəcək. Sözün düzü, nə qədər mühüm mövqə tutduğumu fikirləşməyə başlayanda, göz yaşları məni boğur.

Roma Şamı ona söz atdı:

– Başqalarının da səndən zövq almasın istəyirsənsə, özünü islatma...

Kefi durulan Benqal Alovu da dedi:

– Əlbəttə. Bunu bilməyə nə var? Bu ki adı bir şeydir.

Fışəng özündən çıxdı:

– Heç şübhəsiz ki, adı bir şeydir! Lakin unutma ki, mən qeyri-adi və fövqəladə bir şəxsəm. Sağlam düşüncəsi olanlar çoxdur, fəhmi olanlarsa az. Məndə fəhm var. Mən əşyaları onların zahiri görkəminə əsasən ayırmıram, əksinə, onları xəyalında tamam başqa cur canlandırıram. İslanmağımı qaldıqda isə, açıq-aşkar görünür ki, aranızda həssas təbiətli şəxsi anlayacaq bir kəs belə yoxdur. Xoşbəxtliyimdən, bu, məni narahat etmir. Ömür boyu adama toxraqlıq verən bir şey varsa, o da başqalarının küt olmasını anlamaqdır. Mən bu xüsusiyyəti həmişə özümdə saxlayıram. Sizinsə hamınız daşqəlblisiniz. Şahzadələrin evlənməsinə baxmayaraq, hey deyib-gülür, şənlənirsiniz.

– Axi niyə də şənlənməyək? – deyə kiçik Odlu Balon təəccübələndi, – Bu, çox fərəhli bir hadisədir. Mən göyün ənginliklərinə qalxanda hər şeyi ulduzlara danışmaq fikrindəyəm. Gözəl-göyçək gəlini onlara təsvir edəndə isə siz ulduzların necə saymışığını görəcəksiniz.

Fışəng:

– Eh! Gör bir həyata necə sadəlövh münasibət bəsləyirlər! Mən bundan artıq bir şey də gözləmirdim. Sənin içində heç nə

yoxdur, çünki içiboşsan. Bəlkə şahzadələr elə yerə yaşamağa gedəcəklər ki, orada dərin bir çay olacaq və onların yeganə, balaca, şahzadə oğlanın gözləri kimi bənövşəyi gözlü, sarışın oğlanları günlərin bir günü öz dayəsi ilə gəzməyə çıxacaq, dayə gəndalaş kolunun altında yıxılıb yatacaq, uşaq da çaya düşüb boğulacaq. Belə də bədbəxtçilik olar?! Yazıqlar! Bircə balanı itirmək! Bu, doğrudan da ağlaşıgmaz dərəcədə dəhşətlidir! Yox, mən buna tab gətirə bilmərəm!

Roma Şamı:

- İş orasındadır ki, onlar öz yeganə oğlanlarını itirməyiblər,
- dedi. – Ümumiyyətlə, onlara heç bir bədbəxtlik üz verməyib.

Fışəng ona cavab verdi:

– Mən onların uşaqlarını itirdiklərini deməmişəm. Deməmişəm ki, belə hadisə baş verə bilər. Onlar öz yeganə oğlanlarını itir-səydilər, bu barədə heç danışmağa da dəyməzdilər. Olub-keçənləri çözələməkdən zəhləm gedir. Lakin onların yeganə övladlarını itirə biləcəklərini düşünəndə yaman mütəəssir oluram.

– Sən olarsan! – deyə Benqal Alovu qışqırıldı. – Mən hələ ömrümdə sənin kimi riyakar görməmişəm!

Fışəng:

– Sənsə mənə rast gələnlərin içində ən kobudusan. Bir də ki, sən mənim şahzadəyə bəslədiyim dostluq hissələrini anlaya bilməzsən.

Roma Şamı dözməyib, az qaldı ki, mir-mir mırıldasın:

– Axı sən şahzadə ilə heç tanış da deyilsən!

– Mən heç vaxt onunla tanış olduğumu deməmişəm. Cürət edib deyirəm ki, şahzadə ilə tanış olsayıdım, onunla dostluq etməzdəm. Dostunun kim olduğunu bilmək çox təhlükəli şeydir.

Odlu Balon dedi:

– Özünü quru saxlaşan yaxşıdır. Bu, çox vacibdir.

Fışəng onun cavabında:

– Sənin üçün çox vacibdir. Buna heç şübhə etmirəm. Mənsə istəsəm, ağlaya da bilərəm, – deyib, doğrudan da hönkür-höñkür ağlamağa başladı. Onun göz yaşları yağış kimi özünün sarılmış olduğu ağaç boyu axıb, az qala yenice ailə yaratmaq istəyən və yuva qurmaq üçün quru bir yer axtaran iki böcəyi batırmışdı.

Fışəngin hönkürdüyünü görən Alov Çarxi:

– Görünür, o doğrudan da həssas təbiətli şəxsdir. Çünkü ağalmalı bir şey olmadığı halda, o hönkürür, – deyə dərindən ah çəkdi. Yadına sevgilisi taxta yesik düşmüşdü.

Roma Şamı və Benqal Alovu özlərindən yaman çıxmışdılar. Boğazlarının yoğun yerinə salıb, elə hey:

– Yalançı! Riyakar! – deyə çığırıldılar.

Sadəlövh olduqlarından, bir şey xoşlarına gəlməyən kimi onu yalan adlandırdılar.

Misilsiz gümüş qalxana bənzəyən Ay doğdu, göydə ulduzlar parladı. Saraydan gələn musiqi sədaları ətrafi bürüdü. Şahzadə oğlanla şahzadə qız rəqs edirdilər. Onlar elə gözəl rəqs edirdilər ki, hündürboy, ağ zanbaqlar pəncərədən içəri boylanıb gözəl rəqsə tamaşa edir, iri, qırmızı lalələrsə yerlərində musiqiyə uyğun dingildəyirdilər.

Saat on oldu, sonra on bir. Saat on ikini vurub qurtardıqdan sonra isə düz gecə yarısı hamı küləfirəngiyə çıxdı və padşah baş saray pirotexniki yanına çağırıldı dedi:

– Atəsfəşanlığı başlayın!

Saray pirotexniki baş əyib, bağın aşağı tərəfinə yollandı. Onun yanında əllərində uzun qulplu məşəllər olan köməkçisi vardı.

Doğrudan da gözəl mənzərə idi.

Alov Çarxi viyilti ilə fırlanmağa başladı. Roma Şamı böyük hay-küylə alışdı. Daha sonra partlanğıclar ətrafa səpələnib rəqs etdilər, benqal alovları isə qığılçımlarla hər yanı al-qırmızı işıqlandırdılar. Odlu Balon “Sağ olun!” – deyib ətrafa xırda, mavi qığılçımlar səpələyərək havada gözdən itdi. Taraqqalar: “Taraq! Taraq!” – deyə sevincək ona cavab verdilər. Onlar qopartdıqları səs-küydən həzz alırdılar. Qeyri-adi Fışəngdən başqa hamının işi öz qaydasında idi. Göz yaşları onu elə islatmışdı ki, heç alışib yana da bilmirdi. Ondan olan ən əla şey barıtdı, o da möhkəm nəmləndiyindən, tamamilə yararsızlaşmışdı. Fışəngin dindirmək belə istəmədiyi, danışanda da istehza etdiyi bütün yazıq qohumları alov ləçəkli qızılı güllər kimi göyə uçdu. Bütün saray adam-

ları sevinir: “Ura! Ura!” – deyə qışqırırdılar. Balaca şahzadə qız isə atəşfəşanlıqdan ləzzət alaraq gülürdü.

Fışəng:

– Güman edirəm ki, onlar məni daha münasib bir hadisə üçün qoruyub saxlayırlar. Heç şübhəsiz elə belə də olacaq. İndi onların mənə toxunmamasının səbəbi aydın oldu. – deyib ətrafına əvvəlkindən də təkəbbürlü nəzərlərlə baxdı.

Ertəsi gün qulluqcular atəşfəşanlıqdan qalan zir-zibili yiğis-dirdilər. Onları görən Fışəng öz-özünüə:

– Şübhəsiz, gələnlər mənim dalımcı göndərilmiş nümayəndələrdir. Mən onları lazıminca, ləyaqətlə qarşılıyacağam, – deyib özünü çəkdi, üz-gözünü oynatdı və qaşlarını çatıb, vacib şey haqqında düşünən bir adamın görkəmini aldı. Ancaq qulluqcular ona heç məhəl də qoymadılar. Nəhayət, onlardan biri yandan ötüb keçərkən təsadüfən Fışəngi gördü və:

– Paho! Bu nə əcaib fışəngdir! – deyə onu hasarın üstündən qanova vizıldatdı.

Havada firlana-firlana uçan Fışəng öz-özünüə:

– Əcaib fışəng? Əcaib fışəng? Ola bilməz! Kişi, heç şübhəsiz, əla fışəng dedi. Əlbəttə, əlbəttə. Əcaib və əla sözlərinin teləfütü də oxşardır. Elə əslinə qalsa, onlar çox vaxt eyni fikri ifadədir, – dedi və şappilti ilə düz palçığın içində düşdü.

– Buranın şəraiti heç xoşuma gəlmir, amma, şübhəsiz, bura mədən suları ilə məşhur olan istirahət ocağıdır. Onlar məni müalicəyə göndəriblər. Doğrudan da əsəblərim yaman korlanıb. Mənə mütləq istirahət lazımdır.

Bir az sonra gözləri qiymətli daş-qas kimi parıldayan, əyninə xallı paltar geymiş balaca qurbağa üzə-üzə gəlib, Fışəngə yaxınlaşdı.

– Təzə gələn var, görürəm! Sözün düzü, palçıqdan gözəl şey ola bilməz. Xoşbəxtlik üçün mənə yağılı havadan və qanovdan başqa heç nə lazım deyil. Səncə günorta hava yağmurlumu olacaq? Yağış yağacağından hələ də ümidiyi kəsmirəm, ancaq göyün üzü gömgöy və tərtəmizdir. Cox heyf!

– Öhö! Öhö! – Fışəng öskürməyə başladı.

Qurbağa:

— Sənin nə əntiqə səsin var! — dedi. — Lap qurbağa qurultusuna oxşayır. Dünyada qurultu qədər həzin və musiqili səs yoxdur. Bu axşam şən mahnilarımıza qulaq asa bilərsən. Biz fermerin evinin yanındakı qurbağa gölünə yığışırıq. Ay doğan kimi başlayırıq oxumağa. Özü də elə gözəl oxuyuruq ki, hamı oyanıb nəğməmizə qulaq asır. Elə dünən fermerin arvadının, anasına bizə görə bütün gecəni gözünü belə qırpmadığını dediyini eşitmışəm. Hər kim olsa, özünün belə məşhurluğuna sevinər.

Fışəng hirsli-hirsli öskürdü:

— Öhö! Öhö!

Qurbağanın ona ağızını açmağa macal verməməsindən yaman əsəbiləşmişdi.

— Doğrudan də gözəl səsin var, — deyə Qurbağa sözünə davam etdi. — Ümidvaram ki, qurbağa gölünə gələcəksən. Qızlarımı axtarmağa çıxmışam. Axı mənim altı dənə gözəl-göycək qızım var. Durna balığının onlara rast gəlməsindən yaman qorxuram. O, çox əzzazildir. Balalarımla rastlaşsa, onları o dəqiqə hop eləyib udar. Di yaxşı, sağ ol. Söhbətimiz maraqlı oldu. Buna əmin ola bilərsən.

Fışəng dedi:

— Söhbətə bir bax! Özün deyib özün də eşitdin. Mənə ağızımı açmağa heç imkan da vermədin. Belə də söhbət olar?!

Qurbağa:

— Kimi danışmalı, kimi də dinləməlidir, — deyə cavab verdi.  
— Mənimsə danışmaqdan çox xoşum gəlir. Bu, həm adamın vaxtına qənaət etməsinə imkan verir, həm də yarana biləcək mübahisələrin qarşısını alır.

— Mənim mübahisə etməkdən xoşum gəlir.  
— Mənimsə yox, — deyə Qurbağa təmkinlə cavab verdi.  
— Mübahisə etmək tərbiyəsizlikdir. Hörmətli adamların hamısı eyni cür düşünür. Bir də sağ ol. Odur bax, qızlarım da gəlib çıxdı.

Bunu deyən kimi balaca Qurbağa üzüb getdi.

Fışəng deyinməyə başladı:

— Mənim yerimdə kim olsa, özündən çıxar. Tərbiyəsiz. Camaata meydan oxuduğum yerdə, bu mənə özündən dəm vurur.

Zəhləm belələrindən. Bu, əsl xudbinlikdir. Xudbinlikdən də ki, murdar şey yoxdur. Xüsusilə mənim kimi həssas bir adamın təbiətinə bu, tamamilə yaddır. Bunu çox adam bilir. Məndən ibrət götürməyib, kimdən götürəcəksən? Nə qədər ki, gec deyil, mən hələ saraya qayıtmamış, at xudbinliyin daşını etəyindən. Heç bilirsən mən sarayda necə məşhuram?! Dünən şahzadə qızla şahzadə oğlan mənim şərəfimə öz toylarını elədilər. Şübhəsiz, sənin bu hadisələrdən heç xəbərin yoxdur. Axı sən kəndcisən.

Enli, qəhvəyi qamışın lap başında oturan cırçırama susmayıb, dilləndi:

– Onunla danışmağın heç bir mənası yoxdur. Axı o çoxdan çıxıb gedib.

Fışəng:

– Mənə nə, qoy özündən küssün, – dedi. – Elə məni saymadığına görə danışacağam. Öz danışığımızdan xoşum gəlir. Ən çox xoşladığım şeylərdən biri özümü dinləməkdir. O qədər ağıllıyam ki, hərdən dediklərimi heç özüm də anlamıram.

– Elə isə, sən fəlsəfədən mühazirələr oxumalısan, – deyən cırçırama hava kimi şəffaf, qəşəng qoşa qanadlarını açıb havaya qalxdı və gözdən itdi.

Fışəng:

– Burdan uçub getməyi ilə çox şey itirdi. Əminəm ki, onun dünyagörüşünü artırmaq üçün belə imkanları çox az olur. Hər halda bu məni o qədər də narahat etmir. Mənim kimi istedad on-suz da əvvəl-axır özünü bir yerdə göstərəcək, – deyib bir az da palçığın içində batdı.

Bir azdan böyük, ağ ördək üzə-üzə ona yaxınlaşdı. Ördəyin sarı baldırları və arası pərdəli barmaqları vardı. Sanbana-sanbana yeridiyinə görə onu qəşəng hesab edirdilər.

– Sənin nə qəribə görkəmin var! – deyə Ördək qağıldadı.  
– Soruşmaq ayıb olmasın, sən elə anadangəlmə beləsən, yoxsa bədbəxt bir hadisədən sonra bu kökə düşmüsən?

Fışəng onun cavabında:

– O saat bilinir ki, bütün ömrün boyu kənddə yaşamışan, – dedi,  
– yoxsa mənim kim olduğumu bilərdin. Hər halda bu dəfə avamlı-

şını nəzərə alıb günahından keçirəm. Hamının mənim kimi ağıllı olmasını düşünmək səhv olardı. Heç şübhəsiz ki, mənim göyə uçub qızıl yağış selində yerə enmək qabiliyyətim səni təəccübləndirəcək.

— Bu məni o qədər də maraqlandırırmır, çünkü sənin nəyə lazımlığını və nə kimi xeyir verdiyini başa düşmürəm. Axı, sən nə öküz kimi yer şumlamağı, nə at kimi araba çəkməyi, nə də qoyun iti kimi sürünü güdməyi bacarırsan.

Fışəng lovğa-lovğa dedi:

— Aman Allah, sən ki lap qara camaatdanmışsan! Mənim tutduğum mövqedə olanların heç biri cəmiyyətə xeyir vermir. Müəyyən üstün cəhətlərimiz bizişləməməyə haqq verir. Təsərrüfatın heç bir növü məni özünə cəlb etmir. Xüsusilə sənin mənə məsləhət gördükllerin. Bir də, mən həmişə bu fikirdə olmuşam ki, bütün avalar ağır zəhmət çəkmək adı ilə özlərini təmizə çıxarırlar.

Sakit təbiətli olan və heç vaxt heç kimlə mübahisə etməyən ördək:

— Yaxşı, yaxşı, — dedi, — hərənin bir zövqü var. Hər halda ümidi edirəm ki, sən burada qalıb yaşayacaqsan.

— Bircə bu çatışmındı! — deyə Fışəng qışkırdı. — Mən sadəcə olaraq qonağam, adlı-sanlı qonaq. İş orasındadır ki, bura çox dərixdicili yerdir. Nə adam içində çıxməq olur, nə də tək qalmaq. Adamı sakit oturmağa qoymurlar. Sözün düzü, lap xarabadır. Yəqin saraya qayıdacağam. Mən hamını heyran edəcək qeyri-adi işlər görmək üçün yaranmışam.

Ördək dedi:

— Mən də bir dəfə ictimai həyata müdaxilə etmək istədim. Dünyada dəyişdiriləsi o qədər şey var ki! Nə isə, yiğincəqlərin birində mən də iştirak etdim. Xoşumuza gəlməyən bütün şeyləri tənqid etdik. İndi başımı aşağı salıb öz ailə işlərimlə məşğulam.

— Mənsə ictimai işlər üçün yaranmışam. Hətta mənim ən yazıq qohumlarım belə ictimai məsələlərlə məşğuldurlar. Zara düşməyi-mizdən asılı olmayıraq, həmişə diqqət mərkəzində oluruq. Mən hələ özümü göstərməmişəm. Göstərsəm, hamının ağızı açıq qalar. Ailə isə adamı tez qocaldır və dünya işlərindən uzaqlaşdırır.

Ördək:

– Ah! Dünya işləri! Dünyanın doğrudan da qəribə işləri var. Dünyanı düşünəndə özümün də ac olduğum yadına düşür, – deyib qağıldaya-qağıldaya suyun axarı ilə üzüb getdi.

Fışəng:

– Geri qayıt! Qayıt geri! – deyə qışqırdı. – Mənim sənə hələ o qədər deyiləsi sözüm var ki!

Lakin ördək ona məhəl qoymadı. İki belə görən Fışəng öz-özünə:

– Yaxşı ki, çıxıb getdi. Yaman dar təfəkkürlüdür, – deyib bir az da palçığın içine batdı və əsl istedadın tənhalığı barədə düşünməyə başladı. Elə bu vaxt əllərində qazan, bir də çırrı, ağ geyimli iki balaca oğlan uşaqları qanovun qırağı ilə qaça-qaça aşağı endi.

– Onları yəqin ki, mənim dalımcı göndəriblər, – deyə Fışəng özünü çəkdi.

Uşaqlardan biri:

– Bir bu qırıq ağaçca bax! Görəsən o bura necə düşüb? – deyə qışqıraraq, Fışəngi qanovun içindən çıxartdı.

– Qırıq ağaç! – deyə Fışəng heyrətləndi. – Ola bilməz! Uşaq, heç şübhəsiz, qızıl ağaç dedi. Qızıl ağaç olmaq böyük şərəfdür. Görünür, o məni məşhur saray əyanlarından biri ilə səhv salıb.

O biri oğlan dedi:

– Gəl onu ocağa ataq! Onda qazanın içindəkilər tez qaynayar.

Beləliklə, onlar çırpları bir yerə yiğib ocaq qaladılar. Fışəngi də oda atdırılar.

– Bu lap əla oldu, – deyə Fışəng sevindi. – Onlar məni günün günorta çağrı göyə buraxırlar ki, hamı görsün.

Uşaqlar:

– İndi yatmaq olar. Biz oyanınca qazan da qaynayar, – deyib, otun üstündə yixilib yatdırılar.

Fışəng çox yaşı olduğundan uzun müddət alışa bilmədi. Nəhayət, o da alışib yandı.

Fışəng:

– Mən indi uçacağam! – deyə qışqırdı və özünü dikəldib dümdüz dayındı. – Bilirəm, mən ulduzlardan da yüksəyə qalxaçağam, aydan da, gündən də. Elə yüksəyə uçacağam ki...

Fışəngin sözü ağızında qaldı. O, fışılıtı ilə düz göyə qalxdı.  
Sonra:

– Əladır! – deyə səsləndi. – Mən həmişə belə uçacağam.  
Mənə uğur olsun!

Lakin onu heç kim görmədi.

Sonra o bütün bədəninə sanki yüzlərlə iynənin batırıldığını hiss etdi və qışqırdı:

– İndi partlayacağam. Mən bütün dünyani işığa qərq edib elə gurultu qoparacağam ki, düz bir il hamı məndən danışacaq.

O doğrudan da partladı. İçindəki barıt, axır ki, alışib partılıtı ilə bayira çıxdı. Buna inanmamaq olmazdı.

Ancaq bunu heç kim eşitmədi. Hətta iki balaca oğlan uşağı da. Onları heç topla da oyatmaq olmazdı.

Axırda Fışəngdən bircə ağaç qaldı. O da gəlib, qanovun qırığı ilə gəzən qazın düz belinə düdü.

Qaz:

– Aman Allah! Göydən ağaç yağır, – deyə özünü suya atdı.

Fışəng isə son nəfəsində dedi:

– Hamını heyran etdiyimə tamamilə əminəm.

## GƏNC PADŞAH

Tacqoyma mərasimi səhərə təyin olunmuşdu. Qəşəng istirahət otağında əyləşən gənc padşah tək idi. Bir az əvvəl bütün əyanlar onun qarşısında baş əyib, Büyük Saray Otağına getmişdilər. Orda onlara davranış qaydalarını son dəfə izah edəcəkdilər. Əyanların bəziləri padşahın hüzurunda hələ də özlərini lazıminca apara bilmirdilər. Mən deməsəm də, özünüz yaxşı bilirsiniz ki, saray adamı üçün bu çox böyük qüsurdur.

Oğlan tək qaldığına heyfsilənmirdi. Hökmdar olmasına baxmayaraq, o hələ də uşaqqdı: cəmi on altı yaşı vardı. Hamı çıxıb gedəndən sonra, rahat nəfəs alıb, arxası üstə bəzəkli çarpayısına uzandı. Hökmdarın dodaqları səyriyir, gözlərindən narahatlıq yağırdı. Bu vəziyyətdə onu ya qarayanız meşə allahı Favna, ya da ovçu toruna düşmüş cavan şikara benzətmək olardı.

Əslinə qalanda onu elə ovçular tapmışdı. Oğlan ayaqyalın, başaçiq, əlində tütək, yoxsul çobanın qoyunlarını qabağına qatıb otardığı vaxt təsadüfən onlarla rastlaşmışdı. Onu böyüdüb boyabaşa çatdırıran çobanı özünə ata bilirdi. Ancaq bu belə deyildi. O, qoca padşahın yeganə qızının yeganə oğlu idi. Anası əсли-nəcəbatı olmayan birisi ilə gizli kəbin kəsdiribmiş. Bəziləri onun atasının yerli camaatdan olmadığı və gözəl ney çalmağı ilə gənc şahzadə qızın məhəbbətini qazandığını, bəziləri isə bu naməlum adamın Rimini şəhərindən gəlmış rəssam olduğunu söyləyirdi. Deyilənlərə görə, şahzadə qız həmin rəssamlı həddindən artıq maraqlanmış. Günlərin birində rəssam gözlənilmədən kilsədəki işini yarımcıq qoyub yoxa çıxır. Onu bir daha şəhərdə görən olmur. Oğlanı isə bir həftəlik olanda, anasını yuxuya verib oğurlamış və aparıb şəhərdən bir günlük məsafədəki meşədə yaşayan sonsuz, yoxsul bir kəndliliyə vermişdilər. Ana ayılıb körpəsinin yanında görməyəndə, bir saatın içində, saray həkiminin dediyinə görə, ya vəbadan, ya da dərddən ölürlər. Bəziləri isə hətta onun ədviiyyatlı çaxıra qatılmış güclü italyan zəhəri ilə öldürülüyüünü güman edirdilər. Uşağı isə qoca padşahın yaxın adamlarından biri yəhərin qaşına qoyub aparılmış. Həmin adam atının belindən əyilib çobanın yoxsul komasının qapısını döyəndə, şahzadə qızın meyitini şəhər darvazalarından xeyli aralıdakı köhnə kilsənin həyətində qazılmış qəbrə sallayırlarmış. Deyilənə görə, həmin qəbirdə başqa bir meyit də varmış. Bu, cavan bir oğlanın meyiti imiş. Onun əlləri arxadan kəndirlə sarınıbmış, sinəsində isə çoxlu qanlı yaralar var imiş.

Yalan-doğru, bu əhvalatı camaat arasında belə söyləyirdilər. Bircə onu dəqiq demək olar ki, qoca padşah ölüm ayağında ikən günahını yumaq üçünmü, ya sadəcə olaraq taxt-tacının yad əllərə keçməməsi üçünmü, qərəz, nədənsə, uşağıın dalınca adam göndərtmiş və baş əyanların yanında onu öz varisi elan etmişdi.

Varis elan edildiyi elə ilk andan məlum oldu ki, oğlan gözəllik vurğunudur. Lakin bu, adı vurğunluq deyildi. Həmin vurğunluqda bir hərislik vardı. Oğlanın gözünə ləl-cavahirat, qızıl-gümüşdən başqa heç nə görünmürdü. O, ehtirasının əsirinə çevrilmişdi. Gənc

hökmdar gözəl paltarlarını, qiymətli daş-qasıları ilk dəfə görəndə sevincindən qışkırmış və əynindəki qoyun dərisindən olan geyi-mini çıxarıb qəzəblə kənara tullamışdı.

Arabir asudə meşə həyatı üçün heyfsilənməsinə və hər gün xeyli vaxt aparan darixdıcı saray təntənələrində güclə oturma-sına baxmayaraq, hamının “Xoşbəxt saray” adlandırdığı gözəl sarayın ağası olmasına çox sevinirdi. O, burada zövqünü oxşayan yeni, cəzibədar bir dünya tapmışdı. Yaxasını yiğincaqlardan, müxtəlif iclas və qəbullardan qurtaran kimi, kənarları tunc aslan-larla bəzədilmiş ağ mərmər pillələrlə aşağı enib, sarayı otaq-baotaq, dəhlizbədəhliz, bu gözəllik içində dərdinə çarə, xəstəli-yinə bir əlac axtarılmış kimi, gəzib dolaşırdı.

Bu gəzintilər onun üçün sanki əsrarəngiz bir ölkəyə səyahət idi. Belə səyahətlərdə, arabir, əyinlərində hava kimi yüngül, əlvən lentli bürünçəklər olan sarişin, zərif saray pajları iştirak etsə də, o, əsasən tənha gəzməyi hansı naməlum bir hiss isə ona incəsə-nətin sırlarını təkbaşına öyrənməyi tövsiyə edirdi.

Onun haqqında qəribə şeylər danışırdılar. Deyilənə görə, şə-hər sakinləri adından hazırlanmış təmtəraqlı məktubu oxumaq üçün saraya gələn şışman bələdiyyə rəisi gənc hökmdarın Venet-siyadan yenicə gətirilmiş iri bir şəklin qarşısında diz çöküb, ona Allaha səcdə edilmiş kimi, baxdığını görmüşdü. Bir dəfə də varis bir neçə saatlığa yoxa çıxıbmış. Uzun axtarışlardan sonra onu sarayın şimal hissəsində, qüllələrin birindəki kiçik otaqda tapmışdır – o, məst olmuş adam kimi Yunanıstandan gətirilmiş qiymətli daşa nəqş edilən Adonis surətinə baxırmış. Sonra bir yol da onu daş körpünün soyuq, mərmər üzündən öpən görmüş-dülər. Həmin heykəli Roma imperatoru Adrianın vifiniyalı kölə-si yonmuşdu. Nəhayət, bir axşam da gənc hökmdar bütün gecəni oturub, ay işığının Endimionun gümüş əksində necə oynadığına tamaşa eləyibmiş.

Bütün nadir və qiymətli şeylər onun zövqünü oxşayırdı. Buna görə də tacirlərini dönyanın müxtəlif yerlərinə: bir qismini kəh-rəba üçün şimal dənizlərinin balıqçıları ilə alverə, bir qismini fironların məqbərələrindən təpişən qeyri-adi yaşıl firuzələri

götirmək üçün Misirə göndərirdi. Tacirlərdən İrana ipək xalçalar və naxışlı gil qablar üçün, Hindistana şəffaf və gözəl fil sümüyü, ləl, yundan toxunmuş şallar üçün də gedənləri vardı.

Lakin onu hər şeydən çox maraqlandıran tacqoyma mərasimində geyinəcəyi şeylərdi: döymə qızıldan hazırlanmış büruncək, üstü yaqtı daşlı tac və mirvari ilə işlənmiş əsa idi. Həmin gecə o, bəzəkli çarpayısında uzanıb, buxarıda korun-korun yanmış kötüyünə baxaraq, məhz bunları düşünürdü.

O vaxtin ən görkəmli rəssamları tərəfindən hazırlanmış eskizlər artıq bir neçə ay idı ki, ona verilmişdi. Gənc hökmər onları bəyəndikdən sonra ustalara gecə-gündüz tişləyib deyilənləri hazırlamağı əmr etmişdi. Başqa bir əmrə görə isə, onlara lazımlı olan daş-qasıları götürməkçin dünyanın hər yerinə adamlar gündərlərmişdi. O, artıq xəyalən özünü padşahlara məxsus misilsiz geyimdə kilsənin uca mehrabı qarşısında dayanan görürdü. Bu fikirlərdən oğlanın dodaqlarında təbəssüm oynayır, kömür kimi qara gözləri alışib-yanırdı.

O, bir azdan qalxıb, buxarının oyma divarına söykəndi və alaqqaranlıq otağı gözdən keçirdi. Divarlardan gözəlliyi ilə adamı heyran edən xalçalar asılmışdı. Otağın küncündə iri bir şkaf, pəncərə ilə üzəbzəy isə ustalıqla düzəldilmiş, üstü cürbəcür qızıl naxışlı bəzəklərlə örtülü yazı masası vardi. Üstündə Venetsiya şüşəsindən bir neçə qədəh və bir piyalə dururdu. Çarpayının ipək örtüyünün üstündəki solğun, çəkili lalələr sanki ora “yuxunun yorğun barmaqları arasından sürüşüb düşmüştü”. Yatağın mahud çətirinin yanlarından qamış şəklində yonulmuş nazik fil sümüyü sallanır, üst tərəfində isə aq, köpüyə oxşayan bir neçə çəngə dəvəquşu lələyi gümüşü tavanın oyma naxışlarına tərəf uzanırdı. Gülməsəyən Nərgizin zaman keçdikcə yaşillaşmış tunc heykəlinin başı üzərinə qaldırılmış əllərində par-par parıldayan güzgü, stolun üstündə isə yastı ametist qab diqqəti cəlb edirdi.

Gənc padşah pəncərədən bayra baxdı. Kilsənin əzəmətli günbəzi qaranlıq evlərin damları üstündə ucalır, yorğun gözətçilər çaydan qalxan dumanın içində səki ilə o yan-bu yana addımlayırdılar. Xeyli uzaqda, meyvə bağında bülbül cəh-cəh vururdu. Yasəmən

çiçəyinin məstedici ətri açıq pəncərədən içəri dolurdu. Hökmdar gözünün üstünə düşən şabalıdı saçlarını alnından geri itələyib udu əlinə aldı və barmaqlarını simlərə vurdu. Onun kirpikləri ağırlaşdı, bütün vücudunu qəribə yorğunluq basdı, gözləri yumuldu. O, hələ heç vaxt ətrafindakı gözəlliklərdən belə dərin zövq almamışdı.

Saat on ikini vuranda, zəngi çalıb qulluqçularını çağırıldı. Onlar içəri girib onu böyük təmtəraqla soyundurdular, əlinə gülab tökdülər. Sonra da balışına gül-çiçək səpib getdilər. Qulluqçular otaqdan çıxar-çıxmaz onu yuxu apardı.

Yuxuda uzun, alçaq çardaqdə toxucu dəzgahlarının taqqıltısı və gurultusu içində dayandığını gördü. Zəif gün işığı pəncərələrə vurulmuş barmaqlıların arasından güclə içəri süzülür və dəzgahlarda işləyən əldən düşmüş toxucuları işıqlandırırdı. Rəngruyları qaçmış çəlimsiz uşaqlar köndələninə duran iri kərənlərin yanında çöməlib işləyirdilər. Məkik ilmələrin arasından şütyüb keçən kimi, onlar ağır həvələri qaldırır, məkik dayananda isə onları aşağı salıb, ipləri bir-birinə möhkəm sıxırdılar. Yazıqlar acıdan güclə ayaq üstə dururdular. Ariq əlləri əsim-əsim əsir, üz-gözlərindən məzlumluq yağırdı. Ağır işdən üzülmüş bir neçə qadın stol arxasında oturub tikiş tikirdi. İçəridə üfunətdən baş çatlayırdı. Hava boğanaq və ağır idi. Nəmişlikdən çat-çat olmuş divarlardan su süzülürdü.

Gənc padşah toxuculardan birinə yanaşib, onun işinə tamaşa etməyə başladı.

Toxucu qəzəblə ona baxıb dedi:

– Başımın üstünü kəsdirib nəyə baxırsan? Olmaya ağamız səni bura bizi güdmək üçün qoyub?

Padşah ondan:

– Kimdir sizin ağanız? – deyə soruşdu.

Toxucu təbəssümlə cavab verdi:

– Bizim ağamız! O da mənim kimi bir insandır. Ancaq bizim aramızda bir fərq var. O, gözəl paltarlar geydiyi halda, mən cırçındır içində gəzirəm. Mən acıdan əldən düşüşəm, o, toxluq-dan şikayətlənir.

Padşah:

– Dünya böyükdür, – dedi. – Sən də heç kimin qulu deyilsən.  
– Müharibə vaxtı güclülər zəifləri tutub qul etdiyi kimi, əmin-amalıq vaxtı da varlılar yoxsulları qul edir. Biz dolanmaq üçün işləməliyik, onlarsa bize elə cüzi əmək haqqı verirlər ki, acıdan ölüruk. Biz onlar üçün səhərdən axşamacan əlləşirik, onlar da sandıqlarını qızılla doldururlar. Uşaqlarımız vaxtından əvvəl şam kimi əriyib gedir, sevdiyimiz insanların üzündən təbəssüm silinir və onlar günü-gündən eybəcərləşirlər. Biz böyük əziyyətlə üzümü ayaqlarımızla əzib suyunu çıxarıraq, şərabı isə başqları içir. Taxılı biz əkirik, amma süfrələrimiz boş, çörəksiz qalır. Adımız azad insan olsa da, özümüz quluq. Qollarımızda gözə görünməyən zəncirlər var.

Padşah:

– Hamınızınmı vəziyyəti belədir?  
– Hamımızın! – deyə toxucu cavab verdi. – Cavanların da, yaşılıların da. Qadınların da, kişilərin də, körpə uşaqların da, saçı-saqqlı ağarmış qocaların da. Tacirlər bizi möhkəm sıxışdırırlar, biz də onların şərtlərini qəbul etməli oluruq. Müqəddəs ata, atının belində, təsbehini çevirərək dua oxuya-oxuya yanımızdan ötüb keçir. Günümüzə ağlayan bir adam da yoxdur. Qara günlərimizin şahidi acgöz “yoxsulluq” və onunla birgə gələn murdar “günahdır”. Səhərlər üzümüzə “bədbəxtçiliklə” açılır, gecələrsə “rəsvayçılıq” qonağımız olur. Soruşmaq ayıb olmasın, bunlar sənin nəyinə lazımdır? Sən ki bizlərdən deyilsən. Üz-gözündən xoşbəxt adama oxşayırsan.

Bunu deyib toxucu hıslə arxasını ona çevirdi və məkiyi dəz-gahın bu başından o başına keçirdi. Bu vaxt padşah məkiyin qızıl iplə saplandığını gördü.

O, bərk həyəcanlandı və toxucudan soruştı:

– Tikdiyiniz nə paltardır?  
– Gənc padşahın tacqoyma mərasimində geyinəcəyi paltar-dır. Bir də ki... Qoysana işimizi görək.

Bu yerdə gənc padşah bərkdən qışkırdı və yuxudan ayıldı. Heyhat! O öz otağında idi. Pəncərədən gecənin ala-toranlığında bal kimi sarı, iri ay görünürdü.

O yenidən yatıb, yuxuda özünü böyük bir hərbi gəminin göyərtəsində uzanan gördü. Gəmidə yüzdən artıq kölə avar çəkirdi. Padşahın yanındaki xalçanın üstündə gəminin sahibi oturmuşdu. Rəngi qatran kimi qapqara idi. Başında çəhrayı ipəkdən calma vardı. Ətli qulaqlarından iri, gümüş sırgalar sallanırdı. Əlində isə fil sümüyündən yonulmuş tərəzi tutmuşdu.

Zəncirlə bir-birinə bağlanmış qullar demək olar çılpaq idilər. Əyinlərində cır-cındırdan başqa heç nə yoxdu. Qızmar günəş onların başına döyür, göyərtədə o yan-bu yana hərlənən qara qaravaşların dəri qamçıları isə yazıqların kürəklərinə çırplılırdı. Qullar ariq qollarını qaldırıb ağır avarları zorla hərləyir, duzlu su damcıları ətrafa səpələnirdi.

Nəhayət, onlar kiçik bir körfəzə çatdılar. Dənizçilər suyun dərinliyini ölçəndə, sahildən əsən xəfif küləyin qaldırdığı qırımı-zimtil toz gəminin göyərtəsini və böyük üçkünc yelkənləri basdı. Bu zaman sahildə vəhşi eşşəklerin belində üç ərəb göründü. Onlar gəmidəkiləri nizəyə tutdular. Gəminin sahibi yayını əlinə alıb, oxla ərəblərdən birini düz boğazından vurdu. Ərəb ağır-ağır sürüşüb sahildəki qayaların üstünə düşdü. Onun yoldaşları işi belə görəndə eşşəklərinin başını çevirib, sahildən ilim-ilim itdilər. Dəvinin belində oturan, sarı çadraya bürünmiş qadın da gah çevrilib arxasına, gah da meyitə baxa-baxa yox oldu.

Gəmidəkilər lövbər atıb yelkənləri yiğışdırın kimi, qara qaravaşlar gəminin zırzəmisinə enib, ucuna ağır qurğusun bağlanmış uzun bir kəndir nərdivan gətirdilər. Sahibkar nərdivanın bir tərəfini polad qarmaqlara bərkidib suya salladı. Sonra qara qaravaşlar qulların ən cavanını seçib gətirdilər. Qollarındaki zəncirləri açıb, bur-nunu və qulaqlarını mumla doldurdular. Belinə də ağır bir daş bağlayıb, nərdivana tərəf itələdilər. O ağır-ağır aşağı enib, suda gözdən itdi. Gəminin burun hissəsində oturan birisi yeknəsəq zərbə-lərlə təbil vurur və köpək balıqlarını hürkündüb qovmağa çalışırdı.

Bir azdan qulun başı suyun üzərində göründü. O, nərdivan-dan yapışıb, ağır-ağır tövşüyürdü. Sağ əlində mirvari parıldayırdı. Qara qaravaşlar mirvarini alıb, qulu yenidən suya itələdilər. O biri kölələrsə avarlara söykənib yatmışdılar.

Qul oğlan dalbadal suya baş vurur və hər dəfə də dənizin dibindən gözəl bir mirvari çıxarırdı. Gəmi sahibi onları tərəzidə çekir və yaşıl rəngli kiçik dəri torbaya yiğirdi.

Gənc padşah dillənmək istədi, amma bacarmadı. Sanki dili damağına yapışmış, dişləri kilidlənmişdi. Qara qaravaşlar bir-birilə söhbet etdikləri yerdə bir sap muncuğun üstündə savaşdılar. Havada isə iki durna gəminin başına hərlənirdi.

Qul son dəfə suya baş vurub çıxdı. Onun bu dəfə gətirdiyi mirvari Hörmüzdəki bütün mirvarılardan gözəl və qəşəng idi: bədir-lənmiş ay kimi yumru və dan ulduzu kimi parlaqdı. Lakin qulun rəngi kağız kimi ağarmışdı. Birdən o, ayaq üstə dayana bilməyib yerə yixildi. Burnundan və qulaqlarından qan fışqırıldı. Bir qədər çapaladıqdan sonra yazıq hərekətsiz qaldı. Bunu görən qara qaravaşlar, ciyinlərini çəkib meyiti qaldırdılar və suya atdılar.

Sahibkar qəhqəhə çəkib güldü. Sonra əlini uzadıb mirvarını götürdü. Onu öpüb gözünün üstünə qoydu və baş əydi:

– Bu mirvari gənc padşahın əsasını ayrı cür bəzəyəcək.

Bundan sonra o, qara qaravaşlara işarə ilə lövbəri qaldırıb dənizə çıxmağı əmr etdi.

Sahibkarın dediklərini eşidən gənc padşah dəhşət içində qışqırıb yuxudan ayıldı. Pəncərədən bayırə baxdı. Açılmadı olan səhər ar-tıq öz “boz barmaqlarını sönməkdə olan ulduzlara tərəf uzatmışdı”.

Padşah üçüncü dəfə yuxuya gedib, özünü qaranlıq meşədə gördü. Meşədəki ağacların çox qəribə meyvələri və gözəl, zəhərli çiçəkləri vardı. O, yeridikcə ayaqlarının altında gürzələr fışıldayıb, başı üzərində rəngbərəng tutuquşular hay-küylə uçaraq, budaqdandan-budağa qonurdular. Nəhəng tısbağalar isti palçığın içində uzanıb yatır, ağaclarda meymunlar və tovuz quşları qaynaşındı.

Nəhayət, bir xeyli yol getdikdən sonra meşə qurtardı və o, saysız-hesabsız insanın qurumuş bir çayın yatağında işlədiyini gördü. Adamlar daşların üstündə qarışqa kimi qaynaşır, torpaqda dərin quyular qazıb, içində girirdilər. Bir qismi iri baltalarla qaya-ları yarır, bir qismi qumun içində dizin-dizin sürünenirdü. Kimi də kaktusları kökündən çıxarıb, onların çəhrayı çiçəklərini tapdala-

yirdi. Onlar o yan-bu yana vurnuxur, bir-birilərinə nəsə deyirdidər. Bir sözlə, işsiz duran yox idi.

Mağaranın qaralığında oturan Əzrayıl və Acgözlük isə onlara tamaşa edirdi. Əzrayıl dilləndi:

– Mən lap əldən düşmüşəm. Onlardan üçünü mənə ver, çıxıb gedim.

Lakin Acgözlük razı olmayıb, cavab verdi:

– Onlar mənim nökərlərimdir.

Əzrayıl:

– Əlindəki nədir? – deyə soruşdu.

– Üç dənə buğdadır. Nədir ki?

Əzrayıl yalvardı:

– Onlardan birini mənə ver, çıxıb gedim. Aparım bağımızda əkim.

– Mən sənə heç nə verməyəcəyəm, – deyə Acgözlük buğda dənələrini əbasının ətəyində gizlətdi.

Əzrayıl qəhqəhə çəkib güldü və bir qab götürüb onu gölməçəyə saldı. Qabın içindən Qızdırma qalxıb camaatin içinə girdi və adamların üçünü öldürdü. Qızdırma yeridikcə, onun arxasında soyuq duman qalxır, yanında isə su ilanları süründü.

Acgözlük adamlardan üçünün öldüyünü görüb dizinə döyüd və ağladı. O, üz-gözünü cirir və hönkürdü:

– Sən mənim nökərlərimin üçünü öldürdün. Çıx get burdan.

Tataristan dağlarında böyük müharibə gedir və döyüşən tərəflərin padşahları səni çağırırlar. Əfqańlar qara öküzü öldürüb, nizələrini qalxanlarına çırpıçırpə döyüşə gedirlər. Başlarında da dəmir dəbilqələr var. Axı, mənim dərəm sənin nəyinə lazımdır ki, buradan çıxıb getmirsən? Çıx get, bir də buralara gəlmə.

– Yox, – deyə Əzrayıl cavab verdi. – Mənə buğda verməyincə, getməyəcəyəm.

Lakin Acgözlük buğdanı ovunda daha da möhkəm sıxıb, dişlərini qıcadı və boğuq səslə dedi:

– Mən sənə heç nə verməyəcəyəm.

Əzrayıl gülərək, yerdən qara bir daş götürdü və onu meşənin içi-nə atdı. Vəhşi cengəlliklərdən, əyninə alovlu əba geyinmiş Qara Qızdırma çıxdı. O özünü camaatin içinə vurdu. Kimə toxundusa, yərindəcə məhv etdi. Yeridikcə, ayağının altındakı otlar yanıb kül oldu.

Acgözlüyün canına üşütmə düşdü və o, əlleri ilə yerdən kül götürüb başına tökdü. Üzünü Əzrayıla tutub ağladı:

– Sən əzazilsən! Sən qansızsan! Hindistanın qala divarları ilə hasara alınmış şəhərlərindəaclıqdır, Səmərqənddəki quyuların suyu soğulub. Misir şəhərlərində dəaclıqdır. Səhradan gələn çeyirtkələr hər yanı basıb. Nilin suyu azalıb. Buna görə də keşşələr İsida və Osirisə dua oxuyurlar. Çıx, sənə ehtiyacı olanların yanına get, mənim nökərlərimdən əl çək.

– Yox, – deyə Əzrayıl cavab verdi. – Mənə buğda verməyincə, gedən deyiləm.

Acgözlük yenə də:

– Mən sənə heç nə verməyəcəyəm, – dedi.

Əzrayıl bu dəfə də güldü. Sonra barmaqlarını ağızına salıb fit çaldı. Həmin an göylə uça-uça bir qadın gəldi. Onun alnında “vəba” sözü yazılmışdı. Başının üstündə isə quzğunlar hərlənirdi. Vəba qanadlarını açıb dərənin üstünü örtdü. Camaatin hamısı qırıldı.

Acgözlük qışqıra-qışqıra özünü meşəyə saldı. Əzrayıl da yel-qanadlı kürən atının belinə sıçrayıb, çaparaq getdi.

Bu vaxt dərənin dibindəki bataqlıqdan ejdahalar və başqa əcaib məxluqlar sürünbüç çıxmaga başladı. Çaqqallar da burunları ilə iy çəkə-çəkə qumluqlarla dərəyə tərəf axıṣdı.

Gənc padşah ağlayaraq dedi:

– Axı bu adamlar kim idi? Onlar nə axtarırdılar?

Arxadan bir səs gəldi:

– Onlar padşahın tacı üçün yaqt axtarırdılar.

Gənc padşah qanrılib geriyə baxdı və əlində gümüş güzgü tutmuş, geyimindən səyyaha oxşayan bir adam gördü.

Padşahın rəngi qaçıdı:

– Hansı padşah üçün? – deyə soruşdu.

Səyyah cavab verdi:

– Bu güzgүyə baxsan, onu görə bilərsən.

Gənc padşah güzgündə özünü görüb dəhşətlə bağırdı və yuxudan hövlnak ayılıb yan-yörəsinə baxdı. Otağın içi gün işığına qərq olmuşdu. Saray bağçasındaki quşlar səs-səsə verib oxuyurdular.

Kamerger və hökumətin yüksək rütbəli zabitləri hörmət əlaməti olaraq gəlib gənc padşahın pişvazına çıxdılar. Qulluqçular qızıl bürüncəyini, sonra tacını və əsasını onu hüzuruna gətirdilər.

Gənc padşah gətirilmiş şeylərə baxdı: ilahi, necə də gözəl idilər. O, hələ ömründə belə gözəl şeylər görməmişdi. Ancaq padşah gör-düyü yuxuları da unutmamışdı. O, əyanlarına müraciətlə dedi:

– Bu şeyləri götürüb aparın. Mən onları geyməyəcəyəm.

Saray əyanlarının hamısı çəşib qaldı. Bəziləri hətta padşahın zarafat etdiyini güman edib güldü də.

Lakin hökmdar üzünü bir də onlara tutub, çox ciddi tərzdə:

– Bu şeyləri götürüb aparın, – dedi, – elə yerdə gizlədin ki, gözüm onları bir də görməsin. Bu gün mənim tacqoyma mərasimim olsa da, mən onları geyməyəcəyəm. Bu bürüncək “bədbəxt-çilik” dəzgahında əzab-əziyyətin dümağ əlləri ilə toxunub. Yaqut-ların içi qanla doludur. Mirvarilərsə ölüm bahasına başa gəlib.

Padşah bunu deyib, yuxularının üçünü də onlara danışdı.

Əyanlar ona qulaq asdıqdan sonra bir-birinin üzünə baxıb piçıldışmağa başladılar.

"O, dəlidir, buna şübhə yoxdur. Yuxu yuxudur. Yuxuda min cür şey görmək olar. Hər gördüyüünə fikir versən, gərək dəli ola-san. Bir də axı, qara camaatdan bizə nə? Onun sözündən belə çıxır ki, biz gərək toxucu görəndən sonra çörək yeməyək, üzümçü ilə də bir-iki kəlmə danışandan sonra şərab içməyək..."

Bundan sonra kamerger gənc padşaha üz tutdu:

– Qibleyi-aləm, yalvarıram Sizə, bu qara fikirləri bir qırğa-atın, gözəl bürüncəyinizi geyin, tacınızı da başınıza qoyun. Axı, şahlıq paltarları əyninizdə olmasa, camaat Sizi necə tanıyar?

Gənc padşah ona baxıb soruşdu:

– Yəni deyirsen məni tanıyan olmayıacaq? Şah libasını gey-məsəm, camaat məni padşah hesab etməyəcək?

– Bəli, onlar Sizi padşah hesab etməyəcək, qibleyi-aləm, – deyə kamerger cavab verdi.

– Mənsə elə bilirdim adamin padşahlığı onun üz-gözündən görünür. Deyəsən, sən haqlısan. Ancaq mən nə bürüncəyi əyni-

mə alacağam, nə də bu tacı başıma qoyacağam. Saraya necə gəlmişəmsə, eləcə də gedəcəyəm.

Sonra o, əmr etdi ki, hamı çıxıb getsin. Yanında ancaq özündən bir yaş kiçik olan pajı saxladı ki, yoldaşlı olsun. Təmiz su ilə yuyunandan sonra padşah böyük, naxışlı sandığı açıb, onun içindən qoyun dərisindən tikilmiş paltarını və kürküyü çıxarıb geydi, əlinə də çomaq aldı.

Şahı bu libasda görən balaca pajın mavi gözləri heyrətdən genişləndi və o, gülümşəyib dedi:

– Qibleyi-aləm, Sizin bürüncəyinizi və əsanızı görürəm. Bə tacınız hani?

Gənc padşah vəhşi böyük kənin eyvana sarmaşan budaqlarından bir neçəsini qoparıb çələng hördü və başına qoydu:

– Bu çələng mənim tacım olacaq, – deyib çoban libasında Böyük Saray Otağına getdi. Bütün zadəganlar ora yığışıb onu gözləyirdi. Padşahı görən zadəganların arasına gülüşmə düşdü. Onlardan hətta...

– Qibleyi-aləm, camaat padşahının yolunu gözləyir, sənsə ona yolcu göstərirsin! – deyə qışqırarı da oldu.

Zadəganların bir qismi isə bərk qəzəbləndi:

– O bizi biabır edəcək. Belə adam bizim şahımız ola bilməz!

Lakin gənc padşah onlara məhəl qoymayıb yoluna davam etdi. Geniş, aq mərmər pillələrlə aşağı endi, tunc darvazadan keçib atına mindi və kilsəyə yollandı. Balaca paj da onun yanınca qaçaqaça gedirdi.

Onu görən adamlarsa gülür və:

– Ona bax, ona bax, padşahın təlxəyidir, – deyirdilər.

Bir sözlə, camaat padşahı hoydu-hoyduya götürmüştü.

Nəhayət, o, atının cilovunu çəkib üzünü camaata tutdu və dedi:

– Mən təlxək deyiləm, padşaham!

Sonra də yuxuda gördüklorini onlara danışdı.

Camaatın içindən bir kişi çıxıb ona yanaşdı və yanıqlı-yanıqlı dedi:

– Məgər Siz yoxsulların varlıkların var-dövləti hesabına yaşadığınızı bilmirsiniz? Biz Sizin cah-cəlalla dolanırıq. Əyanlarınız bizə çörək verir. Sahibkar üçün işləmək ağır olsa da, heç işləmə-

mək daha ağırdır. Yoxsa özümüz qarğa-quzğuna yem olarıq. Bir də ki, Siz bu işlərə onsuz da əncam çəkə bilməyəcəksiniz. Alıcıya “bu qiymətə almalısan”, yaxud satıcıya “bu qiymətə satmalısan” deyə bilərsinizmi? Əsla yox. Odur ki, qayıdın sarayınıza, gözəl libasınızı da geyin əyninizə. Biz nə haydayıq. Siz nə hayda!

Gənc padşah soruşdu:

– Məgər varlılarla yoxsullar qardaş deyil?

– Elədir, – deyə kişi cavab verdi. – Özü də varlı qardaşın adı Qabildir.

Bu sözlərdən sonra gənc padşahın gözləri yaşla doldu və o, camaatın narazılığı, hay-küyü altında yerindən tərpəndi. Balaca paj qorxub qaçıdı. O, padşahını tək qoydu.

Gənc padşah kilsənin böyük darvazalarına çatanda, əsgərlər nizələrini ona tuşlayıb, yolu kəsdilər:

– Çəkil, hara soxulursan? Bu qapıdanancaq padşah keçə bilər!

Padşah qəzəblənin onların üstünə:

– Mənəm padşah! – deyə qışqırkı və sinəsinə tuşlanmış nizələri kənara itələyiib, içəri keçdi.

Qoca keşiş gənc padşahın çoban libasında gəldiyini görüb heyrət içində taxtından qalxdı və onun qabağına çıxıb dedi:

– Oğlum, şahlıq libasin budurmu? Başına qoyacağım tac, əlində tutacağın əsa hani? Bu gün sənin üçün ən xoşbəxt gün olmalıdır, sənsə özünü rüsvay etmək isteyirsən.

– Məgər Xoşbəxtlik Bədbəxtçiliyin hazırladığı libası geyməlidir? – deyə gənc padşah keşidən soruşdu və sonra yuxuda gördükərini ona da söylədi.

Müqəddəs atanın qaşları çatıldı:

– Oğlum, mən artıq qocalmışam. Ömrümün son günlərini yaşıyiram. Dünyada çox haqsızlıqlar var. Mən bunları bilirəm. Qəddar quḍurlar dağlardan enib körpə uşaqları oğurlayır və onları qul kimi satırlar. Vəhşi aslanlar pusquda durub karvanları güdür və sonra dəvələrin üstünə atılıb, onları parçalayırlar. Vəhşi donuzlar taxilları kökündən eşib, məhsulu məhv edir, tülkülər dağların ətəyindəki üzümlükləri gəmirib yeyirlər. Dəniz quḍurları sahilləri viran qoyur, balıqçıların gəmilərinə od vurur, torlarını əllərində alırlar. Duzlu

göllərin ətrafında cüzam xəstəliyinə tutulmuş adamlar qamışdan hörülmüş daxmalarda yaşayırlar. Onlara bir adam da yaxın durmur. Dilənçilər şəhərlərdə dolaşır, itlərlə birləşir, yal içirlər. Sən bütün bunları dəyişdirə bilərsənmi? Cüzam xəstəliyinə tutulmuş adamlı bir yatıb, dilənçi ilə bir süfrədə oturub çörək yeyərsənmi? Aslanlar əmrinə tabe olacaqmı? Qabanlar sözünə qulaq asacaqmı? Olmaya bu dünyani düzəltmək istəyirsən? Mən səni bundan ötrü tərifləyib göylərə ucaltmamışam. Elə bu dəqiqə saraya qayıt, özünü abira sal və padşah adına layiq libas gey. Ondan sonra mən sənin başına qızıl tac qoyacaq, üstü mirvarılı şahlıq əsasını sənə verəcəyəm. O ki qaldı yuxularına, onları unut. Heç bir ürək təklikdə bu boyda əzab-əziyyətə tab gətirməz.

Gənc padşah:

– Bu sözləri allahın evindəmi deyirsiniz? – deyə keşişin yanından ötüb keçdi və mehrabın pillələri ilə yuxarı qalxıb, İsa peyğəmbərin surəti önündə dayandı.

O, peyğəmbərin surəti qarşısında hər iki əlində gözəl qızıl qab – sağ əlində içində ağ çaxır olan güyüm, sol əlində isə müqəddəs su tökülmüş piyalə tutub durmuşdu. Gənc padşah diz çökən kimi, daş-qışla bəzədilmiş məqbərənin yanındakı böyük şamarlar alışib yandı. Buxurun zəif, göyümtül tüstüsü burularaq kilsənin günbəzinə tərəf qalxdı. O, başını aşağı dikib, ibadət etməyə başlayanda, kobud əba geymiş keşişlər yerlərindən qalxıb mehrabdan uzaqlaşdırılar.

Birdən küçədə bərk hay-küy qopdu. İçəri yar-yaraqlı, əllərində qılinc və par-par parıldayan polad qalxan tutmuş, başlarına böyük lələkli dəbilqə qoymuş zadəganlar daxil oldular. Onlar:

– O yatıb yuxular görən oğlan hanı? Yoxsul paltarı geymiş padşah, bizi rüsvay edən o südəmər hardadır? O dəlidir, çünkü padşahlıq etməyə layiq deyil! – deyə çığır-bağır saldılar.

Gənc padşah başını yenidən aşağı dikib, ibadətini davam etdirdi. Duasını oxuyub qurtarandan sonra ayağa qalxdı və üzünü onlara tutub, qəmli-qəmli baxdı.

Birdən heyrətamız hadisə baş verdi. Gün işığı pəncərənin rəngbərəng naxışlı şüşələrindən içəri səzülüb, onun üstünə düş-

dü və şüalardan misli görünməmiş bir bürüncük toxudu. Həmin bürüncük padşahın öz zövqünə uyğun tikilmiş əvvəlki bürüncükdən qat-qat gözəl idi. Sonra padşahın əlindəki çomağın üstündə mirvaridən də aq zanbaqlar açıldı. Quru tikanlar tumurcuqlayıb qırmızı qızılgüllərə çevrildi. Mirvaridən də aq zanbaqların sapı parlaq gümüşdən, tünd qırmızı yaqtandan da qırmızı qızılgüllerin yarpaqları isə döymə qızıldan idi.

İndi o artıq padşah libasında idi. Bu vaxt daş-qasıla bəzədilmiş məqbərənin qapısı açıldı, içəridən ətrafa gözəl, sehrlili bir parıltı yayıldı. Padşah susub durmuşdu. Hamı ilahi qüvvənin əzəmetini hiss edib, donub qalmışdı. Müqəddəslərin divarlarda çapılmış oyuqlardakı heykəlləri də elə bil hərəkətə gəlmişdi. Orqan sədaları ətrafa yayılır, şeypurçular şeypur çalır, balaca oğlanlar dini mahnilər oxuyurdular.

Camaat onun qarşısında dəhşət içində diz çökdü, zadəganlar qılınclarını qınlarına qoyub, ona sadıq olacaqlarına and içdilər, rəng-ruyu qaçmış, əlləri titrəyən keşiş isə:

— Sənin başına tac qoyan məndən qat-qat qüdrətlidir! — deyib üzüqyolu yerə sərildi.

Gənc padşah mehrabdan aşağı enərək, camaatın içindən ötüb keçdi. Heç kim cürət edib onun üzünə baxa bilmədi, çünki onun üzündən nur yağırdı.

## BALIQÇI VƏ QƏLBİ

Hər axşam balıqçı oğlan dənizə çıxıb tor atırdı. Külək sahildən əsəndə o heç nə tuta bilmirdi, tutanda da tutduğu xırda-mırda balıq olurdu. İş orasında idi ki, həmin külək çox sərt və tozanaqlı idi. O, əsəndə dəniz təlatümə gəlir, iri dalğalar qabarırı. Külək dənizdən əsəndə isə balıqlar suyun dibindən üzə çıxır və gəlib düz balıqçının toruna düşürdü. O da tutduğunu bazara aparıb satırdı.

Günlərin bir günü balıqçı yenə də ova çıxmışdı. O, axşam-üstü atdığı toru çəkməyə başladı. Bu dəfə toru elə ağır idi ki, onu güclə qayığına tərəf dartırdı. İki belə görən balıqçı öz-özünə güllüb dedi:

– Yəqin dənizdəki bütün balıqlar toruma düşüb. Bəlkə də hamını heyrətləndirəcək əcaib bir məxluq tutmuşam? Birdən tutduğum şey elə bədheybət oldu ki, əlahəzrət şahin özü də ona baxmaq istədi?

Balıqçı bunu deyib cod kəndirləri var qüvvəsilə dartmağa başladı. O qədər güc elədi ki, axırda qollarındakı iri damarlar az qaldı şişib partlasın. Onlar lap bürünc kuzələrin qıraqına vurulan göy mina haşiyələrə oxşayırırdı. Balıqçı naziq kəndirləri çəkdikcə torun qarovulları tədricən yaxınlaşırırdı. Nəhayət, tor suyun üzünə çıxdı.

Ancaq torda nə balıq vardi, nə əcaib məxluq, nə də bədheybət bir şey. Orada balaca bir Su Pərisi uzanıb yatmışdı.

Onun ipək kimi yumşaq sarı saçları suyun üzünə səpələnmişdi, incə telləri suda qızıl saplar tək bərq vururdu. Ağ bədəni elə bil fil sümüyündən yonulmuşdu. Gümüş və mirvaridən olan quyruğuna yaşıl dəniz yosunları sarmaşıq kimi dolanmışdı. Qulaqları balıqqulağına, dodaqları isə dəniz mərcanlarına bənzəyirdi. Bumbuz dalğalar soyuq döşlərini yalayaraq sinəsinin üstündən aşılı gedir, göz qapaqlarında duz dənələri parıldayırdı.

Su Pərisi o qədər qəşəng idi ki, balıqçı oğlan onun gözəlliyinə heyran qalmışdı. Əlini uzadıb toru bir az da özünə sarı çəkdi və qayıdan əyilib Pərini qucağına aldı. Balıqçı ona toxunan kimi Su Pərisi hürkmüş qağayı tək qışqıraraq, yuxudan ayılıb, canını qurtarmaq üçün çırpınmağa başladı. Onun gah mavi, gah də bənövşəyi rəngə çalan gözlərindən dəhşət yağırdı. Ancaq oğlan onu bərk-bərk tutub, sinəsisi səxmişdi. Su Pərisini buraxmaq fikri yoxdu.

Canını Balıqçıdan heç cür qurtara bilməyəcəyini görən Su Pərisi ağladı:

– Yalvarıram sənə, burax məni. Mən padşahın yeganə qızı Yam. Məni buraxmasan, yazılıq atam qoca yaşında tək qalacaq.

Balıqçı oğlan onun cavabında:

– Səni ancaq bir şərtlə buraxaram, – dedi, – gərək söz verə-sən ki, nə vaxt çağırısam, gəlib mənim üçün nəğmə oxuyacaqsan. Balıqlar Dəniz sakinlərinin nəğmələrini yaman xoşlayırlar. Sənin də səsini eşidən kimi onlar suyun üzünə qalxacaq və düz mənim toruma düşəcəklər.

Su Pərisi soruşdu:

- Söz versəm, məni doğrudanmı buraxacaqsan?
- Əlbəttə buraxacağam, – deyə Balıqçı cavab verdi.

Su Pərisi dəniz sakinlərinin canına and içib, Balıqçıya o çağırıran kimi yanına gələcəyinə söz verdi. Balıqçı qollarını boşaltdı və Su Pərisi sürüşüb suya düşdü. Qəribə idi. Azad olsa da, qorxudan canına düşən üzütmə keçmirdi.

Hər axşam oğlan balıq ovuna çıxıb Su Pərisini çağırırdı. O da suyun üzünə qalxıb oxuyurdu. Delfinlər Pərinin ətrafında üzür, vəhşi qağayılar başı üzərində süzürdü. O, dəniz sakinlərinin dəstə-dəstə olub, balalarını da çiyinlərinə mindirib, bir mağaradan o birisinə köcmələrindən; uzun, yaşılı saqqallı, sinəsi tüklü, Padşah səfərə çıxanda buynuzvari balıqqulağını şeypur kimi çalan əfsanəvi yaribalıq insanlardan; padşahın zümrüt damlı, səkilərinə iri mirvari döşənmiş kəhrəba sarayından gözəl nəğmələr oxuyurdu. Oxuduqca adamın gözləri qarşısında bütün günü dəniz bağlarında yellənən incə, mərcan yelpiklər, gümüş quşlar kimi ətrafda üzüsən balıqlar, qayalara yapışmış çiçəyə bənzər anemonlar və qırçınlananmış sarı qumdakı çəhrayı qərənfillər canlanırdı. Su Pərisinin nəğməsində şimal dənizlərindən üzüb gələn, üzgəclərindən sırsıralar sallanan balinalardan: dəniz pərilərinin şirin söhbətlərindən başlarını itirə-rək, suya atılıb, batmamaq üçün qulaqlarına mum tixayan tacirlərdən: dənizdə batmış iri dor ağaçlı böyük hərbi gəmilərdən və onların iplərindən yapışib qalan donmuş dənizçilərdən, gəminin açıq illüminatorlarından o yan-bu yana üzüsən skumbriya balıqlarından və gəminin altına yapışib bütün dünyani gəzən balaca səyyah molyuskardan; sualtı mağaraların yaxınlığında yaşayan və istədiyi vaxt ətrafi qaranlığa qərq edən uzun, qaraqollu mürəkkəbböcəyindən danışılırdı. Mahniya qulaq asdıqca adam dəniz ilbizi ilə birgə onun ipək yelkənli opal<sup>1</sup> qayığında üzür, qorxunc Krakenin<sup>2</sup> xoşbəxt Mermenin<sup>3</sup> çaldığı arfanın sədalari altında məst olub yuxuya getdiyini, su pəridəlinin ağ köpüklü dalğaların

<sup>1</sup> Qiymətli daş

<sup>2</sup> Norveç əsatirlərində qorxunc dəniz məxluqu

<sup>3</sup> Əfsanəvi dəniz məxluqu

qoynunda uzanıb, əllərini dənizçilərə doğru uzatmasını, əyri dişli dəniz aslanlarını və yalları suda dalgalanan dəniz atlarını görür, balaca uşaqlara qoşulub, mürgüləyən delfinlərin belinə sıçrayır və gülə-gülə onları sağa-sola səyirdirdi.

Su Pərisi oxuduqca tunes balıqları onun nəğməsinə qulaq asmaq üçün dənizin dərinliklərdən üzə qalxır, Balıqçı da onları toruna salırdı. Tora düşməyənləri isə nizəsi ilə vurub tuturdu. Qayıq əməlli-başlı dolanda balaca Pəri gülümşəyib suyun altında gözdən itirdi.

Ancaq Balıqçı bircə dəfə də olsun əlini ona toxundura bilməmişdi. Pəri heç vəchlə qayığa yaxın durmurdu. Nə qədər yalvarıb-yaxarırdısa da, Dəniz Padşahının qızı yola gəlmirdi: Balıqçı onu tutmaq istəyəndə isə suiti kimi dalgalara baş vurub yoxa çıxır və həmin gün bir də görünmürdü. Onun səsi Balıqçının qulağına getdikcə daha məlahətli, daha şirin gəlirdi. Gözəl Su Pərisinin səsi o qədər şirindi ki, oğlan süstləşir, torlarını kənarə atıb, qayığını başlı-başına buraxırdı. Al-qırmızı üzgəcli, domba gözləri qızılı rəngə çalan tunes balıqları sürürlərə qayığın yanından ötüb keçirdi, lakin Balıqçı onlara heç məhəl qoymurdu. Nizəsi lazımsız bir əşyaya çevrilmişdi, söyüd çubuqlarından hörülmüş səbətləri də bomboş qalırdı. O, ağızını ayırib, gözləri dumanlı halda, qayıqda boş-boş oturub, nəğməyə qulaq asırdı. Dənizdən qalxan çıxıksız onu büryür, ay onun tunc kimi tünd əl-ayağını gümüşü rəngə boyayırdı. O isə elə hey Su Pərisini dinləyirdi.

Bir axşam Balıqçı Su Pərisini səsləyib dedi;

– Balaca Pəri, Su Pərisi, mən səni sevirəm. Mənim nişanlımlı olmağa razı ol, daha sənsiz dura bilmirəm.

Balaca Su Pərisi başını bulayıb:

– Sənin bütün insanlar kimi qəlbin var, – deyə cavab verdi.  
– Qəlbini bədənindən ayırsan, onda səni sevə bilərəm.

Balıqçı fikrə getdi:

– Qəlbim nəyimə lazımdır axı? Onsuz da onu görmürəm. Ona heç toxuna da bilmirəm. Bir də axı, o nə olan şeydir? Yaxamı ondan qurtara bilsəm, qiyamət olar.

Bu qərara gələn Balıqçı sevinclə qışqırıldı və qayıqda ayağa durub, əllərini Su Pərisinə doğru uzatdı:

– Mən qəlbimi özümdən lap uzaqlara göndərib, sənin nişanın olacağam. Sən də mənim nişanım olacaqsan. Biz dənizin dibinə enib, orada yaşayacağıq, sən də mahnında oxuduqlarının hamısını mənə göstərəcəksən. Bizi bir-birimizdən heç kim ayıra bilməyəcək.

Balaca Su Pərisi sevindiyindən gülüb, əllərini üzünə tutdu. Balıqçı:

– Yaxşı, bəs mən qəlbimi özümdən necə ayıracagam? – dedi.  
– Onun yolunu mənə göstər! Hər nə lazım olsa, edərəm.

Su Pərisi:

– Əfsuslar olsun ki, bilmirəm. Dəniz sakinlərinin qəlbəi olmur,  
– deyə məyus halda suya baş vurdu.

Ertəsi gün sübh tezdən, hələ günəş təpələrin arxasından çıxmamış, Balıqçı özünü keşisin evinə yetirdi. Qapını üç dəfə taqqıldıdib, geri durdu.

Rahib qapının gözlüyündən baxıb, gələnin kim olduğunu görən kimi, cəftəni açdı.

– Keç içəri.

Balıqçı içəri keçdi. Otağı yerə döşənmiş həsirin şirintəhər qoxusu basmışdı. O, müqəddəs kitab oxuyan keşisin qarşısında diz çöküb dedi:

– Müqəddəs ata, mən Dəniz sakinlərindən birini sevirem,ancaq qəlbimin varlığı muradıma çatmağa mane olur. Qəlbim mənə gərək deyil. De, canımı ondan necə qurtarım? Bilmirəm o mənə nə üçün lazımdır? Ona heç əl vurmaq da olmaz... Qəlb... Bu, nə olan şeydir, axı?

Keşiş dizinə döyüb haray saldı:

– Allah, sən özün saxla! Allah, sən özün saxla! Dəli olmusan nədir? Yoxsa başına at təpib?! Allahın insana verdiyi ən qiymətli şey onun qəlbidir. Onun qədrini bilmək, hər şeydən üstün tutmaq lazımdır. İnsan qəlbindən qiymətli şey yoxdur. Onunda heç nəyi müqayisə etmək olmaz. İnsan qəlbəi yer üzündəki qızılardan bahalı, hətta şahin yaqut daşlarından da qiymətlidir. Buna görə də, oğlum, bu fikri başından at ki, günah iş tutmayasan. Yoxsa günahını heç cür yuya bilməzsən. Dəniz sakinləri isə məhv olmuş məxluqlardır. Onlara qoşulanları da xilas etmək mümkün deyil.

Həmin məxluqların şeytandan başqa allahları yoxdur. Heç İsa Peyğəmbəri də tanımaq istəmirlər!

Keşisin acı sözlərini eşidən Balıqçının gözləri doldu və o,ayağa durub dedi:

– Müqəddəs ata, favnlar<sup>1</sup> meşədə şad-xürrəm dolanırlar, qayaların üstündə oturub qırmızı qızıl arfa çalan Mermenlər də xoş-bəxtirlər, lap gül-çiçək kimi yaşayırlar. Yalvarıram sənə, qoy mən də onlar kimi ömür sürüm. Qəlbiminsə mənə heç bir xeyri yoxdur. Məhəbbətimə mane olan şey mənə lazım deyil.

Keşisin qaşları çatıldı:

– Sənin məhəbbətin şəhvətdən başqa bir şey deyil. Şəhvətləşər isə əkiz qardaşdır. Allah adamı onlardan uzaq olmalıdır. Meşədə yaşayan favnlara da, dəniz sakinlərinə də Allah lənət oxuyub! Mən gecələr onların səslərini eşimişəm. Lənətə gəlmışlər məni təsbeh çevirib dua oxuduğum yerdə çasdırmaq istəyirdilər. Pəncərəni döyüb hırıldayır, qulağıma eyş-işrət barədə murdar əhvalatlar piçıldayır, yoldan çıxarmağa çalışırdılar. Allaha dua edəndə isə mənimcün ağız-burunlarını əyirdilər. Sənə deyirəm ki, onlar məhv olmuş məxluqlardır, heç vəchlə də düzələn deyillər. Axırət dünyasında hara düşəcəklərindən də qorxmurlar. Cənnətəmi, cəhənnəməmi! Allahın adını heç dillərinə də götirmirlər!

– Müqəddəs ata, – deyə Balıqçı yalvardı, – sən nə dediyini anlamırsan. Günlərin bir günü toruma şah qızı düşmüdü. O elə gözəldi ki, aya, ulduza deyirdi sən çıxma, mən çıxım. O mənim olsun deyə, qəlbimi verməyə, sevsin deyə, Allahdan da üz döndərməyə hazırlam. İstədiyimi de, qoy öz yolumla sakitcə çıxb ledim.

Keşish:

– Çix get! İtil! Sənin kitabın bağlanıb! O qız səni məhv edəcək!  
– deyə çığır-bağır saldı və Balıqçıya xeyir-dua verməyib, qovdu.

Balıqçı oğlan başını aşağı salıb, kor-peşman, asta-asta bazar meydanına endi.

Onu görən alverçilərin arasına piçapiç düşdü. Nəhayət onlardan biri Balıqçını adı ilə çağırıb soruşdu:

---

<sup>1</sup> Meşə allahları

– Satmağa nəyin var?  
– Qəlbimi satıram. Sən Allah, al onu məndən. Yoxsa ləp zəhləmi töküb. Axı o nəyimə görəkdir? Görmürəm, tanımırəm, heç qolundan da tuta bilmirəm.

Alverçilər onu doladılar:

– Qəlbin bizim nəyimizə lazımdır? O heç qara qəpiyə də dəyməz. Sən özünü, bədənini bizə sat. Onda səni heç olmasa qul kimi bir başqasına satmaq olar. Səni başdan-başa mirvari ilə bəzəyər, barmağına da üzük taxıb böyük kraliçanın sevimliyi edərik. Qəlbini isə unut, bizim üçün o heç nədir. Ondan pul çıxarmaq olmaz.

Cavan Balıqçı öz-özüne:

– Qəribədir! – dedi. – Keşiş deyir ki, qızıl, var-dövlət boş şeydir, yer üzündə ən qiymətli şey insan qəlbidir. Alverçilərsə, əksinə, deyirlər ki, o heç qara qəpiyə də dəyməz.

Bu fikirlərlə o, bazardan çıxıb sahilə endi və nə edəcəyini götür-qoy etməyə başladı.

\* \* \*

Xeyli fikirləşəndən sonra, günorta çağı yadına yaqut yiğan bir tanışının söhbəti düşdü. O, həmin adamdan körfəzin baş tərəfindəki mağarada yaşayan məşhur cadugər ifritə haqqında eşitmışdı. Balıqçı daha orada durmayıb yola düzəldi. Qəlbindən yaxa qurtarmağa elə tələsirdi ki, qumlu sahil boyu qaçdıqca arxasınca toz-duman qalxırdı. Cavan İfrıtə ovçunun qaşınmasından bildi ki, Balıqçı yanına gəlir. O, gülüb kürən saçlarını ciyninə tökdü və əlinə təzə çiçəkləmiş vəhşi baldırğan budağı alıb, mağaranın ağızına çıxdı. Balıqçı tövşüyü-tövşüyü yoxusu qalxıb onun qarşısında diz çökəndə isə soruşdu:

– Sənə nə lazımdır? Nəyin çatmir? Bəlkə pis, küləkli havada da torlarının balıqla dolu olmasını isteyirsən? Mənim balaca qamış tütəyim var. Onu çalanda bütün kefal balıqları üzə-üzə gelib körfəzə dolur. Ancaq bunun xərci var, qəşəng oğlan, xərci var. Hə, lazımindı? Bəlkə qasırğanın gəmiləri batırmasını isteyirsən? Onda içi pul və qızilla dolu sandıqları dalğalar vurub sahilə atacaq. Bunumu isteyirsən? Məndə o qədər qasırğa və tufan var ki,

o qədər heç küləyin özündə də yoxdur. Bir əlimdə ələk, o biri-sində də vedrə, elə qiyamət qopararam ki, hətta iri hərbi gəmilər də dənizdə qərq olar. Ancaq hər şeyin xərci var, qəşəng oğlan, əlin cibində olsun. İstədiyin nədir? Nəyin çatmir? Mən bir çiçək tanıyram. O, vadidə bitir. Həmin çiçəyi məndən başqa tanıyan yoxdur. Al-qırmızı yarpaqları və süd kimi dümağ şirəsi var. Özəyi isə elə bil ulduzdur. Çiçəyi məğrur kraliçanın dodaqlarına toxundursan, arxanca dünyanın o başına gedər. Kralın ağışunda olsa belə, durub dalınca düşər. Ancaq hər şeyin xərci var, əzizim, hər şeyin. Daha nə lazımdır? Hə, de görüm. Mən qurbağanı həvəngdəstədə əzib, ondan şorba bişirə bilərəm. Həmin şorbaya ölü əli də qatıb, yatan yerdə düşməninin üstünə çiləsən, o dərhal qara gürzəyə dönəcək. Elə öz anası da vurub onu öldürəcək. Araba təkərini fırlayıb Ayı da göydən yerə sala bilərəm. İstəsən sənə bir parça büllurda Əzrayılın özünü də göstərərəm. Necədi, istəyirsən? Ürəyindəkini mənə de! Hər nə istəsən, sənə verərəm. Ancaq bunun əvəzini çıxmış olacaqsan, qəşəng oğlan. Əl əli yuyar, əl də qayıdır üzü. İndi xoruz da elə-belə banlamır.

Nəhayət, Balıqçı dilləndi:

– İstədiyim xırda bir şeydir. Buna baxmayaraq, keşiş qəzəb-lənib məni qovdu, alverçilər də məni lağa qoyub güldülər. Hami sənin şeytanlarla oturub-durduğunu deyir. Ona görə də yanına gəlmışəm. Hər nə desən edərəm. Hər şey!

İfritə ona yaxınlaşış soruşdu:

– Nədir istədiyin?

– Qəlbimi özümdən ayırmak isteyirəm, – deyə Balıqçı cavab verdi.

Bunu eşidən İfritenin rəngi qaçıdı, bədənini üşütmə bürüdü. Üzünü göy əbası ilə tutub, piçıldadı:

– Qəşəng oğlan, qəşəng oğlan, istədiyini etmək çox qorxuludur.

Cavabında oğlan alnına düşən şabalıdı tellərini əli ilə geri itələyib, güldü:

– Qəlbim mənim üçün heç nədir. O, nə ələ gəlir, nə də gözə görünür. Ümumiyyətlə, nə canlı-cinli olduğu da məlum deyil.

İfritə qəşəng gözlərini Balıqçıya dikib, soruşdu:

– İstədiyini eləsəm, nə verərsən?  
– Beş qızılımı, torlarımı, yaşadığım komanı, içində dənizə çıxdığım rəngbərəng qayığımı. Təki ondan yaxa qurtarmağın yolunu deyəsən. Nəyim var, hamısını sənə verərəm.

İfritə əlindəki baldırğanla onu vurub, istehza ilə güldü:

– Mən istəsəm xəzəli qızılı döndərərəm, zəif ay şüalarında isə gümüşü iplər toxuyaram. Mənim ağam yer üzündəki bütün padşahlardan zəngindir. Malı-dövləti başından aşır.

– Əgər qızıl-gümüş sənin üçün heç nədirə, mən yazıq sənə nə verim?

İfritə ağ, ariq əli ilə onun saçlarını tumarlayıb, dodaqlarında təbəssüm, astadan dedi:

– Sən mənimlə rəqs etməlisən, qəşəng oğlan.

Balıqçı:

– Elə bu? – deyə təəccübə ayağa qalxdı.

– Elə bu, – deyə İfritə bir də gülümsündü.

– Onda, gün batan kimi səninlə xəlvət bir yerdə rəqs edərik.

Rəqs edib qurtardıqdan sonra istədiyimi elərsən.

İfritə başını buladı:

– Yox, ancaq bədirlənmiş ay doğanda, on dörd gecəlik ay.

Bunu deyən İfritə qulaqlarını şəkləyib yan-yörəsini diqqətlə nəzərdən keçirdi. Qıy vurub yuvasından havaya qalxan göy quş təpələrin üstündə hərlənir, gün altında yanıb saralmış quru otlarım arasından pırıltı ilə uşub çıxan üç ala-bəzək quş da cükkül-dəşirdi. Aşağıda sahilə çırılıb köpüklənən dalğaların səsindən başqa sakitliyi heç nə pozmurdu. İfritə əlini uzadıb Balıqçını özünə tərəf çəkdi və qurumuş dodaqlarını onun qulağına yapışdırıb, piçıldadı:

– Bu gecə dağın başına gələrsən. Bu gecə “şənbə”dir. Onun özü də gələcək.

Gənc Balıqçı diksinib İfritəyə baxdı. O, dişlərini ağırdıb güllürdü. Balıqçı soruşdu:

– Sən kimin haqqında danışırsan?

– Bunun heç bir əhəmiyyəti yoxdur, – deyə cadugər cavab verdi. – Bu gecə vələs ağacının altında durub məni gözləyərsən.

Üstünə qara it cumsa, onu söyünd çubuğu ilə vurub qovarsan. Bayquş dil açıb səninlə danişsa, cavab vermə. Ay doğan kimi gələcəyəm və biz çəmənlikdə rəqs edəcəyik.

– And iç ki, qəlbimi cismimdən ayırmağın yolunu mənə öyrədəcəksən!

İfritə gün işığına çıxdı. Külək əsdikcə kürən saçları dalgalanırdı:  
– Keçi dırnaqlarına and içirəm!  
– Sən dünyada ən yaxşı ifritəsən, – deyə Balıqçı qışqırdı,  
– Bu gecə mütləq səninlə dağ başında rəqs edəcəyəm. Əmin idim ki, məndən ya qızıl, ya da gümüş istəyəcəksən. Sənsə məndən adı bir şey istəyirsən. Cox asan və xırda bir şey.

Bunu deyən Balıqçı papağını çıxarıb İfritəyə baş əydi və şəhərə tərəf götürdü. Onun sevincinin həddi-hüdudu yoxdu.

Balıqçı gözdən itənədək İfritə onun arxasında baxdı. Sonra mağaraya girib, sidr ağacından yonulmuş qutudan bir güzgü çıxartdı. Onu çərçivəyə saldı və közərən kömürlərin üstünə minaçıçayı atıb yandırdı. Ətrafi tüstü bürüdü. İfritə güzgüyə baxırdı. Bir azdan o, qəzəblə əllərini bir-birinə sixib, öz-özünə dedi:

– Oğlan mənim olmalıdır. O balıqqayruqdan nəyim əskikdir axı?

Həmin axşam ay doğan kimi, Balıqçı oğlan dağın başına çıxbı, vələs ağacının budaqları altına girdi. Nəfəsini dərib ətrafa göz gəzdirdi. Dəniz onun ayaqları altında nəhəng qalxan kimi par-par parıldı. Kiçik körfəzdə o yan-bu yana üzən balıqçı qayıqlarının kölgəsi görünürdü. Bu vaxt sarriyaçalan, yaşıl gözlü yekə bir bayquş onun adını çağırırdı, ancaq o, dinmədi. Sonra qara it mırıltı ilə üstünə cumdu. Balıqçı onu söyünd çubuğu ilə vurandan sonra zingildəyib qaçıdı.

Gecəyarı ifritələr yarasa tək göylə uça-uça gəlib dağın başına yığışmağa başladılar. Yerə enən kimi onlar:

– Paho! Burada kimsə yad bir adam var! – deyə qışqırışdır. İfritələr it kimi havanı burunlarına çəkib ətrafi iylöyir, öz aralarında him-cimlə piçıldışındılar. Hamidian axırdı kürən saçları havada yellənə-yellənə Cavan İfritə gəldi. O, əyninə, üstü tovuz quşu gözləri ilə işlənmış qızılı parçadan don geymiş, başına yaşıl mahuddan kiçik papaq qoymuşdu. İfritələr onu görən kimi:

– O, haradadır? O, haradadır? – deyə çığır-bağır saldılar. Cavan İfritə heç nə deməyib, gülərək vələs ağacına tərəf getdi və Balıqçının qolundan tutub ay işığına çıxardı. Elə o dəqiqə də onunla rəqs etməyə başladı.

Onlar getdikcə qızışır, fir-fir fırlanırdılar. İfritə elə hündürə hoppanırdı ki, Balıqçı hətta onun çəkmələrinin qırmızı dabanlarını da görürdü. Birdən oynayanların düz arasından çaparaq gələn at ayaqlarının tappiltisi eşidildi. Balıqçı ha baxdışa, at-zad görmədi. Canına qorxu düşdü.

– Tez-tez! Bir az da tez! – deyə İfritə səsləndi və qollarını Balıqçının boynuna saldı. Cadugərin isti nəfəsi oğlanın üzünü yandırdı. İfritə isə elə hey:

– Tez-tez! Bir az da tez! – deyə onu tələsdirirdi. Balıqçının başı hərlənir, yer ayağının altından qaçırdı. Elə bil kimsə qorxunc baxışları ilə onun əl-ayağını güməşdirirdi, canına vahimə salırdı. Nəhayət o, qayanın kölgəsində kiminsə durduğunu hiss etdi. Həmin adamın nə vaxt gəldiyini Balıqçı heç görməmişdi də.

Kişi ispan dəbi ilə biçilmiş qara mahud geyimdə idi. Sifeti dümağ, dodaqları isə qıpqrırmızı idi. Sanki çirtma vursan, qan dama-caqdı. Yorğun görünürdü. Yəqin ona görə də kürəyini qayaya söykəyib, etinasız halda qılincinin dəstəyini oynadırdı. İri ləlekli şlyapasını çıxarıb, qıraqlarına qızılı sapla şəbəkələr tikilmiş, üstü isə dənəbir mirvarılrlə qəribə emblem şəklində işlənmiş bir cüt əlcəyinin yanına, otluğa tullamışdı. Samur xəzindən olan gödəkcəsini ciyinənə atmışdı, nazik, ağ barmaqlarındakı üzüklər bərq vururdu. Ağır göz qapaqları yarıyacan örtülmüşdü.

Balıqçı tilsimlənmiş kimi ona baxırdı. Nəhayət, onların baxışları toqquşdu. Bundan sonra rəqs boyu oğlan İfritə ilə hara fırlanıb getdisə, kişi gözünü ondan çəkmədi. Balıqçı İfritənin güldüyünü görüb onun belini qucdu və onu dəli kimi firlatmağa başladı.

Qəflətən meşəd it hürdü. Oynayanlar dayandı. Onlar iki-iki kişiyə doğru gedir və diz çöküb onun əlindən öpürdülər. Əlini öpdükcə kişinin məğrur dodaqlarında xərif bir təbəssüm oynayırdı, sanki kiçik bir quşcuğaz qanadı ilə suya toxunub onu dal-

ğalandırıldı. Ancaq onun təbəssümündə nifrat sezilirdi, gözləri də elə Balıqçıya zillənmişdi.

— Gedək ona səcdə edək! — deyə İfritə piçilti ilə dil-ağız elədi və oğlanı arxasında dardı. Hansı bir qüvvəsə onu irəli itələyirdi. Ancaq kişiyə bir neçə addım qalmış, özü də bilmədən, allahı köməyə çağırıb xaç çevirdi.

İfritələr elə o dəqiqə qırğı kimi qızı vurub oradan uçdular. Bayaqdan gözlərini Balıqçıdan çəkməyən kişinin dümağ sıfəti isə ağrından əyildi və o, meşəliyə tərəf gedib fit çaldı. Fit səsinə gümüş yüyənlə, tösmərək ispan atı hazır oldu. Kişi onu minib, təəssüflə Balıqçıya baxdı.

Kürən İfritə də uçub getmək istədi, ancaq Balıqçı bərk-bərk onun biləklərindən tutub, özündən qırğa buraxmadı. İfritə qışqırdı:

— Burax məni çıxıb gedim! Sən çağırıdığın adı dilinə də gətirməməliyidin? Hələ xaç çevirməyini demirəm!

— Yox, — deyə Balıqçı cavab verdi, — sirri mənə açmamış səni buraxan deyiləm.

— Nə sərr? — deyə İfritə vəhşi pişiktek cırmaqlaşaraq soruşdu. Onun dişdək-dişdək elədiyi dodaqlarından köpük damırıldı.

— Nə dediyimi yaxşı bilirsən! — Balıqçı inadından dönəmədi.

Küpəgirən qızın çəmən otları kimi yaşıl gözləri yaşıla doldu və o Balıqçıya:

— Məndən başqa şey istə! — dedi.

Oğlansa gülüb onun biləyini bir az da sıxdı.

Canını qurtara bilməyəcəyini görən İfritə:

— Mən dəniz qızından heç də çirkin deyiləm. Axı o mavi sularda yaşayandan mənim nəyim əskikdir? — deyə piçıldayı Balıqçını tumarladı və onun qoynuna qıṣıldı. Ancaq oğlan onu qəzəblə geriyə itələyib dedi:

— Əgər sözünün üstündə durmasan, səni öldürəcəyəm.

İfritə üşürgələndi, rəng-ruyu qaçıb payız yarpağı tek saraldı:

— Qoy sən deyən olsun. Özün bilərsən, qəlb iyəsi sənsən, mən yox. Nə istəyirsən elə, — deyib toqqasından dəstəsi yaşı gürzə dərisindən olan kiçik bir biçaq çıxarıb Balıqçıya verdi.

— Bu mənim nəyimə gərəkdir? — deyə Balıqçı təəccübləndi.

İfritə dinmədi. Yaman xoflanmışdı. Nəhayət o, gözünə düşən saçlarını alnından geri eləyib qəribə tərzdə gülümsündü və dedi:

— Kəlgən əslində sənin qəlbindir. Sənin bədənin olduğu kimi, qəlbinin də bədəni var. Sənin kölgən sənin qəlbindir. Dəniz sahilinə çıx və arxanı Aya çevirib dur. Sonra aşağı əyilib ayaqların altındakı kölgəni, yəni qəlbini bu biçaqla kəsib özündən arala və əmr elə ki, çıxıb getsin. Qəlbin sözündən çıxmayacaq.

Balıqçı titrək səslə soruşdu:

— Bu doğrudurmu?

İfritə:

— Doğrudur, — deyib hönkürtü ilə onun ayaqlarına düşdü.  
— Kaş bunu dediyim yerdə dilim quruyaydı!

Balıqçı hündür otların üstünə yixılıb ağlayan İfritədən aralandı və biçağı belinə bağlayıb, dağdan aşağı enməyə başladı. Bu vaxt hələ onunla olan qəlbi dilləndi:

— Bura bax, bütün ömrün boyu mən səninlə yaşamışam. Sadiq nökərin olmuşam. Məni özündən ayırma. Axı mən sənə nə pislik eləmişəm?

Balıqçı oğlan onun cavabında güldü:

— Sən mənə heç bir pislik etməmisən. Sadəcə olaraq mənə lazım deyilsən. Dünya böyükdür. Onda cənnət də var, cəhənnəm də. Onların arasında isə fani dünya yerləşir. Hara istəyirsən get. Bircə əl-ayağıma dolaşma. Sevgilim yolumu gözləyir.

Qəlbi nə qədər yalvar-yaxar elədisə, Balıqçı ona fikir verməyib yoluna davam etdi. O, dağ keçisi kimi qayadan-qayaya sıçrayaraq lap aşağı endi və nəhayət, sarı qumlu sahilə çatdı. Onun tunc kimi möhkəm əl-ayağı, qəşəng, biçimli bədəni vardi, sanki Yunanıstanda yonulmuş əntiq heykəldi. Arxasını Aya çevirib durmuşdu. Ağ köpüklü sulardan qalxan əllər ona doğru uzanır, dalğaların arasından çıxan zəif kölgələr başına fırlanırdı. Qəlbinin cismi olan kölgəsi düz ayaqları altına düşmüştü. Bal kimi sarı Ay göyləri də öz rənginə boyamışdı.

Qəlbi dilləndi:

— İndi ki məni qovursan, qoy ürəyin də mənimlə getsin. Dün-ya çox amansızdır, məni ürəksiz qoyma. Onu mənə ver.

Balıqçı başını bulayıb gülümsündü və hündürdən:

– Ürəyimi sənə versəm, istəklimi necə sevəcəyəm? – dedi.

Qəlbi yalvardı:

– Mərhəmətli ol, ürəyini mənə ver. Bu qəddar dünyada məni üreksiz qoyma. Axı mən qorxuram.

– Ürəyim məhəbbətimindir, – deyə Balıqçı cavab verdi.

– Sənsə gəl yubanma, çıx get.

Qəlbi etiraz etdi:

– Axı mən də sevmək istəyirəm!

Balıqçı özündən çıxıb:

– Çıx get, sən mənə lazım deyilsən, – deyə qışqırkı və dəstəsi yaşıl gürzə dərisindən olan balaca bıçağı çıxararaq, ayaqları altındakı kölgəsini kəsib özündən araladı. Kölğə qalxıb onunla üzbez dardı. Elə bil bir almanın iki yerə bölmüşdülər. Bir-birlərinə yaman oxşayırdılar.

Balıqçı diksinib geri durdu və bıçağı toqqasına keçirdi. Dəhşət onu bürüdü:

– Çıx get, – deyə mızıldandı, – və elə et ki, sənin üzünü bir də görməyim.

Qəlb:

– Yox, – dedi, – biz bir də görüşməliyik.

Astadan danışındı. Elə bil tütək çalınındı. Danışdıqca dodaqları heç tərpənmirdi.

Balıqçı çığırdı:

– Biz necə görüşəcəyik axı? Olmaya dalımcə düşüb dənizin dibinə enəcəksən?

Qəlb cavab verdi:

– İldə bir dəfə burası gəlib səni çağıracağam. Bilmək olmaz, bəlkə sənə lazım oldum.

Balıqçı:

– Sən mənim nəyimə lazım ola bilərsən, axı? – dedi və sonra əlavə etdi: – Yaxşı, qoy sən deyən olsun.

Bunu deyib Balıqçı özünü suya atdı. Elə o dəqiqə Tritonların şeypurları səsləndi. Balaca Su Pərisi onu qarşılamaq üçün dənizin üzünə qalxdı və qollarını sevgilisinin boynuna dolayıb, dodaqlarından öpdü.

Qəlb tək-tənha sahildə durub onlara baxırdı. Sevgililər dənizin dibinə enəndən sonra isə ağlaya-ağlaya bataqlığa tərəf üz qoydu.

\* \* \*

Düz bir il keçəndən sonra Qəlb dəniz sahilinə enib Balıqçını səslədi. O da suyun üzünə çıxıb soruşdu:

— Məndən nə isteyirsin?

Qəlb:

— Yaxın gəl, — dedi, — başıma gələnləri sənə danışım. Yer üzündə o qədər möcüzələr var ki...

Balıqçı yaxın gəlib suyun dayaz yerində uzandı və çənəsini əlinə söykəyib, qulaq asmağa başladı.

\* \* \*

Qəlb söhbətə başladı:

— Səndən ayrıldan sonra gündoğana tərəf üz tutub getməyə başladım. Bilirsən ki, bütün müdriklər şərqdən çıxıb. Altı gün yol gedib yeddinci günün səhəri tatarların ölkəsinə çatdım. Qarşimdakı təpəyə çıxıb, özümü yulğun kolumun kölgəsinə verdim. Torpaq istidən qupquru quruyub yanmışdı. Adamlar par-par parıldayan mis qazançanın üstündə gəzişən milçəklər kimi düzəngahda o yanbu yana hərlənirdilər. Günorta çığılap uzaqdan, göz işlədikcə uzanan düzənliyin kənarından göyə bulud kimi qırmızı toz qalxdı. Bunu görən tatarlar ala-bəzək oxlarını yaya qoyub, tösmərək atlarının belinə sıçradılar və toz qalxan səmtə üz qoydular. Arvadlar çığırbağır salıb arabalara doluştular və pərdələri çəkib gizləndilər.

Tatarlar ancaq şər qarışanda geri döndülər. Onların beşi qayıtmamışdı. Geri qayidianların da çoxu yaralı idi. Onlar atlarını arabalara qoşub tələsik çıxıb getdilər. Mağaradan çıxan üç çäqqal onların ardınca baxırdı. Sonra çäqqallar burunlarını göyə tutub havanı iyıldılər və arabaların getdiyi səmtin əksinə cumdular.

Ay doğanda düzənlikdə kiminse ocaq qaladığını görüb həmin tərəfə getdim. Ocağın ətrafında yerə sərilmüş kilimlərin üstündə bir dəstə tacir oturmuşdu. Onlar dəvələrini arxada payalara bağlamışdilar. Qara qaravaşlar elə qumun üstündəcə aşılanmış dəridən çadırlar qurur və ətrafa tikanlı kaktuslardan çəpər çəkirdilər.

Onlara yaxınlaşan kimi tacirbaşı ayağa durub qılincını siyirdi və məndən kim olduğumu xəbər aldı.

Mən də cavab verdim ki, vaxtilə yaşadığım ölkənin şahzadəsi olmuşam və indi məni qul etmək istəyən tatarların əlindən qaçıb qurtarmışam. O, gülümşəyərək mənə uzun qarğılara taxılmış beş kəllə göstərdi.

Sonra o məndən kimin peyğəmbər olduğunu soruşdu. Məcbur olub, Məhəmməd dedim.

Peyğəmbərlərinin adını eşitcək baş əydi və əlimdən tutub məni öz yanında oturdu. Qara qaravaş o saat qabağıma taxta qabda at südü və bir tikə qızarmış qoyun əti qoydu.

Sabah açılan kimi yola çıxdıq. Mən boynu kürən dəvənin belində tacirbaşı ilə yanaşı gedirdim. Qabaqda, əlində nizə, sarban addımlayırdı. Bizim bərabərimizdə yar-yaraqlı əsgərlər, dallarınca da mal yüklenmiş qatırlar gəlirdi. Karvanda qırx dəvə, ondan iki dəfə də çox qatır vardı.

Tatarların ölkəsindən çıxıb, Aya lənət oxuyanların məmləkətinə düşdü. Orada ağ qayaların üstündəki qızıllarını qoruyan serberləri və mağaralarda yatan üstü pul-pul əjdahaları gördük. Gözlərimizi şəffaf rübəndlə bağlayıb dağlardan aşanda isə, üstümüzə qar tökülməsin deyə, nəfəsimizi də dərməyə qorxurduq. Dərələrdən keçəndə ağaç oyuqlarında gizlənən cirtdan adamlar bizi oxa tutdular. Gecələr vəhşi insanların təbil çaldıqlarını eşidirdik. Meymunlar qalasına çatanda ora çoxlu meyvə qoyduq, meymunlar da bizə dəyib-dolaşmadılar. İlənlər Qəsrinin qabağına isə bürünc qablarda isti süd düzdük. Beləliklə, ilənlər da yolumuzu kəsmədilər. Səyahətimiz zamanı Amu-Dərya çayını üç dəfə adlamalı olduq. Ağacları və içində hava doldurduğumuz yekə gün tuluqları bir-birinə bağlayıb sal düzəldir, sonra da üzüb çayın o üzünə keçirdik. Hippopotamlar bizi görəndə özlərindən çıxır, üstümüzə cumub öldürmək istəyirdilər. Yaziq dəvələr onları görəndə əsim-əsim əsirdilər.

Hər şəhərin hökmədarı bizdən bac-xərac alır, lakin şəhərlərinə ayaq basmağa qoymurdu. Onlar hasarın üstündən bizə çörək, balda bişirilmiş balaca qarğıdalı kökələri və əla undan yoğrulmuş içi

xurmalı qoğallar atıldılar. Hər yüz zənbil azuqənin əvəzinə bir kəhrəba boyunbağı verirdik. Kəndçilərsə bizim gəldiyimizi görəndə kənddəki quyuların suyunu zəhərləyib, yaxınlıqdakı dərətəpədə gizlənirdilər. Biz qoca doğulan, sonra isə getdikcə cavanlaşan və nəhayət, uşaq olub ölən maqadılərlə; bədənlərini Sarıqara rənglərlə boyayan və özlərini pələnglərin övladı sayan "laktroylarla"; ölülerini ağacların başına sariyb basdırın və Allahları Günəş onları öldürməsin deyə qaranlıq mağaralarda yaşayın "avrantlarla"; timsaha səcdə edən, ona yaşıł otlardan sırga düzəldən və onu yağı, bir də təzə toyuq-cüçə ilə yemləyən "krimnianlarla"; itsifət "aqazonbelərlə"; qaçmaqda atları da ötən atayaqlı "sibanlarla" döyüşməli olduq. Adamlarımızın bir qismi döyüşlərdə qırıldı, bir qismi də acıdan-susuzluqdan tələf oldu. Qalanları mənim qarama söyür, deyirdilər ki, ayağım yaman ağırdır, onlara düşmür. Axırı dedi-qodudan bezib, daşın altından buynuzlu bir gürzə çıxartdım və elə elədim ki, məni çalsın. Bunun halima təfavüt etmədiyini görəndə yaman xoflandılar.

Səyahətimizin dördüncü ayı İlləl şəhərinə yetişdik. Qala divarlarının yaxınlığındakı meşəliyə çatanda artıq gecə düşmüşdü. Ay incəlməkdə olduğundan, hava yaman bürkü idi. Biz ağaclardakı dəymış narlardan dərib kəsir, onların şirin suyunu içirdik. Sonra xalçaların üstünə uzanıb, səhəri gözləməyə başladıq.

Gün doğan kimi qalxıb, şəhər darvazalarını döydük. Darvaza qırmızı büründən tökülmüşdü. Üstündə də dəniz əjdahaları və qanadlı əjdahalar yonulmuşdu. Gözətçilər qala bacasından baxıb, kim olduğumuzu soruştular. Karvanın dilmancı bizim Suriya adasından gəldiyimizi və çoxlu qiymətli mal gətirdiyimizi söylədi. Onlar bizdən girov alıb, darvazaları ancaq günorta çığı açacaqlarını dedilər və əmr etdilər ki, o vaxtacan gözləyək.

Günorta çığı darvazalar açıldı. Biz içəri girər-girməz carçılar şəhərin hər tərəfinə car çəkib gəldiyimizi elan etdilər. Camaat evlərdən axışib tamaşamıza çıxdı. Bazar meydanına çatıb dayandıq. Qara qaravaşlar ağızı kəndirlə bağlı bəzəkli heybələri və üstü oyma naxışlı, tut ağacından düzəldilmiş sandıqları açıdlar. Onlar işlərini qurtaran kimi tacirlər öz qəribə mallarını çıxarıb ortalığa

tökdülər. Burada Misirdən gətirilmiş mumlu, Həbəşistandan gəti-rilmiş alabəzək kətan, Tirdən gəlmə al-qırmızı süngərlər, Sidon-dan gəlmə göy pərdələr, soyuq kəhrəba piyalələr, qəşəng şüşə və gil qablar vardi. Bir dəstə qadın evin damına çıxıb bizə baxırdı. Onlardan biri üzünə qızıl zərli maska taxmışdı.

Birinci gün keşişlər gəlib bizimlə alış-veriş etdilər, ikinci gün zadəganlar, üçüncü günsə sənətkarlar, bir də qullar. Sən demə, bu şəhərdə bütün gəlmə tacirlərlə alış-veriş qaydası belə imiş.

Bu minvalla bir aya yaxın həmin şəhərdə qaldıq. Artıq Ay incəlməkdə idi. Axırı hər şeydən bezib, şəhərin küçələrində gəzib-dolaşmağa başladım. Gəzə-gəzə gəlib şəhər allahının bağına çat-dım. Əyinlərinə sarı əba geymiş kahinlər yaşıllıqda, ağacların arasında gəzişirdi. Allahın yaşadığı qırmızı evsə qara mərmər döşənmiş xiyabanda idi. Evin qapısı başdan-başa mina ilə işlənmişdi. Minanın üstünə də əla pardaxlanmış qızıldan öküz və tovuzqusuları nəqş edilmişdi. Maili dam isə dəniz suyu kimi yaşılı çini dən vurulmuşdu. Damin evin özündən xeyli kənara çıxan qırqlarından xırda zinqirovlar asılmışdı. Ağ göyərçinlər o yan-bu yana ucuşanda qanadları ilə onlara toxunur və ətrafa xəfif zinqirov səsi yayılırdı.

Məbədin qarşısında damarlı əqiqdən hörülmüş şəffaf sulu çarhovuz vardi. Onun yanında yerə uzanıb qansız barmaqlarımla iri yarpaqlara toxundum. Kahinlərdən biri arxadan mənə yanaşdı. Ayağındakı səndəllərin biri yumşaq ilan dərisindən idi, o, biri tayı isə quş lələyindən. Başına gümüş ayparalarla bəzədilmiş qara keçə papaq qoymuşdu. Əbasına yeddi sarı aypara tikilmiş, qıvrım saçlarına sürmə çəkilmişdi.

O mənə müraciət edib nə istədiyimi soruşdu. Dedim ki, allahı görmək istəyirəm.

Kahin:

– Allah ova çıxıb, – dedi və qəribə tərzdə xırda çəp gözlərilə mənə baxdı.

Mən cavabında:

– Hansı meşədə olduğunu söylə, özümü ona yetirim, – deyəndə kahin uzun, iti dırnaqları ilə əbasının yumşaq saçqlarını sığalla-yaraq, mızıldandı:

- Allah yatıb.
- Onda yatdığı yeri mənə nişan ver, gedib keşiyini çəkim.  
Kahin dözməyib qışqirdı:
- Allah ziyafətdədir.
- Mən ondan əl çəkməyib:
  - Apar məni ora. Allah mənə içdiyi şərab yerinə zəhər də versə içəcəyəm, – dedim.

Kahin heyrət içində mənə baş əyib əlimdən tutdu və yerdən durğuzub məbədə apardı.

Birinci otağa girib, kənarlarına iri Şərq mirvariləri düzülmüş yəşəm taxtda bir bütün oturduğunu gördüm. Qara abnos ağacından adamboyu yonulmuş bütün alnında yaqut daşı işildayır, saçlarından daman qatı yağsa ombasına tökülürdü. Ayaqları yenicə qurban kəsilən çəpişin al qanı içində idi. Belindəki mis toqqanın üstündə yeddi beril daşı vardı.

Kahindən soruştum:

- Allah budurmu?

O da:

- Bəli, bu, allahdır, – deyə cavab verdi.

Mən qəzəblə:

- Allahın yerini göstər, yoxsa səni vurub öldürərəm, – deyə qışqirdim və kahinin əlinə toxundum. Əli o saat qupquru qurudu.

Kahin yalvardı:

- Mənim ağam, bəndənə yazığın gəlsin. Sağalt onu, onda allahın yerini sənə göstərərəm.

Nəfəsimi əlinin üstünə verib onu sağaltdım. Kahinin bədənini üzütmə bürüdü. Nəhayət, sakitləşib məni ikinci otağa apardı. Burada zümrüdlərlə bəzədilmiş nefrit<sup>1</sup> şanagüllənin üstündə duran bir büt gördüm. Fil sümüyündən yonulmuş həmin büt iki adam boyu böyüklükdə idi. Altına xrizolit<sup>2</sup> yapışdırılmış, döşlərinə ətirlə qatran və darçın çəkilmişdi. Bir əlində nefridən əyri şahlıq əsası, o

<sup>1</sup> Nefrit – qiymətli daşlar.

<sup>2</sup> Xrizolit – qiymətli daşlar.

birisində isə bir parça yumru büllur tutmuşdu. Ayağına bürünc kotorular<sup>1</sup> geydirilmişdi. Boynundan da selenit boyunbağı asılmışdı.

Kahindən yenə soruşdum:

– Budurmu Allah?

O da cavabında:

– Bəli, Allah budur, – dedi.

Bu dəfə də qəzəblənib:

– Allahın yerini düz de, yoxsa səni doğrudan da vurub öldürərəm, – qışqirdim və əlimi onun gözlərinə sürtdüm. Yazığın gözləri o dəqiqə tutuldu.

Kahin yalvarmağa başladı:

– Ağa, qurbanın olum, mənə yazığın gəlsin. Dünya işığına məni həsrət qoyma. Gözlərimi sağalt, allahı sənə göstərim.

Yumşalıb, onu bu dəfə də sağaltdım. Kahin gözlərinin açıldığıını görüb, heybətdən əsə-əsə məni üçüncü otağa apardı. Heyhat! Orada səcdə etməyə heç büt də yoxdu. Hər yer bomboşdu. Daş mehrəbin üstündəki yumru dəmir güzgüdən başqa gözə heç nə dəymirdi.

Üzümü kahinə tutub dedim:

– Hanı Allah?

O cavab verdi:

– Burada gördüğün güzgüdən başqa Allah yoxdur. Bu güzgü müdriklik güzgüsüdür. Ona baxan özündən savayı göydə və yerdə hər nə varsa görür. Güzgü, ona baxan müdrik olsun deyə, həmin adamın üzünü özünə göstərmir. Burada başqa güzgülər də var, ancaq onlar sadəcə olaraq ətrafdakı əşyaları əks etdirir. Müdriklik güzgüsü isə bircə dənədir. Bu güzgünün iyiyəsi kim olsa, o hər şeyi bilir, dünyada heç bir şey onun üçün sırlı qalmır, hər şey ona agah olur. Müdriklik güzgüsünə malik olmayanlarsa avam qalırlar. Buna görə də biz bu güzgünü Allah sayır, ona səcdə edirik...

Bundan sonra güzgüyü baxıb gördüm ki, kahinin dediklərinin hamısı doğrudur.

---

<sup>1</sup> Qədim Yunan və Roma faciə aktyorlarının geydiyi altı qalın başmaqlar.

İşi belə görüb çox qəribə bir şey elədim, ancaq nə elədiyim hal-hazırda o qədər də vacib deyil. Əsas odur ki, güzgüni buradan bir günlük yol məsafləsində olan dərədə gizlətmışəm. İcazə ver, yenidən səninlə birləşib, nökərin olum. Onda sən müdriklər müdriki olarsan, heç kim müdriklikdə sənə çata bilməz. Məni qovma, izn ver, əvvəlki kimi səninlə olum, birlikdə dünyanın bütün sırlarını öyrənərik.

Balıqçı gülüb bərkdən dedi:

– Məhəbbət, istək olan yerdə müdriklik nəyə lazımdır?! Bir də, Balaca Su Pərisi məni sevir.

Qəlb etiraz etdi:

– Yox, yox, dünyada müdriklikdən üstün şey yoxdur.

Balıqçı:

– Məhəbbətdən başqa hər şey yalandır, – deyib suya baş vurdu və dəninizin ənginliyində gözdən itdi.

Qəlb isə kor-peşman ağlaya-ağlaya bataqlığa tərəf üz qoydu.

\* \* \*

Bir il də keçəndən sonra Qəlb yenidən dəniz sahilinə enib, Balıqçını səslədi. O da suyun üzünə çıxıb soruşdu:

– Məndən yenə nə isteyirsən?

Qəlb:

– Yaxın gəl, – dedi, – başıma gələnləri sənə danışım. Yer üzündə o qədər möcüzələr var ki...

Balıqçı yaxın gəlib suyun dayaz yerində uzandı və çənəsini əlinə söykeyib qulaq asmağa başladı.

Qəlb dilləndi:

– Səndən ayrıldan sonra cənuba tərəf üz tutub getdim. Cənub öz gözəl və bahalı şeyləri ilə məşhurdur. Düz altı gün zəvvarların getdiyi qırmızı rəngə boyanmış, böyük, enli yolla gedib, yeddinci günün səhəri İştirənən çatdım. Başımı qaldırıb gözəl bir mənzərənin şahidi oldum. Şəhər düz ayağımın altında, dərənin dibində idi.

Şəhərin doqquz alaqapısı vardı. Hər birinin də ağızında bü-rünc at durmuşdu. Bədəvilər dağlardan enib şəhərə gələndə atlar

kişnəyirdi. Qala divarlarının üzünə mis çəkilmiş, keşikçi qüllələrinin damı büründən vurulmuşdu. Hər qüllədə, əlində yay, bir oxatan keşik çəkirdi. Gün doğanda oxlarını sincə vurub, səhərin açıldığını, gün batanda isə şeypur çalaraq, axşamın düşdüyünü xəbər verirdilər.

Sivişib içəri keçmək istəyəndə keşikçilər yolumu kəsib kim olduğumu soruşdular. Dedim ki, dərvişəm, özü də Məkkədə zi-yarətə gedirəm. Bir də əlavə etdim ki, Məkkəyə mələklərin əli ilə yaşıł pərdənin üstünə gümüş hərflərlə yazılmış Quran saxlanılır. Dediklərimdən heyrətə gələn keşikçilər mənə yalvardılar ki, şəhərə girim.

Şəhər lap bazara oxşayirdi. Heyif ki, mənimlə deyildin. Alabəzək kağız fənərlər dar küçələrdə böyük kəpənəklər kimi o yanbu yana yellənirdi. Külək damların üstündən əsib keçəndə fənərləri rəngbərəng qovuqcuqlar tek əvvəlcə göyə sovurur, sonra da aşağı salırı. Dükanların qabağında ipək palazların üstündə oturan uzun qara saqqallı, əmmamələrinə qızıldan bəzək vurulmuş tacirlər soyuq əllərində kəhrəba və şaftlı çeyirdəyindən yonulmuş uzun təsbehlər çevirirdilər. Kimisə ətirli qatran, nar çıçəyi, Hind dənizindəki adalardan gətirilmiş qəribə ətirlər, qatı qırmızı qızıl-gül yağı, mirra və dırnaq böyüklükdə mixək satır, kimisi də üstü başdan-başa tünd göy rəngli firuzələrlə işlənmiş gümüş qolbaqlar, qadınların ayaqlarına taxdiqları, qıraqlarına xırda mirvarılər düzülmüş nazik, bürünc halqlar, qızıl haşiyəli pələng və bəbir caynaqları, üstündə deşik açılmış zümrüd sırgalar və içi oyulmuş nefrit üzüklərlə alver edirdi. Yanlarında ayaq saxlayıb onlarla danışanda isə manqalda közərən kömürün üstünə tez bir çımdık bükür atırdılar. Ətrafi o saat xoş rayihəli şirin bir ətir bürüyürdü. Mən orada əlində qamış kimi nazik çubuq tutan bir suriyalıya da rast gəlmışdım. Çubuğu ucundan havaya burula-burula boz tüstü qalxırdı. O yandıqca adamın burnuna yaz çağrı açan çəhrayı badam çıçəyinin iyi dolurdu. Ətrafdakı çayxanalardan gitara səsi gəlir, rəng-ruyları qaçmış tiryəkçəkənlərsə, üzlərində küt bir ifadə, yoldan ötənlərə baxaraq, öz aləmlərində nəyəsə gülümsəyirdilər. Cox hayif, gərək sən də mənimlə olaydin. Çiyinlərinə iri, qara tu-

luqlar almış şerabsatanlar, camaatı dirsəkləri ilə yararaq, ortalıqda hərlənir, çaxır satrırdılar. Çoxusunun da satdığı bal kimi şirin Şiraz çaxırı idi. Onlar şərəbi xırda, dəmir piyalələrə süzür, sonra da üstünə qızılgül ləçəkləri səpirdilər. Bazar meydanında yumşaq, qırmızı içli, dəymış əncirlərdən tutmuş, müski-ənbər qoxuyan bal tək sapsarı yemişlərə, sitron və “gül almalara”, salxım-salxım kəhrəba üzümlərə, yumru, qızıl-qırmızı portağallara və yaşıl, qızılı uzunsov lumulara qədər hər şey satılırdı. Bir dəfə mən orada hətta fil də gördüm. Onun xortumu al-qırmızı və Sarı rəngə boyanmışdı. Qulaqları ipək iplərdən hörülmüş tünd-qırmızı torla örtülmüşdü. Fil piştaxtaların birinin qabağında dayanıb portağalları yeməyə başladı. Bunu görən mal yiyəsi şaqqanaq çəkib ürəkdən güldü. Sən yerli camaatin nə qədər qəribə olduğunu heç təsəvvür də eləyə bilməzsən. Kefləri kök olanda bir az sevinmək üçün gedib quşbazlardan quş alır və qəfəsin ağızını açıb onları azadlığa buraxırlar, kefləri olmayanda isə özlərini tikanlı ağaclarla döydürülər ki, dərd-sərləri azalmasın.

Bir axşam qara qulların bazarın içi ilə bir kəcavə apardıqlarını gördüm. O, qızıl suyuna çəkilmiş bambuklardan düzəldilmişdi. Kəcavənin qırmızı, parıldayan yağlı boyaya çəkilmiş əl tutan ağaclarına bürunc tovuzquşuları vurulmuş, pəncərələrindən üstü başdan-başa böcək qanadları və xırda mirvarılrlə işlənmiş nazik kisəyi pərdələr asılmışdı. Onlar yanından ötəndə solğun bənizli çərkəz qadını bayırə boylanıb gülümsündü. Onların dalınca düşdüm. İki belə görən zəncilərin qaşqabağı tutuldu və onlar addımlarını yeyinlətdilər. Ancaq mən heç nəyə məhəl qoymadım.

Burada nəsə bir sərr olduğunu duymuşdum. Bu sırrı öyrənmək həvəsi məni çulğayıb irəli qovurdu.

Nəhayət, kəcavə dördkünc, ağ evin qabağında dayandı. Evin məqbərə qapısına oxşar kiçik qapısından başqa heç bir pəncərə-bacası yoxdu. Zəncilər kəcavəni yerə qoyub, mis çəkiclə üç dəfə qapını döydülər, əyninə yaşıl dəridən kaftan geymiş erməni gözlükdən baxıb, gələnlərin kim olduğunu görən kimi qapını açdı və yerə palaz saldı. Qadın yaylığını xalçanın üstünə qoyub, kəcavədən düşdü. İçəri keçəndə o, çönüb ətrafa göz gəzdirdi və

məni görüb yenə gülümsündü. Hələ ömrümdə bu qədər rəng-rufu qaçmış, ağappaq sıfət görməmişdim.

Ay doğandan sonra həmin yerə qayıdır evi axtardım, lakin heç nə tapmadım. Ev yoxa çıxmışdı. Bu yerdə barmağımı dişləyib, qadının kim olduğunu da, üzümə nəyə görə güldüyünü də anladım.

Nə isə, deyirəm ki, gərək sən də mənimlə olaydın. İl təhvil olanda, bayram günü, gənc şahənşah sarayını tərk edib namaz qılmaq üçün məscidə getmişdi. Onun saç-saqqlı qızılılgıl yarpaqları ilə boyanmış, yanaqlarına təmiz qızıl tozu səpilmüşdi. Ayaqlarının altı və ovucları xınalanmışdı. Səher gün doğanda o, saraydan, əynində gümüş əba, çıxmış, axşam gün batanda isə saraya qızıl əbada qayıtmışdı. Camaat şahı görcək yerə sərilir və üzünü gizlədirdi. Heç kim başını qaldırıb ona baxmağa cürət etmirdi. Mənsə camaata qoşulmaq əvəzinə xurma satılan piştaxtaya söykənib sakitcə gözləməyə başladı. Şahənşah məni görəndə boyalı qaşlarını çatıb dayandı. Mən ona heç məhəl də qoymadım. Necə durmuşdumsa, eləcə də sakit durdum. Camaat cürətimə məəttəl qalmışdı. Hamı mənə şəhərdən çıxıb getməyi məsləhət görürdü. Ancaq deyilənləri qulaq ardına verib, yad allah-ların bütlərini satan alverçilərin yanına getdim. Məşğul olduqları iş heç kimin xoşuna gəlmədiyindən, hamı onlara həqarətlə baxırdı. Elə ki nə etdiyimi söylədim, hərəsi mənə bir Allah verib yalvardı ki, onlardan uzaq olum.

Həmin gecə Narlı küçəsindəki çayxanada mütəkkəyə dirsəklənib yenicə uzanmışdım ki, şahın sərbazları içəri girdilər və məni tutub saraya apardılar. Sarayda otaqlardan keçdikcə arxamca qapıları zəncirləyib bağlayırdılar. İçəridə üstü örtülü, tağlı böyük həyət vardı. Ağ gəcdən hörülümiş divarlara bəzi yerlərdə göy və yaşıl kaşı vurulmuşdu. Sütunları yaşıl mərmərdən yonmuş, yerə isə şaftalı çiçəyinin rənginə oxşar rəngdə mərmər döşəmişdilər. Mən ömrümdə birinci dəfə idi ki, belə şey gördüm.

Həyətdən keçəndə eyvanda duran iki çadralı qadın mənə qarğış elədi. Sərbazlar bir az da yeyin getdilər. Onlar addımla-dıqca nizələrinin dəstəkləri par-par parıldayan döşəməyə dəyib taqqıldıyırdı. Oyma fil sümüyündən olan darvazaya çatıb onu

açanda yeddi terraslı bir bağa düşdük. Orada zanbaq, payızgülü və gümüş saburlar əkilmişdi. Bağın ortasından vuran fəvvərə bühlurdan yonulmuş tək alaqrarlıq havada donub qalmışdı. Sərv ağacları yanıb qurtarmış məşəllərə bənzəyirdi. Onlardan birinin budaqları arasında bülbülb cəh-cəh vururdu. Biz bağın qurtaracağındakı kiçik alacığa çatan kimi içəridən qarşımıza iki hərəməğası çıxdı. Yeridikcə piyli bədənləri qoyun quyruğutək titimtitim titrəyirdi. Onlar məni maraqla gözaltı süzdülər. Fikir verdim ki, gözlərinin üstü sapsarıdır. Xacələrdən biri qarovulbaşını kənara çəkib, qulağına nəsə piçildədi. O birisi isə əzilibbüzülərək, uzunsov, yasəmən rəngli mina qutudan ədviviyatlı noğul çıxarıb marça-murçla sovururdu. Bir azdan qarovulbaşı əsgərlərini buraxdı. Onlar gəldiyimiz yolla geri qayıtdılar. Xacələr də əsgərlərin dalınca düşüb yellənə-yellənə saraya doğru getdilər. Yolüstü şirin tutlardan da dərib ağızlarına atırdılar.

Qarovulbaşı işarə etdi ki, alaçığa girim. Mən qorxusuz-hürküsüz irəli gedib ağır pərdələri kənara çəkdirəm və içəri keçdim.

Gənc şahənşah, üstünə boyanmış şir dəriləri salınan taxtda uzanmışdı. Qolunun üstə şahin oturmuşdu. Arxa tərəfində, başında bürünc naxışlı əmmamə, qurşağacan çılpaq nubiyalı durmuşdu. Nökərin qulaqlarından ağır sırgalar sallanırdı. Taxtın yanındakı mizin üstündə poladdan tökülmüş qorxunc bir yatağan vardı.

Şahənşah məni görcək qaşlarını çatıb soruşdu:

– Məgər bilmirsən ki, bu şəhərin şahı mənəm? Adın nədir?

Mən cavab vermədim.

Şah barmağı ilə yatağanı göstərən kimi nökər irəli yeriyb onu götürdü və var qüvvəsi ilə başıma endirdi. Qılincin tiyəsi viyılıt ilə havanı yarırmış təki mənim içimdən keçib getdi. Heç burnum da qanamadı. Nökər üzüqöylü yerə sərildi. Sonra isə qorxudan çənəsi əsə-əsə sürünbətən taxtın arxasında gizləndi.

Şah ayağa durdu və silah asılmış dayaqdan nizə götürüb mənə atdı. Onu elə göydəcə tutub ortadan ikiyə böldüm. Sonra məni oxla vurmaq istədi. Əllərimi qabağa uzatdım. Ox bir anlığa havada asılı qalıb, yerə düşdü. İki belə görən şahənşah ağ dəri toqqasından xəncər çıxarıb nökərini düz boğazından vurub öldürdü ki, o,

ağasının acizliyi barədə heç kəsə bir söz deməsin. Qul, başı əzilmiş ilan kimi qırılıb çapaladı. Yazığın ağızından qanlı köpük daşlandı. O öləndən sonra şahənşah alınının tirini al-qırmızı kiçik ipək yaylıqla silib, üzünü mənə çevirdi və dedi:

– De kimsən? Peyğəmbər övladısanmı? Bəlkə elə peyğəm-bərin özüsən? Sənə heç cür batmaq olmur, sənin əlində aciz qal-mışam! And verirəm səni o allahın birliyinə, elə bu gecə çıx get şəhərdən. Sən olan yerdə mən aqalıq edə bilmərəm!

Nəhayət mən də dilləndim:

– Xəzinənin yarısını versən, gedərəm. Razısanmı?

Şah əlimdən tutub məni bağa apardı. Qarovulbaşı məni sağ-salamat görəndə mat-məəttəl qaldı. Xacələrinsə dizi əsdi və onlar dəhşət içində yerə sərildilər.

Sarayda qırmızı porfirdən<sup>1</sup> səkkiz divarı olan bir otaq vardı. Otağın balıq pulu şəklində işlənmiş bürünc tavanından lampalar asılmışdı. Şah divarlardan birinə toxunan kimi o açıldı və biz məşəllərlə işıqlandırılmış keçidlə aşağı endik. Hər iki tərəfimizdə divarboyu çapılmış oyuqlarda ağızınan gümüşlə dolu iri çaxır küpləri dururdu. Yolu yarılamışdık ki, şah dilimə gətirə bilmədiyim bir söz dedi. Elə o dəqiqə gizli yay qranit qapını hərəkətə gətirdi. Şahənşah, gözləri qamaşmasın deyə, əlləri ilə üzünü tutdu.

Bura o qədər gözəl idi ki, gözlərimə inanmirdim. Böyük tis-bağa çanaqları mirvarılərlə doldurulmuş, içi oyulmuş iri çöl şpatlarına<sup>2</sup> isə qalaq-qalaq qırmızı yaqut yiğilmişdi. Qızılları fil dərisindən hazırlanmış farmaşlarda, qızıl tozunu isə kiçik dəri kisələrdə saxlayırdılar. Büllur qablar opal daşı ilə, nefrit qablarsa sapfirlərlə dolu idi. Yumru, yaşıl zümrüdlər, sira ilə, fil sümü-yündən yonulmuş nəlbəkiyə oxşar nazik qablara düzülmüşdü. Bir qisminə firuzə, bir qisminə də berill daşları doldurulan ipək kisələr xəzinənin künclərindən birini tuturdu. Fil dışindən olan ov şeypurlarına al-qırmızı ametistlər, bürünc şeypurlara isə xal-sedonlar yiğilmişdi. Sidr ağacından yonulmuş dirəklərdən cər-

<sup>1</sup> Vulkanik süxur

<sup>2</sup> Mineral

gə-cərgə sarı “pişik gözü” daşları sallanırdı. Yastı, uzunsov qal-xanlarda çaxır və ot rəngində iki cür karbunkullar vardı. E-eh, o qədər gözəl şeylər vardı ki, orda! Danışmaqla qurtarmaz.

Şahənşah əllərini üzündən çəkən kimi mənə dedi:

– Bura mənim xəzinəmdir. Söz verdiyim tək, gördükərinin yarısı sənindir. Mən sənə dəvə də, sarban da verəcəyəm. Onlar, əmrinə müntəzir, xəzinənin sənə aid olan hissəsini dünyanın hansı yerinə istəsən aparacaqlar. Ancaq bir şərtlə. Gərək elə bu gecə yola düzələsən. İstəmirəm ki, atam Günəş öz şəhərimdə qarşısında aciz qaldığım, öldüre bilmədiyim bir adamın olduğunu görsün.

Ona belə cavab verdim:

– Burada olan qızılı da, gümüşü də, ləl-cavahiratı da, bir sözlə, bütün qiymətli şeyləri özünə saxla. Onların heç biri mənə lazımdır. Götürmək istədiyim bir şey varsa, o da barmağındakı balaca üzükdür.

Şahin qaşqabağı tutuldu:

– Axi bu üzük qurmuşundandır, – deyə qışqırdı, – o heç qara qəpiyə də dəyməz. Götür xəzinənin yarısını, get şəhərimdən.

– Yox, – deyə etiraz etdim, – bu qurmuşun üzükdən başqa heç nə götürməyəcəyəm, çünkü onun üstünə nə yazıldığını və nə üçün yazıldığını bilirəm.

Şahənşahın əl-ayağı əsdi. O mənə yalvardı:

– Xəzinədəkilərin hamısını götür, əl çək məndən. Çıx şəhərdən get. Öz payımı da sənə verirəm. Qoy hamısı sənin olsun.

Bu yerdə mən qəribə bir şey etdim, ancaq nə etdiyim hal-hazırda o qədər də vacib deyil. Vacib odur ki, “var-dövlət üzüyü” nü buradan bir günlük yol məsafəsində olan mağarada gizlətmışəm. Cəmi bircə gün yol getmək lazımdır. Üzük sənin yolunu gözləyir. Onun sahibi kim olsa, yer üzündəki bütün padşahlardan varlı olar. Ona görə, gəl, üzüyün dalınca gedək. Dünyanın bütün var-dövləti sənin olacaq.

Balıqçı gülüb, bərkdən dedi:

– Məhəbbət var-dövlətdən artıqdır, Balaca Su Pərisi də məni sevir.

Qəlb cavabında:

– Yox, var-dövlətdən başqa hər şey yalandır, – dedi.

Balıqçı:

– Dünyada sevib-sevilməkdən gözəl şey yoxdur, – deyib suya baş vurdu və dənizin ənginliklərində gözdən itdi.

Qəlb yenə də baş-gözünə döyə-döyə, hönkürərək özünü bataqlığa tərəf verdi.

\* \* \*

Üçüncü il də keçəndən sonra Qəlb dənizin sahilinə gəlib Balıqçını səslədi. O da suyun üzünə qalxıb soruşdu:

– Hə, bəs indi məndən nə istəyirsən?

Qəlb cavabında:

– Yaxın gəl, – dedi, – başıma gələnləri sənə danışım. Yer üzündə o qədər möcüzələr var ki...

Beləliklə, Balıqçı yaxın gəlib suyun dayaz yerində uzandı və əlini çənəsinə söykəyib qulaq asmağa hazırlaşdı.

Qəlb səhbətə belə başladı:

– Olduğum şəhərin birində çay sahilində karvansara var. Gündərin bir günü orada dənizçilərlə oturub arpa çörəyilə dəfnə yarpağına bükülü sirkə vurulmuş xırda duzlu balıq yeyir, üstündən də müxtəlif rəngli iki növ çaxır içirdik. Məclisin arəstə vaxtı içəri bir qoca girdi. Qoltuğunda kiçik dəri kilim, əlində isə üstündə iki kəhrəba buynuzcuq olan ud vardi. Qoca kilimi yerə salıb, quş lələyini udun məftil simlərinə toxunduran kimi üzü rübəndlə bir qız yüyürüb ortalığa çıxdı və oynamağıbaşladı. Qızın üzü şəffaf rübəndlə örtülü olsa da, ayaqları çılpaq idi. O, kilimin üstə rəqs etdikcə, balaca çılpaq ayaqları o yan-bu yana ucuşan bir cüt ağ göyərçini xatırladırdı. Ömrümdə belə gözəl şey görməmişdim. Bilirsən, həmin şəhərəcən burdan cəmi bircə günlük yol var.

Balıqçı Qəlbinin bu sözlerini eşidəndə öz-özünə fikirləşdi ki, Balaca Su Pərisi rəqs edə bilmir. Heç ayaqsız da oynamaq olar? Rəqqasəni görmək həvəsi onun qəlbində baş qaldırıdı: “Cəmi bircə günlük yoldur. Gedib, tezcə də sevgilimin yanına qayıdaram”. Özlüyündə bu qərara gələn Balıqçı bərkdən güldü və ayağa durub sahilə doğru addımladı.

O, quruya çatıb yenə də qəhqəhə çəkdi və qollarını açıb Qəlbini səslədi. Qəlbini sevindiyindən qışqıraraq Balıqçıya tərəf qaçdı və onunla qovuşdu. Balıqçı oğlan Qəlbinin, cismi olan kölgəsinin düz qarşısında qumun üstünə düşdüyüünü gördü.

Qəlbini ona dedi:

– Tələsməliyik. Yubanmadan çıxıb getmək lazımdır. Dəniz allahları çox qısqancdır. Özü də elə dəhşətli əjdahaları var ki, ağaclarının bir sözünü iki eləmirlər. Həmişə əmrə müntəzir dayanırlar.

Beləliklə, onlar tələsik yola düşdülər. Durmadan bütün gecəni ay işığında, bütün günü də qızmar istidə yol gedib, axşamçağı bir şəhərə çatdılar.

Balıqçı Qəlbindən soruşdu:

– Bu, dediyin şəhərdimi? Həmin qız burdamı rəqs edirdi?

Qəlbini ona cavab verdi:

– Yox, bu başqa şəhərdir. Ancaq hər halda gəl görək burda nə var.

Bir sözlə, onlar şəhərə girib küçələri dolaşmağa başladılar. Zərgərlər küçəsindən keçəndə Balıqçı oğlan bayırda piştaxtanın üstündə qəşəng gümüş qab gördü. Qəlbini ona:

– Gümüş qabı götür gizlət, – dedi.

Balıqçı qabı götürüb, paltarının arasında gizlətdi və tələsik şəhərdən çıxdı.

Şəhərdən xeyli aralanandan sonra gümüş qabı qəzəblə kənarra tullayıb, Qəlbini dedi:

– Sən mənə niyə dedin ki, bu qabı götürüb gizlədim? Məni pis əmələ vadər etdin?

Qəlbini:

– Ürəyini sıxma, sakit ol, – dedi.

Ertəsi günün axşamı onlar başqa bir şəhərə çatdılar. Balıqçı Qəlbindən xəbər aldı:

– Bu necə, dediyin şəhərdirmi? Həmin qız burdamı rəqs edir?

Qəlbini cavabında:

– Yox, bu o şəhər deyil, amma buranı da gəzmək pis olmaz.

Onlar şəhərə girib yenə küçələri dolanmağa başladılar. Səndəl satılan küçədən keçəndə. Balıqçı su küpünün yanında bir uşağın durduğunu gördü. Qəlbini ona:

– Vur bu uşağı, – dedi.

Nə isə, Balıqçı uşağı vurub ağlatdı. Uşaq ağlayan kimi onlar tələsik aradan çıxdılar.

Şəhərdən xeyli aralanandan sonra Balıqçı qəzəblə Qəlbinin üstünə qışqırdı:

– Sən niyə uşağı mənə döydürdün? Yenə də məni pis yola çəkdiñ?!

Qəlbi bu dəfə də onu sakitləşdirib:

– Darixma, özünü ələ al, – dedi.

Üçüncü gün axşam onlar bir şəhərə də çatdılar. Balıqçı yenə də Qəlbindən soruşdu:

– Çatdıqmı dediyin şəhərə? Qız burdamı rəqs edir?

Qəlbi cavab verdi ki:

– Bəlkə də elə həmin dediyim şəhərdir. Gəl bir baxaq görək odurmu?

Beləliklə, onlar şəhərin küçələrində gəzməyə başladılar. Ancaq Balıqçı oğlan nə çayı tapa bildi, nə də çay sahilində olan karvansarını. Şəhər camaatı ona maraqla baxırdı. Balıqçı qorxuya düşüb Qəlbinə dedi:

– Gəl elə bu dəqiqə çıxıb gedək. O şümsədbaldır rəqqasə burada da yoxdur.

Qəlbi razı olmadı:

– Yox, gəl burada qalaq. Gecə yaman qaranlıqdır. Yolda quldurlar ola bilər.

Balıqçı dincini almaq üçün bazarın bir küncündə daldalanıb oturdu. Bir az sonra başı qalpaqlı, əyninə tatar əbası geymiş bir tacir onun yanında ayaq saxladı. Kişi əlində qamışın ucuna taxılmış, divarları deşikli buynuzdan düzəldilmiş lampa tutmuşdu.

– Bu vaxt bazarda nə edirsən? Görmürsənmi ki, mallar yiğisdirilib, dükanlar da bağlanıb?

Balıqçı:

– Bu şəhərdə bir dənə də olsun karvansara tapa bilmədim. Burada qohumum da yoxdur ki, evində gecələyim, – deyə şikayətləndi.

– Məgər biz hamımız qohum deyilik? Hamının allahı birdir! Dur gedək, qonaq üçün həmişə gözümüz üstə yerimiz var.

Balıqçı yerindən qalxıb tacirin dalınca düşdü. Nar bağından keçib eve girən kimi tacir onun əlinə mis qabdan gülab tökdü, yanğısını söndürsün deyə, dəymış yemişi iç eləyib verdi. Sonra da qarşısına bir boşqab düyü və bir tıkə qızardılmış keçi əti qoyub getdi.

Balıqçı yeyib qurtarandan sonra tacir onu qonaq otağına ötürdü və xahiş etdi ki, yatıb dincini alsın. O da təşəkkür edib, ev iyiyəsinin əlindəki üzükdən öpdü və boyanmış keçi dərisindən toxunan xalçaların üstə uzandı. Qara qoyun yunundan sırmış yorğanı üstüne çəkən kimi də yuxuya getdi.

Səhərin açılmasına üç saat qalmış, hələ hava qaranlıq ikən Qəlbi onu oyadıb dedi:

– Dur ayağa tacirin otağına keç və onu yatdığı yerdəcə öldür. Sonra da qızıllarını götür. Bizə pul lazımdır.

Balıqçı sinə-sinə, barmaqları ucunda tacirin otağına girdi. Kişiinin əlinin altında əyri qılınc vardi. Məcməyinin içindəki doqquz kisə qızılı götürmək üçünsə onun üstündən aşmaq lazımdı. Balıqçı əlini qızılı tərəf uzadanda qılınc toxundu. Tacir diksinib yuxudan ayıldı və əlində siyirmə qılınc, ayağa sıçrayaraq qışqırdı:

– Yaxşılığa yamanlıqlamı cavab verirsən? Etdiyim hörmətin əvəzində məni öldürməkmə istəyirsən?

Bu yerdə Qəlbi Balıqçıya:

– Vur onu, – dedi.

Balıqçı da taciri elə vurdub ki, yazıq huşunu itirdi. Sonra doqquz kisə qızılı götürüb tələsik nar bağıının içindən keçdi və üzünü dan ulduzuna tərəf çevirib, götürüldü.

Balıqçı şəhərdən bir xeyli aralanıb, ayaq saxladı və başgözünə döyərək, Qəlbinə dedi:

– Murdarın biri murdar, niyə məni taciri öldürüb qızıllarını götürməyə məcbur etdin?

Qəlbi onu sakitləşdirməyə çalışdı:

– Özündən çıxma, sakit ol!

– Yox, sakit olmayacağam, – deyə Balıqçı qışqırdı, – çünkü məni törətməyə vadə etdiyin bütün işlərdən zəhləm gedir! Elə səndən də zəhləm gedir, nifrət eləyirəm sənə! De görüm, niyə mənim başıma bu oyunu açdın? Məni niyə günaha batırdın?

Qəlbi belə cavab verdi:

– Məni qovub çöllərə salanda ürəyini istədim, vermədin. Mən də bu yolla yaşamağa öyrəndim. İndi törətdiyim işlərdən həzz alıram.

Balıqçı astadan dilləndi:

– Nədir dediyin?

– Nə dediyimi yaxşı bilirsən. Yoxsa ürəyini mənə vermədiyi unutmusan? İnanmiram yadından çıxsın. Buna görə də gəl nə öz başını ağrıt, nə də mənim, sakit ol. Sağalmaz yara olmur. Bir də, heç bir insan kefindən qalmır. Sən də hamı kimisən.

Bu sözləri eşidən Balıqçının əl-ayağı əsdi:

– Sən doğrudan da murdarmışsan! Məni o qədər çəşdirmişən ki, istəklimi də unutmuşam. Keflə, eyş-işrətlə başımı aldadıb məni günaha batırmışan.

Qəlbi ona:

– Unutma ki, məni qovub çöllərə salanda ürəyini verməmişdin, məni ürəksiz qoymuşdu. Gəl başqa bir şəhərə gedib kef edək. Gör bir nə qədər qızılımız var – doqquz kisə!

Balıqçı oğlan qızılları götürüb yerə çırpdı və ayaqladı:

– Yox, mənimki səninlə qurtardı, daha heç yerə getməyəcəyəm. Səninlə bircə addım da atmayacağam. Səni indicə, əvvəlki kimi özümdən ayırib qovacağam ki, məni bir də bəd əməllərə vadar etməyəsən.

Bunu deyib Balıqçı arxasını Aya çevirdi və dəstəyi yaşıł gürzə dərisindən olan kiçik bıçaqla ayaqlarının altına düşən Qəlbinin cismini – kölgəsini kəsib özündən ayırmağa çalışdı.

Qəlbi ondan ayrılmadı. Balıqçının sözlərini qulaq ardına verib, özü danışmağa başladı:

– İfritənin cadusu artıq öz təsirini itirib, daha nə mən səni qopyub gedə bilərəm, nə də sən məni qova bilərsən. İnsan ömründə cəmi bircə dəfə qəlbini özündən ayıra bilər,ancaq Qəlbi onunla yenidən qovuşarsa, bu dəfə həmişəlik qalar. Nə isə, öz cəzandır, özün də onu çəkməlisən.

Balıqçının rəngi qaçıdı, yumruqlarını elə sıxdı ki, dırnaqları ovcuna işlədi.

– İfritə də sənin kimi qəddar və yalançıdır. Belə olmasayı, hər şeyi açıb mənə söyləyərdi, – deyib nalə çəkdi.

Qəlbi razı olmayıb, cavab verdi:

– Yox, İfritə ancaq səcdə etdiyi və həmişəlik qulu olduğu Şəxsə sadiq qalıb.

Balıqçı bu cür pis niyyətli, qara Qəlbdən yaxa qurtara bilmə-yəcəyini və ömrü boyu onunla yaşamalı olacağını anlayanda, yerə sərilib acı göz yaşları axıtdı.

Səhər açılanda Balıqçı Qəlbinə dedi:

– Əmrlərini yerinə yetirməmək üçün qollarımı iplə sariyacağam, sözlərini təkrar etməmək üçünsə dişlərimi qıçayıb, ağızımı açmayacağam. Elə indicə istəklimin yaşadığı yerlərə qayıdıram. Mən onun yaşadığı dənizə, həmişə nəğmə oxuduğu kiçik körfəzə gedib, törətdiyim bütün çirkin əməllərdən, sənin mənə etdiyin pisliklərdən danışacağam.

Qəlbi onu yenə də yoldan çıxarmaq istədi:

– Sən də dünyanın gözünü töküb, vurulmağa adam tapmışan. Yer üzündə elə gözəllər var ki, sənin istəklən onların əlinə su tökməyə də layiq deyil. Hələ ayağı xinalı Samariya rəqqasələrini demirəm. Onlar bütün quşların, heyvanların rəqsinə bələddirlər. Oynadıqca əllərindəki xırda mis zinqirovlar astadan səslənir, bulaq suyunun şırlıtmasına bənzəyən gülüşləri isə adamın ağılını başından çıxarırlar. Gəl gedək mənimlə, onları sənə göstərim. Bir də axı, nə günah iş tutmusən ki, sakit ola bilmirsən? Ləziz xö-rəkləri yemək nə vaxtdan günah olub? Məgər onlar yeyilmək üçün bişirilməyib? Bəs gözəl içkilər niyə içilməsin? Onlar ki zəhərli deyil! Başını belə fikirlərlə doldurub, ağırtma. Ondansa, dur başqa bir şəhərə də gedək. Yaxınlıqda kiçik bir şəhər var. Orada zanbaqlar bitən qəşəng bağçada ağ tovuzquşuları və sinəsi göy tovuzquşuları yaşayır. Quyruqlarını gün işığında açanda lə-ləkləri cilalı fil sümüyüne və nazik tökülmüş qızılı bənzəyir. Quşları yemləyən qız kefindən rəqs edir. O, bəzən əlləri üstə də oynayır. Gözləri həmişə sürməli olur. Qızın qaranquş qanadına oxşar burun pərələrinin birindən mirvaridən yonulmuş gül asılıb. O oynadıqca ayaqlarındakı gümüş halqalar bir-birinə dəyib gü-

müş zinqirovlар kimi səslənir, incə kişimiş gülüşünə qarışır. Odur ki, canına cəfa etmə, gəl həmin şəhərə.

Balıqçı cavab vermədi. Daşdan-divardan səs çıxdı, ondan çıxmadı. Ağzına su alan adamlartək susub, üstəlik, əllərini də iplə möhkəm sarıdı və gəldiyi yolla da geriyə, istəklisinin həmişə nəğmə oxuduğu kiçik körfəzə doğru addımladı. Qəlbi onu nə qədər danışdırda da, dinmədi, qılığına girib yolundan eləmək istədi, olmadı. Nə qədər çalışdırda da, kələyi baş tutmadı. İstəklisinə olan məhəbbəti o qədər qüvvətli idi ki, Balıqçı bir daha Qəlbinin sözünə aldanıb pis iş görmədi.

Dəniz sahilinə çatanda o, qollarını açdı və yenidən dilə gəlib balaca Su Pərisini səslədi. Lakin Balıqçı bütün günü onu çağırıb yalvarsa da, Su Pərisi gözə görünmədi.

Qəlbi Balıqçını dolamağa başladı:

– Görürəm ki, məhəbbətin əzab-əziyyətdən başqa sənə heç nə vermir. İşin lap allaha qalıb. Nəyin vardısa hamısını verib, əlibos qalmışan. Yaxşısı budur, gedək mənimlə, sənə kef verim. Mən bu dünyada yaşamağın yolunu tapmışam.

Balıqçı Qəlbinə cavab vermədi. Qayanın oyوغunda çubuqlardan və cir-çırpidan özünə koma düzəldib, bir ilə qədər orada yaşadı. Bədbəxt gecə-gündüz istəklisini çağırır, bütün günü adı dilindən düşmürdü. Lakin Su Pərisi bircə dəfə də olsun üzə çıxıb özünü göstərmədi. Balıqçı onu dənizin harasında axtardısa da, tapa bilmədi. Hər tərəfi ələk-vələk elədi, istəklisini mağaralarda da, yaşıł dağların qoynunda da, dəniz sahildən çəkiləndə yerdə qalan gölməçələrdə də, yerin dibinə işləyən dərin quyularda da aradı. Faydası olmadı.

Bütün du müddət ərzində Qəlbi ona dəhşətli şeylər danışır, elə hey yoldan çıxarmaq istəyirdi. Ancaq Balıqçıya heç nə təsir etmirdi, istəklisinə olan məhəbbəti çox güclü idi.

Bir il ötəndən sonra Qəlb öz-özünə fikirləşdi:

– Onu nə vaxtdır aldadıb, pis yola çəkmək istəyirəm, baş tutmur, məhəbbəti məndən güclüdür. İndi ona fəqir-füqəraya yaxşılıq eləməyin vacibliyini deyəcəyəm. Bəlkə onda mənimlə getməyə razı oldu.

Qəlb üzünü Balıqçıya tutub dedi:

– Sənə dünyadakı kefdən, eyş-işrətdən nə qədər danışdımsa, özünü eşitməməzliyə vurdun. İndi zəhmət çək, dünyadakı bəd-bəxtliklərdən, dərd-sərdən danışacaqlarımı dinlə. Bəlkə bu, sənin qulağına çatdı. Düzünü desəm, bu dünyanın ağası dərd-qəmdir. Onun tələsinə düşməyən adam yoxdur, hərənin bir dərdi var. Birinin yeməyə çörəyi yoxdur, o birisinin geyməyə paltarı. Dul qadınlar var ki, cah-cəlal içində yaşayır, paltarın birini çıxarıb o birisini geyir, elələri də var ki, cir-cindir içində gəzir. Bir-birini didməyə hazır olan cüzamlı xəstələr bataqlıqlarda gəzib-dolaşır, boğcaları boş dilənçilər yollarda sülənirlər. Acliq şəhər küçələrində camaata meydan oxuyur, vəba isə şəhər qapılarının ağını kəsdirib. Gəl gedək, bu dünyani düzəldək, insanları bütün bəlləlardan qurtaraq. Burada nə vaxtacan oturacaqsan? Görmürsənmi istəklən səsinə səs vermir, səni saymır?! Axı nə itirmisən bu sahildə? Məhəbbət nə olan şeydir ki, özünü belə öldürürsən?!

Lakin Balıqçı oğlan ona məhəl qoymadı, çünkü məhəbbəti hər şeydən üstün idi. İstəklisini gecə-gündüz hey axtarır, çağırırıdı. Yuxuda da qızın adı dilindən düşmürdü. O isə bircə dəfə də olsun görünməmişdi. Balıqçı istəklisini dənizin heç yerində tapa bilmirdi. Balaca Su Pərisi nə sualtı çaylarda, nə dənizin dibindəki dərələrdə idi. O nə axşamçağı, qürub edən günəş dalğaları al-qırmızı rəngə boyayanda, nə də sübh tezdən, ilk günəş şüaları dənizin boz sularını işıqlandıranda gözə görünürdü.

İkinci il də keçəndən sonra, bir axşam Balıqçı qamış komasında tək-tənha oturduğu vaxt Qəlb ona dedi:

– Nə etmək olar?! Səni nə qədər yolundan çıxarmaq istədim-sə, baş tutmadı. Nə düz yola çəkə bildim, nə də əyri. Məhəbbətin mənə üstün gəldi. Ona görə də daha səninlə işim yoxdur. Bircə xahişim var. Yalvarıram, insafa gəl, qoy ürəyinə girim, əvvəllər olduğu kimi, sənin bir zərrənə çevrilim.

Balıqçı:

– Nə deyirəm ki... sənin buna haqqın var, – dedi. – Yəqin yer üzünü gəzib dolaşanda ürəksiz olmağın sənə çox əziyyət verib.

Bir azdan Qəlb:

– Heyhat! – deyə qışqırdı. – Ürəyinə yol tapa bilmirəm. Orada məhəbbətindən mənə yer yoxdur.

– Hayif, istəyirdim sənə kömək edim, – deyə Balıqçı təəssüfləndi.

Bu sözler onun ağızından çıxar-çıxmaz dəniz tərəfdən dəhşətli bir zarlıtı eşidildi. Adətən dəniz sakınlərindən ölen olanda bu cür vay-şivən qalxardı. Balıqçı yerindən qopub, komasından bayırə atıldı və qaça-qaça sahilə endi. Sürətlə quruya yaxınlaşan qara dalgaların qoynunda nəsə gümüşdən də parlaq bir şey görünürdü. O, heç ağa köpüklü dalgalardan seçilmir, onların tərkində tər çiçək kimi titrəyirdi. Nəhayət, qayır-qayır qaynayan ləpədöyen onu dalgalardan alıb, ağa köpüklerlə sahilə ötürdü. Ləpə geri çekiləndə Balıqçı oğlan Balaca Su Pərisinin ayaqları altına sərildiyini gördü. İstəklisi ölmüşdü. Ayaqları altındakı onun meyiti idi.

Balıqçı ilan vurmuş kimi dik atılıb, özünü meyitin üstünə saldı. O, istəklisinin nə vaxtsa al-qırmızı, indi isə solğun soyuq dodaqlarını öpür, sulu, yapıxmış kəhrəba saçını tumarlayırdı. Meyitin yanında quma sərilib, sevincindən əl-ayağı əsim-əsim əsən adamlar kimi, hönkürür və onu qolları arasına alıb bağrına basırdı. Qızın dodaqları bumbuz olsa da, onları öpür, nə vaxtsa bal kimi şirin, indi isə şor saçlarını acı bir sevinclə qoxulayırdı. Balıqçı dodaqlarını istəklisinin artıq sönmüş gözlərinin üstündə gəzdirir və öz göz yaşlarının meyitin göz çuxurlarında yığılıb qalmış dəniz suyundan da acı olduğunu hiss etmirdi. Zavallı bütün günahlarını qızın incə, balıqqulağına bənzər qulaqlarına direyib, acı həqiqəti söyləyirdi. Sonra istəklisinin balaca qollarını boynuna dolayıb, barmaqları ilə onu qamış kimi incə, zərif boğazını tumarlayırdı. Sevinc qarşıq acı bir kədər onu çulgamışdı.

Qara dalgalar getdikcə böyüyür, sahile çırpılıb köpüklənəndə cüzamlı xəstələr tək zarıydırdı. Dəniz ağa köpüklü caynaqları ilə qumu cırmaqlayırdı. Birdən Dəniz padşahının sarayından yenə də vayşivən eşidildi və lap uzaqlardan nəhəng tritonların çaldığı şeypurların boğuq səsi gəldi.

Qəlbi Balıqçıya:

— Qaç, qaç burdan, — dedi, — dəniz qabarıb, indicə sahili aşacaq, ləngisən, səni də məhv edəcək. Di, qaç, tez elə. Ürəyin məhəbbətinlə dolu olduğundan, ona yol tapa bilmirəm və yaman qorxuram. Yoxsa sən mənim axırət dünyasına üreksiz getməyimi istəyirsən? Qaçsana, niyə durmusan?

Lakin Balıqçı oğlan Qəlbinə məhəl qoymadan Balaca Su Pərisini çağırır və deyirdi:

— Məhəbbət müdriklikdən üstündür, dünyanın cah-cəlalı da onun yanında heç nədir, insan qızlarının baldırları da gözəllikdə ona çata bilməz. Məhəbbət nə od-alovda yanar, nə də su ilə sönər. Mən səni gecə-gündüz çağırır, səsləyirdim. Ah-naləm ərşə çıxırdı. Sənsə məni eşitmək istəmirdin. Axmaqlığımın ucbatından sənin qoyub getdim. Kaş o günə daş düşəydi. Ancaq sənin məhəbbətin ürəyimdə yaşayır, getdikcə alovlanırdı. Onun qabağında heç nə tab gətirmirdi. Yaxşı da gördüm, yaman da, gözəllik də, eybəcərlik də, amma bir daha yolumu azmadım, çünki sənin məhəbbətinlə yaşayırdım. İndi isə artıq sən yoxsan, ölmüsən. Sən olmayandan sonra yaşamaq mənə gərək deyil.

Qəlbi yalvar-yaxar etsə də, Balıqçı yerindən tərpənmədi. Onun məhəbbəti hər şeydən üstündü. Dalgalarsa hey böyüür, onu ağızına alıb aparmağa can artırdı. Ölümünün çatdığını hiss edən Balıqçı Balaca Su Pərisinin soyuq dodaqlarını dəlicəsinə öpməyə başladı. Bu yerdə onun ürəyi tab gətirməyib, hisslerinin çıxluğundan partladı. İki belə görən Qəlb tez çatlamış yerdən özünü ürəyə saldı və əvvəller olduğu kimi, Balıqçının bir zərrəsinə çevrildi. Dəniz Balıqçını uddu.

\* \* \*

Ertəsi gün səhər keşiş dua oxuyaraq təlatümə gəlib yeri-göyü lərzəyə salan dənizi sakitləşdirmək fikrilə sahilə çıxmışdı. Onunla birgə rahiblər, kilsə musiqiçiləri, əllərində şam tutmuş və bükurdan yelləyən kilsə qulluqçuları da gəlmışdı. Sahil adamlı dolu idi.

Keşiş sahilə çatıb, batmış Balıqçının ləpədöyəndə yerə səriliyini gördü. Balıqçı ölüm ayağında da Balaca Su Pərisini qolları

arasından buraxmamış, onu köksünə sıxıb, ölmüşdü. Müqəddəs ata üz-gözünü turşudub geri durdu və xaç çevirib, ucadan dedi:

— Mən nə dənizçin, nə də dənizdə yaşayan bir kəs üçün dua oxuyacağam. Dəniz sakinləri də, onlarla oturub-duranlar da murdardır. Allah onlara lənət oxuyub. Məhəbbəti naminə Allah-dan üz döndərən, indi isə allahın qəzəbinə düçər olub öz məşu-qəsilə birlikdə cəzasına çatan bu dinsizi isə götürüb, qəbristanlığın kafirlər basdırılan küncündə basdırın. Elə məşuqəsini də ora atın. Qəbri də yerlə yeksan edin ki, onların harada basdırıldığını heç kəs bilməsin. Qoy lənətə gəlmişlər axirət dünyasında da rahatlıq tapmasınlar.

Keşisin dediyi kimi də etdirilər. Qəbiristanlığının uzaq bir kündə, kol-kos da bitməyən bir yerdə dərin çala qazıb, cənəzələri ora atdır.

Aradan bir il keçdi. Müqəddəs bayram günü keşiş kilsədəki hürçrəyə qalxıb, həzrət İsanın yaralarını camaata göstərməli və onlara allahın qəzəbindən danışmalı idi.

O, cübbəsini geyib kilsəyə getdi. İçeri girib mehrabın qarşısında diz çökəndə, onun başdan-başa, ömründə görmədiyi qəribə ağ çiçəklərlə örtülü olduğunu gördü. İlk baxışdan onlar adama qəribə gəlirdi. Gözəllikləri də qeyri-təbii idi. Çiçəklərin gözəlliyi keşisi həyəcanlandırır, şirin ətri burnuna dolub onu məst edirdi. Özü də bilmədən nəyəsə sevinirdi.

Sonra o, ibadətgahı açıb, oradakı nəzir qutusuna mədhnamə oxudu və camaata ağappaq bir şey göstərib, onu müqəddəs örtüyün altında gizlətdi. Keşiş allahın qəzəbi barədə danışmaq fikrində idi, lakin ağ çiçəklərin gözəlliyi onu şaşdırır, şirin ətri burnuna dolu və demək istədiyi sözlər əvəzinə ağızından başqa sözlər çıxırıldı. O, allahın qəzəbi haqqında danışmaqdansa, başqa bir Allah barədə, Məhəbbət barədə danışındı. Nə üçün belə danışdığını özü də bilmirdi.

Keşisin danışdıqları camaati kövrəltmişdi. Hami ağlayırdı. İbadətdən sonra geyimini dəyişməyə gedəndə elə öz gözləri də yaşıla dolu idi. Kilsə qulluqcuları onu soyundurmağa başladılar.

Əvvəlcə cübbəsini, sonra toqqasını, qoluna sarıldığı, cübbəsi rəngdə olan xüsusi lenti, axırdı da xəz yaxalığını çıxartdılar.

Bundan sonra keşiş üzünü onlara tutub, soruşdu:

– Mehrabın üstündəki nə gullərdir? Onlar hardan gəlib ora çıxıb?

Qulluqçular:

– Nə gül olduğunu bilmirik, – deyə cavab verdilər. – Bircə onu bilirik ki, onlar qəbristanlığın kafirlər basdırılan küncündə bitib.

Bunu eşidən keşisin canına üşütmə düşdü, o, evinə gedib al-laħa dua etdi.

Sabahısı gün səhər tezdən, hələ gün çıxmamış o, başda, rəhbərlər, kilsə musiqiçiləri, əllərində şam tutmuş vəbüxurdan yel-ləyən kilsə qulluqçuları da arxasınca, hamı sahilə çıxmışdı. Əməlli başlı izdiham idi.

Müqəddəs ata dua oxuyub, dənizə və orada yaşayan bütün canlılıqlara xeyir-dua verdi. Favnlara da, meşədə oynasañ cirtdan-lara da, yarpaqların arasından adamı güdən parlaq gözlü meşə sakinlərinə də firavan həyat dilədi. Bir sözlə, allahın yaratdığı bütün canlılıqlara yaşamağı halal etdi. Sahilə yiğişanların eyni açıldı, hamının sevinci aşib-dasdı. Ancaq bütün bunlara baxmaya-raq, qəbristanlığın kafirlər basdırılan yerində bir daha heç nə bit-mədi. Ora necə bomboz idisə, eləcə də qaldı. Dəniz sakinləri də bir daha həmin sahilə yaxın durmadılar. Onlar çıxıb dənizin başqa yerlərinə getmişdilər.

## ŞAHZADƏ QIZIN AD GÜNÜ

Şahzadə qızın ad günü idi. Onun on iki yaşı tamam olurdu. Günəşin parlaq şüaları saray bağlarının ən uzaq guşələrini də işi-ğə qərq etmişdi.

Bütün kasib uşaqları kimi, İspaniyanın balaca şahzadə qızının ad günü ildə cəmi bircə dəfə olurdu. Elə buna görə də ad günü-nün gözəl keçməsi bütün ölkə üçün vacib idi. Doğrudan da, həmin gün çox gözəldi. Saplaqları üzərində şax dayanıb, nizami əsgər kimi sıraya düzülmüş uzun, zolaqlı zanbaqlar otların üstündən boyunlarını uzadaraq, qızılıgülləri təkəbbürlü nəzərlərlə süzürdüler:

– İndi gözəllikdə biz sizdən heç də geri qalmırıq.

Qanadları qızılı tozcuqla örtülü ala-bəzək kəpənəklər çicək-dən-çicəyə qonaraq uçuşur, balaca kərtənkələlər divarın çatlaşmış yerlərindən sürünbüç çıxaraq özlərini günə verir, bağdaçı narlar partılı ilə çartlayır, qan kimi qırmızı suyu axıb süzüldü. Qaranlıq tağ sırası boyu ucuq hasarın yan-yörəsindən çıxan sarımtıl lumuların rəngi parlaq günəş işığından tündləşmişdi. Maqnoliya ağacında oyma fil sümüyüñə oxşar iri, günbəzvarı çicəklər açmış, ətrafi xoş rayihəli tünd bir ətir basmışdı.

Balaca şahzadə qız sarayın karşısındaki meydançada yoldaşları ilə gəzişir, daşdan yonulmuş güldanların və üstünü mamır basmış qədim heykəllərin arasında gizlənqəç oynayırdı. Adı günlərdə o, ancaq özünə tay olan uşaqlarla oynaya bilərdi. Buna görə də şahzadə qız həmişə tək qalır və öz-özü ilə oynayırdı. Amma ad günü istisna təşkil edirdi. Kral qızına icazə vermişdi ki, dostlarından ürəyi istəyənləri dəvət etsin və onlarla oynayıb əylənsin. Ad gününə gələn yaraşıqlı ispan uşaqlarının bütün hərəkətlərindən və davranışından ağayana bir zəriflik yağırdı. Oğlanlar, başlarında iri lələkli şlyapa, ciyinlərində qısa, enli ətəkli büruncək, var-gəl edir, qızlarsa, uzun donlarının əteyi yerlə sürünməsin deyə, onların qaldırıb, üzlərini qara, üstləri gümüşlə işlənmiş iri yelpiklərlə gündən qoruyaraq, gəzinirdilər. Onların içinde ən zərifi və incə zövqlə, son dəbdə geyinəni şahzadə qız idi. Əynində boz sətindən büruncək vardi. Enliqol köynəyi başdan-başa gümüşlə işlənmişdi. Dar döşlүүнүн üstünə əla mirvarilər düzülmüşdü. Yeridikcə balaca ayaqlarındaki çəkmələrin iri, çəhrayı qotazları donunun altından görünürdü. Əlində qov kimi yüngül, çəhrayı rəngdə sədəfli yelpik vardi. Gur, bəyaz saçlarındakı ağ qızılıgulsə onun kiçik, solğun bənizini daha da gözəlləşdirirdi.

Pəncərə qarasında oturan kral qəmli nəzərlərlə onlara baxırdı. Arxasında, nifrət elədiyi qardaşı Araqonlu Don Pedro dayanmış, yanında isə Qranada inkvizisiyasının<sup>1</sup> başçısı keşiş əyləşmişdi.

<sup>1</sup> Öz düşmənləri ilə vəhşi və amansız üssullarla mübarizə etmək üçün katolik kilsəsinin XIII əsrin əvvəlində təşkil etdiyi məhkəmə polis təşkilatı.

Qızının gah uşaqlara xas əda ilə saray əyanlarına baş əyməsini, gah da yelpiyi üzünə tutub, həmişə onu müşayiət edən qas-qabaqlı Albukerk hersoginyasına güldüyünü görən kral bir qədər də tutulmuşdu. Onun yadına qızın anası – gənc kraliça düşmüdü. Sanki hər şey dünən olmuşdu... Kraliçanın səfali, gözəl Fransadan gəlməsi də, uşağı olandan cəmi altı ay sonra, İspan sarayının cansixici təmtərağı içində şam kimi əriyb sönməsi də... Yaziq, nə saray bağçasındakı badamın ikinci dəfə çiçəkləməsini görə bildi, nə də indi tamam ot basmış saray həyətindəki qollu-budaqlı qoca əncir ağacının meyvələrinin dadına baxa bildi. Hökmdar xanımını o qədər sevirdi ki, onu basdırmağa belə qoy-mamış, meyiti mumiyalatdırmışdı. Meyiti mumiyalayan mavritaniyalı həkimi kral azadlığa buraxdirmışdı. Deyilənə görə, inkvizisiya həkimi cadugərlikdə və dinsizlikdə günahlandırıb, ölümə məhkum edibmiş.

Kraliçanın meyiti tikmə naxışlı parça ilə örtülü tabutun içində, sarayın qara mərmər hücrəsində, on iki il əvvəl küləkli mart günü keşislərin getirib qoysuğu kimi dururdu. Hər ay kral, əynində qara əba, əlində solğun işıqlı çıraq, hücrəyə girib kraliçanın meyiti qarşısında diz çökür və arvadını: “Mənim kraliçam! Mənim kraliçam!” – deyə çağırırdı. Bəzən də o, İspaniyada hökm sürən və hətta kralların belə pozmağa ixtiyarı olmadığı sərt adətləri pozur, qəlbini göynədən dərddən yapışır, onun soyuq, solmuş üzünü dəlicəsinə öpür, elə bil arvadını yenidən həyata qaytarmaq istəyirdi. Kral kraliça ilə Fontenblo qəsrindəki ilk görüşünü xatırladı. O vaxt özünün on beş yaşı vardı. Qız isə ondan da kiçikdi. Kəbinlərini Roma papasının xüsusi nümayəndəsi kəsmişdi. Bu münasibətlə verilən rəsmi ziyafətdə Fransa kralı və bütün saray əyanları iştirak etmişdi. Nişanlanıb Eskoriala qayıdanda o özü ilə qızın zərif sarı telini də göttirmişdi. Ayrılarkən nişanlısı diz çöküb onun əlindən öpmüşdü. O, uzun müddət qızın uşaq dodaqlarının temasını unuda bilməmişdi. Tezliklə onların iki ölkənin sərhədində yerləşən kiçik Burqos şəhərində tələsik hazırlanmış toyları oldu. Sonra onlar əsabələrinin müşayiətilə Madridə gəlib, Atoka kilsəsində şərəflərinə düzəldilmiş izdihamlı dini mərasimdə

iştirak etdilər. Mərasim qurtaran kimi inkvizisiya üç yüzə yaxın kafirin (onların arasında çoxlu ingilis də vardı) edam ediləcəyini elan etdi. Onlar tonqalda yandırılacaqdı.

Kral xanımını dəlicəsinə sevirdi. Onu gözündən bircə an uzağa qoymurdu. Camaatın fikrincə, kral arvadına görə dövlətin bütün vəcib işlərini unutmuşdu. Adamların çoxu ölkənin viran qalma-sının və İspaniyanın Ingiltərə ilə Yeni Dünya uğrunda müharibə etməsinin səbəbini də bu məhəbbətə görürdü. Məhəbbət sanki onu kor etmişdi. O, hətta böyük səylə hazırlanan saray təntənə-lərinin kraliçanın kefini açmaq əvəzinə, halını daha da pozduğunu belə görmürdü. Kraliça öləndə, o bir müddət dəli kimi olmuşdu. Həc şübhəsiz, kral, qızını, əzazilliyi ilə hətta İspaniyada tanınmış qardaşının himayəsində qoyub getməkdən qorxmasayı, taxtacını buraxıb, başçılıq etdiyi Qranada trappistlər monastrına çəkilərdi. Bir çoxları kralın qardaşını kraliçanın ölümünə bais sayırdı. Deyilənə görə, o, Araqondakı qəsrinə gəlməsi münasibətilə kraliçaya bir cüt zəhərli əlcək bağışlamışdı. Adət ənənə ilə üç il saxlanılan yasdan sonra kral bütün vassallarına və nazirlərinə əmr etmişdi ki, onun hüzurunda yenidən evlənmək haqqında söhbət eləməsinlər. Hətta imperatorun özü ona elçi düşüb, qardaşı qızı, gözəl-göyçək Bohemiya hersoginyası ilə evlənməyi təklif edəndə, o, qasidlərə rədd cavabı verib, ağalarına İspaniya kralının artıq “kədərlə” nişanlandığını çatdırmağı tapşırılmışdı. “Kədərin sonsuz bir gəlin olmasına baxmayaraq, kral onu gözləllikdən üstün tuturdu”. Belə cavabdan sonra Hollandiyada imperatorun fitvası ilə Reformator kilsəsinin bir neçə fanatikinin rəhbərliyi altında qiyam qalxmış və kral həmin torpaqları itirmişdi.

Ad günü şahzadə qızın həyətdə oynamasına tamaşa edən kral elə bil odlu-əlovlu, çılgın məhəbbətli xoşbəxt ailə həyatını və dəhşətli itkidən başını itirdiyi bələli günləri yenidən yaşadı. Qızın bütün hərəkətləri: naz-qəmzəli oturuşu, duruşu, üzünü hikkə ilə yana çevirməsi, əda ilə qəşəng dodaqlarını büzməsi, gülümsəməsi – bu cürancaq fransızlar gülümsəyə bilərdi – başını qaldırıb yuxarı, pəncərəyə tərəf baxması, balaca əlini məğrur ispan zadəganına

öpmək üçün irəli uzatması, bir sözlə, hər şey kralıcanı xatırladırıdı. Ancaq uşaqların cingiltili gülüşü onun beyninə düşür, parlaq günəş şüaları onu yandırıb-yaxır, dərdini təzələyirdi. Mumiyaçılara işlətdiyi qəribə ədviyyat iyinə oxşar zəif qoxu isə sanki səhərin təmiz havasını zəhərləyirdi. Kral əllərini üzünə tutdu. Şahzadə qız başını qaldırıb bir də pəncərəyə baxanda heç kəsi görmədi. Kral getmiş, pərdələr çəkilmişdi.

Qız narazı halda çıynını çəkdi. Atası heç olmasa bu gün, ad gündündə onunla qala bilərdi. Axi bu axmaq saray qayda-qanunları kimə lazımdır? Yoxsa o yenə də həmin qaranlıq, həmişə şamlar yanın hücrəyə gedib? Qız hələ indiyədək orada olmamışdı. Ona hücrəyə girməyə icazə vermirdilər. Heç belə günəşli gündə, həminin deyib-güldüyü bir vaxtda da çıxıb getmək olar? Bu ki lap axmaqlıqdır. Şeypurlar çalınır. İndicə yalançı öküz döyüşü başlanacaq. Kral isə döyüşü görməyəcək. Hələ kukla teatri və başqa maraqlı şeylər qalsın bir yana. Deyəsən əmisi və Böyük İnkvizitorun özü belə onun xətrini atasından çox istəyirdilər. Onlar külfərəngiyə çıxıb, ona elə gözəl təriflər demişdilər ki...

Bir sözlə, şahzadə qız başını dik tutub, Don Pedronun qoluna girdi və pillələri ağır-agır enib, bağın o biri başında al-qırmızı ipəkdən qurulmuş uzun çadira keçdi. Uşaqlar da qayda-qanuna ciddi riayət edərək, ad-sanlarına uyğun tərzdə sıraya düzülüb çadıra tərəf axışdırılar. Onlardan ən uzun, təmtəraqlı adları olanlar sıradı birinci gedirdilər.

Misilsiz toreador geyimində olan bir dəstə zadəgan uşağı qızın pişvazına çıxdı. Tyerra-Nuevanın on dörd yaşlı yaraşıqlı gənc qrafı, əsil-nəcəbatlı ispan idalqosu<sup>1</sup> və qrandina<sup>2</sup> xas ədəb-ərkanla şlyapasını çıxardıb, şahzadə qızı naxışlı kiçik kürsüdə əyləşdirdi. Uşaqlar iki-bir, üç-bir yığışıb piçıldışır, qızlar iri yelpiklərlə özlərini yelləyirdilər. Don Pedro və Böyük İnkvizitor çadırın girəcəyində dayanıb nəyəsə gülürdülər. Hətta arıq, kobud sifətli, boynu

<sup>1</sup> Yoxsullaşmış əsilzadə cəngavərlər

<sup>2</sup> İspan zadəganı

sarı qırçınlı paltar geymiş birinci saray xanımı sayılan hersoginya da həmisi kimi qasıqabaqlı deyildi. Onun qırışmış üzündə və na-zik, solmuş dodaqlarında soyuq təbəssüm oynayırıdı.

Öküz döyüşü əla idi. Şahzadə qızın fikrincə, bu yalançı öküz döyüşü onun bir dəfə Seviliyada gördüyü əsl öküz döyüşündən də yaxşı idi. Həmin döyüşü atası Parm Hersoqunun gəlişi şərəfinə düzəldirmişdi. Oğlanların bir qismi, ucuna oyuncaq at başı taxıl-mış qotazlı çubuqları minib o yan-bu yana çapır, başları üzərində ala-bəzək lentli nizələr fırladır, bir qismi isə al-qırmızı bürün-cəklərini öküzün gözləri qarşısında hərləyərək onu hövsələdən çıxarır və öküz hücuma keçəndə meydandanın ətrafına çəkilmiş çəperin üstündən asanlıqla hoppanıb canlarını qurtarırdılar. Öküze gəldikdə isə, onu nazik çubuqlardan səbət kimi hörüb, üstünə dəri çəkmışdilər. Elə düzəltmişdilər ki, lap əsl öküzə oxşayırdı. Dündür, arada bir o, əsl öküzlərin eləyə bilmədiyi şeylər edirdi. Məsələn, dal ayaqları üstə qalxıb qaçırdı. Buna baxmayaraq, onun oyunu o qədər inandırıcı idi ki, döyüşə tamaşa edən uşaqlar qızışib skamyaların üstünə çıxmışdilar. Onlar kənarları işləməli yaylıqlarını başları üzərində yelləyərək: “Afərin, toreador! Əhsən, toreador!” – deyə qışqırır, lap elə əsl öküz döyüşünə baxan böyük-lər kimi kükərəyib-coşurdular. Döyüş xeyli vaxt idi ki, gedirdi. Artıq bir neçə yalançı atlını öküz buynuzları ilə vurub yerə sər-mişdi. Nəhayət, Tyerra-Nuevanın gənc qrafi öküzün dizlərini yerə gətirdi və həllədici zərbəni vurmaq icazəsini şahzadə qızdan alan kimi heyvanın boynuna qılıncı ilə elə ağır zərbə endirdi ki, baş düşürlənib yerə düşdü. Elə bu an hamı Fransanın Madriddəki səfirinin oğlu, balaca Monsenyor Loranın gülər üzünü gördü.

Hələ gurultulu alqışlar kəsilməmiş, biri sarı, biri də qara geyimli iki zənci oğlan döyüş meydanında atılıb qalmış oyuncaq atların qırıqlarını sürüyüb apardı. Qısa fasılə zamanı fransız oyunbazı kən-dirbazlıq etdi. Sonra isə kiçik səhnədə kukla teatrının tamaşası oldu. Onlar antik dövrə aid “Sofonisba” faciəsini göstərirdilər. Kukla-ların oyunu elə gözəl, hərəkətləri o qədər təbii idi ki, tamaşanın sonunda şahzadə qızın gözləri yaşıla dolmuşdu. Uşaqların bəzisi

əməlli-başlı ağlayırdı. Onları ancaq şirni verdikdən sonra sakitləşdirə bildilər. Hətta Büyük İnkvizitor da son dərəcə təsirlənmişdi. O özünü saxlaya bilməyib Don Pedroya demişdi ki, kuklaların taxtadan yonulub, üstlerinin mumla örtülməsini və iplər vasitəsilə hərəkətə gətirilməsini bilir. Amma tamaşaşa baş verən faciə o qədər təsirlidir ki, adam mütəəssir olmaya bilmir.

Tamaşadan sonra meydana afrikalı gözbağlayıcı çıxdı. O gətirdiyi ağızı qırmızı örtülü iri, yastı səbəti meydanın mərkəzinə qoydu və başındakı əmmamənin içindən qamışdan kəsilmiş qəribə tütək çıxarıb calmağa başladı. Bir azdan örtük tərpəndi. Tütəyin səsi zilləşdikcə səbətin içindən yaşıl-qırmızı rəngli iki ilan qalxırdı. Onlar asta-asta quyruqları üstə qalxıb, qəribə, uzunsov başlarını, suda yellənən otlar kimi, musiqiyə uyğun o yan-bu yana tərpədirlər. İlənlərin xali, şışmiş boğazlarını və biçaq kimi iti, çevik haça dillərini görən uşaqlar, sözün düzü, qorxuya düşdülər. Gözbağlayıcının heç nədən, quru yerdən balaca portağal ağacı yetişdirməsi uşaqlara daha xoş gəldi. Ağac çiçəkləyib, qəşəng ağ ciçəklərini tökdükdən sonra isə onun budaqlarında əsl portağalar yetişdi. Axırda gözbağlayıcı markiz de Las-Torresin kiçik qızının yelpiyini götürüb, onu mavi quşa çevirdi. Quş çadırın içində o yan-bu yana uçur və oxuyurdu. Bunu görən uşaqların sevincinin həddi-hüdudu yox idi. El-Pilar kilsəsindən gəlmış oğlan uşaqlarının mərasim rəqsini ağır-ağır ifa etməsi də hamiya xoş gəldi. Şahzadə qız indiyədək hər il may ayında Müqəddəs Bakirə Qızın uca mehrabı qarşısında müqəddəsin şərəfinə keçirilən təmtəraqlı mərasimin bircə dəfə də şahidi olmamışdı. İş orasında idi ki, ağlını itirmiş keşiş Astoriya şahzadəsinə zəhərli su vermək istədiyi gündən bəri Saraqosa şəhərinin möhtəşəm kilsəsinə İspaniya şahlarının nəslindən olan bir kimsənin də ayağı dəyməmişdi. Coxları həmin keşisin İngiltərə kralıçası Elizabeth tərəfindən satın alındığından şübhələnirdi. Buna görə də şahzadə qız “Bizim xanımımızın rəqsi” adlanan həmin dini rəqs haqqında ancaq başqalarının danışdığını eşitmışdı. Doğrudan da, rəqsə baxmağa dəyərdi. Oğlanlar ağı məxmərdən köhnə dəbdə

tikilmiş saray paltarları geymiş, başlarına, qıraqları gümüşlə işlənmiş və iri dəvəquşu lələyi sancılmış qəribə üçkünc papaqlar qoymuşdular. Onların üzərinə arabir düşən günəş şüaları dümağ geyimlərini qarayanız üzləri və uzun qara saçları ilə müqayisədə bir qədər də parlaq göstərirdi. Hamı onların rəqsin ən mürəkkəb yerlərini belə inəliklə ifa etməsinə, bütün xırda hərəkətləri böyük ustalıqla yerinə yetirməsinə heyran qalmışdı. Rəqs qurtardıqdan sonra onlar lələkli papaqlarını çıxarıb, şahzadə qızə təmtəraqla baş əydilər. Qız da öz növbəsində böyük hörmətlə onlara baş əyib, Müqəddəs Piların türbəsinə ona etdiyi yaxşılığın əvəzində böyük bir şam göndərəcəyinə söz verdi.

Meydana bir dəstə yaraşıqlı misirli çıxdı. O vaxt qaraçılara misirli deyirdilər. Onlar yerde bardaş qurub, üzbeüz oturdular və astadan sitraları calmağa başladılar. Musiqi səsləndikcə qaraçılар yerlərində dingildəyir və dodaqaltı nəsə həzin bir hava zümrüdmə edirdilər. Don Pedronu görəndə çoxunun qaşqabağı tutuldu, bir neçəsinin üzündənsə dəhşətə gəldiyi açıq-aşkar sezildi. Sən demə, Don Pedro bir neçə həftə əvvəl iki qaraçını Seviliya bazar meydanında cadugərlik üstündə asdırıbmış. Onların gözləri imdad istəyirmiş kimi şahzadə qızə zilləndi. Qız kürəyini kürsünün arxasına söykəyib, yelpiyinin üstündən sakitcə onlara tamaşa edirdi. Onun iri, dəniz kimi mavi gözlərini görən qaraçılars toxadtılar. Belə gözəl məxluq heç kimə pislik etməzdı. Sakitləşəndən sonra yenə çaldılar. Uzun dırnaqlı barmaqlarını yüngülcə simlərə toxundurur və başlarını yuxulu kimi o yan-bu yana tərpədirilər. Birdən qaraçılars elə bərkdən çığırıb ayağa sıçradılar ki, uşaqlar diksindilər, Don Pedro isə qeyri-ixtiyari olaraq qılincının əqıqlə işlənmiş dəstəsindən yapışdı. Onlar meydançanın başına dəli kimi fırlanır və əllərini qavallarına cirparaq, öz qəribə dil-lərində məhəbbət mahnısı oxuyurdular. Azca sonra qaraçılars ayağa sıçradıqları kimi də, birdən üzüqyolu yerə sərildilər. Ara-ya çökmüş sakitliyi bircə sitraların yeknəsəq səsi pozurdu. Bu hərəkətləri bir neçə dəfə təkrar etdikdən sonra onlar meydançaya, boğazına zəncir bağlanmış qılılı bir ayı sürüyüb gətirdilər.

Qaraçılارın bir çoxunun çiynində vəhşi meymun oturmuşdu. Ortalığa çıxan kimi ayı əyilib böyük çevikliklə başı üstə durdu. Bu zaman üzləri qırış-qırış olan meymunlar iki qaraçı oğlan uşağı ilə birlikdə hoqqabazlıq edir, cürbəcür oyunlardan çıxırıdlar. Meymunlar yiyełlerinin sözünə qulaq asır və onların əmrlərini kralın şəxsi mühafizə dəstəsində olan əsgərlər kimi dəqiq yerinə yetirirdilər. Qaraçılارın çıxışı hamının xoşuna gəldi.

Ancaq səhər tamaşasının ən məzəli hissəsi balaca Cırdanın oynaması oldu. O, meydançaya çıxanda səndirlədi və az qaldı yığılsın. Sonra isə sanbana-sanbana ortaya gəldi. Onun əyri ayaqlarını və bədənində böyük, yeridikcə o çiynindən-bu çiyninə düşən əcaib başını görən uşaqlar qızı vurub gülüşməyə başladılar. Şahzadə qız da onlara qoşulub o qədər güldü ki, axırdı dayəsi onu sakitləşdirməli oldu. Dayə şahzadə qızı İspaniyada kral qızlarının tək-tük hallarda, ancaq özlərinə tay olanların yanında ağladıqlarını misal götirdi və dedi ki, damarlarında kral qanı axan şahzadəyə öz təbəələri qarşısında bu cür gülmək yaraşmaz. Cırdan doğrudan da qiyamət idi. Hətta həmişə eybəcər şeylərdən həzz almağı ilə məşhur olan ispan sarayında da indiyədək belə əcaib məxluq görməmişdilər. Bu, Cırdanın ilk çıxışı idi. Onu bir gün əvvəl şəhərin ətrafindakı böyük palid meşəsinin dərinliklərində ov edən iki zadəgan tapmışdı. Onlar Cırdanı meşədə tutub, şahzadə qızı əyləndirmək üçün saraya aparanda, onun atası yoxsul kömürcü belə əcaib və xeyirsiz uşaqları yaxasını qurtardığına çox sevinmişdi. Qəribə burası idi ki, Cırdan öz eybəcərliliyindən tamam xəbərsizdi, xoşbəxt və şən görünürdü. Həyatından çox razı idi. Uşaqlar gülüşəndə o da onlara qoşulub ürəkdən gülürdü. Hər rəqsin sonunda hamiya bir-bir məzəli tərzdə baş əyərək gülümşünür, göz vurur və özünü heç kimdən əskik saymırı. Elə bil heç təbiət onu başqalarını əyləndirməkdən ötrü bu cür əcaib hala salmamışdı. Cırdanı isə şahzadə qız valeh etmişdi. O, gözlərini qızdan çəkə bilmirdi, yalnız onun üçün rəqs edirdi. Tamaşanın sonunda şahzadə qız bir tərəfdən özünü xanımlara oxşatmaq və hamının diqqətini cəlb etmək üçün, digər tərəfdənsə dayəsinin acığına, saçına sancılmış qəşəng aq qızıl-

gülü çıxarıb, incə bir təbəssümlə düz meydançaya, Cırdana atdı. Qız saray xanımlarının məşhur italyan müğənnisi Kaffarelli yə gül-ciçək dəstələrini məhz belə atdıqlarını görmüşdü. Vaxtilə Roma papası Kaffarellini, gözəl, məlahətli səsilə ispan kralını qəm-qüssədən ayırməq üçün düz Madridə göndərmişdi. Qızılı-gülü göydə tutan Cırdan şahzadə qızın səmimiyyətinə inandı və gülü qalın, kobud dodaqlarına sıxdı. Əlini köksünə qoyub, bir dizi üstə çökdü və təzim etdi. O, dişlərini ağardıb gülür, gözləri sevinclə parlayırdı.

Cırdanın bu hərəkətini görən şahzadə qız özünü saxlaya bilmədi, şaqqanaq cəkib güldü. Cırdan çıxıb gedəndən sonra qız sakitləşib əmisinə dedi ki, həmin rəqsə yenidən baxmaq istəyir. Lakin dayə günəşin qızmarlığını bəhanə edib, qibleyi-aləmə yubanmadan saraya qayıtmalı olduğunu bildirdi. Orada artıq onun şərəfinə böyük ziyafət hazırlanmışdı. Ad günü münasibətile bisirilmiş tortun üstünə rəngli şəkərlə qızın adı yazılmış, tən ortasına isə qəşəng gümüş bayraq sancılmışdı... Şahzadə qız əda və təkəb-bürlə ayağa qalxıb, əmr etdi ki, istirahətdən sonra Cırdanı tapıb götürsinlər və o yenidən oynasın. Sonra isə Tyerra-Nuevanın gənc qrafina gözəl qəbul üçün minnətdarlığını bildirib, saraya qayıtdı. Uşaqlar da gəldikləri qayda ilə düzülüb, onun arxasında getdilər.

Cırdan bir daha Şahzadə qız üçün onun xüsusi əmri ilə rəqs edəcəyini eşidəndə, sevindiyindən bağçaya qaçıb ağ qızılıgülü dəlicəsinə öpməyə və atılıb-düşməyə başladı. Onun cürət edib gullərin gözəl oylağına soxulması ciçəklərin böyük narazılığına səbəb olmuşdu. O isə cığırlarla o baş-bu başa qaçır və əllərini başı üzərində yelləyirdi. Cırdanın hərəkətləri o qədər qəribə və gülüncidi ki, gullər özlərini saxlaya bilməyib deyinməyə başladılar.

– Bu eybəcəri bizim yanımıza kim buraxıb? – deyə qızılı zanbaqlar heyrətləndilər.

Iri, qırmızı zanbaqlar da coşub-kükrediilər:

– Ona xaş-xaş içirdib minillik yuxuya vermək lazımdır.  
– O yaman əcaibdir, – deyə kaktus səsləndi. – Başı bədənin-dən yekə, ayaqları isə gödək və əyridir. Ona baxan kimi tikanlaşım biz-biz olur. Mənə yaxınlaşsa, onu dalayacağam.

Nəhayət, ağ qızılıgül kolu da dilləndi:

– Mənim ən qəşəng çicəklərimdən biri ondadır. Səhər həmin çicəyi özüm Şahzadə qızə ad günü münasibətilə hədiyyə vermişdim. Bu murdarsa onu oğurlayıb.

Bunu deyib qızılıgül kolu səsin boğazının yoğun yerinə salıb, çığırmaga başladı:

– Oğru! Oğru! Oğru!

Hətta çoxlu yoxsul qohumları olan və adətən özlərini çəkməyən ətirşahların da Cırdanı görəndə eti ürpəşdi. Elə buna görə də bənövşələr çəkinə-çəkinə onun eybəcər doğulmasında heç bir günahı olmadığını deyəndə, onlar dözməyib cavab verdilər ki, Cırdanın ən böyük günahı elə günahsızlığıdır. Ətirşahların fikrincə, hamının halına acımaq olmaz. Elə bənövşələrin bəziləri də Cırdanın özünü yüngül aparmasından narazı idi. Onun yerinə kim olsayıdı, arsız-arsız atılıb-düşmək və özünü axmaq, gülünc vəziyyətə qoymaq əvəzinə qəmgin, ya da heç olmasa qayğılı görkəm alardı.

Qeyri-adi “şəxsiyyət” sayılan və guya əvvəllər vaxtı ən azı İmperator V Çarlzin şəxsən özünə göstərən qədim Günəş Saati isə Cırdanı görüb o qədər çəşmişdi ki, yazıq düz iki dəqiqə matı-qutu qurumuş, geri qalmışdı. Uzun kölgəli barmağı ilə vaxtı göstərməmişdi. Günəş Saati toxlayan kimi, bəzəkli sürəhida oturub özünü günə verən dümağ Tovuz Quşuna dedi ki, hamı şah oğlunun şah, kömürçü balasınınsa kömürçü olacağını bilir. Bunu inkar etmək mənasızdır. Tovuz Quşu Günəş saatının fikrinə tamamilə şərik çıxdı və elə hündürdən, yoğun səslə: “Əlbəttə, əlbəttə!” – deyib səsləndi ki, sərin fəvvərəli hovuzda yaşayan qızıl balıqlar başlarını sudan çıxarıb, nə hadisə baş verdiyini iri daş Tritonlardan<sup>1</sup> soruştular.

Ancaq bütün bunlara baxmayaraq, quşlar onu xoşlayırdı. Onlar Cırdanı tez-tez meşədə küləyin havaya qaldırıb fırlatdığı yarıpaqların dalınca düşüb elf<sup>2</sup> kimi rəqs edən, ya da qoca palidin

<sup>1</sup> Əfsanəvi yarıbalıq insanlar

<sup>2</sup> Almaniya və Skandinaviya əsatirində pəri

oyuğuna girib dələlərə findiq yedirdən görmüşdülər. Quşlar onun eybəcərliyinə zərrə qədər də fikir vermirdilər. Hətta gecələr portagal ağaclarının budaqları arasında oxuyan və öz cəh-cəhləri ilə göydəki Ayı belə heyran qoyan bülbül də Cırtdanın görkəminə fikir vermirdi. Axı o, quşlara yaxşılıq etmişdi. Ayazlı-saxtalı qış günlərində, ağaç və kollarda bircə dənə də giləmeyvə olmayıanda, torpaq da donub daşa dönəndə, ac canavarlar ulaşa-ulaşa şəhərin ətrafında dolaşanda belə, Cırtdan onları darda qoymamışdı. Boğazından kəsib onları yemləmiş, əlindəki qara çörəyini ovxalayıb quşlara vermişdi.

Quşlar onu çox sevirdilər, başına firlanır, yanından ötüb keçəndə qanadları ilə yüngülcə yanaqlarına toxunur və öz aralarında civildəşirdilər. Bundan xoşlanan Cırtdan dözməyib qəşəng ağ qızılğülü onlara göstərdi və dedi ki, çıçəyi Şahzadə qız özü ona məhəbbət nişanəsi kimi verib.

Quşlar onun nə dediyini anlamsalar da, başlarını yana əyib ağıllı görkəm alırdılar. Həmsöhbətinin başa düşməyəndə belə görkəm almaq həm asandi, həm də elə onu anlamaq kimi bir şeydi.

Cırtdan kərtənkələlərin də xoşuma gəlmişdi. Atılıb-düşməkdən yorulub otların üstünə uzananda onlar Cırtdanın kürəyinə dırmaşıb qaçışmağa və oynamağa başladılar. Kərtənkələlər onun könlünü almağa çalışır və deyirdilər:

– Hami kərtənkələlər kimi qəşəng ola bilməz. Heç şübhəsiz, bu, həqiqətdir. Hər halda nə qədər qəribə olsa da, deməliyik ki, Cırtdan o qədər də eybəcər deyil. Ancaq bir şərtlə. Gözlərini yumub, onu görməyəsən.

Kərtənkələlər fitrətən filosofdurlar. Bir də görürsən bekarçılıqdan, yaxud bərk yağış onları qovub yuvalarına dolduranda oturub saatlarla fikrə gedirlər.

Kərtənkələlərin və quşların hərəkəti güllərin böyük narazılığına səbəb olmuşdu. Onlar:

– Bir yerdə oturmayıb o yan-bu yana vurnuxanların hamısı axırda kələfin ucunu itirdi. Tərbiyə görmüş əməlli-başlı şəxslər bizim kimi bir yerdə oturar. Gör heç bizi cığırla başyuxarı-

başaşağı atılıb-düşən, yaxud dəli kimi cırçıramaların dalınca düşüb qaçan görüblər? Havamızı dəyişmək istəyəndə bağbanı çağırtdıriq, o da bizi götürüb bu ləkdən o ləkə aparır. Bu, bizim hörmətimizi artırır. Başqa cür ola da bilməz. Quşlar və kərtənkələlərsə bir yerdə qərar tuta bilmirlər. Quşların hətta daimi yaşayış yerləri də yoxdur. Onlar əsl avaradırlar. Özlerini lap qaraçı kimi aparırlar.

Bunu deyən güllər özlərini çəkib müştəbeh görkəm aldılar. Bir az sonra Cırdan otların üstündən qalxıb saraya tərəf gedəndə isə çox sevindilər. Yenə də onun dalınca danışmağa başladılar:

– Onu ömrünün axırınacan ağızı bağlı otağa salıb, işiq üzünə həsrət qoymaq lazımdır. Sən onun donqar belinə və əyri ayaqlarına bir bax! – deyib hırıldadılar.

Zavallı Cırdanın bu söhbətlərdən xəbəri yoxdu. O, quşları və kərtənkələləri çox sevirdi. Güllərə gəldikdə isə, onun zənnincə, dünyada onlar kimi gözəl şey yoxdu. Əlbəttə, Şahzadə qızı çıxmak şərtilə. Axı qız ona məhəbbətinin nişanəsi kimi qəşəng bir ağ qızılgül vermişdi. Bu, bütün işləri dəyişdirirdi. Cırdan Şahzadə qızın onunla çıxıb getməsini yaman istəyirdi. Qız onun qoluna girib gülümşəyəcək, o da qızə ömürlük sadiq dost olub, onu həmişə əyləndirəcək və bildiyi bütün maraqlı oyunları ona öyrədəcəkdi. Heç vaxt sarayda yaşamadığı üçün Cırdan çox şey etməyi bacarırdı. O, çeyirkələri qamışdan hördüyü xırda qəfəslərə salıb, nəgmələrinə qulaq asır, qamışdan kəsdiyi uzun tütekdə elə gözəl havalar çalırdı ki, hətta meşə allahı Pan da ona qulaq asmaqdan ləzzət alındı. Bütün quşların səsini tanıydı. İstəyəndə sığırçınları ağacların başından, hacileyləkləri bataqlıdan yanına çağırırdı. Tanımadığı heyvan izi yoxdu. Xırda ləpirlərinin izi ilə dovşanı, əzib-tökdüyü, tapdaladığı yarpaqların izi ilə qabani güdüb tapırdı. O, təbiətin bütün rəqsərini – qırmızı əbalı payızın dəli, ayağı mavi səndəlli yayın taxıl zəmилərindəki qızmar, qar dənələrinin qış, baharın meyvə bağlarındakı çiçək rəqsini gözəl tanıyordu. Çöl göyərçinlərinin harada yuva saldıqlarını da bilirdi. Bir dəfə, ovçu böyük göyərçinləri tələ qurub tutandan sonra, onların balalarını Cırdan budaqları kəsilmiş qarağacın oyuğunda

düzəltdiyi yuvada böyütmüştü. Göyərçinlər lap əl quşu oldular. Quşcuğazlar mütləq Şahzadə qızın xoşuna gələcəkdi. O, hələ ayıdöşəyi kollarının arasında o yan-bu yana qaçısan dovşanları, lələkləri polad rəngli, qaradimdik zığ-zıqları, dərisini başına çəkib tikanlı yumağa dönen kirpiləri, asta-asta sürünen və başlarını silkəleyərək təzə yarpaqları qoparıb yeyən böyük, müdrik tisbağaları da xoşlayacaq. Qız hökmən meşəyə gəlib onunla oynamalıdır. O, meşəyə gəlsə, Cırdan kiçik çarpayısında ona oturub keşik çəkəcəkdi ki, vəhşi heyvanlar səs salıb qızı oyatmasınaqlar. Daxmanın ətrafında hərlənən ac-yalavac canavarları da yaxın düşməyə qoymayacaqdı. Səhər açılında isə pəncərəni döyüb Şahzadə qızı oyadacaq və onlar daxmadan çıxıb bütün günü meşədə rəqs edəcəkdilər. Meşədə o qədər maraqlı şeylər olur ki, adamın darixmağa heç vaxtı qalmır. Bir də görürsən, ağ qatırın belində şəkilli kitab oxuya-oxuya keşiş gedir, az sonra isə şahin ovçuları ilə rastlaşırsan. Onlar başlarına yaşıl məxmər papaq taxır, əyinlərinə aşılanmış maral dərisindən qısa kürk geyirlər. Qollarının üstündə isə başı qalpaqlı alici quşlar oturur. Üzüm yığımı zamanı şərab çəkənlər gəlib çıxır. Üzüm yığış əzməkdən əl-ayaqları qıpqırmızı qızarır, üst-başları isə həmişə yarpaq-sarmaşıq içinde olur. İslərini qurtarandan sonra müşlüyündən damcı-damcı şərab sızan içi dolu tuluqları özləri ilə aparırlar. Gecələrsə kömürçülər iri manqalların ətrafında oturub quru kötüklərin asta-asta yanmasına baxır və közdə şabalıd qızardıb yeyirlər. Bəzən quldurlar da mağaralarından çıxıb onlara quoşurlar. Bir dəfə isə Cırdan Toledoya doğru uzanan tozlu yolda təmtəraqlı nümayiş görmüşdü. Hamidan qabaqda həzin-həzin oxuyan, əllərində əlvan bayraqlar və qızıl xaçlar aparan keşislər, onların arxasında əyinləri gümüş zirehli, dayandoldurum tūfəng və nizələrlə silahlansmış əllərində yanar şamlar, qəşəng naxışlı sarı palṭar geymiş üç nəfər addımlayırdı. Meşədə doğrudan da çoxlu maraqlı şeylər olurdu. Qız yorulsa, Cırdan üstünü yumşaq mamır basmış bir kötük tapıb, onu oturdardı, ya da qucağına alıb aparardı. Boyu uca olmasa da, yaman qüvvəthi idi. O, qız üçün

qırmızı giləmeyvələrdən boyunbağı da düzəldəcəkdi. Həmin boyunbağının dənələri Şahzadə qızın paltarını bəzəyəcək ağ giləmeyvələrdən heç də geri qalmayacaqdı. Qız onları gəzdirməkdən bezib tullayanda isə, Cırtdan onun üçün başqalarını tapacaqdı. O, qızə palid qozaları və səhər şəhində yuyulmuş qaymaqcıçayı gətirəcək, bəyaz-qızılı saçlarına isə parlaq ulduzlara bənzər xırda işıldaquşlar düzəcəkdi.

Görəsən qız indi hardadır? Ağ qızılğül Cırtdanın bu sualını cavabsız qoydu. Elə bil bütün saray yuxuya qərq olmuşdu. Pəncərə qapaqları örtülməmiş yerlərdə də ağır pərdələri çəkib, gur işığın qabağını kəsmişdilər. Cırtdan sarayın ətrafında hərlənir, içəri girməyə yol axtarırırdı. Nəhayət, kiçik bir qapının açıq olduğunu gördü və sıvişib içəri keçdi. O, ömründə görmədiyi misilsiz bir otağa düşüb çəşbaş qalmışdı. Heç meşənin özündə də belə gözəl şeylər ola bilməzdi. Otağın parlıtlısından adamın gözü qamaşırırdı. Döşəmə həndəsi şəkildə düzülmüş rəngli daşlardan qurulmuşdu. Ancaq balaca Şahzadə qız orada yox idi. Otaqda adama oxşar bir şey vardısa, o da yəşəm daşından yonulmuş kürsiyyələrin üstündəki qəşəng ağ heykəllərdi. Onların heç nə ifadə etməyən boş, yaziq baxışları və qeyri-təbii təbəssümlü dodaqları vardi.

Otağın o biri başında kralın zövqünə uyğun qara rəngli, üstü tikmə ulduzlarla işlənmiş, zəngin naxışlı məxmər pərdə asılmışdı. Bəlkə qızçıqaz onun arxasında gizlənib? Hər halda yoxlamaq lazımdır.

Cırtdan oğrun-oğrun pərdəyə yaxınlaşıb, onu araladı. Yox, burda da heç kim yoxdu. Başqa otağa qapı açılırdı. Bu otaq əvvəl-kindən də yaraşıqlı idi. Divarlarından əl ilə işlənmiş, naxışlı yaşıł gəbələr asılmışdı. Xalçalarda təsvir edilmiş ov səhnəsini çəkmək üçün bir neçə flamand rəssamı yeddi il onların üstündə işləmişdi. Vaxtilə bu otaq “Çılğın Jan” adı ilə məşhur olan dəli padşahın yatağı olubmuş. Çılğın Jan ov xəstəsi imiş. Dəliliyi tutanda o hətta, ov şeypurunu cəlaraq, divarlarda şəkilləri çəkilən şahə qalxmış iri atları minmək, belinə yekə itlər sıçramış maralı yerə sərmək istəyirmiş. Qanad açıb uçan ağ maralı isə elə hey qılınclayırmış.

İndi isə həmin otaqda saray iclasları keçirilirdi. Ortadakı masanın üstündə, üzərinə Habsburqlar sülaləsinə məxsus nişan və emblem-lərlə yanaşı. İspaniyanın rəmzi olan qızıl zanbaq həkk edilmiş qırmızı nazir çantaları var idi.

Ətrafindakıları görən balaca Cırdanın gözləri heyrətindən dörd olmuşdu. O, yerindən tərpənməyə ürək etmirdi. Atını səssizcə, böyük sürətlə uzun dərələrdən çaparaq sanki düz Cırdanın üstünə gələn heybətli atlı lap kömürçülərin, haqqında danışdıqları qorxunc kabuslara oxşayırdı. Camaat onları komprəçikos<sup>1</sup> adlandırdı. Komprəçikoslar ancaq gecələr ova çıxar və insanla rastlaşanda onu şikara çevirib ovlayarlarmış. Bu yerdə gözəl Şahzadə qızın surəti Cırdanın xəyalında canlandı və o özünü ələ aldı. Bircə qızı tapa biləydi! Onda ürəyini açıb, onu sevdiyini deyərdi. Bəlkə Şahzadə qız o biri otaqdadır?

Cırdan yumşaq Şərq xalılılarının üstü ilə yüyürərək qonşu otağın qapısını açdı. Yox. O burda da yoxdu. Otaq bomboşdu.

Bu, kral otağı idи. Xarici ölkələrin səfirləri kralı ancaq burada görmək şorəfinə nail ola bilərdilər. Amma son vaxtlar belə qəbullar nadir haldı. Neçə il qabaq həmin otaqda İngiltərədən gələn elçilər İmperatorun sonradan Avropanın katolik hökmədarlarından birinə çevrilən böyük oğlu ilə öz kraliçalarının evlənməsi barədə danışqlar aparmışdır. Pəncərələrə qızılla işlənmiş dəri Kordova<sup>2</sup> pərdələri vurulmuşdu. Ağ-qara rəngli tavandan isə qızıl suyuna çəkilmiş üç yüz şamlıq, qollu-budaqlı cilçıraq asılmışdı. Kralın taxtı, üzərinə mirvari dənələri ilə Kastiliya qəsrinin qüllələri və aslanlar tikilmiş iri, qızılı parça çətinin altında idi. Üstünə qırqları başa-baş gümüş və mirvari ilə işlənmiş gümüş zanbaqlı, bahalı qara mahud örtük çəkilmişdi. Taxtin ayaq tərəfində kiçik kətil vardi. Şahzadə qız adətən kralın hüzuruna gələndə dizlərini həmin kətilin üstündəki nazik gümüşü parça balışa qoyub baş əyirdi. Ondan da aşağıda, taxtin qurtaracağında Roma papasının nümayəndəsi Nunsinin kürsüsü dururdu. Rəsmi

<sup>1</sup> Uşaq satın alanlar

<sup>2</sup> İspaniyada şəhər

ziyafətlər zamanı kralın hüzurunda bircə onun oturmağa ixtiyarı vardı. Nunsinin qotazları bir-birinə dolaşmış kardinal papağı kürsünün karşısındaki al-qırmızı kötilin üstündə idi. Taxtla üzboüz divardan V Karlın, yanında iri tazı, ov paltarında, adamboyu şəkli asılmışdı. O biri divarı isə Hollandiya feodallarının II Philippə sadıq olacaqlarına and içmələri səhnəsi təsvir edilmiş şəkil bəzəyirdi. İki pəncərənin arasında, üstü fil sümüyündən yonulan lövhələrlə bəzənmiş abnos ağacından qara yazı masası durmuşdu. Həmin lövhələrə Holbaynın “Ölüm rəqsı” adı ilə tanınan bir sıra şəkil-ləri həkk edilmişdi. Deyilənlərə görə, lövhələri məşhur rəssamın özü işləmişdi.

Ancaq bu gözəl, maraqlı şeylərin heç biri Cırdanı maraqlan-dırmırıldı. O, qızılıgülünü çətirin üstündəki bütün mirvarılərə dəyişməzdı. İstədiyi bir şey vardısa, o da Şahzadə qızı görüb ona rəqsini qurtarandan sonra özü ilə getməyi təklif etməkdi. Burada, sarayda hava boğanaq və ağırdı. Meşədə isə həmişə külək əsir, “günəş şüaları da ətrafda gəzinərək, qızılı barmaqları ilə titrək yarpaqları kənara çekir və onların arasından süzülüb yerə düşür”. Meşədə də gül-ciçək var. Onlar bəlkə də saray bağçasındaki güllər qədər yaraşıqlı deyil, ancaq qəşəngdirlər. Şirin ətirləri var. Yaz girəndə sərin dərələr və yaşıl yamaclar al-qırmızı sünbülcüçəyi ilə dolu olur. Sarı novruzgülləri palid ağaclarının düyünlü kötüklərinə sığınıb koma-koma çıçəkləyir. Hələ iri dəmrovotu, mavi dəstərək və yasəmən, qızılı süsənlər bir yana qalsın. Fındıq kollarından boz sıraqçıçəyi sallanır, üskükotu kol-ları isə budaqlarındakı arı şanlarının ağırlığı altında əyilir. Tikanlı şabalıdin ağı çıçəkləri ulduzlara bənzəyir, yemişanın çıçəkləri isə bədirlənmiş ay kimi gözəl olur. Heç şübhəsiz, Şahzadə qız onunla getməyə razı olacaq. Təki onu tapa biləydi. Qız ona qoşulub gözəl meşələrə gedəcək, o da bütün günü qızı əyləndirmək üçün rəqs edəcək. Bu fikirlərdən Cırdanın gözləri sevinclə parladı və o qonşu otağa keçdi.

Bu otaq əvvəlkilərdən xeyli böyük və yaraşıqlı idi. Divarlara Lukka şəhərində hazırlanmış çəhrayıgülli, quş naxışlı ipək par-

çalar vurulmuşdu. İncə, gümüş çiçekleri isə sanki kim isə onların üzərinə səpələmişdi.

Otağın əşyaları gümüşdən tökülmüş, hörük şəkilli qəşəng naxışlar, bir də sallanan Kupidonlarla<sup>1</sup> bəzədilmişdi. Bir cüt iri buxarı ilə üzbəüz duran arakəsmələrin üstünə tutuquşuları nəqş edilmişdi. Dəniz suyu rənginə çalan yaşıl, damarlı əqiqdən olan döşəmə isə göz işlədikcə uzanırdı. Adama elə gəlirdi ki, o ucsuz-bucaqsızdır. Birdən Cırtdan tək olmadığını gördü. Otağın o biri başındakı qapının ağızında balacaboy bir adam durub ona baxırdı. Üstünə kölgə düşdüyündən, üzü görünmürdü: Cırtdanın ürəyi çırpındı və o sevindiyindən qışqırıb irəli cumdu. Günəş şüaları onu işıqlandırdı. Adam da ortalığa çıxmışdı. İndi Cırtdan onu aydınca görürdü.

Aman Allah! Cırtdan hələ ömründə belə əcaib məxluq, bu cür bədheybət şey görməmişdi. Heç adama oxşamırdı. Qozbel, əyri-qol, əyriqış və yekəbaş. Qara saçları uzun və viz idi, lap at yalnız oxşayırırdı. Başı da bədəninə ağırlıq edirmiş kimi sallanıb ciyinə düşmüşdü. Cırtdan üz-gözünü turşutdu, əcaib məxluq da. Cırtdan güldü, o da ona qoşuldu, əllərini yanına saldı, idbar da onun kimi etdi. Onu ələ salmaq üçün baş əydi, elə o dəqiqə də cavabını aldı. Nə etdisə, idbar onu yamsıladı. Cırtdan irəliyə bir neçə addım atdı. O da addımbaaddım irəlilədi, Cırtdan dayanan kimi də, ayaq saxladı. İki belə görən Cırtdanın kefi kökəldi. O, qışqırıb qabağa qaçıdı və əlini irəli uzatdı. İdbar da əlini irəli uzatdığından, onların əlləri bir-birinə toxundu. Cırtdan üşürgələnib əlini tez geri çekdi. Məxluq da o dəqiqə əlini yanına saldı. Onun buz kimi soyuq əlinin təması hələ də ovcunun içində idi. Cırtdan onu itələmek istəyəndə nəsə hamar və möhkəm bir şey qarşısını kəsdi. İndi əcaib məxluqun sıfəti lap yaxında idi. Üz-gözündən təşviş yağırdı. Cırtdan gözünün üstünə düşən saçlarını alnından geri itələdi. İdbar yenə də onu yamsıladı. Cırtdan dözməyib onu vurdu, elə o dəqiqə də özünə tərəf tuşlanmış yumruq gördü. Cırtdanın

---

<sup>1</sup> Məhəbbət allahi

ondan zəhləsi getdi, elə həmin anda da idbar ağız–burnunu əyməyə başladı. O, geri çəkildi. Əcaib məxluq da uzaqlaşdı.

Bu nə deməkdir? Cırtdan bir anlığa fikrə gedib, ətrafına diq-qətlə nəzər saldı. Qəribə idi, sanki otaqdakı bütün əşyalar qarşısındaki şəffaf suya bənzəyən gözə görünməz divarda ikiləşirdi. Elədir ki, var. Hər şey şəkilbəşəkil, nöqtəbənöqtə təkrar olunurdu. Qapının yanındakı taxçada uzanıb yatan favnın elə həmin şəkildə mürgüləyən əkiz qardaşı vardı. Günəş şüaları altında duran Venera isə əllərini özü qədər gözəl bir Veneraya sarı uzatmışdı.

Bəlkə bu, əks-sədadır? Cırtdan bir dəfə dərədə onu çağırmışdı. Əks-səda da hər sözünü təkrar edib ona qaytarmışdı. Bəlkə əks-səda səsləri təkrar etdiyi kimi, gördükłrimizi də təkrar edə bilir? Bəlkə o, real aləmi əks etdirməyi bacarır? Bəlkə əşyaların kölgəsi rəng alır, canlanır və hətta hərəkət edir? Bu, o demək deyilmə ki?..

Cırtdan silkindi. Sinəsində gizlədiyi qəşəng qızılğülü çıxarıb, arxaya çöndü və çiçəyi öpdü. Əcaib məxluqun da əlində qızılğül vardı. Lap Cırtdaninkına oxşayırdı, hətta ləçəkləri də eyni idi. O da qızılğülü Cırtdan kimi öpür, onu dəlicəsinə, gülünc bir tərzdə sinəsinə sıxırdı...

Birdən acı həqiqəti anlayan Cırtdan yaralı quş kimi qıv vurub, hönkürtü ilə yerə sərildi. Deməli, çirkin, qozbel, əcaib və gülünc olan o özü imiş. Bədheybət məxluq da o imiş, uşaqlar da ona gülürmüş, balaca Şahzadə qız da onu ələ salırmış, cırkinliyinə və əyri ayaqlarına görə dolayırmış. O isə elə bilirdi ki, Şahzadə qız onu sevir. Axı niyə onu sürüyüb bura gətirmişdilər, qoymamışdilar meşədə qalsın? Orada güzgü-zad yoxdu. Öz eybəcərliyini güzgüdə görənədək hər şey necə də yaxşı idi! Atası onu satıb biabır etmək əvəzinə öldürə bilmirdimi? Qəhər onu boğur, yanaqlarından göz yaşları süzülürdü. Cırtdan ağ qızılğülü tikətikə edib parçaladı. Yerə yıxılan əcaib məxluq da eyni ilə Cırtdanın hərəkətlərini təkrar edib, qızılğulin solmuş ləçəklərini ayaq altına atdı. Cırtdan başını qaldırıb güzgüdə yerdə uzanana baxanda, qarşısında ağrılı-əzabla bir sifət gördü. Onu görməmək üçün

birtəhər iməkləyib güzgündən uzaqlaşdı və əllərini üzünə tutdu. Sonra yaralı heyvan kimi güclə sürünerək özünü kölgəyə saldı və yerə uzanıb zarıldı.

Bu vaxt Şahzadə qız dostları ilə içəri girdi. Onlar Cırdanın yerde uzanıb, dəli kimi, qəribə tərzdə yumruqları ilə döşəməni döyüəcləməsini görəndə qəhqəhə çəkib güldülər və onu dövrəyə alıb, tamaşa etməyə başladılar.

— Onun rəqsi çox məzəli idi, amma indi açlığı oyun lap qiymətdir. Özü də kuklalara yaman oxşayır, ancaq təbiilikdə yenə də onlara çata bilməz, — deyən Şahzadə qız böyük yelpiyi ilə özünü yellədi və əl çaldı.

Lakin Cırdan bir daha başını qaldırıb yuxarı baxmadı. Onun hıçqırqları getdikcə zəifləyirdi. Birdən o, boğuq bir səs çıxarıb, böyrünü tutdu. Sonra yenə yerə yıxıldı və hərekətsiz qaldı.

Bir azdan Şahzadə qız:

— Di yaxşı, oyun açdığını bəsdir. İndi mənim üçün rəqs etməlisən, — dedi.

Uşaqlar da hamısı bir ağızdan:

— Düzdür, düzdür, — deyə qışkırlıq. — Dur ayağa, rəqs elə. Axı sən ağıllısan, lap meymun kimi. Sizin bircə fərqiniz var, meymunluqda sən onları ötmüsən.

Ancaq Cırdan onlara cavab vermirdi.

Qızçığaz ayağını yerə çırpıb, külafirəngidə baş saray əyanı ilə birlikdə gəzişən əmisini çağırıldı. Həmin anda Don Pedro Meksikadan yenicə gəlmış naməni oxuyurdu. Müqəddəs inkvisiyanın caynaqları, nəhayət, oraya da çatmışdı.

Şahzadə qız əmisinə:

— Mənim balaca Cırdanım kürlük edir, — deyə şikayətləndi.  
— Ona de ki, mənim üçün rəqs etsin.

Don Pedro ilə baş saray əyanı bir-birinə baxıb gülümsündülər. Sonra Don Pedro içəri keçib Cırdana tərəf əyildi və bərbəzəkli əlcəyi ilə onun yanaqlarını şappıldadıb dedi:

— Dur ayağa, idbar. Rəqs elə! Sən rəqs eləməlisən. İspaniya və Hindistanın Şahzadə qızı darıxır.

Lakin zavallı Cırtdan heç qımıldanmadı da.

Don Pedro yorğun səslə:

– Onu şallaqlamaq lazımdır, – deyib külafirəngiyə qayıtdı.

Baş saray əyanının üzü isə ciddiləşdi və o aşağı əyilib, əlini yaziq Cırtdanın ürəyinin üstünə qoydu. Bir azdan çıyinlərini çəkib,ayağa qalxdı və Şahzadə qızın qarşısında təzim edib dedi:

– Mənim gözəl Şahzadəm sizin məzəli Cırtdanınız bir daha rəqs etməyəcək. Heyf, o elə eybəcər idi ki, hətta atanız da özünü saxlaya bilməyib gülümsünmüdü.

Qız gülərək soruşdu:

– Bəs onda o niyə bir daha rəqs etməyəcək?

– Çünkü onun ürəyi partlamışdır.

Qızın qaşları çatıldı, incə, qızılıgül ləçəklərinə bənzəyən dodaqları nifrətlə büzüldü. O qəzəblə:

– Elə edin ki, bundan sonra mənimlə oynamaga gələnlərin heç birinin ürəyi olmasın, – deyib bağa yüyürdü.

# MÜNDƏRİCAT

## MARK TVEN

### Şahzadə və dilənçi

(Tərcümə edəni: İsgəndər Nəfisi)

<i>Mark Tven və qəhrəmanları</i> .....	5
Birinci fəsil. Şahzadə ilə dilənçinin doğulması .....	15
İkinci fəsil. Tomun uşaqlığı .....	16
Üçüncü fəsil. Tomun şahzadəyə rast gəlməsi .....	21
Dördüncü fəsil. Şahzadənin uğursuzluğu başlanır .....	28
Beşinci fəsil. Tom şahzadə rolunda .....	31
Altıncı fəsil. Tom təlimat alır .....	39
Yedinci fəsil. Tomun ilk kral naharı .....	47
Səkkizinci fəsil. Möhür məsələsi .....	51
Doqquzuncu fəsil. Çayda rəsmi keçid .....	53
Onuncu fəsil. Şahzadənin başına gələn sərgüzəşт .....	56
On birinci fəsil. Bələdiyyə idarəsində .....	65
On ikinci fəsil. Şahzadə və onun xilaskarı .....	69
On üçüncü fəsil. Şahzadənin yox olması .....	81
On dördüncü fəsil. "Le roi est mort – vive le roi!" .....	85
On beşinci fəsil. Tomun krallığı .....	97
On altıncı fəsil. Təntənəli nahar .....	108
On yeddinci fəsil. Kral Birinci Fu-Fu .....	110
On səkkizinci fəsil. Şahzadə sərsərilər arasında .....	121
On doqquzuncu fəsil. Kral kəndlilər arasında .....	128
İyirminci fəsil. Kral və zahid .....	133
İyirmi birinci fəsil. Gendon kralı qurtarmağa gəlir ..	139
İyirmi ikinci fəsil. Xəyanət qurbanı .....	143
İyirmi üçüncü fəsil. Şahzadə həbs olundu .....	149
İyirmi dördüncü fəsil. Şahzadə xilas olur .....	152
İyirmi beşinci fəsil. Gendonun qəsri .....	155

İyirmi altıncı fəsil. Mayls Gendonu tanımlılar . . . . .	162
İyirmi yeddinci fəsil. Həbsxanada . . . . .	166
İyirmi səkkizinci fəsil. Fədakarlıq . . . . .	175
İyirmi doqquzuncu fəsil. Londona . . . . .	179
Otuzuncu fəsil. Tomun müvəffəqiyyətləri . . . . .	181
Otuz birinci fəsil. Tacqoyma mərasimi . . . . .	183
Otuz ikinci fəsil. Tacqoyma günü . . . . .	189
Otuz üçüncü fəsil. Kral Eduard . . . . .	200
Nəticə. Ədalət məhkəməsi və intiqam . . . . .	207

## OSKAR UAYLD

### **Nağıllar**

*(Tərcümə edəni: Elçin Şixli)*

<i>Oskar Uayldın nağıl dünyası</i> . . . . .	211
Xoşbəxt şahzadə . . . . .	215
Gül və Bülbül . . . . .	225
Lovğa nəhəng . . . . .	231
Sadiq dost . . . . .	235
Qeyri-adi fişəng . . . . .	248
Gənc padşah . . . . .	261
Balıqçı və qəlbi . . . . .	275
Şahzadə qızın ad günü . . . . .	313

Buraxılışa məsul: *Əziz Güllalıyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Aleksandra Samuylova*  
Korrektor: *Bəxtiyar Məmmədzadə*

Yığılmağa verilmişdir 18.11.2004. Çapa imzalanmışdır 31.05.2005.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 21. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 143.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.